

# **MÜASİR EKONOMİKS**

## **Giriş**

(Sekkizinci nəşr)

**Jack Harvey, Ernie Jowsey**

**Kitab Klubu**  
[www.kitabklubu.org](http://www.kitabklubu.org)

Bakı 2008

# MODERN ECONOMICS

## An Introduction

Eighth Edition

**Jack Harvey and Ernie Jowsey**



© Jack Harvey 1969, 1974, 1977, 1982, 1988, 1993, 1998

© Jack Harvey and Ernie Jowsey 2007

All rights reserved. No reproduction, copy or transmission of this publication may be made without written permission.

No paragraph of this publication may be reproduced, copied or transmitted save with written permission or in accordance with the provisions of the Copyright, Designs and Patents Act 1988, as under the terms of any licence permitting limited copying issued by the Copyright Licensing Agency, 90 Tottenham Court Road, London W1T 4LP.

Any person who does any unauthorised act in relation to this publication may be liable to criminal prosecution and civil claims for damages.

The authors have asserted their rights to be identified as the authors of this work in accordance with the Copyright, Designs and Patents Act 1988.

First edition 1969

Second edition 1974

Third edition 1977

Fourth edition 1983

Fifth edition 1988

Sixth edition 1993

Seventh edition 1998

Eighth edition 2007 Published by

PALGRAVE MACMILLAN  
Houndsmill, Basingstoke, Hampshire RG21 6XS and  
175 Fifth Avenue, New York, N.Y. 10010  
Companies and representatives throughout the world.

PALGRAVE MACMILLAN is the global academic imprint of the Palgrave Macmillan division of St. Martin's Press, LLC and of Palgrave Macmillan Ltd. Macmillan® is a registered trademark in the United States, United Kingdom and other countries.  
Palgrave is a registered trademark in the European Union and other countries.

ISBN-13: 978-0-230-55129-0

ISBN-10: 0-230-55129-7

This book is printed on paper suitable for recycling and made from fully managed and sustained forest sources. Logging, pulping and manufacturing processes are expected to conform to the environmental regulations of the country of origin.

A catalogue record for this book is available from the British Library.

**Palgrave**  
Macmillan  
New York  
2007

**Kitabın nəşri İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD –  
www.cesd.az) idarəciliyi ilə NISPAcee (The Network of Institutes and  
Schools of Public Administration in Central and Eastern Europe) təşkilatı  
tərəfindən sifariş olunub və maliyyəlaşdırılıb.**

The translation of these materials has been made possible with the support  
of Local Government and Public Service Reform Initiative (affiliated with the  
Open Society Institute)

**Tərcüməçilər:** Əminət Abdullayeva, Pərvanə Orucova  
**Elmi məsləhətçi:** Qubad İdaboglu  
**Elmi redaktorlar:** Rafiq Məmmədli, Vüqar Bayramov  
**Qrafiklər:** Allahverdi Karimov  
**Tərtibatçı:** Rafiq Məmmədli

Jack Harvey, Ernie Jowsey  
**Müsəvir ekonomiks** (8-ci nəşr – Azərbaycan dilində)

Kitab iqtisadiyyat və sahibkarlığı öyrənmək üçün klassik bir dərs vəsaitidir. Əsas müəllif olan Jack Harvey qərbdə iqtisadi nəzəriyyə kitablarının müəllifi kimi ad çıxarıb. Kitabın ingilis versiyası 2007-ci ildə nəşr olunub, dünya iqtisadiyyatında həmin ilədək baş verən bütün proseslərə yer ayrılib.

Kitab ayəni vəsaitlərə – diaqram və cədvəllərlə zəngindir, bu da nəzəri məsələlərin qeyriyalısmasını xeyli asanlaşdırır.

Kitab iqtisadiyyat və maliyyə sahəsinin tələbə və müəllimləri, habelə sahibkarlığın nəzəriyyəsini öyrənmək istəyən iş adamları üçün nəzərdə tutulub.

Çapı imzalanub: 27.08.2008, format A5, sahifələrin sayı 648, şriftin növü Times New Roman, 70 q kağızda, "NURLAR" nəşriyyat-poliqrafiya mərkəzinin mətbəəsində ofset üsulu ilə çap olunub. Tirajı 500 nüsxə.

© İqtisadi və Sosial İnkişaf Mərkəzi ([www.cesd.az](http://www.cesd.az)), 2008  
Bütün müəllif hüquqları qorunur.

**ISBN 978-9952-8125-0-3**

**Kitabı aldım etmək üçün tel: 050/577-24-26, 050/491-36-06**



## **TƏRCÜMƏ QRUPU ADINDAN**

Əziz oxucular, tələbələr və biznes adamları! Bu kitab Sizin əlinizə düşübə, deməli iqtisadiyyatı və biznesi (sahibkarlığı) öyrənmək üçün çox gözəl bir fırsat qazanıbsınız. Əsas müəllif Jack Harvey qərbdə iqtisadi nəzəriyyə kitablarının müəllifi kimi ad çıxarıb. Onun kitabları bir qayda olaraq klassik dərs vəsaitləri sayılıb. Bizim tərcüməmə efdiyimiz kitab müəllifin əsas işidir. Tərcümə oluna kitab 2007-ci ildə ingiliscə dərc olunub. Bu, kitabın artıq 8-ci nəşridir. İlk nəşri hələ uzaq 1969-cu ildə işq üzü görüb. Bu gün istər nəzəri, istərsə də təcrübə baxımdan klassik iqtisadiyyat kitabı sayılır. Əlbəttə, həmin dövr üçün aktual olan məsələlər də kitabda az deyil, amma kitabın həmin hissələri tarixi baxımdan maraq daşıyır.

Kitabın qiymətli cəhətlərindən biri də onun diaqram və cədvəllerle zəngin olmasına, demək olar ki, bütün nəzəri məsələlər diaqramlarla izah olunmuşdur ki, bu da onların qeyriyalısmasını asanlaşdırır.

Tərcümə qrupu qabaqcədan rast gələ biləcəyin hər-hansı sehvə görə füz istayıb. Yaqın ki, bizimlə razılığımız ki, bu qəbilden olan kitabı heç bir terminolojiya vasaiti olmadan ilk dəfə Azərbaycan dilinə sehvəsiz tərcümə etmək mümkün deyildir. İşimizi çatınlaşdırın bir amil də kitabın nə rus, nə türk, nə də ki, alman dilinə tərcüməsinin olmaması idi. Bu baxımdan bizim tərcüməmiz umikalıdır.

*Bəzə bir unikal dərs vəsaitini və sahibkarlıq kitabını Azərbaycan dilinə tərcüməni sifariş verən və maliyyəlaşdırın NISPAcee (The Network of Institutes and Schools of Public Administration in Central and Eastern Europe) təşkilatına təşəkkürümüzü bildiririk.*

Redaktordar

# MÜNDƏRİCAT

<i>Səkkizinci nəşrə ön söz</i>	13
<i>Tələbələr üçün baladçı</i>	15
<b>I. GİRİŞ</b>	
<b>1. Ekonomiks nə deməkdir</b>	
1.1 İqtisadi problem	19
1.2 Ekonomiksin əhatə dairəsi	24
1.3 Pozitiv iqtisadi nəzəriyyə	28
1.4 Normativ iqtisadi nəzəriyyə	31
1.5 Nöticələr	33
<b>2. Resursların bölüşdürülməsi üsulları</b>	
2.1 İqtisadi sistemin funksiyaları	36
2.2 Bazar iqtisadiyyatı	38
2.3 İnzibati əmərlilik sistemi	40
2.4 Qarşıq iqtisadiyyat	42
2.5 Mikro və makroekonomiks	43
2.6 Dayanıqlı inkişaf	44
<b>II. NƏ İSTEHSAL ETMƏLİ</b>	
<b>3. Azad bazarда qiymət necə formalasılır</b>	
3.1 Dəyər və qiymət	48
3.2 Bazarlar	49
3.3 Qiyməti müəyyənələşdirən faktorlar	55
3.4 Tələb	56
3.5 Təklif	59
3.6 Bazarın qiyməti müəyyənələşdirməsi	62
3.7 Tələb və təklif şərtlərinə dayışıklılık	64
3.8 Müasir iqtisadi nəzəriyyələr	65
<b>4. Tələb və təklifiň təhlilinin aparılması</b>	
4.1 Azad bazarda qiymətin funksiyaları	68
4.2 Olave şəhərlər	72

## 5. Tələbə olava baxış

5.1 Niyo tələb əyrisi həmişa aşağıya meyllidir	77
5.2 İstisna təşkil edən tələb əyrisi	82
5.3 Tələbin elastikliyi	84
5.4 Tələbin digər elastiklikləri	93

## III. NECƏ İSTEHSAL ETMƏLİ VƏ İSTEHSAL NƏZƏRİYYƏSİ

### 6. Firma

6.1 Firmannın rolü	97
6.2 Firmannın vəzifələri	100
6.3 Firmannın qərarları	102
6.4 Nə istehsal etməli	102
6.5 Firmannın hüquqi forması və əsas kapitalın artırılması	104

### 7. İstehsalın təşkili və həcmi

7.1 Əmək bölgüsü	117
7.2 Genişməyişli istehsalın üstünlükleri	120
7.3 Şirkətlərin birləşməsi	123
7.4 Kiçik şirkətlərin üstünlüyü	125

### 8. Əmtəənin istehlakçılar arasında bölgüsü

8.1 İstehsal həcmi	129
8.2 Topdansatış ticarətçisi	130
8.3 Pərakondosatış ticarətçisi	133
8.4 Vasisəcilişlərin gələcəyi	138

### 9. İstehsal orazisi

9.1 Müxtəlif istehsal orazilərinin üstünlükleri	141
9.2 Müxtəlif orazilərdə rentaların soviyyəsi	144

### 10. İstehsal amillərinin birləşməsi

10.1 Golrlorın azalması qanunu	148
10.2 Döyişkən amillərin optimall kombinasiyası	152

### 11. Ən galırı mahsula yönələn qərar

11.1 İstehsal xərcləri	155
11.2 Mahsul istehsal artdıqca xərclər özünü necə bürüzə verir?	158
11.3 Xalis rəqabət	161
11.4 Xalis rəqabət şəraitində şirkətin qısamüddətli tarazlıq məhsulu	165
11.5 Şirkət və sənayenin uzunmüddətli tarazlıq vəziyyəti	168

<b>12. Xalis rəqabət şəraitində sənayenin təklif ayrıisi</b>	
12.1 Giriş	172
12.2 Qısamüddətli dövr	173
12.3 Uzunmüddətli dövr	174
12.4 Təklifin eləstikliyi	178
<b>13. Bölgü nəzəriyyəsinin marginal məhsuldarlığı</b>	
13.1 Giriş	186
13.2 Marginal məhsuldarlıq nəzəriyyəsi: xalis rəqabət	187
13.3 Xidmət amili qiymatının təyin olunması	191
13.4 Marginal məhsuldarlıq nəzəriyyəsinin əsaslılığı	193
<b>IV. DÖVLƏT VƏ RESURSLARIN BÖLGÜSÜ</b>	
<b>14. Bazar böhranı və hökumətin rolü</b>	
14.1 Ehtiyatların bölüşdürülməsində səmərəlilik	197
14.2 "Bazar böhranı" nəçə yaranır?	199
14.3 Hökumətin iqtisadi funksiyaları: nəticə	202
14.4 Xalis rəqabət əhdəliyinin dəyəri	203
<b>15. İnhisar</b>	
15.1 Giriş	206
15.2 İnhisar dedikdə nəyi nəzərdə tuturq?	207
15.3 İnhisar gücünün əsasları	209
15.4 İnhisarçının tarazlıq məhsulu	211
15.5 Dövlət siyaseti və inhisar	216
15.6 Məhdud inhisar	226
<b>16. Qeyri-mükəmməl rəqabət: digər formaları</b>	
16.1 İnhisarçı rəqabət: bir çox firmalarla qeyri-mükəmməl rəqabət	232
16.2 Oligopoliya: az sayılı firmalarla qeyri-mükəmməl rəqabət	237
16.3 Gerçek dünyada qiymət təyin etmə siyaseti	239
<b>17. Xarici təsirlər və dəyər – mənfəətin təhlili</b>	
17.1 Xarici təsirlər	242
17.2 Xarici təsirlərin araşdırılması metodları	244
17.3 Xərc və mənfəətin təhlili (CBA): səbəblər	246
17.4 CBA-in çətinlikləri	247
17.5 CBA-in rolunun müyyəyen edilməsi	249
<b>18. Ətraf mühit: qorunması, cırklənməsi və naqliyyatın sıxlığı</b>	
18.1 Giriş	251

18.2 Qoruma	252
18.3 Balıq ehtiyatlarının saxlanması	254
18.4 Tarixi binaların qorunması	257
18.5 Cırklənmə	260
18.6 Naqliyyat sıxlığı	267
18.7 Xülasə mülahizələri	269
<b>19. Dövlət sektorù tərəfindən məhsul və xidmətlərin təmin edilməsi</b>	
19.1 Dövlət sektorù təminatının vəziyyəti	281
19.2 Cababehlik və iqtisadi səmərəlilik	283
19.3 "Ehtiyacların" qiymətləndirilməsi problemi	284
19.4 Qiymətləndirmə siyaseti	285
19.5 Milliləşmiş sənaye sahələri və özülləşdirmə	289

## **V. İSTEHSAL FAKTORLARI NECƏ QİYMƏTLƏNDİRİLİR**

<b>20. Əmək və əməkhaqqı</b>	
20.1 Birleşmiş Krallığın (BK) işçi qüvvəsi	297
20.2 Əməyin qiymətləndirilməsi metodları	301
20.3 Ayri-ayrı istehsal sahələrində, vəzifelərde və ya oruzılarda əməkhaqqı dərəcələri	304
20.4 Həmkarlar ittifaqları: kollektiv müqavilənin bağlanması üsulu	308
20.5 Həmkarlar ittifaqları və əməkhaqqı	312
20.6 Hökumət və əməkhaqqı	318

## **21. Kapital və faiz**

21.1 Kapital	322
21.2 Faiz dərəcəsi	326

## **22. Torpaq və renta**

22.1 "Torpaq" və "renta" ümumi terminlər kimi	330
22.2 İqtisadi renta – torpaq və rentaya iqtisadının baxışı	331

## **23. Sahibkarlıq və mənfəət**

23.1 Sahibkarlıq	339
23.2 Mənfəət	341
23.3 Özəl mülkiyyət iqtisadiyyatında mənfəətin rolü	342

## **VI. PUL VƏ MALİYYƏ İNSTİTUTLARI**

### **24. Pul və faiz dərəcəsi**

24.1 Pulun funksiyaları	348
24.2 Pula tələb	350

24.3 Pul təklifi	354	31.2 Ümumi tələb və ümumi təklif	460
24.4 Faiz dərəcəsi	357	31.3 Tam məşgulluq və tələbin idarə edilməsi	463
<b>25. Maliyyə bazarları</b>		31.4 Hökumət ümumi tələbi necə idarə edə bilər	464
25.1 Likvid kapitalın şərtləri	364	31.5 Təklif iqtisadiyyatı	470
25.2 Maliyyə bazarı	365	31.6 Postskriptum	473
25.3 Kapital bazarı	372	<b>32. İnflyasiya: onun təsirləri</b>	
25.4 Qiymətli kağızlar bazarı: Birja fondu	377	32.1 Nə üçün infliyasiyaya nəzarət etmək lazımdır?	475
<b>26. Kliring bankları</b>		32.2 Qiymətlərin ümumi səviyyəsində dəyişikliklərin ölçülməsinə dair qeyd	478
26.1 Birləşmiş Krallıqda bankların növləri	382	<b>33. Qiymət sabitliyinin əldə edilməsi yönündə aparılan siyasetlər</b>	
26.2 Kredit veriləməsi	383	33.1 Inflyasiya səbəbləri: sadə izah	482
26.3 Bank ssudaları	386	33.2 Monetarizm	485
26.4 Bank aktivlərinin bölüsdürüləməsi	388	33.3 Monetarizm nəzəriyyəsinin iqtisadi siyasetə dair şəhərləri	489
26.5 Son illər rəqəbatın təsirləri	389	33.4 Təklifin stimulvericiliyi ölçüsü	491
<b>27. İngiltərə bankı</b>		33.5 Xülasə müləhizələri	491
27.1 İngiltərə Bankının funksiyaları	392	<b>34. İqtisadi artım</b>	
27.2 Faizlə tənzimlənən pul-kredit nəzarəti	395	34.1 İqtisadi artımın məhiyyəti	493
<b>VII. DÖVLƏT VƏ STABİLLƏSDİRİRMƏ SİYASƏTİ</b>		34.2 Artıma nail olma	495
<b>28. Fəaliyyət səviyyəsinin ölçülməsi: Milli Gəlirin hesablanması</b>		34.3 Hökumət və artım	499
28.1 Milli Gəlirin hesablanmasının əsas prinsipi	400	<b>35. Balanslaşdırılmış iqtisadi inkişaf</b>	
28.2 Praktikada Milli Gəlirin hesablanması	402	35.1 Regional problem	501
28.3 Milli Gəlir statistikasının istifadəsi	410	35.2 Dövlət siyaseti	507
28.4 Ölkənin maddi yaşayış standartlarını təyin edən amillər	414	35.3 Şəhərin regenerasiyası	511
<b>29. İşsizlik</b>		35.4 AB kontekstində regional siyaset	514
29.1 İşsizliyin təbiiyi	419	<b>36. Dövlət maliyyəsi</b>	
29.2 İşsizliyin səbəbləri	420	36.1 Gəlirin bölüsdürüləməsi	517
<b>30. Məhsul və aqreqativ tələbin səviyyəsinə Keynes-in baxışı</b>		36.2 Hökumətin gəlir və xərcləri	519
30.1 Xərclər və istehsal arasında əlaqə	426	36.3 Vergi qoyuluşuna müasir baxış	522
30.2 Aqreqativ tələbdə dəyişikliklərinin səbəbləri	428	36.4 Vergiqoymannın strukturu	524
30.3 Məxaric və qənaət	430	36.5 Birbaşa verginin üstünlük və zərərləri	527
30.4 Investisiya xərcləri	435	36.6 Dolayı verginin üstünlük və zərərləri	530
30.5 Gəlir səviyyəsində dəyişikliklər vasitəsilə tarazlıq	444	36.7 Vergi yükü	533
30.6 İstehlakdakı dəyişikliklərin somarası	449	<b>VIII. BEYNƏLXALQ TİCARƏT</b>	
30.7 Dövlət xərcləri və vergi qoyuluşu	450	<b>37. Beynəlxalq ticarətin məhiyyəti</b>	
30.8 Xarici ticarətin somarası	452	37.1 Nə üçün beynəlxalq ticarət	542
30.9 Mövsumi işsizliyə nəzarət	454	37.2 Beynəlxalq ticarətin üstünlükleri	544
<b>31. Məşgulluq və qiymət səviyyəsi</b>		37.3 Ticarətin şərtləri	548
31.1 "Tam məşgulluq" adlı yanaşmada dəyişikliklər	459	37.4 Azad ticarət və proteksionizm	553

<b>38. Tədiyyə balansı</b>	
38.1 İdxalın ödənilməsi	562
38.2 Tədiyyə balansı	565
<b>39. Xarici valyutaların məzənnəsi</b>	
39.1 Valyuta məzənnəsi necə müəyyən edilir?	573
39.2 Arbitraj	574
39.3 Xarici valyuta üçün tələbin və təklifiñ asıl olduğu amillər hansılardır?	575
39.4 Xarici valyutanın tələb və təklifinə təsir edən əsas iqtisadi amillər hansılardır?	575
<b>40. Tədiyyə balansı nətarazlığının aradan qaldırılması</b>	
40.1 Alternativ yanaşmalar	579
40.2 İdxal edilən məhsullar üzrə xərcin azaldılması	580
40.3 Xərcin yerdəyişməsi: valyuta kursunun qiymətdən düşməsi	584
40.4 İdərə olunan əvvəklilik: "bağlı" mübadilə kursları ilə müdaxilə	586
40.5 Beynəlxalq likvidlik	592
<b>41. Avropa Birliyi</b>	
41.1 AB-nin keçidiyi yol	595
41.2 AB-in institutları	596
41.3 AB-in iqtisadi vazifələri	598
41.4 AB üzvü olmaqdə BK-nin üstünlüyü	601
41.5 AB üzvü kimi Böyük Britaniyanın tüzəşdiyi problemlər	605
41.6 1993-cü ilin vahid bazarı	606
41.7 Vahid valyuta	608
<b>IX. GƏLƏCƏYƏ BAXIS</b>	
<b>42. BK və Avropanın cari problemləri və siyasetləri</b>	
42.1 İnflyasiya: dəyişən siyasetlərin öyrənilməsi	615
42.2 Tədiyyə balansı çətinliyi	619
42.3 BK-nin yağışlı əhalisi üçün gelecek dövlət xərclərinə təzyiq göstərilməsi	626
42.4 AB ilə BK-nin əlaqəsi	630
<b>İndeks</b>	637



## ÖN SÖZ

Bu kitabın ilkin məqsədi ekonomiksin müxtəlif ixtisaslarını, əsasen iqtisadi nəzəriyyə, maliyyə, bank işini, beynəlxalq iqtisadi əlaqələr, menecemt, firma katibliyini, mülhasabatı, siyortə, sorğu aparılması, nəqliyyat, xəstəxanalarda inzibati işləri, biznes və kommersiya işlərini öyrənen tələbələrin və mütəxəssislərin tələbatlarını ödəməkdir. Kitab həmçinin müxtəlif dərəcə və kurslar üçün da əhəmiyyətli baza rolunu oynayır.

Lakin bu kitab yalnız iqtisadiyyatdan imtahan materialı deyil. Müəllif öz tacribalarına əsasən emindir ki, agar tələbə düzgün mövqedən yanaşarsa, kitabdan daha çox bilik əldə edəcəkdir. Təsəffüf ki, bəzi tələbələr hələ də fikirləşirlər ki, imtahan komissiyası yalnız inadılıqlı göstərmək xatirinə iqtisadi tədris kursuna daxil edib. Deməli, bunun nticəsində də öyrənmə prosesi əsasən imtahanından birtəhər keçmək üçün bəzi darixidicili faktları əzborlaşmadan ibarət olur.

Bu kitab modern ekonomiksi iki mənəvədə əhatə edir. Əvvəla, ekonomiksi elmın bir hissəsi kimi deyil, düşünmə metodu kimi təqdim edir. Burada səda iqtisadi təhlillər verilir və onların gündəlik həyatı problemlərə və iş adamlarının müəyyən qərarlarına necə tətbiq olunması göstərilir. Həmin ekonomiksi darixidincə əzberçılık deyil, digər fənlər kimi tətbiqidir. Bu vəsito ilə tələbanın münasibətinin dəyişəcəyinə ümidi edirik, yalnız belə münasibət onun təhsildən hər hansı fayda olda etməsinə imkan yaradır.

İkinciisi, kitabda nəzərə alınır ki, modern ekonomiks iş təminatı, qiymətlərin sabit səviyyəsi, daimi artım dərəcəsi, ədəniş balansının tarazlığı və s. çatınlıklarla sıx bağlıdır. Ona görə də ekonomiks, demək olar ki, bazarlarda qiymətlərin öyrənilməsi və bütövlükdə fəaliyyəti idarə edən digər faktorları eyni dərəcədə əhatə edir.

Kitaba nələri daxil etmək barədə düşünərkən müəllif imtahan kursunun tələblərinin, əyani oxuyan və birbaşa müəllimlə nəzarəti altında təhsil almayan tələbələrin qarşılaşa biləcəkləri çatınlıkları əsas götürür. Imtahan kursunun tələbləri baxımından çox az problemlər var, çünki

müxtəlif imtahan komissiyalarının tədris kursu çox oxşardır. Beləliklə, ilkin təhlillərə iqtisadiyyat və iqtisadi institutlar baradə bəzi materialları da əlavə edilir. İkinci müləhizə, yeni əyani kurslarda və birbaşa müəllim nəzarəti altında təhsil almayan tələbələrə yardım materialı birbaşa müəllifin öz solahiyəti ilə seçilir. Seçimin əsas məyarı isə "na vaxt şübhələşən, davam etmə" olub. Əsas məqsəd isə budur ki, tələbə əsas konsepsiyaları başa düşsün və səriştəli tətbiq edə bilsin, yarımcıq öyrənilmiş qabaqcıl fikirlərdə çəşib qalmasın.

Kitabı çoxsaylı diaqramlar daxil edilib. Bu diaqramlar təkcə öyrənməyə vizual baxımdan kömək deyil, həmçinin əlaqələri ifadə etməyin daqqıq formasıdır. Bundan əlavə, oxumağı və qeydlər götürməyi asanlaşdırmaq üçün mən mürkün yerlərdə başlıqlara və yarımbaşlıqlara bölünüb.

Baxımayaraq ki, kitab bütövlükdə tamamlanıb, ona əlavə olaraq öyrənmə direktivləri və məsələ kitabı da daxil edilib. Bura mənindən seçilmiş əsas fikirlərə aid qeydlər, diaqramların istifadəsinə və prinsiplərin tətbiqinə aid sadə məsələlər, viktorigə və tələbələrin diqqətini əsas məzmunə çəlb etmək üçün müxtəlif suallar verilib. Burada həmçinin müxtəlif keçmiş imtahan sənədlərindən seçilmiş suallar da daxil edilib.

Ola bilsin ki, bəzi tələbələr manım "Elementar ekonomiks" və ya "Orta dövrlər ekonomiksi" kitablarımla artıq tanışdırılar. Bu kitabda lazımi sayılan bəzi məqamlarda yuxarıda qeyd edilən kitablardan da istifadə edilib.

Bununla yanaşı, oxuyub qeydlər etməyə yardım məqsədi şəhər məməkün qədər çox başlıq və yarımbaşlıqlarla verilmişdir.

Yeni nəşrdə dayanaqlı inkişaf, nəqliyyatın sıxlığı və digər ətraf mühit problemləri, globallaşma, fərdi maliyyə təşəbbüsleri, İngiltərə Bankının faaliyyətindəki dəyişikliklər, regional siyasetin inkişafı və AB vəhid valyutası kimi müasir problemlərdən bəhs edilir və onlar cədvəl və fakturlarla yenilənmişdir.

2006, Jack Harvey və Ernie Jowsey



## TƏLƏBƏLƏR ÜÇÜN BƏLƏDÇİ

"Azəciq təcrübə çox nəzəriyyədən dəyarlıdır" deyimi bir qədər təhlükəli olsa da, yarınqaçıqdır. Sağlam nəzəriyyə qədər praktiki olan heç na yoxdur. Ona görə də bu kitabda əsasən sadə iqtisadi nəzəriyyə verilir. Eksperti bu biliklərdən istifadə etməklə dəfələrlə qarşılaşdıqı problemlərə cavab tapa bilər. "Hökumətin kənd təsərrüfatına subsidiyalar siyasəti fonnunda fermərə bu qədər böyük məbləğdə kredit verilməsi ağılli idirmi?" – bank mənecəri soruşur. "Şose yolunun çəkilinəsi yaxınında yerləşən müxtəlif evlərin dəyarlına necə təsir göstərər?" – mülk alıcı-satıcı ilə məşğul olan agent soruşa bilər. Mühəsib üçün maraqlı ola bilər, görəsən "hökumət növbəti ilə golit vergisini və ya mənsəbat vergisini artıracaqmı?". "Firmanın golit harada dəha sərfəli olaraq investisiya edilə bilər?" – firmanın katibi maraqlanır.

Ekonomiksi öyrənmək sizə imtahan vermek üçün yox, dəha professional olmaq üçün vacibdir. Əlbəttə ki, bu baxımdan yanaşınız, imtahan problemi öz-özüne həll olunacaq.

Lakin siz sistematik və ətraflı öyrənməlisiniz. Bunun üçün sizə aşağıdakılardan məsləhət görülür:

- (1) Əvvəlcə bütün kitabı oxuyun;
- (2) Xüsusi bölməyə aid girişə xüsusi diqqət yetirin;
- (3) Hər fəsli diqqətlə oxuyaraq əhəmiyyətli saydığınız bəndlərin altından xətt çəkin və öz təcrübəniz əsasında bu bəndlərə aid illüstrasiyaları tapın. Növbəti paragrafa, cümləyə keçməzdən avval əmin olun ki, əvvəlkündə verilmiş arqumenti tamamilə başa düşürsünüz. Bəzən nəticə bir qədər gec əldə edilə bilər, lakin burada qısa yol yoxdur. Nəzəriyyəni azborləmək olmaz;
- (4) Həmin bölməyə aid qeydlər edin, məməkün yerlərdə diaqramları çəkin. Bu qeydlər sizin fikirlərə dəqiqlik götürəcək, biliyinizi möhkəmlədəcək və imtahan üçün lazım olmayanları seçmək imkəni verəcək.

- (5) Məsələ kitabından verilən suallara cavab verin. Öz variantlarınızı verilmiş cavablarla yoxlayın. Lazım bildiklərinizi öz qeydlərinizə əlavə edin.
- (6) Müəyyən imtahan suallarına cavab vermək təcrübəsi qazanın. Yadda saxlayın ki, hətta ən asan görünən suallar belə güclü arqumentlər və asaslı prinsiplərin tətbiqini tələb edir.



### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fasilla tanış olduğdan sonra siz:

- Nadir ehtiyatların bölüşdürülməsinin səbəblərini izah edə;
- Alternativ dəyəri təyin edə;
- İstehsal imkanlarının xarakteristik əyrisini çəkə və ondan analitik vasitə kimi istifadə edə;
- Pozitiv və normativ iqtisadi nəzəriyyələri bir-birindən fəqləndirə;
- İqtisadiyyatın məhiyyətini, əhatə dairəsini və məhdudiyyətlərini izah edə bilərsiniz.

### 1.1 İQTİSADI PROBLEM

#### Ehtiyaclar və məhdud vasaitlər

"Siz öz yorğanınıza görə ayığınızı uzatmalısınız", "siz iki ayığınızı bir başınağa direməmeliśiniz", "borcum varsa, bazardan gözünü çəkməlisən" kimi ifadələrə gündəlik həyatımızda tez-tez rast gəlirik. Gündəlik həyatımızda islatdıyimiz bu ifadələr bir daha bizi düşünməyə vədar edir ki, istədiklərinizi təmin etmək niyyətində olduğumuz halda, bəzən olmazda olan vasitələrimiz o istəklərlə tamamilə tərs mütənasiblik təşkil edir! Əgər gəlirlərimiz çox olarsa, onda biz əlavə şəyler, yəni paltar, təzə möbel, magnitofon və videokamera ala bilərdik. Bu siyahımı daha da artırmaq olar, hətta bu ehtiyaclar ödənilsə də, yeniləri meydana çıxacaq.

Onda bütün bunlar "iqtisadi problem" kimi, yəni qeyri-məhdud ehtiyaclar və çox məhdud vasaitlər şəklinde səciyyələnir. Biz heç vaxt çətinliklərin öhdəsindən tam gələ bilmərik. Lakin bizim edə biləcəyimiz əlimizdə olan imkanların on son həddidir. Başqa sözə, biz qənaat edirik. "Qənaətcilliyy" in nə demək olduğunu daha aydın təsəvvür etmək üçün biz ev sahibəsinin məsəflərlə əlaqədar qəbul etdiyi qərarları

öyrənməliyik. Doğrudan da bu, ilk baxışda hansı təsəvvür yarada bildiyindən daha münasibdir, yəni başqa sözlə desək, "ekonomiks" sözü yunan dilindən götürülməklə "məsiyətin idarə olunması" mənasını verir.

Bizim xanımlarımızın öz qarşılara qoyduqları on ümddə tapşırıq özlərinin evdarlıqda dair "müküm qadər uzağa get" prinsipi osasında müəyyən olunmuş dolanışçı vəsaitlərimiz hazırlamaqdır; başqa sözlə desək, onlar öz məhdud vəsaitləri hesabına ailə üçün maksimum təminat mənbələrini əldə etməyin yollarını axtarırlar. Onun ən zəruri hesab etdiyi gündəlik tələbat malları, yəni çörək, yağı, süd və çay bir qayda olaraq müəyyən sabit miqdardarda alınır. Lakin bu heç də o demək deyil ki, orzaq məhsullarının qiymətlərində hər hansı əsaslı dəyişiklik baş verdiyi hallarda o öz marxistlərində müvafiq addımları atmayıacaq. Lakin hər halda biz öz fikrimizi onun tez-tez üz tutduğu o məhsulların üzərinə yönəlsək, onun bu məsraf qərarlarının arxasında doğrudan da nə dayandığını daha aydın göra bilərik. Bizim xanımlarımız High Street-də mağaza vitrinlərinin yanından keçidkə, sənki min cür müxtəlif mal onun pul kisəsindəki məhdud miqdarda olan məbləğlə bohsa gitir. İstirahət günü narah üçün mal atı, yoxsa toyuq almaq lazımdır? Nəxud almaq da yerinə düşərdi, lakin ələ bəhədir ki, ona verilən pul kələmə verilsə, bir həftədən çox istifadə olunur. Təzə kartof necə də dadlı olur! Hələ onun qiyməti keçən həftə bir fəndündə iki pens aşağı düşüb! Bəli, o, kəhənə kartof ovazının təzəsini alacaq. Beləliklə, bizim bacarıqlı evdar xanımlarımız müxtəlif malların qiymətlərini bir-biri ilə müqayisə edə-edə yoluna davam edir, özü-özündən ailəsinin onun aldığı arzəqlərdən fəzzət alıb-almayıcağı, verdiyi pulların onlara dayib-dəyməyəcəyini sonşur, çünki hərə bir tərəfdən onun bu evdarlıq fondundan asılı olacaq.

Lakin bu hələ qonaq etməli olan yeganə evdar qadın deyil. Məktəbli öz cib xərcliyindən daha çox şey-süy almağı götür-qoy edir! Biznesmen də öz növbəsində fabriki işləyəcək həmin problemlərlə füzlesir. Onun bu və ya digər məhsulu, yaxud hər ikisindən müəyyən bir miqdarda istehsal etməsi lazımdır? Hər məhsuldan nə qadər istehsal etməli? Bəlkə bunun üçün əlavə işçi qüvvəsi cəlb etməsi, yaxud da həmin işləri görmək üçün müvafiq mexanizmləri quraşdırması dən məqsədən yoxdur? Hər hansı bir nəqliyyat vasitəsinə icarəyə götürmək faydalı olardı, yoxsa özü üçün yenisiini almaq?

Hər sehər qəzetləri vərəqlənənz, görərsiniz ki, elə hökumət özü də iqtisadiyyatın inkişafına zəmin yaradı biləcək geniş texnoloji imkanların seçimi qarşısında qalır. Daha çox evlərin tikintisi, yeni yolların saloması və xəstəxanaların inşası, tikinti sənayesində istifadə olunan tikinti materialları və işçi qüvvəsi uğrunda sənki bahsə girirlər.

Əlavə oyun meydançaları, yeni fabrik-zavod sahələri və kənd təsərrüfatı məqsədilə istifadə olunacaq yeni-yeni orzalar hazırda mövcud olan məhdud torpaq sahələrindən əlavə pay ayrılmamasını tələb edir. Bu və ya bir çox digər instansiyalarda hökumət dəha çox milli cəhiyatlardan istifadə etmək tapşırığını öz qarşısına qoyur.

### İmkandan asılı xərclər

Beləliklə, biz ekonomiksin doğrudan da seçim problemləri ilə bağlı olduğunu, yəni bizim ehtiyaclarımızla müqayisədə öz kiçik cəhiyatlarımızın təsiri altında qəbul etdiyimiz qərarların qəbul edildiyinin şahidi oluruz. Elə ona görə də biz seçim qarşısında qaldıqda nəyisə də qurban verməliyik.

## ÖDƏNİL MƏYƏN TƏLƏBATLAR

Ödenile  
bilən  
tələbatlar

Azad  
məllər

Məhdud  
ressurslar

**Şəkil 1.1 İqtisadi problem**

Əgər qəzətsənən oğlan öz bayrampulunu elə velosipedin təstündən xərcəyirse, o, çox güman ki, evə həmişə almaq arzusunda olduğu yalançı tüfəng oyuncagini ala bilməyəcək. Əgər evdar qadın matbəx üçün təzə duşxovka alırsa, o, nə vaxtsa buna bənzər işi qonaq otığındakı kəhənə kreslonun da üzərində tətbiq edəcək və onu təzeləmək fikrinə düşəcək. Şənbə günü gümortanı da İsləməyi qərara alan fəhlə asuda vaxtdan imtiyət edir və oks halda futbol matçına tamaşa edərdi. Kəndli öz torpağında bugda ekirə, onda o, məhsul yüksək vaxtı az miqdarda arpa götürəcəyini evvəlcədən bilir. Bütün bunları dövlətə də aid etmək olar. Əgər evlərin, yolların və xəstəxanaların tikintisini əlavə insanlar

va materiallar tələb olunarsa, onda orada digər sahələr, yəni ofislər, elektrik stansiyaları, idman mərkəzləri və sair üçün az material və insan ehtiyatları qalacaqdır. Həyatın hər addimdında bu və ya digər vasaiti hər hansı bir yolla əldə edirsinə, başqa bir tərəfdə onları əldə edə bilmədiyinə görə axsayırsan. Ona görə də biz "imkanlara əsaslanan xərclər" barədə düşünürük, yəni elə xərclər barədə ki, onlar müəyyən nümunədə alternativ, qurban verilmiş xərclər adlanır. Praktikada qənaat, sadəcə olaraq, heç də hər hansı bir maddən digorinin xeyrinə tam şəkildə imtina etmək deyil, daha çox birindən bir qədər, digərindən isə o qədər də çox olmayan miqdarda imtina edərək nəyise əldə edib-etməmək qorarını qəbul etməkdir. Bu, prinsipial olaraq 5-ci fəsilde nəzərdən keçirəcəyimiz ehtiyatların tənzimlənməsi prosesidir.

### "Sərbəst" və "qit" mallar


Bəzi mallar o qədər boldur ki, kimse onlar üçün nə isə xərcləməyi lazımlırmır. Hava, çox güman ki, burada sadalananı istismalardan bırdır. Həm də vaxtaşım bol meyvo məhsulu olur ki, ondan da kəndli hamını qonaq edir. Belə mallar *sərbəst mallar* adlanır. Adətən mallar qıdır və onları əldə etmək üsulları tamamilə sərfqidir. Biz belə mallara qənaət etməliyik və çox zaman onlara *iqtisadi mallar* kimi istinad olunur. Onu qeyd etmək yerinə düşərdi ki, hər halda, iqtisadi və qeyri-iqtisadi mallar arasında elə bir dəqiq müəyyən edilmiş hədd yoxdur. Cöllər və söhralıq zonalar müvafiq meliorasiya və suvarma tədbirləri nəticəsində münbüt kənd təsərrüfatı torpaqlarına çevrilə bilər, baxımsız qalmış kömür şaxtaları yeni yanacaq yataqları kimi inkişaf etdirilir. Qithq tələbə nisbat təşkil edir. Gələcəkdə "mallar" haqqda danışarkan biz heç bir fərqli cəhatləri nəzərə almadan əmtəə və xidmətlər də daxil olmaqla iqtisadi əməkələre istinad edəcəyik.

### İstehsal imkanlarının xarakteristik öyrisi

Biz iqtisadi problemi aşağıdakı şəkildə təsvir edə bilərik. X ölkədə kənd təsərrüfatı məhsulu, sənaye malları və bütün ehtiyatlarının cəmləşdiyi halda il ərzində aşağıda göstərilən alternativ kombinasiyaların istehsal edildiyini güman edək (qeyri-müəyyən vahidde):

Kənd təsərrüfatı məhsulu	Sənaye malları
100	0
80	25
60	40
40	45
20	48
0	50

Yuxarıda göstərilmiş alternativ kombinasiyaları diaqrama köçürürkən biz «istehsal imkanlarının xarakteristik öyrisi» əldə etmiş oluruz (şəkil 1.2). Burada X ölkənin nadir ehtiyatlar və hazırlı texnologiya imkanları çərçivəsində əldə edə bildiyi kənd təsərrüfatı məhsulu və sənaye mallarının müxtəlif kombinasiyaları göstərilir. Cədvəldə X ölkənin nadir ehtiyatlarla 100 kənd təsərrüfatı məhsulu, 50 sənaye malı və ya hər ikisinin kombinasiyasını istehsal edə bildiyi verilir. Əlavə məhsulun diaqramdan kənar əldə edilməsi mümkünüsüzdür.



Şəkil 1.2 İstehsal imkanlarının xarakteristik öyrisi

Bununla belə, ehtiyatların kənd təsərrüfatından sənayeye keçirildiyini nəzərə alaraq 20 vahid kənd təsərrüfatı məhsulunun əldə edilməsi üçün sənaye mallarının hər hansı artan kəmiyyətdən imtina edilməlidir.

Məsələn, 40 kənd təsərrüfatı vahidinin istehsal edildiyi zaman artıq 20 vahidin alternativ döyri yalnız 5 sənaye məhsuludur, lakin istehsalın 60 kənd təsərrüfatı vahidi olduğu zaman digər 20 vahidin alternativ döyri isə 15 sənaye məhsuludur.

Əsas səbəb cəhiyatların kənd təsərrüfatı məhsulu və sənaye mallarının istehsal üzrə düzgün bölündürülməsindən irəli gəlir. Məsələn, torpaq, traktorlar və s. dəha görən işlədilməsi zaman müəssisə işçilərinin kənd təsərrüfatı üzrə təcrübəsi olduqca vacibdir. Nəticədə istehsal imkanlarının xarakteristik ayrısı başlangıça meylibidir.

## **12. EKONOMİKSİN ƏHADƏ DAIRƏSİ**

### **Ekonomiksın tərifi**

Qithq bizi qənaət etməyə məcbur edir. Biz müxtəlif seçimləri götürəyərək öz məhdud imkanlarımızdan irəli gələrək yüksək səviyyədə fayda götürən ayrıca mal çeşidlərini seçirik. Müasir iqtisadçılar öz araşdırmalarının əhatə dairesini müəyyən etmək üçün bu ükirdən istifadə edirlər. Lakin kifayət qədər dolğun bir tərif olmadıqdan biz mümkün qədər sadə olan öz tərif modelimizi əsas götürəcəyik. *Ekonomiks insanların öz ehtiyaclarını təmin etmək məqsədilə məhdud vəsaitlərindən necə istifadə etmələri barədə bir təlimdir.*

### **Ziddiyatlar**

*Bu tərifin müəyyən tərəflərini dəqiqliklə araşdırısaq, onda ekonomiks haqqında təlimin əhatə etdiyi sahə barədə həzərətə daha aydın təsəvvür yaranır.*

#### **(1) Ekonomiks sosial elmdir**

Bu o faktdan irəli gəlir ki, ekonomiks insanların necə fəaliyyət göstərməsini öyrədir (insanı əhatə edən mühitin müxtəlif aspektlərini öyrənen fiziki elmlərlə müqayisə edin).

#### **(2) Ekonomiks başqa elmlərin əldə etdiyi məlumatlarla sıx bağlıdır**

Ekonomiks insanların davranışları ilə məşğul olduğunu nəzərə alsaq, o, son nəticədə digər təlim sahələrinə də istinad etməlidir. Bir sıra iqtisadçılar tərəfindən müdafiə olunan və sərf elmi töhfillərlə məhdudlaşan ekonomiks alternativi onun səmərəliliyinin əhəmiyyətini azaldır.

### **(3) Ekonomiks insan davranışının uyrica aspektini müəyyən edir**

Ekonomiksın etika, siyaset, psixologiya və antropologiya kimi içtimai elmlərlə sıx bağlı olmasına baxmayaq, bu, həmin elmlərdən fərqli olaraq bütün diqqətini insan davranışının ayrıca bir aspektinin, yəni məhdud resurslardan ehtiyacların məxsusum şəkildə ödənilməsi üçün imkanların mümkün ola bilən seçimini yoldaşdır. Bu mütəsir və məhdud yanışma prinsipi professor Alfred Marshall-m "insanlığın adı biznes həyatına dair təlimə verdiyi tərəfin" daha mükəmməl ifadəsidir ki, bu da həmişə insan fəaliyyətinin bütün formalarını əhatə edəcək. Həqiqətlə gəlincə, iqtisadçı öz araşdırmalarını insan hayatınnın dörd əsas xüsusiyyətinin götürülməsi və onların hamısının bir araya gəldiyi hallarda nəolorun baş verdiyini araşdırmaqla məhdudlaşdırır ki, bunlar da bir qayda olaraq aşağıdakılardır: Birinciisi, insan məxlüqlərinin möqsədi sonsuzdur. İkinciisi, bu möqsədlər öz zəruriyyət dərəcələrinə görə bir-birindən fərqlənir. Üçüncüüsü, bu möqsədlərə çatmaq üçün mövcud olan vasitələr, yəni müxtəlif amillərlə məhdudlaşmaqla insanımeyeşərlərə səciyyəalanın vaxt, enerji və maddi resurslardır. Dördüncüüsü isə müxtəlif ıssıurlarla istifadə oluna bilən, yəni çoxlu müxtəlif məllər istehsal edə bilən vasitələrdir. Lakin özlüyündə bunlardan heç birinin iqtisadçı üçün elə bir zəruri əhəmiyyəti yoxdur. Tutaq ki, sizin iki ehtiyacınız var, odla su arasında qaldığınızdan onları birini seçə bilmərsiniz və bunlar üçün vəsait ayrılmazı problemini həll etmək imkanınız yoxdur. Elə buna bənzər şəkilde əldə olunmalarına resursların ayrılmamasına ehtiyac duyulmazsa, sərbəst məllər iqtisadçıda özüne qarşı elə bir maraq oyada bilmir. Həmçinin vəsaitlərin tam qithğının onun üçün elə bir zəruri əhəmiyyəti yoxdur. Ehtiyatlardan harada istifadə olunursa-olunsun, onları qıt, yaxud bol olub-olmamasından asılı olmayaq qənaətçiliyyətə emal edilməlidir.

Məsələn, belə bir torpaqdan qoynuların saxlanılması üçün istifadə olunması heç də sahibkarın sərəncamında başqa şeylərin az olmasından xəbər vermır. Ona görə də ondan istifadə problemi inkişafına heç bir təkan vermir və iqtisadçı yalmız gəlir əldə edilməsinin müəyyən olunmasının o qədər də mühüm olmayan və nisbi səciyyə daşıyan möqamında maraqlıdır. Yalmız bütün dörd səciyyəvi xüsusiyyət bir araya gəldiyi təqdirdə iqtisadi problem meydana çıxır.

#### **Onun üzləşdiyi çətinliklər**

Iqtisadçı öz araşdırmalarının arxasına getməkla iqtisadçı üç əsas çətinliklə üzləşir:

## (1) O, təcrübələr apara bilmir

Elmin öz qarşısına qeyduğu məqsəd mövcud vəziyyətlər çərçivəsində dəyişikliklər baş verdiyi hallarda nə baş verəcəyini təsvir edən qanunlar formalasdırmaqdır. "Fizik və kimyaçı öz tədqiqatlarını nəzarət oluna bilən şəraitlər çərçivəsində hər hansı bir laboratoriada təcrübələr aparmaqla həyata keçirə bilər. Lakin iqtisadçı fiziki xassalardan daha çox insanı davranış məsələlərinə toxunduğundan həmin vasitələr onun mövqeyinə ziddidir".

- (a) İnsanlara aid faktlarnı aydınlaşdırılması çətin olduğundan, onlar heç zaman öz vəziyyətlərinə tam əmin ola bilməzlər.
- (b) Bir qrup istehlakçı və ya biznesmeni sinəq şübhəsinə salmaqla onların baş verən dəyişikliklərə necə reaksiya verəcəklərini görünük qeyri-mümkündür. İqtisadçının adəton on çox istinad edə biləcəyi bir şey varsa, o da onun istehlakçı davranışına müraciət etməsile bağlıdır. Buna sinəq xarakterli müşahidələri misal gatırmak olar.
- (c) İqtisadiyyat elmi daim müətəmadi dəyişikliklərə məruz qalır və beləliklə də ayrıca bir tədbirin təsiri nə qədər ki, müşahidə olunur, həmin şəraitlər sabit olaraq qala bilməz.
- (d) İqtisadiyyat belə kompleks halda olduğundan iqtisadçılardan heç biri verilən hər hansı bir dəyişikliyin noticolarını izləye bilməz.
- (e) İstənilən tədbir yalnız təxminini səciyyədən təqdim etmək olar. Bütün bu çətinlikləri nəzərə alaraq iqtisadçı yalnız real həyatda öz apardığı araşdırılmalarında təxminini addımlar ata bilər. Hər halda mövcud olan məlumatlar bazarla əlaqədar aparılan araşdırılmaların və hökumətin statistik sorğularının köməyi ilə həm artır, həm də yığcam xarakter alır. Beləliklə, iqtisadçıların proqnozları get-gedə dəqiqləşməyə doğru gedir.

## (2) İqtisadçılar rüfahı birbaşa qiymətləndirirə bilməz

Sevgi və ya maşəqqət kimi hissələr fərdlərə moxsus olduğundan, rüfahın qiymətləndirilməsində mütləq ölçü mövcud deyildir. Beləliklə, iqtisadçı, aproksimasiyadan (eyniləşdirmə – red.) istifadə etməklə iki çöreyn həsninə yaxşı olması və "məallərin sayının artması rüfahın artmasına səbəb olur" prinsipi ilə hərəkət edir.

Hətta bu halda o, bütün məhsulları dəqiqlikla qiymətləndirə bilmir. O, bağlarda bəccerilmiş tərəvəz və ya manufaktura üsulu ilə hazırlanmış maşın ehtiyat hissələrinə dəyər verərsə, evdar qadınların təmizlik və xörök hazırlama xidmətlərinə məntiqi nöqtəyi-nəzərdən nə isə olaca edə

bilərmi? Çünkü xətti harada çəkməyin vacib olduğunu müəyyənələşdirmək mümkün deyil, iqtisadçı dəqiqi pulla mübadilə edilə bilən mallara yönəltməklə məsələni sadələşdirir. Bütün bu, adıçəkilənlərin müyyən qiyməti olduğundan, ümumi standartlar çərçivəsində dəqiq qiymətləndirmədən və müxtəlif növlü malların comindən istifadə etmək mümkündür.

Bununla belə, iqtisadçı fərdin qarar qəbul etməsində icazə verilməyən dəyər və ya mənfəətdən istifadə edilməsi zamanı da cəhiyati davranımlıdır. Və ya layihə ehtimal olunan xarici təsirlərdən 50 dəfə böyükdürsə (məsələn, təklif edilən yeni aeroport və ya avtomagistral) dəyər-mənşət təhlili bütün bu təsirlərin əhatə edilməsində istifadə edilə bilər. Bundan başqa, iqtisadçının yalnız pul ilə qiymətləndirmə bacarığının olması, bazarda birbaşa mübadilə edilməyən bəzi xarici faktorlar, məsələn, ətraf mühit xərə və mənfəətdə «köləgeli qiymət»in yaranmasına səbəb olur.

## Pozitiv və normativ iqtisadi nəzəriyyə

Müxtəlif əmlak agentlərinin eyni otağın təsvirinin təfsilatlarına nəzər salaq; birinci «qonaq otağının ölçüləri 4,5 x 3,5 metrədir», ikinci isə «qonaq otağı – çox genişdir». Biri ölçünü yoxlaya bilər; digəri isə müşahidəcədir. Bu, pozitiv və normativ iqtisadi nəzəriyyə arasında fərqi müyyəyən etməyə götrüb çıxarı.

*Pozitiv iqtisadi nəzəriyyə* faktlara istinadən təsdiq edilən göstəricilərlə məhdudlaşır. Bu səbəbdən, «Birləşmiş Krallığın real milli gəliri 1994-cü ilə nəzərən 1997-ci ilədən dəha çox olmuşdur» fikri pozitiv göstəricidir. Başqa sözələ, pozitiv iqtisadi nəzəriyyə ifadə edilmiş hər hansı fərziyyənin empirik dəlili qarşı yoxlamaya yararlı olması fikrini istinad edir.

*Normativ iqtisadi nəzəriyyə* dəqiq tərəfdən təcrübədə bir çox iqtisadi bölmələrin subyektiv mühakimələrini qiymətləndirir; yəni, onlar müstəsna olaraq, faktların obyektiv qiymətləndirilməsi ilə həyata keçirilmir, əksinə müyyən monada faktların şəhər edilməsində şəxsi fikirlərdən də asılıdır. «Gərək» və «lazım» sözlərinən istifadə edilən kimi normativ göstəricilər olan subyektiv qiymətləndirmə başlanır.

Təcrübədə çox zaman pozitiv və normativ iqtisadi nəzəriyyə arasında fərqi qarşıdır, iqtisadiyyatın dəqiq əhatə dairəsi haqqında fikirlər hazırlanır, beləliklə onların mahiyyətini daha təfərrüatlı tədqiq etmək lazımdır.

## 1.3 POZİTİV İQTİSADI NƏZƏRİYYƏ

Pozitiv iqtisadi nəzəriyyə hesab edir ki, ekonomiks yalnız yanaşmada ciddi şəkildə elmi, normativ göstəricilərdən kənar olduğu və elmi metodlara səykənən zaman elmə çevrilə bilər.

Əvvəla o, nə gərəkdir və ya gərəkli olmalıdır, neyin yaxşı və neyin pis olduğunu müəyyən edilməsində meyar təyin etməyə cəhd göstərmir; maye bərk cisimdən "daha yaxşıdır" deyən fiziki yanaşmalarдан başqa. Burada yalnız pozitiv göstəricilər və müəyyən hərəkatların məntiqi nəticələri nəzərə alınır. Bu səbəbdəndir ki, məsələn, iqtisadçı nəticənin "çip və ya yaxşı" olması haqda fikir bildirmədən nəticəni olduğu kimi qəbul etməlidir. Digər tərəfdən isə, o, fərdi məqsədlərin tam olaraq cəmiyyət üçün iqtisadi bağlılığının olduğunu göstərməlidir. Məsələn, kimse hər gün alkogollu içki qəbul etmək qorarı verə bilər. Burada iqtisadçı bu nəticənin tam dəyərinə göstərməlidir; həmin şəxsin içki almış ilə yanaşı sonradan alkogolik kimi Milli Şəhiyyə Xidməti programı çərçivəsində onun müalicəsinə xərclənən vəsaitdə nəzərə alınmalıdır.

Iqtisadçı nadir vasitələrin fiziki aspektləri ilə - şumlamanın mexaniki prinsipləri, torpağın kimyozi xassələri və ya toxumun bioloji xüsusiyyətləri ilə birbəsə maraqlanınır. Hər iki məqsəd və ehtiyatlar olduğu kimi qəbul edilməlidir. Tədqiqatın məqsədi insanların həmin nəticələri əldə etmək üçün ehtiyatları necə sahərber etdiklərini və secdikləri metodların nə dərəcədə səmərəli olduğunu öyrənməkdən ibarətdir.

İkinciçi, ekonomiks xüsusi məqsədi vardır – bu bir əşyanın digəri ilə əlaqəsini göstərən prinsiplərin, teoremlərin, nəzəriyyələrin və ya ümumi qaydalərin müəyyən edilməsidir. Burada o, iqtisadiyyatın aydın təsviri – onun təsisatları (firmalar, banklar, dövlət təşkilatları və s.), yerləşməsi, vergi qoymuş sistemi və digərləri üzərində cəmləşən təsviri iqtisadiyyatdan kanadır. Lakin burada tamamlanan tədqiqatlar çotin ki «elmi» adlandırılulsın. Təsviri ekonomiks tələb olduğundan, o, sadəcə mexanizmi təsvir edir: öyrənməyə çalışığımız mexanizm necə fəaliyyət göstərir.

Bu, iqtisadi sistemin necə işlədiyi haqda ümumi prinsiplər müəyyən edən analitik ekonomiks vəzifəsidir. Həmin prinsipləri aşkar edərək, iqtisadiyyat digər elmlərin metodlarından bohroşdır. Bu metodlara (1) induksiya və (2) dedukiya, yəni məntiqi nəticə çıxarma daxildir.

### (1) İnduktiv metod

İnduktiv yanaşma metodunda iqtisadçı faktları əvvəlcə müşahidə, sonra təsnif edir və onlar arasında baş verən hər hansı bir təsəddüfi münasibəti müşahidə etməyə çalışır. Məsələn, o aşkar edə bilər ki, yumurtanın qiyməti yazda aşağı düşür. O bunu ilin həmin vaxtında yumurtaya təklifiş artması ilə əlaqələndirir və bundan çıxış edərək belə bir fülmülləşdiricidir qənaət gələ bilər ki, cənii zamanda digər malların da qiymətlərinə təklifiş artması qiymətlərin aşağı düşməsinə təsirib çıxarıır. İnduktiv yanaşma metodunun zəif cəhəti ondadır ki, yaratdığı həmin bu prinsiplərin tam cüsbəli olmasına əmin ola bilmir. Bunun nəticəsi olaraq, o, nə vaxtsa induktiv metodla nəyi aşkarə çoxardığını deduktiv metodla əsaslandırmaga çalışacaqdır.

### (2) Deduktiv metod

Deduktiv metodla alım təxmini fərziyyələrdən başlayır (çox zaman burlara postulatlar kimi istinad olunur). Sonra isə məntiqi əsaslandırmalar prosesində o bu fərziyyələrdən çıxış edərək təkliflər irali sürür. Buna çox zaman *model yaratma* deyilir. Ardıcılıq aşağıdakı kimidir:

- İzah olunacaq iqtisadi fenomen seçilir. Əlbəttə, təkliflər faydalı olarsa, problem həmkən praktiki əhəmiyyətə malik olmalıdır.
- Filkin fərziyyələr irali sürültür. Bunlar mümkün qodur realliga yaxın olmalı və *təsviri ekonomiks*in harada faydalı olmasından bəhs etməlidir. Lakin insani davranışlardan bəhs etməyimizə baxınmayıraq, real baxımdan fərziyyələr irali sürmək qeyri-mümkündür. Əsas etibarilə biz fərdi yox, baxıq reaksiyaları ilə maraqlanırıq. Bizim böyük əhəmiyyətlərdən bəhs etməyimiz o deməkdir ki, davranış formaları təzahür etməyə başlayır və biz bununla da *ortubab iqtisadçı insan* termini baradə fikirləşirik. Bunuñla da tam düşünmək yerinə düşərdi ki, öz gəlinin sərəncamçısı olarkən bu ortabab istehlakçı həmin galardan maksimum səviyyədə təmin olunmağın yollarını axtarmaqla səmərəli addımlar atacaqdır. Əlbəttə, biz yalnız geniş ümumişdirmələr əldə edə biləcəyimiz düşüñülüb-dəşinilmiş fərziyyələrə söykənməklə ilk baxısdə sadələşdirici üsullara üstünlük vermalıyıq. Sonradan isə həmin fərziyyələr və yekun nəticələr xüsusi şəraitlərə uyğun olaraq müvafiq qaydada dəyişdirilə bilər.
- Məntiqi əsaslandırmalar fərziyyələrdən nə irəli gəldiyini müəyyən edir. Gəlin sadə bir misala müraciət edək. Biz hansısa bir qiymətin

bazarda təstünlük təşkil edəcəyini aşkar etmək istəyirik. Biz üç fərziyyə irəli sürürlük: (i) qiymət əsasında alıcılar arasında, satıcılar arasında və alıcılarla satıcılar arasında yüksək rəqabət; (ii) qiymət aşağı olduqca daha çox tələbat olacaq; (iii) qiymət yuxarı olduqca təklif də artacaq.

Tələb və təklif qiymətdə dəyişiklik üzrə qarşı-qarşıya hərəkət edir. Bizim goldiyimiz nəticə odur ki, təklif olunan kamιyyat tələb olunan kamιyyata bərabərdirse, məlm qiyməti tam tarzlaşır. Hər hansı bir digər qiymət tam tarzlaşmış qiymət hesab edilməyəcək. Əgər bu dediklərimiz yuxarıdakı kimidirsə, orada tələb olunduğuñdan daha çox satış üçün təklif olacaq. Ehtiyatlar artacaq və tədarükçülərin çoxu şəhər qiymətlərini aşağı salmağa məcbur olacaq. Elə ki, qiymətlər aşağı düşdü, bir o qədər də tələbat artacaq və bu, tələb təkliflə bərabərleşənəcən davam edəcək. Elə həmə bənzər şəkildə də tələb təkliflə bərabər olduğu zaman qiymətlər aşağı düşən kimi çatışmazlıq alıcıları yüksək qiymətlər təklif olunması hallarına alıstdır. Qiymətlər qalxan kimi daha çox təklif olacaq və bu, tələbin təklifi bərabər olduğu anadək davam edəcək ("Nə istehsal etməli" fasilində "Qiymətin müyyəyanlaşdırılması" bölməsinə bax). Biz bununa da bazarda qiymətin necə müyyəyan olunmasını göstərən bir modeli, yəni iqtisadi nəzəriyyənin çox faydalı bir hissəsimi qurdum.

Biz fərziyyələrimizi dəyişməklə real həyata daha yaxın olan model hazırlaya və ya dəyişikliklərin iqtisadi sistəmdə necə işləməsini göstərə bilərik. Məsələn, gəlin belə bir fərziyyə irəli sürək ki, reklam kampaniyasının nəticəsi olaraq insanların zövük dəyişir və onlar bazar qiymətlərlə əvvəlkindən daha çox mal istayırlar. İqtisadçı bunu onuna izah edir ki, tələba dair şartlər dəyişilmiş və bunun nəticəsi olaraq tələb artmışdır (bax: həmin fəslin "Təklif" bölməsi). Ülkənin qiymətlərlə indi tələb təklifi öttü keçir. Əvvəllər olduğu kimi, bu hal qiymətin qalixmasına və bir daha tələblə təklif barabərəşən hallarda yeni qiymət meydana çıxanadək təklifin genişlənməsinə səbəb olacaq.

- (d) Deduktiv metodlara irəli sürüldən təkliflər müşahidələr əsasında olda olunmuş faktular yoxlanılır. Bunurla belə, çox zaman adı çəkilən testimlərin həyata keçirilməsinin mümkinləşliliyi sübut olunur. Məsələn, iqtisadçı keçmişlər uyğunluğu olmayan məhsullardan xəbor verə bilər; bu sababdon o, bu teoremlərin doğruluğunu yoxlamazdan öncə hadisələri gözələməlidir. Əgər yekun nəticələrlə faktlar üst-üstə düşmürsə, həmin nəzəriyyə ya

dəyişdirilməli və ya ondan imtina edilməlidir. Deduktiv yanaşma prosesi yanlış, yaxud da səhv fərziyyə irəli sürülmüş ola bilər. Əgər müyyəyon olmuşdur prinsiplər bu cür sınaqlar vasitəsilə özünü doğruldub şübhə yetirilsə, ayrı-ayrı hallarda nəyin baş verəcəyini əvvəlcədən göstərmək məqsədilə istifadə oluna bilər. Hər hansı bir sistemdən daxilində mövcud olan müxtəlif hissələrin bir-birilə necə əlaqədə olduğunu müyyəyon etmək olar. Onu da qeyd etmək yerinə düşərdi ki, bütün buntara baxmayaq, bu cür proqnozlar nəyin baş verəcəyi barəndə tam və ya qeyd-sərtəsiz fikirlər deyil. İqtisadi təklif irəli sürmənin töbəti "əgər bu baş verirsə, onda bu və ya digər hallar da baş verəcək" fikrinin, sadəcə, bir formasıdır. Məsələn, əgər tələb artırsa, digər şəyər bərabər olsa da, qiymət qalxacaq (bax: "Nə istehsal etməli" fəsilində "Qiymətin müyyəyanlaşdırılması" bölməsi). Biz əməkçi prinsipləri ayrı-ayrı hallara tətbiq edərkən nəyin tez-tez tətbiqi ekonomika adlanmasının fikriə üzərsər. Bu, firmannın (peşəkar insanlar da daxil olmaqla) doqquzluq dərəcəsini planlaşdırmağa imkan verən proqnostik bir salahiyət təsliudur. Qiymət nəzəriyyəsi, məsələn, tikinti firmasına evlərə olan tələbatın artmasına görə bənnələrin emakhaqlarında artımı proqnozlaşdırmağa imkan verir. Yaxud da iqtisadiyyatda genis yayılmış işsizliyə hökün sərmüşə, fəaliyyət səviyyəsini müyyəyon edən prinsiplərdən olda edilmiş biliklər onun aşağı salunması üçün müvafiq tədbirlər görülməsi təklifini irəli sürə bilər.

## 1.4 NORMATİV İQTİSADI NƏZƏRİYYƏ

Normativ iqtisadi nəzəriyyə, və ya əvvəlcə "siyasi iqtisadiyyat" adlandırılan iqtisadi nəzəriyyələrin ifadə edilməsindən pozitiv iqtisadi nəzəriyyənin analitik metodlarını qəbul edir. Lakin, eyni zamanda qəbul edilmiş sərt elmi müdдəənnin iki əsas üsulunun qeyri-mükəmməl olduğunu hesab edir.

Birincisi subyektiv mühakimənin ləğv edilməsinin faktiki olaraq qeyri-mümkünsüzlüyünü bildirir. Yeri gəlmışkan, faktlar fərziyyələrin yoxlanılması üçün istifadə edildiyindən, həmin faktların seçimi daha çox iqtisadçının mühakiməsindən asılıdır. Yenidən, cəmiyyətdə fördərin müstəsnə hüquq və məqsədlərinin olmasına fikrini müdafiə edərək, bu aspektlərdən dövlətin müxtəlif məqsədlərinin olduğunu qəbul etmək lazımdır. Bu sababdon, dövlət cəmiyyətdə artıq məsrəflərə səbəb olan bir çox dərmanların yeni xəstəliklərə və cinayətə gətirib çıxarması səbəbindən onların istifadəsinə qadağə qoya bilər. Lakin dərmanların

istifadəsinə qadağa qoyulması qərarı dövlətin subyektiv mühakiməsidir. Sonuncusu isə, müəyyən müddət ərzində artımın qiymətləndirilməsində iqtisadçı "daha çox artım daha yaxşıdır" fikrini dəstəkləyir. Hər halda, bu nöqtəyi-nazır yekdil raya əsaslanır ki, bu da subyektiv mühakimədir. İstənilən halda, zaman keçdikcə əhaliñ adam başına düşən gölirində artım olsa belə, əhalinin gelirlərinin necə artmasını təyin etməkdə biz sosial təminatın obyektiv meyarundan istifadə etmirmik (bax sah. 9).

İkinciisi, və anəsasi, əgər ekonomiks siyasi məqsədlər üçün istifadə edilməzsa o səmərəsiz olar. Alternativ siyasetin əhamiyətini əvvəlcədən proqnozlaşdırın pozitiv iqtisadi nəzəriyyə mahdudişləşərəq "iki siyaset" tamamlanır. Əksinə, ilk iqtisadçılar tədqiqatlarını əldə edilə biləcək sosial mənşətlərə görə davam etdirirdilər. İnsanları iqtisadi tədqiqatqa cəlb edən əsas səbəb adətən böyük sərvətin bəllişdirilməsinə olan akademik və ya praktik maraqdır. Daha əhamiyətli isə, ticarət və əmək bazası dünyasında ədələt qeyri-obyektiv miqyası dəstəkləyir. Bu da çoxlarının həyatını göründüyündən daha da qaranlıq edir. Bu isə iqtisadi tədqiqatların aparılmasını stimullaşdırır.

(Professor A.C. Pigou *Fizsizlik*, 1913)

Bu səbəbdən, normativ iqtisadi nəzəriyyə pozitiv iqtisadi nəzəriyyənin metodlarından istifadə etməklə problemlərin həllinin mümkün qədər elmi cəhətdən əsaslandırsa da iqtisadi baxımdan daha səmərəli görünən siyaseti təklif edir. Beləcə, o, subyektiv mühakimə sahəsinə daxil olur.

Yəni, ekonomiks insan davranışını öyrəndiyindən, iqtisadçının iddiası digər sosial elmərin kəşflərindən istifadə edilməsi möhkəmləndirilir. Yeri gəlmışkan, bəziləri "gölir vergisi artırılmalıdır?" suallını iqtisadçının cavablandırımalı olduğunu düşünür. Lakin cavab aşağıdakı kimi olmalıdır: "Vergi dərəcəsi albəttə ki, artmalıdır; lakin bu yüksək galirlər qrupları bu qərardan sonra gərgin işləməyacığını səbəb olacaq. Bunun nəzəri səbəblərini açıqlasam da, siz eyni zamanda psixoloqun məsləhətlərini də nəzərə almalıdır. Bundan başqa, vərlər öz galirlərindən az xərcləyəcəyindən istehlak modeli dəyişə bilər. Əldə edilə biləcək sosial nəticələrə dair sosioloqla məsləhətləşin. Son olaraq, bu, galirlərin barəbərliyinin təmin edilməsinə kömək edə bilər. Məni maraqlandıran onun təmumlu galir məsəfəsinin artmasına səbəb ola biləməsidir – lakin axlaq və siyaset galirlərin dəha

geniş bərabərliyinin əldə edilməsinə yönələn qərarların qəbul edilməsi sahəsində dəha da üstün mövqeyə malikdirlər.

## 1.5 NƏTİCƏLƏR

### Iqtisadçıların mübahisələrinin səbəbi

Bundan əvvəlki müzakirədə iqtisadçıların bəzi mübahisələrinin səbəbləri açıqlanır. Məsələn: «Britaniya Avropa Birliyinin (AB) tərkibində qalmalıdır, cənubi bu, iqtisadi artımın faizinin yüksələşməsinə gətirib çıxarı». Nə üçün iqtisadçılar bu barədə mübahisə etməlidirlər?

Əvvələ, onlar faktlara razılışmaya bilerlər. Britaniyanın iqtisadi artım faizinin AB-ya qoşulmasından sonra sürətləndiyinə bizi nə dərəcədə emin ola bilərik? Faktlar natamamdır; məsələn, Ümumi Milli Məhsulun (ÜMM) hesablanmasında yanaşmalar bir sıra hallarda birmənəli deyil.

İkinciisi, onlar tosadüfü bağlılığı dair mübahisə edə bilərlər. Hətta iqtisadi artım faizi AB-ya qoşulmadan sonra sürətlənən də, üzvlüyün həmin artımı səbəb olmasına emin ola bilərikmi? Burada bir neçə izah verilə bilər, məsələn, Şimal Dənizində neftin aşkar ediləsi və ya kənd təsərrüfatı və sənaye sektorunda kapital qoyuluşunun artımı. Hansı izahatın faktlara daha çox uyğun gəldiyini müəyyən etmək olduqca çətindir.

Üçüncüüsü, bildiriş əsasən subyektiv mühakiməyə əsaslanır – yəni iqtisadi artım olverişlidir. Bəzi iqtisadçılar hesab edə bilərlər ki, digər məqsədlər – dəha çox asudə vaxt, az narahatlıq, ətraf mühitin mühafizəsi və sair – kifayot qədər zəngin cəmiyyətdə daha çox arzu edilir.

Dördüncüüsü isə, onlar düşünmədən fərdi meyillərə təhlil və faktların şəhərinə yaxınlaşmağa imkan verə bilərlər. Alımların, iqtisadçıların mümkün qədər obyektiv olmağı çalışımlarına baxmayaq, onlar çox zaman daha çox maraqlı göstərdikləri məsələləri/subyektləri təhlil edirlər. Bu səbəbdən, Britaniya-Birləşmiş Ştatlardan münasibətlərinin dəha da genişlənməsini dəstəkləyen iqtisadçı Böyük Britaniyanın AB üzvlüyünün onun iqtisadi artımına müsbət təsirini sübut etməkdə uğursuzluğa düşərək olar bilər.

### Iqtisadçı məsləhətçi qismində

\* Bu kimi çatışmazlıqlar heç də iqtisadçının faydasız olduğu anlamına gəlmir. Məsələn, əgər o, ticarət müləssisində çalışırsa, onun fəaliyyəti sahəsi birmənədir – ticarətin mənşət təminatına yardım etmək.

Hökumətin siyasetinə göldikdə isə, hər halda, iqtisadçının vera bildiyi məsləhət daha az konkret ola bilər. İstənilən halda, son qərar siyasetçinin mühakiməsindən asılıdır. Məqsədlərin alternativlər arasında adətən kompromis variansi olması səbəbi ilə, hökumət nadir hallarda sədo seçim ilə qarşılışır. İqtisadçının əsas işi məqsədlər arasında mövəud har hansı ziddiyyəti ortaya çıxarmaqdır. Yeri golmışkan, iqtisadi ekspansiyadan məqsədi ədnanı balansının tarazlığının məqsədi ilə ziddiyyət təşkil edə bilər. Hər halda, iqtisadçı xüsusi siyasetin tam qarşılığını göstərə bilər. Məsələn, məqsəd işin an yüksək səviyyəsidirse, bu zaman iqtisadçı sabit qiymət səviyyəsinin qorunub saxlanılmasının məqsədə çatmaqdə çətinlik yarada biləcəyini göstərməlidir.

Sonda, o, verilən nticənin əldə edilməsində digər iqtisadi yolları tövsiyə edə bilər. Bu mümkünür, çünki, nticələrin göstərilməsinə baxmayaraq, onları əldə etməyin iqtisadi və qeyri-iqtisadi vasitələri vardır. Qida təchizatının əldə edilməsində idxlə yoxsa yerli istehsal dəha olverişli hesab edilir?

Bu halda, iqtisadçı verilən müəyyən şartlarda iqtisadiyyatın işini və real həyatda daha da yaxşı işləməsini göstərən prinsiplər müəyyən etməklə mümkün qədər obyektiv olmağa çalışır. Bundan başqa, həmin prinsiplər spesifikasi problemlərdə tətbiq edilə bilər. Qərar qəbul edənlər adə çəkilən prinsiplər tam cavab almaq üçün tələb edilən faktların əldə olmaması və ya fərziyyələrə müxtəlif ölçülərin verilməsi səbəbi ilə kənarlaşdırıb bilərlər. Ən azı iqtisadiyyat obyektivliyin harada tamamlandığını və subyektivliyin haradan başlandığını xatırladır.

### **FƏSLİN QISA MƏZMUNU**

- Ekonomiks nadir ehtiyatların bölüşdürülməsi haqqda qərarların qəbul edilməsini öyrənir.
- İstehsal imkanlarının xarakteristik əyrisi cəmiyyətin üzləşdiyi seçimləri və alternativ döyərin xüsusiyyətini təsvir etməkdə istifadə edilə bilər.
- Pozitiv iqtisadi nəzəriyyə empirik dəillişə əsaslandırıla bilən nticələr çıxarıb (fakt və ya rəqəmlərə istinad).
- Normativ iqtisadi nəzəriyyə bir çox iqtisadçı qərarlarının subyektiv mühakimələrə əsaslandığını təsdiq edir.

### **XÜLASƏ SUALLARI**

- Nə üçün ekonomiks «ictimai elm» hesab edilir?
- İstehsal imkanlarının xarakteristik əyrisi və alternativ döyər anlayışından istifadə etməklə ehtiyatların hansı hissəsinin yığıma və hansı hissəsinin tələbat məallərinə sərf edilməsinin qorara alınmasında cəmiyyətin üzləşdiyi çətinlikləri izah edin.

**Öləvə məlumatlar üçün tərəfdən Internet sahifəsinə baş çəkin**



## RESURSLARIN BÖLÜŞDÜRÜLMESİ ÜSULLARI

### TÖDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilə tənşiqləq sız:

- İqtisadi sistemin funksiyalarını təsvir edə;
- Bazar iqtisadiyyatının ehtiyatları necə bölüşdürüldüyüni göstərə və adı çəkiliş iqtisadiyyatın çatışmazlıqlarını izah edə;
- İnzibati amırılık sisteminin ehtiyatları necə bölüşdürüyüni göstərə və bu iqtisadiyyatı izah edə;
- Qarşıq iqtisadiyyatın üstünlüklerini izah edə;
- "Dayanıqlı inkişaf" terminin anlaya bilərsiniz.

### 2.1 İQTİSADI SİSTEMİN FUNKSIYALARI

#### İqtisadi səmərəlilik şərtləri

İqtisadi problemlə biz "qənaat etmək" cavab veririk. Yəni:

- (a) Biz nadir ehtiyatlara nəzərən malların hansı çeşidinin daha müvəffaqiyətli hasilini təmin edəcəyinə əmən olmalıyıq;
- (b) Həmin ehtiyatlardan mümkün qədər səmərəli şəkildə istifadə etməliyik.

Bura addır: (i) istehsalın xüsusi seçilmiş çeşidə olaqələndirilməsi; (ii) ehtiyatların düzgün tənasubda birləşdirilməsi; (iii) malin hər bir növünün arzu olunan miqdarnın istehsalını nadir ehtiyatlardan minimum səviyyədə istifadə etməkla təşkil edilməsi; məsələn, əmək bölgüsündən istifadə etmək, geniş miqyaslı istehsalı nəzərdən keçirmək, əməliyyatların yerini diqqətlə seçmək; və (iv) ehtiyatların istifadəsizliyini aradan qaldırmaq.

Şəkil 1.2-də nadir ehtiyatların istifadəsində maksimal iqtisadi səmərəlilik, məhsul kənd təsərrüfatı istehsalı ilə sənaye mallarına olan təsləbin nisbetini eks etdiyən istehsal imkanlarının xarakteristik əyrisi nöqtəsində olduğu zaman əldə edilir.

İstehsal texniki baxımdan nəticəsiz olarsa və ya işsizlik problemi vardırsa, istehsal imkanlarının xarakteristik əyrisi aşağı düşür, məsələn A-da olduğu kimi.

#### İqtisadi sistemin rolü

Primitiv iqtisadiyyatda fərd istədiyinə nail olmaq üçün ehtiyatlardan birbaşa istifadə edir. Beləliklə, Robinson Crusoe (Robinzon Kruso – red.) ova, bahı tutmağa, taxıl əkməyə və istirahət etməyə no qədər vaxt sərf edəcəyini, bəliq, çörək və asudə vaxta verdiyi üstünlük gücünə əsasən qorarlaşdırılmışdır. Bu gün, bununla belə, nayın istehsal edilməsi haqqda qorarlar osıl istehlakçı ilə yalnız dəyişisi ilə bağlıdır. İnsanlar mübadilə ilə istədiyi məhsul bolluğuunu əldə etməklə istehsalda ixtisaslaşırlar. Burda müxtalif insanların çoxsaylı qərarları birləşir. Fərmer nə qədər bugda becərməlidir? Hər il nə qədər taxıl üütülməlidir? Çörəkçi neçə adəd bulka bishərməlidir?

Qisaca, aşağıdakı sualları cavablandıracağınız:

- (i) Firmalar hansı xidmətləri göstərməli və hansı məhsulları istehsal etməlidir?
- (ii) Hər bir xidmət və məhsul hansı məqiddə təmin edilməlidir?
- (iii) Həmin xidmət və məhsullar hansı formada təmin edilməlidir?
- (iv) Xalq Təsərrüfatında həmin məhsullar necə bölüşdürülməlidir?

Beləliklə, nadir ehtiyatlardan istifadə etməkə on yüksək nailiyyətlər əldə edilərsə, bu zaman istehsalçı və istehlakçı arasında əlaqə olmalıdır. Geniş termində bu «iqtisadi sistem»ün funksiyasıdır.

Ösəsən, iqtisadi sistem iki hissədən ibarətdir:

- (a) *Firmalar* – hansı xidmət və məhsul istehsalının və hansı gərəklə cəhətiyləri bir yerdə toplamagın lazıım olduğunu qərar verən kommersiya təşkilatları.
- (b) *Xalq təsərrüfatı* – xidmət və məhsulları istehlak edən və əmək ehtiyatlarını təchiz edən, istehsal edən istehlakçı.


Qisaca, iqtisadi sistem firmalar və təsərrüfat arasında əlaqəni təmin edir (şəkil 2.1).

#### İqtisadi sistemin müxtalif formalıları

İnsannın ilk mübadiləsi çox sadə olub: məhsulun birbaşa əvəzi var idi – beləliklə “bazar” yarandı. Son nəticədə, “vasitəçi”, yəni məhsulları

“qiymətləndirmək” və asan alqı-satışına imkan verən – pul – yarandı. Mövcud iqtisadiyyatda artıq yuxarıda göstərilən suallara cavab bazarın insanların qərarlarını izleyən *bazar iqtisadiyyatının* inkişaf etmişdir. Bazar iqtisadiyyatına qarşı, dövlətin nə istehsal etməli olduğunu qərarlaşdırın və istehsal faktorlarını müvafiq şəkildə yönəldirən amırlıq (inzipiat – red.) və ya mərkəzləşdirilmiş iqtisadiyyat mövcuddur. Bundan başqa, neyin istehsal edilmesi daha çox maliyyə imkanları ilə bağlırsa, məhsulların bölgüsü inzibati amırlıq sistemində “hər kas öz ehtiyacına uyğun” fikrinə diqqəti arturan mərkəzi orqanın qərarlarına əsasən bölündür. İyirminci əsrin sonlarında dünyanın mərkəzi planlı iqtisadiyyatının bir çoxu bazar iqtisadiyyatına keçmişdir.

Hazırda bizim məqsədimiz öz növbəsində bu iki sistemini münasib imkanlarını yoxlamaqdan ibarətdir.




## 2.2. BAZAR İQTİSADIYYATI

### Bazar mexanizminin çevrəsi

Bazar iqtisadiyyatında əsas diqqət ham istehlakçı, həm də ehtiyatların sahibi kimi fərdin azadlığına yönəldilir.

Istehlakçı kimi o, öz seçimini mallara qarşılaşq olaraq ödəməyə hazır olduğu qiymətlə ifadə edir. İstehsalda, tətbiq edilən (adətən öz emayı) ehtiyatların sahibi olaraq, o, mümkün qədər dərəcədə çox mənəfət qazanmağa çalışır. Əgər istehlakçıların cari qiymatla təklif edilən mallara dərəcədən yüksək tələb vardırsa, bu “qiymətin artması” ilə ifadə edilir. Bu, firmaların gölərlərini və həmin məhsulları istehsal edən komisyoncuların qazanclarını artırır. Neticədə, ehtiyatlar sonmeye cəlb edilir və təklif istehlakçıların tələbinə əsasən artır. Digər tərəfdən,

istehlakçıların xüsusi məhsula tələbi yoxdursa, həmin məhsulun qiyməti düşür, istehsalçılar itkilər verir və ehtiyatlar sonayedən çıxırlar. Qisasi, «istehlakçı əsasıdır».



Şəkil 2.2 Bazar qiymətləri vasitəsilə məhsul və resursların ayrılması

Bu səbəbdən, qiymətlər istehlakçıların istəyini ifadə edir və comiyəyyətin istehsal ehtiyatlarını müvafiq şəkildə bölüşdürürlər (Şəkil 2.2). Əməkdaş heç bir amırlıq yoxdur; insanlar istədikləri yerdə işlənməyə sərbəstdirlər. Səmərəlilik mənəfət məqsədilə əldə edilir: firmalar daha çox gəlir əldə etmək məqsədilə istehsal xərcelerini mümkün qədər aşağı salsalar da, istehsal agentlərinin sahibləri onları dərəcədə yüksək qiymətlər satmağa çalışırlar.

Bundan başqa, fabrikların qazancı istehsal edilmiş məhsulları kimin alacağını müəyyənləşdirir. Əgər firmalar daha yaxşı məhsul istehsal edər və ya səmərəliliyi artırırlarsa, və ya işçilər daha səylo çalışırlarsa, onların məhsullarının alıcıları dərəcədən yüksək qiymətlər əldə etməyə deməkdir. Bu yolla, qiymət mexanizmi müxtəlif məhsullar üzrə istehlakçıların üstünlüklerini qeydə alıb həmin üstünlükleri firmalara ötürülməklə, ehtiyatları məhsulun istehsalına yönəldir və özünü möcüzəli kompüter kimi aparır, bununla da məhsulları kimin əldə edəcəyinə qərar verir. Beləliklə, şəxsi mənəfətin motivasiyası vasitəsilə, qənaata aid dörd problem avtomatik olaraq holl edilmiş olur.

### Bazar iqtisadiyyatının qüsurları

Təcrübədə bazar iqtisadiyyatı heç də görünən kimi mükəmməl deyildir. Nə də nəticələri tamamilə kəfidiir. Biz «bazar böhranından danışırıq.

Övvəla, bazarada tam uyğun şəkildə təmin edilməyən müdafiə, siyaset, məhkəmə sistemi və milli parklar kimi *cəmiyyətin* ən vacib məhsulları golur. Burada artıq «ününi mənşətlərdən istifadə edən şöxsələrin» istisna edilməməsi səbəbələ, qiymət təyin etmək mümkün olmayacağındır.

İkinci, bazar iqtisadiyyatının səmərəliliyinin asılı olduğu *rəqabət* pozulub bilər.

Üçüncüsü, təcrübədə qiymət mexanizmi *kifə bilik* və ya *istehsal faktorlarının dərğünluğu* ilə ləng fəaliyyət göstərə bilər. Nəticədə təklif tələb dəyişikliyinə cəyab verməkdə zəif olur.

Dördüncüsü, şəxsi-gəlir meyli heç də hər zaman cəmiyyətin emmən-amanlığının (şəxsi rəfahdan tam fərqli olaraq) artmasına təminat vermir. Burada «əlavə» mənşət və ya xərclər göznlənilə bilər. Məsələn, yanğın adətən «əlavə xərclər»ə aid edilir.

Besinci, *rəqabət* özü çox zaman səmərəsizliyə səbəb olə bilər. Tədqiqatın qoşaqlanılması və rəqabət qabiliyyətli reklam ehtiyatları itirə bilər. Rəqiblərin planlarında torəddüd sərmayənin qarşısını ala bilər.

Altıncısı, istehlakçıların seçimi inandırıcı reklamlar təhrif edilə bilər, məsələn, sağlamlıq ziyan vuran siqaretlər.

Yedinci, fardların nəyi istehsal edəcəklərinə qorar verdikləri bazar iqtisadiyyati fəaliyyətin tam seviyyəsində və artım dərəcəsində istifadəsiz qalan ehtiyatların köməyiylə dəyişkənlilik səbəb olur, çünkü firmalar üümümlükdə mənşət perspektivinin aşağı olduğunu göstərlərlər.

Sonda, çoxlu pula sahib istehlakçıların bazarda böyük gərginlikləri vardır. Nəticədə, ehtiyatlar kasıbların ehtiyacları istisna olmaqla, varlıkların istehsal təmtəraqlarına sərf edilə bilər. Bu həqiqətən bazar sistemənə nisbatən sosial təminatın və galirin qeyri-barəbor bölgüsündürməsinə səbəb olur.

## 2.3. İNİZİBATI AMİRLİK SİSTEMİ


### Əsas qərarların qəbul edilməsi

İnzibati amırlık sisteminde nə? nə qədər? necə? və kimə? aid qərarlar tam səlahiyyətli orqan tərəfindən qəbul edilir. Burada insanların ehtiyaclarının nəzərə alınması və ehtiyatların müvafiq şəkildə istiqamətləndirildiyi məhsulların çeşidi qiymətləndirilir. Burada istehsal edilmiş məhsulların cəmiyyət içində necə bölüşdürülməsi müəyyən edilir (baş, şəkil 2.3). Bu səbabdan, iqtisadiyyatın səmərəliliyi asasan

ehtiyacların düzgün qiymətləndirilməsindən və ehtiyatların bölgüsündürüləməsindən asılıdır.

### İnzibati amırlık sisteminin keyfiyyətləri

İnzibati amırlık sisteminin üstünlüyü bazar iqtisadiyyatının nöqsanlarına daha yaxındır. Əsas qərarları qəbul edən orqan (i) müvafiq ehtiyatların ictimaiyyət və digər məhsullara sərf edilməsini təmin edə; (ii) inhisar qiyyasından ictimaiyyətin maraqlarında istifadə edə bilər, məsələn, məhsul istehsalına məhdudiyyət qoymaqla maksimal mənşət götürməkdənə, geniş miqyash istehsalın üstünlüklerini təmin etmək; planları bir-birilərə əlaqlanırmakla istehsalda aminliyə nail olmaq və ehtiyatların, hətta əmək bölgüsünün köməyiylə mütəəhrilikini artırmaq; (iv) nəyin və hansı miqdarda istehsal edilməsinin müəyyənəlaşdırılması zamanı əlavə dəyər və xərclərə yol vermak; (v) səmərəsiz olsa belə işçilərin məsələlərini qoruyub saxlamaq məqsədi ilə işçiləri işə gölətmək; (vi) rəqabətdən yaranan səmərəsizliyi aradan qaldırmaq; (vii) məlumatın vermək üçün sadəcə əmin etmək və beyni yormaqdansıa reklamdan istifadə etmək; (viii) istehsalçıların haqqının ödənilməsi və nəyin istehsal ediləcəyinin planlaşdırılması zamanı sərvətin qeyri-bərabər bölgüsüne şərait yaratmaq.



**Şəkil 2.3** İnzibati amırlık iqtisadi sisteminde resursların və məhsulların bölgüsü

### İnzibati amırlık sisteminin nöqsanları

Bununla belə, inzibati amırlık sisteminin hem iqtisadi, hem də siyasi bölgündən öz nöqsanları vardır:

Bazarlar, qiymət dəyişiklikləri, tələbin dəyişikliyi ilə dəyişdirilmiş qiymət sisteminin təqdim edilməsi lə himaya edilə bilməsinə baxmayaraq, müxtəlisf məhsulların istehlak edilməsindən fərdlərin razi qaldıqlarını qiymətləndirmək mümkün deyildir. Bununla belə, çox zaman, qiymətlərə nəzarət edilir, cəhiyatlar möhdudlaşdırılır və ya möhdud fondlarda növbələr təşkil edilir.

Eyni zamanda, rəsmilərin bir çoxundan tələbləri qiymətləndirmək və cəhiyatları istiqamətləndirmək tələb edilir. Ancaq rəsmilər bürokratiyaya yol verə bilərlər - formanın doldurulması, «bürokratizm», qararların qəbul edilməsində langlık və istehlakçılara qarşı qarazlı yanaşmalar. Məmurların korrupsiyaya uğraması da belə problemlərdəndir.

Və hətta, tələbin müəyyən edildiyi halda belə, onun ödənilməsi çətinliyi yaranır. Bir tərəfdən, tələblər birləşdirilməli və üstünlüklor müəyyənləşdirilməlidir. Digər tərəfdən isə, faktorlar müvafiq tonasında əlaqələndirilməlidir. Adətən planlar üzvlərinin böyük təşkilatların idarə edilməsində az təcrübəli siyasetçi olduqları çox sayılı komitələrin vasitəsilə reallaşdırılır.

Bundan başqa, cəhiyatlar üzərində dövlət mülkiyyəti fərdi stimulu zəiflədərək, səy və təsəbbüsleri azaldır. Əməyin yönəldirilməsi insanların öz işlərindən nəzəri olduqları anlamına gələ bilər; məmurlar siyasetlərində ehtiyatlı davranışlardır.

Ən əsas problemlərdən biri dövlətin fəaliyyət azadlığını möhdudlaşdıraraq (məsələn, kənd fermalarını kollektivləşdirməklə, və ya siyasi təsiri azaltmaqla/bağmaqla, bir partiyalı sistem qurmaqla) iqtisadi obyektivlikləri inkar etməsi təhlükəsinin həmişə mövcud olmasıdır. Bu zaman dövlət fərdlər üçün deyil, əksinə, fərdlər dövlət üçün fəaliyyət göstərirler. Beləliklə, bazar iqtisadiyyatı və inzibati amırlıq sistemi arasında seçim (müstəsnə formalarda) insanların ya diktatura riskini görə almalarına ya da onlara daha geniş iqtisadi azadlıq imkanları verən bazar iqtisadiyyatının nöqsanları qəbul etmələrindən birbaşa asılıdır.

## 2.4. QARIŞIQ İQTİSADIYYAT

### “Mötədil mövqə”

Xoşbəxtliyən, cəmiyyətin bu iki ziddiyət arasında seçim etməsinə cəhiyat qalmır. Əvvəzinə, dövlətə diktator kimi deyil, uşaqlara fördi azadlıq verən, eyni zamanda onların düşə biləcəkləri tələbləri vaxtında aradan qaldıran müdrik valideyn kimi davranmasına imkan verə bilər.

Bu sabəbdən, «bazar böhrəni» dəf etmək cəhdində Birleşmiş Krallıq istehsalın yaridan çox hissəsinin bazaarda özəl müssisə tərəfindən yerinə yetirildiyi (dövlət iqtisadiyyatın müdaxilə səviyyəsinin dəyişməsinə sabəb olsa da), iqtisadiyyatın yerde qalan hissəsi tərədən birbaşa cavabdehlik daşıdığı «qarişiq iqtisadiyyat» məlkiyidir. Bundan başqa, əsasən galirin və maliyyə yardımının yenidən bülşüdürülməsi ilə hökumət istehsal edilmiş məhsullarını və xidmətlərin bölgüsündə təsir etmiş olur. Bu kitabda bizim məqsədümüz bazar böhrəninin meydana gəlməsini və onun müxtəlisf formalarına dair hökumətin hansı xüsusü siyaseti tətbiq edəcəyini müəyyən etməkdən ibarətdir.

### Özel və dövlət sektorları

Qarişiq iqtisadiyyatın fəaliyyətini nəzərdən keçirək, «özel sektor» və «dövlət sektor» arasında fərgi müəyyən etmək olduğunu shəhərəyətliyidir. Birinci «özel sahibkarlığı» malik firmalardan ibarətdir. Burada qararlar bazar siqnallarına uyğun qəbul edilir. Sonuncuya hökumət departamentləri, yerli solahiyətli orqanlar və Ötrəf Mühit Agentliyi tərəfindən idarə olunan daxidir. Bütün bunlar onların kapitalına dövlətin sahib olduğu və siyasetlərinin hökumət fondlarının təsir göstərilməsi faktı ilə seçilir. Beləliklə, dövlət sektorunun mövcudluğu hökumət iqtisadiyyat üzərində mühüm nəzarət ölçüsüntü tətbiq etməyə imkan verir. Bundan başqa, nəyin istehsal edilməsinə dair qararlar tələbdən çox cəhitiyaca əsaslanıb.

## 2.5. MİKRO VƏ MAKROEKONOMİKS

### Mikroekonomiks (mikroiqtisadiyyat)

Qiymət sistemi

- (1) hansısa bir məhsulun təchizatı və ya xidmətin tələbatı na qədər uyğun gəlməsindən;
- (2) hansısa bir istehsal faktoruna olan tələbatın təchizatı uyğunluğundan asılıdır.

Göründüyü kimi, tələbatın təchizatla əlaqəsinin əsası müxtəlif məhsul və bazar faktorlarıyla qiymətin yaranması ilə bağlıdır. Bütün qiymətlər nisbidir. İqtisadi sistəmdə hər hansı bir qiymətdə dəyişiklik bütün bazarlara, məhsul və ticarət agentlərinə birbaşa və ya dolayı ilə təsir edir. Odur ki, özümüzdən kartofun qiymətini, London torpağının akrasının icarə haqqını, və ya Nottingham (Nottingham – red.) avtobus

sürfəsünün əməkhaqqını kimin təyin etdiyini soruşaq, biz mikroiqtisadiyyat məsələlərindən bəhs etmiş olarıq (Yunan sözü "mikros" dan götürülüb mənası "kiçik" deməkdir).

### Makroekonomiks (mikroiqtisadiyyat)

Hər halda, ehtiyatların müxtəlif sahələrdə tətbiq edilməsinin necə bölüşdürülməsini tödqiş edərən, biz ehtiyatların *ümumilikdə* istifadə soviyyasını nəzərə almaliyiq; bu fəaliyyətin seviyyəsini göstərir. Bu həmçinin bir sırə "ümumi" sualların meydana gəlməsindən səbəb olur. İqtisadiyyatda istehlakçıların ümumi tələbi necə dəyişir bilər? Firmalar ümumilikdə bu kimi tələb dəyişikliyinə necə cavab verə bilər? Qiymətlərin ümumi seviyyəsinin dəyişməsinə nə səbəb olur? Hazırda biz məcmu olaraq dəyişikliklər tərəfə baxırıq gelirin ümumi dinamikası, sərmayenin ümumi möbləgi, əməkhaqqının məcmusunu və s. Bu kimi suallar makro ekonomiksın vacib məsələlərindəndir (Yunan sözü "makros" dan götürülüb mənası "geniş" deməkdir).

## 2.6 DAYANAQLI İNKİŞAF

Ehtiyatların bölüşdürülməsindən dair qararlar indiki zamanda çox mürəkkəb görünə bilər, ancaq zaman keçdikcə ehtiyatların səmərəli şəkildə bölüşdürülməsinin əhəmiyyəti arır. "Müvəqqəti basdırılmış" ehtiyatların bölüşdürülməsi problemi hazırkı nöslin qorar qubul etməsi zamanı göləcək nöslərin rüfahını da düşünməli olduğunu deyən ətraf mühit problemləri təzra mütxəssislər tarafından nəzərdən keçirilmişdir. "Nöslərarası obyektivlik" prinsipi "göləcək nöslərin ehtiyaclarının qarşılanması bacarığına zərər vurmadan hazırkı nöslin ehtiyaclarını ödəyən inkişaf" kimi müyyən edilən "dayanıqlı inkişaf" prinsipinin təməl daşına çevrilmişdir. Bu zaman belə bir sual yaranır: Biz Şimal Dənizimizin nəfi ehtiyatlarının hamısını indi sərf etməli, yoxsa göləcək nöslərlə bir hissəsini saxlamalıyıq? Və əger hazırkı nösl iqtisadi artıma müvafiq olaraq mədən yanacaqlarını yandırmaqla karbon qazı emissiyasını artırarsa, qlobal istilöşmə səbəbiliə göləcək nöslə folakot gözləyirmi?

Müxtəlif vaxtlarda ehtiyatların səmərəli və ədaləti bölüşdürülməsindən dair fərqli ideyalar meydana çıxmışdır. Azad bazar qanunlarına əsasən maddi maraq sabitliyi təmin edir, cünki ehtiyatların azalması səhəbələ onların qiyməti artır. Sosial səmərəlilik nöqtəyi nəzərindən sosial dəyərlər və mənfiətlər qararların qəbul edilməsi

zamani nəzərə alınmalıdır və yalnız istehlakçı və istehsalçıların şəxsi məraqlarını müdafiə etməmelidir. Bu cür yanaşmada, galəcək nəsillər və dayanıqlığa böyük əhəmiyyət verilməlidir. Ətraf mühit problemləri üzrə mütxəssislərin fikrincə iqtisadi sistem daha böyük istehlak və iqtisadi artımı taqib etməmelidir, cünki bu ətraf mühitin çirkəlnəməsinə səbəb ola bilər. "Gaia" adlanan yanaşma dayanıqlığın ən güclü müdafiəçisidir. Burada insanların planetin ehtiyatlarının qayğısına qalmaları və galəcək nəsillər üçün qoyub getdiklorın torpağın ən azı özlərinin yaşadıqları vaxtdakı kimi yaxşı vəziyyətdə olmasına əmin olmalarına dair yanaşmalar öz əksini tapmışdır.

### FÖSLİN QISA MƏZMUNU

İqtisadi sistemlər növin istehsalı edilməsini və onların ən səmərəli şəkildə istehsalı üsullarını təyin edə bilər. Bazar iqtisadiyyatı ehtiyatların bölüşdürülməsində qiymət sisteminə xəklənmərək və bazar böhranının bəzi nümunələrinin olmasına baxmayaq, əksər həftələrdə səmərəli şəkildə təmin edilir:

- Yerli məhsullar (və ya dövlət məhsulları);
- Qeyri-mükəmməl rəqabət;
- Qeyri-kamil bilik;
- Xarici təsirlər;
- Dəyişkənlilik.

İnzibati amirlik sistemi və ya plan təsərrüfatında dövlət ehtiyat tələblərini qiymətləndirir və ehtiyatları müvafiq şəkildə bölüşdürür. Ehtiyacları qiymətləndirmək çox çətindir, ona görə də sahvlər tekrarlanır. Yenə də nəzərdə tutulan iqtisadiyyat növlərində zəif stimul və nəzarəti problemləri mövcuddur.

**XÜLASƏ SUALLARI**

- İstönilən bir iqtisadi sistemin əsas məqsədi nədən ibarətdir?
- Bazar iqtisadiyyatının üstünlükleri və problemləri nədir?
- İnzibati amırlıq sisteminin (və ya plan təsərrüfatının) üstünlük və problemləri nədir?
- Nə üçün dünya iqtisadiyyatının çoxu qarşıq iqtisadiyyatdır?
- "Dayanıqlı inkişaf" dedikdə nə başa düşülür?

**Əlavə məlumatlar üçün tərəfdəsinin Internet sahifəsinə baş çəkin**



**NƏ İSTEHSAL  
ETMƏLİ**



## AZAD BAZARDA QİYMƏT NECƏ FORMALAŞIR

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsillə tanışlıqla siz:

- “Döyar” və “qiymət” anlayışlarının mənasını izah edə;
- Bazarın müxtəlif növlərini təyin və təsvir edə;
- Tələb cədvəlinin və tələb ayrısinin necə qurulmasını göstərə;
- Təklif cədvəlinin və təklif ayrısinin necə qurulmasını göstərə;
- Tarazlıq qiymətinin necə müayyən edilməsini izah edə biləcəksiniz.

### **3.1 DÖYƏR VƏ QİYMƏT**

Biz istehsalla məşgül olmaq istədikdə bəlsə bir sual yaranır: nə istehsal etməyi necə müayyənləşdirməli? Təkcə tələbat sözü heç nə demir, 1-ci fəsildə verildiyi kimi, insan tələbatı daimidir. Tələb iqtisadiyyatda o zaman əhəmiyyətlidir ki, istehlakçı tələbini ödəmək üçün özü də nə iləsə kifayətlənməli olur. Tələb müxtəlif olduğuna görə istehlakçuların onu ödəmək üçün sərf etdikləri vasaitin məbləği də fərqlidir. Başqa sözlə, müxtəlif əməoşlərin qiyməti də müxtəlidir. Döyar “imkarlaşdırılmış xərcələr” prinsipini ilə ölçülür. Məsələn, agar xanım A. 5 saat işləyərək aldığı pula şlyapa almaq istəyirsa, onun üçün şlyapa 5 saat istirahətdən daha dəyərlidir. Döyar bəzən əməoş və ya xidmətin digər məhsulları mübadiləsi dərəcəsini göstərir. Qeyd etmək lazımdır ki, dəyəri olan əməətə tələbi ödəmək qabiliyyətində olmalıdır, tələbi öðyən əməətin dəyəri olub-olmaması elə də əhəmiyyəti deyil. Məsələn, hava tələbi öðyir, lakin bəzi hallarda ona olan tələbat elə çoxalır ki, onu başqa nə iləsə mübadilə etmək mümkün olmur. Çünkü iqtisadiyyatda onun evəzini vera biləcək bir döyar yoxdur.

Müasir iqtisadiyyatda çox nadir hallarda bir məhsul digərinin evəzində istifadə edilir. Biz adətən orta vahid götürürük və bu orta mübadilə vahidi rolunu pul icra edir. Məhsulların dəyəri pul məsbəti ilə ifadə edilir. Başqa sözə, bəzən əməoşlara və məhsullara qiymət qoyuruq. Standart pul vahidi şərtlə qiymət əməətin dəyəri kimi müayyənləşdirilə bilər. Qiymətləri müqayisə etməklə müxtəlis əməələrin mübadilə dərəcəsini müqayisə edə bilərik.

Təklif şərtlərinin dəyişmədiyi təqdirdə nisbi qiymət dəyişiklikləri bu əməələrin əhəmiyyətində nisbi dəyişikliklər olması ilə bağlıdır. Beləliklə, qiymət dəyişikliyi istehlakçı tələbində dəyişiklik olduğuna bir işarə, signal rolu oynaya bilər. Belə signalların yaranma mexanizmini bərənləməlidir. Mübadilə yolu ilə dəyərlərin yaradıldığı “bazarlara” nəzər yetirək.

### **3.2 BAZARLAR**

#### **Tərif**

“Bu öküz üçün mənə 350 £ təklif ediblər. Əlbəttə ki, siz bu qiymətdən artıq təklif etmək niyyətindəsiniz. Daha heç bir təklif yoxdurmu? 350 £. Sonuncu dəfə yənə soruşaq: 350 £-dən artıq verən varmı? Oldu, 350 £-qə razılaşdıq”. Çəkicə aşağı enir. “350 £-qə bu cənabə satılır”.

Bu, yerli mal-qara bazarıdır. Aukcionda öktüzlərin satışı keçirilir, ətrafdə isə qonşu kəndlərdən alıcı və ya satıcılar var. Qiyməti bazar müayyənləşdirir. İqtisadiy üçün yalnız mübadilə dəyəri əhəmiyyətlidir. Öküz satan fermər fikirləşə bilər ki, onun öküzü üçün 350 £-dən çox ödənməli idi. Ola bilsin ki, bu, fermərin oğlunun bəslədiyi ilk öküzdür, lakin bəlsə sentimental dəyər iqtisadiy üçün çox az maraqlıdır.

Əlbəttə ki, qiymətlər həmişə bu yerli aukcionda olduğu kimi, bazar da müayyənləşmir. Aukcion adətən potensial alıcıların dəha çox toplaşduğu yerlərdə keçirilir, satıcı isə bazarə çox tez-tez gəlmir və satacağı məhsulları qısa müddətdə rəzələşə bilər. Əgər, məsələn, ev və ya istifadə edilmiş avtomobil satışı bazarında az alıcı və ya satıcı varsa, son qiymət “damışq” yolu ilə elə edilir, satıcı satışa çıxarılanı doğrudan da almaq niyyətində olan alıcı ilə şəxsən görüşüb razılığa gəlir.

Məhsullara ardıcıl və daimi tələbat olduğu hallarda isə onların aukciona çıxarılması və ya danışq yolu ilə satılması çox vaxt aparır. Müxtəlif məhsullara, ərzəq, geyim, ev aşyaları və ya maşınlara məğazaya sahibi tərəfindən müayyən qiymətlər qoyulur. Amma bu o demək deyil

ki, alıcılar qiymətə təsir etmir. Əgər qiymət çox yüksəkdirsa, həmin emtəcə satılmayacaq, əgər çox aşağıdırsa, mağaza sahibi zərərlə işləyəcək. Sonda qiymət müəyyənləşdirərkən bu faktlar nəzərə alınır.

Bazarın hansısa xüsusi bir yerdə fəaliyyət göstərməli olduğu iddia edilə bilinir. İstifadə edilmiş avtomobillər adətən qəzet clanları vəsítəsilə almış satılır. İstifadə edilmiş mebel hansısa bir mağazanın vitrininə vurulmuş reklam lövhəsi vəsítəsilə satılıb. Əlavə olaraq nəqliyyatda, başqa ictimai yerdələrdə və satış yerlərində nümunələr, reklam və s. verilməsi satış arenasının genişləndiyini sübut edir.

Ona görə də yalnız bazaarda məhsulların alınub satıldığını iddia etmək olmaz. Alıcıların və ya satıcıların yiğidiyi təşkilat formal və ya qeyri-formal ola bilər. İqtisadi üçün bazar müəyyən bir emtəcə üçün qiymətin müəyyənləşdirilməsi nöqtəyi-nözerindən maraqlıdır. Bazaarı, sadəcə olaraq, emtəcənin qiymətinə təsir edən bütün alıcı və satıcıların göründüyü yer kimi qəbul etmək olar.

### (1) Dünya bazarları

Bu gün müasir nəqliyyat o qədər geniş və sürətlidir ki, çox emtəcələri dünya bazarına çıxarmaq mümkündür, nəticədə də dünyanın hansısa bir ölkəsində hansısa emtəcənin qiymətindəki dayışıklılık o biri ölkələrdə də eyni emtəcənin qiymətinə təsir edir. Belə məhsullara un, bugda, dondurulmuş at, yaş, yun, pambıq, minerallar, rezin, sink, uran və s. daxildir. Emtəcənin belə geniş bazar qazanması hansı gərkli faktorlara bağlıdır?

Əvvələ, bu emtəcə üçün geniş tələbat olmalıdır. Gündəlik tələbat məlləri (məsolən, un, dondurulmuş at, yun, pambıq) bu tələbə cavab verir. Yalnız yerli tələbətə cavab verən məllər, milli geyim, az istifadə edilən dillərə tərcümə edilmiş kitablar, suvenirlər, üzərində yerli təbiət manzərləri olan poçt markaları, yerli zövqə uyğun ərzaq məhsulları bu qəbeldəndir və geniş tələbətə cavab vermir.

İkinciisi, emtəcələrin nəqliyyatla daşınma mümkinliliyü nəzərə alınır. Torpağı və ya binaları daşımaq, demək olar ki, mümkün deyil. Alıcı istehsalçıdan fərdi xidmət tələb edə bilər, ancaq belə bir xidməti həyata keçirənək məsafə baxımdan möhduddur. Xüsusilə də işçi qüvvəsinin, hətta cəlbedici maaş olsa belə, bir yerdən digər yerdə kütləvi axım mümkin deyil (16-ci fəslo bax). Həmçinin ölkələr arasında həyata keçirilən gəmərük siyaseti ölkəyə müəyyən məhsulların gotirilməsinin qarşısını ala bilər. Hazırda Birləşmiş Krallıqdan valyuta çıxarılması qadağandır.

Üçüncüüsü, nəqliyyat xərələri məhsulların iddialı və ya ixracı üçün maneq tərəfdən səbəb sayılınca bilməz, cünki həmin xərəclər emtəcənin ümumi dəyərinin cüzi bir hissəsini təşkil edir. Məsələn, kərpicin satış hazırları çox kiçik, almazın satış dairəsi isə, demək olar, dünyani chata edir. Həmçinin, un və ya yağ kömürə nisbətən ucuzdur, cünki onları daşınması da asandır.

Sonuncu olaraq qeyd edək ki, məhsulların saxlanılma müddəti var. Tez xarab olan məhsullar - süd, çörək, qaymaq, çiyəlek və s. uzaq məsafələrə göndərilə bilinir. Hazırda isə müasir texnika (dondurmaq, konservləşdirmək) və hava yüksəkdaşma nəqliyyatının inkişafı artıq satış bazarını genişləndirir.

### (2) Xalis və qeyri-xalis bazarlar

Əger hər hansı bazaarda müəyyən bir malın qiyməti artırırsa, bu, bazarın digər tərəfində eyni malın qiymətinə təsir edir. Nəticədə bazaarda bu malın qiyməti bərabərələşir. Qiymət fərqlərinin təzliklə öz əksini tapdığı bazar xalis bazarıdır. Qeyd: Bu, heç də "xalis rəqabət" demək deyil (11-ci fəslo bax).

Bazarın xalis olması üçün müəyyən şərtlər yerinə yetirilməlidir. Əvvələ, alıcılar və satıcılar qiymətlərdən xəbərdar olmazırlar. Rabitənin, xüsusi ilə də telefon əlaqəsinin inkişafı bunu asanlaşdırır. İkinciisi, həm alıcı, həm də satıcılar öz işlərini yalnız qiymətlərə əsasən qurmalıdır. Təbii ki, istor alıcılar, istorla də satıcılar bir səbəb olmadan nə isə almaq və ya satmaq istəməzlər.

Məsələn, əgar bir satıcı öz məhsulunun qiymətini artırırsa, onun müştəriləri növbəti dəfə həmin məhsulu ucuz satandan alacaqlar. Uyğun olaraq, əgər qiymətləri aşağı salarsa, bazarın başqa tərəfindəki qiymətlərdən xəbər tutunca başına o qədər alıcı yüzürlə ki, mali təzliklə satış qurtarar. Xalis bazar nümunələri kimi Hatton Gardenin qiymətlərə daşlı bazarı, istehsal bazarlarını və London Fond Birjasını göstərə bilər. Bu bazarlarda iki osas şort yerinə yetirilir. Satıcılar və alıcılar peşəkar dilerlər olduğundan qiymətləri diqqətlə aydınşək alğı-satış vəsítəsilə qazanc alda edirlər. Ona görə də onlar üçün bazarın hər hansı tərəfində qiymət dayışməsindən xəbər tutmaq çox vacibdir, onların apardıqları emalıyyatlar nəticəsində isə qiymətdəki fərqlər dərhal aradan götürülür.

Lakin adətən bu şərtlər başqa bazarlarda öz əksini tapmır. Alıcı və satıcıların qiymətlər barədə nə müükommal bilikləri var, nə də o qiymətlər əsasında fəaliyyət göstərə bilirlər. Adı evdar qadın hər gün

alıdı eyni məhsulların qiymətini müqayisə etmək üçün həmişə bir bazarдан digərini getməyə vaxt tapa bilməz, lakin hərdənbir bahalı nə isə almaq istidikdə, o, qiymətlərə daha diqqətlə yanaşır. Eyni vəziyyət mağazaya sahiblərinə də aiddir. Sahibləri hər bir məhsulun başqa mağazalarda neçəyə satıldığından hər dəfə xəbərdar ola bilirlər. Bundan əlavə, alicilər qiymətdən başqa məhsulu kiçindən alıqlarının da fərqiనə varırlar. Alici müəyyən münasibətlərdən asılı olaraq, eyni məhsulu bir satıcından baba satmasına baxmayaraq, həmin satıcıının göstərdiyi xidmətə görə baba qiymətə ala bilər. Bu, artıq şoxsi əlaqələrdən irəli gəlir və biznes vasitəsilə qurulmuş münasibətlərin əsasıdır. Həmçinin alici iki eyni cür qablaşdırılmış məhsullardan yalnız birinə üstünlük verə bilər. Eyni məhsulu digərlərindən bir qədər fərqli istehsal etmək istəhsal forqı adlanır və bu gün aparılan reklamın yarısı əhalini məhz həmin məhsulların üstün olduğunu inandırmaya həsr olunub. Belə reklam bazarə az mükomməllik verir və daha yaxşı oları ki, bu, sadəcə olaraq əhalini məlumatlandırmağa xidmət etsin. Onda bazar daha genişlənir, daha çox xalislik qazanardı. Peşəkar biznesmenlərin olması ilə də bazarın xalisliyi artır. Eyni məhsul üçün müxtəlif qiymətlərin mövcud olduğu bazar *qeyri-xalisdir*. Buna adətən pərakəndə satış bazarlarında rast gəlinir.

### (3) *Təşkilatlı istehsal bazarları*

Yuxarıda qeyd edildiyi kimi, müəyyən məhsulların satış bazarı çok genişdir, çünki onlarının nəqliyyat xərci ilə müqayisədə qiymətləri çox bahadır və uzun müddət xarab olmurlar. Bundan əlavə, bu məhsullara ümumi və daimi tələbat var, çünki onların bəziləri geniş istifadə edilən mallar üçün xammaldır və ya əsas orzaq məhsullarıdır. Belə məhsullara beynəlxalq bazarда geniş tələbat var. Növbəti məsələlərdə bu mövzudan bahis edəcəyik.

İngiltərin xarici ticarəti 13-cü asrda yun xammalı ixracı ilə başlayıb və bu, hökumət koncessiyası ilə təşkil edilmiş şirkətlərin inkişafı ilə də da genişlənib. Bu şirkətlər Londonda yerləşmişdi və tacirlər həmin şirkətlərin gəmilərdə xarici ölkələrdən gətirdikləri məhsulları alıb-satmaq üçün buraya yığışırdılar. Bu ticarət Londonda də da genişləndi və daimi şəkil aldı, çünki dönyanın müxtəlif yerlərindən və müxtəlif zamanlarda bura əməcələr gətiriliirdi. Bu, təbii idi, ona görə də eyni alici və satıcılar müntəzəm şəkildə görüşə, biznesə məşğol ola və məlumat mübadiləsi apara bilirdilər.

Sənaye inqilabı ardıcıl beynəlxalq ticarətin inkişafında böyük dəyişiklik yaradı. Birleşmiş Krallıq dönyanın en böyük ixrac və iddal əlkəsinə çevrildi.

On əsas liman və kommersiya şəhəri rolu oynayan London təkəcə ölkə əhalisi üçün lazım olan məhsulları iddal etmirdi, həmçinin Britaniya gəmiləri dünya ticarətində əsas nəqliyyat vasitəsinə çevrilmişdi. Çay, qənd, dəri, yun və başqa məhsullar müxtəlif ölkələrə, əsasən da Qərbi Avropa ölkələrinə daşınırırdı. Beləliklə, *təşkilatlı bazarlar* inkişaf edirdi. Bu bazarlar digərlərindən onunla fərqlərin ki, alış-veris möhtəşəm binalarda aparılır, biznes razılaşdırılmış qaydalar və konvensiyalarla əsasən təşkil edilir və yalnız xüsusi adamlara amaliyyatlar aparmağa icazə veriliridir. Hətta kanar adamların müşahidə etməsinə belə yol verilmirdi. Bunlar bazarlarda yüksək inkişaf etmiş formalardır və bu gün Londonda yun, çay, qohvo, xəz, taxıl, metal, mis, sink və s. üçün birjalar, auksiyonlar fəaliyyət göstərir. Belə təşkil edilmiş bazarlar yalnız *Liverpoolda* deyil. Liverpoolun taxıl və pambıq birjaları London birjaları qədər əhəmiyyətli, həmçinin Birləşmiş Ştatlarda büğda, pambıq, Avstraliyada və Yeni Zelandyada yun birjaları fəaliyyət göstərit. Gəmiciyinin inkişafı ilə əlaqədar əvvəllər Londondan keçən ticarət gəmiləri sonradan məhsulu istehsal edən ölkədən birbaşa iddal edən əlkəyə daşınmağa başladılar. Hətta belə bir şəraitdə də əksər məhsulların, habelə qənd, metal, taxıl məhsullarının alış və satışı (məhsulların birbaşa iddal edən ölkələrə aparılmasına baxmayaraq) Londonda aparılıb. Biznes üçün maklərlərə ödenilən məbləğ Britaniyanın görünməyən ixrac mallarının bir hissəsinə təşkil edir.

Geniş mənada təşkilatlı bazarlar üç əsas funksiyani yerinə yetirir. Birinci, bu bazarlar istehsalçılara və topdansatışla məşğul olanlara istədikləri məhsulu asan, tez və rəqəbat şəraitində almaq imkanı verir. Bu onunla alda edilib ki, müəyyən məhsul haqqında tam məlumatı olan ekspert alici və satıcılar müəyyən razılaşma alda etmək üçün görüşürler. Bu haldə qiymət tələb və təklifidəki hər hansı dəyişikliyə dərhal reaksiya verir. Bunlar xalis bazarlardır.

İkinci, belə bazarlar qiymətlərin dəyişməsinin təsir edə biləcəyi ticarətciləri ağır itkilər vəməkdən qoruyur. Belə istehsalçılar, məsələn, kauçuk və ya ağ dəmir istehsal edənlər öz məhsullarını bazara çıxarmazdan əvvəl həmin məhsulu nə qədər qiymət qeydulla biləcəyini əvvəlcədən bilmər. Başqa tərəfdən, pambıq əyricisi xammal qiymətlərinin qalxığındə təqdirde öz marağınun oruqunu macburdur. Bu, bir növ, *fığers* bazarındaki *heçirli məz* vasitəsilə alda edilir.

Məhsulun bu gün almış bu gün də yerinə çatdırılmasını nəzərdə tutan razılaşma *nağd razılaşma*, danışılan qiymət isə *nağd qiymət* adlanır.

Cox məhsulları bu gün alıb sonradan yerinə çatdırmaq mümkündür. Həmin məhsular həmin vaxtda anbarlarda olmaya biler, lakin müqavilə bağlayan tərəf öz üzərinə məhsulları alıb razılışdırılmış müddətədən sonra çatdırmaq əhdəliyini götürür. Belə bir razılışma *müddətli müqavilə*, qiymət isə *müddətli* ("füce") *qiymət* adlanır. Müyyəyen müddətə təklif edilməli məhsul üçün müyyəyen şərtlər yerinə yetirilməlidir: (a) məhsul müyyəyen müddətə qədər saxlanılacaq, bunun üçün anbarlar olmalıdır; (b) məhsul asanlıqla yoxlanıla bilməlidir, müxtəlif ekspertlərin köməyi olmadan keçirilən testlər cəni neticə vermelidir; (c) belə alqı-satçı əməliyyatları tez-tez keçirilir, bunun üçün peşəkar dilerlər təyin edilməlidir; (d) almanın mal qiymət dəyişikliyinə məruz qalan mal sırasında olmalıdır.

Füce sövдəleşməleri bağlanmış zaman bazar əsasən broker və dilerlər arasında bölünür. Broker sıfarişçinin arzusunu yerinə yetirməyə çalışırsa, diler öz ekspert biliyini işe salıb gələcəkdə bu məhsulun qiymətinin nə qədər olacağını bilsək ondan qazanc alda etməyə çalışırdır. Qiymətlərin qalxmaga meyilli olduğunu hiss edən kimi, artan qiymət möhtəkriləri adanan bu adamlar qiymətləri götürdükdən sonra satmaq məqsədilə anbarları məhsullarla doldururlar. Başqa tərəfdən, qiymətlərin düşdүүнүү günün edən aşağı qiymət spekuluyantları anbarlarında olan bütün məhsulları satır və bozın bu məhsullar onun alındı olmasa belə, sonradan ucuz alıb təklifi həyata keçirə bilmək ümidi ilə razılaşmalar bağlayırlar. Hər zaman diler alqı-satçı işində gələcək faaliyyatını qurmaq üçün qiymətlərə əsaslanır. Beləliklə, pambıq yetişdirən tərəf istehsalın xərcini ödəyən qiymətə məhsulunu satmaqla mümkün golur əldə edir və özünü qiymətlərin düşməsi riskindən sigortalaya biler, lakin pambıq ayırıcısi ipliyin qiymətinə əsasana bilər və qiymət itkisindən özünü yalnız xammal pambıq almaqla xilas edə bilər. Hər ikisi qiymət dəyişikliyinə hazır olurlarsa, risk təhlükəsi qarşısında diler qahr.

Bununla diler təskilatlı bazarların üç əsas funksiyasını həyata keçirir – tələb və təklifdəki dəyişikliklərə uyğun olaraq qiymət dəyişikliklərinin olverişliliyinin qayğısına qılır.

Təklifin artımının qiymətlərin düşməsinə səbəb olduğu vaxtda diler öz anbarlarını doldurmaq üçün öz tələbini də ümumi tələbələrə əlavə edir, bu səbəbdən da qiymətlər yüksək olaraq qalır. Digər tərəfdən, hansısa məhsulun təklifi aşağı düşürse, o öz anbarlarını boşaltmağa başlayır və həmin məhsul üçün qiymətlərin hədsiz qalxmamasını təmin edir. Bu baxımdan diler baradasa topdansatış ticarətçisinin funksiyasını yerinə

yetirir (8-ci fəsle bax). Çətinlik ondadır ki, qiymət üzərində möhtəkrilər qiymətə təsir edən real faktorlara dominantlıq edərək qiymətin müxtəlif tərəfə kəskin dəyişməsinə səbəb ola bilər.

### 3.3 QİYMƏTİ MÜƏYYƏNLƏŞDİRƏN FAKTORLAR

#### Tələb və təklif

"Bu heyvan çox ucuz qiymətə idi" – auksionerin çökici enən kimi *Dan Archer* qeyd etdi. "Bu, heç də tövəcüblü deyil" – *Fred Barrett* bildirdi. "Bu qış çox uzun çəkdi. Biz indi aprel ayının ortasındayıq, həlo ot çıxmayıb. Saman da tezliklə qəhərə çıxacaq. Bu heyvanları bazarə çıxaranlar əsasən onları vaxtından övvəl satmağa məcbur olan heyvandarlardır. Bu orzida qoca *Giles* yeganə fermer oldu ki, əlavə heyvanlar almına riskinə girdi. Neçə illərdir ki, belə heyvanların 350 £-ə satıldığı olmamışdır".

*Fred Barrett*in müşahidalarından na öyrənmək olar? Öküzün 350 £-ə satılması auksionda son təkliflə təyin edilən qiymət deyil. Qiymətlərin aşağı olması təmİN edən əsas faktorlar alici fermərlərin azlığı və satışa gətirilən heyvanların çoxluğu olub. Qisaca olaraq, qiymət tələb və təklif faktorlarının qarşılıqlı əlaqəsi ilə müəyyənləşib. Deyilənlərə növbə ilə nəzər salaq.

#### İlkin fərziyyələr

Deyik ki, təsəvvür etdiyimiz yumurta bazarında bu faktorların təhlil edilməsi tapşırığını yerinə yetirməliyik. Bu araşdırmanı əsaslaşdırmaq üçün təsəvvür edək ki:

- Yumurtaların yoxlanılması – bütün yumurtalar ölçü və keyfiyyətdə, demək olar ki, cynidir;
- Bazar daxilində neqliyyat xərcləri yoxdur;
- Bazarda alici və satıcıların çoxluğu kəskin rəqabətin olmasına imkan verir;
- Xalis bazarda qiymət forqları tez bir zamanda müəyyənləşdirilir, çünkü alici və satıcılar 1) bazarın digər tərəfindəki qiymət və şartlardan tam xəbərdardırlar, və 2) yalnız qiymətə əsasən faaliyyət göstərirler;
- Bazar faktorlarının azad əməliyyatına hökumət siyaseti təsir göstərmir, məsələn, qiymət nəzarəti, təklifin nizamlanması və s.

### 3.4 TƏLƏB

İqtisadiyyatda tələb nayəsə nail olmaq istəyi və həmin məhsulu almaq üçün müəyyən qiyməti ödəyə bilmək bacarığının olmasınaidir. Başqa sözə, bu, təkəc arzu və ya istək deyil, pula arxalanan effektiv tələbatdır. Bu, müəyyən vaxt ərzində və verilmiş müəyyən məbləğlə alıcıların hansı məhsuldan nə qədər almaq istəyində olmalarını təyin edir.

Tələbə təsir edən faktorları iki yərə ayırmak olar: 1) qiymət; 2) tələb şərtləri

#### (1) Qiymət, tələb şərtləri dəyişməz qalır

Qiymət aşağı olduqda adətni istehlakçı bir məhsuldan daha artıq almaq istəyir. Bunun səbəbi fəsil 5-də izah edilir. Hazırda isə biz gündəlik müşahidələrimizə əsaslanaraq bunu təsdiq edə bilərik. Anbarlarını qız palṭalarından azad etmək istəyən mağazalar çox vaxt "qış endirimini" elan edirlər və çox qadınlar xəz və yun palṭalar almaq üçün roqabətə girir.


Ən adı emtəəden götürsək, müxtəlif qiymətlərdə alıcının neçə yumurta almaq istəyini müşahidə edə bilərik. Əgər yumurta bahadırsa, istehlakçı mümkün qədər onu başqa məhsullarla əvəz etməyə çalışacaq. Əgər ucuzdursa, əhali hətta ondan duza qoyulmuş şəkildə də istifadə etməyə çalışacaq. Bütün istehlakçıların müxtəlif qiymətlərlə müxtəlif zaman müddətində yumurtaya olan tələbinin üyraannoklu bazar tələbi cədvəli yaratmaq olar. Deyik ki, bu cədvəl aşağıdakı kimidir:

Cədvəl 3.1 2006-cı il yanvarın son haftası üçün tələbat

Qiymət (hər yumurta penni ilə)	Tələb olunan yumurtalar (min)
12	3
10	9
8	15
6	20
4	25
2	35

Qeyd edilməlidir ki, bu cədvəl cari bazar qiymətini və faktiki olaraq nə qədər yumurta satıldığını eks etdirmir. Cədvəl yalnız "qiymətə uyğun tələb edilən kəmiyyət" asılılığını göstərir. Cədvəl "əgor" şərtinə cavab verir.

Bu cədvəl şəkillə də göstərilə bilər (şəkil 3.1). Tələbi orta qiymətlərlə göstərsək, D tələbə eyrisinini alarıq. Şərti olaraq qiymət y simmetriyası və kəmiyyət x simmetriyası ilə ölçülür.



Şəkil 3.1 Tələb edilən kəmiyyət və qiymət

#### (2) Tələb şərtləri

Verilmiş qiymətdən asılı olmayaq, evdar qadının dəha çox və ya az yumurta almaq tələbatı var. Başqa sözə, qiymət cədvəli yenidən işlənir.

Təsəvvür edək ki, məsələn, fermərlər bir yerdə yumurta ilə hazırlanmış yeməkləri təsvir edən reklam kampaniyası aparmaq niyyətindədirler. Artıq müxtəlif qiymətlərdə yumurtalara cəhətiyac duyuñur. Bu, tələb cədvəlini aşağıdakı şəkildə dəyişir:

Cədvəl 3.2 Artan tələb

Qiymət (hər yumurta penni ilə)	Tələb olunan yumurtalar (min)
12	12
10	20
8	25
6	30
4	37
2	49

Yenidən işlənmiş bu tələb cədvəlini şəkli daxil etsək, əvvəlki əyrinin yanında  $D$ , eyrisi alarıq. Əgər şərtlər dəyişilsəydi, bütün qiymətlərdə tələb azalar, yeni tələb eyrisi əvvəlki əyrinin sol tərəfində olardı.

Həm qiymət, həm də tələb şərtlərinin kəmiyyatı təsiri şəkildə göstərilir. Qiymət tələb əyrisinin formasını müəyyənləşdirir, örnək aşağı tərəfdən sağa məyilliidir. Tələb şərtləri simmetriyalar arasında əyrinin mövqeyini müəyyənləşdirir - tələbdə artım əyrinin sağa və ya azalma əyrinin sola hərəkətini göstərir. Əmtəənin qiymətində dəyişikliklə nəticələnən tələb dəyişikliyi indən belə tələbin genişlənməsi və ya məhdudlaşması kimi veriləcək. Yeni tələb şərtləri ilə əlaqədar tələb dəyişikliyi tələbdə artım və ya azalma kimi təsvir ediləcək.

Qısa vaxt ərzində tələb şərtləri aşağıdakı hallarda dayisa bilər:

(a) *Digər malların qiymətində dəyişiklik olarsa.* Galır məhdud olduğuna görə az qala bütün malları bir-birlərə evez etməyə məcbur olur. Başqa malların qiymətləri düşürsə, nəzərdə tutulan mal nisbetən baha görünür və ona tələb də azalır. Digər məhsulların qiyməti qalxdıqda nəzərdə tutulan məhsul nisbetən ucuz görünür və ona tələb müəyyən qədər çoxalır. Əvvəl edilə bilən məhsulların qiymətində dəyişiklik müəyyən bir məhsula tələbdə öz əksini tapır. Deyək ki, qızardılmış pomidor sohər yeməyi üçün yumurtanı evez edə bilər. Əgər pomidorun qiyməti düşərsə, evdar qadınlar daha çox pomidor almağa can atacaqlar. Beləliklə, baxmayaraq ki, yumurtanın qiyməti qalxır, ona olan tələb istər-istəməz azalır.

Oxşar olaraq, əgər bir əmtəə əlavə və ya chtiyyat hissəsi rolу oynayırsa, digər əmtəənin qiymətinin dəyişməsi ona da təsir edir. Məsələn, avtomobilin qiymətinin aşağı düşməsi əhalinin çox avtomobil almasına və nəticədə təkər və benzİN qiymətlərinin qalxmasına səbəb olacaq;

(b) *Zövq və modamın dəyişməsi.* Yumurta reklamı ona olan tələbi artırıb, yumurtanın infeksiya yaymaq qorxusu isə tələbi aşağı salar;

(c) *Gələçək qiymət dəyişikliyi ümidi və ya çatışmazlıq.* Bir həftə sonra qiymətlərin qalxacağı qorxusu əhalidə yumurtanı çox almağa, evdə chtiyyat saxlamağa sövq edə bilər;

(d) *Dövlət siyaseti.* Aħci tərəfindən yumurta üçün müəyyən vergi ödənilməsi tələbi azalda, bir qədər qiymət güzəsti isə tələbi artırıb;

Uzun müddət ərzində isə tələb şərtlərindəki dəyişikliyin sababları aşağıdakılardır ola bilər:

(e) *Real golirdə dəyişiklik.* Əgər golirdə dəyişiklik olsa, istehlakçı daha çox yumurta alar və təbii ki, yumurtaya tələbat da yüksək olar. Başqa tərəfdən, maaş yüksək olarsa, istehlakçı sohər yeməvi üçün yumurta əvəzinə göbələk almaq istəyər və bu da yumurtaya tələbdə dəyişikliyə gətirməz;

(f) *Sərvət bölüşdürülməsində bərabərlik.* Ölkədə sərvət, ola bilsin, elə bölüşdürürlər ki, bir neçə hödəsiz varlı və kütləvi yoxsul ola bilər. Əgər bele şəraitdə yoxsullar yumurta ala biləcəklərini güman etmirlərə, sərvətin bərabər bölüşdürülməsi şəraitində əhalidə yumurtaya tələbat daha çox artar;

(g) *Əhalinin sayında dəyişiklik.* Bazara gelən əlavə aħcielər tələbi artırırlar.

### 3.5 TƏKLİF

İqtisadiyyatda təklif verilmiş müddədə müəyyən qiymətlə müəyyən məhsuldan satışa no qədət təklif olunmasıdır. Tələbdə olduğu kimi, təklifdə də kəmiyyət 1) məhsulun qiymətindən və 2) təklif şərtlərində asılıdır.

#### (I) Qiymət, təklif şərtləri dəyişməz qalır

Adətən çox məhsullar öz qiymətindən yuxarı təklif edilir. Bunun səbəbi fosil 12-də izah edilir. Lakin bir fermerin qiymət dəyişikliyinə reaksiyasına qısa nəzər salmaq bunun doğru olduğunu göstərir. Əgər yumurtanın qiyməti yüksəkdirsa, o özü üçün ondan çox az istifadə edərək, qalanını bazara göndərmək istəyəcək. Bundan əlavə, yüksək qiymətlərdə çox qazanc götürərkən toyuqları daha yaxşı yemləməyə çalışacaq ki, çox yumurta versinler. Bazar təklifini araşdırısaq, görərik ki, yumurta üçün yüksək qiymətlər digər fermerləri də yumurta istehsalına cəlb edəcək.

Buradan yumurta üçün bazar təklifi cədvəli hazırlamaq olar. Bu cədvəl müxtəsilif qiymətlərlə müəyyən vaxt ərzindəki təklifi göstərir. Təsəvvür edək ki, bu, cədvəldəki kimidir:

**Cədvəl 3.3 2006-ci il yanvarın son həftəsi üçün tələbat**


Qiymət (ħar yumurta peni/də)	Tələb olunan yumurtalar (min)
12	40

10	32
8	25
6	20
4	13
2	7

Bir daha qeyd edək ki, bu, "əgər" şərtləi cəvəldir: əgər qiymət bu qədərdirsə, satış üçün təklif edilən kəmiyyət bu qədərdir.

Biz bu cədvəli şəkilləşdirirək (şəkil 3.2) və təsəvvür edək ki, orta qiymətlərlə təklif həyata keçiriləcək, S təklif ayrınsını alırıq.

Tələb və təklif arasında əsaslı fərq var. Tələb dərhal qiymət dəyişikliyinə reaksiya verir, müəyyən vaxtdan sonra təklif tamamilə ona uyğunlaşır. Birinci günlər üçün fermərin bazara çox yumurta göndərməsinin səbəbi özünün yumurtaya olan ehtiyacını ödəməməsi hesabına ola bilər. Sonrakı müddətdə isə o, toyuqlara daha çox yem verməkə eyni kəmiyyəti əldə edə bilər.



Şəkil 3.2 Təklif edilən kəmiyyət və qiymət

Lakin yüksək artım əldə etmək üçün fermər toyuqların sayını artırmağıdır. Əgər bütün fermərlər eyni qayda ilə hərəkat etsə, təqribən S aylıq müddətdən sonra istənilən nəticəni əldə edə biləcəklər, çünki bu müddədə cüccələr də böyüyüb toyuq olacaq.

Bu müxtəlif vaxt dövrleri fəsil 2-də daha geniş verilir. Qısaca desək, hər zaman kəsiyi, dövrü müxtəlif məlliikkə təklif ayrısi yaradır.

## (2) Təklif şərtləri

Qiymətdə dəyişiklik olmamasına baxınmayıraq, təklif edilmiş yumurtaların kəmiyyətində dəyişiklik ola bilər. Məsələn, yazda toyuqlar payızdakına nisbətən çox yumurtaları. Ona görə də payızə nisbətən yazda yumurtaların sayıının çox olmasıyla qiymət dəyişiklikləri də tez-tez müşahidə edilir. Başqa sözlə, təklif cədvəli müəyyən vaxtdan bir dəyişir. Yaz fəsli üçün təklif cədvəli təqribən belədir:

### Cədvəl 3.4 Yazda artan təklif

Qiymət (her yumurta penni ilə)	Tələb olunan yumurtalar (min)
12	50
10	43
8	36
6	30
4	25
2	19

Bu yeni cədvəl onu göstərir ki, qışda hərəsi 4 pennidən yalnız 25.000 yumurta təklif edilib, yazda isə bu qiymətə 36.000 yumurta təklif edilib. Və ya başqa cümləhesəbliyə: yazda 25.000 yumurtanı hərəsi 2 pennidən, qışda isə hərəsi 4 pennidən almış olar. Şəkilləşdirirəndə yeni təklif cədvəli yeni təklif ayrısi  $S_1$ -i verir. Təklif azalmış olsaydı, yeni təklif ayrısi solda olardı.

Tələb kimi təklif də 1) qiymət və 2) təklif şərtlərinin təsiri altında dır.

Qiymət təklif ayrınsının formasını müəyyənşədirir – ayrı aşağı tərəfdən sağa meyllidir. Təklif şərtləri simmetriyalar arasında ayrıının mövqeyini müəyyənşədirir – təklifdə artım ayrınsının sağa və ya azalan ayrıni sola hərəkatını göstərir. Əmtəənin qiymətində dəyişikliklə nəticələnən təklif dəyişikliyi idarətən təklifin genişlənməsi və ya mahdudlaşması kimi veriləcək. Yeni təklif şərtləri ilə əlaqədar təklif dəyişikliyi təklifdə artım və ya azalma kimi təsvir edilir.

Qısa vaxt arzında təklif şərtləri aşağıdakı hallarda dəyişə bilər:

(a) Proqnozlaşdırılan qiymətlər. Əmtəənin davamlı və saxlamaların nisbi dəyarının olduğu yerde, məsələn, qızıl, bığda, qədimi aşyalar, proqnozlaşdırılan qiymətlər işçiləkçilərin təlobəsine əsasən təklifə təsir göstərir. Bu səbəbdən, qiymətlərin artması gözlənilir, səbəbdən, qiymətlərin artması gözlənilir,

əhtiyatlar saxlanılır və ya hətta artırılır. Əgər qiymətin düşməsi gözlənilirsə, əhtiyatlar sərf edilir. Yumurta kimi tez korlanan məhsullara bu prinsiplərə aid deyil.

(b) Digər məhsullar üçün qiymətlər qalxarsa, xüsusilə da həmin məhsulları istehsal etmək resursları varsa. Deyak ki, toyuq ərinin qiyməti birdən-bira xeyli artır. Fərmer həmin vaxtda öz təsərrüfatından bazarı toyuq əti ilə təchiz edərək, bu ona çox qazanc gotırır. Lakin, eyni zamanda, artıq yumurtanın da qiyməti dayışmış olur;

(c) *İstehsal amilləri qiymətlərinə dayışıklılık*. Kiçik cümlələrin və onlar üçün yemin qiymətinin aşağı düşməsi yumurta istehsal xərcələrini azaldar. Nəticədə kəhən qiymətənən çox yumurta təklif edilərdi və ya həmin qiymətənən çox yumurta almaq olardı. Toyuq fermalarında işləyən əməkçilərin maaşlarının artırılması isə oks tasınaq gotırıb çıxarırdı;

(d) *Təbiətdən irəti galən dayışıklılık*, məsələn, hava, daşqın, quraqlıq, müharibə və s.

(e) *Dövlət siyaseti*. Yumurta istehsali üçün vergi və ya digər rüsumlar əvvəlki qiymətlər bazara yumurta təklifinin azalmasına səbəb olardı. Təklif ayrıisi sola doğru sürüsür. Başqa tərəfdən, xərcələrin azaldılması ilə subsidiya verilməsi təklif ayrıisini sağa çəkərdi;

Təklifdə digər dayışıklılıklor uzun müddət vaxt aparır. Belə dayışıklılıklor sabab aşağıdakılardır:


(f) *Mükəmməl texnika*. Texniki vəsiṭələr istehsal xərcini azaldar, təklif ayrıisini sağa yönəldir. Avtomatik yem qırğuları təbiq etmək olar və ya xüsusi istehsal artımı vəsiṭələri istehsal etmək çox səmərə verir;

(g) *Yeni xammal və materialı aşkar etmək*.

(h) *İstehsalda yeni firmaların qoşulması*. Əgər yeni fermalar yumurta istehsalına başlayırsa, bu zaman təklif artırılır və təklif ayrıisi sağa doğru soyırılır.

### 3.6 BAZARIN QİYMƏTİ MÜƏYYƏNLƏŞDİRƏMƏSİ

Təklif və tələb ayrılları bir yerde göstərilə bilər (şəkil 3.3).



**Şəkil 3.3 Tarazlaşdırılmış qiymətin müəyyənləşdirilməsi**

İndi isə əvvəldən qoyulmuş təqribi mülahizələrə qayğıdaq:

- (1) Az sayı alıcı və satıcılar;
- (2) Alıcılar, satıcılar, alıcı və satıcılar arasında rəqabət. Bunları tələb və təklifa da aid etmək lazımdır;
- (3) Aşağı qiymətlər hansısa əməcəyə daha çox tələb olacaq, nəinki yüksək qiymətlər;
- (4) Aşağı qiymətlər daha az təklif olacaq, nəinki yüksək qiymətlər. Bu iki mülahizə şəkil 8-də tələb və təklif ayrılları kimi göstərilir.

Verilmiş 3 və 4-cü mülahizələrə aid iki ayrı oks torəfə meyllidir. Onlar yalnız bir nöqtədə qiymətin 3 penni olduğu nöqtədə kəsişirlər. İqtisadçı gümən edir ki, tələb və təklif şərtlərinin mövcud olduğu bazarada yumurta məbləğinin qiyməti artaraq təqribən 3 pennida dayanır. İqtisadçı bu qiyməti *tarazlıq* (balans) və ya *bazar qiyməti* adlandırır.

Bu iddia belə sübut edilə bilər. Deyak ki, yumurta məbləğinin qiyməti ilkin olaraq 4 penni məbəyyonlaşdırılıb. Bu zaman tələb 15.000 olduğu halda təklif 10.000 artıq olmaqla, 25.000 təşkil edəcək. Bu o deməkdir ki, satıcılarda təklif edilmiş alıcı məhsul qalır. Satıcılar arasında rəqabət onların bəzilərinin 4 pennidən aşağı satmaq istəyində olmasının bündür. Ona görə də qiymət aşağı enit. Bu səbəbdən təklif azalır və tələb genişləndir. Bu, qiymətin 3 penniyo qədidiyi və təklifin tələbi ötüb keçmədiyi vaxta qədər davam edir. Yəni təklif və tələb cənə rəqəmdə dayanır. Deməli, 3 penni alıcılar və satıcılar arasında harmoniya təşkil edən qiymətdir.

Oxşar olaraq, əgər ilkin qiymət 2 pennidirsə, satıcı təklif edilən 13.000 əvvəcindən 25.000 tələb edilir. Evdar qadınlar daha çox yumurta almığın qeydində qalırlar, satıcılar isə onların ehtiyatlarının tələbi ödəyə


bilməyacığını fikirləşir. Alıcılar arasında rəqabət qiymətin qalxmasını tömən edəcək. Bu baş verən halda isə bazara yumurta təklifi artır və tələb məhdudiyyəti yaranır. Qiymət 3 penniye qalxana qədər bu vəziyyət davam edir. Sonra qiymətin yenidən qalxması üçün əsas olmur və təklif 20.000-a bərabərleşir.

### 3.7. TƏLƏB VƏ TƏKLİF ŞƏRTLƏRİNDE DƏYİŞİKLİKLƏR

Tələb və ya təklif şərtlərində dəyişiklik olana qədər balans qiyməti davam edəcək. Gəlin bazar qiymətini 3 penni ilə başlayaqla.

Təsəvvür edək ki, zövqlər dəyişir və adamlar daha çox yumurta yeməyə üstünlük verirlər. Tələb şərti dəyişmiş olur və tələb əyrisi  $D$ -dən  $D_1$ -ə dəyişir (şəkil 3.4).

Dəyak ki, orijinal qiymət olaraq 3 penniñə tələb təklifdən artıq olur – 30.000 yumurtaya tələb var, lakin təklif 20.000-dir.




Şəkil 3.4 Tələb şərtlərində dəyişikliyin qiymətə təsiri

Əvvəlki hissədə izah edildiyi kimi, 25.000 yumurtanın tələb və təklif edildiyi bazarда alıcılar arasında rəqabət qiymətin 4 penniye qədər artmasına rəvac verə bilər.

Həmçinin dəyak ki, pomidorun qiymətinin düşməsi ilə yumurtaya tələbin aşağı düşməsi tələbat əyrisini sola istiqamətləndirəcək və yumurtanın da qiymətinin düşməsinə getirib çıxaracaq (bu fəsilin IV bölməsinə bax).

Təklif şərtlərində də dəyişikliklər ola bilər. Hər hansı bir qiymət mütləqibində yaz aylarında ilin hər hansı fəslində olduğundan daha çox yumurta istehsal edilir və təklif əyrisi  $S$ -dan  $S_1$ -ə dəyişir (şəkil 3.5).



Şəkil 3.5 Təklif şərtlərində dəyişikliyin qiymətə təsiri

Burada da orijinal qiymət olaraq 3 penniñə tələb təklifdən artıq olur – 30.000 yumurtaya təklif edilib, lakin tələb 20.000-dir. Satiçilər arasında rəqabət qiymətin 2 penniye düşməsi ilə nəticələnir və təklif və tələb 25.000 yumurta olur.

Eyni yolla, məsələn, yüksək dəyərin nəticəsi olaraq təklifin azalması təklif əyrisinin sola eyniləşməsinə və yumurtanın qiymətinin qalxmasına səbəb olur. Daha sonra biz tələbin vəziyyətinin dəyişməsində təklifin cavablandırılmasına vaxt elementini də eləvə etməliyik.

### 3.8. MÜASİR İQTİSADI NƏZƏRİYYƏLƏR

Keçən asrda iqtisadiyyatda elmi tədqiqatların çoxu «Ümumi Müvazinot Nəzəriyyəsi»na hasr edilmişdi. Bu ilk dəfə Leon Walras (1834-1910) tərəfindən əlaqəli bazarlar qrupunda eyni müvazinətlərin tədqiqatı kimi inkişaf etdirilmişdir. Walras göstərmüşdür ki, əgər istehlakçıların hamısı faydanı maksimallaşdırılsayırlar və bütövlükde firmalar rəqabət qabiliyyətli olsayırlar. o zaman, vahid sabit müvazinət mövcud ola bilərdi.

Müasir ümumi müvazinət anlayışı Kenneth Arrow və Gerard Debreu tərəfindən 1954-cü ildə irəli sürülmüşdür. Əsas məsələlər tarzlığın səmərəli olacağı şərtlər və tarzlığın vahid və stabil olub-olmayağın aiddir. Arrow-Debreu modeli bütün iqtisadi sistemin elmi təhlilini aparmış və artıq tələb və təklifin olmadığı çoxbazarlıq tarzlığının mövcudluğunu sübut etmişdir. Nəzəriyyə başlıca olaraq, iki fərziyyəyə osaslanır – rəqabətli müvazinət istehlakçının bazarda satılan

hər bir mümkün məhsula sahib olduğu halda əldə edilə bilər; xidmət və məhsulları təmin etmək bacarığına malik istismar edilən əmək ehtiyatları mövcuddur.

Iqtisadi adəbiyyatda növbəti diqqət estetik baxımdan xoşa golən bazarlarda olan müvəzət ideyasına verilmişdir, lakin bu ideyanın böyük hissəsi məsələni riyazi tərəfindən qabardaraq daha çox nəzəri yanışmaya səykarlığıdır və reallıqdan kənar olduğu üçün təqib edilmişdir (Arrow, K. J. və Debreu, G. 1954). "Rəqabət qabiliyyətləri iqtisadiyyatda tarazlığın mövcudluğunu" (*Ekonometrika*, XXII, 265-90).

### FƏSİLİN QISA MƏZMUNU

- Bazar «xidmət və məhsulun qiymətinə təsir göstərən bütün alıcı və satıcılar» kimi müəyyən edilə bilər.
- Əmtəələr üzrə dünya bazarları, füçers is birliklərinin mümkün olduğu mütaşəkkil bazarlar və xalis rəqabəti və qeyri-xalis rəqabəti bazarlar daxil olmaqla bazarın müxtalif növləti mövcuddur.
- Xalis rəqabəti bazarlarda qiymət fərqləri tez aradan qaldırılır.
- Qeyri-xalis rəqabəti bazarlarda isə, qiymət fərqləri saxlanıla bilər.
- Xidmət və ya məhsulun qiyməti tələb və təklif qüvvələrinin qarşılıqlı təsiri ilə müəyyən edilir. Tələb və təklif əyriləni əks istiqamətlərə meyl etdiklərindən, onlar eyni nöqtədə kəsişirler. Bu, tələbin təkliflə eyni olduğu bazar və ya qiymət tarazlığı – "bazar tarazlıq qiyməti"dir.

### XÜLASƏ SUALLARI

- Nə üçün bazar «qeyri-xalis rəqabəti» təsvir edilir?
- Qısaca olaraq tələb əyrisinin soldan sağa aşağıya doğru əyiləsimin səbabını izah edin.
- Qısaca olaraq təklif əyrisinin soldan sağa doğru yüksəlməyini izah edin.
- "Tarazlıq qiyməti" terminini mənası nədir?

Əlavə məlumatlar üçün tərcəfdaşın Internet sahifəsinə baş çəkin



## TƏLƏB VƏ TƏKLİFİN TƏHLİLİNİN APARILMASI

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilə tanışlıqdan sonra siz:

- Azad rəqabətli bazarda qiymətin funksiyalarını izah edə;
- Əlavə tələb təsirlərini göstərə;
- Tələb dəyişikliyinin qiymətə necə təsir etdiyini göstərə;
- Təklifdə dəyişikliyinin qiymətə necə təsir etdiyini göstərə bilərsiniz...

Əvvəlki bölmələrdə qiymətlərin azad bazarda necə təsnif olunduğu göstərildi, tələb və təklifin izahına aid illüstrasiyalar verildi. Növbəti mərhələdə məqsəd bu təhlillərin praktiki, xüsusilə də hökumət siyasetinə aid olan problemlərə tətbiqini izah etməkdir. Əvvəlcə bazar iqtisadiyyatında qiymətlərin rolunu aid məsələlərdən bəhs edəcəyik, sonra başqa problemlərə tələb və təklifin təhlilləri daxilində nəzər salacaqıq.

### 4.1 AZAD BAZARDA QİYMƏTİN FUNKSIYALARI

Azad bazarda qiymət həm təyin edir, həm də motiv rolunu oynayır.

#### (1) Məhdud malları bölüşürür

Əmtəə təklifi vaxt baxımından nisbi müəyyənləşdirilir. Ona görə də hansısa bir möhsul tələbatə uyğun olaraq düzgün bölündürülməlidir. Bu, qiymətin müəyyənləşdirilməsi ilə həyata keçirilir. Qiymət artan kimi tələb azalır, qiymət düşəndən sonra tələb artur. Qiymətlərdə tarazlıq saxlanırsa, tələb təkliflə boraborlösür. Əger təklif artarsa, malların həcmi qiymətlərin azaldılması ilə satılıb qurtara bilər. Təklif azalan kimi qiymət də artır.

İki problemdə nəzərən qiymətlərin necə təyin olunmasına nəzər yetirək:

(a) *Əhalinin six olduğu ərazilərdə avtomobil saxlamağa kimə icazə verilir?* Barthem City-nin mərkəzində nəqliyyat sıxlığı var, çünki çox maşınları sekinin kənarında saxlayırlar. Şəhər rəhbərliyinin fikrincə, bu hal ona görə yaranır ki, maşın saxlaması pulsuzdur. Qərara alınır ki, maşınları yohun bir tərəfində saxlamağa və həm də yalnız 800 yer üçün icazə verilsin. Maşının 2 saatlıq saxlamaq üçün aşağıdakı kimi cədvəl planlaşdırılır:

Qiymət (penni ilə)	Tələb (min)
90	135
60	240
30	360
0	540


Şəhər rəhbərliyi 20 penni haqq qoyur. Bu pulu ödəmək istəməyen 1.000 maşının sahibi maşınlarını sadəcə olaraq şəhər mərkəzində gətirmirlər. Avtomobil dayanacaqlarına görə ödənişlərin təqdimatı: (1) avtomobil sahibləri tutduqları yerin haqqını ödəyir; (2) bütün günü avtomobil saxlayan sahiblərin ödədiyi haqq saat üzrə hesablanır; (3) Dayanacaq haqqı ödəməyə razı olmayan avtomobil sahibləri ictimai nəqliyyatdan istifadə etməyə və ya avtomobili küçədə və ya şəhər mərkəzindən kənarada saxlamaya məcburdurlar; (4) avtomobilinin küçədə saxlanılması hallarının çıxalmasına səbəb olur; (5) küçənin bir tərəfində avtomobilin saxlanılmasını məhdudlaşdırmaqla və ya möşğül yollarda dayanacaqları qadağan etməklə tixac aradan qaldırır.

(b) *Naya görə möhtəskirlər final kubokuna biletleri baha sata bilirlər?* Hər şənbə günü öz sevimli komandasını meydançadan izləmək üçün galən futbol azarkeşinin final kubokuna bilet ala biləməsi üçün biletin qiymətini futbol assosiasiyanı müəyyənleşdirir. Təsəvvür edək ki, futbol assosiasiyanı 100.000 bilet üçün 1 £ qiymət qoyur, lakin azad bazzarda bu qiymət 3 £-dir. Şəkil 4.1-dən də göründüyü kimi, bilet 3 £ olunda tələb mövcud təklifi uyğun olaraq 100.000 olur, lakin nəzarət edilən qiymətə (1 £) tələb təklifi ətarak 150.000-a çatır.



Şəkil 4.1 Final kuboku oyularına tələb artımı

Lakin möhtəkirlər qazanc məqsədilə əvvəlcədən biletlerin bir hissəsini alırlar. Bu biletler tələb və təklifin qiymətləri müayyənlaşdırıldıqazad bazarında satılır. Tələb biletli öz qiymətinə əla bilməyən və onu almaq üçün 10 £-dən artıq ödəməyə razı olan həvəskar azarkeşlərdən yaranır. Qiymətlər qalxarsa, biletli əvvəlcədən əldə etmiş şəxslər onları alvergilərə satmaq həvəsinə düşürlər. Beləliklə, tələb və təklif əyrisi taxmini olaraq Şəkil 4.2-də "qara bazar"da 100 £-ə qalxan qiymət cədvəli fonunda göstərilir.



Şəkil 4.2 Final kuboku biletlerinin spekulativ qiymətləri

Bu nümunədən belə bir nəticə çıxmamaq olar: qiymət bazar qiymətindən aşağı olarsa, hər kəsin məhdud təklifdən payım əla bilməsini normalaşdırmanın yalnız bəzi formalarını təmin edə bilər. Onun alternativi isə sadəcə "tez gələnə birlənci qulluq ədərlər" metodunun istifadəsi olə bilər. Bu da növbəsi çatmayanlara cəzəni evəz

edir və möhtəkirlərin faaliyyət miqyasını artırır. Bu səbəbdən hökumət mühərribə vaxtı qiymətlərə birbaşa nəzarət edir və tələbat mallarına norma tətbiq edir.


#### (2) Bu, tələbdə dəyişikliyi bildirir

Planlaşdırma idarəsi İstehsali təşkil etsə belə, qiymət sisteminin dəyişmiş formasını tətbiq etməyi məqbul sayardı. Cümləqiymətlər cəmiyyətdə hansı mallara daha çox tələbin olmasına və bu tələblərin dəyişməsinə işarədir.

Mühərribədən sonra Londonda mənzillərə tələbin necə ardığını nəzər salaq. Mənzil kiraya qiymətləri  $OP_1$ -dən  $OP_2$ -ə qədər qalxıb (Şəkil 4.3).

#### (3) Bu, təklifin tələbdə olan dəyişikliyi reaksiya verməsinə yol açır

Tələb ardıcılqa qiymətlər də artır və təklif genişləndir; tələb azalırsa, qiymətlər düşür və təklif məhdudlaşır. Yuxarıda verilən sxemdə görünləndiyü kimi qiymət artımı əlavə evlər tikilib istifadəyə verilməsi ( $MM_1$ ) baxımdan faydalı oldu. Mövcud binalar mənzillərə bölündü və əvvəllər bir böyük binanın yerləşdiyi ərazidə çoxlu kiçik evlər tikilməyə başlandı.


Şəkil 4.3 Mənzilə tələbatın artmasının icarə qiymətlərinə təsiri  
Mənzillərə tələbat və təklif

11-12-ci fəsillər təklifin tələbdə dəyişikliyə necə reaksiya verdiyini daha xirdahqları ilə izah edir.

#### (4) Bu, təklif şərtlərinə dəyişikliyi işarədir

Ehtiyatlar məhdud olduğunu görə, bir məhsulun çox istehsal olunması digər məhsulların istehsalının azaldılması hesabına başa gələ bilər. Hansısa məhsulun istehsal qiyməti qalxarsa, alıcılar əvvəlcədən

xəbərdar olmalıdır. Təsəvvür edək ki, şəkil 4.4-də təsvir edildiyi kimi, xammal məmələtlərinin qiyməti qalxdığına görə x məhsulunun da qiyməti qalxır. Xəmdən görünəndiyü kimi, bəzi alıcılar bu məhsula olan tələbi ödəmək üçün çox pul ödəyirlər (qiymətlər qalxır  $PP_1$ ). Qiymətlər arasında alıcı artıq həmin məhsulu almışdan imtina edir (tələb  $D_1$ -də təsvir edilir) və onu başqa məhsulla əvəz edir (Tələb  $MM_1$ -də düşür).



**Şəkil 4.4** Tələfif şərtlərindəki dəyişikliyin qiymət və keyfiyyətə təsiri

#### (5) Bu, istehsal vasitələrini müükafatlandırır


Məhsulun qiyməti qalxırsa, istehsalçılar istehsal vasitələrinə daha çox pul ayırrılar. Bu da istehsal vasitələri sahiblərinə alıcılıq imkanı verir. Beləliklə, istehsal edilən məhsulun bölgüsü əvvəlcədən müyyənlaşır (15-ci fasil istehsal vasitələrinin gəliri mövzusunu daha geniş şəhər edəcək).

## 4.2 ƏLAVƏ ŞƏRHLƏR

### Nəyə görə kənd təsərrüfatı məllərinin qiyməti istehsal məllərinin qiymətindən daha tez-tez dəyişir?

Qiymət dəyişməsi tələb və tələfif şərtlərinin dəyişməsi ilə əlaqədardır. Ümumilikdə kənd təsərrüfatı və sənaye məhsullarına tələb şərtləri uzunmüddətli olmasa da, bir qədər stabilidir. Lakin sənaye məhsullarından fərqli olaraq, kənd təsərrüfatı məhsulları havadan asılı olaraq fəsilən-fəsilə, bitki xəstəliklərindən və fermələrin qərarlarından asılı olaraq ildən-ilə dəyişir. Ərzaq məhsullarının çoxluğu şəraitində isə onların anbarlarda saxlanılmast çox çətindir. Ona görə də bazara çıxarılan kənd təsərrüfatı məhsulları nazarəçarpacaq dərəcədə dəyişir və bundan asılı olaraq qiymətlər də dəyişir. Bunların arasındaki fərqi


pomidor və xalça qiymətlərini müqayisə etməklə müəyyən edə bilərik (şəkil 4.5). Pomidorun qiymətləri  $OP_1$  və  $OP_2$  arasında dəyişirsə, xalçanın qiymətləri dəyişməz olaraq  $OR$ -da dayanır.



**Şəkil 4.5** Xalça və pomidor qiymətlərinin dəyişməsi

#### Avtomobilə tələbin artması təkərin qiymətinə necə təsir edir?

Avtomobilə və təkərə tələb demək olar ki, cyni dərəcədə olur. Belə məllənin qiyməti eyni istiqamətdə dəyişir. Bu, şəkil 4.6-də daha aydın göstərilir. Avtomobile artan tələb təkərə tələbi də zəruri edir və nəticədə hər iki məhsulun qiyməti qalxır.




**Şəkil 4.6** Birgə tələb

#### Benzinin qiymətinin artması kerosinin qiymətinə necə təsir edir?

Benzin və kerosino tələb eyni artım üzrə gedir; birinin istehsalı artırısa, avtomatik olaraq digarinin də istehsalı yüksəlir. Təsəvvür edək ki, benzina tələb artır, lakin kerosino tələbdə dəyişiklik yoxdur. Benzinin qiyməti  $OP$ -dən  $OP_1$ -ə qalxır və tələfif  $OM$ -dən  $OM_1$ -ə yüksəlir

(şəkil 4.7). Bu onu göstərir ki, kerosinin qiymətində artım olmasa da, təklif avtomatik olaraq artır.



#### Sakil 4.7 Birge teklifi


Beleliklə, kerosinin təklif xətti *S-dən S<sub>1</sub>-ə* artır, qiyməti isə *OR-dən OR<sub>1</sub>-ə* düşür. Ola bilsə ki, neft şirkətləri kerosin üçün tələbi artırmağa çalışılsınlar, məsələn, kerosinla işləyən istilik sistemini reklam etmək. Əgər bu iş müvəffaqiyyətə aparsa, kerosinin qiyməti arta bilər.

Hökumət ettiləşdirilməmiş benzinin daha çox istifadəsinə necə zamanat vera bilər?"

Burada hükümet ettiləşdirilmiş və ettiləşdirilməmiş benzinin nisbi qiymətinin dayışmasına birincisi üzərində verginin artırılması və sonuncu üzərində azaldılması ilə təsir göstərməlidir. Təsir şəkil 4.8-də verilmişdir. Ettiləşdirilmiş benzin üzərində verginin artması zamanı təlab bütün qiymətlərdə aşağı düşür, təlab eyrisi D avşına D<sub>1</sub>-dir. Daha yuxarı vergi daxil olmaqla qiymət OP-dən OP<sub>1</sub>-ə qalxır və satış məbləği MM<sub>1</sub>-ə çatır (şəkil 4.8 (i)).

Öksine olaraq, ettilaşdırılmış benzin üzerinde verginin azaltılması daha yüksok taləbin D<sub>x</sub> xarakteristik əyrisində verildiyi kimi həmin məbləği aşağı qiymat endirir. Qiymat  $OP_x$ -ə düşür və satış məbləği  $MM_x$ -də yerilir (şəkil 4.8 (ii)).

Qeyd etmək lazımdır ki, verginin məbləğini təklif etməsi yuxarıya dəyişmək (sola doğru) hər bir vahid üzrə verginin təsirini göstərmək mümkündür. Təsir eynilə əvvəlkində olduğu kimidir.



**Səkil 4.8** Vergi və subsidiya kəmiyyətinin səmərəsi

Əlbəttə, hökumət bu vasitə ilə təklifi təsir etmək istəmirse, onda tələbə təsir etməyə çalışmaq məcburiyyətində qalacaq, məsələn, mərkəzi istilik sistemi üçün yanacaqların reklamı vasitəsilə.

FƏSLİN OISA MƏZMUNU

- Nadir məhsulları “məhdudlaşdırmaq”;
  - Ehtiyaclarda dəyişikliyi göstərmək;
  - Tələb dəyişikliyinə cavab məqsədilə təklifi artırmaq ;
  - Təklif şərtlərindəki dəyişiklikləri göstərmək;
  - İstehsal faktorlarının əvəzinin ödenilməsi daxil olmaqla qiymət sərbəst bazarda bir çox vacib funksiyalar daşıyır.
  - Tələb və təklif diaqramları tələb və təklif şərtlərində qiymət dəyişikliyini göstərmək məqsədilə istifadə edilə bilər.

### XÜLASƏ SUALLARI

- Qiymət mümkün təklifi necə mahdudlaşdırıbılır?
- Diaqramdan istifadə etməklə bilet komisyonçuları tərəfindən satıldığda nə üçün Wimbleton-da (Uimbleton - red.) biletlərin yüksək qiymətdə olduğunu izah edin.
- Maşınlara tələbin artmasının onların qiymətinə necə təsir edəcəyini göstərin.
- Pomidorların təklifinin azalmasının onların qiymətinə necə təsir edəcəyini göstərin.
- Sıqaretlər üzərində vahid verginin istehlak kəmiyyatına necə təsir göstərəcəyini izah edin.

Əlavə məlumatlar üçün tərəfdəsin Internet sahifəsinə baş çəkin

FƏSİL

5

### TƏLƏBƏ ƏLAVƏ BAXIŞ

#### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilə tanışlıqdan sonra siz:

- Ən son faydalıq nəzəriyyəsindən istifadə etməklə adı halda tələbin xarakteristik əyrisinin nə üçün soldan sağa meyl etdiyi izah edə;
- Xüsusi tələb əyriləri üçün vacib olan halları izah edə;
- Tələb qiymətinin elastikiyini hesablaya;
- Tələb qiymətinin elastikiyinin əhəmiyyət və tətbiqi izah edə;
- Tələbin çarpez elastikiyini anlaya və ona dair misallar göstəre;
- Tələbin gelir elastikiyini anlaya və ona dair misallar göstəre bilərsiniz.

#### ŞİNİYƏ TƏLƏB ƏYRİSİ HƏMİŞƏ AŞAĞIYA MEYELİDİR

Fəsil 3-də "malın qiyməti aşağı olarsa, ona tələb artır" nticəsinə gəldik. Bu, bazarda alıcıların fəaliyyətini hər gün müşahidə etməyimiz əsasındadır. Qiymətlər aşağı düşən kimi insanların nə üçün çox mal aldıqlarını izah edə bilsək, bu nticəni əsaslandıra bilərik.

Biz *marjinal faydalıq nəzəriyyəsindən* istifadə edə bilərik. Başqa nəzəriyyələr, həmçinin, sərbəst əyri analizləri və ya aşkar üstünlük metodu baxımdan daha qənaətboxşdır. Marjinal faydalılıq nəzəriyyəsini izah etmək həm az vaxt tələb edir, həm də gələcək təhlillər üçün faydalıdır.

Bizim yanaşma tərzimiz aşağıdakı kimidir. Əsas maraq sahəmiz isə bazar tələbi əyrisidir. Lakin bazar tələbi bazarı təşkil edən bütün fərdlərin tələbindən asılıdır. Ona görə də biz fərdi alıcıların gelirini necə sərf etməsini müşahidə etsək, deyə bilərik ki, digər alıcılar da təqribən ona oxşar hərəkət edirlər və belə bir nticəyə gəlmək olar ki, bazar və individual davranışları nümunələri oxşardır.

### **Qənaəti maksimallaşdırma**

Deyik ki, hər fərdin gəlir imkanı məhduddur – ona görə də hər kəs möqsədə uyğun hərəkət etməyə çalışır. Möqsədə uyğun hərəkət etmək tədbirlə olmaq demək deyil. Gəlirinin çox hissəsini sıqareta xərcləyən şoxsa tədbirlə demək olmaz. Tədbirlə qənaət etmək özünün minimal gəlirindən mümkün qədər samarəli istifadə etməkdir. Bu, ağılı istifadə deməkdir. Tək-tük alıcı buna qeyri-ciddi yanına bilər, lakin biz alıcıların böyük əksəriyyətini əhatə etdiyimiz üçün “tədbirlə” alıcıını nümunə kimi götürlə bilərik.

Resurslar məhdud olduğuna görə bir yaxşı məhsulu almaq qalanlardan məhrum olmaq deməkdir. Gəlirin qeyri-mütənasib olduğu zaman alıcılar “imkan xərclərini” götür-qoy edir və xərclədiklərinin əvvəzində maksimum fayda elədə etmək isteyirlər. Adətən onlar iki yaxşı arasında deyil, hansı məhsuldansa bir qədər çox, digərindən bir qədər az almaq prinsipi ilə seçim edirlər.

Sual edilsə bilsə ki, doğrulanmış nə isə almaq istəyən alıcı bu qədər cəhitlətərək hərəkət edir? Nə qədər adam mal alarkən onun yaxşı, ya pis təraflarını ölçüb-biçir və ya qiymətini başqa məhsullarla müqayissə edir? Və ya xərclərin çoxu avtomatik olaraq icra edilir? Qəbululediləndir ki, bir çox xərclər vərdiş üzrə realizə edilir, lakin bu o demək deyil ki, adamlar bunun üzərində heç düşünmürülər. Biz verginin, benzİN və ya sıqaretin qiymətlərinin artırmasına dərhal reaksiya verərək on azı soruşunq ki, bir qədər az üdəyə bilərikmi? Hər haldə gündəlik məsələlərin (alış-veriş də daxil olmaqla) öz axarı ilə həlli digər məsələlər barədə düşünməyə vaxt verir. Baxmayaraq ki, başqa məhsullardan alınan fayda barədə dörindən düşünməyərək hər gün bir qutu sıqaret alıraq, amma evə mebel, soyuducu və ya paltaryuyan maşın almaq istədikdə qiymət və ölçünü dəfələrlə diqqətlə ölçüb-biçirik.

### **Cavablandırılmış suallar**

Bizim cavab tapmalı olduğumuz üç əsas sual var:

- (1) Öz məhdud gəlirindən maksimum fayda qazana bilən istehlakçı nəyə nail olur? Başqa sözlə, tarazlıq şərtləri hansılardır?
- (2) İstehlakçı bu tarazlığı necə əldə edir?
- (3) Tarazlıq qiymət dəyişikliyi ilə pozularsa, nə baş verər?

### **İlkin təsəvvürlər**

- (a) İstehlakçı evdar qadındır;

- (b) Onun həftə ərzindəki dolanışq xərcləri məhduddur;
- (c) O, bu minimal gəlirdən maksimum fayda ilə istifadə etmək üçün tədbirlə hərəkət edir;
- (d) Müşahidə edilən vaxt ərzində gəlir və zövq dəyişmir;
- (e) O, hansı məhsulun nə qədər faydalı olacağını bilir;
- (f) O, coxsayı aheşlərdən biridir və onun tələbi məhsulun qiymətinə bürbaşa təsir etmir.

### **(1) Tarazlıq şərti**

Bu evdar qadın gəlirindən bir məhsul üçün ayrılmış pulun bir qəpiyini də digər məhsul üçün xərcləmir.

Biz yəqin ki, faydalılıq terminindən istifadə etsək, daha daqiq olar. İqtisadiyyatda isə sadəcə o deməkdir ki, bu məhsul tələbi ödəmək güclüne malikdir. Bu, məhsulun nə dərəcədə xeyrli və sevimli olmasından asılı deyil. Sadəcə, bu məhsulun faydalı olması ona kimimə tələbinin olmasını bildirir. Qeyd etmək lazımdır ki, faydalılığı ölçmək olmaz. Qorxu, ağrı və ya məhəbbət kimi o da subyektivdir.

Evdar qadın təqrİban hər məhsuldan nə qədər alınaq lazım olduğunu müyyənələşdirir – məhsulun nə qədər faydalılığı bundan yaranır. O öz gəlirindən mümkün qədər çox faydalanaşmaq çalışır. Başqa sözlə, onun möqsədi ümumi faydalılığı maksimum həddə çatdırmaqdır.

O buna öz minimal gəlirini alacağı mallara görə daqiqliklə və qonaçla bələdiyi ilə nail olur. O həmişə öz-özüncə suallar verir: “Pendiri bir qədər artıq alımaq sərfəli oları, yoxsa marqarını?” Öğər onun A məhsulunu xərclədiyi pula B məhsulunun faydasını vermirsə (hər məhsul üçün ayrılan məbləğ nəzərdə tutulur), deməli, mütənasiblik pozulur. Bu həm də o demək deyil ki, pendiro ayrılan məbləğin bir hissəsinə marqarına xərcləmək daha faydalıdır. Öğər pendirlə marqarinin qiyməti eynidirsə, elbəttə ki, ümumi məbləğin forqı dəyişmir.

Bəzən məhsul çəki ilə yox, bütöv satılırsa, onu bütöv almaq və ya heç almamaq lazım gelir. Bunun üçün biz mütənasiblik şərtini yenidən nəzərdən keçirməliyikmi? Öğər mütənasiblik hədlərinin diqqətlə hesablaşsaq, buna nail olmaq olar.

Hansısa bir məhsula artıq məsrəf hədd əlavəsi və bu əlavədən alınan fayda isə marjinal faydalıq adlanır. Ona görə də mütənasiblik şərti aşağıdakı kimi olar:

$$\begin{array}{l} \text{A məhsulu üçün} \\ \text{xərclənmiş məbləğin} \\ \text{mərjinal faydalılığı} \end{array} = \begin{array}{l} \text{B məhsulu üçün} \\ \text{xərclənmiş məbləğin} \\ \text{mərjinal faydalılığı} \end{array}$$

Lakin A məhsulu üçün xərclənmiş məbləğin mərjinal faydalılığı bu məbləğ üçün nə qədər A məhsulu ala bilməkdən asildir. Belaliklə:

$$\begin{array}{l} \text{A məhsulu üçün} \\ \text{xərclənmiş məbləğin} \\ \text{mərjinal faydalılığı} \end{array} - \begin{array}{l} \text{A məhsulunun bir hissəsinin} \\ \text{mərjinal faydalılığı} \end{array} = \begin{array}{l} \text{A məhsulunun bir hissəsi} \\ \text{ürün ödenilmiş məbləğ} \end{array}$$


Fynı vəziyyət B məhsulu üçün də uyğundur. Orijinal mütənasiblik şərti yenidən belə yazılıa bilər:

$$\begin{array}{l} \text{B məhsulu üçün} \\ \text{xərclənmiş məbləğin} \\ \text{mərjinal faydalılığı} \end{array} = \begin{array}{l} \text{B məhsulunun bir hissəsinin} \\ \text{mərjinal faydalılığı} \end{array}$$

$$\begin{array}{l} \text{B məhsulunun bir hissəsi} \\ \text{ürün ödenilmiş məbləğ} \end{array}$$

Bu da aşağıdakı kimi formalaşır:

$$\begin{array}{l} \text{A məhsulunun mərjinal} \\ \text{A məhsulunun qiyməti} \end{array} = \begin{array}{l} \text{B məhsulunun mərjinal} \\ \text{B məhsulunun qiyməti} \end{array}$$



**Şəkil 5.1** Evdar qadının tarazlığına təsir edən amillər

### (2) İstehlakçı bu tarazlığı necə əldə edir?

Sual edilə bilər: evdar qadın necə cədə bilər ki, müxtəlif məhsullara bir qədər artıq xərclənən məbləğ eyni fayda versin? Cəvab belədir:

azalan mərjinal faydalılıq qanunudur. Baxmayaraq ki, tələblər müxtəlifdir, müyyəyen müddətdə bu tələblərin ödənilməsi mümkünür. Susuzluğunun yatırıma istiqət xoş bir stokan limonad çox xoş golur. İlkinci stokan da o, təqribən eyni tələblə qəbul edir. Lakin susuzluğun tələbinə qismən ödədiyi üçün üçüncü stokanın ona nə qədər xoş gələcəyini demek çətindir. Əgər o içməkda davam edarsa, nəininki ona xoş galmaz, hətta tərsinə "limonadsız özümü dəha yaxşı hiss edərəm" deyə düşünar. Bu, artıq xeyir yox, ziyandır. Buna görə də belə bir qayda deyə bilsək ki, təkliif artıraq istehlakçının əlavə, artıq məhsuldan aldığı fayda azalır, zövqlər və digər məhsulların istifadəsi dayışmaz qalır.

Bu o deməkdir ki, hansısa məhsulun bir hissəsinə nisbatən digər bir məhsulun bir hissəsindən dəha çox fayda alacağını bilən evdar qadın aldığı hissədən dəha çox fayda götürməyi də təmin edə bilər. Əgər o, bir məhsuldan çox alırsa, ehtiyatda olan digər məhsullar isə yiğiləb qalırsa, o məhsulun digər məhsulların nisbatən məhdud faydası aşağı düşür. Evdar qadın təmmüti tarazlıq saxlanılmaqla müyyəyan hüdud daxilində dayışıklıklar edə bilər.

### (3) Qiymət dayışıklıkları tarazlığa necə təsir edir?

Lakin qiymət dayışıklılığı olsa, nə baş verər? İqtisadçı dili ilə desək, bu onun tarazlıq mövqeyinə təsir edər. Deyək ki, ciyələyin qiyməti 20 pennidən 15 penniye düşüb və digər məhsulların qiyməti dayışmir. Bu, ciyələyə olan tələbata necə təsir edəcək? Biz bunu iki variantda nəzərdən keçirək:

- (a) Ciyələyin qiymətinin düşməsi ilə evdar qadın dəha çox ciyələk ala biləcək. Əvvəller ciyələk almaq üçün ayrıca pula indi dəha çox ciyələk ala biləcək
- (b) tarazlıq şərtinin alternativ forması aşağıdakı kimidir:

$$\begin{array}{l} \text{Bir kilo ciyələyin mərjinal} \\ \text{Bir kilo ciyələyin qiyməti} \end{array} = \begin{array}{l} \text{B məhsulunun mərjinal} \\ \text{B məhsulunun qiyməti} \end{array}$$

Ciyələyin qiymətinin düşməsi bu əlaqəni pozur; indi ciyələyin qiymətinə görə mərjinal faydalılığı B, C və s. məhsulların faydalılığından yüksəkdir. Tarazlıq əlaqəsini barpa etmək üçün ciyələyin mərjinal faydalılığı azaldılmalıdır. Ona görə də evdar qadın dəha çox ciyələk alır.

Çiyələyə tələbin artması səbəbləri daha geniş izah edilə bilər. Çiyələyin qiymətinin aşağı düşməsi evdar qadına əvvəlki qədər çiyələk alımağın və bir qədər də artıq pul saxlanacağı imkan verir. Bu qiymət düşməsinin gəlir effektidir - o indi nəinki çiyələk, başqa məhsullardan da artıq ala biləcək. Lakin qiymət düşməsinin gəlir effekti ilə olaraq "əvəzedici effekt" kimi daha çox çiyələk almacaq. Marjinallı faydalılıqla əsasən demək olar ki, çiyələk üçün xərclənmiş bir qədər artıq məbləğ başqa meyvələrə xərclənən məbləğdən daha çox məmənluq gotirəcək. Beləliklə, çiyələk başqa meyvələri evəz edir. Çiyələyin istifadəsi ardışında gərə marjinallı faydalılıq nisbətnən azalacaq. Buna görə də qiymətin aşağı düşməsi çiyələyə olan tələbi artıracaq.

Yalnız bir istehlakçının davranışını izah etdiyimizə baxmayaraq, bazarda digər aliciların eyni cür hərəkət edəcəyini də gözləmək olar. Bazar tələbinin xarakteristik ayrısının bütün fərdi aliciların tələb cədvəllərinə əsasən tərtib edildiyindən, bu qorara gəlmək olar ki, məhsul na qədər çox olsa, qiymətin bir o qədər aşağı olmasını şərtləndirən tələb yaranacaqdır.

## **5.2 İSTİŞNƏ TƏŞKİL EDƏN TƏLƏB ƏYRİSİ**

Adəton tələb əyrisi aşağı enir, yəni qiymət düşən kimi tələb artır. Lakin şəraitdən asılı olaraq bəzən əksinə olur - qiymətin düşməsi tələbdə ziddiyyət yaradır, qiymətin qalxması isə tələbi artırmır.

### **(1) Aşağı keyfiyyətli məhsullar**

Bəzi məhsullar "aşağı keyfiyyətli məhsullar" adlanı bilər, məsələn, marqarit, ucuz şəhər parçaları, aşağı keyfiyyətli döşəmə örtüyü və s. və bu məhsulların aheciarı aşağı qalırkı adamlardır, gəlir artıqda isə başqa məhsullara üstünlük verirlər.

Gəlir artıqda bəzəi məhsullara tələb artır. Buna görə də qiymət düşməsi ilə bağlı tələbdə gəlir effekti müsbət olacaq. Lakin aşağı keyfiyyətli məhsullarla tələbdə gəlir effekti mənşədir və əvəzedici effektdən əks təsir göstərir. Məsələn, deyək ki, marqaritin qiymətinin düşməsi onu kərə yağı ilə avəz etmək tendensiyası ilə nticələnir. Əgər gəlir effekti əvəzedici effektdən böyükdürse, nticədə aşağı qiyməti marqaritə tələb da azalacaq. Əgər gəlinin çox hissəsi bir məhsula sərf edilirsə, aləbatı ki, qiymət düşməsinin gəlir effekti dəha çox olacaq. Əgər gəlinin çox hissəsi aşağı keyfiyyətli məhsullara sərf edilirsə (bu, dəha çox gəlir aşağı olduğunu baş verir), gəlir effekti az, lakin mənşə

olacaq və ola bilsin ki, müsbət əvəzedici effekti artıq görünən. Deyək ki, bir şəxs o qədər kasibdir ki, yaşamağa lazımi kalıcı alımaq üçün gəlinin 40 faizi çörəyə xərcləməlidir. Əgər çörəyin qiyməti 10 pennidən 5 penniya düşürsə, o, gəlinin 20 faizi ilə eyni həcmde çörək ala və qalan 20 faizi müxtəlif məhsullara xərcləye bilər. Başqa sözlə, real gəlirdə əhəmiyyətli artım yaranır. Artıq onun vəziyyəti yaxşıdır, ona görə də həmin şəxs müxtəlif cür məhsullar almaq istəyəcək. Çörəkdən başqa orzaq da alınacaq, lakin çörəkdən alınan kalori digər məhsullarla evəz edildiyi üçün çörək as istifadə edilir və nticədə qiymətin ucuzluğuna baxmayıaraq, çörəyə tələbat aşağı düşür.

Qeyd edildən misal doğrudan da ziddiyyətdir. Gəlir səviyyəsindən asılı olan aşağı keyfiyyətli məhsul hansıdır? Müəyyən bir şəxs intiayıyən əl parçasını keyfiyyətsiz hesab edə bilər, qiymət düşməsinin mənşə gəlir effekti əvəzedici effektdən dayanır. Lakin kasib adamlar var ki, onlar hətta həmin əl parçasını əvvəlki qiymata də ala bilmirlər. Onlar üçün qiymət düşməsinin gəlir effekti və əvəzedici effekti müsbət olur. Beləliklə, bazar tələbatı əyrisini nəzərdən keçirək, onun (fordi tələb əyrisindən fərqli olaraq) qiymət düşməsi ilə tələbat artır.

### **(2) Qiymət dəyişikliyi gözləmələrlə bağlıdır**


Bəzi məhsullar üçün gözləmələr tələbin ayrılmaz hissəsidir. Bunun üçün on yaxşı nümunə sahmlər birjasında sahmlərin alçı-satqısı ola bilər. Birjada tələb maklerin hansı qiymətin gələcəyə təminat ola biləməsini müəyyənələşdirməsindən asılıdır. Bu haldə sahmin qiymətinin qalxması və ya düşməsi, tələb edilən sahmlərin azlığı və ya çoxluğu qiymətlərin necə dəyişəcəyini əvvəlcədən proqnozlaşdırmağa imkan verir. Qiymətlərin qalxmağa başlaması zamanı əmlak bazarında da eyni vəziyyət yaranır bilər. Aheciar qiymətlər qalxmadan avval mənşədə etməyə çalışırlar və beləcə qiymət artımdan əvvəl mənşə satışı artır.

### **(3) "Yüksək təbəqə"nin tələbatunda olan məllər**

Bəzi məhsullar, məsələn, brilyant, dəbli paltar və ya xəz paltalar əsasən bir möqsəddə - başqalarında təsəssürat yaratmaq üçün alınırlar. Əgər bu məhsulların qiyməti hər kəsin onu elda edə biləcəyi səviyyəyə düşsə, əvvəlki aheciar dəha onları alımağın maraqlı göstərməzdir. Həmçinin ümumi tələbat da aşağı düşür. Burada da fərdi və bazar tələblərinəndə fərq özünü göstərir. Əgər məhsulun qiyməti düşərkən "yüksək təbəqə" bazarından çıxırsa, onların yerini çoxlu sayıda yeni aheciar tutur.

Yuxanda verilmiş hər iki vəziyyətdə biz tələb əyrisinin qeyri-normal tərəfinin qiymət və tələbat arasında birbaşa əlaqə kimi təhlilini verdik. Hər üç vəziyyətdə tələbat şərtlərindəki dəyişikliklər arasında yaxın əlaqə var. Birinci vəziyyətdə galırda, ikincidə proqnozlarda və üçüncüdə zövqlərdə dəyişiklik var. Alıcıların münasibətini izah edən nəzəriyyəmiz qiymət dəyişikliyinə müvafiq olaraq tələb dəyişikliyini birgə və parallel olaraq əhatə etməlidir.

### 5.3 TƏLƏBİN ELASTİKLİYİ



Şəkil 5.2 Tələbin elastikliyi

Şəkil 5.2-ni nəzərdən keçirin.  $OP$  qiymətində  $A$  və  $B$  məhsullarının hər ikisi üçün tələbat  $OM$ -dir. Lakin hər iki məhsulun qiyməti  $PP_1$ -ə düşündürdə  $A$  məhsulu üçün tələbat  $MM_1$ -ə qadər artı,  $B$  məhsulu üçün isə  $MM_2$ -yə qalxır. Başqa sözlə, tələbin qiymət dəyişikliyinə reaksiyası müxtəlifdir və elastikliyi tələbin reaksiyası ilə ölübürtür.

#### Tələbin elastikliyinin ölçüləsi

Əgər tələbin genişlənməsi qiymətlərin düşməsindən artıqdırsa, demək olar ki, tələb elastikidir, əgər azdırsa, onda elastiki deyil. Onlar bərabər olduqda isə tələbin elastikliyi mütənasiblik haddindədir. Buna əsasən demək olar ki, tələbin elastikliyi iki yolla ölçülür – elastikliyin dərəcəsini göstərən birbaşa yolla və məhsula tələbin elastiki olduğunu və ya olmadığını göstərən dərəcə yolla.

#### (1) Tələbin dəyişmə dərəcəsinin qiymətin dəyişmə dərəcəsi ilə birbaşa müqayisəsi

Dəyişmə dərəcəsini müqayisə etdikdə proporsional (dərəcə) dəyişiklik şərtlərini əsas götürmək lazımdır. Ona görə də tələbin

elastikliyi cüzi qiymət dəyişikliyi nəticəsində tələb edilən məbləğin qiymətdə proporsional dəyişikliyi bölünməsi ilə müyyənəşdirilir.

Yəni:

$$\text{Tələbin elastikliyi} = \frac{\text{Tələbin proporsional dəyişikliyi}}{\text{Qiymətdə proporsional dəyişiklik}} =$$

$$\begin{aligned} \text{Tələbə edilən kəmiyyətdə dəyişiklik} \\ = \frac{\text{Tələbə edilən orijinal dəyişiklik}}{\text{Qiymətdə dəyişiklik}} \\ = \frac{\text{Orijinal qiymət}}{\text{Orijinal qiymət}} \end{aligned}$$

$$\begin{aligned} \text{Yeni kəmiyyət - Əvvəlki kəmiyyat} \\ = \frac{\text{Əvvəlki kəmiyyət}}{\text{Yeni qiymət - Əvvəlki qiymət}} \\ = \frac{\text{Əvvəlki qiymət}}{\text{Yeni qiymət}} \end{aligned}$$

II hissənin IV bölməsində ("Tələb" başlıqlı) verilen nümunəni nəzərdən keçirək. Qiymət 5 £-dan 4-a enərsə, yumurtaya tələb 9000-dən 15000-ə qalxır. Burada tələbin elastikliyi aşağıdakı qaydada izah edilir:

$$\begin{array}{rcccl} 6,000 & 2 & & & \\ 9,000 & = 3 & 3 & 1 & \\ 1 & 1 & 3 & & \\ \hline 5 & 5 & & & \end{array}$$

Oxşar olaraq, qiymət 2 £-dan 1 £-ə düşürsə, tələbat elastikliyi  $4/5$ -ə bərabər olur. Qeyd edilməlidir ki, biz qiymətin düşməsini və ya qalxmasını ölçürkən, burada elastiklik fərqli olur. Qiymət 5 £-dən 4 £-ə düşürsə, elastiklik 3 tam  $1/3$  olur; lakin qiymət 4 £-dan 5 £-ə qalxarsa, elastiklik 1 tam  $3/5$  olur. Burada müxtəliflilik ona görə yaranır ki, biz müxtəlif qiymətlər və nisbətən böyük dəyişikliklər üçün qiymət dəyişməsini nəzərdən keçiririk. Əgər qiymət dəyişikliyi 1 dəcili,  $1/2$  olsayıdı, nüfisələr haradəsə bərabər ola bilərdi. Qiymət dəyişikliyi cüzdirdi, tələbin elastikliyi də cyni dərəcədə olur.

#### (2) Qiymət dəyişikliyi ilə ümumi xərclərin müqayisəsi

İqtisadi təhlillər üçün geniş mənada tələbin elastikliyinə nəzər yetirmək gərəkdir. Elastiklik 1-dən artıq olarsa (tələb edilən kəmiyyətdə

dəyişiklik qiymət dəyişikliyinə nisbətdə çoxdur), deməli, tələb elastikidir. Əgər 1-dən azdrsa (tələb edilən kəmiyyatda dəyişiklik qiymət dəyişikliyinə nisbətdə azdır), demək, tələb elastiki deyil. Əgər 1-a bərabərdirsə (tələb edilən kəmiyyatda dəyişiklik qiymət dəyişikliyinə nisbətə bərabərdir), elastiklik də vahidə bərabər olur.

Bu geniş yanaşma elastikliyi bir qadaq başqa cür ölçməyə imkan verir. Tələbə proporsional artım proporsional qiymət dəyişikliyindən çıxdursa, emtənenin ümumi qiyməti artacaq. Başqa sözlə, qiymət düşməyi ilə ümumi xərclər artı və ya qiymət qalxır. Ümumi xərclər azalırsa, onda tələb elastikidir. Eyni olaraq, qiymətin düşümü ilə ümumi xərclər azalır və ya qiymətlərin artması ilə xərclər artrsa, deməli, tələb elastiki deyil. Qiymət dəyişir, ümumi xərclər eyni qalırsa, tələb vahidə bərabərdir. Bu qayda aşağıdakı kimi yadda saxlanıla bilər:

*Qiymət dəyişir, ümumi xərclər oks istiqamətdə dəyişir - tələb elastikidir;*

*Qiymət dəyişir, ümumi xərclər eyni istiqamətdə dəyişir - tələb elastiki deyil.*

Beləliklə, II hissonun IV bölməsindəki tələb cədvəli belə olacaq:


Yumurta Qiyməti	Tələb olunan yumurtaların sayı (min)	Ümumi xərclər
5	9	45 000
4	15	60 000
3	20	60 000
2	25	50 000

4 £ və 3 £ arasında tələb elastikliyi vahidə bərabərdir.

#### Tələbin elastikliyinə aid vacib bəndlər:


- (1) Tələb ayrıları heç də həmişə eyni elastikliyi oks etdirmir. Yuxarıdakı tələb cədvəlində göstərildi ki, 4 £-dən yuxarı olan qiymətlər üçün tələb elastiki, 3 £-dan aşağı olan qiymətlər üçün isə qeyri-elastikidir.
- (2) Bütün ayrı boyu tələb göstəriciləri eynidirsə, yuxarıda verilənlərdən çıxarıqlar bunlardır:
  - (a) Tələb tamamilə qeyri-elastikidir – adamlar qiymatına baxmayaraq cənbi həcmdə mal alırlar (şəkil 5.3a).

(b) Tələb tam elastikidir, əhali emtənenin qiyməti azacıq da olsa qalxan kimi həmin emtən alışını dayandırır (şəkil 5.3b). Tələb ayrisi fərdi ticarətinin rəqabət şərtlərini göstərir (III hissonun xalis rəqabət bölməsinə bax).



#### (3) Hər hansı digər düzvləti tələb ayrisi müxtəlif qiymətlərdə müxtəlif tələb ayrisına malikdir

Də, tələb ayrisini nəzərdən keçirək (şəkil 5.4). Səbab ondadır ki, baxınayaq ki, düz xətt tələbin müəyyən qiymət dəyişikliyi ilə ifadə edilən məbləğlə dəyişməsini göstərir, qiymətin düşdüyü kurs bəhs etdiyimiz kursdan asılıdır. Ona görə də nəzərdən keçirilən qiymət nə qədər aşağı olsa, müəyyən qiymət dəyişikliyi üçün kurs yüksək olacaq.



**Şəkil 5.4** Düzxatlı tələb oyrisinin elastikliyi

(a) 5 £-də qiyomat 1 penni düşərsə, tələbin elastikliyi 5; (b) 2 £-də tələbin elastikliyi 1/2-dür.

(4) Adətən müəyyən tələbin ayrılorını müqayisə etməklə müxtəlif məhsullar üçün tələbat elastikliyini müqayisə edə bilmirik. Tələb oyrisi tekçə tələbin elastikliyindən deyil, seçilmiş üfüqi və şəxsi miqyasından da asılıdır. Bundan əlavə, hətta müxtəlif əməkələr üçün cyni miqyas seçilsə belə, demək olmaz ki, bir əmək üçün tələb az elastikdir. Məsələn, yuxarıda verilmiş  $D_1$  və  $D_2$  ayrılorını müqayisə etmək olar. 4 £ qiyatında olan iki müxtəlif əməkənin biri - A məhsulu üçün tələb elastikliyi 2-ye, B məhsulu üçün 1-ə borabərdir.

Müxtəliflik üçün sabob odur ki, cyni qiyatı götürsək də, müxtəlif kəmiyyətlərdən irəli gələn kəmiyyətdə proporsional dəyişiklikləri ölçüdük.

### Tələb elastikliyini müayyanlaşdırın faktorlar

#### (1) Mövcud bazar qiyatlarında əvəzədici

Məhsulun qiyatı düşürsə, digər əməkələrə nisbətdə ucuzalaşır. Əhalinin nisbəti yüksək olan məhsulları əvəz etmək üçün həmin məhsuldan çox alımağa başlayır. Bu əvəzəmənin müdafiə istehlakının qararından asılı olaraq davam edir. Eyni xüsusiyyətlərə malik məhsullar asanlıqla bir-birini əvəz edir. Əgər inək etinin qiyatı düşürsə, istehlakçı daha çox inək eti və az miqdarda qoyun eti alacaq. Bir-birindən fərqli məhsulları isə bir-biri ilə əvəz etmək çətinidir. Əgər etin qiyatı düşürsə, alıcı daha

çox et və az balıq almaq istəyəcək. Lakin bu tendensiya çox yayılmır, çünki balığı otlu əvəz etmək heç də faydalı deyil.

Lakin biz həyət əhəmiyyətli məhsullara tələbi qeyri-elastiki, əlavə məhsullara tələbi isə elastiki kimi qiymətləndirə bilmerik. Baxmayaraq ki, çörək on böyük zərurətdir, onun qiyməti çox baha olarsa, tələb də elastiki olar, çünki onu kartof və ya şirniyyat məhsulları ilə əvəz etmək olar. Oxşar olaraq, "Rolls-Roy's" dəbdəbadır, lakin cyni prestijli heç nə əvəz etmirsə, ona tələb də qeyri-elastiki olaraq qalacaq. Hər halda hansı məhsulların vacib əhəmiyyətli, hansıları isə cah-cələl olduğunu kateqoriyalara ayırmış çətinidir. Lakin tələbin elastikliyi konsepsiyası ilə demək olar ki, qiyatı səviyyəsinə baxmayaraq, məhsul üçün tələb qeyri-elastiki olursa, həmin əməkə lazımlı sayıla bilər və ya tərsinə.

#### (2) Mümkün əvəzətmələrin sayı

Bir əməkə digəri ilə əvəz edila bilirsa, ona tələb elastikliyə meyllidir. Bir məhsul nə qədər çox başqa məhsulları əvəz edə bilirsə, qiyatı düşən kimi həmin məhsula tələb o qədər çox artacaq. Plastikin qiyatının düşməsi ona olan tələbi artırır, çünki plastik əşyalar emallı qabları, sink vədrələri, dəmir qutuları, ağac materialdan düzəldilən oyuncaklıları və s. əvəz etdi.

#### (3) Məhsula xərcənən gəlir proporsiyası

İstehlakçının qazancının yalnız kiçik bir hissəsi hansısa məhsulu, məsələn, istiot, duz, ayaqqabı mazı, qəzet və ya diş pastası və s. alımağa sərf edilir, onu nə iləsə əvəz etməyə cəhd göstərmək əbəddir. Ona görə də bu məhsullar üçün tələb nisbətən qeyri-elastikdir. Başqa tarəfdən, əgər tələbat malları üçün xərc kifayət qədər çoxdurrsa, qiyat artımı onları başqa məhsullarla əvəz etməyi stimullaşdıracaq. Supermarketlər qiyatları aşağı salmaqla eyni məhsulu yüksək qiyatla satan mağazaların da müştərilərini özlərinə cəlb etməyə mühüməffəq oldular.

#### (4) Vaxt müdafiə

Adət edilmiş qaydaları dəyişmək və ya lazımı əvəzədici tapmaq müəyyən qədər vaxt apardığına görə elastiklik müdafiə nəzərdən keçirilən vaxtdan artıq ola bilər. Çox firmalar istehlakçılarında mübahizəkarlığı və biganəliyi reklama, pulsuz nümunələrlə təqdim etmək və ya xüsusi təkliflər verməklə aradan qaldırmışa çalışırlar.

### (5) Yeni alıcıların olması mümkünülüyü

Yuxarıda qeyd edilən avəzətmə mümkinlünü müzakirə edərək fərdi istehlakçı nöqtəyi-nözərindən tələbin elastikliyini nözərdən keçirdik. Lakin bazar tələbi cəyrisinə baxarkən bir fakt qəbul edilməlidir ki, qiymət düşən kimi hommın məhsulun istehlakçıları artır. Faktiki olaraq, istehlakçının yalnız bir-birə ali biləcəyi əməkələrin (avtomobil, televizor, paltaryuyan maşını və s.) qiymətinin düşməsi alıcıların çoxalmasına və tələbatın artmasına göstərib çıxarır. Həmçinin qiymətlərin düşməsi müxtəlif golrlı istehlakçıları cəlb edir və tələbin nəzərəçarpacaq elastikliyi ilə nticələnir.

### Tələbin elastikliyi konsepsiyasının faydası


Tələbin elastikliyi konsepsiyası tamamilə başqudusuləndir. İqtisadiymanın nəzəri təhliflər aparması və biznesmenin və ya həkumet işçilərinin qərarlar çıxarması üçün bu rəqəmlər tamamilə aydındır. Bir neçə nümunəyə baxaq.

#### (1) Nəzəri iqtisadiyyat

(a) *Məhsul satışında xalis rəqabəti müəyyənləşdirmək*. İqtisadiyyatın necə işləməsini izah etmək istəyən iqtisadçı xalis rəqabəti nəzəri şərtləri altında necə işləməyin modelini qurmağa çalışır (III hissənin III-IV bölmələrində bax). Satış sahəsində yaxşı rəqabətin vacib kriteriyalarından biri odur ki, bazar təkliflərinin her biri ümumi təklifiñ kiçik bir hissəsini istehsal edir ki, heç kəs bazara çıxarılan artıq məhsul ilə qiyməti təsir etməsin. Hər təklif onun istehsal etdiyi məhsul üçün qoyulmuş bazar qiymətinin qəbul etməlidir. Onun istehsal etdiyi məhsul üçün də tələb elastiçı olaçaq (III hissənin III bölməsinə bax).

(b) *Təklif şərtlərində dəyişikliklərə bağlı problemləri təhlil etməkdə vəsiat*. İqtisadçı tərfindən təhlil edilən çox problemlər tələbin elastikliyi konsepsiyanın istifadəsi ilə bağlıdır. "Əməkhaqqının qaldırılması məsəlinə sonnəti işçilərinin sayına necə təsir edəcək?" sualına nəzər salaq. Cəvab dəha çox bu sonnətin istehsal etdiyi məhsulda tələbin elastikliyinə bağlanır. Əməkhaqqı artırma məhsulun təklif ayrısunı sola oyacaq. İstehsal azalacaq lakin nə qədər azalmağı tələbat elastikliyindən asılıdır. Tələb elastikidirsə, o,  $OM_1$ -ə, qeyri-elastikidirsə,  $OM_2$ -ya düşəcək (IV hissənin VI bölməsinə bax). Ümumi qayda budur ki, tələbin elastiki olduğu yerde, təklifdə dəyişiklik qiymətdən dəha çox

satış miqdarının dəyişməsini səbəb olacaqdır; tələbin elastiki olmadığı yerde isə, satış miqdarına nisbətən qiymət dəyişikliyi dəha çox müşahidə olunur. Bu səbəbdən, həmkarlar ittiifaqları üçün məhsul üzrə tələbin elastikliyinin yüksək olduğu hallarda işsizlik yaratmadan öz üzvlərinin əməkhaqqlarının artırılmasına nail olmaq çətindir.



**Şəkil 5.5 Tələbin elastikliyi və təklif şərtlərində dəyişiklik**

#### (2) Biznes qərarları

(a) *Supermarket*. Supermarketin fəaliyyəti dəha çox onun mallarına olan yüksək tələb elastikliyindən asılıdır. Qiymətləri aşağı salmaqla supermarket eyni məhsulları baha qiymətə satan mağazaların alıcılarını da cəlb edir. Bu, standart mallar satışında uğurlu, müsbətən mallar üçün xüsusi mağazalarının olduğu halda (ot dükəni, dərzi və s.) və ya şəxsi münasibatlılar çarpışvasında uğursuzdur.

(b) *İnhişarçı*. İnhişarçı satışa çıxardığı məhsulun kəmiyyətinin qiymətinə təsiri ilə üsüli tələb ayrısı əldə etmir (13-cü faslə bax). O öz məhsulu üçün tələb cədvəlinə əsasən kəmiyyəti və qiyməti müəyyənləşdirərək böyük qazanc əldə edir.

Avropa kubokunu əldə etmək istəyən futbol komandasına nəzər yetirək. Təsəvvür edək ki, 50 millik məsafədə heç yerdə bu oyundan maraqlı heç nə yoxdur və futbol klubu isə yüksək giriş haqqı təyin etməklə dəha çox qazanc əldə etmək istəyir. Klubun xərcləri stadiumda az və ya çox tamaşaçının olmasından asılı olmayaraq eyni olacaq. Bu halda tələb cədvəli təqribən aşağıdakı kimi müəyyənləşəcək:

Giriş qiyməti (f)	Bu qiyməti ödəmək istəyində olan tamaşaçıların sayı	Tamaşaçıların ümumi xərcləri (f)
10	60.000	600.000

20	56.000	1.120.000
30	50.000	1.500.000
40	32.000	1.280.000

Ona görə də klub giriş qiymətini 30 £ təyin edir və tamaşaçılarının ümumi sayı isə 50.000 olur.

Britaniya dəmiryol idarəsi də gediş haqqı təyin edərkən tələbin elastikiyini nəzərə almışdır. İtkiləri azaltmaq üçün gediş haqqını qaldırmaq lazımdır? Mövcud qiymətlərlə tələb elastikidirsə, qiyməti qaldırmaqla ümumi gelir azalır. Əgər idarəçilik xərcləri (az sayıda sənəsinin daşınmaqla) gelirə nisbətən azaldıllarsa, itkilər azalar.

### (3) Dövlət siyaseti

Hökumətin iqtisadi siyasetinin müzakirəsi tələbin elastikiyinin nə qədər geniş mövzu olduğunu göstərəcək. Məsələn, Britaniyanın maliyyə naziri hər dəfə hansısa əmtəə üzərində vergi tətbiq etməyin səmərəsi məsələsinə baxırsa, tələbin elastikiyini nəzərə almalıdır. Tələbə elastiki ola bilər ki, qiymət artımı məhsul üçün tələbi həddindən artıq azaldar, nəticədə isə alınan vergi əyvəlkindən çox az olar. Təsəvvür edək ki, əmtəə üçün tələb seviyyəsi aşağıdakı kimidir:

Qiymət (£)	Tələb edilən kəmiyyət (min)
4	200
3	600
2	1.000

Həmçinin təsəvvür edək ki, təklif qiyməti dəyişməzdər və bazar qiyməti 2 £-dir ki, bu qiymətə də hamın əmtəədən 1.000.000 dənə satılır. Maliyyə naziri həmin əmtəə üzərində vergi qoymağı qərara alırsa, hər adəd üçün 1 £ vergi qoymaç. Nəticədə satışın ümumi sayı 600.000-ə, alınan vergi isə 600.000 £-ə bərabər olur. Sonradan vergi hər adəd üçün 2 £ artırılırsa, malın ümumi qiyməti 3-4 £-ə bərabər olur. Bu iki qiymət arasında tələb çox elastikidir. İndi yalnız 200.000 dənə satılır və vergi 40 £-ə bərabərleşir. Əgər maliyyə naziri alava dəyər vergisini artırımadan geliri çoxaltmaq istəyirsa, o, qeyri-elastiki tələb olan əmtəəni seçir. Tütün məhsullarına və spirli içkilərə müxtəlif vergilərin olması bununla bağlıdır. Bu məhsullar təmtəraq, dəbdəde sayıldığından onların qiymətinin yüksək olması istehlakçı üçün ağır yükləşir.

Hökumət siyasetində tələb elastikiyinin tətbiq edilməsinə digər nümunələr bunlardır: (a) Müşayyən verginin istehlakçı və istehsalçı arasında bölgüsü necədir?; (b) Sənaye malları üzərində qoyulmuş müşayyən vergi və ya subsidiya sənayenin ümumi inkişafına necə təsir edir?; (c) Iflas və ya qiymətlərin aşağı salınması ödənişlərin balansını yaxşılaşdıracaqmı? (VII hissənin "Yumşaq deflyasiya" başlılı bülümüne bax); (d) Satış şərtlərinin yaxşılaşması ilə ödənişlər balansında irəhliliyə olacaqmı? (VII hissənin II bölməsinə bax).

## 5.4 TƏLƏBİN DİGƏR ELASTİKLİKLİKLƏRİ

### Tələbin gelir elastikiyi


Real gelirde artım adətən müxtəlif dərəcədə məhsul üçün tələbi artırır. Bələdiyə, demək olar ki, tələbin gelir elastikiyi tələbatda proporsional dəyişikliyin real gelirda proporsional dəyişikliyinə bərabərdir. Əgər tələb 20 faiz artırsa, deyək ki, real gelirde artım 10 faizdursa, tələbin gelir elastikiyi 2-yə bərabərdir. Hansı məhsulda tələbin gelir elastikiyinin artıq olması yaşayış standartlarından asılıdır. Bu gün Qərbi Avropana avtomobillər, paltaryuan, qəbuzzyan məşhurlar, mərkəzi istilik şəbəkəsi aparatları, təzə evlər və şəxsi xidmətlərə tələb çoxdur və gelir artan kimi bu məhsullarla və ya xidmətlərə tələb daha da artır. Əksinə olaraq, bəzi gündəlik tələbat malları kimi kartofa, duza, yumurta və sabuna olan tələbin gelir elastikiyi çox aşağıdır.

### Tələbiin çarpez elastikiyi

İki məhsulun əlaqəli olduğu yerde, məsələn, əvəzləmələr və tamamlamalar, tə-*də* dəyişiklik: birinin qiyməti digərinin tələbində dəyişikliyi səbəb olacaqdır. Odur ki, nəfərin qiymətinin qalxması kömürə olan tələbin artmasına getirib çıxarır, DVD pleyerlərin qiymətinin düşməsi onlara olan tələbin artmasına səbəb olur.

Məhsula olan tələbin digər məhsulun qiymətinə nəzərən dəyişməsi dərəcəsi *tələbiin çarpez elastikiyi* adlanır:

$$\frac{X \text{ məhsuluna olan tələbdən faiz}}{\text{nisbətinin dəyişməsi}} = \frac{Y \text{ məhsulunun qiymətinin faiz}}{\text{nisbətinin dəyişməsi}}$$



**Şəkil 5.5** Tələbin çarraz elastikliyi

Əvəzləmələrlə tələbin çarraz elastikliyi müsbət nəticə göstərir. Məsələn,  $Y$  məhsulunun qiymətinin qalxması  $X$  məhsuluna olan tələbin artmasına gətirib çıxarır (yuxarıdakı misaldə göstərilən nelli və kömür). Tamamlamalarla tələbin çarraz elastikliyi mənfi nəticə göstərir. Cənubi,  $Y$  məhsulunun qiymətinin düşməsi  $X$  məhsuluna olan tələbin artmasına gətirib çıxarır (yuxarıdakı misaldə göstərilən DVD playerlər). Əvəzləmələr və tamamlamalar nə qədər yaxın olsalar, çarraz elastiklik rəqəmi bir o qədər böyük olar. Sifira yaxın çarraz elastiklik iki məhsul arasında cüzi əlaqənin olduğunu ifadə edir (şəkil 5.6).

### FOSİLİN QISA MƏZMUNU

- Əməkə məhsulu üzrə fərdin tələbinin xarakteristik ayrisi aşağıya doğru soldan sağa sıxılır, qiymət düşdükdə tələbin artmasını göstərir. Əməkə məhsulunun qiymətinin aşağı düşməsi həmin məhsulun qiymətinə görə faydalı həddi, artıq digər məhsula nisbatan daha yüksəkdir. Tarazlıq səviyyəsini barpa etmək məqsədir – yəni, hər hansı əməkə məhsulunun qiymətinə görə faydalı olması digər məhsulun qiymətinə nəzərən faydalılığına bərabər olmalıdır – qiyməti aşağı düşmiş əməkə məhsulunun faydalılığı azalır.
- Tələb qiymətinin elastikliyi qiymətin dəyişməsində tələb olunan kəmiyyətin münasibətini qiymətləndirir. Tələbi davamlı olan məhsullar qiymətin qalxması zamanı tələb olunan kəmiyyətin azaldılmasına davam getirirlər.
- Tələbin galır elastikliyi galirdə kəmiyyətin dəyişikliyə olan münasibətini göstərir; tələbin çarraz elastikliyi isə hər hansı məhsulun tələb olunan miqdarının digər məhsulun qiymətində dəyişikliyə olan münasibətini göstərir.

### XÜLASƏ SUALLARI

- Nə üçün əməkəye olan tələbin çoxalması onun faydalı həddini azaldır?
- Tələbin xarakterik ayrisinin elastikliyi sıfır olarsa, onun forması necə olacaqdır?
- Tələbin elastikliyini hansı faktorlar müəyyən edir?
- Tələbin elastikliyinin növü görə:
  - pərakəndə ticarətçilər;
  - hökumət üçün yararlı anlayış olduğunu izah edin.

Əlavə məlumatlar üçün tərəfdən Internet sahifəsinə baş çəkin

## NECƏ İSTEHSAL ETMƏLİ – İSTEHSAL NƏZƏRİYYƏSİ

### FİRMA

#### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilə tamışından sonra siz:

- Firmaların məqsədlərini izah edə;
- Kommersiya fəaliyyətinin məqsədlərini göstərə;
- Kommersiya fəaliyyətinin müxtəlif formalarının üstünlük və zərərlərini təhlil edə bilərsiniz.

Biz əvvəlki mövzularda təklifin qiymətdə baş veren dəyişikliyi necə təmin etməsinin yalnız tam izahını göstərmədiyik. Növbəti yeddi fəsilde isə bizim qarşımızda duran əsas vəzifə təklif ayrılarını bir qədər ətraflı nezərdən keçirmək olacaqdır. Tələbdə olduğu kimi, ayrı-ayrı fərdlərin (bu halda məhsul istehsal edən firmaların) fəaliyyətlərini aşaşdıracaqıq. Firmaların qəbul edəcəyi müvafiq qərarları nezərdən keçirərək, onun fəaliyyətini tənzimləyən ümumi prinsipləri yaratmağa çalışacaqıq.

#### 6.1 FİRMANIN ROLU

##### **Firmannın tərifi**

2-ci fəsilde biz iqisadi sistemin iki əsas hissədən ibarət olduğunu göstərtmişdik: (1) Maddi istehsal ehtiyatları təmən və istehsal olunmuş malları istehlak edən təsərrüfat vahidləri; (2) Mallar istehsal etmək və xidmətlər göstərmək məqsədi ilə maddi istehsal ehtiyatlarını işə cəlb edən vahidlər kimi çıxış edən firmalar. Özümüzün da şahid olacağımız kimi, firmannın tərifi ticarətçidən tutmuş dövlət idarələrinədək bütün təşkilat formaları da daxil olmaqla, olduqca geniş məna köşədir. Sonrakı fəsilələrdə göriləcək olaraq maddi istehsal edən firmaların qəbul etdiyi qərarların üzərində xüsusişlə dayanımlı olacaqıq. 6-10-cu fəsillər əsas etibarilə istehsal amillərinin birləşdirilməsi və işə cəlb olunmasından bəhs edəcək. 11 və 12-ci fəsillərdə istehsal olunacaq məhsulun miqdarı ilə əlaqədar problemlərə nəzər yetiriləcək. Lakin biz

bütün bunlardan önce iqtisadçıların müxtəlif *istehsal amilləri* və *istehsal* barədə danışarkan sözün əsl mənasında nüvə istinad etdiklərini nözərdən keçirməliyik.

### **İstehsal faktorları**

Klassik iqtisadçılar istehsal vasitələrini dörd qrupa bölmüşlər: torpaq, əmək, kapital və təşkilat. Həmin hərəkətverici qruplara yönəلن haqlar müvafiq olaraq mənfəət, əməkhaqqı, pay və gəlir adlandırılmışdır. Lakin onların fiziki xüsusiyyətlərə əsaslanan məhdud təsnifatının bəzi zəif cəhətləri var. Beləliklə, müasir iqtisadçılar tədqiqatlarının çox hissəsini istehsal vasitələri haqqında, yəni cəmiyyətin tələb etdiyi əmək və xidmətlərin istehsalında iştirak edən resurslardan danışmaqla aparırlar. Ancaq onlar müəyyən amillərin tədqiqatlarının məqsədləri üçün faydalı olmaqla ümumi təsnifata imkan verən geniş və əhəmiyyətli xüsusiyyətlərini da qəbul edirlər. Təsəssüf ki, bəzi anlaşılmazlıqlar yaranıb, cümlə köhnə klassik iqtisadçıların terminolojiyası hala də saxlanılıbmışdır.

Həzirdə *torpaq* bütövlükdə təbiətə, məsələn, fəza, günəş işığı, yağış, mineral maddelər tərfindən təmin olunan cəhətiylərə aiddir. Praktikada o, təkli filə əsasında təsəbbüt olunan amildən yaranan galirlərin xüsusiyyətini tədqiq etmək məqsədilə ayrı-ayrı istehsal vasitələri faktoru kimi görtürülür. Bu cür galirlər *iqtisadi renta* adlanır.

*Əməyə* faktiki olaraq istehsalda insanların yerinə yetirdiyi həm fiziki, həm də zəhni fəaliyyət kimi baxılır. Bu "insan" elementi olub onu başqa faktorlardan fərqləndirir. Cümlə, o, hərəkətlik, işsizlik və psixoloji münasibətlərlə bağlı xüsusi problemlərin yaranmasına təkan verir.

*Kapital* torpaqdan fərqli olaraq inşan əməyinin nəticəsidir. Əmtəələr aşağıdakı formada təsnif edilə bilər:

- İstehlak malları:** istehlakçının tələbini birbaşa təmin edən və onun əlində olan (məsələn, buxanka, velosiped, masa v.s.) mallar;
- İstehsal vasitələri:** o, birbaşa istehsal prosesində iştirak edərək istehlak mallarının, məsələn, binalar, maşınlar, alətlər, xam materialları düzəldilməsinə səbəb olur. Bəzən cənii mal istifadə məqsədindən asılı olaraq həm istehlak malı və ya istehsal vasitəsi rolunu oynaya bilər. Məsələn, avtomobil adı halda isürahət üçün, satıcı üçün isə biznes məqsadılıq işlədirilir.

Kapital istehsal amili kimi istehsal vasitələri və istehlakçının əlində olmayan ehtiyat istehlak mallarından ibarətdir. Kapital aşağıdakılardan olmayıb.

qeyd etmək məqsədilə ayrı-ayrı istehsal amili kimi nözərdən keçirilir: (a) onu qazanmaq üçün lazım olan və hazırda istifadə olunanın qurban verilməsi və (b) uzunmüddətli istifadə nəticəsində baş verən iqtisadi fəaliyyətdə dəyişkənlilik.

*Müəssisə* yanlışlıq hesabına baş verən istehsal risklərinin qəbul edilməsi deməkdir. Bu, klassik iqtisadçılar tərəfindən sahibkara (yəni hansı malları istehsal etməyə qərar verən və həmin malları istehsal etmək üçün istehsal amillərini getirən şəxs və ya şəxslər) verilən tərifin daha dar mənasıdır.

Bu gün istehsal amillərinin təşkili inzibati funksiya kimi təqdim olunur. Bu funksiya haqqı ödənilmiş mənecər tərəfindən, yəni onun yüksək ixtisaslı forması kimi həyata keçirilə bilər. Əslində müəssisəni digər amillərdən fərqləndirən cəhət odur ki, müəssisə bütün istehsal risklərini daşıyır. Risklərin neca əmələ gəlməsi haqda daha sonra otralı danışacaq. Qisaca demək lazımdır ki, istehsal vaxt apardığından risklər baş verir. Sahibkar işin əhdəsindən gəlit və möhsul istehsal etmək üçün galəcəkdə qeyri-müəyyən vaxtda satılımayaq xammal, materiallar və avadanlıq ahr. Hələdə insanların zövqlərində dəyişikliklər baş verib; möhsulu bazarда aşağı qiymətə təklif etməkla rəqib ola bilər. Bəs ola haldə gözlənilən mənəfət zərərlə avazlıdır.

Mənəfət və ya zərərlər qeyri-müəyyənlilikin mukafatıdır. Bu riski kim qəbul edirsa əsl sahibkardır - öz hesabına işləyən fermer, öz imkanları ilə fəaliyyətə başlayan həkim, səhmdar cəmiyyətdə səhmlər alanlar və ya milliləşdirilmiş sahada mənfəət alıb etməli olduğu halda zərərlə qarşılaşan vətəndaşlar.

### **İstehsal**

İlk iqtisadçılar, məsələn, XVII əsrin fransız FİZİOKRATLARI hesab edirdilər ki, yalnız ekstraaktiv sahələrdə (aqrar, filizçixarma və bahqeqiliq) iş möhsuldardır. Ancaq Adam Smith amək möhsuldarlığı terminin istehsala gotirməklə öz müəsirlərində xeyli irəli getdi. Hərçənd o, az qala xidmət göstəren şəxslərin möhsuldar olmasına inkar edirdi. Daha çox qiymətəndirilən asarındə o göstərir: "İdəyatı xidmət üzrə işçi qüvvəsi özünü xüsusi subyektdə və ya möhsuldə aks etdiyim, onun xidmətləri adətən iş prosesində qeyb olur". Aktarılmış deklamasıyası, müğənninin səsi kimi, istehsal prosesində yoxa çıxır. Əksinə olaraq, artistlər üçün paltar hazırlayan və ya ssenarilər yazan şəxslər möhsuldardır. Bu haldə artistlər möhsuldər deyilərlər və tərəvəzi bişirən deyil, bəcorən fermer möhsuldər hesab edilir. Daha uyğun tarife

galib çatmaq üçün bu suallara cavab verməliyik: niyo işləyirik? İstehsalın səbəbləri nadir? Cavab sadədir: tələbəni ödəmək. Neticə etibarilə xidmətgöstərənlər məhsuldar əməkla məşğul olanlar kimi töqdim olunur. Akyor, əsgər, bəstəkar və ya ayaqqabıtamızlıyan hamisi istəkləri yerinə yetirir. İkinci yalnız müçyyon vaxtda bir şəxsin istəklərini yerinə yetirdiyi halda, başqaları eyni vaxtda bütün insanların tələbələrini ödəyir. Eynilə fabrikda da əməkhaqqını hesablayan məmər, xadimə, bolt və qayqa hazırlayanlar məhsuldar hesab edilir. Hami tələbatları ödəyəcək hazır məhsulun istehsalına yardım edir.

İnsan tələbatları müxtəlif formalarda düşə bilər. Bəziləri sahə stolu arkasında qoşet oxunuğu xoşlayır. Bu mənada qoşeti dükəndən müştərinin poçt qutusuna aparan poçtalyon məhsuldardır. Okşas adamlar həmçinin payızda yiğilan kartofu qış azuqası saxlamaqdan çox həftəlik almağa üstünlük verirlər. Deməli, onları mühafizə edən fermer və ya anbara yığan tacit istehlakçıların tələbələrini ödəyir və bu da eynilə məhsuldardır. İstifadə yalnız məhdud resurslarımızın formasının dəyişilməsiylə deyil, həmçinin onların yerinin və vaxtinin dəyişməsi hesabına yaranır. Bütün bu faaliyyət növləri hər şeydən öncə məhsuldardır.

Ətraflı izahat üçün sənayeleri geniş şəkildə təsnif etmək çox faydalı olardı. İbtidai sənayeler istehsal prosesinin ilk mərhələlərini – kənd təsərrüfatı, baliqçılıq, dağ-mədən sənayesi və neft hasilatını əhatə edir. İkinci dərəcəli sənayeler öz məhsullarını istehsal etmək üçün emal sənayesinin xammallından – un, geyim, konservləşdirilmiş qızıl baliq, polad tırılar, benzİN və s. istifadə edir. Üçüncü dərəcəli sənayeler – naqliyyat, rabitə, bəlgü, kommersiya idarəciliyi, peşəkar və digər xidmətlərin rəməm edilməsi ilə möşğuldurlar.

## 6.2 FİRMANIN VƏZİFƏLƏRİ

İstehsal azad sahibkar sisteminde qurularkən firma biznes faaliyyətini davam etdirmək möqsədiyle xərcləri ödəməlidir. Doğrudan da bunsuz azad sahibkar sistemi mövcud ola bilməz. Belə ki, mənəfət (və ya zararlar) olduğundan təklif qiymətdəki dəyişikliklərə uyğunlaşdırılır.

Praktikada şirkətlər qısa müddədə pul gözlərini maksimuma çatdırmaq yollarını arayırlar? Bunun cavabı negativdir.

Bir çox şirkətlərin tərəfəsində sahibkarlıq və idarəciliş arasında fərqli yanaşmalar mövcuddur. Kommersiya faaliyyəti peşəkar

mənecərlər tərəfindən idarə edilir, və səhmdarlar üçün şirkətin bütün faaliyyətinə uğurlu nəzarəti hayatı keçirmək çox çətindir. Bu, hətta kommersiya faaliyyətinin birbaşa idarə edilməsinə cəlb edilməkdən sonra da qalan müəssisə səhmdarlarına da aididir. Bu səbəbdən, bütün günü çalışan icraçı mənecərlərin maraqları sərməyə şəklində yatırılmış kapitalın maksimal möbleğdə qaytarılması haqda səhmdarların istəklərini rədd etməyə yönəlir.

Şəxsi amillər bəzən vacibdir, xüsusilə də mənecər həm də şirkətin sahibidir. Beləliklə, vaciblik yaxşı əmək müasibələrinə, işçilərin rəfahına, İsləmək arzusuna, siyasi təsirə, fərdi mükafata və ya sadəcə olaraq "sakit həyat" əlavə edilir. Bu və ya başqa motivləri təmin etmək üçün mənəfət, qazanc məsələməndən daha geniş mənada istifadə olunur. Biznes pullu mənecərlər tərəfindən aparılan zamanın başqa motivlər üstünlük təşkil edir. Onlar maksimum mənəfət əldə etmək üçün hesablanmış riskləri üzərlərinə götürməkdənə "təhlükəsizlik üçün oyun" münasibətini daha aydın başa düşə bilərlər. Daha doğrusu, onlar mənəfətin "qancedicili" səviyyəsini əldə edirlər, ancaq öz mövqələrini və mövaciiblərini genişləndirmək üçün qazanədən çox satışı maksimum həddə çatdırmaqla firmanın faaliyyətinin genişləndirməyə çalışırlar.

Hətta qazancın diqqət olanda şirkət maksimumu mənəfətə deyil, uzunmüddətli mövqələrinə üstünlük verir. Bu situasiya inhişar elementinin olduğu şəraitdə mümkündür. O zaman şirkət kompetitiv bazar şərtlərindən fərqli olaraq, verilmiş qiymət siyasetini seçə bilər.

Bəzə hallarda firma müxtəlif tələb və təklif şərtlərində qiyməti qismən müddətli dəyişikliklərə uyğunlaşdırır. Bir tərəfdən yeni preskursorların çapı və bölgüsündürməsinin inzibati xərcləri olur, başqa tərəfdən isə qiymətdən səratlı dəyişikliklər pərakəndəsatış ticarətçiləri inicək salır və heç də həmişə müşəfiilər bundan razı qalmır.

Nəhayət, inhişar dərəcəsinə malik istehsalçı onun ümumi mövqeyinə aid ola bilən maksimum mənəfətin saxlanması səmərəliliyini qiymətləndirməlidir. Yuxarı qiymət yenə bazara daxil olanları özünə çəkəcək, yoxsa rəqib istehsalçının inkişafını həyənləndirəcək? Bu, reklamı məhdudlaşdırmağa və ya dövlət müdaxiləsinə aparıb çıxarmayaçاق ki?

Sonda isə, firma çox zaman hökumətin siyasetinə hörmət baslöyərkən möqsədlərinə dəyişməli olur. Bu səbəbdən, əmək haqqının artmasına, atraf mühitin sərvəcəmindən lazımsız məhsulların, və artıq mövcud olan yüksək səviyyəli işsizlikdənə, hətta əlavə işçilərin dəvət edilməsinə dair hökumət göstərişlərini izləmək cəhətmə oluna bilər.

Bunlara baxmayaq, bu və ya başqa vəzifələrin mövcudluğunu qəbul etməliyik, eks halda tədqiqatlarımızla uzağa gedə və ya beynoxşaq standartları (əgər onlardan hər birini firmanın hərəkətverici qüvvəsi qəbul edirikse) əldə edə bilmirik. Bu mənada tədqiqatlarımızı "firmalar mənşələrini maksimuma çatdırmağı çalışırlar" deməkla başlasaq, yerinə düşər. Belə mühakiməni itmiş sürdükdən sonra isə istehsal faktorlarının necə birləşməsini və məhsulun hansı soviyyədə istehsal olunmasıyla bağlı prinsipləri müəyyənləşdirə bilərik.

### **6.3 FİRMANIN QƏRARLARI**

Öz qazancını maksimal həddə çatdırmaq üçün firma imkan daxilində ümumi galirlərlə ümumi xərcələr arasındaki on böyük fərqli səbəb olan məhsulu istehsal etməli olacaq. Beləliklə, bu cür şəraitdə müəyyən məhsulun istehsal xərcini həmisi minimum həddə saxlamaq stimulu yaranacaq. Bu, bir sira qərarların qəbul edilməsi ilə bağlıdır:

- (1) Hansı məhsulları istehsal etməlidir?
- (2) Müəssisə hansı hüquqi formada olmalıdır?
- (3) Hansı əsillərdən istifadə edilməli və amaliyyatın həcm və ahəz dairası necə olmalıdır?
- (4) İstehsal haradə yerləşdirilməlidir?
- (5) İstehsal amillərindən necə istifadə edilməlidir?

Bu cür qərarlar əsasən istehsal amilləri ilə əlaqədardır və 7, 10-cu fəsillərdə daha otaftı müzakirə ediləcək. Lakin bu zaman firma xərc və gölərləri əlaqələndirərkən məhsul istehsalının hansı soviyyəsində maksimum qazanc götürü biləcəyini müəyyənləşdirməlidir. Beləliklə, firma aşağıdakı qərərlə qarşılışdır:

- (6) Hansı məhsul istehsal olunmalıdır?
- (7) İşçilər ilə necə rəstər edilməlidir?

Bu sual 11 və 13-cü fəsillərdə müzakirə olunur.

### **6.4 NƏ İSTEHSAL ETMƏLİ**

#### **İlkin yanaşma**

Digərləri ilə yanaşı, firma gəlir əldə etməyi imkan verən məhsulları istehsal edir. Bu, onun mütəxəssis biliyinin məhdud sarhadları çərçivəsində istehsal xəttini seçməli olması mənasına gəlir. Güman edək

ki, firma adı kənd təsərrüfatı maşınları istehsal edir və otçalan maşın istehsalını düşünür.

Bəzi firmaların artıq otçalan maşın istehsal etdiklərindən, bazar iqtisadiyyatının iki istiqaməti burada müşahidə olunur. Birinci, otçalan maşının cari qiyməti artıq məlumdur. Firma oxşar maşınların istehsalında onun dəyərini, bu qiymətə sata biləcəyi miqdarı və gözlənilən galirləri qiymətləndirməli və noticə etibarı ilə, sərf edilmiş kapitalın qaytarılmasını hesablamalıdır. İkinci, şirkətlərin hesabları Şəhərdar Şirkətlərin Qeydiyyatlı Bürosunda qeydə alınmış və açıq səhmdar cəmiyyətlərin qazandıqları gəlir apartı qəzet və mütəxəssis jurnallarının maliyyə səhifələrində dəre edilməlidir. Eğer otçalan maşın istehsalçılarının yüksək gəlir əldə etmələri göstərilirsə, perspektiv yenilikçi üçün olverişli hesab edilir.

#### **Bazar imkanlarının konyunkturasının tədqiqi**

Təklif edilən bazar yeni və ya mövcud məhsul üzrə fərqlidirən yuxarıda növərdə tutulan göstəricilər olverişli hesab edilmir. Burada firma bazar imkanlarının konyunkturasının tədqiqinə bəzi formalarına müraciət edə bilər.

Əvvəlcə o, eyni məhsul istehsalı ilə məşğul ola bilər, məsələn, adı kənd təsərrüfatı maşını: və potensial tələbin bəzi göstəriciləri topdan, perakəndə satış ticarətçiləri və hətta firmanın nümayəndələri ilə ənsliyatda olan müştəriler tərəfindən tomin edilə bilər. Belə bir təklif digər distribütörələrin (paylayıcı, bölgüsündürəcisi – red.) təklifi ilə birləşkədə müxtəlif mənbələrdə araşdırıla bilər.

Təsirin daha da olverişli olduğu yerdə, bazar imkanlarının konyunkturasının tədqiqi daha dolğun şəkildə bazar imkanlarının konyunkturasının tədqiqi üzrə mütəxəssis təşkilatların könəyi ilə aparılı bilər. Bazar imkanlarının konyunkturasının tədqiqi, statistik tədqiqat, sahə tədqiqatları və marketinq sinəgini ehəzə edə bilər.

Statistik tədqiqat (i) dərəcədən etdilmiş material, məsələn, dövlətin statistik göstəriciləri, və (ii) firmanın özünün satış hesabatlarından istifadə etməklə potensial tələbin həllədici faktorlarını tədqiq edir. 4-cü fəsilədə bəhs etdiyimiz kimi, həmin həllədici faktorlar qiymət və tələbin müxtəlif şərtlərindədir. Müvafiq dövri mətbuatdan və jurnallardan, məsələn, *Gardeners' World* (hesablaşdırma rəqəmləri həvəskar bağbanların sayıını göstərir) jurnalından mütəxəssis fakturalarına dair aləvə məlumatlar əldə edilə bilər. Bağbanların Kral Cəmiyyətinin üzvlük göstəricilərindən də istifadə etmək olar.

Potensial satışlar üzrə daha daqiq məlumat potensial bazarlarda planlı, istehlakçı istiqaməti bazar imkanlarının konjunkturasının tədqiqi proqramının hayata keçirilməsini zorunlaşdırır. Burada bazar vəziyyəti bir çox aspektləri, xüsusilə də, istehlakçının məhsula əsasən onun keyfiyyətinə, qablaşdırılmasına, tədarük tarixlərinə, satışdan sonrakı xidmətlərə və qiymətin azaldılmasına olan reaksiyası göstərilir.

Yerli və ya beynölkələşmiş satışlardan əvvəl kampaniya keçirilir, hər hansı nöqsanların aradan qaldırılması məqsədilə *marketingin* bəzi formalıları təmin edilir. Belə bir test standartlaşmaya imkan verən məhsulun müəyyən xüsusiyyətlərinin lazımsız olduğunu aşkar edə bilər. Bundan başqa, həc də bütün potensial istehlakçılar eyni üstünlüyə malik deyilərlər. Bu səbəbdən, firma (i) «marketing kompleksini» - müxtalif qiymətlərdə müxtalif məhsulların istehsal edilməsini və (ii) müxtalif satış metodları və paylaşdırma kanallarını nəzərə almışdır.

## 6.5. FİRMANIN HÜQUKİ FORMASI VƏ ƏSAS KAPITALIN ARTIRILMASI

Nə istehsal edəcəyinə qərar verdikdən sonra sahibkar müəssisənin hər hansı hüquqi formada olacağının və ilkin kapitalın necə toplanılması haqqında düşünməlidir. Ola bilsin, bu iki qərar əvvəlcədən bir-biri ilə bağlıdır. Lakin unudulmamalıdır ki, müəssisə hər hansı bir şirkətin filialı şəklində fəaliyyətə başlamasa, başqalarının onun голəcək inkişafına kapital qoymağa inandırmaq lazımdır.

Əvvəlcə kommersiya fəaliyyətinin hüquqi formasının əsasən antrepreneur (kommersiya müəssisəsini yaradan, maliyyələşdirən, idarə edən və mənfəət gözləyən sahibkar - red.) şaxsan tətbiq etmək istədiyi nəzarət formanına və müxtalif hüquqi və vergi üstünlüklerinə əsaslandığı göstərir. Həmin mövqə şəkil 6.1-də yekunuşdırılmışdır.

Firmadan tələb olunan maliyyə dəstəyi adətən (a) dövrü kapital və (b) əsas kapital olaraq təsnif edilir (məsələn, yeni kommersiya fəaliyyətinə başlayarkən, 1500 £ dəyərində avadanlıq və həftəlik 50 £ icazə verən Kommersiya Fəaliyyətin Başlangıç sxemi ilə).

*Əsas kapital* çox zaman istifadə edilən faktorlar - fabriklər, maşınlar, torpaq, yüksək məşənlər və s. əhatə edir. Əsas kapital üzrə maliyyə dəstəyi əsasən firmanın qazancı alda etməsindən əvvəl "fabrik binaları, maşınqayırma və digərləri üzrə tələb edilir. Binaları icarəyə verməklə, zavod və neqliyyat vasitələrini kirayələməklə və ya maliyyə şirkəti vasitəsilə vaxtı uzadılmış ödənişlərlə icarəyə götürmək və ya

almaqla əsas kapitalı dövrü kapitala konversiya etmək mümkündür. Adı halda, əsas kapitala olan ehtiyac dövrü kapitala olan ehtiyaca nisbətən daha böyükdür. Bundan başqa, kreditörələr pullarından uzun müddətə ayrıldıqlarını və böyük riskə getdiklərini təsdiq edirlər. Bu səbəbdən, kommersiya fəaliyyətinə əsas şirkətin bir qolu kimi başladığından əsas kapital üzrə maliyyə əməliyyatları dövrü kapitala nisbətən daha da mürəkkabdır.

*Dövrliyə kapitalı* üçün maliyyə müxtalif mənbələrdən əldə edilə bilər: bank, kommersiya krediti, istehlakçılar, əvvəlcə alınan depozitlər (məsələn, ev tikintisi üçün), borc müddətinə mal alan şirkətlər, komisyon evlər, vergi orqanlarının ehtiyatları və şirkətlərəsi maliyyə vəsaitləri hesabına. Alternativ olaraq, əsas kapital zavod icarəyə götürmək və ya kiraya tutmaqla dövrliyə kapitalına çevrilə bilər.

*Əsas kapital üçün* maliyyə vəsaitlərini sahərbar etmək daha çotindir - insanlar bu məqsəd üçün borc verdikdə pulları ilə dənə uzun müddətə ayrılmış olduğunu və dənə böyük risk etdiklərini anlıyırlar. Beləliklə, görünəndə kimi, yalnız firma müəyyən ölçüdə böyüdükdə onun hüquqi forması kapitalının borc olmasına (nəticə etibarilə xərc) yüngülləşdirməyə çox təsir edir. Buna görə də biznesin hüquqi forması, ilkin olaraq, əsasən sahibkarın nə dərəcədə nəzarətə malik olma istəyindən və müxtalif sahələrdə dəyişə bilən hüquqi üstünlükdən asılı olacaq. Bu, şəkil 6.1-də göstərilib.

### Yegana sahibkar

Yegana sahibkar və ya "1 nəfərlik" firma sahibkarlığının ən qədim formasıdır. Hətta indi də say baxımından kiçik firmalar üstünlük təşkil edir, yalnız ümumi istehsal hacmində görə onlar səhmdar comiyyatlarından daha az əhəmiyyətlidir (1 sayılı cədvələ bax). Bir nəfərlik şirkətlər öz hesabına işləyən bacı və şüxətəmizləyəndən tutmuş digər işçiləri işlədən və hətta burların bir neçəsinə nəzarət edən fermer, dükənci və kiçik fabrik sahibi qədər dəyişə bilər. Buna baxmayaq, bütün bu müəssisələr bir şəxsa məxsus və nəzarətində olmaq baxımından eynidir. Firmannın siyasetinə dair bütün qərarların qəbul edilməsi bu şəxsin səlahiyyətindədir və bütün qazancı əldə edən də, hər hansı bir üçüyə cavabdeh olan da yalnız odur. Bu, enerji, səmərə və hər bir detala ehtiyatlı diqqət tələb edir.

<b>a) Üstünlikli rəqəmli sahələr</b>	<b>b) Gətirən aməkdaşlar</b>	<b>c) Kapitalın mənbələri</b>
1. Qişsi rəzakən 2. Endirim və təsdiq olunur 3. Dəvənilmiş məsələlər	1. Məhsul idarəsi 2. Təməmsulliyat 3. Dəvənilmiş məsələlər	Yeganə ticarətçi Ortaqlıq 2+20
1. Əməkdaşlıqla 2. Əməkdaşlıq sahələrinə qədər 3. Dəvənilmiş məsələlər	1. 2. 3. Yuxarıdakı kimi 4. Hər bir ortaq başçılarının hərəkətlərinə cavabdeh hər 1. Mənşəti 2. Sahiblərə səlaqənə qazanıla olsa 3. Kapital ha-a da çökən.	Yenidən stifikasi edilən mənəfət "Ortalıq qoyulmuşdur" "Şəhəne və kommersiya mənaliyyət kürporasiyaları"
1 va 2 y. tərkidik, kimi 3. Kəndtərəmət mobilizasiyası 4. Gəl-nəq fannanın aşarlılığı	1. Həsabla-dəcə formülədi. 2. Sahmətəng və mənəcəmətin ayrılmış 1. Həsabla-dəcə formülədi. 2. Sahmətəng və mənəcəmətin ayrılmış 3. Kapital arımlı mobilizasiyası 4. Gəl-nəq fannanın aşarlılığı	"Biraltın yerləşdirilməsi" "Satış üçün təklif" "Açıq təqibli sahələr Cəmiyyətin qeyni kəgizlər buraxılışı"
<b>Dövlət şirkəti (açıq tipi sahmdar cəmiyyəti)</b>	<b>Dövlət şirkəti (açıq tipi sahmdar cəmiyyəti)</b>	<b>Dövlət şirkəti (açıq tipi sahmdar cəmiyyəti)</b>
1. Məhlidərləşmiş sahə 2. Dəvənilmiş sahələrinə qədər	1+ direktörler 2-50 sahmdarılar	1+ direktörler 2-50 sahmdarılar

Şəkil 6.1 Sahibkarlıq formaları və kapital

Lakin sahibkarlıq müəssisəsinin forması kimi tek sahibkarlığın üç asas çatışmazlığı var. Birinciisi, belə firmaların inkişafı çox langdır, çünki kapital mənbələri məhduddur. Belə müəssisənin uğuru xüsusən ilkin dönenlərdə əsasən işi aparan insandan asılıdır və səxsi münasibətlər noticasında bu sahibkara inam az olar, heç kəs bu biznesə investisiya qoymaz. Beləliklə, kapitalın əsas mənboysi sahibkarın öz cəhiyatlarından buraya yaxın dostlar və ya qohumlardan alınan bərc möbəlgəri də olacaqdır. Vaxt ötdükçə, qazanelərin yenidən dövriyyəyə buraxılmasıyla inkişaf və genişlənmə baş verə bilər. Lakin cəhətli ki, bu, çox long proses olacaq və əsasən bu cür firmalar nisbatən kiçik qalır.

İkinci mönfi cəhət ondan ibarətdir ki, uğursuzluq baş verərsə, yalnız biznes ehtiyatları deyil, hamçinin xüsusi ehtiyatlar və sahibkarın mülkiyyəti kreditorlar tərəfindən iddia oluna bilər. Qısaca, burada məhdud cavabdehlik yoxdur.

Üçüncüüsü, aramsızlıq yoxdur, sahibkarın ölümü və ya təqatüdə çıxmazı noticasında bir nəfərlik firma fealiyyətini dayandırıra bilər.

Bu çatışmazlıqlara görə təksahibli müəssisə forması əsasən ya yeni başlayan sahibkarlıq fealiyyətində, ya da kənd təsərrüfatı və pərakəndə satış kimi xüsusi sənaye sahələrində daha çox yayılmışdır.

## Ortaqlıq

İnsanlar "yoldaşlıq" formasında birləşdikdə daha çox kapital əldə edə bilərlər də, 20-dən artıq şəxsin birləşməsi (bank konserni üçün 10 nəfər) qeyri-məhəbul hesab olunur. Hər bir şirkət kapitalın müəyyən hissəsinə təmin edir və razılığında əsasında qazancdan pay alır. Lakin müasir böyük həcmli müəssisələr üçün bu yolla toplanılan kapitalın möbəlgə yetərsizdir. Nəticədə ortaqlıqlar nisbatən kiçik olaraq qalır və əsasən pərakəndə satış və ixtisaslaşmış sahələrdə (həkimlər, diş həkimləri, konsalting mühəndislər, vəkillər və s.) rast gəlinir. Cənubi burada kapital əsasən pul şəklində deyil, peşəkar bacarıq və təcrübə formasında təmin edilir, hər bir ortaqlıq müəyyən sahədə ixtisaslaşır.

Bundan əlavə, kapitalın əməkdaşlar vasitəsilə toplanılmasıdır müəyyən çatışmazlıqları var. Qeyri-məhdud məsuliyyətə məxsus risk artır, çünki hər birinin qoymuğu kapitaldan asılı olmayaq, bütün əməkdaşlar firmaların bərclarına cavabdehdirlər və kreditorların tələblərini ödəmək üçün şəxsi mülkiyyətdən istifadə edilə bilər. Yalnız əməkdaş firmaların idarəolunmasına iştirak etmirsə və burada on azı bir adı əməkdaş varsa, məhdud cavabdehlik üstünlüyündən istifadə olunur. İkinciisi, bir əməkdaş tərəfindən edilən hərəkət hüquqi olaraq digərlərinin

addir. Buradan belə nəticə çıxır ki, hər bir ortaq digərlərinə tam inanmalıdır və omakdaşların sayı ardıqla, məhdudluyyutsız cavabdehlik riski də artır. Nəhayət, bir omakdaş digərlərinə bildirməklə hər hansı bir vaxtda öz ortaqlığını dayandırma bilər. Lakin hər hansı bir omakdaş olərsə və ya mütlis olarsa, avtomatik olaraq ortaqlıqdan çıxarırlar. Bu o deməkdir ki, qalan şirkətlər ya onun payını almalı, ya da hamiya uyğun alıcı tapmalıdır. Bunun üçün bu cür şəraitdə biznesin davam etdirilməsi çox zaman böyük narahatlıq və xərclər doğurur.

### Səhmdar cəmiyyət

Səhmdar cəmiyyətləri ilk dəfə *Tudorun* vaxtlarında İngiltərə xarici ticarəti genişləndikdə ortaya çıxmışdır. Ticarət gəmisinə sahiblik üçün yaradılan şirkətin "səhmlərini" almaqla bir neçə nəfər gəminin sahibi olurdu. Lakin XIX əsrin ortalarına qədər insanlar bu cür şirkətlərə daxil olmaqdan çəkinirdilər. Səbəb o idi ki, onlar məhdud məsuliyyətdən yaranırlaşdırlırdı. Bundan əlavə, məhdud məsuliyyət müxtəlif şirkətlər investisiya qeymaqla riski azaltmağa imkan verirdi.

Maşın və böyük həcmli müəssisələri əmələ götürməklə Sənaye inqilabı sonayə sahələri üçün lazım olan kapitalın daha çox olmasını aktuallaşdırıldı. Beləliklə, kiçik ehtiyatları olanları investisiyaya sövq etmək üçün 1855-ci ildə məhdud məsuliyyət parlament aktı ilə qəbul edilmişdir. Şirkətin adından sonra gələn "LTD" hərflərinin mənası budur: LTD ~ Limited - məhdud.

Bu gün səhmdar cəmiyyətləri biznes müəssisələrinin on mühüm formasıdır. Bunun omakdaşlıq üzərindəki füstünlükleri məsuliyyətin məhdud olması, arasıksızlıq, kapitalın mövəuduluğudur (belə ki, investorlar riski paylaşdırmaqla öz səhmlərini asanlıqla sata bilərlər). İşi genişləndirməyin asanlığı biznesin bəzi növərini kiçik həcmli aparmağa imkan verir. Belə bizneslər ya mühüm maraqlar tərəfindən sponsorlaşdırılan və yaxud da mövəud böyük firmaların filialları şəklində inkişaf etdirilən səhmdar cəmiyyətləri formasında başlamışdır.

Lakin bu üstünlülklərə qarşılıq olaraq, xərclərə əlavə edilə bilən müyəyen manfi cəhətlər də nəzərə alınmalıdır. Bunların en osası kiçik formaltı yegana ticarətçi və ya ortaqlıq əvvəzino korporasiya vergisini ödəməklə fəaliyyətə başlayan şirkət formasıdır. Şirkətin korporasiya vergisi yegana ticarətçi və ya yoldaşlıq formasında qalan iş üçün ödəniləcək galır vergisindən daha çox olacaq. Bundan əlavə, şirkətin illərlə yüksələn hər hansı bir avuarları (əksərən ailəyə mənsub olan) işi

səhmlərin dayerini artıracaq. Şirkəti buraxmaq vaxtı göldikdə səhmlərin dayarındakı hər hansı bir artım kapital goliri vergisine məruz qalacaq.

Şirkətin malıyyət vəsaiti iki yolla əldə edilir: (a) Şirkətin səhmlərinin satılmasıyla və (b) borc almaqla.

### (a) Səhmlər

Səhm, adından da görünündüyü kimi (ingiliscə səhm "share" – hissə deməkdir - red.), şirkətin kapitalının təmin edilməsində iştirak etmək deməkdir. Səhmlər müxtəlif sayıda buraxıla bilər, əsasən 5 p-dən yuxarı və hər bir seks aldığı miqdarda özünün iştirak dərəcəsini dəyişə bilər. Şirkət qoyulan pul investisiyاسının bir neçə riski var ki, bunlardan ikisi əsasdır. Birincisi, investisiya edilən kapitalın goliri qazancların aşağı olması üzündən göstərilən qədər olmaya bilər. İkincisi, sahibkar öz səhmlərini satmaq istədiyi anda səhmlərin ümumi qiyməti düşür. Bu riskləri minimuma endirmək üçün investorlar çox zaman öz investisiyalarını müxtəlif konsernlərə paylaşdırır və daşınan riskin dərəcosunu müxtəlif tipli səhmlər, istiqraz və dövlət bonları portfelina sahib olmaqla dəyişə bilər.

(i) *Adı səhmlər*. Adı səhmdarla ödənilən dividend onun sahib olduğu səhmlərin sayından və şirkətin çiçəklənməsindən asılıdır. Qazanc yüksəkdir, çox zaman buna müvafiq olaraq dividendlər də yüksək olur, qazanc olmadıqda çox zaman dividend, də olmır. Bundan əlavə, adı səhmdarla dividend verilməsi elə də əsas deyil, şirkət bağlanmağa məcbur olduqda adı səhmdarla pul yalnız bütün digər kreditorlardan sonra ödənilir. Beləliklə, *adi səhm risk kapitalı* adlandırılır, çünkü onun sahibi biznes müəssisəsinin riskini daşıyır. Bunun əvəzində əlinde olan səhmlərin sayına əsasən hər bir adı səhmdar şirkətin idarə edilməsində iştirak edir. Ümumi yığıncaqla direktörər təyin edilə və ya çıxarıla bilər. Şirkətin kapital artımı və biznesin aparılması metodunda dəyişiklik edilə və auditorular təyin edilə bilər. Beləliklə, adı səhmdarlar əsas riski daşıdığı və şirkətin siyaseti ilə əlaqadardır qəbul etdikləri üçün əsl "sahibkarlırlar". Lakin taciribadə onlar öz hüquqlarından çox az istifadə edirlər. Şirkət yeterince yaxşı işlədikdə çox az səhmdar bu yığıncaqlara qatılır. Bundan əlavə, şirkət çox böyük deyilse, direktörər çox zaman adı səhmlərin böyük hissəsinə sahib və həm də nəzarət malik olurlar. Lakin bəzən səsverme hüquqları xüsusi olaraq istisna edilir (əsasən "A" səhmləri kimi qeyd olunurlar). Bu yolla direktörər şurası daimi olmağa meyli edir.

(ii) *İmtyazlı sahmlər*. Əgər investor bir qədər az riskə girmək istəyirsa, o, imtyazlı sahmla bilər. Bu cür sahmdar adı sahmdardan daha öncə dividend alır, lakin bu üstünlüyü onun dividendi firmamın qazanelarının nə qədər yüksək olmasından asılı olmayaraq sabitdir (müəyyən faiz formasındadır). Bundan əlavə, yalnız istisna hallarında, məsələn, onların hüquqlarını dəyişmək və ya şirkəti bağlamaq təklif edildikdə və ya onların dividendləri gecikdirildikdə bu sahmdarlar da adı yığıncaqlarda səsverme hüququna malik olurlar. Lakin şirkət bağlanmağa məcbur olsa, imtyazlı sahmdarların pulunun ödənilməsi adı sahmdarlarınınndan daha öncə olur.

İmtyazlı sahnolar "kumulyativ" də ola bilər. Bu o deməkdir ki, şirkət bir il dividendi ödəyə bilməsə, gölən illərdə bu borçlar adı sahmdarlarla dividendlərin ödənilməsindən öncə ödənilə bilər. 1965-ci ildən sonra imtyazlı sahmlər sərfəli olmayan vergi qoyulmasına görə məşhurluğunu itmişdir (növbəti sahifəyə bax).

#### *(b) Borcalma*

Şirkətin uzunmüddətli borçları adətən *istiqrazların* (bore imtyazlarının) buraxılmasıyla əldə olunur. Bunların şirkətin galitindən asılı olmayaraq sabit faiz məzənnəsi (14 %) vardır. Bu faizin ödənməsi şirkətin galitinin birinci ödəmə yerdidir və beləliklə, investorun göləri olmaması riski çox böyük deyil. Bundan əlavə, şirkət bağlandıqda ilk növbədə istiqraz sahiblərinin pulları ödənir. Praktiki olaraq *daşınmaz əmlak girovunu ilə təminat verilən hərəkətləri* şirkətin müəyyən avuarlarında saxlanılır. İstiqrazların üstünlüklerindən biri də onların müəyyən zamandan səntə geri alınmasının mümkün olmasıdır. Şirkət faiz öhdəliklərini ödəyə bilməsə və ya borcu vaxtında ödəyə bilməkdə istiqraz vərəqəsinin sahibləri onu bağladırdı bilər.

İnvestisiyali şirkətin taleyi ilə bağlı olan adı sahmlərin sahiblərindən fəqli olaraq, istiqrazın alıcısı şirkətin müvəffəqiyyətsizliyi ilə bağlı riskləri mümkün olduğu qədər azaltmışdır. Əslində o, sadəcə, şirkətin pulunu borç verir. Bunun üçün o, siyaset və idarəciliyklə olaqadər sahibkarlıq hüquqı olan səsvermədən məhrumdur. Lakin qazaneları tez-tez və böyük dayışıklılıkla məruz qalan şirkət öz kapitalının çoxunu istiqrazlarla toplamaq iqtidarından olmur. Bu metod yalnız stabil qazancı olan (faiz ödəmələri ödəmək üçün yeterli məbləğdə) və şirkət logy edildikdə dəyəri çox da azalmayan avuarlara (torpaq və tikililər kimi) malik olan şirkət üçün doğrudan da sərfəlidir.

Adı sahmlərlə müqayisədə uzunmüddətli faizlə verilən borçlara üstünlük verən şirkət yüksək *süratlı* adlanır. Bu cür şirkət qazancı yaxşı olduqda yüksək dividendlər ödəmək qəbliyyətinə malik olacaq, qazanelar aşağı olduqda dividendlərin ödənilməsini həyata keçirə bilməyəcək. Beləliklə, qazaneların gələcəkdə artacağı gözənlindikdə şirkətin xərci çox olmazsa, genişlənmək üçün kapitalı istiqraz buraxmaqla toplanmaq üstünlük verə bilər.

Lakin bu istiqamətdə əsas impuls bugünkü korporasiya vergisidir. İstiqraz vərəqələrinin faizi (lakin imtyazlı sahmla faizi deyil) vergi hesablanmasıñ firmaların xərclərinə daxil edilir. Beləliklə, o, vergi qoyula bilən qazaneları azaldır. Digər tərəfdən, maliyyə vasitəli sahnolar vasitəsilə toplanmışsa, qazanelar (vergi qoyula bilən) bu məbləğ miqdardında artmış olacaq. 1965-ci ildə korporasiya vergisi tətbiq olunması şirkətlərin fealiyyətinin sahmlərin satışı ilə deyil, uzunmüddətli faizlə verilən istiqraz vərəqələri buraxılmışıyla genişlənməsinə gətirib çıxardı. İmtyazlı sahmlər indi demək olar ki, buraxılmır.

#### *(c) Dövlət dotsiyaları və ssudaları*

Dotsiya və ssudalar dövlətin maliyyə yardımı göstərilən orazılarda təsis edilən firmalar və eləcə də, müəyyən islahat xərcləri üzrə faiz əsasında, məsələn, məsa orası və çöparların çəkilməsi, meliorasiya işlərinə fermerlər üçün riskli sənmayalar təmin edildikdə həyata keçirilir.

#### *(d) Paylaşdırılmış manfaat*

Manfaat tam olaraq sahmdarlar arasında paylaşılır. Qiymətin aşağı salınması və nəzərdə tutulmayan xərclər üzrə ehtiyatının təmin edilməsinə baxmayaraq, manfaat müvəffəqiyyətli şirkət tərəfindən gələcək ekspansiyonun əsas kapital manbayı kimi nəzərdən keçirilir.

#### *Qapalı və açıq sahmdar cəmiyyətlər*

Sahmdar cəmiyyətlər əsasən iki növdür: qapalı və açıq tipli. Bunların hər biri Sahmdar Cəmiyyətlərin Qeydiyyat Bürosuna aşağıdakı sənədləri təqdim etməlidir:

(a) *Sahmdar Cəmiyyətin Memorandumu*, burada cəmiyyətin adı, qeydiyyat təvsiyi, sahm kapitalının miqdari və fəaliyyət məqsədləri göstərilir (məmkün qədər geniş fəaliyyət sahəsi); və

(b) *Səhmdar Cəmiyyətin nizamnaməsi*, burada səhmlərin verilməsinə nəzərən onun neca idarə olunacağını tənzimləyən qayda və əsasnamələr, şirkətin kredit qabiliyyəti, şəxslərin vəzifəyə toyin olunması, direktorların hüquqları və yığıncaqların keçirilmə tezliyi göstərilir.

Şəhmdar şirkətlər iki – özəl və dövlət formalarında olur.

#### **(a) Özəl şirkət**

Biznesin özəl şirkət kimi təşkil olunması ona məhdud məsuliyyət verməklə yanaşı, həmçinin özəl sahibkarlıqda olmasına və idarə ediləsinə imkan verir. Onun təşkil olunmasının çox az rəsmi şərtləri var.

Özəl qapalı səhmdar cəmiyyət məhdud məsuliyyəti adlandırılarsa da, kommersiya fəaliyyəti ilə qapalı möşgül olmağa və idarəciliyə imkan verir. Bu səbəbdən, dövlətdən maliyyə dəstəyi tələb etməyən həm orta kommersiya və sənaye təşkilatı, həm də kiçik qrup insanın hər hansı bir ideyəni həyata keçirməyə çalışdığı və açıq səhmdar cəmiyyət təşkil etmədən övvəl maliyyə baxımından onu geri qaytarmağa hazır olan spesifikasiyati kommersiya müəssisəsi üçün çox olverişlidir. Açıq səhmdar cəmiyyətlərə nisbətən qapalı səhmdar cəmiyyətlərin sayıının çox olmasına baxmayaraq, onların orta görilə kapitalı çox kiçikdir.

Bununla belə, qapalı səhmdar cəmiyyətin səhmləri açıq satıla bilmədiyindən onlar dövlətin qiymətli kağızlar emissiyasında satışa çıxarılmır, onun artısında mürakkəb mərhələ kapitalının 250.000 £-ə yaxın olduğu zaman yaranı bilər. Ziddiyyətən əsasən dörd istiqamətdə aradan qaldırılıb bilər. Birinci, hökumətin tələbi olaraq kiçik kommersiya fəaliyyətinin inkişaf etdirilməsi yolu ilə iqtisadiyyatın artımının stimullaşdırılması üçün banklar və digər təsisiştlər kiçik müddətli borcların, xüsusilə Kiçik Müəssisələrin Kredit Zəmanəti Layihəsi (ing. SFLGS) ilə təmin edilməsinə hazır olmalıdır. Sənaye Departamenti borcların 75 faizini (250.000 £ məbləğdə) 10 il müddətinədək zəmanətə verir. İkincisi, birja dəlləh adətən qapalı səhmdar cəmiyyətlərin sahib olduqları qiymətli kağızlarının zararını nəzərə almayıyan siğorta şirkətləri və ya satmaya təstiç ilə səhmlərin və ya borc iltilazlarının "qapalı abuna üzrə yerləşdirilməsi" nə təsir göstərə bilər.

Üçüncüüsü, yardım həm emissiya evlərinin, həm də ticarətçilərin firmaların kapitalının artırılmasına yardım etdikləri yeni bazzardan alınma bilər.

Dördüncüüsü isə, riskli kapital yatırımcıdan chtiyatlanmayan şirkətlər (kliring banklarının mütəxəssis qüvvələri daxil olmaqla) indi yeni və inkişaf etməkdə olan kommersiya fəaliyyətinə orta və uzunmüddətli maliyyə yardım göstərirler. Qeydiyyata alınmayan kiçik firmalar üzrə adı çəkilən pul vasitənin təmin edilməsi isə 1996-cı ildən vençur fondlarına qədər mümkün olmuşdur.

#### **(b) Dövlət tipli səhmdar cəmiyyəti**

Böyük məbləğdə, məsələn, 150.000 £-dan yuxarı kapital tələb olunduqda, bu, çox zaman səhmləri birjada (burada; London birjasında) qiymətləndirilən minimum yeddi səhmdarı olan açıq tipli səhmdar şirkəti yaratmaqla toplanılır. Qiymətləndirilməni əldə etmək üçün şurada tətbiq edilən səhmlərin "qiymətləndirilməsi", yəni hərəcəcə çıxarılması üçün məktub göndərmək lazımdır, icazə verilərsə, şirkətin işləri on azı iki aparıcı London qəzetiində tam şəkildə reklam edilməlidir və yeni emissiya buraxılmayıbsa, cari səhmdarlar tərəfindən emaliiyyat aparmaq və sabit real qiymətin olması üçün yetərli miqdarda səhm təmin edilməlidir.

İlk addımlar atıldıqdan sonra lazımlı olan kapital birjada "yerləşdirilmə", "satış üçün təklif" və ya "dövlət emissiya prospekti" ilə toplanıla bilər. Yalnız 150.000 £-a yaxın məbləğ tələb olunduqda birinci metoddan daha çox istifadə olunur, çünki onun təminatvermə və idarə xərcləri daha azdır. Emissiya idarəsi, birja makənləri və ya investisiya şirkətləri (və ya qiymətli kağızlar yerləşdirən banklar) bununla gəlir əldə edə biləcəyini düşündürən insanların özəl olaraq səhmlər paketi satmağa razı olurlar.

300.000 £-ə qədər dənər böyük məbləğlər üçün satış təklifi dənər uyğun metoddur. Səhmlər paketlər şəkildə emissiya idarəsinə satılır və o, öz növbəsində onları dövlət emissiyasına oxşar reklam etməkla dövlətə satış üçün təklif edir.

300.000 £-dan çox tələb olunduqda dövlət emissiyası prospekti on çox istifadə edilən metoddur. Burada şirkətin məqsədi tələb olunan məbləği bir gün ərzində toplamaqdır. Bunun üçün o çox reklam etməli və səhmlərini bir qədər ucuz satmalıdır. Reklam biznesin forması, tarixi və imkamları ilə yanaşı, maliyyə vəziyyəti və təklif edilən təminat da daxil olduğu prospekt vasitəsilə edilir. Bu, qiymətli kağızların paylanmasından üç gün önce buraxılmalıdır ki, maliyyə qəzəflərində yaxşı şəkildə öyrənilə və tədqiq edilsə bilinsin. Çox zəmanət prospektə

abunaçının doldura və pulla birlikdə göndərə biləcəyi müraciət forması birləşdirilir.

Praktikadə satış çox zaman emissiya şərtlərinə görə reklam edən emissiya idarəsi vasitəsilə aparılır. O, hamçinin emissiyaya töminat verilməsini təşkil edir, yəni kiçik komision qarşılığında emissiyanın satılmamış hissəsini razılıqlılaşdırılmış qiymətlərə alacağı ticarət bankırları kimi bir sıra qurumlar tapır. Buna baxmayaraq, bu cür zamanlarda emissiya günü daimi investorlara tamamilə arxalanmamalıdır, çünki *stej* (qiymətli kağızlar dəlləti) adlanan birja spekuliyantları kiçik qazancı onları tez salmaq ümidiylə səhmlər alırlar. Bundan əlavə, son illər artıq mövcud sahmdarlarla yeni sahmlərin alınmasında üstünlük verilməsi meyilləri vardır. Bu, çox zaman güzəştli qiymətlərlə, artıq mövcud sahmlərin müəyyən nisbətində yeni sahmlərin alınması imkanını verən şirkətin sahmdarlarının təklifi ilə qiymətli kağızlar buraxılışı vasitəsilə həyata keçirilir.

#### Kooperativ cəmiyyətlər

1844-cü ildə *Rochdale* pionerlərindən öncə də bir çox kooperativ cəmiyyətlər olsa da, müasir kooperativ hərəkatını məhz onlar başlamışlar. *Rochdale* pionerləri hər həftə bir neçə pens ayırmalıq 28 £ ilkin kapital toplayaraq *Toad Lane*, *Rochdale*da yerləşən kiçik dükən kiraya etməkla un, yulaf unu, qənd, kərə yağı, şəmlər ticarətə başlayan 28 nəfərlik kustarların təşkil etdiyi qrupdan ibarət idi. Galırılar üzvlər arasında onların xərcləri nisbətində böülüdürlərdü. Bu gün Büyük Britaniya və Şimalı İrlandiyadakı parakəndə kooperativ cəmiyyətlərin sayı 227 olub, ümumi üzvlərinin sayı isə 11 milyondur. Kapital məbləği 460 milyon £, ticarət dövriyyəsi isə Britaniyanın parakəndə ticarətinin 7 faizi təşkil edərək illik 2200 milyon £ təşkil edir. Bundan əlavə, bu parakəndəsatış cəmiyyətləri kooperativ topdansatış cəmiyyətinin əsas kapitalını tömin və işləmə nəzarət edir.

Parakəndəsatış kooperativ cəmiyyətində adətən sahmlərə sahibolma minimum bir £ məbləğində olur. Ancaq tam sahmlərə malik olan üzv səsvermə hüququna malikdir, lakin nə qədər sahmi olmasına asılı olmayaraq, hər üzvün 1 səs vermek hüququna var. Bu yaxınlara qədər kooperativ "dividendinin" ənənəvi ödənmə metodu qazancın üzvün müəyyən müddədəki ahşaları nisbətində paylanması idi. Cəmiyyətlər öz malları üzərinə bazarda mövcud olan qiymətləri qoyurlar. Lakin bu gün əksər cəmiyyətlər üzvlərinə dividendlər kooperativ topdansatış cəmiyyətləri tərəfindən idarə edilən Dövlət Dividend Markası sxemə vasitəsilə

ödənilir. Markalar müştərilərə etdikləri alış nisbətində verilir və marka kitabçası 40 p-lük nağd pula və ya 50 p-lük ərzaqla və ya sohmlər hesabına 50 p-lük depozitlə alına bilər ki, bu əlavə əlavə 10 p. bonus verilir. Bu sistem kooperativ dükənlər yalnız supermarketlər və digər dükənlərlər rəqabət aparmaya imkan vermir, hamçinin köhnə "divi" metodundan daha ucuz başa gəlir. Həm üzvlər dividend almaq üçün 6 ay gözləmeli olurlar, həm də marka manbyindən asılı olmayaq (məsələn, yanacaqdoldurma məntəqələrində) kitabçaya yapışdırılıb.

Yuxarıda təsvir edilmiş kooperativ cəmiyyətlər birbaşa istehlakçılar tərəfindən təşkil olunur və bunun üçün də *istehlakçı kooperativ cəmiyyətlər* adlanır. İstehsalçılar da öz üzvlərinin məhsullarını satmaq və galırıları onların arasında bölüşdürmək üçün *istehsalçı kooperativ cəmiyyətlər* yaradıb bilərlər. Onlar kondə tesərrüfatı məhsullarının (xüsusi istehsalçı fermərlər tərəfindən aparılan yerlərdə, nəsənəl, Danimarka, Yeni Zelandyə və İspaniyada olduğu kimi) satılmasında böyük əhəmiyyət kəsb edir. Buna baxmayaraq, bu cəmiyyətlər Birləşmiş Krallıqda çox da geniş yayılmışdır. Əvvəzində həmin ölkədə kənd təsərrüfatında satış problemləri ortaya çıxdıqda dövlət satış idarələri vasitəsilə nəzarətə başlamışdır.

#### Dövlət sektorу

Dövlət sektorunda istehsalın təşkilii müxtəlif formalarda həyata keçirilir: hökumət qurumlarına tabe olan dövlət müəssisəsi, icraçı agent dövlət orqanı kimi, yeri salahiyətli orqan. Bu haqda **19-cu fəsilə** geniş şəkildə bahs edilir.

#### FÖSLİN QISA MƏZMUNU

Firmaların məqsədləri "mənfaatın maksimallaşdırılması"ndan daha böyük ola bilər. Onlar sürətli artım və ya satışın maksimallaşdırılması və ya uzunmüddətli məqsədlər arzusunda ola bilərlər. Buna baxmayaraq, firmaların əsas məqsədi gəlir əldə etməkdir və yüksək galira sahib olmaq üçün onlar nəyin istehsal edilməsi, kapitalın artırılması və hüquqi forma haqda qərarlar qəbul edirlər.

## XÜLASƏ SUALLARI

- Nə üçün firma galirin artırılması əvəzinə məqsədə doğru gedir?
- Səhmdar cəmiyyətlərin üstünlükleri nödir?
- Əməkdaşlığın faydu və zərərləri nödir?
- Əsas və dövrü kapital arasında forqı izah edin.

Əlavə məlumatlar üçün tərəfdən Internet sahifəsinə baş çokin



## İSTEHSALIN TƏŞKİLİ VƏ HƏCMI

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilə tanışlıqdan sonra siz:

- Əmək bölgüsünün fayda və zərərlərini izah edə;
- Genişməyişti istehsalın müxtəlif üstünlüklerini müəyyənlaşdırıb və izah edə;
- Nə üçün kiçik firmaların müəyyən sənayelərə keçməyə davam etmələrinin səbəblərini izah edə bilməksiniz.

Fabrikini qurarkən, istehsal vasitələrini təşkil edərkən və hazır məhsulun istehlakçıya necə çatdırılmasına qərar verərkən, firma böyük həcmli istehsalın təchhītindən və əleyhinə bütün şərtləri və ixtisaslaşmanın verdiyi üstünlükleri nəzərə almalıdır.

Ixtisaslaşma müasir istehsalda əsas prinsip olduğundan bu fəsildə onu öyrənməye başlayacaq. Biz əməyə olan bu xüsusi yanaşmanı ənənəvi olaraq *əmək bölgüsü* adlandıracaq, lakin bu, həmçinin maşınlara, bölgalara və hətta ölkələrə aid edilə bilər.

### 7.1 ƏMƏK BÖLGÜSÜ

İşçi qüvvəsinin hər bir insanın müəyyən işdə ixtisaslaşacağı şəkildə təşkil edilməsi istehsalın artımı ilə nəticələnir. Belə ki, masa düzəltmək kimi sada bir işdə bir nəfər taxtanı kəsəcək, digəri rəndələyəcək, üçüncüsü birləşmə yerlərini kəsəcək, dördüncüsü müxtəlif hissələri yapışdıracaq və sonuncusu hazır məhsulu pardaxlayacaq. Bu məhsul istehsalı aşağıdakılardan sayəsində olub:

#### (1) Hər insan özünün üstün bildiyi işlə möğuldür

Tutaq ki, *Smith* bir gündə 20 masa üçün hissələri rəndələyə və 10-u üçün birləşdirərək kəsa bilər. *Brown* isə 10 masa rəndələyə, daha 20-si

üçün birləşdirmələr kəsə bilər. Hər ikisi bu işlərin ikisini də görə, o zaman onların gündəlik birgə istehsalı 15 rəndələnmiş masa və 15 masa üçün birləşmə olacaq. Lakin *Smith* rəndələməyi yaxşı bacarıır. *Brown* isə birləşmə yerlərini kəsməyi. Öğər onlar on yaxşı bacardıqları işdə ixtisaslaşsalar, onların birgə məhsulu 20 rəndələnmiş masa və 20 masa üçün birləşmə olacaq ki, bu da məhsulun  $\frac{1}{3}$ -ü dəfə artması deməkdir. Sonralar, beynəlxalq ticarət haqqında damşarkan biz bu ixtisaslaşmanın hətta bir insan və ya bir ölkənin hər iki istehsal sahəsində yaxşı olسا belə sərfəli olmasını da göstərmək üçün inkişaf etdirəcəyik.


Hətta ilkin olaraq hər işçi müxtəlif işlərdə eyni dərəcədə bacarıqlı olsa da, aşağıdakı sabablardan onların ixtisaslaşması özünü doğrudur.

### (2) Tədris asanlaşdırılır

Xüsusi məsəlinin öyrənilməsində təkcə az vaxt sərf edilməsinə baxmayaq, təcrübə müşbat nəticələr verir ki, vərdişlər eyni tapşırığın təkrar edilməsilə inkişaf etdirilir.

### (3) Alətlərin qonağı ixtisaslaşdırılmış məşələrin istifadəsini mümkün edir

Şəkil 7.1-i nəzərdən keçirək: (a)-da hər adamın müşarı, rəndası, iskənəsi və taxta çəkici, yapışqan qabı və fırçası, pardaxlama materialı vardır; (b)-də isə omək bölgüsü principindən istifadə edilmişdir. Bir adam dairəvi müşardan istifadə edir, digəri mexaniki rəndədən, 3-cüsü xüsusi alətlə birləşmələri kəsir, 4-cüsü məşələyi yapışqanla yapışdırır və sonuncusu elektrik pardaxlama alətindən istifadə edir. Bu ixtisaslaşdırılmış alətlər daimi istifadədə olduqları üçün sərfəlidir və onları almanın məhsul çox yaxşıdır.



Şəkil 7.1 Xüsusi alətlər

Beləliklə, omək bölgüsü nəinki tədqiqat və keşf üçün istedadlı adamlar üzə çıxarır, həmçinin hər ikisini də müükafatlandırır, çünki onların bəhərelərindən səmərəli istifadə oluna bilər.

### (4) Bir əməliyyatdan digər əməliyyata keçməyə ehtiyac olmadıqından vaxt qonaq edilir

Yuxandakı misalda məşələ bir nöfər düzəltməli olsaydı, o, hər alətdən istifadə edib qurtardıqdan sonra onu kənarə qoymalı olacaq. Ixtisaslaşdırıldı isə o, axıra qədər eyni alətdən istifadə edir.

### (5) İşverən istehsal və məhsul xərclərini daha dəqiqliklə qiymətləndirə bilər

Lakin bu, istehsalçı və istehlakçı üçün sərfəli olduğu halda əmək bölgüsünün həm işçilər, həm də cəmiyyət üçün mənfi cəhətləri də vardır. İşçi işinin monoton olduğunu düşünə bilər, bununla yanaşı, rəngsizlik kimi bəzi işlər bəzi professional xəstəliklərə səbəb ola və iqtisadiyyatımızın müraciətindən irəli gələn bir-birindən asılılıq işçilərin kiçik bir qrupunun tətilə çıxmazı və ya xammal mənbələrinin tükənməsi, geniş yayılacaq işsizliyə səbəb ola bilər. Nehayət, standartlaşdırılmış məhsullar kəhənə sonatkarın fərdi işini avaz edə bilər.

Buna baxmayaraq, bu kiçik mənəclərin əmək bölgüsündən gələn böyük qazanclarla müqayisədə çox cüzi olduğunu etiraf etməliyik.

Təbii ki, tətbiq edilə bilinən əmək bölgüsünün dərəcəsi bir sənayedən digərinə dayışır. Kiçik və ya az şəhəri yaşayan əlkələrdə işçi sayının az olması bir sırə istehsal sahələrində tam bölgüyə imkan vermir. Bunun üçün işvərə kimi əlkələr öz diqqətini bir sırə məhsulların emal edilməsi üzərində comləşdirir. Yenə da cyni amaliyyatların hər gün edilmişiyi kənd təsərrüfatı və tikinti kimi sahələrdə bir çox hərəkatlı işçilər tələb olunur. Bundan olava, əmək bölgüsü böyük dərəcədə asasən məhsul üçün tələbatın böyük olduğu yerde mümkünidir. Məsələn, avtomobil istehsalının kompleks şəkildə təşkil olunması bir sırə kiçik hüssələrdən təşkil edilmiş standartlaşmış məhsula olan kütləvi tələbatın nəticəsidir.

## 7.2. GENİŞMİQYASLI İSTEHSALIN ÜSTÜNLÜKLƏRİ

Firmanın məhsulu artıqla, hər bir vahid üzrə xərclər geniş miqyaslı istehsalın üstünlükleri səhəbələz azala bilər. Bu, çox zaman dolayı yolla sonnecə artumundan meydana gələn "xərici iqtisadi faktorlar"ı fərqləndirmək üçün «daxili iqtisadi faktorlar» adlandırılmışdır.

### Daxili qənaətlər

Daxili qənaətlər 5 növ olur:

#### (I) Texniki qənaət

Bölüşdürülməsi nəzərə alınmadan məhsul istehsalı yalnız istehsalı həcmli olduqda qənaətə nəticələnir.

Həcmi texniki qənaəti böyük olduqda tipik vahidin ölçüsü da nisbətən böyük olmağa möylədir, məsələn, avtomobil, metal təbaqa, polad, qaz və elektrik enerjisinin istehsalında olduğu kimi. Lakin artan məhsuldarlıq, sadəcə, artırma və yenidən artırmadan nəticəsi olduqda yerde vahid kiçik qalmağa möylədir. Məsələn, 400 akt üçün on azı 1 kombayn tələb olunur. Bunun üçün şəxsi firma kiçik qalmağa möylədir, çünki böyük maşınlardan alda ediləcək böyük texniki qənaət yoxdur. Çox az texniki qənaətlərdən istifadə edildikdə və forma mağazalar qrupu kimi bir sırə fəaliyyətdə olan vahidlərdən ibarət olacaq şəkildə böyükdürsə, onun həcmi aşağıdakı qənaətləri əldə etmək üçün artırılır.

#### (2) İdarəetmə qənaəti

İdarəetmə baxımından qənaət istehsal artdıqda əldə edilir. Çünki mənitəxəssislər tam işləyirlər. Başqa sözlə, əmək bölgüsü menecementin səlahiyyətlərinə daxildir. Məsələn, bir nəşərin sahib olduğu və işlədildiyi dükanda sahibkar ehtiyatlar sıfaris etməklə hesabatını aparar və malları satır bilər. Lakin yer süpərmək, çəki çökəmək və malları bükəmək kimi sadə işləri da görməli olur ki, bu işlər məktəbi yeni bitmiş gənc tərəfindən da görüla bilər. Lakin onun alveri usaqə eməkhaqqı verəcək qədər olmağa bilməz. Böyük biznes bu çatılılığın ödəsindən gelir. Gözəl təşkilatçı özüntü təşkilatları işlər tamamilə həsr edə bilər. Gündəlik işlər ise daha az maaşlı işçinin ödəsindən olar.

Meneçment funksiyasının özü iki yerdə bölünür. İstehsal, satış, daşıma və kadrlar şöbələrinə ekspert idarəciler qoyulur. Hətta şöbələr də öz növbəsində, məsələn, satış bölməsi, reklam, ixrac və müştərilərin rəfahının tədqiqi üzrə yarımsəbələre bölünür.

#### (3) Ticarət qənaəti

Böyük firmalar həm xam materialları alarkən, həm də hazır məhsulu satarkən qənaət edir. Materiallar üçün böyük sıfaris yerləşdirən iri firmaya münəsib şərtlər təklif edilir, çünki belə sıfaris materialları istehsal edən firma üçün daha dəyərlidir. Məsələn, ikinci firmanın istehsalı haçm üçün işləyo və ya böyük sıfarişi dəzgah və axtarıları nizamlamadan asanlıqla yerinə yetirə bilər. Böyük sıfarişlər üçün xüsusi qiymətlər prinsipini istehsalın müxtəlif mərhələlərində istifadə edilir. Məsələn, məhsulun reklam şəkillərinin qiyməti fotograf tərəfindən sıfarişin ölçüsü əsasında müəyyən ediləcək. Lakin hazır məhsulların daşınması üçün çox ehtimal ki, böyük şirkət tərəfindən xüsusi qiymətlər damışılacaq. Çünki daşınma xərcləri, xüsusilə də dəmir yol daşınması daşınacaq malların haçmisi ilə eyni prosesiyada artır.

Qənaət həmcinin məhsulun satışı zamanı da əldə edilir. Çox zaman satıcılar tam gücləri ilə işləmər və bəsləliklə, az xərcədə dərəcədə çox sayıda məhsul satıla bilər. Hər halda böyük sıfarişlərin qablaşdırılması və hesablanması zamanı cyni miqdarda məla bir sırə sıfarişlərə nisbətən dərəcədə çox vaxt sərf olunur. Bundan olava, çox zaman böyük firma bir sırə malları emal edir və onlardan biri digəri üçün reklam xarakteri daşıyır. Belə ki, *Uoll-un* dondurmaları onun piroqları və sosiskaları üçün də reklamdır. *Hoover-in* tozsozən maşınları onun paltaryuyan maşınlarını, soyuducularını və fenlərini satıma kömək edir. Olavaş olaraq, böyük

firma öz əlavə mallarını sata bilər, amma kiçik firma üçün bu, səfəli deyil.

Nəhayət, biznesin həcmi yetərinə böyük olduqda, əmək bölgüsü prinsipi kommersiya baxımından müxtəxassis alıcı və xammılardan istifadə etməklə tətbiq edilə bilər.

Bu kommersiya qonşuti cəmiyyət üçün gəryek üstünlük taşkil edir, çünki onlar məhdud resurslardan daha yaxşı istifadə etməklə qiymotları salmağa yardım edir. Başqa tərəfdən, böyük firma öz ölçüsünü yalnız *inhişar* məqsədilə istifadə edərsə, xammalın daha aşağı alısh qiymotları, sadəcə, digər alıcılar üçün daha yüksək qiymətlər demək olacaq.

#### (4) *Maliyyə qanəti*

Genişlənmək üçün maliyyə toplayarken böyük firma demək olar ki, bütün üstünlüklər malik olur. Məsələn, böyük və tanınmış bankıtlara daha yaxşı zəminənən olduğundan səhm və istiqrazlar vasitəsilə kiçik firmaların daha az xərcə ilə pul toplaya bilər. Bunun 2 sabəbi var. Birincisi, investorlar böyük, yaxşı tanınan firmaya daha çox inanırlar, ikincisi, onlar əmtəə birjasında satılan və alınan səhmlərə üstünlük verirlər. Çünki bu zaman istənilədiyi vaxt onlardan yaxanı qurtarmaq nisbətən daha asan və təz olur.

#### (5) *Riskli qanətlər*

Burada 3 növ riski fəqləndirmək mümkündür. Birincisi, siğortalana bilən riskler. Bu baxımdan kiçik şirkət bir o qədər da uduzmur. İkincisi, bəzi müssəsələrin mənəfətlərini artırmaq məqsədilə bəzi riskləri özləri daşıyırlar. Bu halda böyük firmaların müəyyən üstünlüyü vardır. Bank işində, məsələn, onun müəyyən yerde yerləşən filialında bir problemi olduqda böyük bank digər yerlərdəki ehtiyatlarından istifadə edərək bütün tələbatı qarşılıyara və beləliklə da ictimaiyyətin etimadını bərpa edə bilər.

Riskin üçüncü növüne qarşı siğortalanmaq asan deyil. Bu risk mahsula olan tələbatın və ya xammal təklifinin dəyişməsindən meydana gəlir. Adəton onlara "qeyri-müəyyənlilikdən" irəli gələn risklər kimi istinad edilir.

Tələbde olan səbətsizliğin qarşlanması üçün iri firma mahsulu növbənöv istehsal edə (British American Tobacco şirkətinin məhsulları misal olaraq) və ya ixrac bazarlarını inkişaf etdirə bilər. Təklif baxımından, materiallar məhsul çatışmazlığının, tətillərin və s. qarşısının alınması məqsədilə müxtəlif mənbələrdən əldə edilə bilər.

#### Xarici iqtisadi faktorlar

Firmaların daxili iqtisadi faktorları müəyyən edə bilməsi ilə yanaşı sənayenin artımı nəticəsində meydana çıxan xarici iqtisadi faktorlardan yarananlaşa mənəfət əldə etmək mümkündür.

Övvələ, arazidə oxşar firmaların çalışması qarşılıqlı mənəfət; yüksək ixtisaslı işçi qüvvəsi; marketinq və tədqiqat kimi ümumi xidmətlərin təmin edilməsindən əməkdaşlıq; dəha faydalı yollar və sosial-məsəfət xidmətləri; yerli sənayeçə xidmət edən texniki məktəblər; məhsulun adı; xüsusi maşınlar töchiz edən yardımçı şirkətlər; əlavə məhsullar və s. təmin edir. Firmaların haradə həyata keçiriləcəyini qərarlaşdırırcan iddia qaldırma məsələlərini də nəzərə alır və bununla daha az dəyərlə naqliyyat təxəllütləri, təstü və s. başqa zərərlərə üstün galəbilər.

İkinci, xarici iqtisadi faktorlar şirkətlərin cəmiyyəti və ya hətta hökumət tərəfindən təmin edilən ümumi məlumat xidməti formasına çevrilə bilər.

Sonuncu, sənaye həcmi baxımından böyüdüyüündən, mütəxəssis firmalar iqtisadiyyatın miqyasını genişləndirməklə bütün istehlakçıların tələblərinin təmin edilməsinə nail ola bilərlər.

### 7.3 ŞİRKƏTLƏRİN BİRLƏŞMƏST

#### Üsfüqi, şaquli və yanaklı integrasiya

Iri həcmli istehsalın üstünlükleri firmaların birləşməsi üçün böyük təkandır (daha sonrakı sabab inhişar gücünü əldə etməkdir ki, onu bir qədər sonra müzakirə edəcəyik).

Üsfüqi integrasiya eyni məhsul istehsal edən şirkətlər eyni menecment altında birləşdikdən baş verir. Belə ki, *ICT Plessey and English Electronic* ilə birləşərək *International Computers LTD* yaradılmışdır və *British Motor Holdings British Leyland Motor Corporation* yaratmaq üçün Leyland Motors ilə birləşir. Şaquli integrasiya məhsul istehsalının müxtəlif mərhəbələri ilə məşğul olan firmaların birləşməsi prosesidir. Beləliklə, *British Motor Holdings* avtomobil korpusları istehsalçısı olan *Fisher & Ludlow* şirkətinin rəhbərliyini öz üzərinə götürmüştür.

Yuxarıda adı çəkilənlərin hər biri vahid üzrə xərci azaldaraq və mənəfəti yüksəldərək samarəlilik artırıla bilər. Beləliklə, üsfüqi integrasiya kommersiya iqtisadiyyatının ixtisaslaşdırılmasına və inzibati

əlavə xərclərin saxlanmasına imkan verə bilər. Şəquli integrasiya əlaqəli prosesləri asanlaşdırır və xammal və materialların tədarükü və keyfiyyəti təzə birbaşa (dəyişən - red.) xərcləri artıraraq riski azaldır. Bundan başqa, bütün hissələr bütöv bir layihə çərçivəsində istehsal edilə bilər və sonda əldə edilən məhsulun bölgüsü üzərində birbaşa nəzarət mövcuddur (yuxarı bax).

Yanıki integrasiya firma məhsullarının seçiminin artırıldığı yerdə baş verir. Bir məhsul üzərində cəmləşmə dəbdə dəyişiklik, hökumətin siyasetinin istiqamətinin dəyişməsi və ya süqutu zamanı firmarı zəiflədə bilər. Bu səbəbdən, firma tamamilə müxtalif məhsullar istifadə edən digər şirkətlərdən fərqlənir. Məsələn, *P&O* gəmiçilik, kanallararası daşınmalar, rəlsiz naqliyyat və köməkçi şirkətlər vasitəsilə tikinti ilə məşğuldur. Mənşətin səmərəliyinin artması və zamanatdan başqa, integrasiya firmənin nüfuzunu yüksəldə bilər. Digər bir məqsəd, inhişar gücünü nəzərdən qarşırmamadır. Bu haqda 15-ci təsildə geniş bahs edilir. Integrasiya daxili inkişaf və ya mövcud firmalarla əlaqələndirilə, birləşmə və ya əsər keçirmə – şirkət daha kiçik firmalının sahmlərini alaraq onu tamamilə ola keçirir – və ya əsas şirkətin effektli nəzarəti həyata keçirməyə kifayət sayıda sahmlərinin olduğu holding şirkətin təsis edilməsi nticəsində yaranı bilər, bununla belə daha kiçik şirkət öz haqqını qoruyub saxlayır və fəaliyyət azadlığından faydalıdır. Bir çox iringi şirkətlər, məsələn, *Unilever*, *GEC* və *Great Universal Stores* tərəfindən şirkətlərinə nəzərdən tutulan maraqlarını qoruyub saxlayırlar.



**Şəkil 7.2 Üfüqi və şaquli integrasiya**

Şaquli integrasiya "geriya", yəni xammal buraxılışı istiqamətində və ya "irəli", yəni hazır məhsul istehsalı istiqamətində ola bilər. Praktikada üfüqi integrasiya şaquli integrasiya ilə müqayisədə həmin effekt

(istehsal həcmiin artması ilə şərtlənən qənaət) ilə çox az əlaqəlidir və daha çox inhişar gücünə təminat verməklə bağlıdır.

#### 7.4. KİÇİK ŞİRKƏTLƏRİN ÜSTÜNLÜYÜ

İri firmaların mənşətinin böyükliyinə baxmayaraq, biz hər bir firmaların rəqabəti qabiliyyəti olması üçün onun iri olmasına düşünməməliyik. Həqiqətən kiçik firma istehsalın bütün formallarında hələ də üstünlüyü malikdir. Pərakəndə satışda pərakəndə ticarətçilərinin yalnız 2005-ci ildə 2000-dən çox mağazaların supermarketlərə rəqabəti nticəsində bağlanmasına baxmayaraq kənd təsərrüfatında holding şirkətlərin üçdə ikisi sahəsinə görə ollu hektardan az yərcə sahibdirlər. Hətta, on təcəbbülsüzdür ki, kiçik firmalar istehsalda əhəmiyyətli mövqeyə malikdirlər. Təsisatın – fabrik və ya emalatxana – həcmindən dair cədvəl 7.1 Birləşmiş Krallıqda kiçik təsisatların 96 faizinin 100 nəfərdən az işçisinin olduğu səciyyəvi istehsalçıları göstərir.

**Cədvəl 7.1 BK-da istehsal müəssisələrinin miqdarı – 2006**

İşçilərin sayı	Firmaların sayı	Böyük firmalara nisbətən (%-lə)
1 - 9	109.630	70,8
10 - 99	39.015	25,2
100 - 999	5.920	3,9
1000 - <	160	0,1
<b>Cəmi</b>	<b>154.725</b>	<b>100</b>

Kiçik firmaların sayının çox olmasının izahı hər şəyden əvvəl iki faktla bağlıdır: (i) onlar kənd təsərrüfatı, pərakəndə satış, tikinti və xidmətlər kimi müəyyən istehsal sahələrində xüsusilə əhəmiyyətli hesab olunur; (ii) Firmaların ölçüsü arasında fərq hətta eyni istehsal sahəsində mövcuddur. Hər iki hal təlob və təkifdə mövcud ola biləcək müəyyən şərtlərin nəzərdən keçirilməsi ilə izah edilə bilər.

#### Tələb

Genişmüqavilə istehsal iqtisadi cəhətdən deyil, yalnız texniki baxımdan səmərəli hesab edilə bilər; yalnız böyük və müntəzəm tələbə təmin edildikdə səmərəlidir.

Tələbin yerli olması səbəbələ bazar kiçik (məsələn, şəxsi xidmətlər və kənd dükənində satılan mallar) və ya bir çeşidə məhdudlaşmış (məsələn, nüfuzlu təməraq malları və yüksək ixtisaslı və fərdi

layihelendirilmiş mekaniki dazgahlar) ve ya nəqliyyat xərclərinin yüksək olması (məsələn, çörək və təz xarab olan bostan məhsulları) və ya məhsul müxtəlifliyinin sünə olaraq bölünməsi ilə bağlı ola bilər.

Tələbin dəyişkən olduğu yerdə (məsələn, tikintidə), istifadəsiz xüsusi avadanlığın elava xərci yuxarıdır - lakin firma nə qədər kiçik olarsa, məsreflər də bir o qədər az olar.

### Təklif

Hətta tələb çox olduğu hallarda da, təklifa aid faktorlar kiçik firmalarla təsir edə bilər. Müşayyən sonaye sahələrində, məsələn, pərakonda satış və tikintidə kiçik kapitalla iş başlamaq, fransızziq yardımından bəhərlənmək (məsələn, *McDonald's*), və ya topdansatış ticarət şəbəkəsinə birləşdirilmək (məsələn, *Spar*) mümkündür, gələcək vasitələrin oldı edilməsi nüsrəkkəbiyi və galır üzərində verginin təyin edilməsi ekspansiya yolunda yaranan maneelerdir. Bundan başqa, hökumətin siyaseti ilə kiçik şirkətlərə xüsusi dəstek göstərişlər bilər, məsələn, korporativ verginin azalılmış tarifini çıxmaqla. Alternativ olaraq, şəxsi deziqərasiyanın mümkün olduğu yerdə, firmaların daxilən böyüməyə deyil, sadəcə reklam, tərkib hissələrin təchizatı və olavaş məhsulların satışı məqsədilə mütəxəssis firmaların işa calb etməyə ehtiyacı var. Eyni zamanda əhəmiyyətli başqa fakt ondan ibarətdir ki, bir çox kiçik sahibkarların firmanın genişləndirilməsinə meylləri və ya böyük konserni idarə etmək bacarıqları yoxdur. Və ya fermərlik və pərakəndə satışda olduğu kimi, onlar öz sahiblərinə çevriləmək üçün uzun müddət çalışırlar (yəni, daha az mənfiət dərəcəsini qəbul edirlər).

Bütün bunlardan başqa, firma genişləndiyindən (şəkil 7.3) idarəetmədə çətinlik yaranır. İdarəetmə departamentlərə verilirsa, bu zaman koordinasiya problemləri meydana gəlir və rəqabət artır. Yəni, bir şəxs hər zaman göstəriş verməlidir – bu kimi bacarıqlara malik şəxslər hələ çox məhdud saydadır. Müşayyən sonaye sahələrdə adı çəkilən çətinliklər təz bir müddədə yaranı bilər. Tələbin sürətlə dəyişdiyi yerdə, qərarların da sürətli qəbul edilməsi tələb olunur, məsələn, kənd təsərrüfatındaki vəziyyətlə olaqadır olaraq dəb sahəsində təklif şərtləri dəyişir. Və ya diqqət istehlakçılarının xüsusi ehtiyaclarına yönəldilsə bilər, məsələn, pərakəndə satış və xidmətlər. Bütün bunlar idarəetmənin six nəzarətini vacibləşdirir bilər və bu səbəbdən də, firma kiçik olmalıdır.

TEXNİKİ ÜSTÜNLÜKLƏR	KOMMERSİYA ÜSTÜNLÜKLƏRİ	TEŞKİLATI ÜSTÜNLÜKLƏR	
Xüsusi avadan- lıqlar	əmək bölgüsü	Müvətəssis Daha ucuz alımaq ve ox sərməq	
	təkmil- laşmış tehnologiya	və yüksək səviyyəli mənətər islətmər olunubla-	
	əlavə sərvicelər	daha ucuz maliyyə vasitələri	
		Vayılar risklər	
		Unüyüdən neftçimə zəvərd zəvərd	Avtomobillər Krymsallar Kağız Polad
			FİRMANIN ÖLÇÜSÜ
SAHƏLƏR	Pərakəndə satış, fermər təsərrüfatlı, məsələ xidmətləri		
	Tələbde dəyiqliklərə uyğunlaşmanın vacibliyi	Müstəqililik	
	Fiziki məhdudiyyətlər	Təşkilətiçilər təmsil oluna bilməz	
Dövlət:	Məlkiyyət sərvicelər vasitələrinin səslişməsi	Xüsusi dərəcələr ləğət	
	Managerin Kırda	İzət mənətər ləğətlər və cələtlər	
	Kıçık məhsul bütər		

### Şəkil 7.3 Firmanın ölçüsünə təsir edən faktorlar

Və ya istehsalçıların şəxsi istəklərinə (məsələn, pərakəndə satış və xidmətlər) və ya xirdahlıqlara (məsələn, kənd təsərrüfatında) diqqət yetirilə bilər. Bu idarəetmədə dəha yaxın nəzarəti tələb etməkə firma kiçik qalmaga məcbur olur.

### FƏSLİN QISA MƏZMUNU

- İstehsalın artması əməyin ixtisaslaşdırılmasına səbəb olur.
- Firmanın istehsal etdiyi məhsulun miqdarı artlığından, hər vahide sərf olunan xərc miqyasına görə daxili və xarici iqtisadiyyatda müvafiq olaraq azalır.
- Kiçik firmalar tələbin az olduğu kiçik, yerli və ya ixtisaslaşdırılmış və təklif şərtlərinin sıx idarəetmə nəzarətini tələb etdiyi sektorlara doğru istiqamətlənlərlər.

### XÜLASƏ SUALLARI

- Əmək bölgüsünün üstünlükləri nədir?
- Sənayedə texniki qonaqın genişmiqyaslı istehsah təmin etməkdə hansı səbəbə görə samarəsiz olduğunu izah edin.
- Kiçik firmaların üstünlük təşkil etdikləri sonnayə sahələrinə dair üç misal çəkin və səbəblərini göstərin.

**Əlavə məlumatlar üçün tərəfdəşin Internet sahifəsinə baş çəkin**

## ƏMTƏƏNİN İSTEHLAKÇILAR ARASINDA BÖLGÜSÜ

### TƏDRİSİN MƏQSƏDLƏRİ


Bu fəsilə tanışlıqdan sonra siz:

- Topdan və pərakəndə satış ticarətçilərinin funksiyalarını izah edə;
- Pərakəndə satış ticarətinin müasir istiqamətlərini təsvir edə və təkliflərinizi verə bilərsiniz.

### 8.1 İSTEHSAL HƏCMI

İstehsalçı bir məhsul və ya cinsi məhsulun müxtəlif çeşidlərini və ya bir sıra müxtəlif məhsullar istehsal edəcəyi barədə qərar verməlidir. Planları necə olursa-olsun, o həm də hazır malları istehsalçıya çatdırmalıdır.

O, bu vəzifəni öz öhdəsinə götürə bilər. Lakin bu zaman satıcıları işlətməli, naqliyyatdan istifadə etməli, malları daşımali, ixracı təşkil, məhsulunu reklam etməli, istehlakçılara məsləhət və ya bəre verməli və xidmət servisləri təşkil etməlidir. Bunnların çoxu yüksək ixtisaslı funksiyadır və məhsul yeterlidirsə, burada yalnız tam vaxtda işleyən müəxəssislər çalışmalıdır. Bundan əlavə, istehsalçının əsas qabiliyyəti malın satılmasında deyil, onun təşkil edilməsindədir.




**Şəkil 8.1** Şokolad istehsalında topdan və pərakəndəsatış ticarətçilərin oynadığı rol

Neticədə mali istehlakçılar arasında bölüşdürmək məsələsinə əmək bölgüsü prinsipi tövbiq edilir. Bu, irali və saqılı dezinteqrasiya ilə olda edilir. İstehlakçı xanumlu və hissələri digər istehlakçılarından alındıq kimi, bütün isthsəs prosesinin son məsəlesi olan malların istehlakçıya çatdırılmasının mütəxəssislər öz üzərlərinə götürür.

Bu mütəxəssislər bir çox müxtəlif vəzifələri özləri yerinə yetirə bilər və ya hər bir ayrı vəzifənin özü müxtəlif mütəxəssisə həvalə edilməlidir. Amma biz sadələşdirərək onların hamisini *topdanşatış ticarətçiləri* və *pərakəndəsatış ticarətçiləri* başlığı altında qruplaşdıracaqıq. Şəkil 8.1 onların şokolad istehsalının müxtalif mərhələlərində necə uyğun geldiyini göstərir.

## 8.2 TOPDANSATIŞ TİCARƏTÇİSİ

Topdanşatış ticarətçi istehsalçılarından çox məqdarada mal alırsa, onları kiçik məqdarlarda pərakəndəsatış ticarətçisinə (onların talebinə uyğun) satır. Lakin bu əsas vəzifəni yerinə yetirmək üçün o, bir sıra yollarla istehsal prosesini kömək edir.



**Şəkil 8.2** Topdanşatış ticarətçinin rolü

### (1) O, bölgüdə qənaat edir

Bir çox mağazalar, xüsusən də bir çox müxtəlif çeşidli malları olanlar öz ehtiyatlarını yalnız kiçik miqdardarda sıfırış edə bilirlər və istehsalçı malları vasıtəsiz olaraq satmaq sərfli deyil. Bu cür praktikada bir çox müxtəlif qəbələlərdən edən və növbə ilə hər dükəni gəzən topdanşatış ticarətçiləri müəyyən satıcı və nümayəndələri işa götürəcək. Bu fakt şəkil 8.2 (a)-da göstərilib. Gördüyümüz kimi, 4 şokolad firmasının vasıtəsiz olaraq 4 pərakəndəsatış ticarətçiyə möhsul çatdırılması üçün 16 olaqə və fırqənlər məsunun gedib-gəlməsi tələb olunur. Şəkil 8.2 (b)-da isə malların hər biri tərəfindən böyük miqdarda topdanşatış ticarətçinə çatdırıldığıda əlaqə və gediş-gəliş sayının 8-ə düşməsi eks olunub.

Kend təsərrüfatında, xüsusən də təzkarolanan mallar olduqda, fermər pərakəndəsatış ticarətçilərlə əlaqə yaratmaq əvvələn öz məhsulunu topdanşatış ticarətçisinə və ya komissiyanı (məsələn, "Covent Garden" bazarında) çatdırmaqla və satışı onun öhdəsinə buraxmaqla işlər xeyli dörəcədə sadolşır. Eynilə də bir çox kiçik firmalar olduğunu tükinti sonayesində istehsalçılar üçün tükinti tacirləri vasıtəsilə iş görinək dəha asandır.

### (2) O, ehtiyatları saxlayır

İstehlakçılar istədiyi zaman mağazaya gedərək istədiklərini eldə etmək rahatlığından xoşlanırlar. Bu o deməkdir ki, ehtiyatlar olmalıdır. Lakin çox zaman na istehsalçı, nə də pərakəndəsatış ticarətçisinin lazımı

saxlama vasitələri və ya bunun üçün kapitalı olmur və beləliklə, bu topdansatış ticarətçisinin öhdəsinə buraxılır.

Həmçinin digər yollarla da saxlama xərcləri istehsalçı və ya pərakəndəsatış ticarətçisindən götürülmüşdür. Yangın, daşın və ya sıçrovular vasitəsilə meydana gələn ziyana qarşı siyora olunmaq mümkün olsa da, tələbin azalması neticəsində itkiya qarşı siyora qeyri-mükündür. Bu monada, dəbdən düzülmüş malların ehtiyatlarına sahib olan topdansatış ticarətçisi istehsalçı və pərakəndəsatış ticarətçilərini bu riskdən qurtarmış olur.

Öz-özlüyüdə ehtiyatların saxlanması dəyərlə iqtisadi funksiyadır. Ehtiyatlar tələb və təklifdə olan anı, amma müvəqqəti dayışıklılıklarından amala gələn qiymət dəyişmələrini təraflasdırmağa kömək edir. Yəni ticarətçilərin elində olan kərpic ehtiyatları ilə ərzində yığıltır və ilin qalan vaxtında istifadə edilir.

#### **(3) O, xaricdən daxil olan idxləti təşkil edir**

Xaricdəki istehsalçılar çox nadir hallarda şəxsi pərakəndəsatış ticarətçisino kiçik bağlamalar göndərməklə və bununla əlaqədar xarici valyuta ilə səvdəleşmələr aparmaqla özlərinə diskomfort yaradırlar. Bu vəzifələr topdansatış ticarətçisi kimi tanınan və inanılan idxl tacirinin üzərinə buraxılmışdır. Çox zaman idxl taciri ticarət əlaqələrinin qurulması və inkişaf etdirilməsi üçün xaricə gedir.

#### **(4) O, müəyyən ixtisaslaşmış funksiyaları yerinə yetirir**

Topdansatış ticarətçisi mali yarlız reklam etmər, həmçinin satışı yüngülləşdirmək üçün aldığı malları emal da edə bilər. Məsələn, süd pasterizə edilir, donuz otu bişirilir, çay qarşdırılır, şəkar rasinad edilir, pambıq, buğda və yun kimi müəyyən mallar isə sortlaşdırılır.

#### **(5) O, məsləhət və məlumat daşıyıcısıdır**

Pərakəndəsatış ticarətçiyə istehlakçılar tərəfindən edilən təkliflər topdansatış ticarətçisine ötürürtür və ikinci, yəni topdansatış ticarətçisi xüsusilə də bu təkliflərin geniş arazini təmsil etdiyini gördükdə, onları istehsalçıya ötürür. Beləliklə, istehsalçı inəhsəlunu necə yaxşılaşdırıb iləcəyini və ya dəb dayışıklılıklarını hansı yolla qarşılıyacağını öyrənir.

#### **(6) O, malın gündəlik tələbatına yardım edir**

Bir çox məhsullar, xüsusilə də mexanizm və maşınlar üçün effektiv quraşdırma xidməti mühümdür. İstehsalçı yerli və tez quraşdırma-

təmir və cəhiyat hissə xidmətlərini təmin edən topdansatış ticarətçisi sayesində bu problemdən azad ola bilər.

### **8.3 PƏRAKƏNDƏSATIŞ TİCARƏTÇİSİ**

#### **Pərakəndəsatış ticarətçisinin funksiyaları**

Pərakəndəsatış ticarətçisi istehsal prosesinin son mərhələsini yerinə yetirir, çünki malları istehlakçılar qədərdir odur. Onun işi “düzgün malların düzgün vaxtda düzgün yerdə olması” kimi səciyyə olundur və aşağıda göstərilən funksiyaları əsasən bu işin genişləndiriləsidi. Lakin qeyd edilməlidir ki, praktikada topdansatış ilə pərakəndəsatış ticarətçisi arasındaki fərq hər zaman tam olmur və beləliklə, bəzi hallarda onların funksiyaları üst-üstü düşür.

#### **(1) O, bir çox malların kiçik ehtiyatlarını saxlayır**

Düzgün seçilmiş malin nə olmasından istehlakçıdan asılıdır, çünki müxtəlif insanların müxtəlif zövqləri olur və birincə uyğun olan digərində uyğun olmayıla bilər. Bunun üçün düzgün seçilmiş malin olması əsasən müxtəlif çeşidi malların ehtiyatının olmasına asılıdır və beləliklə, hər istehlakçı öz fərdi seçimini edə bilər, pulunu ödəyərək müəyyən mal alır.

Onun mağazası müştərinin müxtəlif malları nəzərdən keçirməkla onları bir-biri ilə müqayisə edərək öz seçimini edə biləcək nümayiş otağından ibarətdir. Bu, müştərilərə xüsusilə də çox nadir hallarda alınan malların seçiləməsində kömək edir.

Pərakəndəsatış ticarətçisinin saxladığı ehtiyatların həcmi bir çox amillərdən asılıdır. Bəzi istehsalçılar hətta tələb edirlər ki, pərakəndəsatış ticarətçisinə öz mallarını satmağa icazə vermesi üçün müəyyən minimum ehtiyatları olmalıdır. Lakin çox zaman bu, onun öz öhdəsinə buraxılır. O, malin maşhurluğunu, tez vaxtda sonrakı təkliflərin tömən edilməsi imkanlarını, malın korlanmaq doracısını və ya onun dəbdən düşməsi chıtmalını, mövəsümü (xüsusilə də yeni ilə əlaqədar) və onun qiymətlərinin dəyişmə ehtimalını nəzəro almmalıdır.

#### **(2) O, mali istehlakçı üçün ən olverişli yerdə aparır**

Malin müştəri üçün ən olverişli yerdə aparılması, sadəcə olaraq pərakəndəsatış dükkanının olverişli yerdə yerləşdirilməsi mənasına gələ bilər. Bu sahədən də pərakəndəsatış ticarətçisinin bir çox şəhərlərin mərkəzlərində toplaşdığını görürük, halbuki gündəlik tələbat malları

satan kiçik dükkanlar yaşayış rayonları ətrafında səpəlonır. Lakin kənd rayonlarında olduğu kimi, müştərilər məsafədə olduğunda çox etiməli ki, satıcı bu və ya digər formada "səyyar mağazaya" sahib olun.

Malın əksariyyatında olduğu kimi, istehlakçılar (müştərilər) öz alışlarını özürlərə götürdükleri kimi, pərakəndəsatış ticarətçisi evə çatdırma işini da təşkil edə bilər. Bu, nəqliyyat hesabına daşınan kömür və mebel kimi müyyən mallar üçün növərdə tutulsada, bəzən müştəri öz mallarını, məsolən, süd, sahər qəzeləri, camaşır, yüksək prestijli mağazalardan meyva-taravəz və s. çatdırılması üçün əlavə rahatlıq istəyir.

### (3) O, müştərilərə xüsusi xidmətlər göstərir

Onun əsas iş fəaliyyəti dövründə pərakəndəsatış ticarətçisi müştərilərinin rahatlığı üçün yaxşı güzərənin əmələ gəlməsinə kömək edən bir sıra xidmətlər göstərir. Alıcı ona xüsusi diqqət yetirildiyini hiss edir. Malın ehtiyatı olmadıqda o, sifaris edəcək və istehlakçı ilə əlaqənin vacib olduğu digər yerlərdə de pərakəndəsatış ticarətçisi çox vaxt müştərinin əvəzinə çıxış edir. Belə ki, mallar təmir üçün istehsalçıya qaytarılır, lakin bu cür təmirlərin edilməsini təzəşdirmək üçün özü təmir xidməti təşkil edə bilər, məsələn, radio və televiziya satıcıları.

Bahıqçı levazimatı, şokləçikmə levazimatı, müsiqi alətləri və s. kimi mallarla da o çox zaman xüsusi məsləhət verir. Bunun üçün bəzi istehsalçılar pərakəndəsatış ticarətçisinin texniki biliyiinin olmasına töhfəd edirlər. Nəhayət, alıcıının rahatlığı üçün mallar kreditlə ödəmə, xüsusi kredit hesabları və s. vasitələrlə edilən təminat və ya kredit vasitələri əsasında göndərilibilər.

### (4) O, topdansatış ticarətçisine və istehsalçıya məsləhət verir

Pərakəndəsatış ticarətçisi öz müştəriləri ilə yaxın əlaqə qurur. Bu vasita ilə o, ya söhbət zamanı və ya taklif sayısında malin keyfiyyətinin hansı yolla yaxşılaşdırılmas, əlçə də hansı mal üçün tələbin böyük olmasına öyrənə bilər. Bu məlumatın etiməli ki, bunun əsasında hərəkət edərək istehsalçıya qatır və beləliklə, malın bir çeşidi və ya tamamilə yeni mal istehsal edilir.

### Pərakəndəsatış növləri

Pərakəndəsatış bütün mağazaların, sifariş firmalarının, qarajların, avtobus şirkətlərinin, camaşırxanaların daxil ola biləcəyi şəkildə və ya

sadəcə istehlakçıya mal və ya xidmətlər satan hər hansı bir təşkilat kimi tərif edilə bilər. Bunlar aşağıdakı kimi təsnif edilə bilər.

#### (1) Müştəqil

Bunlar əsasən beş bir filialı olmayan kiçik dükkanlardır və mağazalar vasitəsilə edilən satışların yarısından bir qədər azını təşkil edir. Amma onların müştərilərə fərdi yanaşmasına, tez bazarlıq üçün "əlverişli" yerləşməsinə və onların sahiblərinin başının ağası olmaq istəyinə görə daha az qazanc əldə etməyə razı olmalarına baxmayaqaraq, bu müştəqillər yerlərini tədricən daha böyük mağazalara verirlər.

Bu ticarətə əsas cəhdələr müştəqillərinin 1/3-dən, *Spar*, *Mace* və *Wavy Line* kimi könüllü qruplardan gelir. Öz müştəqilliliklərini qoruyaraq üzvlər topdansatış ticarətçisindən (çox zaman onun diktö etdiyi vaxt və minimum miqdərlərlə) toplu şəkildə mal ahlərlə və ümumi reklam və nümayiş vasitələrindən istifadə edirlər. Fərdi ticarətçinin kommersiya fəaliyyətini qurmağa imkan verən daha müasir inkişaf "françayzing", yəni firma məhsulunun satılması üçün baş firmadan koncessiyaının alınması, məsələn, *Kentucky Fried Chicken*, *McDonald's*, "K" *Shoes*, *United Dairies*.

#### (2) Eyniüçüli mağazalar

Bunlar toxminan 10 və ya daha çox mağazadan təşkil edilmiş təşkilatlar kimi tərif edilə bilər. Bəziləri "*Mothercare*" və "*Dorothy Perkins*" kimi xüsusi çeşidli mal satırlar. Digərlərinin "*Liffle-Wood*", "*Wodworth*", "*Boots*", "*Marks*" və "*Spencer*" kimi çox müxtəlif çeşidli məhsulları var. Birlikdə onlar bazarın toxminan 40 %-ni təşkil edir. Onların əsas üstünlükleri topdanalış və mərkəzlaşdırılmış nəzarət, topdansatış ticarətçilərinin ortadan götürülməsi, öz dükkanlarının dizaynı ilə tanınmaları və tanınmış adlar vasitəsilə reputasiya qazanaraq qənaətlərindən istifadə etməkdir.

#### (3) Supermarketlər

Bunlar minimum 2.000 ft<sup>2</sup> ərazisi olan özünəxidmət mağazaları kimi tərif edilə bilər. Təminat baxımından eyniüçüli mağazalar kimi olsa da, qida ticarətindəki payları xüsusi diqqət tələb edir. 1973-cü ildə onlar gündəlik tələbat malları ticarətinin yarısına və qida məhsullarının ümumi pərakəndəsatışının 1%-ne nəzarət edirdi. Bu sahədə 4 əsas gündəlik tələbat mallarının pərakəndəsatış zəncirləri liderlik edir: *Tesco*,

**Sainsbury, Allied Suppliers və Fine Fare.** Onlar bu yolla həcmi, aşağı içi qıçılısı xəcələri, malların təmiz və cəlbəcici nümayisi və topdanalış qənaatlarına töminat verir. Nöticədə onlar yüksək rəqabəti qiymətlər sayəsində tezliklə uğur qazanmışlar. Özünəxidmət təşkilatlarının çoxu öz fəaliyyətlərini gündəlik tələbat mallarından daha yüksək qazancın olduğunu pənah və kompüter kimi sahələrdə keçirmişlər.

#### (4) Hipermarketlər

Şəhər tükiləri, yetərlə dayanacaq yerlərinin olmaması və artan torpaq və icarə haqları mərkəzi küçələri satışı üçün çox bahalı edib. Bu problemlər Amerika və artan dərəcədə Avropanın çəvabı avtomobilə həftəlik alış-verisi üçün çox böyük (40.000-100.000 lt.) "şəhərdən kanar" alış-veriş mərkəzləri və ya "hipermarketlər" olmuşdur. Lakin Birleşmiş Krallıqda inkişaf çox yavaş olub. Bu, əsasən ona görədir ki, belə sxemlər üçün planlaşdırma icazəsi çətinliklə almır. Ətraf mühit departamenti əsasən "şəhər zibilxanalari" və kənd yerlərinin korlanması problemləri olan bu əraziyə istehlak qurumlarının genişlənməsinin əraf mühito təsiri baxımından prosesə nəzarət edir.

#### (5) Univermaqlar

Eynilipli mağazalar tərəfindən rəqabət univermaqları ənənəvi mənzərə halını almış, bir qədər muxtarıyyət tələb edən, alıcıının nəzarətində olan ayrı-ayrı bölmələri olmaqdan çəkindir. Bunun əvəzində mərkəzi ofis tərəfindən artan topdanalışların olduğu, daha çox özünəxidmət və müxtəlif kredit vasitələri yanaşması onlara bazarın toxunon 5 % hissəsini qorumağa imkan vermişdir. Əsas qruplar *Debenhams, House of Fraser, John Lewis Partnership, Great Universal Stores and Sears Holdings*dir.

#### (6) Kooperativlər (6-ci fəsilin IV bölməsinə bax)

#### (7) Sifarişin çatdırılması

Keçmiş illər ərzində sifariş çatdırılması biznesi pərakəndəsatış ticarətçilərinin artan hissəsini təşkil edirdi. Lakin o zamandan daha yüksək poçt gəndərişi haqları genişlənmə dərəcəsini azaltmışdır. Son illər sifariş çatdırma biznesi pərakəndəsatış bazarının toxunon 5 %-ni şəhər edirdi.

Sifarişçilərin bölüşdürülməsi 5 əsas şirkət – *Great Universal Stores, Littlewoods Mail Order, Grattan Warehouses, Freemans və Empire*

**Stores** agentliklər və illüstrasiyalı kataloqlar vasitəsilə edilir. Bütün satışların yarısını qadın geyimləri və evdarlıq malları təşkil edir.

#### Pərakəndəsatış təşkilatının kökündə təsir edən amillər

Son 20 il ərzində pərakəndəsatış kiçik, müstəqil dükkanlardan daha böyük təşkilatlar, xüsusun cynitipli dükkanlar, supermarket zəncirləri və sifariş çatdırılması firmaları istiqamətində dayisdırılır. Bu meyl dəyər yüksək xidmət əvvəzində daha ucuz qiymət vasitəsilə rəqabəti əhamiyyət verilməsinə göstərir.

Daha böyük firmalar qiymətlərin aşağı salınması baxımından daha yaxşı vəziyyətdədir. Onlar yalnız böyük həcmli istehsalın üstünlüklerindən faydalanan (xüsusun də bütün çeşiddə mal satmaq və topdanalmanın). Həmcinin gücünü istehlakçılarından daha aşağı qiymətlər əldə etmək üçün istifadə edə bilərlər. Bundan əlavə, böyük pərakəndəsatış ticarətçisi tan çeşidləi alış-veriş təqdim etdiyindən onlar müştəriləri mağazalara endirimlərlə cəlb edə bilərlər.

Bu meylə təsir edən iqtisadi amillər aşağıdakılardır olub:

- (1) Artan gelir – bu, daha bahalı emal edilmiş qida məhsulları və istehlakçıya davamlı mallar üçün xərcərinin artması istiqamətinə meyl edilməsinə göstərmüşdür;
- (2) Avtomobil sahibkarlığının artması insanları şəhər mərkəzindən şəhər strafına hərəkət etməyə məcbur etmişdir. Mağazalar onların ardınca hərəkət etmişdir, yalnız müştərilərə rahat olmaq üçün deyil, həmcinin avtomobil dayanacaqları üçün daha çox yer qazanmağa gərə. Bununla onlar mərkəzi yerlərin də də daha yüksək icarə haqlarından və hərəkətin sıx olduğu yerlərdən qaçırlar. Avtomobil istehsalçıları həmcinin dəhə mobil etmişdir və onlar yaxşı alış-veriş mərkəzlərinə gedərək birdəsəyə bütün tələb olunan şəyleri ala bilərlər;
- (3) İşə gedən aililə qadınların sayıının artması – rahat yeməklər və omaya qənaət vasitələrinə tələbi artırıb. Bu həmcinin alış-veriş üçün gəzintilərinin sayıının azalmasına səbəb olmuşdur və bu meylə dərəcədə adəm soyuducu və buzxanalardan istifadə etməsinə yardım etmişdir.

Bu amillər gölöcəkdə mühüm olaraq qalacaq. Bunun üçün yeni supermarketlərin qazancları gündəlik tələbat malları satan dükkanlardan çox olan güzəştli dükkanlar və ya hipermarketlər formasına düşəcəyi etiməl edilir. Bundan əlavə, planlaşdırılmaya icazə olarsa, bu yeni

mağazalar şəhərdən konarda inkişaf edəcək. Həmçinin, malları topdan ala və özü daşıya bilən istehlakçılar üçün anbarlar açıla bilər.

Bu cür dəyişiklikləri kiçik və orta sahibkarlıq sahəsində həyata keçirmək daha məqsədə uyğun görünür. Çünkü pərakəndəsatış ticarəti əsasən rahatlıq xidmətləri təklif edən kiçik, yerli pərakəndəsatış ticarətçiləri və böyük şəhərdən kənar alış-veriş mərkəzlərindən ibarət olacaq.

## **8.4 VASİTƏÇİLƏRİN GƏLƏCƏYİ**

### **Vasitəçilərin təqnidisi**

İstehsalçı və istehlakçı, topdan və pərakəndəsatış ticarətçiləri arasında olan insanları çox zaman *vasitəçilər* adlandırırlar. Ancaq bu termin daha çox topdansatış ticarətçisinə aid edilir. Bir çox təqnidçilər iddiələr ki, vasitəçilər malin satışı qiymətinin çox hissəsini götürürler və onlar istehsalçının istehlakçı ilə vasitəsiz əlaqə yaratmasıyla ortadan götürülərsə, qiymətlər düşəcək.

Lakin gördüğümüz kimi, topdan və pərakəndəsatış ticarətçiləri çox müümən funksiyalar yerinə yetirirlər. Əgər istehsalçı onlar vasitəsilə satmazsa, o zaman bu funksiyaları özü yerinə yetirməli olacaq. Onun istehsalı yeterince böyük olmazsa, bu, sərfəli olmayıcaq. Fakt budur ki, vasitəçilərin küməyi ilə istehsalçılar məhsullarının marketingində ixtisaslaşma və böyük hacmli istehsalın üstünlüklerini alda edirlər.

Beleliklə, irəli istiqamətlənən de/inteqrasiyanın bu forması çox zaman malin istehlakçıya çatdırılmasının en ucuz yoluştur.

Lakin vasitəçilər üçün bu ümumi hal onların təqnidinin hamisının əsasız olması demək deyil. Bəzən onların gelirləri çox yüksək olur. Bu, köhnə metodlardan istifadə vasitəsilə baş verə bilər.

### **Topdansatış ticarətçisinin ortadan götürülməsi**

Son illərdə topdansatış ticarətçilərinin ortadan götürülməsi meyli var. Bu, aşağıdakılara görədir: (i) topdan sifariş verə biləcək kooperativ cəmiyyət, eynitipli dükən və supermarket kimi böyük mağazaların artması; (ii) Böyük cəhəyatların saxlanılması cəhəyacını ortadan qaldıran yol nəqliyyatının inkişafı; (iii) istehlakçıların məhsulların satışı və ya yüksək səviyyəli xidmət göstərilməsi və s. təşkil edilməsindən əmin olmaq üçün pərakəndəsatış təşkilatları üzərində bir qədər nəzarət əldə etmək istəyi; (iv) bir çox ixtisash funksiyalarını ortadan qaldıran məhsulların markalanması praktikası. Lakin başqa hallarda, topdansatış

ticarətçisinin ortadan qalxması mebel və televizor dəstləri kimi malların dəyərlərinin çox yüksək olmasına nəzərdən tutulur. İstehsalçı və pərakəndəsatış ticarətçisi arasında yaxın əlaqənin olması şəraitində və istehsalçının pərakəndəsatış özü etməsi hallarında.

Başqa tərəfdən, gördüyüimiz kimi, topdansatış ticarətçisi bu problemlə iki əsas istiqamət inkişaf etdirməkə cavab vermişdir: (a) böyük pərakəndəsatış ticarətçilərinin supermarketi adlanırdılan nağd pula satış anbarı; (b) onun tərafından təchiz olunan və qismən nəzarət edilən pərakəndəsatış ticarətçilərinin könfülli zəncirinin təşkilatçısı olması.

### **İstehsalçının malı birbaşa özünü satması**

İstehsalçının istehlakçıya vasitəsiz əməkə satışı əsasən aşağıdakı yerdərə olur: (a) o, məhsulu vasitəcizsiz satmaq istəyəndə (məsolən, piva və ayaqqabı) və elcə də məsləhət və xidmət, tamir sektorları (məsolən, tikiş məşinləri); (b) fərdi xidmət elementinin vacib olduğu yerdə (məsolən, ölçülü tikilmiş paltar); (c), çox zaman tez xarab olan mallar satanda (məsolən, pirojna və tortlar) və ya yerli məzaiyə xidmət (məsolən, çap) göstərəndə pərakəndəsatış ticarətçisi kimi çıxış edir; (d) çoxçəsidi mallar istehsal olunanda bütün mağazalar qrupu təmamilə dola bilər (məsolən, *Lyons, Mansfield* ayaqqabıları); (e) mal yüksək texnologiyalı olduqda və ya fərdi xüsusiyyətlər üçün düzəldildikdə (məsolən, avadanlıq).

## FƏSLİN QISA MƏZMUNU

- Topdansatış ticarətçiləri holding anbarları, idxlə, yarımfabrikat hazırlanması, rabitə və istismar daxil olmaqla, müxtəlif funksiyaları yerinə yetirirlər.
- Pərakəndə satış ticarətçiləri yerlərdə istehlakçılar üçün əlverişli və müxtəlif məhsulların kiçik miqdarını təklif edirlər.
- İstehlakçıların çoxalmış galirləri, artmış avtomobil sahibkarlığı və sosial dayışıklılık müxtəlif məhsul çeşidlərinin satışı ilə məşğul olan supermarketlər və ticarət mərkəzləri kimi daha böyük pərakəndə satış nöqtələrinin sayının artmasına səhəb olmuşdur. Bunların bir çoxu məhsulun Internet vasitəsilə sifariş verilməsi imkanlarını da təklif edir.

## XÜLASƏ SUALLARI

- Topdansatış ticarətçiləri istehsal prosesinə necə yardım edirlər?
- Son 30 ildə daha böyük topdansatış yerlərinin təşkil edilməsinə meylin artmasını səbəblərini göstərin.

**Əlavə məlumatlar üçün tərəfdən Internet sahifəsinə baş çəkin**



## İSTEHSAL ƏRAZİSİ

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsillə tanışlıqdan sonra siz:

- Firmanın yerinin toyin edilməsində həlledici faktorları təhlil edə;
- Sənaye yerinin təbii və əldə edilən üstünlükleri arasında forqı göstərə biləcəksiniz.

Firmanın harada istehsalla məşğul olacağına qərar verməlidir. O öz qərarını aşağıdakılardan nəzərə alaraq qəbul edir: (a) müxtəlif ərazilərdə istehsalın üstünlükleri; (b) bu ərazilərdə icarə haqlarının səviyyəsi. Belə ki, ərazidəki yerlərin icarəsinin yüksək olmasına baxmayaraq, bu ərazinin üstünlükleri digər faktorların xərcinin az olması nəticəsində firmanı oraya getməyə meylləndirir.

### 9.1 MÜXTƏLIF İSTEHSAL ƏRAZİLƏRİNİN ÜSTÜNLÜKLƏRİ

Onlar bu cür təsnif edilir: 1) tabii; 2) əldə edilmiş; 3) dövlət tərəfindən maliyyəlaşan.


#### (1) Təbii üstünlükler

Həm xammalın əldə edilməsi, həm də hazır məhsulun istehlakçıya çatdırılması xərc tələb edir. Bəzi məhsulların emal edilənəsində ilk in xammalın çoxisi hazır məhsulunkundan daha böyükdür. Bu, kömüründən istilik və qüvvə mənbəyi kimi istifadə edilən yerlərdə, məsələn, dəmir və polad istehsalında xüsusilə belədir (şəkil 9.1). Burada daşma xərclərinə xammalın yerləşdiyi (məsələn, kömür və dəmir filizi mədənlərində) və ya usanlıqla əldə edilsə bilinəcəyi (məsələn, liman yaxınlığında) yerda istehsal etməklə qənaət edilir.

Nəqliyyat xərclərində on əhəmiyyətli meyar onun məhsulun dayarına olan nisbətidir. Bu səbəbdən, kərpicin xüsusi növlərinin uzaq məsafədən daşınmasına baxmayaraq, torpaq və çinqıl yerindən çıxarılb.

Başa tərəfdən, bəzi istehsal sahələrində həzır məhsulun daşınmasına xərcləri xammalın əldə edilməsi xərclərdən çoxdur. Məsələn, dondurnma, mebel, pivo, mineral sular, metal qablar və şüşə konteynerlər. Belə hallarda firma üçün öz mallarını bazarın yaxınlığında istehsal etmək daha ucuz başa gəlir. Belə ki, *Stewards və Lloyds-un Corby-da* dəmir filizinin çıxarıldığı yerdə bir əsas zavodu vardır. T. Wall-un dondurma fabrikları əhalinin ən çox cəmləşdiyi yerlərə yaxındır və Metal Box-un bütün Britaniyaya sapalanmış 40-dan artıq konteyner emal edən fabrikları vardır.

Çayın enli mənsəbi və ya sənayenin sahildə yerləşməsi (məsələn, kimyavi maddələr, atom enerjisi) böyük miqdarda suya tələbat olduğu zaman böyük əhəmiyyətə malikdir və bu eyni zamanda, çirkəb sularının axıdılmasında da vacib rol oynaya bilər.



Şəkil 9.1 Çuquun istehsalı

Ümumiyyətə, nəqliyyatın təkmilləşməsi və yeniliklər (məsələn, elektrik enerjisi) firmalara öz xammal mənbələrindən aralınmaq imkanı verib. Bunun üçün inди firmalar kəmür hövzələrində deyil, həm işçi qüvvəsi, həm də hazır məhsul bazarı təchiz edən əhalinin sıxlığı yüksək olan orazilər ətrafında cəmləşməyə meyllidir.

Xammalın əldə edilməsi və bazarların yaxınlığında başqa istehsalın yerləşdirilməsinə qarar verərən nəzərə alına biləcək sonrakı təbii üstünlüklərdən biri də iqlimin uyğunluğudur. Belə ki, kənd təsərrüfatında torpağın neçəliyi çox zaman həllidəcidir. Lakin istehsal sahəsində belə iqlim orazinin üstünlüklerinə olaraq edilə bilər. Məsələn, *Lancashire-da* və Qərbi *Yorkshire-da* atmosferin nəmişliyi bu

şəraitlərin səni olaraq əmələ gətirilməsino qədər pambıq və yun paltarın istehsal üçün ayırma və toxuma proseslərinə yardım etmişdir.

Təbii üstünlüklər dedikdə həmcinin ucuz, ixtisassız işçi qüvvəsi ilə tam təminolma nəzərdə tutulur. Bu, müəyyən sahələrin cəlb edilməsi üçün mühüm ola bilər. Məsələn, Malta və Honkong-da.

### (2) Əldə edilmiş üstünlükler

Inkişaf etdirilmiş istehsal metodları, nəqliyyatın inkişafı, alternativ enerji mənbələrinin təmin edilməsi və yeni ixtiyarlar sahələrin yerləşməsində dayışmalarla gətirib çıxarır. Cənubi onlar təbii üstünlüklerin nisbi əhəmiyyətini azaldır. Belə ki, yüksək keyfiyyətli dəmir filizi hövzələr tükəndiyindən və inkişaf etmiş ıssullar kömür istifadəsini azaltğından çuquun sonayəni kömür hövzələrində Şərqi *Midland-da* yerləşən aşağı keyfiyyətli dəmir filizi hövzələrinə köçmüydür, cənubi indi lazımlı olan kömürün daşınması dəmir filizinkindən ucuz başa gəlir. Kömür və dəmir filizini *Dagenham-a* daşımaqla *Ford* şirkəti istehlak mərkəzində çuquun istehsal etməyə qadıdır. Ən son olaraq nömlü hava yaratmaq üçün nəməşdiricilər və suyuşaldıcılar kimi yeni ixtiyarlar istehsala müəyyən orazinin təbii faktorlarının astılığından qurtarmağa kömək edir.

Lakin biz yuxarıdakı doyişliklərin əhəmiyyətini sisirirməliyik. Hətta təbii faktorlar tamamilə yoxa çıxdıqda belə istehsal sahəsi olduğu yerdə qalmadıqda davam edir. Belə ki, polad sonayesi hələ də öz köhnə mərkəzlərinin çoxunda qalmadıqda davam edir və pambıq istehsali hələ də *Lancashire-da* yerləşir. Belə bir fikir var ki, orazinin istehsal sahəsini saxlamaq qabiliyyəti övvəlki cəlbetmə qabiliyyətindən çox güclüdür. Bu, sonayə genişləndikdə əldə edilmiş və ya insanların yaratdığı üstünlüklər görədir. Belə üstünlükler cəmləşmənin xərici qənaatlarından öyrəndiyimiz fasil 7-də geniş müzakirə edilib. Buraya ərazidəki ixtisaslaşmış işçi qüvvəsi, kommunikasiyalar, marketinq və kommersiya təşkilatları, yaxınlıqdakı köməkçi istehsal sahələri, təlim məktəbləri və s., rayonun məhsullarının geniş yayılmış reputasiyası daxildir. Bunların hamisi orazini müəyyən mali harada istehsal edəcəyinə qorar verən yeni firmalar üçün cəzbedici ədən istehsal xərclərinin azalmasına kömək edir.

### (3) Dövlət tərəfindən maliyyətəşdirilən üstünlükler

Firmaların müəyyən rayonlarda həddindən çox cəmləşdirilməsi, nəqliyyat çətinliyi, təstüklər ilə çirkənme, açıq orazilərin arlığı və s. çox

ağır sosial effektlər vərə bilər. Bundan əlavə, sənaye müəyyən arazidə yerləşdikdə onun məhsullarına tələbat azaldıqda ciddi işsizlik problemi ortaya çıxı bilər. Belə ki, son 50 il ərzində Britaniyanın ən qədim istehsal sahələrindən olan (məsələn, pambıq, gəmiqayırma və s.) kömürün yerini enerji mənbəyi kimi nəfi tutmuşdur. Bu, *Lancashire*, nəyin şimal-şərqi sahilində, Şimali *Irlandiyada*, Mərkəzi *Şotlandiyada*, Cənubi *Uelsdə* və bir sıra digər rayonlarda işsizliyə getirib çıxmışdır, çünki daha yeni istehsal sahələri *Midland-də* və Cənub-Şərqi İngiltərəyə getnməyə üstünlük vermişdir.

Bunun üçün hökumət firmaların öz zavodlarını yerləşdirərkən qərarlarına müdaxilə etməli oldu. Bu ana qədər məcburiyyətə al atmasa da, artıq işlə yüksək təmin edilmiş orazılarda sənaye inkişafı sertifikatları vermədi. Bunun əvəzinə işsizliyin ən çox olduğu yerlər - yardım zonalarına firmaları cəlb etmək üçün investisiya qrantları, regional işlə təmin mükafatları və vergidən azadolmalar formasında maliyyə güzəştləri təklif edildi. Dövlət tərəfindən təmin edilən subsidiyanın *Nissan* firması üçün *Sunderland-də* avtomobil zavodunun tikintisini başlamasında əsas stimul olmasına baxmayaraq, ərazinin mühəndis heyəti haqqında məlumat, geniş hamar sahənin əldə edilməsinin mümkünliyini və ixrac üçün port imkanlarına yaxınlıq, bütün bunların hamısı onların qəbul etdikləri qərara öz tösürünü göstərmişdi.

Bələ maliyyə üstünlükleri firma tərəfindən öz zavodunun harada yerləşdirilməsinə qərat verərkən nəzərə alınmalıdır.


## 9.2 MÜXTƏLİF ORAZİLƏRDƏ RENTALARIN SƏVİYYƏSİ

Müxtəlif orazılarda olmaq üstünlüklerindən əlavə, firma həmçinin orada olan torpağın xərcinin hər hansı bir başqa yerdeki torpağın xərcinə nisbətini nəzərə almahıdır.

Torpağın xəri qiymət sistemi ilə qararlaşdırılır. Başqa sənaye sahələrindən olan firmalar da yerləşmə üstünlüklerini axtara bilərlər. Belə ki, torpağın xəri (burada qiyməti) oraya getmək istəyen müxtəlif firmalar arasında rəqabətə müəyyən edilir. İndi on çox üdəyə bilən firmalar onun üstünlüklerini başqa yerdeki torpaqlarla müqayisədə on yüksək qiymətləndirən olur. Belə ki, öz tarixinin başlangıcında pambıq sənayesi *Clyde* şəhərində yerləşə bilərdi, çünki orası Cənub-Şərqi *Lancashire-nin* bütün təbii üstünlüklerinə malik idi. Lakin bu arazidə dərin su hövzəsi də var idil və gəmiqayırma firmaları bu üstünlük üçün əlavə ödəniş verinəyə hazır idilər. Pambıq emalçıları üçün *Clyde*

şəhərindəki yerin bu əlavə xərci *Lancashire-də* olmanın hər hansı bir əskikliyindən daha böyük idil. Beləliklə, gəmiqayırma firmaları *Clyde* şəhərində yerləşdi, pambıq firmaları isə *Lancashire-də* comləşdi.

Bunun son analizində istehsalın harada yerləşdirilməsi qəratinin verilməsi rayonun tam üstünlüklerindən deyil, onun üstünlüklerinin hər bir başqa rayonunkuna nisbatından asılıdır. Məsələn, bir çox sənaye sahələri ucuz, ixtisaslı işçi qüvvəsindən istifadə edə bilərdi və hər hansı bir şəhər mərkəzində eyni iş prinsipini götürük - dükanlar digər biznesləri sıxışdırıb çıxarıb və evlər ofislərə çevrilib.



Şəkil 9.2 Biznesin yerləşməsinə təsir edən amillər

Zaman keçdikcə əsl təbii üstünlüklər yoxa çıxa bilər, xüsusilə də elektrik enerjisi kömürün yerini aldıqca bu amil güclənir. Lakin firmalar müəyyən orazılara inkişaf noticásında eldə edilmiş üstünlük'lərə görə də gedə bilər. Buna baxmayaraq, kömür hövzasından azadolma bir çox firmalara bazarlara yaxınlaşmaq imkanı vermişdi. Digər tərəfdən, bu "yerini itirmiş" firmaların bəzilərinin müəyyən rayonlarda, xüsusilə də İngiltərənin cənub-şərqində yerləşməsinin səbəbi əsasən onların mənecərlərinin (və ya onların ailələrinin) orada yaşamaga üstünlük vermişdir. Yerləşməyə təsir edən müxtəlif amillər Şəkil 9.2-də yenkləndirilib.

## Qloballaşma

Qloballaşma dünyannı bir çox iqtisadi sahələrinin birinin digərindən daha da asılı vəziyyətə düşməsinə gətirib çıxaran bir prosesdir. Son 20 ildə nəqliyyat xərcərinin azaldılmasının məhsulun hər bir tərkib hissəsinin istehsalını az xərcle və müvafiq keyfiyyətdə istehsal edə biləcək ölkədə cəmləşdirən transmilli əməkdaşlığı gətirib çıxmışdır. Milli və regional sərhədlər indi dəha az əhəmiyyət kəsb edir və avtomobilin ehtiyat hissələri artıq bir sırada ölkələrdə istehsal edilməkdədir. ABŞ, Almaniya, BK, Fransa və Yaponiyada bir sırada işçilər artıq xaricdən sahib olduğu şirkətlərde çalışırlar. *McDonald's*, *Coca-Cola* və *Guinness* kimi bir çox dünya şöhrəti şirkətlər mərkəzsizləşdirilmiş idarəciliyik strukturuna malikdirlər. Eyni zamanda, bazarlar peyk televiziya kanalları misalında ümumdünya informasiya vasitələrinin köməyiylə qloballaşır. cünki bütün şəhərlərdə modəlyer geyimləri və musiqi ifa torzində olduğu kimi burada da zövqlər eynidir. Tanzimləyici manecələrin beynəlxalq maliyyə axınlarına doğru azaldılması ümumdünya maliyyə bazarlarının integrasiyasına gətirib çıxmışdır. Sərməyə axınları informasiya texnologiyasının inqilabı sayəsində ölkələr arasında hərəkət etməsinə imkan vermişdir. Son 25 ildə bu əsas dayışıklılıkların nəticəsi qlobal iqtisadiyyatda pəşə və galirlərin bələdiyyətlərinin çoxalmasıdır.

## FÖSLİN QISA MƏZMUNU

- Firmalar müxtəlif ərazilərdə faydaya əsaslanan istehsalın yerləşdirilməsi və müxtəlif ərazilərdə icarə haqqının səviyyəsi haqda qərara gəlirlər.
- Xüsusi yerləşmənin tabii, əldə edilən və ya dövlətin zəmanət verdiyi üstünlükleri ola bilər.
- İstehsalda artan qloballaşma və maliyyə bazarlarına dövlətin müdaxilə həcmünün azadılmasına qlobal iqtisadiyyatda daha böyük sorvətin yaradılmasına və milli iqtisadi manecələrin əhəmiyyətinin azadılmasına səbəb olmuşdur.

## XÜLASƏ SUALLARI

- Süxə istehsal edən şirmanın yerləşmə qərarını tohlil edin.
- BK-nın sənayesinin dəha qədim sahələrinin yerləşməsinə göstərilən tösürü təsvir edin.
- "Qloballaşma"nın mənasını izah etməyə çalışın.

**Əlavə məlumatlar üçün tarəfdən Internet sahifəsinə baş çəkin**

## İSTEHSAL AMİLLƏRİNİN BİRLƏŞMƏSİ

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fesilə tamışından sonra siz:

- İstehsalın dəyişkən və sabit faktorlarını bir-birindən fərqləndirir;
- Məhsuldarlığın azalması qanununu izah edə;
- İstehsal faktorlarının bir yərə necə cəmləşdiriyini izah edə biləcəksiniz.

İstehsalın ən sada forması da ən azı iki istehsal amili tələb edir. Hətta göydən düşən sıyıq bəzə təbiətin hədiyyəsi olsa da, toplanması üçün əmək lazım olmuşdur. Buna baxmayaraq, amillər çox zaman müxtəlif nisbətlərdə birləşdirilə bilər. Eyni miqdarda beton əllerində bel olan insanlar və ya betonqarışdırıcıları olan bir nəfər tərəfindən qarışdırıla bilər.

Bunun üçün hər bir sahibkar istehsalı planlaşdırarkən hər bir amildən nə qədər istifadə edəcəyinə qərar vermelidir, çünki onun məqsədi öz istehsal amillərini əla birləşdirməkdir ki, onlara edilən xərclər maksimum mənfaət götərsin. Onun qərarının hər hansı bir ümumi principini tapa bilarıkmı? Gəlin istehsal amillərinin müxtəlif nisbətlərdə birləşdirilməsinə görə fiziki qazancların necə dəyişməsini öyrənək.

### 10.1 GƏLİR'LƏRİN AZALMASI QANUNU

Ümumi istehsalda başqa amillərin miqdaları artırılacaq hər hansı bir amilin təklifi sabit qaldıqda neyin baş vermemi hələ XIX əsrin ortalarında bir klassik iqtisadçı tərəfindən *Gəlirlərin azalması qanununda* göstərilib. Qanunu izah etməyiniz üçün fərqli etməliyik ki:

(1) İstehsal yalnız iki amildən ibarətdir;

- (2) Dəyişen amilin bütün vahidlərinin effektivliyi eynidir – bir vahid digərinin tam əvəzedicisidir;
- (3) Heç bir müşayiətəcisi işləmə və ya taşkilat dəyişikliyi yoxdur.

Bu fərziyyələr edildikdə, qanun aşağıdakı kimi başlaya bilər. Bir amil sabit saxlanılıb lakin dəyişen amilin əlavə vahidləri ona əlavə edilirsa, zaman keçdikcə dəyişen amilin əlavə vahidinin noticəsi olan ekstra məhsuldarlıq tədricən azalır. Dəyişen amilin ekstra vahidindən irəli gələn əlavə məhsul *marjinal məhsul* adlandırıldıqdan qanun *tədricən azalılan marjinal məhsuldarlıq* da adlandırılır.

Klassik iqtisadçılar qanunu torpağı sabit faktor olması və sabit olan torpaq sahəsi üzərində işləyən işçilərin sayıının dəyişməsi fərziyyəsi üzərində qurmuşlar. Tutaq ki, kartof istehsal edilir. 10.1-ci cədvəl yalnız fərziyyəyə əsaslanan qazancı göstərir.

**Cədvəl 10.1** İşlədilən işçi qüvvəsi sayıının dəyişdirilməsi nəticəsində kartof məhsulundə dəyişikliklər

Sabit torpaq vahidi üzərində çalışıv insanların sayı	Ümumi məhsul	Qazanc (50 kg) ortalamama məhsul	Marjinal məhsul
1	2	2	2
2	16	8	14
3	54	18	38
4	80	20	26
5	95	19	15
6	108	18	13
7	120	17,1	12
8	130	16,2	10
9	138	15,3	8
10	142	14,2	4
11	142	12,9	0
12	132	11	-10

#### Qeydlər:

- (a) Ümumi məhsul istifadə edilən amillərdən gələn ümumi qazanclar (sentner);  
(b) Ortalama məhsul adəmباşına düşən ortalama qazançdır. O bərabərdir:

Ümumi məhsul


İşçilərin sayı

- (c) Marjinal məhsul işçi qüvvəsinin marjinal qazancına aididir və işçi qüvvəsinin bir nəfər artmasıyla əldə edilən ümumi məhsulə olan əlavəyə bərabərdir. Yəni

macinal məhsul -  $\{n+i\}$  insanların əməmi məhsulun məsələ əməmi məhsuluna bərabərdir;

- (d) Ortalama məhsul və məjiniyal məhsul arasında əsaslı əlaqə var. Məjiniyal məhsul ortalama məhsulu və, maksimum olduğunda bərabər olur (şəkil 10.1). Bu əlaqə öyrəni göstərməlidir. Məjiniyal məhsul ortalama məhsuldan çox olduğunda əlavə içərim geliri bütün işçilərin ortalama məhsulunu artıracaq. Digər tərəfdən, məjiniyal məhsul ortalama məhsuldan aşağı düşən kimi əlavə işçi ortalama məhsul azaldacaq.

(e) Beləliklə, ortalama məhsul nö qərix, nə də düşü, yəni maksimumundadır. Bu, məjiniyal məhsulun ortalama məhsulus bərabər olmasından irəli gəlir. Bu əlaqə səda misallı aydınlaşdırıldı bilar. Fəzə edlik ki, 20 zərbə erdirilir və onun vuruş ortalaması 60 xaldır. İndi sonrakı zərbələrində 60-dan yuxarı, deyik ki, 102 xal yığacaq, onun ortalaması 62-iyə qədər artacaq. Əgər 60-dan aşağı yığarsa, deyik ki, 18 - onda onun ortalaması 58-ə düşəcək. O, 21-ci zərbəsində tan 60 xal yığarsa, onun ortalaması dəyişməz olaraq 60 qələcəcək.



**Şekil 10.1** Məşğul əhali sayı ilə orta və mərjinal məhsuldarlıq arasında əlaqə

Bizim misal faktörün fiziki məhsuldarlığının onu başqa faktorla müxtəlif nisbatlarda birləşdirməkla deyisdirilə bilinməsini göstərir. Belə ki, 4 nəfər sabit torpaq sahəsində işlədirilir, marginal məhsul 13 cwt-dir (ingilis senteri - red.). 8 nəfər olduqda marginal məhsul yalnız 5 cwt olur. Hər işçiye düşən maksimum galır verilişli torpaq sahəsində 4 işçi olanda əldə edilir. Azalan gəlirlər işçi qüvvəsi torpaq üçün mükəmməl əvəzədici olmamışda baş verir. Nöticədə işçi sayıni artırmaqla ümumi məhsul artır, lakin azalan dərəcədə maksimum galır yalnız hər işçiye

düşen torpaq miqdərimi artırmaqla əldə edə bilerik – 8 nəfərə ikiqat torpaq lazım olacaq. Digər haldə tədrisən 3 işçidən sonra eləvə işçidən gələn eləvə galır proqressiv olaraq azazır. 11 işçi işlədildikdə əks istiqamət alır. Bu, marginal məhsuldur və bundan sonra mönfi olur. Bu zaman ümumi məhsul tamamilə azazır.

#### Gəlirlərin azalması qanununa aid bəzi mühüm məsələlər

Yanlış anlamının karşısını almak için azalan gəlir qanununa aid müvyyən əsaslı məsələlərə diqqəti cəlb etmək yaxşı olardı.

- (1) Döyişen amilin vahidləri birtərkiblidir. İşçi qüvvəsinin marjinal məhsulu düşmür, çünki daha az effektili işlər həyata keçirilir. Azalan gəlirlər sabit torpaq sahəsində çox işçi işlədildikdə əmək gəlir və fiziki baxımdan əmək və torpaq yətərliliyi əvəzəcidi deyil (başqa cür olsaydı, bütün dünyaya yemək cəhiyatı üçün bugda yetişdirə bilməzdii; əlavə torpaq lazımlı olmazdı, çünki məhsuldalarlıq sadəcə olaraq insanların çıxaldılmasına ilə artardı);

(2) Qanun yalnız bir amil sabit qalanda tətbiq edilir (faktorların hər iksi döyişdirilsə, "həcm" döyişməz qalır);

(3) Qanun amillər yalnız müəyyən nisbatda birləşdirilməyənəndə tətbiq edilə bilinəz. Məsələn, sizə hər hansı bir məhsuldalarlıq alda etmək üçün bir noşər lazımdırsa, o zaman işçilərin sayının bir-bir arturnılması məhsuldalarlığı heç artrırmayacaq; yəni marjinal məhsul sıfırdır. Qanunun istifadəsi üçün faktorların birləşdirilə biləcəyi nisbatər dəyişən olmalıdır. Bunun üçün qanun çox zaman dəyişən nisbatər qanunu adlandırılır;

(4) Qanun heç bir iqtisadi fərziyyə və ya nəzəriyyə formalasdırırmır. O, sadəcə texnikidir, fiziki əlaqələri qeyd edək. Əlavə işçinin fiziki məhsuldalarlığı fermer üçün neçə nəşərin işləyəcəyinə qərar vermək üçün mühüm olsa da, onun qərarını müəyyən etməyəcək. Bizi həmçinin əlavə işçinin alternativ amilin xərcinə nisbatən xərcini bilməliyik. Yəni biz texniki göstərici ilə texniki əlaqələrin hər iksini nəzərə almamalıyıq;

(5) Üsullarda heç bir dəyişilmə yoxdur.

## Gəlirlərin azalması qanununun praktiki istifadəsi kombinasiyası

Qanun hem bizim gündelik hayatımız, hem de iqtisadeğin nəzəri analizi üçün əhəmiyyətlidir.

Birincisi, o, dünyanın bir çox bölgələrində, xüsusən də uzaq şərqdə yaşayış standartlarının aşağı olduğunu izah edir. Artan əhali sabit torpaq

sahəsini bəcərir. Marjinal məhsul və beləliklə də ortalama məhsul aşağı düşür və buna görə də yaşayış soviyyosının standartı da dəyişir.

İkincisi, o, sahibkarın istehsal amillərinin tarazlığını necə alda edə biləcəyini göstərir. Buraya qədər biz 2 amilin – torpaq və işçi qüvvəsi amillərinin olmasına və torpağın sabit olmasını fərz etmisdik. Fərz etsək ki, burada başqa bir dəyişən amil, deyək ki, kapital da var, onda fermer işçi qüvvəsinə kapital ilə necə birləşdiricəyinə qərar verməlidir.

O, amillərə çəkilən xərcin maksimal məhsuldarlıq veracəyinə əmin olmaq istoyır. Bu, əsasən istehlakçının öz xərclərini bələşdirmək istədiyi zaman üzəşdiyi problemlə cynidir. Eynilə də istehlakçı öz istifadə həddini sahib olduğu əsəridən miqdarnı azaltmaq və ya artırmaqla tarazlaya bildiyi kimi, sahibkar istehsal vasitələrinin marjinal məhsuldarlığını başqa amillə iləştdiyi göstərici vasitəsilə müəyyən edə bilər. Məsələn, eyni miqdarda hündürlükdə çox insan və az torpaqdan istifadə etməkla istehsal edilə bilər (intensiv əkinçilik) və ya əksinə, az insan və çox torpaqdan istifadə etməkla (ekstensiv əkinçilik) istehsal edilə bilər. Beləliklə, gəlirlərin azalması qanunu azalan marjinal istifadə qanununun parallel rolunu oynayır – onların hər ikisi gəlir həddinin necə dəyişdirilə bilməsini göstərir (nozəri olaraq burada fərq vardır, marjinal istifadədən fərqli olaraq, marjinal məhsuldarlığı fiziki və ya pul baxımlarından ölçü bilər).

## 10.2 DƏYİŞKƏN AMİLLƏRİN OPTİMAL KOMBİNASİYASI

Dəyişən amillərə qoyulmuş xərcdən maksimum faydanın necə alda edilməsi istehlakçının öz məhdud gəlirlərinin xərclənməsindən maksimum fayda alda etməyə çalışması probleminin həlliinə oxşayır. İstehlakçı müəyyən mal vahidinin istifadəsinin onun qiymətinə nisbatına fikir verir. Eynilə də amil dəyişən olduqda sahibkarın onların hər birindən nə qədər istifadə etməsi onun məhsuldarlığının xərcinə nisbətindən asildir.

Gəlin müəyyən məhsul (məsələn, kartof) istehsal etmək üçün istifadə olunan işçi qüvvəsi və kapital misalına qayıdaq. Sahibkar tarazlığı, yəni işçi qüvvəsi və kapital kombinasiyasını yenidən dəyişməyəcək, bunu o zaman edəcək ki, hər ikisine xərclədiyi sonuncu funt üçün eyni miqdarda məhsul alda etsin. Məsələn, fərz edək ki, işçi qüvvəsinə xərclənmiş son funt kapitala xərclənən son funtdan daha çox kartof istehsal etməyə imkan verəcək, sahibkarın kapitala verdiyi

funtdan işçi qüvvəsi almaq üçün istifadə edəcəyi aşkardır. Çünkü bu onun ümumi fiziki faydasını artıracaq.

Lakin işçi qüvvəsi və kapital müxtəlif vahidlərdə olur və ya müxtəlif dəyərləri olan vahidlərdə. Belə ki, biz bir nəfərin məhsuldarlığını kapitalın bir vahidindən (məsələn, mexaniki dörmük, toxu) ilə vasitəsiz müqayisə edə bilmərik; biz onların nisbi dəyərlərini nozər almalyıq. Əgər 1 insanın xərci mexaniki toxanının 1/3-i olsa, o zaman insanın marjinal məhsulu mexaniki toxanının 1/3-i olmalıdır ki, edilən məsraf üçün eyni qazanc versin. Belə ki, sahibkar dəyişə bilən amillərin kombinasiyasında tarazlığı yalnız əsas əlaqəni qurduqda alda edə bilər:

$$\frac{\text{A istehsal vasitəsinin marjinal məhsulu}}{\text{A istehsal vasitəsinin qiyməti}} = \frac{\text{Z istehsal vasitəsinin marjinal məhsulu}}{\text{Z istehsal vasitəsinin qiyməti}}$$

Buna görə, evdar qadın mal aldığı kimi, sahibkar qiyməti düşdükdə istehsal vasitələrini daha çox, qalxdıqda isə daha az alımaq çalışacaq. Fərz edək ki, əməkhaqqı artur, lakin işçi qüvvəsinin marjinal məhsuldarlığı dəyişməz qalır. Yuxarıda göstərilən əsas əlaqə pozulmuşdur. Bu vəziyyəti bərpa etmək üçün əməyin marjinal məhsulunu qaldırmak, kapitalı azaltmaq lazımdır. Azalan gəlirlər qanunu bunu necə edə biləcəyimizi göstərir: daha az işçi qüvvəsinə daha çox kapitalla kombinasiya etmək. Qisası, əməkhaqlarının artımı işçi qüvvəsinin məhsuldarlığının müvafiq artımı ilə müşayiət olunmazsa, maşınları işçi qüvvəsilə əvəzətmə meyli olacaq.

Yuxarıdakı səbab Britaniyada İrlandiya ilə müqayisədə kənd təsərrüfatında niyə daha çox kapitalın müəyyən miqdardı işçi qüvvəsi ilə kombinasiya edilməsini izah etməyə kömək edir: nisbi qiymətlər müxtəlifdir. Eynilə də torpaq işçi qüvvəsi kimi dəyişkən olarsa, kənd təsərrüfatı (Kanadadakı kimi) torpağın nisbətən ucuz olduğu yerde ekstensiv və nisbətən baha (Britaniyadakı kimi) olduğu yerde intensivdir.

Azalan gəlirlər qanununun 3-cü tətbiqi bir və ya daha artıq faktora kombinasiya edildikdə məhsuldarlıqda dəyişmələrlə əlaqədar xərclərin necə dəyişməsini göstərməkdir. Bu bizim indi müraciət edəcəyimiz məsələdir.

## FƏSLİN QISA MƏZMUNU

- Məhsulların istchsalı və xidmətlər təminatına istehsal faktorları cəlb edilir.
- İstehsalın nəzərdə tutulan faktorları dəyişkən (istifadə edilən məbləğ dəyişir) və ya sabit (istifadə edilən məbləğ dəyişməz) ola bilər.
- İstehsalın hər hansı bir faktoru, məsələn, torpaq, sabitdirse, əlverişsizliyin azaldılması qanunu dəyişkən faktorun artan kəmiyyəti tətbiq edildiyində, ilk olaraq məhsulin artırıldığını, lakin məməkün qədər zirvəyə çatacağını və hətta əyilməsini də nəzərdə tutur.
- İstehsalın dəyişkən faktorlarının en əlverişli kombinasiyası hər bir faktorun qiymətinə müvafiq əlavə məhsulun digər bir faktor(lar)ın qiymət(lər)inə müvafiq əlavə məhsula bərabər olduğunda əldə edilə bilər.

## XÜLASƏ SUALLARI

- Kömürün açıq dağ işlərinə cəlb edilmiş istehsal faktorlarını müəyyən edin.
- Müəyyən etdiyiniz faktorlardan (1-ci sualda) hər hansı biri sabitdirmi?
- Məhsuldarlığın azalması qanunu açıq şəkildə kömür istehsalında tətbiq edilmişmi (cavabınızı izah edin)?

Əlavə məlumatlar üçün tərəfdən Internet sahifəsinə baş çəkin



## ƏN GƏLİRLİ MƏHSULA YÖNÇƏN QƏRAR

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fassılla tanışlıqdan sonra siz:

- Normal və normadan artıq gəliri bir-birindən fərqləndirə;
- Sabit xərclərin xüsusiyyətlərini izah edə;
- Sağlam rəqabətin bazar şərtlərini göstərə;
- Sağlam rəqabətdə firmaların rəftarını təhlil edə bilərsiniz.

## 11.1 İSTEHSAL XƏRCLƏRİ

### Alternativlərdən istifadə edilmədikdə yaranan xərclər

Fərz edək ki, bir nəfər şirniyyatsatan dükən sahibi olur. Həmçinin fərzi edək ki, o, ehtiyatından 500 £ bu biznesə qoyur və il ərzində gəliri 10.000 £-dir. çıxarı isə 5.500 £. Cox güman ki, o öz illik gəlirinin 4.500 £ olduğunu söyləyəcək. Lakin doğrudan da bu bələdirmi? İqtisadçı "yox" deyəcək.

Buna səbəb iqtisadçının pul xərcləri ilə deyil, istehsal vasitələrinin en yaxşı alternativ istehsalda istifadə edilməsi ilə qazana biləcəyi üstünlük xərci ilə maraqlıdır. Bu xərclər müxtəlif anlayışlarla aşağıdakılara təsir edir: (a) iqtisadçının "qazancları" konsepsiyası və (b) müəyyən istehsal vasitələri alternativ istifadəyə çevrilə bilmədikdə qısa müddədə istehsalın aparılması dərəcələri.

### Üstünlük xərcləri və qazane

Yuxarıdakı dükən sahibinin 5.500 £-lik pul məsrafı mütləq xərclər adlandırmılır. Lakin istifadə edilməmiş alternativlər baxımından xərclərə yanaşsaq, o zaman dördüncü dükən sahibinin müəyyən "nəzərdə alınmamış xərclər" idə vardır. Bu onun öz kapital və işçi qüvvəsindən istifadə etməsinə baxmayaraq, hər ikisinin istehsalın alternativ istiqamətlərində istifadə etdikdə mükafat əldə edə bilməsi imkanları ilə bağlıdır.

Məsələn, deyak ki, onun kapitalı başqa bir yerə 12 %-la qoyula bilərdi. Beləliklə, burada illik 60 £ nəzərə alınmamışdır, eynilə də onun öz işçi qüvvəsi ilə. Fərəz edəcəyik ki, ildə 2.940 £ qazancı olan mağaza meneceriyi onun sonrakı on çox qazançlı yeridir. Beləliklə, onun qazancından götürülen "mütəqəxclər" dən əlavə 3.000 £-lik nəzərə alınmamış xərcləri var.

### Normal qazanc

Lakin biz hələ mətbədən uzaqlaşmamışıq. Dükən sahibi bilir ki, hətta şirniyyat biznesində qeyri-müəyyənlik nəticəsində müəyyən miqdarda "təhlükə" vardır - əgər, sadəcə, başqası üçün işləsəydi, qaćıla biləcək təhlükə. Bunun üçün dükən sahibi an azı müəyyən minimum qazanc, deyak ki, ildə 500 £ ayrılmalıdır ki, öz biznesini qura bilməyə hazırlaşın, yəni işgüzar adam ola bilsin. Bu mümkin qazanc səviyyəsini əldə edə bilərsə, o, başqa biznes sahəsinə getmək və ya maaş alan mağaza meneceri olmaq istəyə bilər. Belə ki, digər xərə növü (normal qazanc adlandırdığımız) bütün digər faktorlar öz üstünlük xərclərimi ödədikdən sonra işgüzar adamı müəyyən sənayedə saxlayan minimum qazancdır. Normal gölər xəredir, cümlə o qarşılınmazsa, müəyyən biznes sahəsində işgüzar adamla tomanit yoxa çıxacaq.

Bunun üçün bizim aşağıdakı xərclərimiz var: mütəqəxclər, nəzərə alınmamış xərclər, normal qazanc. Bütün bu xərclərin qarşılınmamasından sonra əlavə olan hər şey "normal", "anormal" və ya "xalis" qazandır. Bizim misalın şərtlərinə görə aşağıdakıları əldə edirik:

	£	£
Ümumi qazanc		80.000
Ümumi xərclər: <i>Mütəqə</i>	44.000	-
<i>Nazərə alınmamış</i>	24.000	
<i>Normal qazanc</i>	4.000	72.000
<i>Anormal qazanc</i>		8.000

### Sabit və dəyişkən xərclər

Biz analiz məqsədləri üçün xərcləri *sabit* və *dəyişkən* xərclərə bölcəyik.

*Sabit xərclər* firmanın məhsuldarlığı ilə mütəqənisibatda dəyişməyən xərclərdir. Onlar bölməməyən faktorların, məsələn, binaların, maşınların xərcləridir. Onlar ona görə ortaya çıxır ki, texniki və ya başqa

səbəblərdən belə faktorlar müəyyən miqdardır və ya ölçündə əldə edilməlidir, lakin bir dəfə əldə edildikdən sonra əlavə xərcsiz bir müddət istifadə edilə bilərlər. Hətta istehsal olmadıqda belə sabit xərclər ödənməlidir və onlar hətta istehsal sürtütlə genişləndəndə eyni qərər.

*Dəyişkən xərclər*, digər tərfdən, istehsal ilə əlaqədar dəyişən xərclərdir. Onlar dəyişkən faktorların xərcləridir. Məsələn, operativ işçi qüvvəsi, xammal; istehsal artırdıqda dəyişkən xərclər artır.

Praktikada dəyişkən və sabit xərclər arasında mütəqəx kət çəkmək əntəndir: fərqli əslinde aşağıdakı kimi nəzərdə tutulan vaxtdan asılıdır. Cari istehsal qazancısız olduqda sahibkar istehsalı azaltmağa məcbur olacaq. İş vaxtından əlavə iş olmayıcaq; əgər lazımdırsa, işçilər həftə sonunda evə buraxılır. Zaman keçdiyek, bir çox faktorları dəyişən olmuşdur - inzibati heyət, sətciyələr, tədqiqat əməkdaşları və qazancılar onlara olan məsrəfləri ödənmədikdə onlar da buraxıla bilərlər. Faktor onun avaz edilə - edilməyəcəyi barədə qərar qəbul etmək lazımdır kimi dəyişkən olur, cümlə o zaman faktorun alternativ istifadələri nəzərə alınmalıdır. Tədricən maşınlar dəyişməlidir; hətta onlar dəyişkən xərc əsərlər bilər. Qərar indi bىزnesdə qalmağın sərfli olub-olmamasını halında qəbul edilməlidir.

Sabit və dəyişkən faktor və xərclər arasındaki fərqləndirmə 2 tərəfdən faydalanan. Birinciisi iqtisadi təhlildə bu təklif şərtlərindəki fərqlər arasında seçim vasitəsidir. Bu fərqlər nəzərdən keçirilən müddəti fərqləndirdiyimizə görə baş verir. İqtisadçı vaxtı qısa və uzun dövrlərə bələd. Qısa dövərən azı bir sabit faktoru olan dövr kimi tarif verilir. Bunun üçün iş vaxtından əlavə işləmek və daha çox xammalın istifadəsi ilə təklif tənzimlənə bilər, də, sabit zavod və təşkilat yerdəyişməsi üçün vaxt çox azdır. Belə ki, qısa müddətdə, bəzi faktorlar sabit olduğundan, sahibkar müəyyən istehsal üçün onun on yaxşı mümkin kombinasiyasını əldə edə bilmir. Lakin uzun müddətə təklif yalnız dəyişkən faktorların deyil, həmçinin sabit faktorların dəyişməsi ilə tənzimlənə bilər. Faktorlar bir dənə münkün olan on yaxşı şəkildə kombinasiya edilə bilər və gördüyümək kimi, verilmişə qıymətdə dənə çox təklif edilə bilər.

İkinciisi, sabit və dəyişkən xərclər arasında fərqlənmə işgüzar adamı qısa müddət ərzində istehsalı davam etdirib-etdirməyəcəyinə qərar verərək vacibdir. Uzun müddətdə bütün istehsal xərcləri sabit və dəyişkən olaraq ödənməlidir. Lakin qısa müddətdə sabit xərclər hətta istehsal olmadıqda belə qərər. Onların dəyərini birdəfəlik ödəyiblər, sadəcə ona görə ki, hətta istehsal başlaya biləcəyindən əvvəl bəzi faktorların olmasının vacib idi. İstehsalı dayandırmaqla yalnız dəyişkən xərclərə qənaət edilir və beləliklə onlar gəlirlərlə ödənilərsə, işgüzar adam istehsal etməyə davam edəcək.


Bu cür xərclərdən olavaş alda edilən hər şey onun sabit xərclərini ödəməyə kömək edir.

## 11.2 MƏHSUL İSTEHSALI ARTDIQCA XƏRCLƏR ÖZÜNÜ NECƏ BÜRÜZƏ VERİR?

### İstehsal xərcləri və azalan marginal məhsul arasındaki əlaqə

Göllərin azalması qanununu müzakirə edərkən faktorların miqdarı və onların qazanclarına bizi yalnız fiziki baxımdan yanaşmışdıq. Bu faktor digər faktorlarla müxtəlif nisbatlarda kombinasiya edildikdə göllərin necə dayışmasını göstərmək üçün vacib idi.

Lakin intüktün olduğu qədər çox qazanc alda etmək istəyi olan sahibkar faktorların fiziki miqdarı və onların qazancları ilə deyil, pula çevrilən miqdardır. Bu zaman o, müxtəlif məhsuldarlıqla xərclər və göllərlər arasındaki fərqi daha aydın göra və beləliklə, hansı məhsuldarlığın maksimal qazanc artırıcılığını qərar verə bilər (cədvəl 11.1-a bax). Bunun üçün bizim birinci vəzifəmiz istehsal artıqda xərclərin necə dəyişə biləcəyini tapmaqdır.



**Şəkil 11.1** Məhsul və xərclər arasındakı əlaqə

Biz istehsal faktorlarının alınmasında xalis rəqabətin olmasına fərqli edəcəyik – hər şirmanın tələbatı ümumi təklifi nəzərən o qədər kiçikdir ki, tələbatdakı hər hansı bir dəyişiklik bu faktorların qiymətinə təsir etməyəcək. Tərifə əsasən qısa müddədə sabit faktorlar olmalıdır və azalan göllərlə qanununda bir dəyişik faktor sabit faktora artan

miqdardarda tətbiq edildikdə bir müddəlik marginal məhsul tədricən azalacaqdır.

Bu, istehsal genişləndikdə xərclərə necə təsir edir? Fərqli edək ki, iki faktordan istifadə edilir, onlardan biri sabitdir. Əgər dəyişik faktorun hər olavaş alvdinin xərci eynidirsə, lakin hər olavaş alvdən istehsal artırısa, işgülər adam dəyişik faktora çəkdiyi hər hansı bir olavaş xərc üçün artan sayıda istehsal alda edir. Başqa sözlə, istehsal genişləndikdə, istehsalın hər olavaş alvdinin xərci azalır. Dəyişik faktorun marginal məhsulü azaldıqca, istehsalın hər olavaş alvdinin xərci artır. Taşķılın olavaş alvdinin istehsal xərci *marginal xərc* (*marginal cost* = *MC*) kimi tanınır.

**Cədvəl 11.1** Toyuq hinaları tikon A. Cluck-in xərcləri

Məhsul istehsalı vahidləri	Sabit xərc (FC)	Ümumi dəyişen xərc (VC)	Ümumi xərc (TC)	Marginal xərc (MC)	Ortalama sabit xərc (AFC)	Ortalama xərc (AVC)	Ortalama xərc (ATC)
0	10.000	-	-	-	-	-	-
10	10.000	2.000	12.000	200	1.000	200	1.200
20	10.000	3.400	13.400	140	500	170	670
30	10.000	4.400	14.400	100	335	146,7	480
40	10.000	5.400	15.400	135	250	135	385
50	10.000	6.750	16.750	185	200	135	335
60	10.000	8.600	18.600	240	167	145	310
70	10.000	11.000	21.000	300	142,9	157	300
80	10.000	14.000	24.000	390	125	175	300
90	10.000	17.900	27.900	510	111,1	198,9	310
100	10.000	23.000	33.000	660	100	230	330
110	10.000	29.600	39.600	840	91,1	269,1	360
120	10.000	38.000	48.000	-	85	316,7	400

### Qeydlər:


$$TC = FC + VC \text{ - dir (N vahidinin)}$$

- MC istehsalın olavaş alvdinin istehsal edilməsinə çəkilən olavaş xəredir. Yəni N-ci vahidin MC-si = N vahidin TC-si çıxılsın (N-1) vahidin TC-si. Burada istehsal 10-luq vahidlərə göstərilmişdir və beləliklə, ümumi xərcdəki fərq 10-a bölünməlidir.
- N vahidin AFC-si = FC/N
- N vahidin AVC-si = N vahidin TCV-si/N

- (4)  $ATC = N$  vahidin TC-si/N  
 (5)  $MC$  və  $ATC$  və  $AVC$  əlaqəsi marjinal məhsul və ortalama məhsul əlaqəsi ilə eynidir, yəni  $MC$  həm də  $AVC$  ilə hər ikisinin minimum olduğu yerde kəsilir. Marjinal məhsul və ortalama məhsul məsaldə göstərdiyimiz səbəbə keçəcəkdir.

Bu ayrırlar qrafikdə göstərilə bilsət (şəkil 11.2). Yuxarıdakı nticələr diaqram şəklində təqdim edilir.

3-cü cədvəl məhsul və xərclər arasında olağanlı göstərir. Mümkün olduğu qədər sadə saxlamağa çalışdığımız rəqəmlər toyuq hündür tikon **A. Cluck** firmasının. Sabit xərclər (*fixed cost - FC*) 1.000 £ dəyərindədir və dəyişkən xərclər (*variable cost - VC*) artırıldığda məhsuldarlıq artır. Çünkü burada artan marjinal məhsul var; nticədə  $MC$  düşür. Bunun *ortalama ümumi xərcə* ( $ATC$ ) taxminən 75 vahid istehsal edənə qədər təsiri vardır. Bundan sonra sabit faktorlar daha intensiv işlədiyiindən azalan göllərlə  $ATC$  oyrisinin artmasına səbəb olur.



Şəkil 11.2 Xərc ayrırları

Əyrilər arasında aşağıdakı olaqlər qeyd edilməlidir:  
 (1)  $AVC$  və  $AFC$ -nin şaquli toplanması  $ATC$ -i verir;

- (2)  $AFC$  düzbucaqlı hiperboladır, çünki  $AFC$  vurulsun istehsal vahidləri = K (konstant);  
 (3)  $MC$  ayrisi  $AVC$  minimum  $ATC$ -dən daha az məhsul istehsal olunduqda olur;  
 (4)  $AVC$  yalnız dəyişkən faktorun gölləri maksimum olduqda minimum olur. Lakin  $ATC$ -ya baxıldığda sabit faktorun xərci də nəzərə alınmalıdır və  $AVC$  qalxmaga başıldıqdan sonra belə düşməyə davam edir.  $AVC$   $AVC$ -nin qalxdığından böyük dərəcədə düşərsə,  $ATC$  düşməyə davam edəcək.

### 11.3 XALIS RƏQABƏT

Firmanın qazanclarının maksimum həddə çatması qiyamətləndirmək üçün biz aşağıdakılardan bilməliyik:

- (a) Onun müxtəlif məhsullarını sata biləcəyi və onun müxtəlif istehsal faktorları miqdarının ala biləcəyi qiyməti;  
 (b) Onun daha yüksək qazanc əldə etməsi, başqa sahəyə daxil olmaq üçün müştəqil olub-olmadığı.

Hər iki fikir bizi mövcud rəqabətin öyrənilməsinə səvg edir.

Rəqabətin dərəcəsi dəyişə bilər. Lakin biz öz analizimizi haradansa başlamalıq və beləliklə, başlamaq üçün sadələşdiricə *xalis rəqabətin* mümkün olan rəqabətin yüksək dərəcəsinin olmasını fəzə edəcəyik. Bunun üçün bə faslin qalan hissəsində və bundan sonrakında biz modelimizi *xalis rəqabət fəriyyəsi* üzərində quracaqıq. Sonralar bu fəriyyələr *inhisarçı rəqabət* formallarına imkan verməklə həqiqətə dənə yaxın olmaq üçün dəyişdirilə bilər.

#### Xalis rəqabət üçün lazımlı şərait

Xalis rəqabətin mövcud olması üçün mülayyən şərtlər olmalıdır. Bunlar aşağıdakılardır:


##### (I) Nisbətən kiçik satıcı və alıcıların çox olması

Bir şərt budur ki, tələbə nisbətən çox sayıda satıcılar, təklifi nisbətən isə çox sayıda alıcı olmalıdır.

Bazardakı tələbə nisbətən çox sayıda satıcı varsa, hər satıcı bunu biliəcək, çünki o, ümumi istehsalın o qədər kiçik miqdardını təklifi edir ki, öz istehsalını ümumi təklifi və beləliklə də onun hazardakı qiymətinə təsir etmədən artırıb və ya azalda bilər. Başqa sözə, o, bazar qiymətinə


verildiyi kimi qəbul etməli və mövcud bazar qiyməti ilə hər hansı məqdarda sata bilər. Qisasi, o, *qiymət qəbul edəndir*.

Biz (a)-nın bir tam kimi sənayenin malları üçün tələb və təkliflə müəyyən olunan  $OP$  bazar qiymətini şəkil 11.3-də göstərməsidi. Lakin istehsal təklifi hər birinin eyni ölçüdə olduğunu fərz edəcəyimiz minlərlə istehsalçıdan təşkil olunub. Bunun üçün hər fərdi istehsalçı ümumi bazar təklifinin o qədər kiçik hissəsini satır ki, o, satdığı vahidlərin qiymətinə təsir olmadan məhsul istehsalını  $ON$ -dan  $OM$ -ə qədər iki dəfə artırıb və ya  $OM$ -dan  $ON$ -ə qədər azalda bilər.



Şəkil 11.3 Xalis rəqabət şəraitində firmanın tələb ayrısi


Başqa sözlə, xalis rəqabətdə satıcı öz məhsulu üçün sonsuz elastiki tələb ayrısi ilə üzlaşır. Əgər bizim misalımızda  $OP$ -dan yüksək qiymət qoysa, heç kim ondan almayıcaq;  $OP$ -dan aşağı qoysa, heç bir üstünlük qazanmayıcaq və gəlirini maksimallaşdırımayacaq. cənubi o bütün məhsul istehsalını daha yüksək  $OP$  qiymətinə sata bilordi. Sənət baxımından xalis və qeyri-xalis rəqabət arasındaki fərq şəkil 11.4-də görünür bilər.



Şəkil 11.4 Xalis və qeyri-xalis rəqabət şəraitində firmanın tələb ayrısi

(b)-də istehsalçı bazar təklifinin o qədər böyük hissəsini satır ki, onun istehsalındaki dayışıklılık məhsulu üçün aldığı qiymətə təsir edir.  $OM$  qədər təklif etdiğə qiymət  $OP$ -dir. Əgər təklifi  $M_1$ -ə qaldırırsa, qiymət  $OP_1$ -ə düşür. Eynilə də təklifini  $OM_2$ -ya salarsa, qiymət  $OP_2$ -ya qalxır və ya belə istehsalçı məqdəri müəyyənəldirmək əvəzinə qiyməti müəyyənəldirdə bilər. Lakin o, eyni zamanda həm məqdar, həm də qiyməti müəyyən edə bilməz. Biz bu cür istehsalçının *qiymət müəyyən edən* adlandırma bilərik.

Eynilə də ailə cəhətdən, malların və istehsal faktorlarının alıcıları sənət elastiki təklif ayrısi ilə üzlaşırlar. Məsələn, bir istehsalçı istehsal faktoru üçün tələbatını artırıb bilər, lakin bunun nəticəsində faktorun qiyməti artırmış (şəkil 11.5a). Burada bazar təklifinə nisbətən istehsalçının tələbati o qədər kiçikdir ki, o ona lazımlı olan bütün işçi qüvvəsinin bazarda üstünlük təşkil edən  $OW$  eməkhaqqı məzənnəsi ilə biler. Digər tərəfdən, (b)-də istehsalçı işçi qüvvəsinin bazar təklifinin o qədər böyük hissəsini işlədir ki, daha çox işçi götürürkədə eməkhaqqı məzənnəsi artır.



Şəkil 11.5 Xalis və qeyri-xalis rəqabət şəraitində təklif amili

## (2) Tərkəkbili məhsul

Aheilər bir istehsalçının məhsulunu digərkinin tam əvəzedicisi kimi qəbul etməlidir və yalnız qiymət əsasında almamıdır. Bu o deməkdir ki, bir istehsalçı qiymətini qaldıran kimi, bütün istehsalçılar dörtlən onun rəqiblərinən alırlar. Mallar çəki ilə olduqda, məsələn, buğda və pambıq, eyni çəkidi olan malın oxşarlığı vardır.

Lakin həqiqi və ya uydurma (məsələn, xüsusi qəbəldər və ya başqa ad) fərq olduqda və ya qiymətdən başqa digər səbəblər (məsələn, istek) alıcılara təsir edərsə, bu cür məhsulun cəmiyyəti yoxdur. Burada

fördi istehlakçı öz qiymətini bütün istehlakçılarıni itirmək töhlükəsi olmadan qaldıra bilər. Bunun üçün onun məhsulu üçün bir qədər aşağı düşən tələb ayrisi var.

### (3) Mükəmməl biliq (informasiya)

Mükəmməl biliyin 2 cəbəti var:

- Satıcı və alıcılar bazarın başqa hissələrində hansı qiymətlərin olmasını bilməlidirlər ki, huna əsasən hərəkət etsinlər;
- Özüntün daxil olmasına səmərəli etmək üçün galəcək istehsalçı həmçinin istehlakçıların nə qədər gelir əldə etməsini və galəcək qazanclarını bilməlidir.

### (4) Azad daxilolma

- Satıcıların sayıının çox qalması üçün sahaya digər istehsalçıların da daxil olması azad olmalıdır. Başqa formada mövəcud firmalar qiymətə təsir etmək üçün birləşə bilərlər və ya onlar mövəcud firmalar sahəni tərk etdikdə böyüküyə bilərlər;
- Azad daxilolma qazancın motivivə funksiyası imkanı verir. Məhsulun qiymətinin artmasına səbəb olan tələbat artarsa, qazanc imkanları digər işgüzar adamları sabaya cəlb edəcək. Bunun kimi, tələbat düşərsə, bəzi sahibkarların zərər çəkməsi onların sənayeni tərk etməsinə səbəb olacaq.

### (5) İstehsal faktorlarının uzun müddətdə tam ćevikliyi

Məhsula tələbatın doyişməsi uzun müddətdə istehsal faktorlarının bir istehsal sahəsindən digərində keçirilməsinə səbəb olacaq. Bundan əlavə, sahibkarlar sahaya daxil olduqda bütün faktorlar bütün firmalar üçün eyni olmalıdır. Amma həqiqətdə bu, baş vermir. Sahibkarlar tam məlumatla malik olmurlar. Bunun üçün onlar təxmin etməlidirlər ki, burada onların bəziləri yaxşıdır, bəziləri isə yox.

### (6) Nəqliyyat xərclərinin olmaması

Bu, vacib şərt deyil, yalnız bizim analizləri sadoləşdirir. Həqiqi həyatda bu şərtlər heç vaxt eyni vaxtda tətbiq olunmur. Bunun üçün xalis rəqabət farzinin əsasən bizim bəzi əsas noticələr əldə etməyimiz üçün analitik vasitə olması yenidən vurğulanmalıdır.

## II.4 XALIS RƏQABƏT ŞƏRAİTİNDƏ ŞİRKƏTİN QISAMÜDDƏTLİ TARAZLIQ MƏHSULU

Firma qazanclarını maksimallaşdırmaq istədiyindən, onun tarazlıq məhsul istehsalı ümumi qazanc və ümumi xərcələr arasındaki fərqli ən çox olduğu miqdarda olur. Bu məhsul istehsalında firmanın istehsalı azaltılmasına və artırılmasına heç bir istəyi olmır.

Bunun üçün firma 2 əsas məsələ ilə məşğul olmalıdır:

- Məhsulunun müxtəlif miqdərlərini satmaqla nə qədər əldə edir?
- Bu müxtəlif miqdərləri istehsal etməyin nə qədər xəri vər?

İlk baxışda elə görünüb ki, qazancın maksimum, ortalamə xərcinin minimum olduğu istehsal zamanı elədə edilir. Lakin bu belə deyil. Sahibkar davamlı olaraq maraqlandıran məsələ de budur. Əgər mən bir əddə dala artıq istehsal vahidi istehsal etsəm, bu mənə onun satışından qazanacağım əlavə gəlirdən dala ucuz və ya baha başa geləcəkmə? Başqa sözlə, o öz diqqətini elə etdiyi əlavə gəlirin onun istehsalının əlavə xərcindən dala artıq və yaxud ona (heç olmasa) bərabər olmasına yönəldir.


Yəni marjinal gəlir (istehsalın son vahidindən alınan gəlir) on əzi marjinal xərcə (istehsalın son vahidinin istehsal xərci) bərabər olmalıdır.

Xalis rəqabət olduğunda istehsalı nə qədər olursa-olsun, istehsalçı öz məhəsul üzərindən bazar qiyməti əldə edəcək. Yəni marjinal gəlir ( $MR$ ) = qiymət; beləliklə, qiymət xətti həmçinin onun  $MR$  əyrisidir (bax şəkil 11.6-a).

Bundan əlavə, xalis rəqabət zamanı firmanın daha çox tələbatı olduğunda, istehsal faktorlarının qiymətləri artır. Lakin  $MC$  tədricən artır, çünki qısa müddətdə sabit faktorlar olduğu üçün azalan gəlirlər ortaya çıxır.

### Mister Cluck-in tarazlıq məhsulu istehsalı

Gəlin öz xəyali firmamıza döñök. Tutaq ki, toyuq hindlərinin (hindləri – red.) bazar qiyməti 45 £-dir. Biz bu  $MR$  əyrisini xərc əyrisini diaqramının üzərinə yerləşdirə bilərik (şəkil 11.6).  $MR$  (qiymət)  $MC$ -dan artıq olacaq hər hansı bir məhsuldərlikdə, mister *Cluck* istehsalı genişləndirməklə qazancını artırıb bilər.  $MC$   $MR$ -dan yüksək olduğunda mister *Cluck* istehsalı azaltmaqla qazancını artırıb bilər. Bunun üçün onun tarazlıq istehsalı  $MR$ -in  $MC$ -yə bərabər olduğu yerdər: yəni 90 vahid istehsal həcmində.



Şəkil 11.6 Xalis rəqabət şəraitində firmamın tərəzalılmış məhsuldarlığı

Yuxarıdakı ümumişdirmədə 2 istisna vardır:

- (1) *MC* ayrışı *MR* ayrışısını aşağıdan keşməlidir;
- (2) Cari gəlir cari xərcləri tamamilə ödəməlidir. İndi *cari gəlir*, sadəcə, hazırda istehsal edilmiş malın sayının onların qiymətinə vurulmasına bərabərdir. Lakin cari xərclər dedikdə nəyi nəzərdə tuturuz? Sadə cavab onların sifirizmizdə tutduğumuz vaxt müddətindən asılı olmasıdır.

Bu ona görədir ki, biznesmen (və iqtisadçı) keçmişdə olan xərclərlə deyil, onların üstünlük xərci olan faktorlarının indiki istifadəsində saxlanması üçün lazımlı olan xərcədə maraqlıdır. Bunun üçün biz burada öz analizimizi qısa və uzun müddətə böölürük.

### Qısamüddətli "bağlanması" qiyməti

İşgüzər adam onun ümumi gəlirinin aşağıdakılardı ödəyəcəyini gözlödükdə istehsahı sadəcə olaraq başlaya bilər:

- (1) Onun sabit faktorlarının yardımışlı xərcini;
- (2) Onun dəyişkən faktorlarının xərcini, məsələn, işçi qüvvəsi, xammal;
- (3) Normal qazanc.

Təsəvvür edək ki, o, cəhd etməyi sifirləşir və xüsusi avadanlıq (sabit xərclər) alır ki, biz sadəlik xatirinə bu avadanlığın ondan başqa heç kim üçün faydalı dəyərinin olmadığını sifirləşəcəyik və bununla birlikdə o, işçi qüvvəsi və xammal alır və istehsala başlayır.

Lakin vaxt keçdikcə o öz ilkin ümidişlərinin doğrulmadığını görür. Onun malim sata bildiyi qiymət düşündüründən aşağıdır. Baxmayaraq ki, o öz dəyişkən faktorlarının (onun istehsalının ölçüsü ilə əlaqədar dəyişikliklər) xərcini ödəyə bilir. Bu xərden yüksək olan xərcin onun maşınları zamanla yararsız hala düşdükdə onların dəyişmə xərcini tamamilə ödəyəcəyini görür. Başqa sözlə, biznes ümumən səfəsiz olacaq.

Burada üstünlük xərcləri ideyası bir dəfə də tətbiq edilməlidir. Fərzi edək ki, bizim biznesmen istehsali dayandırır. Nə əldə edir? Yəqin ki, o elə faktorların xərclərinə, istehsala nisbətdə fərqli olan dəyişən faktorlara qəzaat edir. Lakin maşınlarını işlətməkla bir şəxə qəzaat edəcəkmə? Yox! Çünkü onların elektrik istifadəsi yoxdur, onlar başqa yərə transfer edilə bilməzler. Onların üstünlük xərcləri sıfırdır: başqa sözlə, onların işlədilməsinin xərci yoxdur! O, əvvələdə olduğu kimi, maşınlara vəsait xərcləsə də, heç nə əldə edə bilməyəcək. İqtisadiyyatda həyatın digər yerlərində olduğu kimi, olan olur, keçən keçir. İndi

məşinlərin işlədilməməsi keçmiş xərclərini ödəyə bilməz. Onlar onun əlində qalmışdır.

Sonradan bizim biznesmen məsələyə fəlsəfi nöqtəyi-nazərdən yanaşmağa başlayır. Onun istifadəsində xərcləri artırımayacaq müümələlər məşinlər vardır. Buna görə dəyişkən faktorlar - işçi qüvvəsi, xammal və sairin ödənəcəyi təqdirdə o, istehsala başlayır. Bu faktorların xərclərindən əldə etdiyi hər şey onun sabit faktorlarının xərcinə olacaq olunacaq. Dəyişkən faktorların ödənildiyinə nəca söyleyə bilərik? Sadəcə AVC əyrisinə baxmaqla. Cənab *Cluck-i* misal kimi götürsək, toyuq hini üçün 13,50 £ qiymət ona qısa müddədə istehsal etməyə imkan vermiş olacaq. Burada onun *MC*-si *MR*-na bərabərdir və 45 vahidlik istehsala onun TVC-si ödənilir. Lakin bundan aşağı hər hansı bir qiymət *MC* = *MR* istehsali olan yerdə ümumi gəlirlər (qiymət vurulsun məhsul) TVC-dən (*AVC* vurulsun məhsul) aşağı olacaq. O, hətta qısa müddət üçün onu işlədə bilməz və beləliklə, biz 1350 £-i "bağlanma" qiyməti adlandıra bilərik. 1350 £-dan yüksək hər hansı bir məbləğdə *MC* = *MR* olan istehsaldə ona TVC-sindən yuxarı olan artıq qazandıracaq və hər onun FC xərclərini ödəməyə kömək edəcək.

## 11.5 SİRKƏT VƏ SƏNAYENİN UZUNMÜDDƏTLİ TARAZLIQ VƏZİYYƏTİ

Uzun müddədə bütün faktorlar dəyişkən olur. Bunun iki təsiri var:

- (1) Firma on aşağı məməkün xərcdə münyəyyən istehsali xərcini əldə etmək üçün zavod ala bilər;
- (2) Alternativ olaraq yeni zavodu yerləşdirməyə ehtiyac duymaya və sahəni tərk edə bilər. Biz bu təsirlərin hər ikisini növbə ilə tədqiq edəcəyik.

### Firma

Firma hər hansı bir istehsalla işə başlamalıdır və onun ölçüsü haqqında şəhər verəkən geniş səriyati istehsaliñ üstünlükleri nəzərə alınmalıdır. Lakin o, gölöcək satışlarını yanlış qiymətləndirə bilər. Onlar gözləndiyindən daha çox olur: nəticədə zavodun həcmi çox kiçik olacaq. Digər tərəfdən, satışlar çox şıxşirdilmiş olə bilər, nəticədə zavodun həcmi çox böyük olacaq.


Fərəz edək ki, mister *Cluck* sata biləcəyini aşağı qiymətləndirmişdir. Onun istehsali üçün çox kiçik olan zavodla başlamığının nəticəsində o,

zavodu dəyişkən faktorları, işçi qüvvəsinin və s. artırmaqla daha intensiv işlətməyə məcbur edir. Yəni o, azalan gəlirlər şəraitində işləyir.

Lakin uzun müddət arzında o, vəziyyəti düzəldə bilər. O, həcmi artırmağı, əməkla dəha çox kapital birləşdirməyi qərara alır. Bu ona dəha çox ixtisaslaşmış məşinlər əldə etmək imkanı verir, cünki bu, dəha yüksək istehsalla ödənilir. Həcminin dəha çox əmək bölgüsü əda hildir.

Bəzə ki, 7-ci fəsildə gördüyüümüz kimi, istehsali həcmi artıraqda hər vahidə düşən xərc azalır. Başqa sözə, müəyyən yere qədər (şəkil 11.4-də *OM* möhsuldarlığı) zavoda əlavələr verilən hər hansı həcm üçün qisamüddətli, bir-birindən aşağı olan xərc ayrıları verənək. Burada əlanlılar həcmiñ artan galırıldır.

*OM* istehsaldan yuxarı həcmde gəlirlərin azalması başlayır. Gördüyüümüz kimi, bu ya qərar qəbulətminin artmış çətinlikləri nəticəsində və ya başqa sözə, sahibkarlığın sabit töbiəti nəticəsində ola bilər. Və *OM*-dən sonra idarəetmənin sabit töbiətindən əmək gələn bu itkiñ tekniki, kommersiya, maliiyyə və ya risk tabiatlı əldə edilmiş hər hansı qənaati üstünlütiyə çevirə bilər. Zavodun dəha böyük istehsali üçün yaranmasına baxmayıaraq, uzun müddədə bəzə bir vahidə düşən minimum ortalamə xərci kiçik istehsaldə olduğundan yənə də yüksəkdir.



Şəkil 11.7 Gəlrin miqyasının artması və azalması

### Firmanın optimal ölçüsü

Yuxarıdakı misalda istehsali *OM* olduraqda bir vahidə düşən uzunmüddətli istehsali xərci minimundur. Bu, firmanın optimal ölçüsü kimi təzahür edir və onun ən effektiv ölçüsündür.

Göründüyü kimi, bu "ən effektiv" ölçü bir sahədən digərinə dəyişir. Həcmiñ tekniki qənaatları mühüm olduğu yerdə, məsələn, polad və avtomobillərin istehsaldında dəha böyük istehsaldə azalan xərcər mövcud olur. Digər tərəfdən, kənd təsərrüfatı və pərakəndə satış kimi

bəzi sahələrdə daha böyük maşınlarla işləməklə əldə edilən ortalamə xərc azalmaları nisbatən kiçik istehsalda qurtarır. Bundan sonra yalnız kommersiya, maliyyə, riskli və ya idarəetmə təbii qənaətlər əldə edilə bilər. Lakin istehsal artıqda menecement probleminin yaranması ehtimalı ortaya çıxır. Detallara fördi olaraq diqqət yetirilməsi mümkün deyil, anı qərarların qabul edilməsi çatdırır və hərəkətliyi itirir. Nəticədə itki baş verir və tədricən bu itkilər artan ölçü qənaətlərinə üstələyir və beləliklə, artan xərcləri əmələ getirir. Beləliklə, *optimal ölçü* eks istiqamətlərdə artan qüvvələrin kompromisiidir.

### Sənaye

Biz indi firmalar arasındaki rəqabətin təsirlərinə toxummalıyıq. Uzun müddət mövcud olan şirkətlər effektivliyi artırmaq üçün zavodlarını yalnız dəyişdirə bilər, həm də artıq istehsal edən firmaların əldə etdiyi super normal qazanclarını qeyd edərək sənaye sahələrinə daxil olmaq üçün zavod əldə edə bilərlər. Nəticədə məhsul istehsalı artacaq.

Lakin sənaye sahəsi tərəfdən bu artmış təklif bazar qiymətinin düşməsinə səbəb olur. Yəni uzun müddət fördi firmannın üzələdiyi üfüqi qiymət xətti düşür, məsələn,  $OP_1$ -ya (şəkil 11.7). Bundan əlavə, bu dəyişmə heç bir anormal qazanc əldə edilməyən qədər davam edir, çünki yalnız bu zaman firmaların sahələrə daxil olmaq meyli olmur.

Bir firma digər firmalardan daha effektli olarsa, qeyri-normal qazanclar əldə etmiş olur. Bu, məsələn, ona görə baş verir ki, B zavod höcmi ilə yalnız ON istehsal edildiyi halda C zavod höcmi ilə  $OP_2$  istehsal edilib. Uzun müddət bu firmaların bazisi öz zavodlarının ölçüsünü C zavod ölçüsü istiqamətində artıracaqlar. Artmış təklifin nəticəsində qiymət düşür. Daha effektli ölçüdə dəyişə bilməyen firmalar bizişdən çıxmaga məcbur olur.

Beləliklə, rəqabət mövcud və ya yeni açılmış firmaları C ölçülü zavoda məcbur edir və artmış məhsul qiyməti aşağı –  $OP_3$ -ya salır. Daha yüksək qiymət olsaydı, bəzi firmalar qeyri-normal qazanclar əldə edə bilərlər və daxil olan yeni firmalar təklifi artırımlı ordu ki, bunun nəticəsində də qiymət aşağı düşəcəkdir. Digər tərəfdən, qiymət  $OP_4$ -dan aşağı olsaydı, bütün amillərin öz cari qiyməti ilə ödənilidiliyi şəraitdə heç bir firma uzun müddət faaliyyətini dayandırmazdı. Bunun üçün  $OP_5$  başa bas qıymət adlanır.

Nəticədə uzun müddət və xalis rəqabət şərtlərinin nəzərə alınmasıyla hər bir firma  $OM$ -in *optimal* ölçüsündə istehsal edəcək və maksimum qiyməti  $OP_6$  olacaq. Hömçinin hər firma  $OM$  məhsulunda qiymət

marjinal xərcə barəbər olduğuna görə tarazlıq əldə edir. Sənaye sahəsi bunlara görə tarazlıqdadır; (a) hər firma tarazlıqdadır; (b) firmaların sonayeni (istehsal sahəsini) tərk etməsi və ya daxil olması üçün heç bir səbəb yoxdur. Çünkü heç bir qeyri-normal qazanc və ya itki baş vermir.

### FƏSİLİN QISA MƏZMUNU

- Normal gəlir firması sənayedə saxlamaq üçün vacib hesab edilən minimal galirdir. Bundan dərhal artıq gəlir "normadan artıq galir" hesab edilir.
- Sabit xərclər məhsula əsasən dəyişmir – onlar qısa müddət ərzində sabitdirler.
- Dəyişkən xərclər məhsula əsasən dəyişir – istehsalın dayandırılması ilə kənarlaşdırılır bilər.
- Xalis rəqabətdə vacib hesab edilən şərtlər (bəzən yad "fərziyyələr") tamidursa, hər bir firma qiymətdə razılışır, ən müasir formada həm də istehsalı təmin edilir və bununla da bütün firmaların normal gəliri olduğundan sənaye tarazlığı alıñır.

### XÜLASƏ SUALIƏLƏR

- Minik avtomobili istehsal edən firmada sabit və dəyişkən xərclər dair misallar söyleyin.
- Əlavə xərclərin əlavə gəlirə barəbər olduğu zaman mənəfət hansı səbəblə maksimallasdır?
- Nə üçün şoxsi firmalarda xalis rəqabətdə tələbin xarakteristik növüsi tam eləstikdir?
- Qısa və uzun müddət ərzindəki fəaliyyətdə firmaların "qiyməti aşağı salma" simi müəyyən edin.

**Əlavə məlumatlar üçün şirkətin Internet səhifəsinə baş çokin**

## 12

## XALIS RƏQABƏT ŞƏRAİTİNDƏ SƏNAYENİN TƏKLİF ƏYRİSİ

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsillə tamşılıqdan sonra siz:

- Uzun və qısa müddətlərdə təklifi (təchizatı) müqayisə edə;
- Sənayenin təklif əyrisinin necə qurulduğunu göstərə;
- Təklifin eləstikliyini izah edə;
- Təklifin eləstikliyinin praktiki istifadəsini aydınlaşdırı bilərsiniz.

### 12.1. GİRİŞ

İndiyədək diqqətimizi firmaların davranışlarına yönəltmişdik. Lakin fərdi firma sənayeni təşkil edən vahidlərdən yalnız biridir. Buna görə də sənayenin təklif əyrisini almaq üçün bu firmaların təklif əyrilarını toplamalıyıq. Bu biza sabit qiymətə olan tələb əyrisi ilə kəsişən bazarın təklif əyrisini verəcək.

Praktikada "sənaye" termini çotinlik yaradır. Məisət dili ndə "sənaye" yərən az fərqlənən mallar istehsal edən firmalar daxil olur. Məsələn, avtomobillor, paltaryuan maşınlar, mebel və s. Anma xalis rəqabət tərif verərən biz ceynipli məhsulu nəzərdə tutmuşduq. Bunun üçün sənayeye verdiyimiz tərif bazara təklif olunan ceyni malın ümumi hacmini istehsal edən firmalar qrupunun xarakterizə edilməsi olmalıdır. Sonradan bu tərifdə dəyişikliklər ediləcək (fəsil 14-ə bax). Biz fərdi firmaların müxtəlif qiymətlərdə olan ümumi məhsulunu bazar təklifi cədvəli əldə etmək üçün toplayırıq. Ümumiyyəti, daha çox təklif edildikcə qiymət dayışır. Lakin nəyə görə bu, qısa və ya uzun müddətə görə dayışır? Bunun üçün müddətin hər biri ayrı-ayrılıqla öyrənilməlidir.

### 12.2 QISAMÜDDƏTLİ DÖVR

Qısa müddətdə firmalar öz istehsalı sabit faktorlarla kombinasiya etdikləri dəyişkən faktorların miqdarını dəyişməklə müçyyən edə bilərlər. Lakin heç bir yeni firma sənayeya daxil ola bilməz. Çünkü onlar istehsal edə bilməzlər. Belə ki, qısamüddətlə təklif əyrisi sadəcə olaraq firmannın istehsal etdiyi məhsulun qiymətinin dəyişməsinə necə reaksiya verəməsi ilə izah edilir.

Məsələn, mister *Cluck-in* xərc cədvələrini götürək. Bir toyuq hiniñin 1350 £-dan aşağı hər hansı bir qiymət qoyulanda o, istehsalı dayandırır. Çünkü onun TVC xərcləri ödənilmir. Lakin daha yüksək qiymətlərdə – qiymətin MC olduğu yerde o, məhsul istehsal edəcək. Bunun üçün onun qısamüddətlə MX əyrisi cədvəldəki kimidir.


Qiymət (£-la)	İstehsal vahidləri
135	45
185	55
240	65
300	75
390	85 və s.

Sadolik xatirinə forz edək ki, sənaye hər biri mister *Cluck-dan* daha az effektiv olan digər 3 firmadan ibarətdir. Onların istehsalları (minimum AVC-dən başlayaraq) aşağıdakı cədvəldə A, B, C altında verilib:

Cədvəl 12.1. Qısamüddətlə dövrün təklifi

Qiymət	İstehsal (vahidləri)				
	Firma A	Firma B	Firma C	Mr.Cluck	Cəmi
135	-	-	-	45	45
185	-	-	45	55	100
240	-	45	55	65	165
300	50	55	65	75	245
390	55	65	75	85	280

Bu, şəkil 12.1-də qrafiklə göstərilmişdir. Sənayenin qısamüddətlə təklif əyrisini əldə etmək üçün *N* firmasının *MC* əyrləri tətbiqi şəkildə cəmlənmişdir.



Şəkil 12.1 İstehsal sahəsinin qisamüddətli təklif çərçivisi

## 12.3 UZUNMÜDDƏTЛИ DÖVR

### Firma və sənayenin uzunmüddətli tarazlığı

Sənayenin uzunmüddətli təklif çərçivisi sənayenin tarazlığında olduğu şərtlərdən götürülməlidir, çünki o, tələb və ya texniki üsullarda dəyişiklik olmadan uyğunlaşdırılmış faktorlar təqdim edilən təklifi göstərir. Burada əsasən iki şərtden bahs edilir:

- Hər bir firma tarazlığda olmalıdır. Yəni, firmannın məhsulunu dəyişməkdə heç bir səbəbi olmamalıdır. Həm qısa, həm də uzun müddətde bu, kənar gəlinin kənar xərcə bərabər olduğu zaman baş müddətde buna səbəb olmalıdır.
- Firmannın sənayeyə daxil olmaq və ya onu tərk etməkdə heç bir səbəbi olmamalıdır (arzu edərlərə üzən müddətde həyata keçirilsə biler). Yəni, sənayenin tarazlığda olması üçün firma tərafından xalis normadan artıq gəlir və ya xərcələrə imkan verilməməlidir. Xalis rəqabətə dair fərziyyəmizi irali sürərək, rəqabət qüvvəsi uzun müddətde buna səbəb olmalıdır.

Firmannı müzakirə etməyimiz onu göstərdi ki, uzun müddətde mövcud olan hər bir firma (sənayeyə hər hansı biri daxil olmaqla) ümumi xərcərin ödəndiyi  $OM$  optimal olduğunu və  $OP$  qiymətində məhsul istehsal edir (Şəkil 11.7). İndi yəni firmalar eyni şərtlərlə sahaya daxil ola bildiklərindən,  $OP$  qiymətində tam elastiki olan uzunmüddətli təklif çərçivisi alınır. Başqa sözlə, təklif çərçivisi üfüqi olacaq.

Lakin bu cür nəticə yalnız xalis rəqabətin nəzəri fərziyyələri vasitəsilə əldə edilir. Xüsusi buna məzardo tutulur ki:

- hər firma o qədər kiçikdir ki, onun istehsal vasitələrinə tələbi onların qiymətinə təsir etmir;
- sənayeyə daxil olma tam azaddır.


Lakin bu şərtlərin tam qəbulu mümkün deyil. Birinci, bu, nəzəri ətinlik yaradır: eğer bütün firmalar minimum ortalama xərcə əhalidən effektivliyi on yüksək nöqtəyə çatdırarsa, malin qiyməti tədricən düşükdən onlardan hansı biznesdən çıxacaq? İkinci, bu, təklifiñ sabit xərcdə sonsuzluğadək arta biləcəyi nəticəsinə görətir ki, bu da qeyri-mümkündür. Biz hər iki ziddiyəti yuxarıdakı fərziyyələrin daha real olması ilə aradan qaldıra bilərik.

### İstehsal amillərinin qiyməti və sənaye ölçüsü

Fərdi firma o qədər kiçik ola bilər ki, onun tələbi qiymətə təsir etməyə bilər, lakin o, istehsal vasitələrini ödəməlidir, çünki sənayedəki bütün firmaların kollektiv hərəkətlərinin təsiri var. Bundan əvvəl biz bu sənaye nəticələrini xərci qənaətlər və ya həcmi itki'lər adlandırmışdıq.

İndi ola bilər ki, sənaye genişləndiyindən həcmi xərci qənaətləri olsun – artan reputasiya, ixtisaslı işçi qüvvəsinin mövəuduluğu, nəqliyyatın yaxşılaşması və s. Saholərin məhsuldarlığı artıraq fərdi firmaların xərc xayırları azalmağa meyl edəcək. Digər tərəfdən, xərcələri artırı biləcək itki'lər də ola bilər. Saholərin genişlənməsinin nəticələrindən biri də istehsal vasitələrinin qiymətinin qalxmasıdır. Sənayenin məhsul həcmi artıraq, tam işlə tömənat olduqdan sonra digər sənaye saholərindən istehsal vasitələrini colb etmək üçün daha yüksək mukafatlar ödənməlidir.

Bunun üçün təcrübədə yeni firmaların daxil olması nəticəsində artan təklifiñ məhsulun qiymətini aşağı salmaq meyl ilə eyni zamanda firmannın xərc çərçivisi (xərci qənaətlər tərəfindən) aşağı düşməye və həcmiñ xərci itki'lərin artırmaga meyl edir. Başqa sözlə, xərci qənaətlər dəhəz az xərcə artırsalar təklif edəcək. İstehsal sahəsində azalan xərcələr vardır, xərci itki'lər dəha yüksək xərcə artan təklif etmər. Uzunmüddətli təklif çərçivisinin istiqaməti – yuxarı və ya aşağı – bu ikisi arasındakı balansdan asılı olacaq. Məsələn, fərzi edək ki, dördüncü firma  $D$ -nin Şəkil 12.2-dəki sahaya daxil olması istehsal heç bir xərci qənaət götimədən istehsal vasitələrinin qiyməti artırır. Nəticədə bütün firmaların xərc xayırları hər firmannın b-də dəha yüksək minimum ortalama (ümumi) xərci olacaq şəkildə a-dan b-yə horşat edəcək. Bu,  $OP$  qiymətindəki öncəki  $M_1$  təklifiñə nəzərən sahaya dəha yüksək  $OP$  qiymətində  $M_2$  təklifiñi verir (Şəkil 12.2). Yəni burada yuxarı istiqamətli sahə təklifi çərçivisi var.



Şəkil 12.2 Sənayenin uzunmüddətli təklif öyrisi

**Xalis daxilolma**


Həmə sənayeyə daxilolmanın beş bir təşkilati çətinlikləri olmasayı belə (məsələn, kartel və ya digər razılaşmalar və ya dövlət tərəfindən irali sürülen şərtlərə əsasən), azad daxilolma şərti yalnız aşağıdakılardır olduqda effektivdir:

- tam məlumat vardır;
- istehsal vasitələri tam əvvəldir və bütün firmalar tərəfindən eyni dərəcədə edilə bilər.

Bu şərtlərdən hər hansı biri bir az dəyişən kimi nticədə müxtəlif rentabellik dərəcəsi olan firmalar ortaya çıxacaq.

Bu şərtlərin sahibkarlığının tələb etdiyi kimi istifadə edilməsi ehtimalı varmı? Yox! Bizim *xalis rəqabət* fərziyyəmiz "sənayedən kənar olan sahibkarların mövcud firmalar tərəfindən qazanlan hər hansı bir qeyri-normal qazanadan, bütün istehsal amillərinin qiymətlərindən və malın istehsal edilə biləcəki bütün müxtəlif yollardan xəbəri var" an�amını verir. Tobii ki, bəzilər genişdir. Sahibkarların bəzilərə sənayeyənə qarşı fərqli olmalıdır və fərqli dinamik şərtlər daxilində daha qabarlıq görtür. Tələbat dəyişmələri, əsüllərin müükəmmələşməsi və istahat amillərinin nisbi qiymətlərində dəyişmələr daim tələb və təklif şərtlərinə dəyişikliklər götür. Bunun üçün sahibkarlar öz təxminlərinə əsasən avvalcəndə planlaşdırma etməlidir. Bəzilər sahibkarlar digərlərindən dəbətən təxminlər edir.

Bunun mənası budur ki, hətənfirmalarda cəmi dərəcədə effektiv sahibkarlar olmur. Bundan ötrü hər hansı bir vaxtda bəzilər firmalar müxtəlif dərəcəli supernormal qazanclar əldə edərlər, bəzilər, sadəcə, normal qazanclar əldə etmək baxımından marjinaldır. Bu vəziyyət diaqram vasitəsilə şəkil 12.3-də göstərilib.



Şəkil 12.3 Sahibkarların effektivliyindəki fərqlər

$D$  firması an yüksək xərclı firma, həmçinin marginal firmadır – o, sənayedə yalnız cari  $OP$  qiyməti saxlayır və qiymət, məsələn,  $OP_1$ -ə düşərsə, sahəni birinci tərk edəcək firma olur.

Qiymət  $OP_1$ -dən də aşağı düşərsə,  $C$  firması istehsal sahəsini tərk edəcək və s. Bunun üçün biz yənə də müxtəlif qiymətlərlə sahələrin təklifini çəkə bilərik. Biz o zaman soldan-sağa istiqamətləndən təklif əyrisini alıq.

## 12.4 TÖKLİFİN ELASTİKLİYİ

### Təklifin elastikliyinin tərifi

Normal olaraq təklif qiyməti artıraq təklif olunan mal artacaq. Müəyyən qiymət artımı üçün təkliflər aşağı dərəcəli təklif elastikliyi ilə göstərilir. Şəkil 12.4-də  $OP_1$ -dan  $OP_2$ -ə qiymət artımı ilə təklif  $S_1$  üçün göstərilir. Şəkil 12.4-də  $OP_1$ -dan  $OP_2$ -ə qiymət artımı ilə təklif  $S_2$  üçün  $OM_1$ -dan  $OM_2$ -ə,  $S_2$  üçün isə  $OM_2$ -ya qədər artmışdır. Bunun üçün  $OP$  qiymətinən  $S_2$ -nin  $S_1$ -dən daha elastiki olması söylənilir.


Daha daqıq desək, malın hər hansı qiymət və ya hər hansı bir məhsul istehsalındaki təklif elastikliyi qiymətin cüzi dəyişməsi nəticəsində təklif olunan malın miqdardındaki hər hansı bir nisbi dəyişikliyin

8

$$\text{qiymətin nisbi qiymət dəyişməsinə bölünməsidir. } \frac{32}{2} - \frac{5}{4} \text{ Məsələn, 3-cü}$$

10

fəslin V bölməsində verilmiş təklif cədvəlində yumurtanın qiyməti 5P-dən 6P-ə qalxdıqda təklif 32.000-dən 40.000-ə qalxır. Bunun üçün təklif elastikliyi bərabərdir.



Şəkil 12.4 Təklifin elastikliyi


Tələbin elastikliyində olduğu kimi, söyləyirik ki, verilən qiymətlə təklifin elastikliyi 1-dən artıq olduğuda elastikidir.

### Məhdudlaşdırma halları

İqtisadi cəhətdən mühüm olan təklif elastikliyinin iki məhdudlaşdırma hali var:

#### (1) Təklifin elastikliyi sonsuzdur

Bu konsepsiyanın əsas istiqamətləri bunlardır: (a) yeganə istehsalçının istehsal vasitəsinin o qədər kiçik hissəsində tələbi var ki, verilən qiymətlə sənəd miqdarda əldə edə bilər – yəni istehsal vasitələrinin alınmasında xalis rəqabət vارد; (b) istehsal sabit xəredə baş verdikdə hər iki haldə təklif əyrisi üfüqidir (şəkil 12.5a).



Şəkil 12.5 Təklifin elastikliyinin sonsuzluğu

#### (2) Təklif tamamilə qeyri-elastikidir.

Burada nə qiymət olursa-olsun, malin təklifi sabitdir (şəkil 12.5b). Bu, ilk buraxılışlara, köhnə üsullara və tərifa görə qısa müddətdəki sabit faktorlara aiddir. Malin üzərinə gələn ümumi xərclərin bütün qiymətlərdə cəmi qalxmasını izah etdiyindən tələb elastikliyinin – sonsuzluğa bərabər olması çox əhəmiyyətli olmasına baxımayaraq, təklif elastikliyinin birliyi bəs əhəmiyyətli deyil.

### Təklif elastikliyini müəyyən edən amillər

Təklifin elastikliyi aşağıdakılarda müəyyən edilir: (1) nəzərdə tutulan zaman kəsiyi; (2) fordi firmanın minimal təklif nöqtələri arasındaki əlaqə; (3) alternativ istifadələrdən alternativ istehsal vasitələrinin cəlb edilməsi xəri. Biz növbə ilə hamisə toxunacaqıq.

#### (1) Vaxt

**Marshall** təklifi üç dövрə nəzərən analiz etmişdir:

(a) *Anı tarazlıq*. Burada təklif sabitdir və təklifin elastikiyyi sıfır barabərdir. Məsələn, cümlə günü korlana bilən bətiq. Bir çox mallara olan təklifdə bunların sayısında azəciq artım ola bilər: (i) ehtiyatların yüksələsi və ya (ii) istehsal amillorının bir məhsuldən digərinə keçirilməsi (firmalar iki və ya daha çox məhsul istehsal etdiyində).

(b) *Qısamüddətli tarazlıq*. Çox zaman təklifdəki dayışıklılıqlar istifadə edilən istehsal vasitələrində bozı dayışıklılıkların lazınlığı mənasına gelir. Lakin bu, vaxt tələb edir. Nişbi olaraq müddət bir istehsal vasitələrindən başqasına dayılır. Göründüyü kimi, qısa müddədə təklifi müəyyən etmək yalnız dayışkan faktorların dayışılmasına ilə mümkündür (xammal, işçi qüvvəsi və s.).

(c) *Uzunmüddətli tarazlıq*. Digər amillər (sabit amillər, məsələn, kapital ləvaziməti və s.) uzun müddətə dayışılı bilər. Bunun üçün yalnız uzunmüddətli qiymət dayışılmasına tələbin tam uyğunlaşdırılması mümkünkündür. Uzun müddədə elastiliklək daha artıqdır. Bu ona görədir ki, qısa və uzun müddət arasındakı fərqli şəhəriyyəti təsiri var. Qısa müddədə təklifin genişləndirilməsi yalnız dayışkan faktorlar əlavə etməklə mümkünkündür. Bu o deməkdir ki, əlavə imkan olmadiqda istehsal amillorının ən yaxşı şəkildə kombinasiyası əldə edilə bilməz. Sabit amillərlə hədəndən artıq dayışkan amil tətbiq edilmişdir və galirlər azalmağa başlamışdır. Bir sözənə, istehsalın artımı yalnız effektivliyin düşməsi ilə əldə edilir və marginal xərc artandır.

Uzun müddədə bütün faktorlar dayışdırılıb bildiyindən optimallı kombinasiya əldə oluna bilər. Artmış effektivlik istehsal genişləndikdə hər vahid üçün çəkilən xərcin dəha az olmasına səbəb olur. Lakin bunun əldə edilməsi üçün çox az zamanın keçə bilər. Məsələn, kauçuk istehsalının genişlənməsi yeni ağacların böyüdüyü qədər, yəni 7 il çəkir.

Buradan belə çıxır ki, sahənin təklif öyrisi onun içində olan firmaların  $MC$  ayrılatından ibarət olduğundan, müəyyən qiymət qalxması uzun müddədən çox qısa müddədə daha az təklif genişlənməsinə emələ gətirir. Əldə olun müddət uzun olduqca təklifin elastikiyyi bir o qədər böyük olacaq. Digər şəkil 12.4-a baxsaq görərik ki,  $S_1$  qısamüddətli təklif ayrınsını,  $S_2$  isə uzunmüddətli təklif ayrınsını təmsil edir.

## (2) Firmaların minimum təklif nöqtələri arasındakı əlaqə

Təklif ayrınsı fördi firmaların təkliflərinin cəmindən alınır. Bu firmaların hər biri bazara təklifi bu və ya digər dərəcədə eyni minimum qiymətlə təklif etsə, bu zaman təklif bu qiymətlə elastiki olmağı mövlət edəcək. Eynilə də daha yüksək qiymətlərlə sahəyə daxil olan firmaların sayı yüksəldikdə təklifin elastikiyyi artacaq.

Lakin digər tərəfdən, firmaların daxil olmasından dəha geniş sıraya sapələnərsə, təklif dəha az elastiki olmağı mövlət edəcək.

## (3) İstehsal vasitələrini cəlb edən xərcər

İstehsalı genişləndirmək üçün digər sənaye sahələrindən əlavə, istehsal vasitələri cəlb olunmalıdır. Ümumən bir istehsal sahəsi üçün bu, hətta uzun müddət dəha yüksək ödənişlərin lazımlığı olması deməkdir. Bunun üçün sorusunuşluq: istehsal vasitələrinin təklif elastikiyyi nadir? Və dəha şəhəriyyətli, bu elastikiyyi təyin edən təsirlər hansılardır? Bu suala cavab verərək ilk növbədə biz müəyyən sənaye sahəsi, məsələn, ofis tikintisi genişlənmək istədikdən sonra baş verdiyinə baxmalıyıq. Gəlin diqqətənizi bir istehsal faktoru, işçi qüvvəsi üzərində cəmləşdirək. Tikinti işçilərinin tələb artıqla, bu işçilərin əməkhaqları qalxacaq. Lakin bu, yalnız ofis tikməkdə deyil, hamçinin ondan istifadə edən bütün digər sənaye sahələrində də ev, yol tikintisi və s.-də artacaq. Həmin sahələrə bəs bu necə təsir edir?

(I) Onlar işçi qüvvəsi ilə dəha çox xərci aparan digər faktorları (məsələn, betonqarışdırınlar, buldozerlər və s.) əvəz etməyə çalışacaqlar. Bu cür əvəzətmə fiziki baxımdan mümkünkündürmü? Fiziki əvəzətmə nisbətən asandırsa və alternativ amillərin təklifi elastikidirək, bu o demək olacaq ki, əməkhaqları ofis tikintisi sahəsi üçün dəha çox işçi qüvvəsi azad edəcək.

(II) Dəha yüksək əməkhaqları evlərin tikintisində, yellərməinkiyində və s.-də xərcərin artırmasına gətirib çıxaracaq. Bunun üçün bu məhsulların təklif ayrınsı səla hərəkət edir və ümumi xəredə nisbətən əməkhaqları qalxdıqca, o, dəha iraliya hərəkət edəcək. Bu alternativ məllər üçün istehsalın azalması tələbin elastikiyyindən asılı olacaq. Elastikiyyi yüksək olduğunda malın qiymətdəki kiçik artım onun xeyli azalmasına səbəb olacaq və ofis tikintisi üçün işçi qüvvəsi çoxalacaq. Digər tərəfdən, tələbat qeyri-elastiki olduqda əməkhaqlarındakı hətta nəzərətparacaq artım belə evlərin və s.-nin istehsalına çox az təsir edəcək və ofis tikintisi üçün işçi qüvvəsinin tömən olunması da buna uyğun olaraq kiçik olacaq.

Bunun üçün müəyyən sahələrdəki istehsal vasitələrinin təklif elastikiyyinə təsir edən iki əsas təsir elementi bunlardır: (a) digər istehsal vasitələri ilə əvəzətmə dərəcəsi; (b) istehsal etdiyi alternativ məllər üçün tələbin elastikiyyi.


#### Təklifin elastikliyi məfhumunun praktiki istifadəsi

(1) *Teklifin elastikliğini tâlîb şartlarında dayışıklık olduqda malın qiymatının nə qədər dayışacaqını müəyyən edən əsas faktordur*



**Sakil 12.6** İlökümanın yun ehtiyatı toplamasının nticileri


(a) Qəndə urtan tələb uzun və qısa müddətlərdə şəkər qəmisişin qiymatına necə təsir edəcək? Biz yənə də qənd üçün elastiçi olmayan tələb ayrısı təsəvvür edə bilerik. İlkən qiymət  $OP$ -dir (şəkil 12.7). Sonra tələb  $D$ -dən  $D_1$ -ə artır. Qısa zamanda şəkər qəmisişin təklifi qeyri-elastikidir, çünki təklif yalnız işçinin hüvəsi, gübrə və s. olavaş edilmişsi ilə artırıla bilər. Bunun üçün qiymət  $OP_1$ -ə qalxır. Lakin şəkər qəmisiş uzun müddətde çox yerdə əkili bildir. Bunun üçün təklif daha elastikidir və  $S$ , ayrısı ilə göstərilmişdir. Uzun müddətde qiymət  $OP_2$ -yə düşür.



**Şəkil 12.7** Tələbdəki döyişikliyə cavab olaraq şəker qamışının qiymətinə dair ödənişdə dəyişikliklər

(b) Nəzər görə kərə yağıının qiyməti marqurininkindən daha çox döyişir? Ümumiyyətlə, ilkin məhsulların qiyməti emal edilən məhsulların qiymətindən daha geniş limitlər arasında döyişir. Bu ona görədi ki: (i) ilkin mallar üçün tələb çox zaman daha qeyri-elastikidir və (ii) təkiflər çox zaman daşı qeyri-elastiki olub, xüsusi ilə da qısa müddədə. Biz təkiflər üzərində diqqatımızı cəmləşdirəcəyik.

Məqarənin əsasən biki yağılarından istehsal edilir. Məqarənin qiyməti düşdükdə bu yağlar başqa istifadələrə keçirilə bilər, məsələn, sabun emalı. Kəro yağının təklifi digər tərəfdən əsasən inakların sayından asılıdır. Kəro yağının qiyməti düşdükdə təxminən eyni miqdarda süd kəro yağına emal edilməlidir. Çünkü digər istifadə möhduddur. Bir müddət inakların sayında heç bir dəyişiklik ola bilməz. Eyni şey kəro yağının qiyməti artanda baş verəcək. Konkret olaraq, kəro yağının təklifi məqarənin olan təklifindən daha qeyri-elastikidir və tələb seviyyəsindəki müayyən dəyişikliklər üçün qiymət daha çox dəyişir (şəkil 12.8). Məqarənin qiyməti  $OP_1$ -dən  $OP_2$ -ə qalxır, kəro yağının işi  $OP_1$ -dən  $OP_2$ -ya hərəkət edir.



**Şekil 12.8** Tələbdəki dəyişikliyə cavab olaraq marqarinlə kərə yağıının qiymetlərində dəyişiklik

Ümumi qayda belədir: təklif və ya təklif şərtlərindəki döyişiklik qiymətin geniş, lakin istehlakla müqayisədə çox az tərəddüllərinə götürüb çıxara bilər. Qiymətdə kiçik, lakin alınan miqdarda geniş tərəddüdlər tələb və təklifi nisbatda elastiki olduqda olur.

(2) *Məlin təklifi qeyri-elastiki olduqda maliyyə naziri istehsalçıya satış üçün təklif edilən məlin miqdarına çox təsir etməyən vergi qoya bilər*

(a) Fərzi edək ki, birinin yalnız qoyun otarılmazı üçün yararlı sahəsi var və ona bu sahənin istifadəsinə hər hansı bir şerminin ödəyəcəyi pul

maksimum illik 10 £-dir və o bunu qəbul edir. İndi fərz edək ki, hökumət bu cür torpaq üzərinə illik 5 £-lik vergi qoyur. Bu o deməkdir ki, sahibkar bu vergini öz cibindən ödəməlidir, çünki fermer bundan artıq pul verməyəcək və torpaq başqa məqsədlə istifadə edilə bilməz. Faktiki olaraq hökumət sahədə otarıları qoyundaların sayından asılı olmayaraq bütün icarəni vergi üçün ala bilər. lakin bütün icarə haqqı vergiye getsə, sahibkar torpağı istifadəsiz qoyacaq.

(b) İstehlakçıya nəzəron istehsalçının ödədiyi xüsusi vasitəli verginin payını tələb və təklisinin nisbi elastikliyi müəyyən edir.

### **FƏSLİN QISA MƏZMUNU**

- Sənayenin təklifinin xarakteristik ayrısi (və ya bazar təklifinin xarakteristik ayrısi) fördi firmaların məhsullarının müxtəlif qiymətlərdə əlavə edilməsi ilə əldə edilə bilər.
- Məhsuldarlıq və ya antreprenör förgi digərlərinin normal golit əldə etdikləri zaman, istənilən vaxt bir neçə firmaların normadan artıq golit əldə etməsidir;
- Daha az məhsuldar firmalar yalnız yüksək qiymətlərdə təklifi təmin edə bilərlər və bu səbəbdən sənaye təklifinin xarakteristik ayrısi soldan sağa yuxarıya doğru meyl edir.
- Təklifin elastikliyi qiymətdə kiçik dəyişikliyi cavab olaraq təchiz edilmiş miqdarda, qiymətdə mütənasib dəyişikliklə bölünmiş mütənasib dəyişiklikdir. Tələbdə dəyişiklik olduğu zaman mənim məhsulun qiymətində na qədər dəyişiklik etməli olduğunu müəyyən edən başlıca amıldır.
- Eyni zamanda, təklifin elastikliyi hansı məhsula verginin təyin edilməsinin çətin olduğunu qərar verərək böyük əhəmiyyətə malikdir.

### **XÜLASƏ SUALLARI**

- Sənayenin uzunmüddətli təklifinin xarakteristik ayrısi necə təyin edilir?
- Nə üçün məhsuldarlıq və ya antreprenör förgi soldan sağa yuxarıya doğru meyl edən xarakteristik sıyrıının alınmasına səbəb olur?
- sonsuzluğa bərabər olan təklif elastikliyi; b) tamamilə qeyri-elastik təklif; c) qeyri-elastik təklif; d) elastik təklifli məhsullar və xidmətlərə dair misal göstərin.
- Nə üçün elastiklik nəzəriyyəsi praktiki əhəmiyyətə malikdir?

**Əlavə məlumatlar üçün tərəfdən Internet səhifəsinə baş çəkin**



## BÖLGÜ NƏZƏRİYYƏSİNİN MARJİNAL MƏHSULDARLIĞI

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fasilə tanışlıqdan sonra siz:

- Na üçün istehsal faktorlarının galirlərinin fərqli olduğunu göstərə;
- Əməyin marjinal fiziki məhsulunun mənbəyini müəyyən edə;
- Əməyin marjinal galir məhsulunun mənbəyini müəyyən edə;
- İstehsal faktorlarının qiymətlərinin necə təyin edildiyini göstərə bilərsiniz.

### 13.1 GİRİŞ

İndi isə müxtəlif istehsal amillorının necə qiymətləndirilməsindən səhət açacaqıq. Bu, çox vaxt *bölgü nəzəriyyəsi* kimi müzakirə olunur. Səhət qiymətlər şəraitində ümumi məhsulun istehlakçılar arasında yayılması hər fərdin istehsal etdiyi müxtəlif xidmət amillorinin saflığından asılı olacaq.

Yanışmamız aşağıdakı şəkildədir. Xidmətin qiyməti amtaçının qiyməti kimi tələb və təklif ilə müəyyənləşdirilir. Əvvəlcə gəlin xidmət amillinin tələb və təklifinə bütövlükda nəzər salaq. Bu məsələ barəsində fəsilin qalan hissəsində də bəhs edəcəyik.

Öncə iki məsələni nəzərdən keçirək:

(1) Bəzi istehsal vasitələri bir dəfə istifadə edildiyi halda (məsələn, xammal), başqları istifadə müddətindən də artıq müddətə istifadə edilir. Baxmayaraq ki, həm istehsal vasitələri, həm də göstərilən xidmət haqqının bir-biri ilə birləşə alaqqı var. Deməli, biza istehsal amilinin özünü deyil, onun tərəfindən göstərilən xidmətin dayorunu təhlil etmək lazımdır. Bu şərt *məhsul amilinin qiyməti* adlandırılmaqla ixtisar edilməlidir;

(2) Burada bizim yalnız verilmiş sənaye, məşgulliyət və ya ərazi üzrə istehsal amilinin qiyməti ilə əlaqəmiz var. Başqa sözü, biz istehsal amilinin qiymətinin ayrıca götürülmüş bazarда necə formalasmasını təhlil edirik. Buna görə adı tələb və təklif eyrisi vasitəsilə təhlillər aparmaq mümkündür. 26-cı fəsildə olduğu kimi, iqtisadiyyat bütövlükda təhlil etmək lazımlı golidakdə ümumi təhlil namına qismən sabit təhlidən imtina etməliyik və yalnız bundan sonra uzun müddət üçün işçi, kapital, kapital qeyuluşu, əməkhaqqı və faiz normasından danışa bilərik.

### 13.2 MARJİNAL MƏHSULDARLIQ NƏZƏRİYYƏSİ; XALIS RƏQABƏT

Marjinal məhsuldarlıq nəzəriyyəsi on avval istehsal vasitələrinə olan tələbin necə müəyyən olunmasını əks etdirir. Bu onu göstərir ki, xalis rəqabətin şərtlərində sahibkarın ödənişi bölüdürlən məhsulun ümumi dəyərinə bərabər olan istehsal amilinə yönələcəkdir. Marjinal məhsuldarlıq nəzəriyyəsinin on zəif cəhəti ondan ibarətdir ki, xalis rəqabət real həyatda nadir hallarda üstünlük təşkil edir və bu, təchizatçının tanınmamasına gətirir çıxarı. Buna baxmayaraq, marjinal nəzəriyyə istehsal vasitələrinə olan tələbin necə müəyyən edilməsinə aydınlıq gətirir və buna görə də real həyatda fərdi amillərə olan ödənişlərin daha ətraflı müzakirəsinədək marjinal nəzəriyyənin müəyyən qədər yoxlanılması vacibdir. Marjinal nəzəriyyə istehsalın bütün amillərinə tətbiq olunan əsas nəzəriyyədir.

#### Fərdi firmanın tələbi

İstehsal vasitələrinən faydalanan bütün firmaların fərdi tələbləri asasında istehsal vasitələrinə olan tələb müəyyənləşdirilmişdir. Buna görə birlincə dərəcəli vəzifemiz firmanın işçi qüvvəsinə olan tələbinin səbəbini və həcmini göstərməkdən ibarətdir.

İstehsal vasitələrinə tələb sahibkarlardan gəlir. Bu, istehsal tələbidir, istehsal vasitələri şəxsi məqsədə görə istənilmir. Bununla belə, o, spesifik malların istehsalına yardımçı olduğu üçün sadədir. Buna görə sahibkar həmin faktorun spesifik vahidinin fəaliyyətindən aldə edilən pul daxilolmalarına əlavə olaraq inkişaf edən amil üçün könüllü ödəniş həyata keçirməyə hazırlıdır. Bu ideyanı dəha ətraflı analiz etmək də istehsal vasitələri üçün tələbin necə yaradılmasına dəqiqlik gətirilə bilər.

Gəlin aşağıdakı farziyyələri quraq:

- (1) Məhsul xalis rəqabət şəraitində satılır.
  - (2) Burada işçi qüvvəsi ilə birlidə istehsal vasitələrinin alınması da xalis rəqabət şəraitində baş verir. Ayrılıqda hər bir fırmanın ölçüsü bazarın ölçüsünə nisbətən o qədər balacadır ki, o öz tələbini dəyişdirmək yolu ilə tarif dərəcəsini dəyişdirə bilmir.
  - (3) İşçi qüvvəsinin xüsusi növünü təklif edən bütün işçilər eyni tiplidirlər.
  - (4) Məhsulun istehsalının həcmi dəyişərkən yalnız işo götürülen işçi qüvvəsinin sayı dəyişir, başqa amillər təchizatda olduğu kimi qalır.

MMHH yalnız marjinal fiziki məhsuldan deyil, hamçinin həmin məhsulun satış qiymətinən də asılıdır. Xalis rəqabət şəraitində məhsul istehsalçısı verilmiş qiymətlərlə müəyyən höcmində satış həyata keçirə bilər. Buna görə MMHH marjinal fiziki məhsul x məhsulun qiymətinə bərabərdir. Beləliklə, cədvəldə fərzi edilən hamın kartofun har 50 kilogramını 10 £ satmaqla biz 3-cü sütundakı MMHH-i alda edə bilərik. Məsələn, 2 nəfər işə götürürlərən ümumi fiziki məhsul 16 kilogram olan və har kilogram 10 £-a satılarsa, onda ümumi illik gəlir 160 £ olar.


**Cədvəl 13.1** Əmək məhsuldarlığının marjinal hasilat və fiziki məhsuldarlıq həddinin grafikləri

<b>İşçilerin sayı</b>	<b>fiziki məhsulun həddi (kartof/kiloqramla)</b>	<b>marginall hasılat həddi (funt sterlinqlə)</b>
1	2	20
2	14	140
3	38	380
4	26	260
5	15	150
6	13	130
7	12	120

8	10	100
9	8	80
10	4	40
11	0	-

Əgər 3 nəfər işə götürülsə, ümumi fiziki məhsul 54 kilogram olar və deməli, ümumi illik gəlir 540 £ olacaq. Burada üçüncü şəxsin MMHH-1 380 £-dir. 13.1-ci cədvəldə hər bir əlavə işçi üçün MMHH göstərilir və rəqəmlər şəkil 13.1-də verilmişdir. MMHH ayrıntı göstərir ki, hər bir ekstra işçimin işi qüvvəsinə əlavə edilməsi, ümumi illik gəlirin artırmasına səbəb olur. Fermərin bir neçə nəfər arasından necə işçi seçməsi aşağıdakı misaldan aydın ola bilər. Ümumi illik gəlirə edilən artım işə götürülen əlavə işçi qüvvəsinin qiymətindən çox olana qədər fermər ekstra işçi qüvvəsindən istifadə edəcəkdir. Bizim misalımızda işçi qüvvəsi yalnız deyisən amil olduğundan fermərliyindən MMH və MXH istifadə edir.

Şekilde MMH marginal illik golir – məhsuldarlıq əyrisi ilə göstərilmişdir. Baş MXH hər bir alavə işçinin işə götürülmə dəyəri nə qədərdir? Xatırlaqla ki, istehsal vəsitələrinin satın alınmasında xalis rəqəbat kimi şortümüz vardır. Bu o deməkdir ki, fermerin işçi qüvvəsinə olan toləbi bazarın nisbotan kiçik olduğundan o, birbaşa olaraq işçi qüvvəsinin qiymətinə təsir edə bilmir. O, bazarın tarif dörcəsini olduğu kimi qəbul etməlidir. Buna uyğun olaraq onun işçi qüvvəsi ilə təchizat tamamılık eləstikli olacaqdır. Marginal Xərc Həddi və AC – hər ikisi eyni anlayışlardır və şəkil 13.1-də horizontal düz xətt kimi göstərilmişdir.



**Şekil 13.1** İşçilerin sayının artması ilə bağlı olaraq məhsul hasilatı həddində dəyişikliklər

Buna görə sahibkar MMHII-1 və tarif dərəcəsini bərabər hesab edir. Beləliklə, şəkil 13.1-dən göründüyü kimi, bir həftə ərzində tarif dərəcəsi 65 £ olubsa, fermer 6 fəhləni iş götürü biləcək. Az şəxs, tutaq ki, 5 nəşər, işə götürülərsə, fermer başqa daha çox işçiləri işə götürməklə xərclərdən daha çox galirlərə artırmış olacaq, belə ki, MMHH (75 £) MMXII-dən (65 £) artıq olacaq. Başqa tərəfdən, 7 nəşər işə götürülərsə, onda fermer yedinci işçiya başqalarına nishbətən 5 £ çox pul ödəməli olacaq.

### Araşdırılmış bəzi çatınlıklar

Sahibkarın həmişə istehsal vasitələriylə bağlı məhsuldarlığın mədaxil həddini hesablaya bilib-bilməməsini araşdırıq. Aşağıdakı iki hal xüsusi çatıdır.

Birincisi, müəyyən istehsal vasitələrinə, məsələn, momurlar, müəllimlər, polis işçiləri və s. bu kimi işçilərin işlərinin nüvələri bir-başa fiziki məhsul olmur. Belə olun halda başqa sual yaranır: mərjinal fiziki məhsul və bundan dolayı məhsuldarlığın mərjinal mədaxil həddi necə ölçüla bilər? Cəvəb çox sadidir: ölçülü bilməz. Ancaq bu, praktikada sahibkarın istehsal vasitələrindən istifadə etmədikdə onların dəyişmədiyi demək deyil.

Ikincisi, texniki səbəblərdən müəyyən uyğunlaşmaları olan istehsal vasitələrinin təsirini necə ayırmış? Buru araşdırısaq, götərdiyimiz misalda çatınlıq yaranır. Çünkü əmək yeganə dəyişən amıl olduğundan, əlavə işçinin fiziki məhsulun onun ümumi məhsula sadə yolla etdiyi fərqi görməklə ölçülür. Hatta dəyişən istehsal vasitələri çox olanda və biri dəyişib, başqası dəyişməyənə bir istehsal vasitəsinin mərjinal məhsulu qiymətləndirilə bilər. Ancaq bir məsələ var: məsələn, sürücü və yük avtomobili, şaxtaçı və külüng, dülger və rəndə və s. amillər esas kapitalda eyni məxsədə göstirilərkən əlavə ümumi məhsuldan nə qədərinin ekstra işçiyə və istifadə olunan avadanlıq və alətlərə aid olmasını xarakteriz etməkdə çatınlık yaranır.

Praktikada bu problem əməkdan istifadə etməkdi aradan qaldırılır. Belə ki, adətən istifadə olunmuş kapitalı dəyişməklə, məsələn, sürücüyə daha böyük yüksəlyanıyan avtomobil, şaxtaçıya külüng əvəzinə pnevmatik yergazan verməklə bu mümkün olur. Ancaq işçi qüvvəsi artımı kapital ləvazimatın avtomatik artımına ehtiyac duyulduğu şəraiti mərjinal məhsuldarlıq nəzəriyyəsi real əngələ qarşılaşır. Hər bir istehsal vasitəsində növbə ilə başqa vasitələrin bütün xərclərinin ümumi miqdardını tapmaq üçün MMH-dan MHII-1 çıxmış lazımdır.

### 13.3 XİDMƏT AMİLİ QİYMƏTİNİN TƏYİN OLUNMASI

Başqa qiymətlər kimi, xidmət amili qiyməti də tələb və təklif əsasında müəyyənləşdirilir.

#### Tələb

Mərjinal gəlir məhsuldarlığı anlayışı əsasən istənilən fərdi firmənin tələbini müəyyənləşdirməkdə dəqiqlik yaradır.

#### (1) İstehsal vasitərinin fiziki məhsuldarlığı

Məhsuldarlıq aşağıdakılardır vasitəsilə artırıla bilər: (a) əməkla kombinə edilmiş əlavə kapitala baxmayaq ki, qısa müddədə bəzi işçi qüvvəsi yerdəyişməyə məruz qala bilər; (b) texniki tərəqqi və strukturun təkmilləşdirilməsi, məsələn, artırılmış əmək bölgüsü və yenidə olə bilsin ki, bəzən başlangıçda işsizlik ola bilər; (b) normal qidalanmayan ya və narazi işçilərdən məhsuldarlığını artırın dəha yüksək əməkhaqqı (yüksek əməkhaqqı iqtisadiyyatı).

#### (2) İstehsal vasitəsi yaradan məhsulun qiyməti

Tələbin artması ilə nüvələrinə məhsulun qiymətinin artması əməyin mərjinal gəlir məhsuldarlığını artırıraq.

#### (3) Firma tərəfindən istifadə olunan digər dəyişən xidmət amilinin qiymətləri

Biz yuxarıdakı misalda fərqli etdik ki, yalnız bir dəyişən istehsal vasitəsi olur. Ancaq bir çox firmalar hətta qısa müddədə qoyulmuş sormuşadən maksimum gəlir əldə etmək məqsədi ilə ixtiash işçilər, təcrübəsiz işçilər, yanacaq, xammal və s. kimi dəyişən istehsal vasitələrindən istifadə edir. Sahibkar özünün dəyişən istehsal vasitələrini aşağıdakı şəkildə üzəldirməlidir:

$$\frac{MRP_A}{PriceA} = \frac{MRP_B}{PriceB} = \dots = \frac{MRP_Z}{PriceZ}$$

(10-cu fəslin son sahifəsinə bax). Buradan məlum olur ki, digər xidmətlər, məsələn, B artarsa, A üçün (A xidməti B ilə avəz oluna bilərsə) tələb artımı sağa tərəf hərəkət edəcək. Eynilə B-nin qiyməti azalırsa, A üçün tələb artısı sola tərəf meylibəcək.

Ancaq iki mürükkebliyənə - tələb ayrisının formasından və tələb amilində inhsarçı rəqabətdən söhbət açmamışq. Hər iki mövzuva

növbəti fəsildə həmkarlar ittifaqının fəaliyyətini nəzərdən keçirəndə toxunacaqı.

Xidmət amili üçün sahənin tələb ayrişti ayrı-ayrı firmaların tələblərinin cəmididir. Üçər bizi qəbul etşəydi ki, firmalar tərəfindən tələb olunan istehsal vasitələrinin sayı kimi məhsulun da qiyməti dəyişməz qəhr, bu, həm bir verilmiş qiymətdə səda və horizontal artım olardı. Lakin buna aşağıdakı kimi qəbul etmək daha real olardı: firmalar xidmət amilindən daha çox gəlir eldə etdikcə məhsulun təklifi artacaq və həmin məhsulun qiyməti aşağı düşəcək. Buradan belə nəticəyə gəlmək olar ki, istehsal vasitələri üzrə sahənin tələb ayrişti firmaların marjinal mədaxıl hədd ayrişlerinin birbaşa artımından alınmış ayridən daha koskın şəkildə aşağı düşəcək.


### Təklif

Istehsal vasitələrinin təklifi anlayışı altında biz təklif olunan elə bir kamiyəti nəzərdə tuturuk ki, bu vaxt qazanc dəyişkən olur. Adətən biz təklifi genişlənməsi üçün başqa sonucə sahələrindən və peşələrdən cəlb edilənlərə yüksək əməkhaqqı təklifi edə bilərdik. Beləliklə, təklif ayrişti soldan-sağça yuxarı qalxır (şəkil 13.2).

Bununla belə, təklif ayrişinin həqiqi təsviri təklifiñ elastikiyini aks etdirir və bu, aşağıda kılardan asılı olaraq dəyişir: (a) istehsal vasitəsinin xüsusiyyətlərindən və (b) cəlb olunma müddətindən. Hər sinfi məxsus olan istehsal vasitələri ayrı-ayrı bölgüdürülərək növbəti fəsilde müzakirə ediləcək.

### Tələb, təklif və istehsal vasitəsinin qiyməti

Istehsal vasitələrinin qiymətləndirilməsi şəraitində əməkhaqqı tələb təklifiñ bir-birinə təsiri nəticəsində təyin edilir. Beləliklə, şəkil 13.2-də tələb ayrişti  $D$ , təklif  $S$ , əməkhaqqı dərəcəsi  $OW$  formasında təsvir edilmişdir.



qalır. Bu səbəbdən, adıçəkilən istehsal faktorlarının marginal dəyəri bazar qiymətindən daha yüksəkdir. Hər iki halda, istehsal faktoru üzrə tələb rəqabət üstünlük təşkil edəcəyi hala nisbatən daha az olacaqdır. Sonuncusu, homkarlar ittifaqları 20-ci fəsildə bəhs edilən əməyin istismarı üzrə inhişarçı qüvvəsini bir yerdə toplaya bilərlər.

### FƏSLİN QISA MƏZMUNU

- İstehsal faktoru xidmətinin qiyməti tələb və ya təklif sayəsində müəyyən edilir. Faktor göstəricisi tərəyen tələbdər – o, istehsal faktoru məhsuluna olan tələbdən yaranır.
- Firmənin faktor sayasında təmin edilən gəlirinə olan təzminat qiyməti onun pulla ölçülən marginal məhsuludur (ing. MRP – red.) və bu məhsulun qiymətinə vurulmuş marginal fiziki məhsuludur. Məhsulun qiymətinin deyişməsi faktorun MPR-in dəyərini və bununla da tələbin xarakteristik əyrisinin vəziyyətini deyişəcəkdir.
- İstehsal faktorları təklifiñin xarakteristik əyrisi çox hissənin daha yüksək qiymətlə təklif ediləcəyini ifadə edərək soldan sağa yuxarıya doğru əyilir.
- Marginal məhsulların qiyməti, təklifiñin gecikdirilməsi, bazar qüsuri və qeyri-elastik emekhaqlarının qiymətləndirilmasında problemlər yaranısa da, marginal məhsuldarlıq nəzəriyyəsi istehsal faktorlarının qiymətinin necə müəyyən edildiyini göstərir.

### XÜLASƏ SUALLARI

- “Yaranan tələb” nə deməkdir?
- Pulla ölçülən marginal məhsulun müəyyən edilməsi nə üçün çətin hesab edilir?
- İstehsal faktoru üzrə tələbin xarakteristik əyrisinin necə müəyyən edildiyini izah edin.
- Diaqramdan istifadə etməklə istehsal faktorunun qiymətinin necə müəyyən edildiyini izah edin.

Əlavə məlumatlar üçün tərəfdəşin Internet sahifəsinə baş çəkin

## DÖVLƏT VƏ RESURSLARIN BÖLGÜSÜ



### BAZAR BÖHRANI VƏ HÖKUMƏTİN ROLU

#### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilə tanışlıqdan sonra siz:

- Ehtiyatların bölüşdürülməsində səmərəliliyin üç növünü izah edə;
- Bazar böhranının yarana biləcəyini göstərə;
- Hökumətin bazar iqtisadiyyatına müraciətinin vacibliyini izah edə;
- Xalis rəqəbat modelinin faydalı olduğunu göstərə biləcəksiniz.

#### 14.1. EHTİYATLARIN BÖLÜŞDÜRÜLMƏSİNDE SƏMƏRƏLİLİK

Ehtiyatların bölüşdürülməsində səmərəlilik – ictimai ehtiyatların maksimal məmənluğun əldə edilə biləcəyi şəkildə bölüşdürüyü halda təmin edilir. Ehtiyatları yenidən qruplaşdırılmamasının məmənluğunu artıracağına əmin olmaq məqsədi burada mübadilə, texniki və iqtisadi səmərəlilik olmalıdır. Gəlin hər birinin colb etdiyi sahələri və bazar iqtisadiyyatının cəmi zamanda üçünü bir yere necə topladığını təhlil edək.

(a) *Mübadilə səmərəliliyi* iki şəxs arasında məhsul mübadiləsi ilə məmənluğun tam şəkildə əldə edilə bilinməsidi. Məmənluğun qiymətləndirilməsindən çətinliyi aradan qaldırmaq üçün, vəziyyəti daha dəqiq təsvir edə bilərik; hər hansı bir şəxsin digər şəxsin ikisi olmadan məhsul mübadilə edib məmənluq əldə etməsi qeyri-mümkündür.

Bazar iqtisadiyyatında belə tələb istehlakçıların mahdud ehtiyatlarından maksimum şəkildə bəhralanmək məqsədi üstünlüklerinin bazar qiymətlərləri əlaqələndirilməsi yolu ilə əldə edilir. Bütün istehlakçılar alqı-satqını bu formada təşkil etdikləri zaman bazarlar daxilində və arasında tarazlıq vardır.

Məhsulun faydalılıq həddi A	B məhsulunun MU	Z məhsulunun MU
A qiyməti	$P_A$	$P_Z$

$$\text{və ya } MU_A / MU_B = P_A / P_B$$

Rəqəbat qabiliyyətli bazarlarda hər bir məhsul üzrə *vahid qiymət* olduğundan istehlakçılar istəklərini (mətnənfüğü - red.) maksimallaşdırmağa çalışırlar, yəni hər bir istehlakçının faydalılıq həddi eldə etdiyi məhsulun miqdardına uyğun olacaqdır. O, bundan digər istehlakçının eldə etdiyinə bərabər məhsul eldə edir. Məsələn, bir istehlakçı A məhsulu üzrə yüksək faydalılıq həddində malikdirə, o, digər məhsullara nisbətən A məhsulunu daha çox tələb edir, yəni o, A məhsuluna qarşılıq digər istehlakçılara «digər məhsulları» təklif edir. Neticədə, nisbi qiymətlərin müəyyən edilməsində fəriyyə bütün istehlakçıların tarazlıqda olmalarına qədər öz yerini tutur.

(b) *Istehsalda texniki səmərəlilik* bir faktoru digəri ilə əvəzlayan və ya istehsal məqyasını yenidən təşkil edən istehsalçılar tərəfindən məhsul artımının eldə edilə bilməməsidi.

Bazar iqtisadiyyatında fərdi istehsalçılar möhdud bütçədən verilən məhsulun maksimal həddini eldə etmək məqsədilə ehtiyatları birləşdirir, məsələn torpaq və kapital. Faktor bazarında tələb və təklif hər bir istehsal faktoru üzrə tələbin onun məhsuldarlığından və hazır məhsulun qiymətindən asılı olmaqla ehtiyatların mübadilə edildiyi qiymətləri müəyyən edir.

Faktorun marginal fiziki məhsulu M	$MPP_M$	$MPP_Y$
Faktorun qiyməti M	$P_M$	$P_Y$

$$\text{və ya } MPP_M / MPP_Y = P_M / P_Y$$

Bir faktorun digorinə dəyişdiyi vahid qiymətin mövcud olması və hər bir istehsalçının nadir ehtiyatları üzrə eyni mənfaati - maksimallaşdırma istəyi - eldə etməsi səbəbi ilə, tarazlıqda faktorun marginal fiziki məhsulu istehsalın bütün sahələrində eynidir. Hər hansı bir xüsusi sahədə marginal məhsul çox olarsa, istehsalçılar həmin faktoru digorları ilə əvəz etməyə çalışacaqlar və bu da tələbin artmasına götürüb

çıxaracaq. Neticədə nisbi istehsal faktorunun qiymətləri tarazığın eldə edilməsinənədək dəyişmiş.

(c) *Iqtisadi səmərəlilik* cəmiyyətin nadir ehtiyatlarından istifadə nticəsində eldə edilən məhsul birləşmələrinin cəmindən istehlakçıların razi qalmalarını ifadə edir. Qısası, təklif tələbdən asılı olmalıdır.

Bazar iqtisadiyyatunda təklif şərtləri ilə fərdi ehtiyacları bir-biri ilə birləşdirən nisbi qiymətlər şəbəkəsi müəyyən edilmişdir.

Gösterilən xalis rəqəbat, pləvə xərc və dəyər olmadan məhsulun eləvə vahidinin istehsalının alternativ dəyəri marjinal qiymətde pulla ifadə olunur. Nticə etibarı ilə, A məhsulunun istehsalı (i)  $P_A = MC_A$ -ya; B məhsulunun istehsalı isə (ii)  $P_B = MC_B$ -ya bərabərdir. (i)-i və (ii)-yə bölməklə biz:

$$P_A / P_B = MC_A / MC_B \text{ eldə edirik.}$$

Yəni, A və B məhsullarının nisbi qiymətləri onların nisbi marjinal xərcinə - eləvə vahidin təklifinin alternativ dəyərinə bərabərdir. Indi biz (1) və (3) bərabərlikləri birləşdirə bilərik:

$$MU_A / MU_B = P_A / P_B = MC_A / MC_B$$

$$\text{Bu sobəbdən, } MU_A / MU_B = MC_A / MC_B$$

Yəni, insanların bir məhsula digərinə nisbətən daha çox üstünlük verməsi homin məhsullara olan təklifinin nisbi dəyərini göstərir. Beləliklə, ehtiyatların bülşüdürtülməsində iqtisadi səmərəlilik bazar iqtisadiyyatında nisbi dəyər sistemi sayasında eldə edilir.

## 14.2. "BAZAR BÖHRANI" NECƏ YARANIR?

Bazar iqtisadiyyatında yuxanda qeyd edilən səmərəliliyin eldə edilməsi məqsədilə, müəyyən şərtlərin tətbiqi zəruri hesab edilir. Bu haqda növbəti fəsilərdə daha təfərruatlı şəkildə bəhs olunur. Onları aşağıdakı kimi yekunlaşdırmaq olar:

### (1) Xalis rəqəbatın asas vəzifəsi

Bazar qiymətlərində həm istehlakçıların ehtiyaclarının, həm də istehsalçıların xərclərinin eks olunması üçün:

- (a) qiymət forqlarının tez bir zamanda aradan qaldırıldığı və istirakçıların qiymət əsasında seçim etdikləri *xalis bazar*;
- (b) istehsalçı və istehlakçıların qərar qəbul etmələrinə yardım edən müvafiq bazar və texniki məlumatlar, yəni *xalis informasiya* olmalıdır. Yalnız (a) və (b) şərtləri tətbiq edildikdə, bazar daxilində

hər bir məhsul və ya istehsal faktoru üzrə ümumi qiyməti təyin etmek mümkün olar.


(c)  $P = MR$ , ya  $MR = MC$  olduğu yerde firmalar məhsul istehsal edir.

Bununla belə, istehsal, istehlakçının məhsulun əlavə vahidindən aldığı məmənluğunuñ həmin məhsulun istehsal edilməsində cəmiyyətin xərclərinə bərabər olduğu nöqtəyədək davam etməli olması sabəbi ilə, bu yalnız  $MR = P$  olduğu halda iqtisadi cəhətdən səmərəli olabilir. Bundan başqa, bazara daxil olmaq üçün azadlıq təmin edilməlidir. Oxşar hallar istehsal faktorlarının alqı-satışına da aid edilməlidir. Əksinə, qeyri-xalis rəqabətin olduğu yerdə marjinal mənfəət qiymətdən daha aşağıdır.

(d) Artan xərclər. MC əyrisi qalxaraq aşağıdan üstüqə tələb əyrisini kəsir (bax şəkil 8.5). Bununla belə, sabit xərclərlə məhsul istehsal etməli olan bir çox sənaye sahələrinin xərcləri azalır (aşağıya doğru ayı). Yəni, tarazlılıqda olan məhsuldarlığın elda edilməsi üçün MR əyrisi MC əyrisini kasınmak üçün aşağıya doğru meylli olmalıdır (şəkil 14.1). Naticə etibar ilə, mənfaati maksimallaşdırılan məhsulda ( $OM$ ) qiymət ( $OP$ ) matrinal döydür ( $OC$ ) böyükdür və bu səbəbdən iqtisadi samarətülilik sənətləri təmin edilmişdir.

(e) Noticodə istehsal faktorlarının xalis mobilizasiyası nüshı qiymətlərdə davasıdır.

(f) Xalis rəqəbat üçün tələb edilən bütün lazımi şərtlər cənə zamanda iqtisadiyyatda da mövcud olmalıdır.



**Sekil 14.1** Tarazlığın qiymətin azalması zamanı yaranması

#### (2) Xarici iqtisadi təsir və xərəcların olmaması

Bazarda fərdi istehlakçı və istehsalçılar şəxsi mənşət və gəlirlərini maksimallaşdırmaq xətarlılarındadırlar. Bununla belə, güman etmək olar ki, onların qərarları digərləri üzərində dolayı mənşət və ya xərclərin

tayı edilmemesine sebəb olur. Çox zaman, bu təcrübədə gördündüyü kimi deyildir. Məsələn, yeni evin layihələndiriləşsi bütün küçənin memarlığının ahəngini poza bilsər. Qorarlarla qəbul edilmişdən "xarici tesirler"in kənar manfaəti və xorçlar üzrə güzəstələr edilmişdir.

Bazarda bütün iqtisadi məhsullara qiymət təyin edilə bilər.

Xalis qiymatlar sistemi güman edir ki, bütün iqtisadi məhsullara bazarda qiymat təyin edila bilər. Bu, yalnız hər hansı xidmət və ya məhsul sahib olmaq üçün onlara görə ödəniş etməyə hazır olan şəxslərlə möhdudlaşdırılmışdır. Müdafiə, küçələrin işıqlandırılması, içtimai torpaqlar və milli trestlər açıq sahələr kimi bəzi xidmətlər və məhsullarla borcu ödəməyen şəxsləri istisna etmək mümkün deyildir. Ona görə də, bəzək məhsulları birgə təmin edilməli və istifadəyə uyğun qiymat təyin etməkə deyil, əksinə yüksəlvük (məsələn, Qışların Müdafiə cəmiyyəti), reklam və sponsorluq (məsələn, müstəqil televiziya) və ya vergi qoyuluşu (məsələn, müdafiə, küçələrin işıqlandırılması, içtimai torpaqlar) ilə maliyyələşdirilməlidir.

#### Bazar iqtisadiyyatında döyünün müdaxiləsinin vacibliyi

Yalnız yukarıda adı çeken şeritlerin təmin edildiyi haldə *ehtiyatlar* səmərəli şəkildə bölüşdirülsə bilsən. Bu çox vacib şərtdir və biz onun hökumətin sıvəsəti ilə necə əlaqəsi olduğunu araşdıracaqı.

Lakin bu, özlündə bazar iqtisadiyyatının dinamik olması, qısa müddədə istehsalda gözönilməz uğur ve mağlubiyətin deyişkənliliyi və uzun müddədə məhsuldarlığın artırılması faktlarını araşdırmaqdə catılık tərəfdər.

Bu sabıbdan, ekonomiksın ümmüki karakteristikası naiyyet məqsadları ilə nəzərdən keçirilməlidir: (a) cari ehtiyatların *tam olaraq istifadəsi* və (b) tələblərə cavab verən *uzunmüddətli ortum*.

Hetta bazar iqtisadiyyatının sahiliyəti belə sərvətin adalətli şəkildə böyük dövrülməsinə təminat verə bilməz.

Bəslilikə, bazar iqtisadiyyatında mənşətin ələ edilməsi məqsədilə dövlətin müdaxiləsi – firma və xalq təsərrüfatı tərəfindən qərarların qəbul edilməsinin desentralizasiyası, şəmərəllilik və yenilikdə mənşət motivinin səbəbi zəruri hesab edilir. Məsələn, bu, şəxsi mülkiyyətin qorunması, müqavilənin şərtlərinin həyata keçirilməsinin shəhər ədən qaydaların tətbiq edilməsi ilə kifayətənləmməlidir. Həkumət bazar iqtisadiyyatının fealiyyətinin şəmərəlliliyinin artırılmasında və gəlinin

paylaşdırılmasında bərabərliyi təmin edən normativ aktların irəli sürülməsində fəal iştirak etməlidir.

#### **14.3 HÖKUMƏTİN İQTİSADI FUNKSIYALARI: NƏTİCƏ**

Hökumətin iqtisadi funksiyalarını əsasən üç yera ayırmak olar: cəhiyatların bələşdürülməsi, iqtisadiyyatın dayanıqlığı və gəlirin bələşdürülməsi.

##### **Ehtiyatların bələşdürülməsi**

Ehtiyatların bələşdürülməsində qüsurların hansı səhəbə yaranması haqqda müzakirəmizdə dövlətin aşağıda göstərilən sahələr üzrə təklif edilə bilər:

- qeyri-xalis rəqabət, xüsusilə inhisar gücü və cəhiyatların istifadəsiz qalması;
- xarici təsirlər və mənfəət;
- həm hazırlı dövrlə, həm də gələcək ilə bağlı natamam biliklər;
- qiymət qoyma sisteminin idarə edilə bilmədiyi cəmiyyətdə istehsal edilən mahsullar.

##### **Dayanıqlıq**

Iqtisadiyyatda dayanıqlıq (sabitlik – red.) dedikdə əsasən buntar nəzərdə tutulur:

- tam məşğulluq;
- sabit qiymət səviyyəsi;
- balanslaşmış regional inkişaf;
- ödənişlərin sağlam balansı;
- artımın müntəzəm və məqbul dərəcəsinin alda edilməsi.

Gördüyüümüz kimi, hökumət adı çəkilən məqsədlərin cini zamanda alda olunmasına çətinliklərlə üzəşir.

##### **Gəlirin bələşdürülməsi**

Məmənluq hissi şərtlərə məxsus olduğundan, gəlirin yenidən bələşdürülməsinin səbəb olduğu rifahda elmi cəhətdən obyektiv qiymətləndirmədən bəhs etmək olmaz. Bununla belə, bir çox insanların bolluq arasında kasibliyi qəbul edilməz hesab edir və onların

məmənluğunu Qurtuluş Ordusu, Yoxsul Uşaqlara Qayğı cəmiyyəti kimi könüllü təşkilatlara üstünlük verməklə artır. Könüllü təşkilatların gəlirlərin yenidən bələşdürülməsində rol oynamalarına baxmayaraq, onların səyləri əsasən müəyyən sahələrə olan marağa görə yönəldilir. Yalnız hökumət məqbul hesab edilən gəlirlərin yenidən bələşdürülməsini doğru-düzgün həyatə keçirə bilər (məssəflər və vergi qoyulışı kimi). Lakin yenidən bələşdürülmə nəzərdə tutulan digər məqsədlərə, məsələn, avtomobil parkı yərləri xörəkləri, buna nail olmaq üçün tədbirlərin bir qolu hesab edilə bilər. İqtisadçının vəzifəsi nəzərdə tutulan bələşdürülmələrin harada baş verdiyini aşkar etmək və ehtimal olunan iqtisadi təsirləri göstərməkdir; yənə də son qərarın qəbul edilməsi siyasetçiyə həvalə edilməlidir.

#### **14.4 XALIS RƏQABƏT ÖHDƏLİYİNİN DƏYƏRİ**

Xalis rəqabət şərtlərinə real həyatda nadir hallarda rast gəldiyimizdən, iqtisadçıya hansı səhəbə həmin şərtlərin tədqiqat məqsədlərinə daxil edilməsi suali verilə bilər.

Birinci səbab modelin işlənilə hazırlannmasının sade səviyyədən başlamasıdır. Burada elə ilk mərhələdən modelin real həyatda da uyğunlaşdırılması məqsədilə dəyişikliklər edilə bilər. Xalis rəqabət şərtləri altında idarə edilən fərdi sahibkarlıq iqtisadiyyatının tədqiqi dəha mürakkəb şərtləri ortaya çıxarırlar. Belə ki, mənfaətin maksimallaşdırılmasında məqsədyönlü qərarların qəbul edilməsi, kamil bilik, mütəmməl çeviklik və s. kimi xalis rəqabət şərtlərinin təsiri aşağı enir.

Xalis rəqabətin qəbul edilməsində ikinci səbab birincinin davamıdır. Modelin işlənilə hazırlanmasına başlayan zaman müəyyən forziyyələrin irəli sürülməsi səbəbi ilə, sonradan dəyişiklik ediləcəyinə baxmadan bu forziyyələr məmən qədər realistik olmalıdır. İndi isə, alternativ model inhisardan – tek satıcılıqdan başlayara bilər. Bütün məhsulların müəyyən dərəcədə bir-birləri ilə rəqabətdə olmalarından, burada mütləq inhisarçı olmaya da bilər. Həmçinin, real həyatda xalis rəqabətdən yayınma inhisardan yayanmadan daha çox ehtimal olunur.

Üçüncüü, xalis rəqabət iqtisadi səmərəliyin bəzi göstəricilərini təmİN edə bilər. Məsələn, istehsal qiymətin (istehlakçıların marjadan itirməyə hazırlaşdıqları) marjinal xərcə (marjinal artım təmİN edən istehsal faktorlarından dəyrə) bərabər olduğunu yerde həyata keçirilir. Bundan başqa, uzunmüddətli istehsalı orta

minimal ümumi dəyərdə da yeri vardır: normadan artıq mənfaət eldə edilmir. Xalis rəqabət üçün zəruri şərtlər, məsələn, istehsal faktorlarının tətbiq edilməsi və kamil biliq, çox zaman iqtisadi sistemin səmərəliliyinin artırılmasına çalışan hökumət tərəfindən irəli sürüle bilər.

Digər bir tərəfdən, biz tam xalis rəqabətin maksimal iqtisadi səmərəliliyə səbəb ola biləcəyini da əmin ola bilmərik. Çünkü o yalnız şəxsi məsraf və mənfaətləri nəzərə alır. Lakin burada da əlavə xərclər və mənfaət gözlənilə bilər. Bu səbəbdən, yollarda hərəkatın sıxlığını azaldan metropolitəndə olduğu kimi sosial mənfaət vardırsa, marginal xərclərin qiymətdən artıq olduğu zaman cəmiyyət üçün istehsali təmin etmək səmərəli ola bilər. Bundan başqa, maksimal səmərəliliyin eldə ediləcəyi üçün, xalis rəqabət iqtisadiyyatın bütün sahələrini idarə etməlidir; onun yalnız bir sahədə dəstaklanması ehtiyacların dəha pis şəkildə bölüşdürülməsinə səbəb ola bilər.

Əslində xalis rəqabət haqqda bizim təhlilimiz tamamilə sabit şərtlər üzrə aparılmışdır. Bəlkə də digər bəzi bazar formaları gələcək dəyişikliklərə daha təz uyğunlaşır və ya yeniliklərə və nəticə etibarı ilə artıma dəha da.

## **FÖSLİN QISA MƏZMUNU**

- Ehtiyacların bölüşdürülməsində səmərəliliyə mübadilə səmərəliliyi, texniki səmərəlilik və iqtisadi səmərəlilik daxildir.
- Ehtiyacların bölüşdürülməsində iqtisadi səmərəliliyi bazar iqtisadiyyatında müəyyən edilmiş nisbi qiymətlər sistemi sayasında eldə etmək olar.
- Bazar böhranı xalis rəqabətin bütün şərtlərinin yerinə yetirilmədiyi və əlavə xərc və mənfaətlərin olduğu və bəzi məhsullara bazarda qiymət təyin edilə bilməməsi zamanı yaranır.
- Ehtiyacların bölüşdürülməsi prosesini təkmilləşdirmək, iqtisadi sabitliyi artırmaq və gəlirləri yenidən bölüşdurmək məqsədilsə bazar iqtisadiyyatına müdaxilə edilir.

## **XÜLASƏ SUALLARI**

- Mübadilə səmərəliliyinin şərtləri hansılardır?
- “Bazar böhranı”na aid üç misal göstərin.
- İqtisadiyyatın stabillaşdırılmak üçün dövlət hansı tədbirləri görməlidir?
- Nə üçün xalis rəqabətin nəzəri modeli faydalı hesab olunur?

**Əlavə məlumatlar üçün tərəfdən Internet sahifəsinə baş çəkin**



## İNHİSAR

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilə tanışlıqdan sonra siz:

- Qeyri-xalis rəqabətin bazar formalarını təsvir edə;
- İnhisarın necə meydana gəldiyini izah edə;
- İnhisarda normadan artıq mənfiətin necə olda edildiyini göstərə;
- Birleşmiş Krallıqda inhisar üzrə dövlətin siyasetini izah edə biləcəksiniz.

### 15.1 GİRİŞ

#### Qeyri-xalis rəqabət dedikdə nə nəzərdə tutulur?

11-ci bölümədə biz diqqətimizi xalis rəqabətə yönəltidik və onun fərziyyələrini nəzərdən keçirdik. Bu fərziyyələrdən biri sıradan çıxsa nə baş verər?

#### (1) Çoxlu kiçik satıcı və alıcılar

Gəlin belə güman edək ki, çoxlu satıcı əvəzinə bir və ya az miqdarda satıcı var. Hər bir satıcı bazarın əsas hissəsini təchiz edir. Nəticədə malın təklifi zamanı o, kəmiyyəti dəyişir, bu isə bazar qiymətinə təsir edir. Başqa sözə desək, o, aşağı düşən tələb əyrisi ilə rastlaşır. Sadəcə olaraq alış tərəfindən yanassaq, hər hansı bir altı bazarda ümumi təklif inütnasılılığını göstərsə, onda o, qalxan təklif əyrisi ilə rastlaşacaq. Hər iki halda inhisar rəqabətinin bəzi elementi var. Bütün görəcəyik ki, onun tələb əyrisinin marjinal gəlir həddi kimi xüsusi əhəmiyyəti var.

#### (2) Eynicinsli məhsul

Məhsul eynicinsli olmaya bilər. Satıcı bazarı (a) məhsul forqına, yaxud (b) yerləşməsinə görə hissələrə ayıra bilər. Nəticədə qiyməti bir

qədər qaldırdığına baxmayaraq o, alıcıların bəzisini əlində saxlayır və yenidən düşən tələb əyrisi ilə rastlaşır.

Burada "ticarət sahəsi"nə giriş hələ azaddır.

#### (3) Tam məlumat, sərbəst giriş, məhsul faktorlarının müükəmmət hərəkəti

Bu şərtlərin hər hansı birinin pozulması tam elastiki olmayan tələb və təklif əyrisinə səbəb olur. İstehlakçıların qiymətlərin, məsələn, parakəndəsatış bazarında idarə edilməsindən müükəmmət məlumatları yoxdur. Bu satıcılar öz vərdişlərini itirmədən qiymətlərini qaldıra bilərlər. Burada sahəyə azad horşətə icazə yoxdur. Bəzə hal yenidən əmələ gələ bilər, çünki kanar firmaların mövəud firmaların mənşətindən tam məlumatları yoxdur. Yaxud daxil olma qadağan da oluna bilər, bunun da nəticəsində o, istehsalın zəruri vəsitiələrini əldə etmiş olur.

#### İnhisar rəqabətinin formaları

Bu rəqabətin çoxlu "çəqalarları" var. Bir tərəfdən bizim müəyyən olunmuş məhsul istehsal edən sadə istehsalçıımız var; başqa tərəfdən isə onun xalis rəqabətdən yeganə forqı odur ki, o firmalar ticarət sahəsində hər biri çox az fərqlənən çeşidli mal istehsal edir. Birincini biz *inhisar*, ikincini isə *inhisarçı rəqabət* adlandırıq. Eyniça çox az forqlı məhsul oligopol satıcılarımız olur. Satıcılar az olduqda hər biri özündün şəxsi qiymət və ya xarici taktikası ilə rəqiblərin reaksiyasını haqq-hesaba almırlıdr. Meydانا çıxan çoxlu mümkin problemlər üçün müraciətif fərziyyələr hazırlanıbilər. Geniş bazar formaları şəkil 15.1-də göstərilib.

### 15.2 İNHİSAR DEDİKDƏ NƏYİ NƏZƏRDƏ TUTURUQ?

#### Xalis rəqabətə müqayisə

Xalis rəqabətdə çoxlu satıcılar var ki, məhsulun tam təklifinin çox azıni istehsal edir. Nəticədə hər bir istehsalçı sonsuz elastiki tələb əyrisi ilə rastlaşır. Bu ona görə yaxşıdır ki, qeyri-elastiki tələb əyrisi ilə rastlaşan "satıcı" adlandırdığımız inhisarın müəyyən edə bilərik.

Təsəssüf ki, bu mümkin deyil. Ona görə ki, gəlir məhdudlaşdırılır, məllər bu gəlirə görə bir-biri ilə rəqabət aparsı. Ona görə da bütün məllər bir-birini avəz edir.

### İnhisarının tələb ayrisinin daimi komiyat elastikliyi varmı?

Bu ona görə təklif olundu ki, təkər asıl inhısarçı bütün malları satdı və bütün istehlakçıların pullarını olda etdi. Tələb ayrişini onu bütün qiymətlərin birləşməsinin elastikliyi ilə üzənşdirir. Malların qiyməti qalxanda o az alınıcaq, sonda isə ümumi xərc olduğu kimi qalacaq.

Xalis rəqəbat	İnhisar rəqəbatu	Oligopoliya	İnhisar
Satıcılar atıcıların çoxu	Çoxlu satıcı- lar arasında peqabət	Az satıcılar arasında raçabət	Vahid satıcı
Səhər: dəxilolma	Sərbəst daxil- olma nəzəriyyədə	Məhdud daxil olma- olmama	Daxil
Satıcıların sayıının azalması			
Yeni firmaların daxil olmasına böyük məhdudiyyətlər			
Eyni tipi məhsul	Əvəzleldirilmiş mənslü + reklam	Eyni tipi məhsul	İnhisarının məhsul istəsi Reklam na točci car rəqəbatdan daha çox rəqəbat coxusurda asılıdır

**Şəkil 15.1** Bazar formaları

Ancaq biz bu argumenti izləsek, onun iki nəticəsini görmüş olarıq:

- Istehsalda hər hansı ixtisar cyni mədaxili nəticələnəcək, ancaq qiymət düşəcək. Bəs onda azalma harada dayanacaq?
- İnhisarçı istehsal vasitələrindən nə ödəyir, və həmçinin xırda təsərrüfatçılar istehsal etdikləri mallara sərf etdiklərinin gəliri nədir? Əgər o, istehsalda azaltma düşən qiymətlər davam etdirdə, onun mədaxili haradan gələcək?

### Praktikada inhısar

Nəticə cübarile inhısarın toyin olunması nəzəriyyəsi qeyri-mümkündür. Bunu praktiki nöqtəyi-nəzərdən təsvir vurmaq olmur. Məlların bəzi inkişaf tempları bir-biri ilə əvəzləndirdikdə zəncirvari şəxşədən olan mal və ya bir grupp mallarda zəruri xarakterlər olur. Əgər bir istehsalçı rəqəbatları bələ istisna edə bilərsə, mal təklifinə nəzarət edir, bələ halda o, inhısarçı adlanı bilər. Real həyata "tamiz" inhısara az rast galınır. Ancaq bir istehsalçı mal və ya malların təklifini təşkil edə

bilər. Birleşmiş Krallıqda inhısar qanunvericiliyinə görə, dominant satıcı bazarın dördde bir hissəsinə nəzarət edir, o, inhısarçı hesab edilir.

### 15.3 İNHİSAR GÜCÜNÜN ƏSASLARI

İnhısarçı malların yeganə təchizatçısıdır ki, orada rəqiblərin istisna etdiyi əvəzənlərlə yoxdur. Onun malın təklifində, istehsal, yaxud satışında nəzarəti var. Onun gücünün mənbəyi aşağıdakı dörd başlıq altında ifadə edilir:

#### (1) İstehsal amillorının durğunuğu

Istehsal vasitələrinin durğunuğu rəqiblərin mövcud təkliflərlə rəqəbat apara bilməməsini nəzərdə tutur. Bu durğunuq aşağıdakılardan vasitəsilə meydana gələ bilər:

- Təzə firmaların istehsalda daxil olmasına qoyulan qadağalar. *J. Ceyms* inhısarı artan gəlir vasitəsi hesab edirdi. Ancaq bu gün təzə firmaların istehsalda daxil olmasına qoyulan qadağalar başlıca olaraq "ictimai faydalılıq" əsasında çalışan müəssisələri, məsələn, su təchizatı, limanlar və doklар, eləcə də milliləşdirilmiş sənaye sahələri – kömürçükarma, qaz, elektrik, radio və televiziya, peç və telefon xidmətlərini şəhər edir. Texniki baxımdan əmtəə və xidmətlərin təchizatı (xüsusilə də bütövlükdə cəmiyyət üçün vacib shəhəriyyət dəsiyanda) açıq rəqəbatla uyğun gəlmir;
- İxtiyaların və yeni ideyaların yaranmasına kömək məqsədi ilə verilən patentlər, müəllif hüquqları və ticarət markaları;
- Ümumi alış və satış agentliyinin yaradılmasına *dövlət siyaseti*, məsələn, satış idarələri;
- bir şirkət tərəfindən təchizat mənbəyinə nəzarət, məsələn, minerallar, mineral sular, mütəxəssis işçilər (*Dior* geyim dizaynerləri), ticarət birlilikləri və ixtisəslaşdırılmış assosiasiyalara nəzarət.

#### (2) Məlumatsızlıq

İnhisar məmkün rəqiblərin məlumatsızlığı hesabına mövcud ola bilər; bir tərəfdən hamisə rəqəbat anlaya bilmirlər ki, artıq mənəfət mövcud şirkət tərəfindən (elan olunmuş mənəfətin həcmi real mənəfətin ifadə etməyən şirkət) yaranır, o biri tərəfdən isə onlar aid olana texnoloji proseslərdə tələb olunan "nou-hau" vərdişlərinə yiyələnə bilirlər.

### 3) Bölgemizlikler

Qiymətlərdə rəqəbat aparmaq üçün yeni firmalar köhnə firmalardan təsəffüdündən çıxarılan qiymətlər şkalasından işə başlamalarına baxmayaq, bu firmalar öz hacmini tədricən artırı bilar. Tələb olunan kapital möbləğlərinin böyükülüyü yeni firmalar üçün bəzi çətinliklər yaradır. Eləcə də bir sırə hallarda müəssisənin istehsal həcmi bazarın nisbətən o qədər böyük ola bilər ki, yalnız bir firma üçün yer ola bilsin. Bu, bir çox kommunal xidmətləri göstərən müəssisələrə, nəqliyyat, su, elektrik, telefon xidmətlərinə və s. tətbiq edilir.

4) Ragibləri aradan çıxmaq üçün məqsədli siyaset


Reğabatın məhdudlaşdırılması əsasən iki qrupa bölünür. Bir tərəfdən, artıq inhisar hakimiyyətinin mənbələrini nəzərdən keçirmişik. Bu mənbələr, görünüşü kimi, bilavasitə istehsalçılar tərəfindən hət hənsi bir məqsədli hərəkət noticəsində yaranır. Bu cür inhisarlar öz-özüնü yaranan anlayışında da verilə bilər. Biz öz-özüնü yaranan inhisarları toplifləri məhdudlaşdırmaqla artıq mənşət yaranan məqsədli vəzifələri kimi sümü şəkildə yaradılmış məqsədli inhisarlarla qarşı-qarşıya gəyməliyik. Bu *vedurulmus etatismazlaşdır* (professor *Samuelson*).

Firmalar raqıblarını sıradan çıxarmaq üçün müxtəlif yollardan istifadə edə bilər. İnhisar birliklərindən biri digorinin sahmlarına sahib olmaqla həmin sahada nazarəti ələ keçirə və ya eyni məhsulu istehsal etdən və satan firmaların birləşməsi kimi çıxış edə bilər. Bu, hamçinin xidmət sektoruna da tətbiq edilir. Homkarlar ittifaqlarında birləşmiş işçilərin birbaşa məqsədləri mənəkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılmasıdır (fösil 16-ya bax). Bundan başqa, müəyyən ixtisaslaşmış sahələr, məsələn, tibb, hüquq, mühabisat uçtu və müthəndislik kimi sahələrin özlerinin uyğun ittifaqları olur; onlar da ixtisasırtırmaçı, daxilolma üsullarını, peşə davranışlarını və üzvlük haqlarının möbədələrini tənzimləyir. Aneçəq onlar giriş möhdudlaşdırmaqla, üzvlük haqlarının möbədələrini müəyyənləşdirməklə bu xidmətlərin təmininə tənzimləyə bilərlər, bu isə artıq inhisar növü kimi təqdim oluna bilər. Bəzi raqıbların aradan çıxarılma metodlarının üstünlüyü sual altındadır. Belə ki, bu, müvəqqəti qiymət düşməsi, təndərlikləri ilə razılışmalar, saticiların gündəlik tələbat məallərim təklifini azaltması qorxusu kimi təzahür edir.

#### **15.4 İNHİSARÇININ TARAZLIQ MƏHSULU**

Aşağı sürüşen taleb ayrisinin marginal galir həddinə təsiri

Aşağıdakı 15.2 sayılı şəkli nəzərdən keçirək. A-da istehsalçı xalis rəqəbat şəraitində satışla möşgül olur. Onun mədaxil həddi (MH) ekstra vahidin satışından daxil olan ümumi gölərlərinə əlavə ekstra vahidə satılan tam qiymətə bərabərdir. Dördüncü adəd üçün bu, ştrixlənmiş A sahəsidir.



**Şəkil 15.2** Xalis və inhisarçı rəqabət sərajında mərijinal mədaxıl həddi

Ancak B-da istehsalçı inhisar rəqəbatı şəraitində satışla məşğul olur. Öğər o, dördüncü vahidi satmaq arzusundadırsa, deməli o, qiyməti 5 £-dan 4 £-ə endirmalıdır. Bu aşağı düşən qiymət nəinki dördüncü vahide, hətta birinci üç vahide də addır. Beləliklə, onun pul daxil olmalarına net (xalis) alavası dördüncü vahida görə alacağına bərabərdir. A və evvelki üç vahidin (B) itiracısındıñ isə azdır. Buna görə də inhisarçı rəqəbat şəraitində MH həmişə istənilən malın qiymətindən aşağı olur.

Xərclər, gəlir və inhişarçının istehsal etdiyi məhsul arasındaki əlaqə


Gelin başka bir hipotetik toyuq ferması inşaatçısını - A. Ruusteri nozardan keçirerek. Sadalık için fırz edek ki. o. A. Cluck-la cyni xorc ayrisına malikdir. Ancaq o, digarından xüsusi növ, mitsyyen rayonda çox populyar olan toyuq fermaları sahibi kimi fırqlənir. Patent ona rəqibləri aradan çıxmamaq imkan verir. Qisaca, ancaq bazarda o inhisarcıdır. Beləliklə, onun təklifi bazar təklifidir. onun bazara çıxardığı malların sayı qiymato tosir edir. Buna görə də əgər o, ilda ancaq iyimi toyuq hini hazırlayarsa, bunların hər birindən 79 £ galır götürürək, əgər istehsal etdiyi bu məhsulun sayımı doxsana çatdırısa, onda toyuq hılalarının qiyməti 44 £-o düşəcək. A.Ruusteri ilə A. Cluck problemləri eynidir: maksimum mənsəbət gatırıra məhsulən seçmək önemlidir. Ancaq onun galır olda etnik baxımdan plava ecazlinikləri

olur. Belə ki, məhsul istehsalı artıraq qiymət düşür, ancaq bu, məhsulun axırına vahidinə görə deyil. Ümumi istehsal həcmindən görə baş verir. Nəticəni marjinal mədaxil həddində görmək olar.

**Cədvəl 15.1** Toyuq hini istehsalçısı olan A. Ruusterin xərc, mədaxil və gəlirləri (£ ilə)

Hök məhsul (vəhdi)	Cəmi	Xərclərin orta məbləği	Marjinal	Mədaxil həddi	Gəlirlər cəmi marjinal	Mənfəat
0	1.000	-	20		84	-1.000
10	1.200	120	14	84	840	-360
20	1.340	67	10	79	1.580	240
30	1.440	48	10	74	2.220	780
40	1.540	38 ½	13 ½	69	2.760	1.220
50	1.675	33 ½	18 ½	64	3.200	1.525
60	1.860	31	24	59	3.540	1.680
70	2.100	30	30	54	3.780	1.680
80	2.400	30	39	49	3.920	1.520
90	2.790	31	51	44	3.960	1.170
100	3.300	33	66	39	3.900	-6
110	3.960	36	84	34	3.740	-220
120	4.800	40		29	3.480	-1.320

Bu rəqəmlər şəkil 15.3-də qrafik formasında verilib.



**Şəkil 15.3** İnhisarçının müvazinəti məhsulu

Yoxlamaqla aydın olur ki, maksimum mənfəat ilə 65 toyuq hini hazırlananda eldə edilir. Belə məhsul marjinal mədaxil həddi xalis rəqəbat şəraitində olduğu kimi, marjinal xərc həddində bərabərdir (har ikisi altıçı beş vəhidinə 24 £-dir). Ancaq marjinal mədaxil həddi uzun müddət bərabər olmur, bununla belə, qiymətdən aşağı olur (56.50). İnterpolasiya yolu ilə ümumi gəlirlər 3.67250 £-dir və ümumi xərclər 1.98250 £-dir. Bu 1.690 £-lik maksimum mənfəat getirir.

Alternativ olaraq beş vəhid məhsuluya mənfəeti hesablaşdırmaq üçün hər vəhid qiymətindən və ATC-dən istifadə edə bilərik.


Şəkil 1.53-də ümumi gəlirlər düzbucaqlı OMCP (məhsul x qiymət) =  $65 \times £ 56.50$ ; ümumi xərc düzbucaqlı OMAD (məhsul x orta xərc) =  $65 \times £ 30.50$ . Beləliklə, mənfəet bu iki düzbucaqlının fərqidir, yəni DASP düzbucaqlısı =  $£ 65 \times 26 = £ 1,690$ .

### İnhisarçıyla bağlı bəzi müümə analitik məsələlər

#### (1) Marjinal Mədaxil Həddi (MMH) tələbin elastikiyyi ilə bağlıdır

Göründüyü kimi, qiymətin aşağı düşdüyü və ümumi xərclərin artığı hallarda tələb elastikidir. MH şərtlərinə görə, o. müsbət olanda tələb elastikidir. Öksinə, MH mənfi olarsa, tələb elastiki olmur. Bu,

sədəlik üçün tələbin düzxətti olmasını hesab etdiyiniz şəkil 15.4-də göstərilib.



**Şəkil 15.4** Tələbin elastikliyi və inhisarçının məhsuldarlığı

Şəkildən bu nəticələri çıxarmaq mümkündür:

- Inhisarçı heç bir halda tələb elastiki olmayanda mövcud qiymətlərlə istehsalı hayata keçirməyəcək (Burada MH mənfidir, deməli o, istehsalın həcmini azaltmaqla ümumi mədaxiliyi artırıb).
- Inhisarçının marjinal xərcəri olmadığı halda (yerdən hasil edilən mineral cəhiyatlardan (məsələn, mineral sulurların) sahibi), onun marjinal xərcər (MX) ayrırisi X oxuna horizontal olacaq. Neticədə o, tələb elastikliyi vahidi bərabər olduğunda istehsalla möşğul olacaq.
- Inhisarçının marjinal xərcəri olduğu halda o, tələbin elastiki olduğu qiymətlə istehsal edəcək (əgər MH=MX olarsa, MH də hərəkətin müsbət olmalıdır).

#### (2) Düzxətti tələblə MH ayrırisi qiymət xətti ilə tələb olunan kamışiyət arasındakı horizontal məsafəni yurdan kasır

Bu, aşağıdakı yolla təsdiqlənə bilər:

Ümumi golrlar = buraxılan məhsulun hər bir vahidinin gətirdiyi galirlərin cəmi = OM məhsulundakı LOM.

Ümumi mədaxil = qiymət x məhsulun həcmi = OM məhsulundakı POMQ.


Buna görə də LOM = POMQ.

Lakin POMQ sahisi ümumidir. Deməli, LPK KMQ sahəsinə bərabərdir. Oxşar bucaqlar bərabər olduğundan LPK bucağı KMQ bucağına bərabərdir. Buna görə də RK = KQ. Onda OM = MD.

#### (3) İnhisarçının mənfaət alda etmək imkanının səviyyəsi substitutların (başqanın yerini tutanlar və ya onların əvəzində xidmət göstərənlər) sayından asıldır

Tələb qeyri-elastiki olduğu müddədə inhisarçı məhsul istehsal etməyəcək, tələbin qeyri-elastikliyi səviyyəsinə uyğun olaraq onun gücü müsəyyənləşir, yüksək qiymət işa az sayıda alıcıları başqa yerə qovur. Bunu şəkil 1.55-də görmək olar.

OP xətti üzrə istənilən qiymətdə  $D_1$ ,  $D_2$ -yə nisbəton daha elastikidir. OM məhsulunda MMH yuxarıda göstərilən MH ilə eyni olacaq. Təsəvvür edək ki, inhisarçı ayrırisi MC MH əyrilərini OM məhsul istehsalında kasır. Bu, hər iki  $D_1$  və  $D_2$  üçün eyni tarazlıq məhsulu verəcək. Ancaq inhisarçının təyin etdiyi qiymət  $D_1$  üçün  $OP_1$ ,  $D_2$  üçün isə  $OP_2$  olacaq. Buna görə də inhisarçının mənfaəti  $D_2$ -dən  $D_1$ -ə nisbəton daha yüksək olacaq.



**Şəkil 1.55** Tələbin elastikliyi və inhisarçının mənfaəti

#### (4) Inhisarçı hətta MXH üzən müddətə aşağı düşürsə belə istehsalla möşğul olıb ləğək

MXH aşağı düşərkən məhsul istehsalında AVC SXH-dan yüksək olmalıdır. Xalis rəqəbat şəraitində qiymət MXH-a bərabərdir və MXN aşağı istiqamətləndə olduğundan məhsul istehsalında TVC-nin TR-dən yüksək olduğu görünür. Belə halda isə istehsal olmayıcaq.

Yalnız inhisarçı mövcud olan yerdə MMH qiymətdən aşağı olur. Beləliklə, inhisarçının tarazlıq məhsulu (məsələn, OM) tərəfindən təchiz edilən mənfaət ATC onun satdığı qiymətdən aşağı olur (şəkil 1.55).

### (5) İnhisarçı üçün təklif ayrişı əldə etmək mümkün deyil

Xalis rəqabət şəraitində tarazlıq məhsulu almaq üçün Marjinal Xərc Həddi (MXH) Marjinal Mədaxil Həddini (MMH) bərabər olmalıdır. İstehsalçı sonsuz eləstikliyə malik olan tələb ayrişı ilə qarşılaşğından MMH də qiymata bərabər olur. Təklif olunan həcmiət qiyməti arasında birbaşa əlaqə mövcuddur.

İnhisarçı hamçinin MXH ilə MMH-i bərabərəşdirir, yalnız bu halda marjinal mədaxil həddi qiymətdən azdır. İndi MMH-in təklif olunan qiymətə uyğunluğu bu qiymət səviyyəsindəki təklifin eləstikliyindən asılıdır. Buna görə də eyni qiymətdə çoxlu müxtalif məhsullar və ya eyni məhsullar üçün çoxlu müxtalif qiymətlər mümkündür. Bununla xalis rəqabət şəraitində olduğu kimi, qeyri-adı təklifi istenilen qiymətdə göstərə biləmir. Bunu şəkil 15.5-dən aydın təsəvvür etmək olar, OM məhsulunda tələbin müxtalif cür eləstikliyi qiymətində müxtalılığının səbəb olur. Oxucu təklif eləstikliyi müxtalif və bununla belə, eyni qiymət göstərən oxşar diaqram qura bilər.

### (6) İnhisarın uzunmüddəlli və qısamüddəlli tarazlıq vəziyyətləri arasında heç bir fərqli yoxdur

Xalis rəqabət şəraitində qısamüddəlli mənfaatı olması bu sahalarə yeni firmalar və supernormal mənfaat cəlb edir. İnhisar şəraitində istehsalçı bir sahada fəaliyyət göstərən yeganə sonnayə subyektidir və təyinatına görə heç bir yeni firma hamim sektora daxil ola biləmir və hətta uzun müddət ərzində inhisarçıının mənfaeti qalır. Həqiqətən onun mənfaeti artımalıdır, çünki indi o, on aşağı orta qiymətə məhsulun mənfaatını maksimallaşdırmağa imkan verən faktorları bir yerdə toplayır.

## 15.5 DÖVLƏT SİYASƏTİ VƏ İNHİSAR


### İnhisar və xalis rəqabət

Övvələ, biz yuxarıda göstərdiyimiz "qeyri-iradi" və "qəsədən tərədilmiş" inhisarlar arasındaki fərqli istinad etməliyik. "Qeyri-iradi" inhisarların yüksək mənfaet əldə etməkdə uğurlu mövqelərindən istifadə edə bilmələrinə baxmayaraq, geniş mənada onlar qəçilənlərdən və adətən siyaset onları məhv etməkdənə, onlar üzərində nəzarət, həyatə keçirməyə çalışmalıdır. Digər bir tərəfdən, istehlakçı üçün zərərlə olan məhdud təcrübələri izləyən "qəsədən tərədilmiş" inhisar mümkün hallarda parçalanmalıdır. Yenə də, təcrübədə çox zaman onlar arasında fərqi dəqiq şəkildə müəyyən etmək çox çətindir.

İkinci, biz inhisarçıının hər zaman istehlakçıya zərərlə olan siyasetin ardına gedəcəyini tövsiyə edən fikri daha diqqətələ nəzərdən keçirməliyik. Mübahisə aşağıdakı kimi olacaqdır.

*İnhisar emosional sözdür. Belə hesab edirələr ki, inhisarçı mənfaatini artırmaq məqsədilə homişə aliciya düşmən siyaset yürüdü. Bu argument aşağıdakılardan məhkəmələndir:*

Xalis rəqabət şəraitində bütün şirkətlərin məhsullarının qiyməti (OM) = Marjinal Xərc Həddi (MXH) bərabərliyində özünü bürüza verəcək (şəkil 1.56). Bundan başqa uzun müddət ərzində bu duraxılışda bütün şirkətlər üçün ATC minimum olacaq. Belə olan halda istehsal elə bir nöqtəyə gətiriləb çıxarılıb ki, burada ekstra vahidin dayarı daşıqlılıkla əldə edilir və ekstra vahidin alındığı bazar qiymətinə bərabər olur (MMII).



**Şəkil 1.56 Xalis rəqabət və inhisar şəraitində məhsul istehsalının həcmi**

İndi fərqli ki, kartel ayrı-ayrı şirkətlərin marketing fəaliyyətinə nəzarəti üzərinə götürür. Mənfaatını maksimuma çatdırmaq üçün o, malını MXH - MMH bərabərliyinin alındığı zaman  $MP_1$  qiymətinə satacaq. Deməli, alıcı xalis rəqabət şəraitində fərqli olaraq bazar qiyməti və az sayıda məhsul əldə edir; istehsal vasitələri istehlakının istəyinə görə düzgün böllüsdürləmür.

### Yuxarıda göstərilən argumentin tənqidü

Bu argumentda xeyli həqiqət olmasına baxınayaq, o qüsursuz da deyil. Burada yol verilən an vacib məsələ rəqib sahənin təklif ayrişinin təkcə bir firmannın təklif ayrişının MXH ilə eyni olmasına. Ancaq bu, arzundılmalıdır. Göründüyü kimi, inhisarçı firma kiçik firmaların üzüntə açıq olmayış və onlar üçün olçatılmaz olan halda yüksək qənaət əldə edə bilər. Belə qənaət asas istehsal alıcılarının bölünməzliyi, əməyin şirişdilmiş bölgüsü, təkmil əlaqələr və artıq kapital qoyuluşları zamanı

irəli gəlir (Hazırda bir-biri ilə rəqabət aparan oxşar firmalardan ibarət olan sahələrin hədsiz dərəcədə sahibkarlaşdırılmasının qorxusu yoxdur).

Buna görə də inhişarçı xalis rəqabət şəraitində istehsal edən firmalardan daha aşağı qiymət aldə etmək üçün bazar məhsullarını "elində saxlamalıdır". Biz inhişarçının maksimumun gəlir aldə etmək üçün istehsalla möşğül olduğu və bununla belə, istehlakçının xalis rəqabət şəraitində aşağı qiymətlərle daha çox məhsul aldə edə bildiyi vəziyyəti nəzərdən keçirməliyik.


Şekil 1.57'de firmalar arasında xalis rəqəbatı  $OP$  qiymətində  $OM_1$  məhsulunu verir. Ancaq inhisarçı daha aşağı xorc oyrisinə malikdir. O,  $OP_1$  qiymətində  $OM_1$ -ə qədər istehsal edəcək (və supernormal mənfəət yaranacaq). Bu səmərələşdirmələr (rasional yanışmalar) hətta hökumət tərəfindən firmaların həvəsənləndirilməsinə səbəb olur və bu da istehsalın birləşməsinə gotirib çıxarır. Məsələn: I.C.L. kompüterləri misal göstərmək olar.

İkincisi, bizim yanaşmamızda rəqabətli modelimiz tam dayanıqlı idi. Mənşət alədə olan məhsulun və istehsal amilinin qiyməti əsasında ifratlaşmışdır.

Ancaq firmaların inkişafı innovasiya faaliyyetinden ve investisiyaların həcmindən asılıdır. Belə olan halda soruşturmaçılar firmaların innovasiya faaliyyətini maliyyələşdirməkla yanaşı, elmi yenilikləri istehsala tətbiq edərək və həmçinin əllərində olan inhişar hakimiyətindən faydalanaraq öz xərclərinin avozını almaqdə inamlı olmaları ettimalları böyükdürmə? Başqa sözlə, inhişar, yoxsa xalis rəqəbat inkişafə kömək edir? Biz bu arqumenti burada inkişaf etdiririk, ancaq sadə patent qanunlarının mövcudluğunu nəzərə alsaq, müəyyən döngülünün varlığınından danışa bilərik. O biri tərəfdən, inhişarların potensiyeli satın alıb daha da inkişaf edərək rəqəbatda engol förtümosi halları da var.

Üçüncüsü, qiymot və məhsul inhisar altında daha sabit ola bilər. Coxlu sayda rəqabətli istehlakçıların olduğu yerdə, məsələn, kondə təsərrüfatında olduğu kimi, omların hər birinin təsiri əmtəcanın ümumi qiymət və təklifində daha əsaslı dayışıklılıqlara səbəb ola bilər. Əksinə olaraq, inhisarıçı goləcək tələbi qiymətləndirərkən, gürün ki, təklifdə yalnız marjinal dayışıklılıkların zorluğu olduğunu aşkar edərək bazarı tam şəkildə nəzərdən keçirə bilər. Qismən bu səbəbələ, Marketing Heyətləri (Marketing Boards – ing.) kondə təsərrüfatının müəyyən sahələrində (məsələn, karof, süd sahələrində) satışda inhisarlar kimi müəyyən edilmişdir.

Sonucusu, inhişarın təqnid edilməsi zamanı bizi unutmamalıq ki, məhsul məhdudiyyəti müəyyən bazarların təchiz edilməsinə imkan verən fərqli inhişarının məhsul üzərində istədiyi qiymətləri təyin etməsinə imkan yaradır bilər.



**Şekil 15.7** Xalis rəqabəti sənaye ilə müqayisədə aşağı qiymətlərlə və böyük həcmdə məhsul istehsal etmə inibişarı.

### **Inhisar birliklerine nazare**

İnhisar birliliklerini iki grupta bölmek olar. (a) *Spontan* yaranmış inhisar. Bu, əsasən dövlət siyaseti nəticəsində yaranır. Məsələn: patent qanunları, mülklişdirmə, rasionallığı; (b) *məqsədi* (övvəlcədən nəzərdə tutulmuş) inhisar. Bu, yüksək mənfiət elədə etmək üçün rəqabətin aradan çıxarılmasına yönələn prinsipial məqsədlərənən varır.

Ancaq belə bölgü birinci qrupu ağ və ikinci qrupu qara etmək demək deyil. Birincisi, təhlilimiz göstərir ki, inhisar birlikləri mənşətin maksimallaşdırılmasına çalışaraq mahsul buraxılışının mahdudlaşdırılması ilə maraqlanırsa, onun necə amala gəlməyinin heç bir şəhərim yoxdur. Ikincisi, inhisarın evvelcən nəzərdə tutulub bilinəsina (və ya məqsədi olmasına) baxmayıaraq, burada göstərilən soboblırdan bir neçəsinin iştirakı ilə golir elədə etmək olar. Bütün bunlarla bağlı ancaq onu deya bilerik ki, inhisar nəzarəti arz ediləndir, ancaq adətən bu, iqtisadi əsaslar üzərində qurulmalıdır. Inhisar hakimiyyətinin dərcəsi təyin edilməlidir və mümkün iqtisadi və sosial ziyanlara qarşı qoyulmalıdır. Məhsul mahdudiyəti, inhisar vəziyyətinin saxlanması zamanı vəsait itkişi (məsələn, reklam etməklə), rəqəbatın xoşgündən fılmaların çatışmazlığı, siyasi təzyiqin gücləndirilməsi, məhdud məqsədləri təmin etmək üçün (məsələn, ticarət birlikləri) və

vasaitin istehlakından inhisarçıya yenidən bölüşdürülməsi kimi amillor  
de nəzərə alınmalıdır.

Natıçadə Böyük Britaniyada inhisarlar qadağan edilmək əvəzinə  
tonzinişlənir. Ancaq ıstılınən siyaset çətinliklərlə qarşılışır. İnhisar  
tərəfindən dövlətə gələn gəlirlərin və vurulan ziyanları dəqiq qiymətini  
tayin etmək mümkünün deyil. Elcə də "inhisar faydalıdır və ya onun  
sosial yönü olmamış" kimi gündəmdə olan qorarlar zaman keçidkə  
dayışır (1930-cu illarda inhisarları həvəsləndirilməsini xatırlayı).  
Bundan əlavə, əgər qanun təklif olunarsa, "ədalətsiz rəqabət" anlayışının  
monasi hüquqsūnaslar tərəfindən dəqiq təyin edilməlidir: baxımayaraq  
ki, nəzarət məqsədilə bu, əslində iqtisadi məsələlərə əsaslanan elastiki  
interpretasiya tələb edir. Nəhayət, başqa sahələrdə dövlət siyaseti inhisar  
problemələrinə təsir edə bilər. Tarif proteksionizmi rəqabəti xarici  
ölkələrdən məhdudlaşdıraraq inhisarın ölkədaxili bazarda məskunlaşma  
imkânını artırır.

Ümumiyyətlə, siyaset üç əsas formada təzahür edir:

#### (1) Dövlət mülkiyyəti

İnhisarın xeyrini dağıtmamaq vacib olduqda yaranan problem dövlət  
tərəfindən tamamilə nəzarət götürülərək daha yaxşı hall edilə bilər.  
Belə halda cəmiyyətin daha səmərəlt qorunduğu görünür. Yüksək  
mənəfət əldə etmək stimulundan azad edilmiş dövlət inhisarının heç biri  
yüksək mənəfət yaratmağa meylli olmur. Ancaq belə mənəfətlər  
yaradılsarsa, onda onları geləcəkdə daha aşağı qiymətlə və ya vergi  
qoyuluşu prinsipleri dəyişmiş halda cəmiyyətə ötürürcəklər.

Tərəbündə mənəfət cari iqtisadi səviyyədən yüksək əməkhaqqı  
ödəməkələr əldə edilə bilər. Ardıcıl olaraq müştəqil təşkilatlar tərəfindən  
təyin edilmiş qiymətin tədqiqi və müştəqil ekspertlərin yoxlamalarıyla  
bağılı tədbirlər görtülməlidir.

#### (2) İnhisarları tənzimləyən qanun və inzibati aparat

Adətən bu üsüldən inhisarı onların gotirdiyi gəlirə görə saxlamaq  
fürsət istifadə olunur və xüsusi mülkiyyət şəklində onlara bir az  
sərbəstlik verilir. Bu halə 1948-ci ildə Böyük Britaniyada inhisarları  
arasında təsəvvür üçün aparat yaradılmazdan, Almaniyada isə müharibədən  
övvel ardıcıl olaraq nəzərdə tutulan bir siyaset idi.

"İnhisarlar və məhdudlaşdırıcı tədbirlər haqqında" qanun inhisar  
komissiyası təsis etməyə kömək etdi. Bu komissiyasının üzvləri Ticarət  
Nazirliyinin prezidenti tərəfindən təyin olundular. Bu qanunun şərtlərinə

göre, texnologiyanın və ixrac əməliyyatlarının üçdə bir hissəsi rəqabəti  
məhdudlaşdırımağa sərkərən bir müəssisənin və ya qrupun əlində  
çəmləşibse. Ticarət Nazirliyi bu işlə bağlı komissiyaya nüvəciöt edir.  
Komissiya isə öz növbəsində və faktları araşdırır və ya daha irəli  
gedərək inhisarın dövlət maraqlarına təsirini qiymətləndirir və müvafiq  
tədbirlər tövsiyə edə bilər. Komissiyanın hesabatına görə nazir müvəyyən  
razılıqları və ya gizli foaliyyətləri rəsmən elan edən səroncam vərə bilər.  
Ancaq cənəyat elementini tənzimləyən hər hansı bir maddə bu sənəddə  
əks oluna bilməz. Bunu nələr belə, yuxarı orqan məhkəmə qətnaməsi  
çıxara da bilər. Arasdırma obyektlərinə aşağıdakılardır: elektrik  
lämpələr, yuyucu tozları, rəngli filmlər, dəvar kağızı, dərmən, kornifleks  
və bu kimi sivıqlar, kərpiclər və surətçixaran cihazların təchizi; inşa-  
atçıların Böyük London meydənində təklifləri; kollektiv ayrı-seçkilik;  
sənəddə məhdud tərəbülər.

#### (3) İnhisarın buraxılması və ya qadağan olunması

İnhisar birlilikləri istehlakçı üçün ziyani hesab edildiyi yerlərdə  
onların buraxılması və ya qadağan edilməsinə nəzərdə tutan qanunlar  
qəbul edə bilər. Bu yolla dövlət patentlərin toqquş edilməsi dövründə  
azalda bilər və ya onların yenidən verilməsinə dəhə da cətinləşdirir.  
Həm də dövlət firmalarından öz gəlirləri barədə hesabatın dərincini tələb  
edən "müəssisələr haqqında" qanunu təsdiq edə bilər. Belə ki, əgər bu,  
supernormal dərəcədə mənəfətlidirsə, başqa kompaniyalar bundan xəbər  
tuta bilərlər. Dövlət alternativ şəkildə rəqabətdən kanarlaşma cəhdlərini  
və ya adalatlısız tədbirlərlə kartellərin yaradılmasını və ya  
məhdudlaşdırıcı razılaşmaları qanunsuz elan edə bilər. Bir vaxtlar ABŞ-  
da "total qadağalar" siyaseti yürüdüldürdü.

Böyük Britaniyada 1956-ci ildə inhisar komissiyasının tədqiqatları  
nəticəsində "Məhdudlaşdırıcı ticarət tədbirləri haqqında" qanun qəbul  
edildi. Bu qanun aşağıdakı şərtləri özündə əks etdirirdi: (a) İstehsalçılarla  
və satıcılarla fərdi təkrarsatma qiymətinə himayəni adı mülki məhkəmə  
vəsitsilə həyata keçirməyə imkan verirdi; (b) Özəl məhkəmələr, itmiş  
və ya uğurlanmış qiymətli kağızların siyahısı və boykottlar vəsitsilə  
tekrar satış qiymətinin saxlanması haqqında kollektiv foaliyyətə  
qadağə qoyurdur; (c) Kraliça tərəfindən təyin edilmiş yeni Məhdud  
Ticarət Müqavilələrinin rəhbərinin iştirakı ilə qeydiyyatdan keçmiş  
tümüni qiymətdə və səviyyədə birgə iştirak kimi digər məhdudlaşdırıcı  
tədbirlər tələb edirdi; (d) Ticarəti Məhdudlaşdırıcı Tədbirlər Məhkəməsi  
təyin edirdi. Məhkəmə an aži bir hakim və iki üzvdən ibarət təşüvvütlü

tribunal kimi faaliyyət göstərirdi. Bu məhkəmə milli maraqlardan çıxış edərək yeddi giriş qapısı təsdiq etdi. Məhkəmənin qərarları səs çoxluğu ilə qəbul edilir.

Ancaq 1956-ci il qanunu fərdi mal tədarükçülərin öz malları üçün təkrar satış qiymətini saxlamağa icazə verirdi. 1964-cü ildə bu qanunda düzüllşələr edildi. Yeni qaydalarla görə, məhkəmə tərəfindən təsdiq olunmuş mallar istisna olunmaqla, qalan mallar üçün təkrar satış qiymətinin saxlanılması minimuma endirildi. İstehlakçıların olda etdiyi son golin istonilən zərər və ya ziyanın çox olması təsdiq edildi.

1965-ci ildə qəbul olunmuş "İnhisar birlilikləri və onların birləşməsi haqqında" qanun inhisarların hüquqi bazasını gücləndirmək yanaşı genişləndirməyə də nail oldu. Bu qanun Ticarət Nazirliyinə (indiki Qiymətlər və istehlakçıların müdafiəsi departamenti adlanı) inhisara səbəb olacaq və ya mövcud inhisarın gücünü artıracaq istonilən razılışma ilə bağlı inhisarlar komissiyasına müräciat etmək səlahiyyəti verirdi. Bu qanun həm də komissiyanın qərarlarını həyata keçirmək üçün hökumətin gücünü artırıdı (massələn, onlara birləşməni qadağan edən və ya arzuolunmaz inhisarın ləğv səlahiyyət verirdi).

1973-cü ildə qəbul edilmiş "Ödələtlili ticarət haqqında" qanun inhisara və istehlakçının müdafiəsinə aid yeni anlayışları gündəmə gətirdi. "İnhisar birlilikləri haqqında" olan əvvəlki üç qanundan fərqli olaraq burada inhisarların iqtisadi səmərəliyin qarşısını alması və bunun da dövlət marağına zidd olmasının təsdiqləndi. Faktiki olaraq bu qanunun məqsədi rəqabətin güclənməsini yardım etdi.

Bu qanun aşağıdakılardı atəzə edirdi:

- (1) Qarşılıqlı güzəşti aşasında Ödələtlili Ticarət İdarəsi təsis edildi. İdarənin baş direktorunun səlahiyyətləri yalnız ticarət sazişlərinin qeydiyyatçısı funksiyası ilə tamamlanmışdır, o, həmçinin etibarlı edilən inhisar hallanın aşkarlanmasına və ya rəqabət yaradı biləcək tədbirlərin həyata keçirilməsini cavabdeh idi. Bu işə firmaların birləşməsi və məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi zamanı sözügedən idarənin nazirlər üçün yeni informasiya və bildiriş mənbəyi olacaq deməkdir;
- (2) Artıq yeni adla çıxış edən İnhisarlar və birləşmələr üzrə komissiyanın yerli və milli inhisarları, mili iləşdirilmiş sənaye sahəlerinin faaliyyətini və hotta məhdud əmək tədbirlərini təsdiq etmək səlahiyyətləri var idi;
- (3) İnhisarların bazardakı payın 25 faizdək azaldırı.

Bu qüvvələr 1980-ci ilin "Rəqabət haqda Qanun"u ilə möhkəmləndirilmişdir, hökumət rəqabətin şövqləndirilməsinə dəha böyük diqqət verməyə çalışır. Baş direktor rəqabəti məhdudlaşdırın, təhrif edən və ya qarşısını alan hər hansı işçi münasibətlər təcrübəsini arasında bilər. Əgər həmin münasibətlərin rəqabət qabiliyyəti olmaması aşkar edilərsə, o, kommunəsiya faaliyyətinin işini məsul hesab edə və ya təcrübənin dövlət maraqlarına zidd olub-olmamasını müəyyən etmək məqsədilə İnhisarlar və Birliklər Komissiyasına yönəldirə bilər. 2003-cü ildə Rəqabət Komissiyası Asda, Tesco və Sainsbury tərəfindən Safeway (Seyfeyci kimi oxunmalıdır – red.) üzrə qiymət təklifiinin verilməsinə qadağan etmiş, lakin bəzi səroncumlarda müvafiq olaraq, Morrisons tərəfindən qəbul edilməsinə tövsiyə etmişdir. Buna baxmayaraq, baş katib Ticarət və Sənaye nazirliyində (Department of Trade and Industry (DTI)) MMC-nin tövsiyələrini 1997-ci ildə olduğu kimi rədd edə bilər. Həmin ildə Carlsberg-Tetley piva zavodları tərəfindən Bass-in əlo keçirilməsinin qarşısı alınmışdır. Nöticədə Britaniya piva bazarının 35 faizi Bass-a verilmişdir.

Rəqabətə eks təsirli və ya məqsədli razılaşmalar və birgə təcrübələr MMC tərəfindən xüsusi vaziyətin qəbul edilməsinədək tamamilə qadağan edilmişdir. Bu səbəbdən, 1993-cü ildə o, aparıcı otur firmalarına qiymət qoyan aşağı səviyyəli pərakəndə ticarətçilərə verilən "bahalı" oturlar təskilinin rədd edilməsinə icaza vermişdir.

Vahid bazar qaydaları inhisarlar və məhdud ticarət təcrübəsi üzərində Britaniya qanununun AB qanununa uyğun olmasına təsəbəd edir ki, Avropana səfliyyət göstərən BK firmaları qanunvericiliyin iki müxtəlif və əsas formaları arasında qalmışdır. Hazırda komissiya cəlb edilmiş firmaların ümumiyyətdə dünya üzrə 5 milyard avro və ya birliyin 250 milyon avro dövriyyəsi olan "Birlik ölçüsündə" məlik birliliklər üzrə məsuliyyət daşıyır.

#### (4) Qiymətlər üzərində nəzarət

Burada məqsəd inhisarcının qiymətə təsir edən gücünün kənarlaşdırılmasıdır. Bu səbəbdən,  $OP_c$ -da (şəkil 15.8) hökumət maksimal qiymətə nəzarət edirəsə, inhisarçı ilə üzəşən təlobın xarakteristik ayrisi ( $MR$ ) həmin qiymətə doğru elastikdir və tərazlıq məhsulu  $OM_d$  avəzində  $OM_c$ -dir. Burada  $P = MC$ , amma bu, məsələnin hollinin ikinci yoldur, qiymətin aşağı və məhsulun dəha çox olmasına baxmayaraq, normadan artıq gəlir əldə etmək hələ də


mümkündür. Məsələnin bu şəkildə həll edilməsi xərclərin aşağı endiyi yerdə istehsalın aparılması ilə müqayisə edilə bilər (aşağı bax).

### *(S) Bazar problemlerinin hali*

Bazar problemlerinin həllinə qaydalardan daha çox üstünlük verən 1980-ci illərin Mühafizəkar hökuməti inhişarçılıqla, əsasında özəlləşdirmə nəticəsində daha çox müstəqillik olda edən inhişarçılaşdırma mühəbarəzə üc veni metod təqdim etmişdir.

J. Francavilla

Müstaqil televiziya programlarına goldikda, məsələn, şirkətlər programlarının yayılmasına, rəqəbatın yaradılması və mənşətin on azı bir hissəsinin dövlətə keçirilməsinə dair öz töklüşlərini vermelidirlər. Bununla belə, bəzi vəsitələr tələb edilən programları keyfiyyətini tamın edə bilir, misal olaraq, "Kanal 4" (Channel 4) daha çox mənfaat gotirin qeyri-intelлектual şouları tərafından təqdim olaraq kənarlaşdırılmışdır.




#### **Səkil 1.58 İnhisar və qiymətə nəzarət**

## *2. Rəqabətli bazarlar*

Inhisarçı şirket tarafından elde edilen normadan artıq manfaatlı rəqibləri bazara colb etməlidir. Lakin, bildiyimiz kimi, sabit itkilər o qədər çoxdur ki, iləsa gərə ödənilən cari manfi qəbul etmək mümkün deyildir. Digər tərəfdən issa, "geri qaytarılmayın məşrəflər" (digər sahələrdə kiçik və ya dəyərsiz olan xüsusi aktivlər) kiçikdir, manfaati geri götürmək riski də çox azdır. "Bəsinqəndən və aradan çıxan" rəqiblərin olması və ya ehtimal olunması nəzarət yararlı bazarların yaranmasına səbəb olur.

Bu anlayışdan rəqabətin töbii inhişara daxil edilməsində istifadə etmək mümkündür. Azalan xərc inhişarları ilə toşəb edilən asas kapitalın məbləği o qədər böyükdür ki, toxumın edilən iştirakçılar riski qəbul etməyə bilerlər, iflas halında onların əlində loğv edilməyən kapital qalacaqdır. Yenə də nəzərdə tutulan yüksək ilkin xərclərin alt-üst edilə biləcəyini güman edək. Şirkətlər o zaman rəqabəti aparmağa daha çox çalışacaqlar, çünki monofonik geri götürülməsi xətərlə isin şəmərsiz olduğunu zəman daşaş olar.



**Şekil 1.59** Mübahiseli bazarda giymət və mahsul

Biz bu metod və onun nticələrini British Gas (BG) məsaldında göstərə bilərik. 1982-ci ilin Neft və Qaz Qanunu (*The Oil and Gas Enterprise*) müştəqil qaz istehsalçılarına BG boru kəmər sistemini vasitəsilə böyük istehlakçılarla və tədarükçülərlə birbaşa müqavilə bağlamaq imkani verdi. BG-nin müştəqil inhişar məsələsi əldə etdiyi zaman bu müştəqil tədarükçülər öz vezifələrini yerinə yetirtilər *PdJRS* (şəkil 15.9). İndi müştəqil tədarükü  $OP_C$  qiymətinin razılaşdırılmasında boru kəmər sistemindən istifadə edə bilər. Əslində böyük bir Amerika neft şirkəti bunu etməyi təklif etdi. BG öz müqavilə qiymətini aşağı salmışdır. Bu səbəbdən, *təhlükə* inhişar qiymətinin qarşısının alınmasında kafi hesab edilə bilər. Lakin eyni zamanda qeyd etmək lazımdır ki,  $P = AC$  ( $P = MC$ -dən daha doğrusu) yənə də yegana ikinci secim yoludur. Bununla belə, qiymətin aşağı salınmasına ( $P_{v1}$ -dan daha çox  $P_C$ ) və  $M_1M_C$  ilə məhsul artımına müvəffiq olmuspudur.

Bu, azalan *MC* mövqeyinde dövlət dəstəsiyaları olmadan on düzgün seçimdir. Hələtə, müsahidəçi orqan BG boru komər sisteminin (TransCo) müstəqil tədarükü qarşısındakı

öhdəliklərinin yalnız yatırılmış kapital üzərində münasib tozminat dərəcəsini sağlamaqla kifayətlənməsinə tömənat vermalıdır. Rəqabət qabiliyyətli bazarlarda rəqabət BT ilə Talk Talk's rəqabətinə və TV şirkətlərin regional fransızcainq dövri təkliflərində aydın görünür.

### 3. Mənəfətə nəzarət edilməsi formulu ilə qiymətin tənzimlənməsi

Mənəfəti maksimallaşdırın qiymət təklif edən yeni özəlləşmiş inhisarların qarşısını almaq məqsədilə və onların məhsüldər olmaları üçün stimul yaradaraq, qiymətin artırılması vaxtaşını dəyişən formula əsasən tənzimlənir. Adətən bura, pərakəndə satış qiymətləri indeksində qiymətləndirildiyi kimi 2 faizlə hər hansı qiymət artımının inflasiya dörcəsindən geri qalmamasını deyən xüsusi rəqəm daxil edilir. Yəni, 2 faiz məhsuldarlığın artırılmasında nəzərdə tutulan qiymətdir, lakin tədarükünün fəaliyyətində artıq galırın qorunması üçün fəal stimul yaratdır.

## 15.6 MƏHDUD İNHİSAR

Eyni mali müxtəlif alıcıya müxtəlif qiymətə sata bilən inhisar *məhdud* hesab edilir. Məhdud inhisarıya misal olaraq (a) həkim öz zəhmət haqqını cini müalicəyə görə xəstənin sosial vəziyyətindən asılı olaraq fərqli məbləğlərdə alır; (b) avtomobil istehsalçısı öz məhsullarını daxili bazarda satıldığından daha ucuz qiymətə ixrac edir (hətta vergi ödənişləri müxtəlif olsa da) və ya; markəzi istilik sistemində istiliyi saxlamaq üçün gecələr işlədilən elektrik enerjisinin qiymət tarifi gündüzə nisbətən aşağıdır.

### Məhdud inhisar üçün lazımlı şərtlər

Məhdud inhisarı reallaşdırmaq üçün müəyyən şərtlər yerinə yetirilməlidir:

(1) *Bazarda həzi çatışmazlıqlar olmalıdır.* Xalis rəqabət şəraitində ayrı-seçkilik mümkün deyil. Ancaq müxtəlif bazarlar mövcuddursa və o, tutaq ki, nəqliyyat xərclərino (ahəc, shəhənkartlarına, mili engallara) parçalanıbsa, satıcı bundan istifadə edərək bazarda və ya bazarın müəyyən hissələrində nəzarəti əla keçirə bilər.


(2) *Bazarda tələhin elastikiyyi müxtəlif olmalıdır.* Bu isə tələb əyrilərinin müxtəlifliyi deməkdir. Nöticədə inhisarı öz gelirini maksimum həddə çatdırmaq üçün müxtəlif qiymətlər təyin edəcək.

(3) *Bazalar və ya bazarın müxtəlif hissələri arasında "sizmə" mümkündür.* Məsələn, ixracatçı malını bir ölkədə başqa ölkədə satıldığından ucuz satdığı zaman nəqliyyat xərcləri və fiziki yoxlamalar istehsalçının ölkəsində təkrar iddialı qarşımı almışdır.

### Məhdud inhisarının tarazlıq vəziyyəti

Fərəz edək ki, məhdud inhisarı A və B bazarlarında fəaliyyət göstərir. Hər bazarın tələb əyrisi şəkil 1.60-da göstərilir. Öz gelirini maksimum həddə çatdırmaq üçün ona aşağıdakılardan seçimə lazımdır: (a) istehsal edəcəyi məhsulun hacmi; (b) istehsal olunmuş məhsulun iki bazar arasında bölgüsü; (c) bu bazarlarda hənsi qiymətin təyin olunması. Bu problemləri ayri-ayrılaşdırmaq təhlükəsizdir.

(a) *Onun ümumi məhsulu hənsi həcmində olacaq?* Fərəz edək ki, məhsul eynidir, inhisarı öz MXH-i bütün məhsul üçün nəzərdən keçirməlidir. O, MXH-i iki bazarın əyrisindən kombinə edilmiş MMH ilə bərabərəşdirəcək. Bu əyri iki MMH əyrisinin birləşməsindən əmələ gəlir. Verilmiş MMH üçün A bazarındaki məhsul başqa MMH üçün B bazarındakı məhsula əlavə edilir. Bu, MMH-in bütün qiymətləri üçün təkrar olunur. Beləliklə, şəkil 1.60-da görendiyü kimi, inhisarı Q məhsulunu istehsal edəcək. O məhsula axırını vahidin istehsal dəyərinin əlavə olunması ancaq bu vahidin hər iki bazarda satışından onun mədaxilinin tamamlanmasına bərabərdir.



**Şəkil 1.60** Öz məhsullarını müxtəlif bazarlarda satan inhisarının tarazlıq məhsulu

**Qeydlər:** Sadalıq üçün gelir və xərc əyrisi düzxətti qəbul edilib. Bazarlarda bütün qiymətlər üzrə tələb dəha elastikidir.


(b) *O məhsulu bazarlara arasında necə bölgüsədirəcək?* Inhisarı bütün məhsuldan MXH-i A bazarındaki (MMH A) SMH-la və B bazarındaki (MMH B) MMH-la bərabərəşdirərək gelirini maksimuma çatdıracaq. Bu isə deməkdir, O  $OQ_1$  məhsulunu A bazarında,  $OQ_2$

məhsulunu isə B bazarında satacaq. *OR*-da birləşmiş məhsul (burada MMH son xərc həddində borabəndir) A və B bazarlarındakı məhsulu camlışmala alınmışdır. MMH hər iki bazar üçün eyni olmalıdır, bunun üçün  $\alpha$ , MXH və *OR*-da borabor olmalıdır. Hətta bu belə olmasa da, inhişarçı mənşətindən artırmış üçün mədaxıl həddi az olan məhsulu mədaxıl həddi cox olan məhsulla əvəz edə bilər.

(c) Bu bazarlarda qiymət necə olacaq? Bunu diaqramda da görmək olar.  $OQ_1$  məhsulu  $A$  bazarında  $OP_1$  kimi,  $OQ_2$  isə  $B$  bazarında  $OP_2$  kimi satılacaq. Beləliklə, təsdiq  $A$  bazarında  $B$  bazarına nisbətən daha az elastik olduğunu,  $A$  bazarında  $B$  bazarından daha az sayıda və bəhə qiyiməti məhsul satılacaq.

**Oiymat ayri-seckiliyi alcinin maragjina uygen ola bilarmi?**

*Ayrı-seçkilik* (diskriminasyon) termini inhisarçının galir alda etmek üçün alıcıyı istismar etmesi fikrini yaratır. Qiymət ayrı-seçkiliyi inhisarçıya daha yüksək savəyyülli ümumi galir alda etmeye imkan verəcək. Bu işe yalnız sadəcə olaraq bütün bazarда vahid qiymət təyin etməklo mahdudişlər. O, buna bazarları məhdudişlarda bildiyinə görə də bilir: bir bazarda ekstra malın satış qiymətini başqa bazara nisbatən aşağı salır. Əslində onun mallarının bütün növleri üçün müxtalif bazarlar olarsa, (yəni xalis ayrı-seçkilik) hər bir mal üçün marginal mədaxil həddi onun satıldığı qiymət olə bilər. Inhisarçının mahisulu ardıcıl olaraq rəqabətlə möhsullu tamamilə üst-üstü düşə bilər (şəkil 1.61).




**Şekil 1.61.** Xalis avrı-seçkilik şeraitinde golirlər

Buradan istehlakçı üçün iki əhəmiyyətli məsələ ortaya çıxır.

(1) Qiymat ayrı-seçkiliyi ayrı bir bazarı təklifə səsləyir

İki misal göstererek, *British Rail* öz sənəsinlərindən bir mil məsafə üçün çox pul tutur. Vəcib xidmət xələri əsas tarifə görə manfəailidir; bir


çoç yerli xidmətlər işə belə deyil. Buna görə yerli xələr bağlanır. Bu mümkündür, ancaq yerli səmisanın həmin xidmətin bağlanmasına imkan verilməməsi üçün daha çox gediş haqqı ödəyirlər. Yaxud həkimin xidmətini nəzərdən keçirə bilərik, onun xidmətinə hər varlı, həm də kasib xəstələrin cəhətiyacı var. Onların tələb ayrırları  $I_1$  və  $D_1$  uyğun olaraq qiymət differensiasiyası ilə bir həkimiə (inhişarçıya)  $OR_1$  qiymətində  $OM_1$ -i varlı xəstəyə,  $OR_2$  qiymətində  $OM_2$ -ni işa kasib xəstəyə təklif etməyə imkan verəcək. Əgər o, vahid bir qiymət toyin etməlidirsə (və öz mənsəbatını maksimuma çatdırmaq arzusundadursa),  $OM_1$   $OR$  qiymətində təklif edəcək və bu, ancaq onun varlı xəstələri üçün olacaq. Bu da ondan irəli gəlir ki, onun ümumi tələb ayrısı  $D_{1,2}$  olacaq, ancaq xüsusi bazarlarda qiymət məhdud olmadığından neqativ  $MR$ , artmış gəlirini  $D_{1,2}$ -dən qiymətdə və möhsulda üstələyir, bu da K vahidində səməralı olur (şəkil 1.62).



**Şekil 1.62** Qiymət aynı-seçkiliyi ekstra bazarın təchiz olunmasına necə imkan yaradır

(2) Vahid qiymət ümumi xərcləri ödəmədiyi halda qiymət ayrı-seçkiliyi bazarın malla təchizatına imkan verədi bilsən.

Fərəz edək ki, məhsula tələb və istehsal xərcləri şəkil 1.63-də göstərilib. Vahid qiymət təyin ediləndə heç bir firma özünün xərclərini tam ödəyə bilmir. Ancaq bu, firmalara (məsələn, kommunal xidmətlər) mahdudişləşdiriciliyi qiymət təyin etmək və öz xərclərini ödəmək üçün lazımlı bilər.



**Şəkil 1.63 Qiymət ayrı-seçkiliyi ilə təklifiin mümkünlüyü**

Əgər inhişarçı aheclar arasında əla səviyyədə ayrı-seçkilik edə bilsəydi, onda LOMC inhişarcının ümumi xərcləri olduğundan məhsul istehsalı •SRC=•PLS nöqtəsinə dək artardı və bununla da POMR onun ümumi galiri olardı. Firma alunan məhsulun miqdardından asılı olmayaraq, istehlakçılara sabit tarif toyin etməklə məsəflərini qarşılaya bilər. Ancaq bu mümkün deyildirsə, qiymət diskriminasiyası olmadan firma ya fəaliyyətinə son qoymalı, ya da golir catışmazlığının dotsası ilə qarşılamalıdır.

#### FƏSİLİN OISA MƏZMUNU

- Qeyri-xalis rəqabətin müəyyən məhsulun vahid satıcılarından başlayaraq, məhsulun müxtəlif çeşidlərini satan çoxsaylı satıcılaradək bir çox formaları vardır. Qeyri-xalis rəqabətdə firma tələbin aşağıya doğru ayılan xarakteristik ayrisi ilə, yəni MR-in hər zaman qiymətdən aşağı olması ilə üzlöşir.
- Yeni firmaların inhişarlaşmış sənayeye daxil olmasında məhdudiyyətlər normada artıq manfaətin yalnız uzun müddət ərzində əldə edilə bilməsini göstərir.
- BK-də inhişarlara qadağın qoyulmaqdansa daha çox onlara nəzarət edilir, cünki burada mümkün iqtisadi və sosial zərərlərə qarşılıq olaraq daha kiçik xərclər manfaət kimi görüne bilər.
- İnhisarlar və Birliklər Komissiyası yerli və milli inhişarları tövsiyə edə və DTI-yə müvafiq addımlar atmağı tövsiyə edə bilər.
- İnhisarda qiymət diskriminasiyası müxtəlif istehlakçılara eyni məhsulun müxtəlif qiymətlərdə təklif edilməsidir.

#### XÜLASƏ SUALIARI

- "Qeyri-xalis rəqabət" nə deməkdir?
- İnhisar gücü necə yarana bilər?
- Nə üçün normadan artıq gəlirlər uzunmüddətli inhişarda davamlıdırlar?
- İnhisardan hər hansı mənfeətləri gözəlmək mümkündürmü?
- Mənfeətin artırılmasında inhişarçının qiymət diskriminasiyasından necə istifadə etməsini diaqramdan istifadə etməklə göstərin.

**Əlavə məlumatlar üçün tərəfdəsin Internet səhifəsinə baş çəkin**

## İnhisarçı rəqabətə yaxşı şərait yaranan şərtlər

Tələb baxımından inhisara oxşar vəziyyətdir. Bir neçə mal tamamilə eynidir. Əslində bütün istehsalçılar öz məhsullarına rəqabət apardıqları firmaların məhsullarından fərqliyən cəlalar olava etməyə çalışırlar. Məhsul çıxlığı kimi qəbul edilən bu hal müxtəlif forma alır. Məhsulun maxsusü xüsusiyyətləri geniş reklam olunur, rəqabət dövri olaraq yayılır, endirimlər təklif olunur, bir-birindən fərqlienən müxtəlif qablaşdırılmalardan istifadə edilir. Yaxud, sadəcə olaraq ticarət markası televiziya ekranlarında çıخارılır, küçələrə yapışdırılır və bu kimi təkrarlanmalar istehlakçıların həmin məhsulə üstünlük verməsinə səbəb olur. Mal bolluğuundan olava, satıcınlıq alıcıları cəlb etməsi və onun daimiliyini təmin etməsi faktiki qiymətdən deyil, müştəriyilə münasibətdən ("xoş münasibət") asılı ola bilər.

Hansi metodun istifadə edilməsindən asılı olmayaraq nəticə etibarilə malın müxtəlifiyi və ya "xoş münasibət" eynidir. İstehsalçı onun nəzarətindən kəndən bazar tələbini diqqat yetirmir. Əgər o qiymətləri artıra beziləri rəqib firmaların ticarət markasına üstünlük verə bilər. Ancaq onun bütün alıcıları belə etmir, onlar başqa ticarət markasını üstün hesab etməyərək onu almırlar və yalnız yüksək qiymət artımı onu bu firmalı başqa ilə əvəzlamaya məcbur edir. Oxşar olaraq əgər qiymətləri aşağı salsa, öz rəqibindən məhdud miqdarda alıcı cəlb edəcək. Qisasi, istehsalçı və ya xoş münasibəti müşərriflər inhisarçı sıfırı ilə soldan-sağça istiqamətləndən tələb orası ilə rastlaşacaqlar. Ancaq tələb orası eləstilikliyə meyilli idir. Sərəncamında tam əvəzlayıcı olmasa da, lazımi qədər yaxşı əvəzlayıcı mövcuddur: rəqabət aparan istehsalçının müxtəlif ticarət markaları.

Təklif baxımından sənaye sahəsinə daxil olma münkün olduğundan, burada vəziyyət xalis rəqabətlə eynidir. Hər hansı bir istehsalçının on yüksək mənfəət alda edə bildiyi şəraitdə fəaliyyət göstərən başqa istehsalçılar həmin mal təkrarlamamaq can atırlar və bununla da rəqiblər buna bənzər mal istehsal etməyə başlayırlar.

## İnhisarçı rəqabət şəraitində sənaye sahələrinin tarazlığı

İki vacib mülahizə yürüdürük təhlilimizi sadoləşdirək: (a) fərdi istehsalçılar verilmiş qiymətlə istənilən istehsal amilində bütün təkliflərinə nəzarət edə bilərlər; (b) xarici amillerlə şərtlənən qənaət qiyməti təsir etmir, ona görə ki, qrup halında firmaların sayı artır. Beləliklə, ikinciçi uyğun olaraq mənəfiətliyi üçün imkan verilir. Birinci işə müyyəyen dərəcədə real deyil. Səhə bir neçə deyil, çoxlu

## QEYRİ-MÜKƏMMƏL RƏQABƏT: DİGƏR FORMALARI

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsillə tamşıbdan sonra siz:

- İnhisarçı rəqabətin təbiətini izah edə;
- İnhisarçı rəqabətin qısa və uzunmüddətli tarazlığını təsvir edə;
- Oligopolinin bazar formasını göstərə;
- Təcrübədə qiymətlərin təyin edilməsinə dair qərarların neçə qəbul edildiyini izah edə bilərsiniz.

### 16.1 İNHİSARÇI RƏQABƏT: BİR ÇOX FİRMALARLA QEYRİ-MÜKƏMMƏL RƏQABƏT

#### Real hayatı rəqabət

Göründüyü kimi, xalis rəqabət şəraitində çoxsaylı istehsalçılar cənii məhsulu istehsal edə bilərlər və bu halda istehsal sahələrinə giriş tam sorboldur. Əks bazar şərtlərində isə yaxın əvəzlayıcılığı olmayan mal bir istehsalçı tərəfindən istehsal edilir və bu da həmin sahəyə başqa istehsalçıların girişini engelləyir. Xalis rəqabət və xalis inhisar rəqabətin hədələridir. Ancaq real hayatı hər iki vəziyyətə əla da tez-tez rast gəlinmir. On maraqlısı odur ki, müyyəyen sahədə həm rəqabət, həm de inhisar elementləri mövcuddur. Hər sahə bir çox firmalardan ibarətdir, bunların məhsulları rəqabət apardığı məhsullardan detalları ilə fərqlənir. Hər firma öz inhisarçı hakimiyyətindən zövq alır: məhsulu başqasının məhsulu ilə eyni deyil. O biri tərəfdən, əvəzlayıcılar qrupunda əla bir real fərq olmadığından başqa firmalarla rəqabət mövcuddur. Əslində bizi bir-biri ilə rəqabət aparan mənəfiət sayda inhisarçıın inhisarçı rəqabətini alda etmiş oluruq. Bu neçə baş verir?

firmalardan təşkil olunur. Buna görə də bir firmanın istehsal amilinə tələbi onun qiymətinə təsir etmək baxımdan məqbul hesab edilə bilər. Bütün firmaların uzun müddətə cənə xərc ayrıları aldə edə bilmələri və yəni istehsalçılar bazara daxil olduğundan xərc ayrılarının artmaması bu nəticələri təhlil etmək imkani verir.

### (1) Qısa müddət

Qısa müddətə mövcud firmalar nə əsas amillərdən istifadə edərək istehsalı artırı, nə də yeni firmalar bura daxil ola bilir. Buna görə də hər bir firma özünün məhsuluna və istehsal üçün aşağı enən tələb əyrisinə malik marginal xərc həddi marginal mədaxil həddinə bərabər olan şəraitdə "kiçik inhişar"dır. Burada tələb əyrisi aşağı istiqamətləndiyindən MC MP-yə bərabərdir. Bununla belə, qiymət ifrat mənfəətdən fərqli olaraq mədaxil həddindən yüksək olacaq.

### (2) Uzun müddət

Inhişar rəqabəti şəraitində tam uzunmüddətli tarazlıq hali ancaq firmada və sahədə tarazlıq vəziyyəti olduqda mümkündür. Onda hər firmanın tarazlıq vəziyyəti MMH - MXH kimi olacaq, sahələr üçün də xalis rəqabət şəraitində olduğu kimi, təzə firmaların bura daxil olmasını və mövcud firmaların istehsal hacmının artırılmasını nəzəro almamışdır. Ele bu da inhişar rəqabətinin inhişardan əsaslı fərqidir; ikinci halda firma elə bütün bir sahədir.


Uzunmüddətli təklifin artması əmətənin qiymətinin aşağı düşməsinə götərib çıxarıır və hər bir istehsalçının üzləşdiyi tələb əyrisi aşağı və sola sıtrüsür. Belə halda bütün bazar çox sayıda istehsalçılar arasında bəltişdürürlər. Bu zaman tələb əyrisi daha eləstik olə bilər və qrupun bütün məhsulları daha müvəffəqiyətə satılıla bilən məhsullara oxşamağa can atacaq. Başqa sözə, hər bir mal markası başqa ticarət markası üçün daha yaxşı əvəzlayıcıya çevrilir.

Ekstra mənfəət aradan çıxanadək bu hal davam edəcək və hər bir firma yalnız normal mənfəət alda edəcək (praktikadə tam tarazlıq vəziyyəti demək olar ki, elda olunmur). Firmalar arasındakı fərqli qalacaq və firmaların çox hissəsi ifrat mənfəətdən az mənfəət alda edəcək. Uzunmüddətli və qısamüddətli inhişar rəqabəti şəraitindəki firmaların tarazlıq halının müqayisəsi şəkil 62-də təsvir edilib. Qısamüddətli məhsul OM-dən ibarətdir, burada MMH MXH-a bərabərdir. Ancaq əsas vasitələrin artırılması göstərir ki, qeyri-normal mənfəət olur və onlar ABCD-yə bərabərdir. Uzunmüddətli dövr ərzində yaxın əvəzlayıcıların

müdaxiləsi İM əyrisinin (burada, AR - *Abnormal Revenue* - ifrat mənfəət (İM) deməkdir - red.) aşağı düşməsinə səbəb olur. Ifrat mənfəət yox olur və tarazlaşmış məhsul OM1 olur, bununla da MC (MXII) = MP (MMH), AC (IX) isə AP (IM) olur.

Bu uzunmüddətli tarazlıqla bağlı bəzi məsələləri qeyd etmək lazımdır:

(a) İfrat mənfəət yaranır; xalis rəqabət şəraitində sahəyə sərbəst daxilolma var.



Şəkil 16.1 Inhişarçı rəqabət: qısa və uzun dövr ərzində firmaların tarazlıq vəziyyətində

(b) Tam xalis rəqabət şəraitində olduğu kimi, marginal xərc həddi (MC - MXH) - marginal mədaxil həddində (MR - MMH) (firmanın tarazlığı) bərabərdir və  $AC = AP$  (sahənin tarazlığı). Eyni məhsul buraxılışında yaranan hər iki vəziyyəti riyazi üsulların yardımı ilə təsəvvür etmək çox da çətin deyil. OM<sub>1</sub>-dan az olan məhsulda  $AC > AP$ -dan daha tez aşağı düşür. Bu, da onu göstərir ki, MC (MXH)-i AC<sub>1</sub> - MMH-in AP-yə nisbatan daha çox aşağı salmalıdır. Başqa sözlə, MXH MMH-dan az olmalıdır. OM<sub>1</sub>-dan artıq olan istenilen başqa məhsul buraxılışı zamam AP-yə nisbatan AC daha tez artır. Buna görə də MXH MMH-dan böyük olmalıdır. AC və AP OM<sub>1</sub> məhsulunda cənə qiymətə düşdüyündən əyrisiliyə meyllidir və burada MXII MMH-dan ne azdır, nə də çox, deməli, MXH MMH-a bərabərdir.

(c) Qiymətin MMH-dan böyük olması AP əyrisinin aşağı düşməsi deməkdir.

(d) Tarazlıq məhsulu xalis rəqabət şəraitindəkündən aşağıdır. Bu, AP əyrisinin aşağı enməsi nəticəsində baş verir.

## **İnhisarçı rəqabətin iqtisadi və sosial səmərəliliyi – “raqabət məsrəfləri”**

### **(1) Hətta uzun müddətdə də firmalar optimal həcmində az işləyir**

Xalis rəqabət şəraitində yalnız mənfət yox olur, hamçinin üzümüddəti AC, yəni minimum məhsul optimal olduqda hər bir firma məhsul istehsal edir. Belə məhsulə istehsal amilləri arasında düz mütləqasız asılılıq var və böyük qonaq natiqasında tam üstünlük alır edirlər. İnhisarçı rəqabət şəraitində firmalar öz optimallıqlarından az işləyir və istehsal amillərindən faydalandıqda bəzi ziyanlara yol verirlər. Əgər belə ümumi buraxılış az sayda firmalar tərəfindən istehsal edilərsə, onda hər bir firma optimal məhsuldarlıqla işləyə bilər və istehsal amilləri bəşqə istehsal sahəsində işlənmək üçün azad ola bilər.

Ancəq yuxarıda səylənən arqumentdən inhisar rəqabətinin mütləq “pis” olması natiqasına gələ bilmərik. Hər bir istehlakçı başqasının əldiğə məhsulə oxşar məhsul istehlak etməyə də bilər. Müxtəlif özünəməxsusluq bir az fərqli zövq yaradır. Deməli, məhdud vəsaitlərdən istifadə zamanı yaranan zorrlar seçim müxtəlifliyinə görə ödənilən qiymətin bir hissəsi hesab oluna bilər.

### **(2) Rəqabət uparan reklamlardan yaranan xərclər**

Xalis rəqabət tam informasiya azadlığına və amitəc müxtəlifliyinə arxalanır. Buna görə də reklam sorfisiz hesab olunur. Əgər hər hansı firma bu məqsədə xərclərə yol verərsə, bu onun özündən çox rəqibinə xeyir götərir. Amma praktikada informasiya qithqi zamanı yeni məhsulu reklam edən çox sayıda firmalar bu məhsulun bütün yaxşı cəhətlərini ictimaiyyətə çatdırmaq üçün pul xərcləməlidirlər. Belə xərclər məhsulun maya dəyeri kimi təmamilə özünü doğruldur. Onlar hətta sorfieli ola bilər və tələbi genişləndirərək geniş höcmli istehsaldan mənfət alda etməye imkan verirlər.

Ancəq *informativ reklam* müasir reklamların çox az hissəsini təşkil edir. Onların asas möqsidi inandırmaqdır. Öz məhsulunun fərqli olduğunu təqdim edən firmalar reklama böyük xərc çəkirlər və istehlakçılarının onların məhsulunun bəşqə ticarət markalarına müsbət yaxşı olduğuna inanmasına çalışırlar. İqtisadi baxımdan onların başqalarının məallərindən fərqlənən məallarına olan tələbin elastikiyinə aşığı düşməsinə və tələb ayrışının sağa sürüfəsinə çalışırlar. Real haldə isə ticarət markaları arasında çox cüzi fərqli ola bilər, emək və bəşqə nadir vəsaitlər faydasız sərf edilərək ictimaiyyəti bunun belə olmadığını inandırmağa töşəbbüs göstərilə bilər.

Praktikada reklamın informasiyalığı və inandırıcılığı arasındaki sərhədi təyin etmək o qədər də asan deyil. Əgər siz insanların müstoqil seçim principini sadıqlısınızsa, onda bilməlisiniz ki, istehlakçıda inam yaratmaq mümkünür. İstehlakçı üçün çatışmayan mal haqqında informasiyadır və onlar reklam tezyiqlərinə məruz qalan qurbanlardır. İndi ancəq istehlakçı malumatlandırmaq özəl qurum - İstehlakçılar Assosiasiyyası fealiyyət göstərir.

## **16.2 OLİQOPOLİYA: AZ SAYLI FİRMALARLA QEYRI-MÜKƏMMƏL RƏQABƏT**

### **Az sayılı firmalarda qiymət təyinətme**

Real həyatda bir çox məhsul və xidmətlər sadəcə bir neçə firma tərəfindən təmin edilə bilər, mesələn, səqətətlər, maşınlar, nəst, şinlər, vintər, yuyucu vəsitişlər, elektrik nağılları, qəzət və ot kəsən maşınlar. Bu, qiymət təyinətme və məhsul siyasatının verilmiş qaydalarla uyğun gəlmədiyi olıqopoliyadır. Bəzən böyük bir firma mənfəti maksimallaşdırır və bazarın öz payını götürən qiymət təyinətmədə “liderliyi” qoruyub saxlayır. Daha kiçik firmalar verilən qiymətlərə təbə olmalı və rəqabət qabiliyəti bazarla üzvlərini güclü hesab etməlidirlər.

Diger həllarda, firmalar eyni gücə barabər ola bilərlər, lakin bu firmaların sayı çox az olduğundan, heç bir digər firma rəqiblərinin təyin etdikləri qiymətləri nəzərə almadan başqa qiymət təyin edə bilməz. Əgər, misal olaraq, həmin firma qiyməti aşağı salarsa, bura da onun bazar qiymətlərinə nəzarət edə biləcəyinə zəmanət verilsə bilməz, çünki digər firmaların təyin etdikləri qiymətləri endirə bilərlər. Bu səhərdən, olıqopolistin necə davranacaqını avvalcılardan xəber vermək məməkün deyildir. Lakin inhisar və inhisarçı rəqabətdə marjinal galır və marjinal dəyer münasibətləri qiymət və məhsulun müyyəyən edir. olıqopolist firma rəqiblərinin etdikləri qiymət dəyişikliklərini anlamalıdır. Burada müxtəlif fərziyyələr irolu sūrlü bilər və bu fərziyyələrin hər biri məsələnin müxtəlif həlli yollarını təklif edir.


Odur ki, olıqopolistin qiymət təyinətme siyasetini sığortalayacaq vahid nəzri model yoxdur. Firmaların taxminini gümanları qiymətlərin aşağı salınmasının qiymət artımı ilə deyil, rəqiblər tərəfindən olmasıdır. Buradan tələbin səmimi xarakteristikə ayrisi meydana gelir.

### **Tələbin səmimi xarakteristikə ayrisi**

Olıqopolist firma düşünmür ki, qiymətləri aşağı salarsa, onun rəqibləri daimi müştərilərini itirməmək üçün bu qiymətlərə razılaşacaqlar. Digər bir

tarafından, əgər o, qiymətləri qaldırsa, onun rəqibləri qiymət artımı nticəsində kənarlaşan müştəriləri qazanmaqdan başqa heç na olda eda bilinəzərlər. Yəni, tələbin verilmiş bu xarakteristik əyrisi qiymət endirimlərinə nəzərən daha sərt, lakin qiymət artımına daha eləstikdir. Bu səbəbdən, şəkil 16.2-də əsl qiymət  $P$ -dir, firma  $D$ -ya doğru aşağı və  $D_1$ -a tərəf yuxarı qalxır bılır.

İki səbəbə əsasən, tələbin simməs xarakteristik əyrisi qiyməti stabillaşdırır. Əvvəla, oligopolist firma  $P$ -dən qiyməti dəyişməyərək qiymət təyinəmə siyasətində konservativ görünür. İkinciisi, hətta məsraflar dəyişsə də, firma qiymət və ya məhsul istehsalını dəyişməyəcəkdir. Bu, tələbin simməs xarakteristik əyrisindən sonra golon marjinal dəyərin simməs xarakteristik əyrisi  $MR$ -dir. Bu səbəbdən, marjinal xərc firmannın siyasetinə təsir etmədən  $MC$  və  $MC_1$  arasındakı dəyişə bılır. Yalnız məsraflar dəyişsə, firma qiyməti qaldırmıqla daimi müştəriləri itirmək riskini və ya qiymətləri endirməklə qiymət mübarizəsinə nəzərə almalıdır. Bu modelin bəzi qüsurları vardır: (a)  $P$  qiymətinin necə müəyyən edildiyini izah etmək mümkün deyil, və (b) qiymət artımı yox, qiymət endirimini rəqibləri birləşdirəcək fərziyyəsini dəstəkləmək üçün empirik əsas vardır – bu fərziyyədə oligopolist fəaliyyəti təmin edilsə də, məhsul istehsalında heç bir dəyişiklik olmur.



Şəkil 16.2 Tələbin simməs əyrisi

### Təcrübədə oligopoliya siyasəti

Oligopoliya bazar vaziyətində firmalar qiymətin endirilməsinə məylə göstərmirlər, təcrübədə digər siyasətlərə üstünlük verilir.

Əvvəla, yeni maraqlı firmalar birgə maksimal mənfəətin olda edilməsi məqsədiylə sakit razılaşmalar bağlaya bilərlər. Bu, çox zaman böyük firma tərəfindən qiymətin təyin edilməsinə goturub çıxarır. Bu

səbəbdən, Brooke Bond Oxo çay sanayesində aparıcı rəla malikdir. Bu kimi sözleşmənin mümkün olması yeni firmaların istisna edilməsi bacarığından asıldır, məsələn, istehsal evvələdən genişmiqyaslı şəkildə aparılmışdır.

İkincisi, qiymətsiz rəqabət daha geniş yayılmışdır, məsələn, ekstensiv reklam (yuyucu vasitələr), endirimlər, pulsuz hadiyyələr, yarışlar, müvəqqəti xüsusi təkliflər (çəzətlər), aşağı faiz dərcələri (məşinlər), satışdan sonrakı xidmətlərin təkmilləşdirilməsi və s.


### 16.3 GERÇƏK DÜNYADA QIYMƏT TƏYİNƏTMƏ SİYASƏTİ

#### $MC = MR$ prinsipinin nöqsanları

Oligopoliya haqqında yuxarıda təsvir edilən qısa müzakirədən sonra, qeyd etməliyik ki, bir çox digər hallarda  $MC$ -nin  $MR$ -ə bərabər olduğu qiymət təyinəmənin dəqiq prinsipinə əmlə edilənir. Əsasən, ən optimallı məhsul istehsalı nağd pul dövriyyəsi çətinlikləri, sətnaya bazarının mükəmməl olmaması səbəbi ilə mümkün deyildir. Digər bir sabab, kiçik bazarlar o dərəcədə xalis rəqabətlidir ki, fərdi istehsalçılar qiymətlərə nəzarət edə bilmir. Onlar tələbin xarakteristik əyrisinin forması haqqda dəqiq məlumatə malikdirlər, yəni bütün məhsul istehsalında  $MR$  göstəricisi  $MC$  ilə barəbər tutula bilər. Bu səbəbdən, qiymət təyinəmə siyasəti dəha pragmatik metodların ardınca gedir. Misal olaraq, bəzən hökumətin bağlılığı müqavilələr məsələn, firma "xərcər-üstəgəl" yanaşmasını, yəni olavaş xərcələr və normal geliri qarşılayan ilkin dəyərə əlavə olaraq düzgün faiz dərəcəsinin nəzərə alınmasına dəstəkləyə bilər; və ya firma sinəq və sohvələr metodu ilə nəqliyyatın hansı xərcələr daşıyacağını araşdırıa bilər, məsələn, qara bazara bir üzvü kimi.

#### Istehsal itkililarına əlavələrin edilməsi ilə qiymətin təyin edilməsi

Qiymətin müəyyən edilməsinə istehsalçı nəzarət cədə bilirsə, qiymət istehsal itkililarına əlavələrin edilməsi ilə təyin edilir. Yalnız istehsal xərci dəqiq hesablanmışdır və son alqı-satış qiymətinin təyin olunması üçün bura əlavə xərcələr üzrə tosadıfü faiz dərcələri əlavə edilmişdir. Bəsliklə, kitab satarkən naşır çap və ciddi məbləğ xərcələrin hesablaşdırı, bura əlavə xərc və normal mənfəətin ödənilməsi üçün faiz dərcəsini (məsələn, 40 faizi) əlavə edir və xərcələr üstəgəl müəllifin qonoratını və pərakəndə satış əsasında kitabsatının gelirini ödəyən kitabın son satış qiymətini müəyyən edir.



**Şəkil 16.3** Məhsulun canlı dövriyyəsi

Həqiqətən bu metod adəton firmaların bir neçə çeşiddə məhsul istehsal etmələri zamanı yararlı hesab edilə bilər. Misal olaraq, nəşr yalnız bir kitabın satışı ilə dolana bilməz, hər hədəf o, müxtəlif növədə kitablar noş etmək arzusunda olacaqdır. Bundan başqa, yaşamanq üçün istehsalçılar innovasiya, mükomməlliyin artımı, həddən artıq istehsal və enidən ibarət olan "məhsulun hayat dövriyyəsi"ne nəzarət ödəniş etməli olurlar (şəkil 16.3). Artım dövründə məhsul galiri artırır, demək olar ki, inhişar mövqeyini tutur. Müəyyən müddətdən sonra rəqiblər meydana çıxır; satış yalnız artan reklam xərcləri hesabına yüksəlir. Daha sonra bazarda təklinin tələbi üstələdiyi bir vəziyyət yaranır və ya rəqiblər daha təkmilləşdirilmiş və yenilənmiş modellər istehsal edir və məhsul satışı çatınlaşır. Beləliklə, əndə gedən firma hər zaman bir-birini əvəzleyən yeni modellər işləyib hazırlayırlar.

Çoxsaylı məhsul istehsalı ilə möşgül olan firmada hər hansı bir məhsula aid əlavə xərclərin payını müəyyən etmək qətūn olar. İstehsal xərclərinə əlavələrin ediləsi ilə qiymətin təyin ediləsi metodu bu çətinliyi aradan qaldırır. Bundan başqa, bu məsrəflərin hesabatını aparan mühəsibə nağd pul dövriyyəsinin qonunub saxlanılmışmasına nəzarət etmək imkanı verir və məhsuldar istehsala töminat verir. Qiymət təyinətmenin  $MC = MR$  prinsipinə əsaslandığı zaman bütün xərclərin ödənilidiyinə əmin olmaq mümkün deyildir.

### FƏSLİN QISA MƏZMUNU

- İnhisarçı rəqabətdə firma fərqli məhsullar istehsal edir və bu səbəbdən tələbin aşağıya meylli xarakteristik əyrisi ilə qarşılaşır.
- İstehsalda qısa müddət ərzində normadandan artıq mənfəət alda etmək mümkündür, lakin bazara daxil olma azadlığı olduğundan, yeni firmalar digorlорını sıxışdırır, bu səbəbdən, yalnız uzumüddətli istehsal zamanı normal gəlir alda etmək mümkündür.
- Oligopoliyada firma hər hansı qiymət dəyişikliyində rəqiblərinin reaksiyalarını nəzərə almalıdır və sənəyədə yalnız çox az sayıda firma olduğundan, əks-rəqabət razılışmalarını alda etmək mümkündür.
- Real həyatda bir çox firmalar inhişarçı rəqabətdə və oligopoliyada fəaliyyət göstərirler.

### XÜLASƏ SUALLARI

- "Məhsul fərgi" dedikdə nə başa düşülür?
- Rəqabət qabiliyyəti reklam "istrafçılıqlarını"?
- Oligopoliyada qiymətlərin sabit olmasının səbəbini izah edin.
- Real həyatda istehsal itkiyərinə əlavələrin edilməsi ilə qiymətin təyin edilməsinin ümumi qayda olmasının səbəbini izah edin.

**Əlavə məlumatlar üçün tərəfdən Internet sahifəsinə baş çəkin**



## XARİCİ TƏSİRLƏR VƏ DƏYƏR – MƏNFEƏTİN TƏHLİLİ

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fösilə tanışlıqdan sonra siz:

- Xarici təsirləri təyin edə və onlara dair misallar göstərə;
- Xarici təsirlərin marginal sosial dəyəri necə artardığını təsvir edə;
- Xarici təsirlərin nəzərə alınmasına dair öz təkliflərinizi verə;
- Xəc və mənfeətin təhlilinin mahiyyətini izah edə biləcəksiniz.

### 17.1 XARİCİ TƏSİRLƏR

#### Izahat

İndiyədək biz "xarici təsirlər"in üzərindən keçmişik. Lakin iqtisadi fəaliyyətin və qarar qəbul etmənin mürokkəbliyini nəzərə alaraq, bu anlayışın əhəmiyyəti artmışdır və ətraf mühit problemlərini təhlil etməzdən əvvəl bu anlayışı daha ətraflı tədqiq etmək lazımdır.

Xalis bazar chtiyalarının paylaşıdırılması istehlakçıların (xalq təsorüfatı) və mənfeət və çəkiliş xərclər arasında fərqi maksimallaşdırmağa çalışın istehsalçıların (firmaların) qararlarına əsasən tömən edilir. Bu, *səxsi mənfeət* və *səxsi xərcələr* adlandırılır.


Lakin bazar iqtisadiyyatının nöqsanlarından biri ilkin qararlardan "yaranan" əlavə xəc və mənfeətlərin nəzərə alınmamasıdır. Firma problemlə, tərk etilmiş bir orazidə yeni fabrik inşa etməyi qərara alır. Belə etməkədən həmin firma xarici təsirləri nəzərə alır – sahənin təmizlənməsi və hökumətin işsizliyə görə verdiyi ödənişlər. Xarici iqtisadi təsirlər çox zaman "pozitiv xarici təsirlər" kimi izah edilir. Digər bir torədən, fabrik dəbdəbəli yaşayış sahəsində tikilsə idi, bu zaman firma "yaranan" nəqliyyat

hərəkət problemlərini, səs-küy, vizual yaraşığın itirilməsi və s. xərcləri öz üzərinə götürməli idi. Əlavə xərclər isə adətən "mənfi xarici təsirlər" kimi qəbul edilir. Əgər biz nəzərdə tutulan yaranan mənfeəti (və xərcləri) ticarət emalıyyatının fərdi mənfeətlərinə (və xərclərinə) əlavə eysək, bu zaman biz tam *sosial mənfeəti* (xərcləri) əldə etmiş oluruk. Bəhs etdiyimiz "yaranan" xərclərin "xarici təsirlər" kimi ifadə edilməsi adı haldır – xərclərin "və ya dəyərlər tərəflərin sövdələşmədəki büləvəsətə maraqlarına və birbaşa bazar qiymətində tömən edilməyən mənfeəti və xərclərinə əlavə edilir.

#### Diagram təsvir

Biz xarici təsirlərin nəzərə alınması problemini diaqram şəklində təsvir edə bilərik. Misal olaraq, güman edək ki, fərmer marginal mahsulun (noticədən əlavə ot bitir) marginal dəyərə bərabər olduğu nöqtəyədək ekin sahəsinə nitratlar sapır. Beləliklə, Şəkil 17.1-də nitratların istifadəsi üzrə hökumət nəzarətinin olmadığı yerdə hektar üzrə OC kiliqramları tətbiq ediləcəkdir.

Bununla belə, nitratların bir hissəsi otun inkişafına sarf olunmayağı su ilə yuyulub gedir. İndi bir hektara nitratın sərfini artırın əlavə xəc nəzərə almaq lazımdır. Bu əlavə xəc MSC əyrisindən göstərilən doğru marginal sosial dəyərin alınması üçün fərdi dəyərə (*MC*) əlavə edilir və nitratların səsial baxımdan səmərəli istifadəsi hektar üzrə *OD*-ya endirilir.



**Şəkil 17.1** Nitratlar sapılmış ekin sahəsinin əlavə dəyəri (xəc)

## 17.2 XARİCİ TƏSİRİN ARAŞDIRILMASI METODLARI

### Xarici təsirlər və qiymət sistemi

İqtisadi baxımdan ehtiyatların səmərəli bələşdürülməsi tömin edilərsə, o zaman xarici təsirlər ciddi əhəmiyyəti kəsb etməyəcək, bununla belə, onları bu haldə da nəzərə almaq lazımdır. *Qiymət sisteminin tamamilə xarici təsirlərə cavab verə bilmədiyi güman edilməməlidir.* Bu yolla, bina tikan şəxs yeni ofis binasında qülə inşa etməklə tikinti yerində məskunlaşmış quşların yuvasını uçurur və bələliklə ətraf mühit faktoru bu haldə aktivləşir. Xarici təsirlər çox zaman bazar qiymətinə təsir göstərir. Bu səbəbdən, nəqliyyatın az olduğu yerlərdə mağazalar avtomobil dayanacağıının yanında yerləşən mağazalar nisbətən daha az icara haqqı tələb edir.

Fərdi fəaliyyətdə xarici təsirlər avvalcədən nəzərə alınca bilər, məsələn, mağaza eyni zamanda müştərilərin üçün dayanacaq yerlərini təşkil edə bilər və ya xarici təsirlərin nəzərdə tutulan "internasionalizasiya"sına dənişəqlər yolu ilə nail olmaq münkündür. Beləliklə, yerli icma qaydaları çərçivəsində avtomobil dayanacağı, daxili ehtiyat standartları, uşaqlar üçün oyun sahələri və s. məsələlər icara haqqda razılışnameyə qeyd oluna bilər. Eyni, Hampshire-də (ABŞ-da stat - red.) baliqçi hüququna malik şəxslər baliqçılıq məqsümündə ot biçimini üç həftə ərzində məhdudlaşdırmaq haqqda qarşılıqlı razılıq əldə edə bilərlər. Bundan sonra mərhələdə yenidən yol toplulından, məsələn, Twyford Down, Winchester boyu M3 yoluñun layihələndirilməsindən narahat olan şəxslər layihəni rödə etmək məqsədilə *təzyiq grupuna* üzv olə bilərlər. Daha geniş yayılmış forma isə Quşların Mühafizəsi üzrə Kral Cəmiyyəti və ya Woodland Trust kimi əzəl trestlərin bəzi formaları ətraf mühitə göstərilən ümumi xarici təsirlərlə məşğul olmaq məqsədilə təsis edilə bilər.

### Xarici təsirlərin aradan qaldırılmasında addımlar

Bununla belə tərəflərin fərdi razılığı çox zaman məqsədə uyğun hesab edilir. Təkəc bələşdürülməli mənşətə nisbətən xərclərin həddən artıq çox ola biləmisi "müstəxərələr" in istisna edilmədiyi hallarda, dənişəqlərin səmərəli şəkildə aparılması üçün birgə işbirliyi qüvvəsinin formallaşması tömin edilə bilər. Hər halda, xərclər (və ya mənşətlər) çox zaman bir sırə kateqoriyalara ayrılır ki (məsələn, təstünün zərərlə təsiri), bu da ziyan çəkənləri (və ya

benefisiarları) təyin etməyə imkan vermir. Sonuncu, qeyri-müyyənlik və ekoizm əzəl fəaliyyətdə məsələnin qənaətibəxş həllinə mane ola bilər. Adətan, bu səbəbdən hökumət fəaliyyətinin bəzi formuları vacib hesab edilir. Çünkü xarici təsirləri aradan qaldırmak üçün müxtəlif metodlar mövcuddur və hökumət bu metodları xüsusi vəziyyətə uyğun seçməlidir.

Övvələ, o, xarici təsirlərin hesabına daxil edilməsi üçün qiymət sistemini təqdim edə bilər. Məsələn, nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə hətta ehtiyat dayanacaq buraxılışına sahib yeri sakinlər üçün dayanacaq gərə ödəniş saygacını quraşdırıla bilər.

İkinci, vergi qoyuluşu və dotsasiyalar növbəti mərhələdə yeni ideyalar təklif edə bilər. Belə ki, boş evlərin dayarı evsizlikdən və sığınacaq çatışmazlığından yaranan əlavə xərclərin əvvəzini ödəmək üçün təyin edilmiş vergi hesab edilə bilər. Digər tərəfdən, əlavə mənfəət subsidiyalarla konarlaşdırıla bilər, məsələn, qədim abidələrin və heykəllərin bərpa xərcləri. Burada bərpanın ilkin dayarı ilkin mənfəətdən artıqdır, onların bərbad hala salınması və ya dağılması gözönli bilər.

Üçüncüsü, xarici təsirləri fiziki nəzarətə ört-basdır etmək olar. Daha doğrusu, Şəhər və Kəndsalma Qanuntları altında tikinti icazəsinin alınmasıdır (aşağı bax).

Dördüncüsü, xarici təsirlər nəzəret dairəsinin genişləndirilməsi ilə maniimsanıla bilər. Məsələn, Milli Trest (National Trust - İngiltərədə tarixi abidələri və s. qorunması üzrə təşkilatdır red.) gölkonaları omlakından maksimal mənşətin götürülməsinə zamanet vermək məqsədilə ham fermerlərin, həm də soyxar mal sahiblərinin məraqlarını nəzərə alır.

Beşinci, müəyyən xidmət və məhsulların tömin edilməsi məsuliyyətini hökumət öz üzərinə götürə bilər. Çox zaman xarici təsirlər: (a) dəha ekstensiv olur ki, yalnız hökumət orqanı bu problemi həll edə bilər, məsələn, əsas aeroportun tömin ediləsi; (b) kumulativ (toplantma, məs., zərərlə maddələrin toplanması - red.) olur, məsələn, xarabalıq, çiçək xəstəliyinə qarşı peyvand ediləsi.

### Xarici təsirlər və ətraf mühit

Xarici təsirlər anlayışı bu gün hökumətin qarşılaşdığı problemlərin, xüsusilə də ətraf mühit problemlərinin mərkəzində

dayanır. Həqiqötən, qəbul etməliyik ki, xarici təsirler müasir dövrdə milli sərhədlər çərçivəsində mahdudlaşdırılmış, məsələn, Çernobil radioaktiv cöküntüləri. Ətraf mühit kontekstində (fasıl 18) yuxarıda adı çəkilən metodların tətbiqi nözərdən keçiriləcəkdir.

Hər halda, əvvəlcə biz xarici təsirleri pulla qiymətləndirərək onların ekonomsda qərarları qəbul edilməsinə necə təsir göstərdiyim müəyyən etməliyik. Bu, xərc və mənfaətin təhlili sayesində yerinə yetirilə bilər (ing. Cost-Benefit Analysis – CBA).

### **17.3 XƏRC VƏ MƏNFAƏTİN TƏHLİLİ (CBA): SƏBƏBLƏR**

#### **Dövlət sektorunda ehtiyatların bölüşdürülməsi**

Bazar iqtisadiyyatında ehtiyatlar bazarada tələb və təklif məyarlarına əsasən bölüşdürürlər. Qiymət, istehlakçıların istəklərini təklif edilən malların döyeri ilə uyğunlaşdırılan siqnal rolunu oynayır.

Lakin bazar siqnalları "cansız" və ya qüsurlu ola bilər. Bu, əsasən yollar, körpülər, aeroportlar, parklar, şəhər bağları, təhsil, sohiyyə xidmətləri, yeni salınan şəhərlər və xalq təsərrüfatı misalında hökumət tərfindən təklif edilən bir çox məhsullarla addır. Adı çəkilən məhsulların pulsuz və ya öz döyerindən aşağı təklif edilməsinə baxmayaraq, onlar geniş miqyaslı xarici təsirlərə malikdirlər.

Sabit bazar siqnalları olmadan layihə təklifi əsasən subyektiv siyasi fikirlərə əsaslanır bilər. Məsələn, galirin yenidən bölüşdürülməsi pulsuz təhsilin təmin edilməsinin əsas faktorlarındanadır, lakin məktəblərin mükəmməl şəkildə təşkil edilməsi tələblərinə əqalit (bərabərəşdirici – red.) və sosial səbəblər üstünlük təşkil edir.

Seçki qutusundan istifadə etməklə ehtiyatların bölüşdürülməsinin həyata keçirilməsindəki nöqsanlar bir sırə dövlət layihələrində sərmayenin müəyyənləşdirilməsi zamanı üzə çıxır. Əvvəla, bir naəfərlik səsvermə principi qazanılmış və ya itirilmiş məmənnüluq hissinin intensivliyində nəzərən səslerin miqdarını müəyyən etmir. Bu səbəbdən, adı səs çoxluğu qərarı iki seçici arasında birinin digərini nəzərən səs üstünlüğünün alda edilməsinə imkan verir. İkinci, siyasi qərarlar subyektiv şəhəmiyyət daşıyır. Ehtiyatların bölüşdürülməsində iqtisadi somərəlilik obyektiv miyarın mümkün hallarda tətbiqini tələb edir. Üçüncüüsü,

hökumətin iqtisadiyyata müdaxiləsi dövlət sektorunda qəbul edilən qərarların yükünü və mürəkkəbliyini o qədər artırılmışdır ki, indi qərarların qəbul edilməsinin desentralizasiyası təklif edilir.

#### **CBA-in mahiyəti**

CBA qərar qəbuletmə prosesində obyektivliyin təmin edilməsi texnikasıdır. Bu, xüsusi layihənin uyğun mənfaət və xərclərinin müəyyən edilməsi və onların pulla qiymətləndirilməsi yolu ilə təmin edilir. Son qərarların qəbul edildiyi hesabat balansı formasında olduğu kimi, bu, bütün mənfaət və xərclərin bir yere toplammasına imkan verir.

Məsələn, yeni avtomagistrallın mənfaətinə többi ki, soyahət zamanı vaxta qənaət, yanacaq sərfi, şəhər avtomobil tixaclarının azalması, dəha az yol qazaları və soyahətə çıxan avtomobil havəskarlarının məmənnüluğunu olavo ediləcək. Lakin bununla belə, avtomagistrallın çökülməsi xərcləri, ətrafda yaşayan sakinləri narahat edən səs-küy, əsas avtomagistrala çıxan yollarda tixac, heyvanat aləminin qurbanlarının və s. xərci də burada nəzərə alınmalıdır.

### **17.4 CBA-in ÇƏTİNLİKLƏRİ**

Hər halda, nəzərdə tutulan mənfaət və xərclərin pulla qiymətləndirilməsi ilə biz həm nəzəri, həm də praktik çətinliklərlə karşılaşırıq.

Əvvəla, galirin bölüşdürülməsinin müəyyən forması olmalıdır. Bununla da yol kənarlarında səs-küydən aziyyət çəkənlər uduzur, soyahət vaxtına qənaət edən avtomobil və yük maşını sürücüləri işə uduz. Yalnız uduznlara uduşları tərəfindən zərərin əvəzi ödənilsə idi, heç bir itki olmadığından razı qala bilərdik. Biz bu səs-küydən aziyyət çəkənlərin hamisini və səs-küyün dərəcəsini müəyyən edə bilərikmi? Bu kimi çətinliklər tez-tez yaranır, məsələn, mənzərəni korlayan elektrik dirəklərindən nəzəri qalan təbiət havəskarları. Burada təzminat tam olaraq ödənilmir.

İkinci, bazar qiymətlərinin müəyyən olmasına baxmayaraq, onlar dəyiş yolla vergilər, dətasiyalar, qeyri-xalis rəqəbat və ya qiymətlər üzərində hökumətin nəzarəti ilə alternativ xərclərə təsir göstərə bilmirlər. Bu səbəbdən, döyişliklərin edilməsində ardıcılıqla nail olmaq qeyri-mümkündür.

Cüncüsü, dolayı yollardan istifadəyə görə ödənişlər edilməzə, əldə edilən mənfəti bizi necə müəyyən edə bilərik? Yoldan istifadə edən avtomobil sürücülərinin sayı müəyyən edilə bilər, lakin onların hər birinin etdiyi sefərin xərcini bizi necə müəyyən edə bilərik? Axi onlardan bəziləri işa və ya dincəlməyə gedir. Qozaların sayının azalmasında da bu cünidir: xəstəxanə xidmətlərindən istifadəni, polisin bu işə sərf etdiyi vaxtı və s. qiymətləndirə bilərik, ancaq qarşışı alınmış fiziki zərəri necə müəyyən edəcəyik? Dolayı yollar daha az ölümcəsəb ola bilər: insan hayatının xilas edilməsi üçün hansı qiymət təyin edilməlidir? Səs-küy, tıxac və heyvanat aləminin qurbanları kimi anlaşılmaqlılarının doğrulandırılmasından da oxşar problemlər yaranır. Oxşarıqlı qiymətin əldə edilməsi mümkündür, məsələn, səs-küy nöticəsində evlərin dəyərinin aşağı düşməsi, qozalarda vəfat etmiş insanların həyatdağı gəlirləri. Lakin nəzərdə tutulan qiymətləndirmə tam kafi hesab edilə bilməz.

Dördüncüsü, bazarda qiymət təyin edilməyan konar xərclərin və mənfətin hesablanması zamanı, məsələn, səs-küy və insan hayatı, onlara hesabat balansının tərtib edilməsi zamanı aktual bazar qiymətlərinə olduğu kimi cənə shəhəriyyət verməliyikmi? Bu kimi qiymətləndirmələrdə, xüsusilə "köləgə qiymətlər"-in hesabat balansının əksəriyyətini təşkil etdiyi zaman sahvlər layihənin aktuallığına təsir göstərə bilər.

Beyincisi, xarici təsirlərin kəsişmə nəqtəsinin müəyyən edilməsi problemi vardır ki, xərc və mənfətlər üzrə "zaman kəsiyi" nəzərə alınmalıdır. Layihənin aktuallığı burlara osaslanıb bilər və hər zaman maraqlı təroflərin xüsusi imtiyazları haqqı çıxartmaq məqsədilə kəsişmə nəqtəsinin və ya zaman kəsiyinin artırılmasına meylli olə bilərlər.

Sonuncusu isə, rəqabətdə olan layihələri müğayisə etmək üçün biz gözlenən xərc və mənfətləri nəzərə almaqla onları cari xərcə qədər azaltmamışq. Lakin arasında seçim etməli müxtəlif faiz dərəcələri vardır: məsələn, hökumətin bərcə oldığı faizlər, firmalar üçün faizlər, qısa müddətli mənətlər ödənişlərində müəyyən edilmiş cari faizlər. Dövlət layihəsi özəl layihəyə nisbəton dəha az risklidir. Ən aşağı faiz dərəcəsi tətbiq edilməlidir. Həmin bu aşağı faiz dərəcəsi hökumətin geləcək nəsillərin eltiyaclarını nəzərə alması faktına osaslanır. Beləliklə, bazar faiz dərəcəsində fərdlərin möhdud zaman üstünlüklerinə təsir göstərməsi səbəbi ilə, sosial faiz dərəcəsi bazar faiz dərəcəsinə nisbəton dəha azdır.

## 17.5 CBA-in ROLUNUN MÜƏYYƏN EDİLMƏSİ

### CBA məhdudiyyətləri

Yuxarıda adı çəkilən nəzəri və praktik çətinliklər qərar qəbulətə prosesində bir abit kimi CBA-in effektivlik dərəcəsini azaldır. Lakin onun istifadəsi digər analizlərdə möhdudlaşdır. CBA, xüsusilə siyasi qərarların üstünlük təsəkküti etdiyi yerlərdə tətbiq edilə bilər. Yeri gəlməskən, sosial qarışıqlığın təmin edilməsi məqsədilə yüksək dəyərli torpaqlarda, məsələn, Hampstead-də (Hampsted) yerli lasarrufat orqanı fəaliyyət göstərə bilər. Sosial faktorlar cənəsdirildiyindən, onları qiymətləndirmək demək olar ki, qeyri-mümkinləndir. Bundan başqa, müəyyən qərarlarda CBA-in tətbiqi çətinlik tərəfdən bilər. Məsələn, üzgüçülük vəsítələrinə 9 milyon £ xəreləyən yerli orqan. Qərar bunlar arasındadır: (i) həm yerli shahı tərəfindən istifadə edilə bilər, həm də şəhərin nüfuzunu yüksəldən Olimpiya standartlarında uyğun üzgüçülük hovuzu; (ii) hər biri təlim vəsítələri ilə təmin edilmiş və şəhərlərin keçiriləməsi üçün yararlı ilə kiçik üzgüçülük hovuzu; və (iii) yalnız uşaqlara üzgüçülük dərslərinin verilməsi üçün nəzərdə tutulan altı kiçik hovuz. Birləşmənin hər birinin üstünlüyündəki cüzi shəhəriyyatsızlıq CBA ilə ölçüyə galmazdır. Neticədə, şurə üzvləri qərarı subyektiv şəkildə (güman ki, siyasi aspektlərə uyğun) şurənin yüksəcəğində qəbul edirlər. Geləcək nəsilləri seçim imkanından məhrum edən qərarın cari xərcinən qiymətləndirilməsi mümkün olmadıqdan, müxtalif növ birki və ya heyvanat aləminin toxunulmaz qalması kimi qərarların daxil edildiyi layihədə sərt CBA qərarı qəbul edilə bilər.

### Nəticə

CBA bazara dair məlumatın mövcud olmadığı və ya möhdud olduğu sahələrdə layihənin qiymətləndirilməsi üçün məqsədyönlü texniki üsulları təmin edir. Lakin daşıq məbləğdən səhbat getdiyində yanlış iddiyalar irəli sürüləməlidir. Bu, qərar qəbulətə prosesinə yardım göstərdirindən avəzəcidi deyildir. Onun təlu qərərlərə bağlı müvafiq məlumatın sistemli şəkildə taqdim edilməsindən, verilən hesablamaların daşıqlılığının müəyyən edilməsindən ibarətdir. Nəzərdə tutulan məsələnin irəli sürüləməsi rəqib qrupların iddiyalarının müəyyən edilməsində və halledici siyasi qərarların qəbul edilməsindən əvvəl müvafiq məsələlərin hərtərəfli müzakirə edildiyinə töminat verir.

### FƏSLİN QISA MƏZMUNU

- Xarici təsirlər bazarда nəzərə alınmayan əlavə təsirlərdir (həm xərc, həm də mənfeət).
- Qiymat sistemi xarici təsirlərə cavab verə bilər, lakin hökumət fəaliyyətinin geniş yayılmış formasının hökm sürdüyü yerlərdə (vergi qoyuluşu və dotsasiyalar) onları nəzərə almaq vacibdir.
- Xərc və mənfeətin təhlili sərməyə təklifinin müvafiq şəxsi və sosial xərc və mənfeətlərinin dəyərləndirilməsini müəyyən etməyə çalışır. Burda qeyri-bazar məhsul və xidmətlərinin dəyərinin müəyyən edilməsi və külək qiymətlərin verilməsi daxil olmaqla bir çox praktiki çətinliklər mövcuddur.

### XÜLASƏ SUALLARI

- Peak District National Park-da əhəngdaşı çıxarmaq təklifinin mümkün xarici təsirlərini (müsbat və mənfi) müəyyən edin.
- Hökumətin xarici təsirləri nəzərə almış olduğu hallara aid beş misal göstərin.
- Xərc və mənfeətin təhlili prosesini təsvir edin.
- Xərc və mənfeətin təhlili prosesinin başlıca məhdudiyyətləri hansılardır?

**Əlavə məlumatlar üçün tərafdaşın Internet sahifəsinə baş çəkin**

## **ƏTRAF MÜHİT: QORUNMASI, CİRKİLƏNMƏSİ VƏ NƏQLİYYATIN SIXLIĞI**

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilə tamışlıqdan sonra siz:

- Nə üçün ətraf mühitin iqtisadi sərvət olduğunu izah edə;
- Birpa edilən ehtiyatların hədsiz istifadəsi ilə bağlı problemləri təsvir edə;
- Tarixi binaların qorunmasında istifadə edilən metodları göstərə;
- Cirkilənmə və onunla bağlı hansı siyasetin yerinə yetirilə biləcəyini izah edə;
- Şəhər nəqliyyatı probleminin mahiyyətini təsvir edə və bu problemin həllinin mümkün yollarını təhlil edə biləcəksiniz.

### **18.1 GİRİŞ**

#### **Ətraf mühit iqtisadi sərvət kimi**

“Ətraf mühit” termini dəniz və atmosferin daxil olduğu yer haqqında anlayışımızı artırır. Burada:

- (a) Materiallar (torpaq, mineralələr və ağaç məhsulları) və enerji (mədən yanacağından, qabarına və çəkilmədən, küləkdən);
- (b) Qidanın (balıq daxil olmaqla) istehsal edildiyi, binaların tikildiyi, rəbitənin təkmilləşdirildiyi və idman fəaliyyətinin asanlaşdırıldığı məkan;
- (c) İstehlak mallarının gəzinti, istirahət, ovculuq, təbiətin öyrənilməsi və ya sadəcə dincə hayatdan razi qalmaga imkan verdiyi “real dünya”;
- (d) Tullantılar üçün axıcıçı boru təmin edilmişdir.

Məhiyyət etibarı ilə təbii ətraf mühit məllərin və xidmətlərin axımını tomin edən "tabiatın sərmayəsi" və ya "tabiatın infrastruktur"dur. Bir çox səbəblərə görə onlar iqtisadi sərvət hesab edilir. Əvvəla, təbii ehtiyatlar məhdud, yəni "defisit" miqdardadır. Amerika professoru K. Boulding yer kürəsinin günasından davamlı enerji almaqdan uzaq, göyərtəsində olanların isə daha olavaş edilməyəcəyi səbəbi ilə təlimamalı, lakin təkrar istifadə edilməli erzəq və su ehtiyatlarına malik qapalı sistem olan kosmik gəmiyə bənzədir. İkinci, təbii ətraf mühit rəqabətli alternativ istifadə seçimi qarşısında qala bilsər. Məsələn, nəst tullantılarının denizə boşaldan gəmiler üzərində möhdudiyyət olmazsa, bizi təmiz istirahət əimərlərindən zövq ala bilinətik. Üçüncüsü, tropik yağış meşələri, qədim meşələr, madən yanacaqları, tarixi abidələr, fauna və floramın müxtəlif növləri kimi ehtiyatlar insanların daha çox qida, sanaye məlləri istehsal etməye, tikililər, yollar, aeroportlar təkməye çalışması səbəbi ilə tamamilə itirilə bilər. Həqiqətən, atom sənayesinin tullantıları, kadmium və boğucu qazlar kimi tullantıların dempinqi hətta insanların həyatını da tehlükəyə ata bilər.

## 18.2 QORUMA

### **Qorumanın məhiyyəti**

Bərpa olunmayan ehtiyatların mühafizəsi məqsədilə xüsusi hallar istismara olmaqla, qoruma – adı saxlama deyildir. Əksinə o, ətraf mühitdən istifadənin aktuallığını irali sürməklə və dəyişikliyin həm inidki, həm də gələcək nəsillər üçün zoruri olduğunu göstərməklik yaradıcı ardıcılıq axtarışındadır. Beləliklə, BK-da qoruma geniş sahəni əhatə edir – sahəratrafı yaşılı sahələr, milli parklar, atlılar üçün yollar və səkilişlər, heyvan, balıq, kəpənəklərin qorunması, Xüsusi Elmi Maraq Sahələri, milli trest mülkiyyəti, mineral və nəst ehtiyatları, muzeylər, xüsusi memarlıq və tarixi abidələr və s.

Qorumanın xüsusi sahələrinə diqqət yetirmək lazımdır. Əvvəla, yuxarıda qeyd olunduğu kimi, ətraf mühitin alternativ dəyər (xərc) anlayışı mövcuddur. Məsələn, "yaşılı zolaq" torpağı xalq təsərrüfatına nisbətən kənd təsərrüfatında daha aşağı bazar qiymətində saxlayır və şəhərdən kənarda yaşayan işçilərin yolunu daha da uzadır.

İkinci, xarici təsirler böyük əhəmiyyətə malikdir. Çəpər ləğv etməklə fermer dəha böyük orzıda işin dəyarının dəha az olmasına çalışır. Qədim binanın sahibi binanı yerlə-yeksən etməklə galirinin miqdarını artırmaq məqsədilə çoxmənzilli bina tikmək təxirə düşə bilər. Hər iki halda, burada yalnız xərc və mənfəət nəzərə alınır. İtirilmiş alava mənfaətdə digər xərclər də ola bilər, məsələn, tərəflərin töbüt mənzərəsinə üstünlük verən töbüt sevərlər və həvəskarlar və ya binanın estetik görünüşündən zövq alan yolcular.

Üçüncüsü, qoruma zamanla həm toləb, həm də təklifdə dəyişiklikləri nəzərə alır. Fərdlərin məhdud zaman müddəti mövcud ehtiyatların garaklı şəkildə qorunmaması ilə noticələnə bilər. Məhiyyət etibarı ilə, qoruma müyyən müddət ərzində ehtiyatların əlverişli şəkildə istifadəsi ilə eynilik təşkil edir və bu səbəbdən, ümumilikdə sərmaya ilə bağlı problemlərin bir çoxuna təsir edir. Lakin, uzun zaman kəsiyi və onun ümumilikdə cəmiyyətdə yaradığı təsirləri səhabələ, qorunanın bazar qüvvələrinə həvale edilməli – gələcək toləbin qiymətləndirilməsi, xarici təsirlərin nəzərə alınması, bərpa edilən ehtiyatların saxlanılması, yanlış qərarların ləğv edilməsinin qeyri-mümkinləşliliy – xüsusi aspektləri mövcuddur.

### **Ekonomiksin rolü**

Ekonomiks alternativ tətbiqlər arasında nadir ehtiyatların büləşdirülməsi ilə məşğul olduğundan, onun xüsusilə şəhər mərkəzlərində qoruma, şirkətlənmə və naqliyyatın sıxlığı kimi ətraf mühit problemlərinin həll edilməsinə necə yardım göstərə biləcəyini nəzərə almaliyiq.

Əvvəla, burada başlıca iqtisadi aspektlər müyyən edilə bilər. Məsələn, qoruma məsələsinə göldikdə, gələcək nəsillərin açıq sahələr və tarixi binaların tikiintisindən olan toləblərinin artması və yüksəkən yaşayış soviyyəsi arasında bağlılıq ön plana çökilir. Həm qoruma, həm də şirkətlənmə üçün dayanıqlı inkişaf şərtləri tomin edilir. İkincisi, CBA ilə xarici təsirlərin necə qiymətləndirildiyini, bununla da, rəqib təzyiq qruplarının və istehsalçıların maraqlarına əhəmiyyət verildiyini göstərə bilər. Üçüncüsü, bazar vasitəsilə həyata keçirilə bilən müvafiq tədbirləri toplif edə bilər.

Dördüncüsü, iqtisadi siyasetin möhdudiyyətlərinə, xüsusilə mədəni və mənəvi aspektlərə diqqəti yönəltməlidir. Məsələn, zəhərli maddələrin emalı zavodunun harada yerləşdiyini bazar

müayyan etməlidirmi? Beləliklə, iqtisadi zəllilik onları sağlamlıq üçün təhlükəli şərait qəbul etməyə məcbur edə bilər.

## **Ötrat mühitin bölünmezliği**

Ötraf mühitin "qorunması", "çirkənəmisi" və "nöqliyyatın sıxlığı" başlıqları altında müzakirə edildiyinə baxmayaq, həmin bu problemlərin bir-biri ilə bağlı olduğunu da qeyd etmək lazımdır. Yaşıl ərazilər və meşələr, ağac və çiçəklərin zənginliyi və ya nadirliyi baxımından nəzərdən keçirilə bilər. Yenidən onların mövcudluğu avtomobilərdən və elektrik stansiyalarından CO<sub>2</sub> qazının sorulması və oksigenin buraxılması funksiyalarını yerinə yecirir. Başqa sözlə, onlar tullantıları emal edir və global istifadəşəmin cərsisinə alınmasına yardım göstərir.

#### Ehtiyatların gorunmasi

Ehtiyatlardan onların yeniden hasıl edilməsini üstləyən istifadə son nticədə toklifi azaldır ki, onda da qiymət yüksəlir. Aran alternativ dövət (xarç) tələbin azalmasına və yeni əvvəznamənin axtarışına səbəb olur. Bu kimi bazar reaksiyaları yer altından çıxarılan yanacaq və minerallar kimi bərpa edilməyən cihiyatların gorusunmasına yardım edir.

Bazı alraf mühit ehtiyatları (məsələn, balıq, balina, şotland kaklıyi) bərpa ediləndir, lakin tələbdə azalma qısa bir müddədə baş verərə, minimum səviyyədən aşağı enməyən ehtiyatları bərpa etmək vacibdir. Burada qoruma dayanıqlı ehtiyatın qorunub saxlanılmasına və məhsulun yığılmamasında məhdudiyyətləri nəzərdə tutulmalıdır.

Bununla belə, bəzi ehtiyatlar tökcə bərpa edilməyən deyil, həm də, tükənərsə əvəz olunmaz hesab edilir, məsələn, tarixi bina, qədim məşələr, kökü kesilməkdə olan heyvanlar, qışalar, həşəratlar və çiçəklər. Onlar yox olarsa, demək həmisişək itirilmişdir. Burada asas məqsəd saxlamadır ki, bù da orqumışın xüsusi formasıdır.

Qorunmanın hər iki halında iqtisadi analizin neçə yardım göstərdiyini təsvir etmək məqsədilə, iki misala baxmaq olar – balıq ehtiyatlarının saxlanması və tarixi binaların qorunması.

### **18.3 BALIO EHTİYATLARININ SAXLANMASI**

#### **Saxsi mülkiyyət hüququnun funksiyaları**

Balıq ehtiyatlarının tükenmesi ilə müyyən müddət ərzində balıq ovu o qədər coxalır ki, onlar ehtiyatların artım dörcəsini ötüb

keçir ve bu da hacmi aşağı salır. Bu, tehlükəsiz balıq ovunun progressiv azalması ile natiqelenen müstərak proses ola bilər.

Ehtiyatın qorunmasındaki uğursuzluğun başlıca səbəbi balıq vətəngələri üzərində şəxsi mülkiyyət hüququnun olmamasıdır. Neticədə, hər bir balıqçı digərlərinin dəniz və əcəsçiyini düşündüründən övunu könlüllərlə qarşılaşdırmaqavacədir.

#### **Bağıc ehtiyatlarının tüklanması**


Burada biz aşağıdakileri gözden almamız gereklidir:

- (a) Balığın qiyməti döyişməzdür;

(b) Balıq ovunun hacmi müəyyən həddi keçdiyindən, balıq ehtiyatı azalır, çünki balıq ovu illik balıq arımının faizini ötüb keçir;

(c) Cəhdlərin marjinal məhsuldarlığı da balıq ehtiyatlarının azalması ilə aşağı düşür (ümumi gölərin aşağı meylli xarakteristik ayırsında göstərilmişdir);

(d) Cəhdlərin marjinal davarı dəyişməzdür.



**Sakil 18-1** Balıq chtiyatlarının tıkanması

Balıq vətəngələri üzərində şəxsi mülkiyyət hüququna olsa idi yalnız xorçongəbənzərlər üzərində mümkün ola bilordi – sahibkar mənfaatı maksimallaşdıraraq illik balıq ovunun müdəarəti müəyyən edə bilərdi. Şəkil 18.1-də TR - TC-nin maksimum həddə olduğu OS kimi göstərilmişdir. Sadəlik xətrinə adı çəkilən balıq ovunun hazırlığı chüyutun artım dərəcəsinə bərabər olduğunu güman edsk; bu dayanıqlı balıq ovudur. Lakin OP-ya qədər normadan artıq mənfaat oldu edilsə biler. Balıq ovunu OP-ya doğru hərəkət etdirilməklə qayıqlar arasında raqabət bunu aradan qaldıracaqdır. Bu, təmumi

baliq ehtiyatlarının tükənməsinin sabit ehtiyatkarda OS olduğunu gösterir.

Qeyd etmək lazımdır ki, daha böyük gömилər və yeni texnologiyalar xərcləri azalda bilər, məsələn, TC-dən TC-ə. Bu, artan baliq ovu OT-ya təsirini göstərərək, ehtiyatların saxlanması problemini ağırlaşdıracaqdır.

#### Baliq ehtiyatlarının tükənməsi üzərində nəzarət metodları

Bizim fərziyyəmizə əsasən, baliq ehtiyatların tükənməsi  $S$  və  $P$  arasında baş verir. Ehtiyatlarının qorunub saxlanması üçün illik baliq ovu OS-ə endirimləmdir. Buna nail olmanın mümkün yolları aşağıda göstərilmişdir:

*Baliqçılıq hüququnun baliqçı qayıqlarına sahib rəhəf yoxsa verilməsi.* İsləndiya sahilində 200 mil məsafədə İsləndiya gömiliəri üzərində baliqçılıq məhdudlaşdırmaqla, bu istiqamətdə ilk addımı atmışdır. Lakin bu yalnız işin bir hissəsidir. İsləndiya hökumətinin baliqçılıq eskadrasına sahib olduğundan, baliq ovu üzərində nəzarət dəha genisləndirilməlidir.

*Fiziki nəzarətin təyin edilməsi:* lisenziyaya müvafiq olaraq gömiliərin sayının məhdudlaşdırılması; müavyyən ölçülü yetkin baliqların ovlanğıncı əmin olmadıqdan torun böyüdülməsi; hər bir qayıyıq ildə bir neçə gün limanda dayanmasının tələb edilməsi.

*Fiziki nəzarətin çatdırılklarından biri icradır.* Onlar da baliqçılara görə hiddətlənlərlər, çünki marjinal qayıqlar istehsalдан çıxarıldığına görə baliqçılardan beziləri dolanışqlarını itirirlər.

*Tonlularla baliq ovu üzərində vergi qoyuluşu inzibati cəhətdən asandır.* Şəkil 18.1-də vergi TX-ə qədər yüksəltməli idi. Nəzərdə tutulan vergi elastikidir. Bələdinin müxtəlif növbələri üzərində nisbi çatışmazlıqlıdan asılı olaraq müxtəlif vergi dərəcələri tətbiq edilə bilər.

Ümumilikdə, OS yekun baliq ovuna imkan verən hər bir qayıq üzərə normanın (kvotalar) təyin edilməsi. Həmin baliqçılıq sayosunda fərqli mənfaət əldə edildiyindən, adı çəkiliş nörmələr inzibati xərcləri ödəmək üçün bu kvotalar satıla bilər. Artıq mövcud olduğu kimi, həmin kvotalar "kvotalar bazarında" satıla bilər.

*Qeyri-baliqçılıq sahələrinin təsis edilməsi.* Baliq ehtiyatlarının tamamlandırdığı yerdə arta bilər və bundan sonra ovlanıldığı sahələrə yem axartışına yollanır. Pek yeknologiyasından və global yerləşmə sistemlərindən istifadə etməkə, qeyri-baliqçılıq ərazilərinə daxil olmadıqlarına əmin olmaq məqsədilə baliqçılıq qayıqlarına nəzarət edilə bilər.

#### 18.4 TARİXİ BİNALARIN QORUNMASI

Tarixi əhəmiyyətə malik bina, məsələn, Yelizaveta epoxasına məxsus feodal malikanə iqamətgah olaraq gərkiliyini sübut etmişdirse, qorunuda həmin binanın uğurulmasına qorunmayışlıyi nözərə alınmalıdır. Bundan başqa, binanın uğurulması bazarın cari həlli olsa da, qeyri-mükəmməl məyara əsaslanıa bilər, məsələn, gələcək tələbin qiymətləndirilməsində və cari dəyərin əldə edilməsində müvafiq endirim dərəcəsinin seçilməsi. Növbəti misalı nəzarədən keçirək.

##### Bazarın qərarı

Tarixi bina (şəhərin mərkəzində yerləşən bir evi güman edək) yerləşən sahə daha "mənfaət gotiron sahə" hesab edilərsə həmin bina uğurula bilər. Bu, həmin binanın gələcəkdə gözönüllən xalis mənfaətinin ümumiləşdirilməsi ilə əldə edilən cari kapital məbləğini hesablamağı zərurilaşdırır. Güman ki, inflasiyaya məhəl qoymadan, müasir yaşayış tələblərinə uyğun golmadıydından müəyyən müddədən sonra evin dəyəri düşəcəkdir. Bu, PP (alqısatçı qiyməti) xarakteristik əyrisində dəha dəqiq göstərilmişdir (Şəkil 18.2).

Əksinə olaraq, yeni inzibati binanın kapital dəyəri (RR) hətta harpa xərclərini də nəzərə alaraq, təmizlənmiş sahə tarixi binadan dəha dəyərli hesab ediləcəkdir. Bazar qüvvələrinə gəldikdə isə tarixi binanın uğurulması D ilində yerinə yetirilir.


##### Bazar imkənlərinin mümkün nöqsanları

Hansı sahələrdə ekonomiks bazar qorunının müdaxiləsini haqqı hesab əldə bilər?

Övüla, PP əyrisinin istanilan zamanda tarixi binanın alternativ dəyərinə təsir göstərməsi həqiqətə uyğun deyil. Bir tərəfdən, müəyyən mənfaətlərə əhəmiyyət verilməlidir.

*Əlavə mənfaətdən* başqa (məsələn, tarixi binanın görünüşündən zövq alan şəxslər), biz eyni zamanda "seçmə tələbi"nin olduğunu da qəbul etməliyik. Qorunların dəyişdirilə bilmədiyi yerdə (tarixi binanın uğurulması kimi) bir çoxları sadəcə bu qorunun icrasının toxırıcı salınması üçün nə isə ədəya bilərlər. Çətinlik nəzərdə tutulan "seçmə tələbi"nin qiymətləndirilməsindən, lakin bunun əsası bir çox insanların milli tərəflər və Ümumdünya Təbiətin Mühafizəsi fonduna üzv olmaları faktuna istinad edir. Yerdi qalanlar isə

"biletsiz sərnişinlərdir", lakin yənə də onların tələbləri nəzərə alınmalıdır.



**Şəkil 18.2** Müxtəlif məqsədlər üçün işlədilən tarixi binanın cari qiymətinin tənzimləyiciləri

Bundan başqa, sosial zaman üstünlüğünün dərəcəsi fərdi zaman üstünlüğündən daha aşağı olduğu üçün, sosial zaman üstünlüğünə müvafiq olan endirimin aşağı dərəcəsindən yüksək edilən cari kapital dəyəri sadəcə fərdi zaman üstünlüğünü oks etdirən endirim dərəcəsindən yuxarı olacaqdır.

Nəzərdə tutulan əlavə mənəfət və aşağı endirim dərəcəsi  $P/P'$  binanın uğurulmasını  $B$  ilinədək toxira salmaqla tarixi binaya daha yüksək kapital dəyəri verir.

İkinci, dəshəmiyyətli olsa da, gələcəkdən bəhs etdikdə, biliyin qeyri-kamil olduğunu qobul etməliyik. Bu səbəbdən, binanın uğurulması haqqda verilən qərar təklifi və təsləbin gələcək sərtlərinin nöqsanlı qiymətləndirilməsinə osasına biler. Axımlardan bəhs etdikdə burada ciddi problem yoxdur, məsələn, ofislərin tamın etdiyi xidmətlərə göldikdə, gələcəkdə tələb artdığı zaman yeni ofislər tikilə bilər. Lakin tarixi binanın uğurulması evzə edilməyən ehtiyatları azaldır.

### Tarixi binaların qorunmasında hökumətin siyaseti

Yuxarıda göstərilən analiz tarixi abidələrin qorunması məqsədilə hökumətin qiymət sisteminin sərbəst əməliyyatlarına müraciətini təklif edir. Bu əməliyyət müxtəlif formalarda həyata keçirilə bilər.

Əvvələ, nəzərdə tutulan bina ictimai mülkiyyətə keçməlidir. Belə bir siyaset istisna olunanlar üçün adətən onda yeridilir ki,

borcu ödəməyən şəxslərin xəci son dərəcə yuxarı olsun, məsələn, Hadrian's Wall. Eyni zamanda, bu rüfatın yüksəlməsinə də səbab olə bilər. Neticədə ictimai mülkiyyət avtomatik olaraq əlavə mənəfətin mənimsənilməsinə imkan verir.

İkinci, tarixi bina xüsusi mülkiyyətdə qala bilər, lakin bu zaman tamire görə verilən maliyyə yardımını və ya əlavə mənəfətə vergi güzəştləri tətbiq olunmalıdır. Nəzərdə tutulan subsidiya sahibkarın xalis mənəfətin artırmalıdır və bununla da cari dəyər qalxmalıdır. Yənə də, burada bir çox çətinliklər meydana çıxır. Əlavə mənəfətin çox hissəsinin miqdarını təyin etmək mümkün deyildir, fondların çatışmazlığı subsidiyanın cari dəyər ayrisini təmizlənmis sahə ayrisından yuxarı qaldırma bilməməsi deməkdir. Beləliklə, digər tədbirlər görülməzsa, binanın uğurulması  $B$  ilinədək tarixi salınır.

Üçüncüsü, hər hansı memarlıq və ya tarixi bina "siyahıya daxil edilsə bilər". Yəni, bina yerli planlaşdırma organının birləşə razılığı olmadan uğurulması qarışılmazsa da, burada sahibkarlığın ehtiyatlılığı üzündən binanın dağılıması məsələsi qəşilməzdir. Nəzərdə tutulan ehtiyatsızlıq texniki istismar xərclərinin yüksək olması ilə nəticələnən negativ xalis mənəfət sayısında baş verir. Hətta belə hallarda yerli qurumlar həmin binaya vəsait ayırsalar da, texniki istismar xərclərinin hökumət fondlarının üzərinə düşdüyündən meylişlilik yaranır. Beləliklə, təcrübədə,  $D$  ilində "binaların siyahıya daxil edilməsi" boşluğun doldurulması yönündə atılmış addımı hesab edilə bilər.  $D$  və  $B$  (Şəkil 18.2) illeri arasında körpülerin tikiləmisi ilə artan tələb tarixi binanın dəyərini təmizlənmis sahənin dəyərindən yuxarı qaldırır. Çox zaman, "binaların siyahıya daxil edilməsi" sadəcə alternativ siyaset əsasının formallaşmasında binaların uğurulması üzərində qadağa qoyur.

Dördüncüsü, binanın daha faydalı tətbiqə yararlı şəkildə uyğunlaşdırılmasına icazənin verilməsi adı çəkilən siyaseti təmin edir. Beləliklə, təvlətlər yaşayış yerlərinə, evlər ofislərə çevrilə bilər. Burada artan xalis mənəfət vardır və beləliklə cari dəyərin xarakteristikləri təmizlənmis sahənin xarakteristikləri oyrisindən yuxarı qalxır.

Tarixi binanın istifadə məqsədinin doyişdirilməsinə icazə verərək, yerli qurumların məqsədi ilkin xüsusiyyətlərin qorunub saxlanılması olmalıdır. Beləliklə, burada tikinti nizamnamələrinin

elastikiyinə ehtiyac vardır, məsələn, otaqların bündürlüyü, pəncərə yeri və hətta yanğına qarşı ehtiyat tədbirləri. Döyişdirilmiş binanın fəqli cəhati müyyən müddədən sonra icarə haqqının yüksələsinə səbəb ola bilər (məsələn, nüfuz baxımından). Beləliklə, bina nəinki qorunur, həm də dövlət fondunun üzərinə beş bir vezifə düşürülür.

## 18.5 ÇIRKLƏNMƏ

### Cirklənmənin aspektləri

Cirklənmə hər hansı bir şaxsin özündən başqa digərlərinə (və ya canlı təbiətə) zərər verməkələə tullantıların birbəşə və ya dolayı yolla otral mühitə atıldıqı zaman baş verir. Qahq tullantı məhsullarının istehlakda (məsələn, təsərrüfat tullantıları, tullantıya gedən uzun müddətli istifadəyə yararlı məhsullar, zir-zibil) yaranması səbəbi ilə, istehsaldan töreyən cirklənmə ciddi hesab edilərək (məsələn, turşu yağışı, tüstü, qazlar, zəhərli kimyavi maddələr, pestisid cirkləndirici məhsullar, sanaye tullantıları, səs-küy, nefi sizintisi) bütün otral mühitə – torpaq, dəniz və atmosferə təsir göstərir. Adı çəkilən tullantıların insan sağlığınınə, məsələn, dəm qazının boğucu olması; təsərrüfat, məsələn, məhsul azalır və keyfiyyət aşağı düşür; binalara, məsələn, daşların korroziyaya uğraması; abadlığa, məsələn, balıq, fauna və floraya böyük ziyan verir; və karbon qazının atmosferə buraxan "yaşıl erəziləri" ilə bütün planetin həyatına təsir göstərir.

Son əsrədə sənayeleşmə ilə bərabər əhalinin sayı və iqtisadi artım sürətlənməyə başlamışdır ki, bu da cirklənməyə gotarıb çıxarıır. Cirklənmə probleminin nəzərdən keçirilməsi böyük əhəmiyyətə malikdir. Paradoksal olaraq, iqtisadi artımın cirklənməyə səbəb ola bilməsinə baxmayaraq, artım həm də otral mühitin yaxşılaşdırılmasında ilkin şərt hesab edilə bilər. İqtisadi yoxsulluq insanları vizual təmizliyi, yoxsul tikibləri və cirklənmiş kanalları qəbul etməyə vədar edir. Tərəqqi biza dəha gəzəl otral mühitə sahib olmağa imkan verir. Məsələn, Avropa Birliyinin qida məhsullarını çox istehsal etməsi landşaftın qorunmasını asanlaşdırılmışdır.

### Otral mühitin degradasiyası: cirklənmənin müyyən edilməsi

Hər bir insan otral mühitin cirklənməsinin şahidi ola bilər. Buna baxmayaraq, iqtisadçının izahı daha daqiq olmalıdır. Bu gün dəha

böyük maraqların həm əhalinin, həm də iqtisadiyyatın artımı nəticəsində yaranan otral mühitin çirkəlməsinə yönəldilir. İstehsalın arzuolunmaz proseslər cəlb edilir – tüstü, zəhərli kimyavi maddələr və qazlar, səs-küy, təsərrüfat tullantıları və s. Buların bəziləri, məsələn karbon qazı otral mühitdə zararsız və hətta mənşətli materiallara (məsələn, oksigene) çevrilə bilər. Lakin bunun üçün müyyən zaman kəsiyi tolob olunur və çirkəlmənin arzuolunmaz proseslər təbiətin onları həpdürməq bacarığını nüstələdiyi zaman baş verir. Həqiqətən, çirkəlmə otral mühitin tullantıları mənimsemək bacarığını aşağı salı bilər.


### Teknologiya və çirkəlmə üzərində nəzarət

Teknoloji inkişafın artımı stimullaşdırmasına baxmayaraq, yeni teknologiya çirkəlmənin tərəfdək artımı şərait yaradı bilər. Nəzərdə tutulan inkişaf aşağıdakı formalarda ola bilər: (a) otral mühit üçün əlverişli olan məhsulları avaz etmək, məsələn, cirklı konteynerlər; (b) tullantıların azaldılması məqsadılıq istehsalın səmərəliliyi; (c) istismar yerində tullantıların emalı, məsələn, elektrik stansiyaları, maşınları tüstü qazlarından katalitik çevrilmə vasitəsi ilə kükürdüñ təmizlənməsi (desulfurizasiya); (d) kömür və nefiñ "sabit" enerji mənbəyi ilə avaz edilməsi, məsələn, təbii qaz, külək enerjisi və qabarma çəkilmə enerjisi.

Lakin nəzərdə tutulan texniki tərəqqinin baş verəməsi mümkün hesab edildiyindən, "sabit cirklənmənin" nə olduğu istifadə edilən cari texnologiya kontekstində təyin edilməlidir. Məhz burada ekonomiks geniş seçimlər təklif edərək və onları bir dənə nəzərdən keçirərək problemin həlli yollarında öz yardımını göstərə bilər.

### Iqtisadçının yanaşması

Övvəlki fəsillərdə qeyd olunduğu kimi, iqtisadçı mərjinal qərarlara dəha çox üstünlük verir. Hər bir insanın təmiz hava, saf su, sakit mühit, təmiz səki, tixaclardan uzaq olan yollar və s. arzuladığı halda otral mühitdə cirklənmə dərəcesinin azalması xərclərə səbəb olur. Bəzilərlə, seçim təmiz hava və cirklı hava arasında deyil, cirklı havanın müxtəlif səviyyələri arasındadır. Qisasi, biz mərjinal prinsipdən istifadə etməkələə cirklənmə dərəcesinin azaldığı zaman cirklənmə səviyyəsinin alda edilən əlavə mənşətdən artıq olduğunu qəbul etməliyik.



Şəkil 18.3 Əlavə xərclərdə səmərəli məhsul istehsalı

#### Nə üçün bazar iqtisadiyyatı çirkəlməyə nəzarət edə bilmir?

Bir çox hallarda çirkəlmə dedikdə əlavə xərclər yada düşür. Sühə və əmin-amanlıq hüququ, elektrik dirəklərinin kerləmədiyi mənzərədən zövq almaq hüququ, neftdən təmiz dəniz çimərliklərində üzümük hüququ asanlıqla həyata keçirilə bilən fərdi qanunu həqiqi deyildir. Bu səbəbdən, çox zaman, həmin hüquqların pozulmasına görə cərimə tətbiq edilir. Nəticə etibarı ilə, şəkil 18.3-də kimyavi məhsul istehsalçısı sənaye tullantılarını çaya axıtdığı üçün heç bir xərc ödəmir, o, kimyavi məhsulları OC nüqtəsinədək istehsal edəcəkdir. Ancaq hələnin zəhərləndirilməsini, həşəratları və qusular üçün tabii mühiti təşkil edən yaşlılığın mövhib edilməsini, sarmaşıqlara görə vizual gözəlliyin itməsini nəzəro aldıqda, adı çəkilən əlavə yaranan xərclər ümumi sosial dəyərin əldə edilməsi üçün fərdi xərclərə əlavə edilməlidir. Yani, kimyavi məhsul istehsalçısı üçün OC istehsalın səmərəli səviyyəsi hesab edilirsə, *sosial baxımdan* istehsalın səmərəli səviyyəsi OD-dir, çünki burada marginal sosial xərc marginal sosial manfaatə bərabərdir (marginal şaxsi manfaat marginal sosial manfaatə barabardır). Başqa sözlə, OD-dən çox istehsal vardırsa, cətiyatlara bölgündürüləməsi qeyri-bərabər şəkildə aparılır.

#### Siyasətin çətinlikləri

Problemin mahiyyətinin təhlili düz istiqamətdə aparılırsa, müvafiq siyasətin müəyyən edilməsi və tətbiqində bir sıra çətinliklər yaranır.

Əvvələ, çirkəlmə üzrə nəzarət xərcləri pulla itadə edilə bilsədə, mənsəbətlər "hiss edilməz" dərəcədədir. Misal: üçün, çirkəb sularını çaya axıdan kimyavi məhsullar istehsal edən fabriki götürək. İtirilmiş balıqçılıq hüququnun dəyərinin bazar məlumatı ilə qiymətləndirilməsinə baxmayaraq, qüş və satmaşıqların itkilarının dəyərinin birbaşa bazar qiyməti yoxdur. Yəni, kölgə qiymətlər texnikasının nöqsanlarına baxmayaraq, onlardan istifadə edilməlidir.

İkincisi, bir çox zərərlerin iqtisadi baxımdan qiymətləndirilməsi çirkəlmə baş verdiğindən sonra təmin edilir. Lakin nəzərdə tutulan çirkəlməyə cavab olan tənzimləmələr artıq həyata keçirilmişdir. Məsələn, kələm yığımı şitillikdə açıq həyata nisbətən 20 faiz aşağı olacaqdır. Lakin bu zərərin ovası daha galırı pomidor yığımı təmin edildiyi zaman ödənilə biler. Təcərübədə, bu "tenzimləmə faktoru" nu müəyyən etmək və qiymətləndirmək çox çətindir.

Üçüncüsü, çirkəlmə müxtəlif forma, şərait və miqyasda baş verdiyindən, bu problemin həlli zamanı müxtəlif siyasetlərdən istifadə etmək möqsədə uyğun hesab edilir.

#### Mümkün siyasetlər

##### (1) "Greening" ictimai fikri

Son illərdə reklam Green Party və Friends of the Earth kimi hökumət və təzyiqi qruplarının köməti ilə insanların diqqətini çirkəlmə problemi üzərinə yönəltməklə müvafiqiyət əldə etmişdir. Xalq təsərrüfatı tullantıların təkrar emalında dəha düşüncəli davranışın və iqtisinin doyişması gündəlik mövzunun bir hissəsinə çevrilmişdir.

Firmalar artıq öz cavablarını vermişlər. Məsələn, Pilkington Glass rəhbərləri biznes fəaliyyətinin qərar qəbulətə prosesində tullantı və çirkəb sularının axıdlılması, tullantının dövr edilməsi və elektrik enerjisini qonaqt kimi məsələləri əhatə etməklə ətraf mühit cavabdhəliyini nəzərə almalarını dəstəkləyir. Eyni şəhərdə B&Q, Homebase və MFI mənbəyə nəzarət etməklə yalnız ağac materiallarından hazırlanmış məhsulları təchiz etməyi öz öhdəliyinə götürmüsələr.

##### (2) Ötrəf mühitin mühafizəsi təşkilatının yaradılması

Xarici təsirlər mövjud olmayan, qeyri-müəyyən və qanuni qüvvəyə malik olmayan şəxsi mülkiyyət hüququ nəticəsində

yaranır. Bunun öhdəsində gəlmək üçün, məhiyyət etibarı ilə, xarici təsirləri nəzərə almaqla mənfaatın maksimallaşdırılması və xərclərin minimallaşdırılması məqsədi ilə həmin bu mülkiyyət hüquqlarının shata edildiyi təşkilatı yaratmaq olar. Məsələn, Ötraf Mühitin Mühafizəsi Təşkilatı drenaj, su təchizatı, çirkəb sularının axıdlılması və balıqçılıq maraqlarını üzəşdirir.

### (3) Bazar dəniştləri

Cırkı ötraf mühit şəraitində "bazar" təsis edilə bilərsə, cırklənmənin optimallı bacısı yüksələcəkdir. Təsəvvür edin ki, bostan sahibi bütün zir-zibili məhz qonşularının dincəlməyə göləcəkləri istirahət günləri yandırmağa hazırlasın. Onlar həmin şəxslər zir-zibili ya razılıqla, ya da pulla başqa bir vaxt yandırmaq haqda qərara gələ bilərlər. Son halda xarici təsir "pulla qiymətləndirilir".

Eyni principdən beynəlxalq miqyasda da istifadə edilə bilər. Braziliya ekvatorlu məşələti temizləməməsi üçün ödəniş edilə bilər, İsveç turşu yağışının miqdarının azaldılmasında Polşa yardım göstərir, çünki Polşa İsveçə zərər verir.

Adəton, bazardan cırklənməyə nəzarət edilməsində istifadə edilərsə, tullantı məhsullarının atılmasına nəzarət etməkən cırklənməni azaltmaqla və ya enerjini nəzərə almaqla cırklənməni qarşısının alınmasında stimul olmalıdır.

### (4) Cırklənmənin maksimal səviyyəsinin təyin edən nizamnamə

Burada hökumət cırklənmənin səviyyəsinin azaldılmasında ötraf mühiti cırıldan şəxslərin nə etməli olduğuna qərar verir və bunu qanuni cəza altında həyata keçirir. Məsələn, planlaşdırmanın ötraf mühit şərtləri, sahildən uzun məsafə aralıda gömələrin nəst tullantılarını axitmamaları. Belə bir siyaset cırklənməyə qarşı planların həyata keçiriləcək sənədində kiçik bir stimul yaradır, bununla nəzərdə tutulan standart hədəfən qeyrilir, daimi nəzarət cəlb edilir və müxtəlif yerli şərtlər ovazino məlli (bazon işa beynəlxalq) standartların tətbiqinə can atılır. Digər bir tərəfdən, bu siyaset ötraf mühiti cırıldan şəxslər nəzərdə tutulan natiçəyə nail olmaq üçün ən neuz vasitənin əldə edilməsinə imkan verir.

Qeyd etmək lazımdır ki, güclü nəzarət böyük əhəmiyyət kəsb edir, əgər: (a) cırklənmə yer üzərindəki həyata təhlükədirse, məsələn, emalatxanalarда mavi asbest tozu; və (b) cırklənmə

kumulyativdirse və müəyyən səviyyədə təhlükəyə çevrilirsə, məsələn, torpağın kadmiunu udması.

### (5) Cırklənmə səviyyəsinin aşağı salınması üçün maddi yardımın göstərilməsi

Cırklənmə mənbəyinin müəyyən edilməsi qeyri-mümkündürsə və ya baha basa galırsa (məsələn, kəndli zibilləri), hökumət özü cırklənmə üzərində nəzarət rəhbərlik edir və xərclər vergi qaynuğusu ilə şata edilir. Alternativ olaraq, hökumət ayrıca təzminatın xüsusi cırklənmə məsələsinin həll edilməsində, xüsusi lokallaşdıraqda tam uyğun olduğunu qərar vera bilər. Belə ki, havanın cırıldandıyi arazidə insanlara təstüksüz yanacaq cihazlarının quraşdırılması üçün subsidiyalar verilir. Digər bir tərəfdən, uduzularla təzminat verile bilər, məsələn, təyyaronun gurultusunun azaldılması üçün ikiqat şübhənəmin təmin edilməsində maliyyə yardımı. Çoxilik ondadır ki, bu kimi ictimali layihelərdə cırklənmə mənbələri xərclər vergi ödəyicilərinin üzərinə keçirir. Bu sabəbdən, çox zaman, cırklənmə mənbəyinin müəyyən edilə bildiyi hallarda, nəzarət məhkəmə tərəfindən müəyyən edilmiş fərdi cərimələr ilə həyata keçirilməlidir. Məsələn, zibilin tökülməsinə, çay yataqlarının cırıldanılmasına görə.

Alternativ olaraq, hökumət birbaşa subsidiyalar yolu ilə ötraf mühiti cırklənməsinin qarşısını almağa çalışmalıdır: (a) ötraf mühiti cırklənməsi səviyyəsinin aşağı salınması və ya enerjiyə qənaat olunmasında yeni texnologiyaların inkişaf etdirilməsi; (b) temizləyici avazlayıcıların istehsalı, məsələn, azaldılmış vergi və ya ettiləşdirilməmiş benzин; və ya (c) tullantuların yenidən emalı, məsələn, butulkalar.

### (6) Cırklənmə üzərinə vergi qaynuğu

Cırklənmənin dərəcəsinə görə xərclər və ya vergi "ötraf mühiti cırıldan şəxslərin ödəniş etmələrinə" təminat verməyə çalışır. Şəkil 18.3-də göstərilən şərtlərdə EF-in vergisi fabrik sahibkarının məhsul istehsalını OD-yə endirməye məcbur edəcəkdir.

Nəzərdə tutulan siyaset elastikiyyət malikdir və bu sabəbdən, mənsəbələrin sinəq və ya sahvlərə yəqin edildiyi və ya xərclərin müvafiq şəkildə uyğunlaşdırılması məqsədin ötraf mühiti cırklənmə dərəcəsinin azaldılması olduğu zaman yararlı hesab edilir. Bundan başqa, xərclərin "xarici təsirləri mənimsemək" effekti vardır: vergi müəyyən edilmişdirse, ötraf mühiti cırıldan

şəxs öz seçimini əsasən cavab vermelidir. Beləliklə, mənşəti maksimallaşdırın ətraf mühiti çirkəldən şəxs bunu etməklə marginal xərcin qəzaat edilən vergidən az olduğu nöqtəyədək çirkəlməyə özü nəzarət edəcəkdir. Eyni zamanda, vergi daxili olmaları çirkəlmə səbəb ilə uduzan şəxslər təzminatın ödənilməsində istifadə edilə bilər. Natiqədə, xərcələr məhsulun qiymətinin nə qədər çox qaldırsa, istehlakçı məhsulun alternativ döyrəni tam olaraq ödəyir.

Hətta belə halda, xərc siyasetinin öz məhdudiyyətləri vardır. Əvvəla, vergi yalnız ətraf mühiti çirkəldirən şəxsin müyyəyen edildiyi zaman təyin edilə bilər. İkinci, verginin *neçə* təyin edilməsi problemi vardır. Əgər vergi məhsul vahidi üzrə təyin edilirsə (məsələn, tonlarda nitrat gübərləri) on böyük istehsalçının ətraf mühiti daha çox çirkəndirdiyindən daha çox ödəniş etməli olur. Lakin bu, *vahid üzrə* ətraf mühitin çirkəlmə dərəcəsinin aşağı salınmasında heç bir stimul yaratmır. Əgər, hər halda, çirkəlmə dərəcəsi ölçülü və buna müvafiq olaraq vergi təyin edilə biləsə idi (məsələn, çaya axıdılan toksik tullantıların miqdarı), təmizləyici qurğunun quraşdırılmasına stimul yaranardı.

İkinci, qiyməti qalxan məhsul əsasən kasib əhalinin təsfindən alınırsada, vergi daxili olmalarından təzminatın ödənilməsində istifadə edilə bilər.

Cüncüsü, əgər dövlət birtərəfli şəkildə vergi təyin edərsə, məsələn, məden yanacağının yandırılması, xarici rəqiblərinə haqsız üstünlük vermiş olur.

#### (7) Bazar lisenziyaları

Şəkil 18.3-dəki məhsulun verilmiş çayda bütün kimyəvi məhsulları istehsal edən firmaların məcmusu zənn edək. Hökumət çirkəlməni GD-yə qədər məhdudlaşdırmağı qərara alır. Hər bir firmaya GD hissəsini buraxmaq üzrə lisenziya verilmişdir. Əgər hökumət galiri qaldırmış niyyətindədirse (deyək EF-o barəbər) o lisenziya sata və ya barraca çıxara bilər. Nəzərdə tutulan bu çirkəndirmə lisenziyaları "lisenziya" bazarına çıxanlı bilər. Emissiyaların azaldılmasında yüksək xərcə malik firmalar ixtisaslı firmalarдан lisenziyaları almaq istəyəcək.

Adı çökilən bu metod ətraf mühitin çirkəndirilməsini azaldan avadanlığın quraşdırılmasına imkan verən lisenziya satan şəxslərdə stimul yaratır. Burada bir çatınlık vardır ki, firmalar daha güzəştli-səmərəli olurlar, bazara çıxanlı lisenziyalar təkliyi artır və onların qiymətinin aşağı düşməsi çirkəlməyə nəzarət üzrə bacarığı

olmayan firmalara onları almağa imkan verir. Burada hökumət lisenziyaları bazardan özü ala bilər və lisenziyaları müsadira etməklə ətraf mühitin çirkəlmə xərcərini təmin edə bilər. 1970-ci ildən Birleşmiş Ştatların Ətraf Mühitin Mühafizəsi Taşkili havanın çirkəndirilməsi ilə mübarizədə emissiyaların satışı programından istifadə etmişdir. Avropa Birliyi karbon emissiyalarının satışı layihəsinə sahibdir.

#### 18.6 NƏQLİYYAT SIXLIĞI

##### Avtomobil nəqliyyatının galır və xərcələri

İyirminci əsrdə avtomobil nəqliyyatı öz mütəhərrilikli, çevikliyi və rahatlığı sayısında həm resurslar, həm də insanlar üçün olverişli imkanlar təklif edir. Bununla yaşayış standartlarının yaxşılaşdırılmasına yardım göstərirler.

Təcəssüf ki, yol nəqliyyatı vasitələrinən istifadə çoxaldığı üçün, onların gətirdiyi galır olavaş xərcələrə görə azalmışdır. İkitorəfli avtomobil yollarının təmin edilməsi üçün onlar şəhər və qəsəbələrdən keçməli olur.

Avtomobil nəqliyyatının şəhər rayonlarında çəmləşməsi ətraf mühitin başlıca problemidir. Avtomobillərin təmin etdiyi yüksək mütəhərrilikli səviyyəsi işçilərindən müyyən məsafədə uzaqlaşmalarına imkan verir ki, bù da şəhərin urbanizasiyanın əsas sababıdır. Bundan başqa, insanlar hələ də şəhər konurlarından mərkəzə iş, bazarlıq etməyə və ya əsido vaxtlarını keçirmək üçün gəlirlər. Lakin mərkəzə yaxınlaşdırıqca nəqliyyatın sixlığı artır, daşma qabiliyyəti azalır. Nəqliyyatın çəmləşməsinin nəticəsi avtomobildən çıxan qazların ətraf mühitin çirkəndirilməsi, səs-küy, qəza töhlükəsi, vizual degradasiya, piyadaların narahatlılığı və avtobusdan istifadə edənlərin vaxt itkisi ilə qeyri-avtomobil istifadəçiləri üzərinə sosial xərcələr qoyur. Üstəlik, avtomobil nəqliyyatının ekspansiyası yol məsafəsinə olan tələbin yaranmasına götürüb çıxmışdır ki, hər hansı bir yol istismarçısı digər yol istismarçıları üzərində sixliga görə olavaş xərcələr tövədir – daha çox yanacaq sərfi, sürətin azalması və təxaclarla sərf olunan vaxt. Həqiqətan, əhalinin say və gelirinin artması səbəbindən minik və yüksək avtomobillərdən istifadə çoxalır və bu problem dəha da kəskinləşir.

##### Şəhər nəqliyyatı problemləri

Bəsliqə olavaş xərci təxaclar yaradır, bu, avtomobil nəqliyyatının təmin etdiyi faydalı – olverişliliyi xeyli dərəcədə aşağı salır. Bu

səhəbdən, problemi təhlil etmək və mümkün həlli yollarını araşdırmaq zəruridir.

Burada iki xarakterik cəhat qeyd edilməlidir. Əvvələ bu, təqribən gündən beş saat, ildə 250 iş günündən daha az vaxtda məhdudlaşdırılan nəqliyyatın hərəkatının on qızığın vaxtı problemdir (piq saatı). İkinciisi, işa gətmək üçün fərdi avtomobilərdən istifadənin artmasıdır. Birinci nəqliyyat sisteminde faydalı şəkildə tömən edilə bilən sərməyə möbləğini məhdudlaşdırmaqəyə meyllidir. Sonuncu işa, yol istismarçısından avtomobilini yola çıxardığı üçün tam dəyəri (alavə xərclər daxil olmaqla) ödəməli olması istiqamətində bəzi addımların atılmalı olduğuna işarə edir.

Adı çəkilən prinsipləri nəzərə alaraq, əsl siyaset əsasən alıcı istiqamətdə həyata keçirilməlidir:

- (1) Həc na etməmək;
- (2) Daha geniş yolların tikintisine sərməyə qoymaq;
- (3) Nəqliyyat axınının yaxşılaşdırılması məqsədi üziki nəzarəti həyata keçirmək;
- (4) Avtomobil dayanacaqlarının sayı məhdudlaşdırmaq;
- (5) Mövcud yol məsafəsinin bölgüdürülməsində qiymət sistemindən istifadə etmək;
- (6) Daşınma vasitələrinin avtomobil və ictimai nəqliyyat arasında bölgüdürülməsində mövcud yol şəbəkəsindən daha somarəli şəkildə istifadə etmək.

#### **(1) Həc na etməmək**

Bəzi insanlar yollarda hərəkətin yaxşılaşdırılmasına çalışmanın zərəri olduğu haqqda mübahisə edirlər: səyahət əsənlaşdırıcı, daha çox insan avtomobildən istifadə edir. Nəqliyyatın sıxlığı artırıcaq vəziyyət belə bir həddə galib çatır ki, itirilən vaxt və plantların alt-üst olmasına şərtlərində xərə o qədər böyükür ki, avtomobil sürücüləri ictimai nəqliyyata keçir.

Lakin adı çəkilən siyasetdə bir sira maneələr vardır. Əvvələ, bu, avtomobil sürücülərinin ictimai nəqliyyata keçmələrindən heç bir stimul yaratmır. Burada elə bir stimul olmalıdır ki, ictimai nəqliyyata keçən şəxslərin keçməyən şəxslər nisbatan səyahəti daha əasanlaşdırın. İkinciisi, nəqliyyat sıxlığının nəzərdən keçirilən yüksək soviyyəti ictimai nəqliyyatdan istifadənin ciddi çətinliklə rətətmədiyi əsas və kənəllüllü avtomobil istifadəçilərini bərabər cəzalandıraraq dəyişməz qalmalıdır.

Çənəcüsü, nəqliyyatın sıxlığı piyadalar kimi qeyri-avtomobil istifadəçilərinin mənəfəyinə toxunmalıdır.

#### **(2) Daha geniş yolların tikintisine sərməyə qoymaq**

Məsələnin uzunmüddətli həlli şəhər ətraf mühitinin və nəqliyyatın dövreməsinin təkmilləşdirilməsinə qoyulmuş sənməyədir. Bu, mövcud şəhər mərkəzlərinin yenidən qurulması və ənənəyin şəhər mərkəzlərindən kənarlı yerləşdirilməsi misalında şəhərin planlaşdırılmasının təkmilləşdirilməsi formasında həyata keçirilməlidir.

Bununla belə, əsas diqqət şəhər ətrafi yerləri şəhər mərkəzləri ilə birləşdirən geniş yolların tikintisine yönəldilməlidir. Lakin burada nəqliyyat vasitəsilə boşaldılan dolayı yollar da əsas rol oynayır.

Amma yənə də, bunun məsələnin tam həlli olacağındə şübhə qılır:

Qısa yollarda rüsum tövbə etmək çatın olduğundan, onlar vergi qoyuluşu ilə maliyyələşdirilir və istifadə etmək istəyində olan har bir şəxş üçün yararlı hesab edilir. Əməməyyətə, dövlət sərmayəsinin məhdud olması sabəbi ilə, yollar müdafiə, səhiyyə, sosial rifah, ictimai nəqliyyatın müasirləşdirilməsi və s. ilə yarışmalıdır. Hətta, yoldan istifadəyə görə bərbər qiymətləndirmə olmadan, insanların daha geniş yollar üçün hənsi möbləğ ödəməyə hazır olduqlarının dəqiq göstəricisi və bù sabəbdən, galır normasını alternativ kapital layihələri ilə müqayisə etmək üçün sabit baza yoxdur (CBA dəyər və mənfəətin təhlilinin kömək edə biləcəyinə baxmayaraq). Nəticə etibarı ilə, şəhər ətrafi yerlərə şəhər mərkəzləri arasında yalnız nəqliyyatın hərəkatının on qızığın vaxtında təmİN edilməsinə nəzərə alaraq, iri sərmayənin yeni şəhər yolları sistemində iqtisadi baxımdan somarəli olması kimi əsas sualtı cavablandırmaq mümkün deyildir.

Artan ictimai nəqliyyata zidd olan yolların çəkilməsində sərməyə qoyuluşu ictimai nəqliyyatdan aşağı təbəqənin istifadə etməsi sabəbi ilə galırın yenidən bölgüdürülməsi məsələsinə ortaya qoyur. Nəticədə, geniş yollarla sərmayənin qoyulması qərarı siyasi bir məssədədir və şəhər yolu tikintisinin yüksək xərclərə əvəzinə himayədə olan təzyiq qrupu uğurlu hesab edilə bilər.

Bütöv bir yol şəbəkəsinin tikintisi bir neçə il çəkə bilər. Bu vaxtda, ənənəyə irəliliyişlər, əhali və nəqliyyatın artımı ehtiyacları tamamilə dəyişə bilər. Bu faktor, M25 və M6 halında olduğu kimi, proqnozlar və faktiki axınlar arasında ziddiyəti nəzərə alır.

Yol məsafəsinə olan tələb təklifi təsir edir ki, daha yaxşı yollarda nəqliyyat vasitələrinin sayı çoxalır. Bu səhəbdən, tələb və təklif heç bir vaxt tarazlaşdırılmır. Bu, 1994-cü ildə hökumət yol tikintisi

programlarında böyük ixtisarlar olduğunu elan etməsi ilə təsdiq edilmişdir.

Yəni, biz hər zaman mövcud yol məsafosunun ən səməralı şəkildə istifadə edilməsində qismən müddətli situasiyalarla tülşəritik.

#### (3) Nəqliyyat axınının idarə edilməsi

Magistral yollar, döngələr, avtomatlaşdırılmış svetofor sistemi, avtobus döngələri, dolama yollar və s. ilə nəqliyyat axımında ırslılıyişlər əldə edilə bilər. Belə bir adaptasiya çox zaman otraf mühitin vəziyyətini yaxşılaşdırır. Layihələrə birləşdirilə bilər, məsələn, yalnız piyadalar üçün nəzərdə tutulan orazilərin təyin edilməsi, yaşayış sahələrində dalanların layihələndirilməsi və ya sadəcə yüksək maşınlarının yaşayış orazılarda girişinin məhdudlaşdırılması.

Gölcük perspektivlərlə bağlı addımlar nəqliyyat hərəketinin ən qızışın vaxtında nəqliyyatın axınının vaxtının uzadılması (məsələn, müsəssələrdə iş vaxtını tənzimləmək) və ya axının istiqamətini dəyişmək (ofislərin şəhər kənarı binalarında və ticarət mərkəzlərində yerləşmələrini stimullaşdırmaq) yönündə atla bilər. Buna baxmayaraq, bu tədbirlər nöfusunda şəhərin ticarət mərkəzinin dağılmamasının qayğısına qalmış lazımdır. Sonuncu fikir şəhərdən kənar mərkəzlərin goləçək inkişafında hökumətin mənfi münasibətino səbəb olmuşdur.

Qeyd etmək lazımdır ki, hərəkətin ilkən nümunəsinin suboptimal olduğu halda nəqliyyat axınının idarə edilməsi yalnız yol şəbəkəsinin həcmini artıra bilər. Hətta bu halda nəqliyyat sıxlığında qısa müddəti yardım təmin edilir, cənubi girişin qarşısı alınmazsa, artan nəqliyyat axımı əlavə hərəkət istiqaməti yaradır.

#### (4) Avtomobil dayanacaqlarının sayının məhdudlaşdırılması

Güman ki, minik avtomobilinin on böyük üstünlüyü mənzil başına olan soyahətlərin rahatlığıdır. Burada dayanacaqlara tölebat vardır. Olverişlik təmin edilir və - xidmət dairəsi genişləndirilməkla bazarlıq və biznes mərkəzlərinin çıxaklınlığına şərait yaradılır. Hələ da, paradoxal olsa da, bir çox şəraitlər sıxlığa görətib çıxarıra və beləliklə dayanacaq və avtomobilərin hərəkəti arasında müvafiq balans arasdırılır. Həqiqətən, keçmiş Böyük London Şurası (old Greater London Council) şəhər ətrafında yaşayan sakinlərin ictimai nəqliyyata yönəldilməsi məqsədilə hər bir fərdi ofis dayanacaq yerinə vergi təyin edilməsini təklif etmişdir.

Parkerlər (maşınlarını park etəyən xəslər - red.) iki növdür: uzunmüddətli (şəhər ətrafında yaşayanlar) və qısamüddətli parkerlər (bazarlıq edənlər və biznesmenlər). Problem əsasən uzunmüddətli parkerlərin küçələrdən kənarlaşdırılmasıdır ki, qısamüddətli parkerlərə bazarlıq və biznes fəaliyyətlərinə davam etdirmək üçün lazımi şərait yaranıns. Burada əsasən iki yanaşma növünü qeyd etmək olar: fiziki nəzarət və yoluñ qiymətləndirilməsi. Hər ikisi adekvat inzibati xərcələrə səbəb olur.

Fiziki nəzarət dayanacaqların müəyyən gün, saat, küçənin torəfi və ya avtomobilin növlərinin (yalnız taksilər) məhdudlaşdırılmasından yüksək avtomobilərin yüklenməsi və boşaldılması daxil olmaqla gözənləşmərin bütün növlərinin tam şəkildə qadağan edilməsinədək müxtəlif formalarda həyatın keçirilir. Əsas istifadəçilər və sakinlər üstünlüyün verilməsi məqsədilə icazələr təmin edilə bilər. Bundan başqa, yeni binaların planlaşdırılması icazəsində adətən təmin ediləcək dayanacaq yerlərinin minimal sayı göstəriləməlidir.

Fiziki nəzarətin ödəniş qabiliyyəti ilə bağlı olmadığı müəyyən edilsə də, onlarda qiymət mexanizminin normalşədirmə funksiyasının çatışmazlığı qeyd olunur. Avtomobil saxlamağın mümkün olduğunu yerlərə tələbi məhdud sayıda yerlərin olması həddində çatdırmaq məqsədilə xərclər təyin edilə bilər. Küçədə dayanacaq yerlərinin avtomobilərin qısa müddətlik dayanacaqda saxlayan sürücülərlə məhdudlaşdırılması üçün adətən vaxt məhdudiyyətinə əsaslanan fiziki nəzarət tətbiq edilir.

Xüsusi şəhər sakinləri üçün səki kənarında avtomobil dayanacaqlarına kütçədən kənar dayanacaqlar əlavə edilməlidir. Bu dayanacaqların xəci yuxarı olduğundan, saygac üzrə xərclərin yüksək olduğu yerde təmin edilməsi daha məqsədəyindən. Yerli orqanların avtomobil dayanacaqları əsasən üstü örtülü dayanacaq yerləridir və yalnız dayanacaqlardan qısa müddətə istifadə edən sürücülər üçün xidmət göstərməyə çalışır. Çoxmətəbeli və yeraltı qarajların tikintisi baha başa gəlir. Gecələr dayanacaq yerlərinə olan tölob aşağı endiyindən, onlar maliyyə baxımından əsasən gün ərzində dayanacaqlardan istifadəyə görə yüksək xərclər ödəyən sürücülərdən asılıdır. Əgər bu, şəhər sakinlərində ictimai nəqliyyatdan istifadə etmək həvəsi oyadarsa, burada sayı azalmağa təsir və yol tikintisində sərf olunan xərclərin azalması səbəbi ilə cəmiyyətin xalis mənfiəti artır. Bu, yerli orqanların məsuliyəti öz üzərinə götürdükləri galirlərdəki çatışmazlıqların əvəzini öðəyə bilər.

Bazarlıq edən və dayanacaqdən qısa müddədə istifadə edən digər sürücülər üçün daha neuz dayanacaq yerlərinin təmin edilməsi xüsusilə şəhərdən kənar ticarət mərkəzlərinin inkişafının stimullaşdırılması ilə şəhər mərkəzlerinin aktuallığını qorunmasına dair cari hökumət siyaseti istiqamətində də nəzərə alınmalıdır. Lakin yerli orqanın iri subsidiyalar olmadan, bu kimi dayanacaq yerləri şəhər mərkəzlərində təmin edildə bilməz. Burada "giriş və çıxış" yerlərinin təmin edilməsinin məsələnin on mükəmməl həlli yolu hesab edilməsi töklif edilir.

#### (5) Kiçik yol məsafəsinin bölüşdürülməsində qiymət sistemində istifadə edilməsi

Xərclər qoymaqla möhdud dayanacaq yerlərində məsafənin bölüşdürülməsi principi vergi qoymaqla avtomobil ləsardan istifadə dərəcəsinini və bununla da tixacların sayını azaltmaqla minik avtomobilləri üzərində də tətbiq edile bilər.

İstismar xərclərinə əlavə olaraq, fərdi avtomobil sahibi qənaət edəcəyi yola sərf etdiyi vaxtı da nəzərə alır. Nəqliyyat axının no qədər böyük olarsa, demək sərf edilən vaxt da bir o qədər uzun olacaqdır. Neticədə, yuxarıda doğru qalxan MPC xarakteristikası ilə qarşılaştırıq (şəkil 18.4). Tələbin xarakteristik oyrisi *D* adı çəkilən vaxt meyarını da nəzərə alırsak tixac na qədər böyük olarsa, qət etdiyiniz yol da bir o qədər uzun görünür, demək tələb nəqliyyat axının gərginliyinin artırması ilə aşağı düşür. Bu səbəbdən, qərarı fərdi avtomobil sürücüsünün öhdəliyinə buraxaraq, nəqliyyat axını fərdi marjinal dəyərin marjinal mənəvəsi (qiyməti) bərabər olduğu *OP* olacaqdır.

Lakin fərdi avtomobil sürücüsünün ağır nəqliyyat axınının vaxtdaş meyarını nəzərə aldığında gərə, onun yolda avtomobil ləsardan istifadə etməsi faktı digərlərinin vaxt-dəyərinə əlavə ediləcəkdir. Tixac dedikdə, fərdi avtomobil sürücüsünün öz avtomobil ləsardan istifadə etməklə digər yol istifadəçilərinin hərəkətinə mane olması, yəni *OC* kimi başa düşülür (şəkil 18.4). Burada marjinal fərdi dəyərə əlavə edildikdə *MSC* oyrisinin alınmasına görürən çıxaran marjinal sosial dəyər vardır. Məhsuldarlığın marjinal sosial mənəvətin marjinal sosial dəyərə bərabər olduğu yerdə təmin edilməsi principini tətbiq etməklə, nəqliyyatın iqtisadi cəhətdən somorolılıyi *OS* olacaqdır.

Yuxarıda qeyd edilənlərə *LM*-ə bərabər xərc təyin etməklə nail olmaq olar. Əslində, yolda itirilən vaxt, qət edilən məsafə, avtomobil tixaclarının dərəcəsi, avtomobilin ölçüsü və şəhər mərkəzinə nəzərən sahərin başlangıç yeri və istiqaməti bu xərclədə öz ekşini tapmalıdır.

Çətinlik əsasən bütün bu göstərilən tələbləri şəhər edən və praktiki hesab edilən vahid verginin müəyyən edilməsindən ibarətdir.

Müəyyən yollarda rüsumun təyin edilməsi əsasən münasib alternativ yoluñ olmadığı yerde əsas avtomobil sürücüsünə qarşı yanlış qoymaqın formalaşmasına səbab olur. Daimi xərcləri artırmaqla avtomobilin lisenziyası sadəcə olaraq avtomobil tixacları xərclərindənəsə avtomobil sahibkarlığını cərimələyir. Benzin üzərində qoyulan vergi avtomobilin ölçüsündə və uzaq məsafələri aks etdirir və ona görə də bu, kənd sakinlərinə qarşı adaletsizlikdir. Avtomobil sürücüsündən əhalisi six olan araziye daxil olmaq üçün icazənin alınmasının tələb edildiyi zaman avtomobil tixaclarının vəzifəsi və ya həmin arazidə avtomobil istifadəsinin çoxalması nəzərə alınmur. Londonda 2003-cü ildə təqdim edilmiş tixac xərcləri şəhər mərkəzinə gedən bəzi sırficilər üçün ecaz oldu.


Vergi təyin etmənin on münasib metodu hər bir avtomobilin müəyyən nəzarət nöqtələrini keçdikdə "ölçü vahidləri" elektron avadanlıqların köməyi ilə qeyd olacaq saygac ilə təchiz edilməsidir. Adı çəkilən nəzarət nöqtələri şəhərə yaxınlaşdırıqca bir-birinə dəha yaxın yerləşə və onların sayı günün vaxtından asılı olaraq dəyişir bilər.

İqtisadiçilərin bəziləri hesab edir ki, yolum bu şəkildə qiymətləndirilməsinin əlavə füstünkləri onun "yol dəyərlərini" müəyyən etməsi və beləliklə də, gələcək yol sormayışları üzərində nəzarətin geri qaytarılmasıdır. Lakin saygac sistemi də bəzi çətinliklərlə üzləşə bilər:

- iqtisadi baxımdan etibarlı və texniki cəhətdən mümkün hesab edilsə də, yalnız quraşdırılma xəri, saygacların dövrü olaraq oxunması və rüsumların ödənilməsinin avtomobil sürücüləri tərəfindən qəbul edildiyi halda praktik şəhəriyyət daşıya bilər. Burada inzibati və icra xərcləri yüksək olə bilər.
- adi çəkilən saygacların parkerləri yaxalamağından, burada əlavə dayanacaq xərcləri də olmalıdır.
- avtomobile sahib olmayan kasabın insanların ictimai nəqliyyatdan istifadə edəcəyi halda, varlı avtomobil sürücülərinin indi tixacsız yollardan zövq alacağı kimi ayrı seçkilik problemlini yaradır. Artıq ictimai nəqliyyata müraciət etməli olan nisbətən aşağı golinli avtomobil sürücüsü dəha çox şey itirir. Nə üçün qiymət mexanizmını iqtisadiyyatın başqa sahəsində deyil, məhz yol qiymət bazarında galır müxtəlifliyi baxımdan qəbul edilməz hesab olunmalıdır?

- (d) *MC* qiymət sistemi iqtisadiyyatın bütün sektorlarında, xüsusilə də, nəqliyyat növləri üzərində tətbiq edilməzsa, yoldan istifadənin alverişli şəkilde bölüşdürülməsinə nail olmaq mümkün deyildir.

(e) vergi yığımının necə paylanması müəyyən edilməlidir. Onun avtomobil sürücüsünə qaytarılması sadəcə onların gelirlərinin artıracaqdır ki, bu da onlara güzəşt edilən yol istifadəsinə qarşı iddia qaldırmadıq imkanı verəcəkdir.



Sakil 18.4 Yiğimin xarici dayərinin useti


(6) Fərdi avtomobil və ictimai nəqliyyat arasındakı nöqsanları aradan qaldırılmışına dair givmət siyasetləri

Biz həm tələb, həm də təklif baxımından fərdi avtomobil və ictimai nəqliyyatın müvafiq üstünlüklerini pozara almaliyıq.

Tələb baxımından avtomobil çox olverişli naqliyyat vasitəsi hesab edilir və ictimai naqliyyatla müqayisə edildikdə daha rahatdır. Naqliyyatın dayanması hətta radio və ya məqnitosofa qulaq asmaqla da yaranır bılır. Əksinə, ictimai naqliyyat nizansız ola və naqliyyat vasitasında ayaq üstü yol gedəkdo narəbatlılıq yaradır bılır. Onun əsas üstünlüyü, xüsusilə uzun məsafələrə qatarla soyahət edildikdə sürətliliydir hesab edilir. Bundan başqa, ictimai naqliyyatla qarşı-qarşıya qoyulan avtomobile seyahət üzrə xərələrin müyyən edilməsi metoduna əvvəlkindən olverişlidir. Avtomobilin xərələrinin çoxu gündəlik xərclərdir ilkin alqı-satıq qiyməti, motor mühərriki üzrə vergi və digərləri. Avtomobilden istifadəyə görə faktiki xərc - dəyişən xərclər - yanacaq və avtomobilin köhnəlməsi xərcləridir (lakin avtomobilin


sahibkarları sonuncunu redd etmeye meyllidirler). Bu sebebdən, fərdi avtomobil sürücüsü qiyamətləndirmənin məsələnin xərçənəsi şəxsi təxəllüs idir.

Öksino, verilen subsdiyalardan ayrıca içtimai noqliyatta gedis haqları hem gündelik, hem də dayışan xərcləri ödəməlidir; yanı, bir milyar üzrə gedis haqqı on azı *orta* ömürün xərçə borabər olmalıdır. Qiymat sistemi qiymatlaşdırılmış əsas olaraq müxtalif prinsiplərin müyyən edildiyi vaxtda fərdi avtomobil və içtimai noqliyat arasında ehtiyatların səmərəli sakılı böllüşdürülməsinə nail ola bilər.



**Şekil 18.5** Yuxarı həddə çatan neqliyyat xərclərinin effektivliliyi

Bundan başka, osasın demiryoluında gündelik xərclərin yüksək olması sebəbi ilə, ictimai nəqliyyat azalan xərclər şorları altında xidmət göstərməyə çalışır. Yeni, marjinal-xərc üzrə qiymətləndirmə principi bütün xərclərin ödənilməli olduğu halda tətbiq edilə bilməz (şəkil 18.5). Əksinə, ictimai nəqliyyat qiymət diskriminasiyası, tələbləri daha elastik olan sərnişinlər üzərində yüksək gedis haqları təyin etmək osasında təmumlu xərcləri qarşılamağa çalışır. Nözərdə tutulan sərnişinlər şəhərdən kənarada yaşayan aləhi və biznesmenlərdir ki, daha yüksək gedis haqları onları avtomobilə seyahət etməyə məcbur edir. Alternativ seçim dövlət subsidiyaları ilə çatışmazlıqların aradən qaldırılmasıdır.



**Şəkil 18.6** Yuxarı həddə çatan naqliyyat xərclərinin effektı

Təklif baxımından isə, avtomobil və ictimai naqliyyatın müvafiq xərc modeli nəzərə alınmalıdır. Şəkil 18.6 göstərir ki, məsələ nisbətən daha az sayda sərnişinlər goldikdə, avtomobilin xərc üstünlüyü ortaya çıxır. Avtobus və ya qatarla müşqayısə edildikdə avtomobili yola çıxmamaq üçün ilkin xərclərin az olması səbəbi ilə, bir sərnişin üzrə orta dəyər daimi xərc hesab edilməlidir.

Bununla belə, sərnişinlərin sayı artırıqdan, avtobusun daha yüksək gündəlik xərcləri artı, demək, sonda *OB* sərnişin üzrə orta dəyər avtomobilin dəyərindən aşağı düşür. Yolların, stansiyaların, bahalı vəqon parklarının və s. qurunmasında xərclərin yüksək olmasına baxmayaraq, dəmir yol naqliyyatunda itkişər və nəticə etibarı ilə, sərnişinin qat etdiyi masafə üzrə xərclər sərnişin istifadəsinin yüksək səviyyəsində, *OR* olan avtobus xərclərindən aşağıdır. Bundan başqa, tək stansiyadan istifadə edənlərin sayı çox olduğundan artım da yüksək olmalıdır. Nəticə etibarı ilə, sohə dəmir yol naqliyyatından istifadə böyük şəhərlərdə məhdudlaşdırılır.

Digər bir məsələni də nəzərə çatdırmaq lazımdır: həm marşrut, həm də az sayda sərnişinlər iş baxımından avtobus istifadədə qatarə nisbətən daha alverişlidir. Öz növbəsində avtomobil avtobusdan daha rahatdır.

Xüsusilə qeyd edilməlidir ki, *OB* və *OR*-den yuxarı sərnişin - istifadəçilər gəldikdə avtobus və qatarın avtomobil üzərində xərc üstünlüyü olduğundan, bu naqliyyat növlərinin hər biri üzrə nisbi qiymətlər yənə də tələbəndə asılı olacaqdır. Ola bilər ki, avtomobileləşənən insanların daha çox üstünlük verdiklərindən onun qiyməti həttə

naqliyyat vasitələrində istifadə edənlərin sayı çox olduqda belə bu naqliyyat vasitəsinin üstünlük təşkil etməli olduğunu dələlət etməlidir.

### Nəqliyyat sıxlığı haqda siyaset

Yuxarıda göstərilən təhlil xərc anlamında pik saatı axını şohot doğru yönəldiyindən və fərdi avtomobildənə ictimai naqliyyatdan istifadə edən hər bir sərnişin üzrə daha az taxacın yaranmasına səbəb olduğundan iqtisadi baxımdan ictimai naqliyyat tərəfindən tömən edilməsi təklif edir.

Bu səbəbdən məntiqi cəhətdən atılmalıdır olan ilk addım, yuxarıda qeyd edildiyi kimi fərdi avtomobil sahibkarları üzərində vergi qoynuluşudur. Fondların ümumi vergi qoynuluşundan əlavə edilən bu vəsait ictimai naqliyyatı pul buraxılmasında istifadə edile bilər. Subsidiya:

- ictimai naqliyyatda gündəlik xərclərini qarşılamağa imkan verəcək;
- ictimai naqliyyat vasitələrinin olverişli olduğu yerde hər bir kasın faydalandığı "kiçildilmiş" və ya "seçmə" mənəfəti qəbul edəcək;
- yolda naqliyyat sıxlığının artırılmaması və digər etraf mühit xərcləri səbəbindən ictimai naqliyyat istifadəçilərinin xarici iqtisadi təsirlərə qarşılaşqı haqqını ödəyəcək;
- ictimai naqliyyatdan daha çox asılı olan comiyyətin daha kasib təbəqəsinin xeyrinə golur yenidən bülşədürücəkdir.

Bundan başqa, soyahət vaxtında və istiqamətdə fərqlərin nəzərə alınması məqsədilə qiymət diskriminasiyası tarif strukturuna daxil edilə bilər ki, naqliyyatın ən qızğıñ vaxtında naqliyyat axını istiqamətdində hərəkət edən sərnişinlər daha çox ödəniş etsinlər.

Lakin burada da çatınlıklar meydana çıxır. Əvvəla, siyaset sahəhatçılırın nisbi qiymətlərdəki doyişikliklərə olan münasibətlərinin dərəcəsindən və ictimai naqliyyatın keçmələrindən asılıdır. İnsanların şəxsi avtomobilinə uyğunlaşlığı görünür və ictimai naqliyyatın aşağı səviyyəli xidmətlər sırasına daxil edilir. Başqa sözlə, şəxsi avtomobile olan tələbin aşağı qiymət elastikliyi və yüksək golur elastikliyi vardır. Həqiqətən, ictimai naqliyyatdan istifadənin azalmasının səbəbinin xərcdənən narahatlılıq və çətinliyin olması haqda mübahisə edilə bilər (məsələn, yelçəkən avtobus dayanacağıları və basabaslar). Belə olduğu halda, zəngin comiyyətdə hətta dəha yüksək qiymətdə dəha rahat və təkmilləşdirilmiş naqliyyat vasitələri onanəvi və -icuz naqliyyat növlərinə nisbətən dəha çox istehlakının cəlb edilməsinə səbəb olacaqdır.

İkincisi, ictimai nəqliyyata verilən subsidiyaların səmərəliliyi və borabörlüyü də nəzərə alınmalıdır. Əgər məqsəd ictimai nəqliyyat haqlarının kasib təbəqənin xeyrinə aşağı salınmasındarsa, bu zaman eləvə golının müəyyən forması daha səmərəlili hesab ediləcəkdir. Bundan başqa, ümumi vergi qoyuluşu ilə maliyyələşdirilən subsidiya ictimai nəqliyyatdan istifadə etməyən əhaliyə qarşı haqsızlıqdır.

#### Nəticələr

Nəqliyyat problemi ilə bağlı çoxlu sayıda yanaşmalar və müümü mühəbişlər vardır. Nəqliyyatın hər hansı bir növünü və ya tek bir yanaşmını nəzərə alan sistem çətin ki qənaətbaşx hesab edilsin. Nəqliyyatın bütün növlərinə icazə verən avadanlıqlara ehtiyac vardır: piyada gəzinti, velosiped sürmə (velosiped xəllərinin və ya oğrılannın təmin edilməsi ilə), avtomobil, mini avtobuslar, avtobus və dəmiryol nəqliyyatı.

Səssiz avtomobil sahiblərinə xidmət cəmək məqsədilə yeni yolların tikintisinin dayarı cələ ola bilər ki, nəqliyyat sıxlığı təzə verginin bözi formaları tətbiq edilsin. Lakin fərdi üstünlükleri nəzərə alan integrallaşmış şəhər sistemi təqdim edilə bilər. Avtomobildən insanların ictimai nəqliyyatın təmin edilməsində gündəlik xərclərin ödənilməsində tələbin qeyri-qənaətbaşx olduğu yerlərdən daşınmaq üçün istifadə ediləcəkdir. Həmin bu insanların toplumuna məntəqələrinə götürləcək və buradan da ictimai nəqliyyata keçə biləcəklər. Qiymət sistemi ilə tənzimləmə olmadiqda, səyahətçilərin ictimai nəqliyyata yönəldilməsi metodları müəyyən ərazilərə avtomobil və orzaq daşıyan maşınların girişinin qadağan edilməsi, dayanacaqlara görə müəyyən edilmiş məhdudiyyətlərinin artırılması və onların həyata keçirilməsi və avtobus keçidlərinin yaradılması kimi fiziki nəzarət formaları sayəsində daha səmərəlili hesab edilə bilər. Uzun müddət arzında iri şəhərlər nəqliyyat problemlərinin həllinin yeni metro tikintisində görə bilərlər.

Sonda qeyd etmək lazımdır ki, nəqliyyat problemi ayrıldıqda hall edilə bilməz. Bu problemin hall edilməsində ən səmərəli yollarlardan biri iş və yaşayış yerlərinin bir-birinə yaxın yerləşdiyi şəhərlərə seyahət etmək ehtiyacının azaldılması və ya informasiya texnologiyasında yeni inqilabın edilməsi ola bilər ki, insanların çox hissəsi həttə evlərində də işləyə biləsinlər.

#### 18.7 XÜLASƏ MÜLAHİZƏLƏRİ

Ötraf mühitin qorunmasına dair təkliflərin verilməsində iqtisadçı bözi müəyyən asash fikirlərə istinad etməlidir.

Övvələ, bazarın adoton xarici təsirləri tam olaraq nəzərə almışında müvafiqiyyətsizliyi uğradığını qəbul etmək lazımdır. Həqiqətən, eləvə xərclər bazarın genişlənməsi ilə arta bilər. Bu səbəbdən, son illi il ərzində Britaniyanın qədim məşələrinin 50 faizini itirməsinin sababı onlardan ağac materialı mənbəyi kimi istifadə etmenin artıq gelərli hesab edilməməyidir. Palid və gürüş öz məşələrini məhv edən ölkələrdən idxl edilən ucuz ağac materialları ilə rəqəbat apara bilməz!

İkincisi, ötraf mühit bələnmişdir, tək-tək "mikro" qərarlar ekoloji sistemini zərflə balansından bahs etdikdə qeyri-dəqiq hesab edilə bilər. Məsələn, müəyyən edilmişdir ki, turşu yağışının neytralladırılması üçün ahəngin gölə tökülməsi alabəhər bərpa edə bilər. Lakin shəhər bataqlıq və biyabanlara zərər verməkla, həşəratlara və bununla da quşlara ziyan vurmusdur. Ən əhəmiyyətli, ahəngin eləvə edilməsi diqqəti əsas problemdən – turşu yağışından yayındır.

Üçüncüsü, "həyat qabiliyyətli torpaq" çıxınmış, məsələn, pərnik qazları, turşu yağışı və nüvə çöküntüləri ilə mübarizə aparmaqda beynəlxalq razılıqla ehtiyac duyur. Təəssüf ki, milli maraqlar adoton iqtisadi səbəblərdən göstərilir, məsələn, ABŞ-in benzİN üzərində aşağı dərəcəli vergi qoyuluşu və ya Yaponiyada balına ovçuluğu. O, həqiqətən da, Birleşmiş Millətlər Təşkilatının "ötraf mühitin müdafiəçisi təşkilatı" kimi təsis edilməsində ehtiyac duyur. Onlar ötraf mühitin qorunmasında dəha maraqlı və on zəngin millətlər olduqları üçün kasib ölkələrə maddi yardımını göstərilməsində müxtəlif məqsədlər üzərə istifadə edilə biləcək fondlar yarada bilərlər, məsələn, vahid ekoloji sisteminin qorunduğu əmin olmaq məqsədilə Tanzaniyadan Serengeti milli parkının icarəyə verilməsi.

### FƏSLİN QISA MƏZMUNU

- Ehtiyatların sərf edilməsi, çirklenmə və nəqliyyatın sıxlığı kimi ətraf mühit problemlərinin həllinə dair ekonomiks öz təkliflərini verə bilər.
- Bahıq ehtiyatların tükənməsi əsasən balıqcılığa açıq şəkildə icazənin verilməsi səbəbi ilə və mülikiyət hüquqlarının olmadığı danış balıqcılıq sahələrində baş verir.
- Ətraf mühitin çirklenməsi iqtisadi fəaliyyətdən yaranan manfi xarici təsirdir.
- Nəqliyyatın sıxlığı bilavasita işə getmək üçün şəxsi avtomobil lərden istifadənin çoxalmasının nəticəsi olan manfi xarici təsirdir.
- Ekonomiks ətraf mühit problemlərini təhlil edə və onların səmərəli şəkildə həlli yollarının təklif edə bilər

### XÜLASƏ SUALLARI

- Təbii ətraf mühit hansı xidmətləri təmin edir?
- Nə üçün bahıq ehtiyatların tükənməsi ümumi problem hesab edilir?
- Tarixi binanın qorunmasına aid bir misal göstərin.
- Ətraf mühit çirklenməsinin nə üçün bazar iqtisadiyyatında baş verdiyinin səbəbini izah edin.
- Şəhər nəqliyyat sıxlığı probleminin azaldılmasında qiymət sistemi hansı formada tətbiq edilə bilər?

**Əlavə məlumatlar üçün tərəfdəşin Internet sahifəsinə baş çəkin**



## DÖVLƏT SEKTORU TƏRƏFİNDƏN MƏHSUL VƏ XİDMƏTLƏRİN TƏMİN EDİLMƏSİ

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilə tanışlıqdan sonra siz:

- nə üçün dövlətin məhsul və xidmətlərin təmin edilməsinə cəlb edildiyini izah edə;
- dövlət sektoru təminatı nəticəsində yaranan problemləri təyin edə;
- dövlət sektoru tərəfindən təmin edilən məhsul və xidmətlərin qiymətləndirmə siyasətlərini təsvir edə;
- Birləşmiş Krallıqda özəlləşdirmənin səbəblərini və yətinliklərini izah edə bilməksiniz.

### **19.1 DÖVLƏT SEKTORU TƏMINATINI VƏZİYYƏTİ**

#### **Ictimai məhsullar**

Rəqəbat qabiliyyətli bazarlarda: (a) hər hansı bir förd möhsulun istehlakından yararlanmaq üçün müəyyən qiyməti (alternativ dəyər) ödəməlidir; b) istehlakçı nə qədər çox mal istehlak edərsə, digərləri üçün bir o qədər az mal əldə etmək mümkün olacaqdır.

Lakin əvvəldə qeyd edildiyi kimi bəzi məhsullara bu şərtlər aid edilmir və bu səbəbdən dövlət özü nəzərdə tutulan məhsulların təminatını öz üzərinə götürməlidir.

*Ictimai məhsullardan*, məsələn, müdafiə, küçənin işçiləndirilməsi, daşqına nəzarətdə təklifi tam olması və ya tamamilə olmaməğində bütövlük təmin edilməlidir. Bundan başqa, "müftəxərlər" istisna edilmir. Nəzərdə tutulan "qeyri-istisna" förlər üzərində istifadəyə görə xərclər təyin edilə bilməz.

## Kollektiv məhsullar

Təcrübədə dövlət çox zaman bələd olmaz olsa da, içimai məhsullardan haqqı, ödəniş və rüsumların toplanması vasitəsilə "müftəxorları" istisna etməyin mümkün olmasına ilə forqlonun parklar, çıxmaçılıklar, avtomobil yolları, körpülər və drenaj sistemi kimi kollektiv məhsulları təmin edir. Bunu etməyin tək bir səbəbi toplama xərcinin yaranan gəlirə nisbatan qeyri-mütenasib olmasıdır. Daha əsası səbəb isə bir çox bələd olmamış məhsullar ilə təminat xərcinə eləvə olmadığından artıq bir şəxsin istifadəsinin digərlərinin qurban vermesinə səbəb olmamasıdır. Bu rəqabətsizlik MC-nin stfir olduğundan maksimal mənfov yarın heç bir xərcə yol verilmədiyində, tam dövərin vergi qoyulmuşu sayəsində dövlət tərəfindən qarşılandığında əldə edilə bilər ( $MC=MR=0$ ).

## Layiq məhsullar

Tohslı və sahiyyə tipli layiq məhsullar (cəmiyyət üzvlərinin istifadə etmək istəyindən asılı olmayaq dövlət tərəfindən təmin edilən məhsul və xidmətlər – red.) dövlət tərəfindən təmin edilir, çünki tamamilə bazar qüvvələrinin öhdəliyinə buraxılarsa qeyri-mütenasib şəkildə istehlak edilə bilməsi (istər gəlir çatışmazlığı, istərsə də xərc üzünlükleri baxımından) təhlükəsi yaranara bilər. Fiziki cəhətdən zoif və ya tolünsiz işçi qüvvəsi kimi arzu olunmayan eləvə xərcərin yaranmasına səbəb ola bilər. Bu kimli məhsulların istehlakına maddi yardım göstərilməsində hökumət galri yenidən bölüşdürüb və beləliklə də, subjektiv mühakimə etmiş olur.

Dövlət təminatının digər iqtisadi sahələri bunlardır: geniş yayılmış eləvə dəyər və mənfəətləri qəbul etmək ehtiyacı, məsələn, şəhərin yenilənməsi, yeni aeroport; müstəsna şəkildə geniş ilkin kapitalın tələb edilməsi, məsələn, yeni şəhərin inkişafı, nüvə enerjisi, aerobus.

## Dövlət təminatının problemləri

Məhsul və xidmətlərin dövlət təminatı özünaməxsus problemlərin meydana çıxmamasına səbəb olur. Buraya aşağıdakılardır aid edilə bilər:

- cavabdehliyik və iqtisadi səmərəlilik problemlərinin razılışdırılması;
- "ehtiyactarım" qiymətləndirilməsi;
- xərcərə yol verilərsə qiymətləndirmə siyaseti;
- mümkün özəlləşdirmonin müsbət və mənfi cəhətləri.

Bunların hər birini öz növbəsində nəzərə alacaqıq.

## 19.2 CAVABDEHLİK VƏ İQTİSADI SƏMƏRƏLİLİK

Dövlət tərəfindən məhsul və xidmətlərin təmin edilməsi qərara ahnsa da, əks istiqamətlərə meyl edən iki osas prinsipə diqqət yetirilməlidir.

Övvələ, "dövlətin cavabdehliyi" vətəndaşın təminat tələb etməsi sahəbi ilə yaranır ki, dövlət məhsul və xidmətləri təmin etmək üzrə verilən hüquqlardan avtoritarizm, səmərəsizlik və ya inhişarçı istismarda sui-iştifadə edilməsinə icazə verilməsin.

İkinci prinsip *iqtisadi səmərəlilik*dir. Lakin osas çətinlik bizim ciddi dövləti cavabdehliyi təkəd etməklə təmin edilən dövlət xidmətlərinin səmərəli fəaliyyətinə mane ola bilməmizdir, məsələn, gündəlik əməliyyatların parlamentdə müzakirəsi və maliyyə üzərində mahdud xəzinə nəzarəti.

Təşkilatın dövlət departamenti forması nazirlik öhdəlikləri, parlament müzakirəsi və maliyyə üzərində mahdud xəzinə nəzarəti sayəsində yüksək dərəcəli dövlət cavabdehliyinə malikdir. Lakin nəzərdə tutulan cavabdehlik iqtisadi səmərəliliyi sərsində bilər. Bu səbəbdən, dövlət departamenti milli şəhəriyyətə malik cəmiyyət və dövlətə məxsus məhsullar və təminat standartlarında yerli müxtəlifliyin qəbul edilməz hesab edildiyi yerda, məsələn, müdafiə, magistrallı yol, sahiyyə, iş üzrə dəha məqsədə uyğundur. Onların xəroları vergi qoyuluşu ilə avzalanır.

Təşkilatın dövlət departamenti formasının ciddi cavabdehliyi iqtisadi səmərəliliklə ziddiyatla təşkil edə bilər, milliləşmiş sənaye sahələri dövlət təsisatları şəkildə təşkil edilmişdir. Aidiyyatı olan nazirlik gündəlik əməliyyatları deyil, onların açıq siyasetləri üzərində nəzarəti həyata keçirir. Onlar qiymət siyasetlərini seçməkdə təməsərbət idilər, lakin bununla belə parlament illik hesabat təqdim edilməli idi. Bu səbəbdən, cavabdehlik iqtisadi səmərəlilik maraqlarına qurban verilmişdir.

Məhsulların hələ də hökumətin havadarlığı altında istehsal olunduğu yerde (məsələn, pul kəsimləsi) cari təcrübə mümkin halda müəssisəyə (məsələn, Royal Mint (kral zərbxanası)) icraçı *agentlik* statusu verilir, bununla da idarəciliyə fəaliyyətini sərbəst şəkildə genişləndirməyə imkan verir (məsələn, digər ölkələr üçün pul kəsməklə). Kommersiya fəaliyyətinə baxmayaq, hələ də dövü olaraq rəsmi baxışlar aparılır.

*Kvazi-hökumət təşkilatları* adətən minimal cavabdehliyin tələb olunduğu yerde xüsusi xidmətləri (məsələn, Milli Parklar komissiyası,

Kənd Təsərrüfatı komissiyası) həyata keçirmək məqsədilə təsis edilir. Tacirliyədə cavabdehlik dərəcəsi müxtəlif olur.

Yerli orqanlar parlamentin həvala etdiyi funksiyaları, xüsusilə də iqtisadi miqyaslı və olavaş təsirlərinə nisbaton zəif olduğu yerdə (məsələn, təhsil, polis, yollar, yanğınsöndürmə xidməti, zəbil yığımı, yerli planlaşdırma nəzarəti) həmin funksiyaları həyata keçirirlər. Adı çəkilən yerli hakimiyət orqanları yerli ehtiyacların ühdəsindən gəlməyə qadirdirlər.

### 19.3 "EHTİYACLARIN" QİYMƏTLƏNDİRİLMƏSİ PROBLEMİ

"Təsləb" və "ehtiyac" arasında fəq

Özəl sektor təşkilatlarının məhsul və xidmətləri real tələbə əsasən təmin etmələrinə baxmayaraq, dövlət departamentləri və yerli hökumət orqanları məhsul və xidmətləri "ehtiyaclara" əsasən təmin edirlər. obyektiv şəkildə mühakimə oluna bilmədiyindən sosial yaxud iqtisadi anlayış olduğu müəyyən edilməmişdir. Neticədə "ehtiyaclar"ın qiymətləndirilməsi tələbə nisbaton dəha çotındır.

Məsələn, özəl sektorda evlər insanların ödəmək qabiliyyətində və arzusunda olduğunu qiymətlərə əsasən inşa edilir. Tələb digər məhsul və xidmətlərin qiymətləri (xüsusilə avəzləmələr), golinin səviyyəsi, sərvətin bölüşdürülməsi və tələbin şərtlərinə təsir edən fəsil 4-də nəzərdə tutulan bütün digər faktorlara əsasən evin qiymətindən asılı olacaq. Təklif avtomatik olaraq bu tələbə cavab verir; təklif edilən evlərin sayı və növü əsasən bazarda müəyyən edilmiş tarazlıq qiymətindən asılı olacaq.

Oksinsə olaraq, "ehtiyaclara" əsasən evin təmin edilməsindən dövlət sektorunun salahiyətli orqanları manzıl tikintisini sosial əhdəlik hesab edirlər. Nəticə etibarı ilə, qiymət siqnalları ya tələblərə cavab vermır, ya da mövəud deyildir. Bu qarar qəbuletmə prosesində çətinlikləri artırır. Ehtiyaclarla əsaslanan manzıl tikintisi programının planlaşdırılmasında nəzər alınacaq əsas faktorları şərh edək. Əvvələ, salahiyətli orqanlar ailə üzvlərinin sayına, üzvlərin yaşına, yerlərinə, ev və hündür bina arasında təstüklüklerinə və s. əsasən mənzilə ehtiyacı olan ailələrin sayıni müəyyən etməlidir. Bundan başqa, binaların çox davamlı olması sabəbi ilə, gələcək tələblər də nəzərdən keçirilməlidir. İkincisi, salahiyətli orqanlar heç bir şəyə əsaslanmadan müvafiq mənzil tikintisi vahidi standartlarına əsaslanaraq qarar qəbul etməlidirlər. Üçüncüsü, onlar ya birbəşə fərdi podratçılar, ya da tikinti təşkilatları vasitəsilə yaşayış yerlərini təkdiməlidirlər.

**"Ehtiyacların" subyektiv qiymətləndirilməsi**

Ehtiyacların qiymətləndirilməsi çox qalız bir məsələdir, çünki ümiderci meyarın təmin edilməsindən heç bir qiymət sistemi mövcud deyildir. Bu səbəbdən, yerli hakimiyət orqanlarının təyin etdikləri kiraya haqları bazar tariflərindən çox çox aşağıdır. Yəni, təsləb təklifində artıqdır və nəzərdə tutulan məhdud qiymət sistemi ilə ortaya çıxarılan ehtiyacların vahid göstəricisi və ev növbəsinə dayanmışlar siyahısında ailələrin sayıdır.

İller zaman solahiyətli orqanlar məhdud ehtiyatlarla düşüncəli şəkildə davranışmalıdır – mənzil tikintisine daha çox vəsait xərclənməsi səhiyyə xidmətləri təminatının aşağı düşməsi kimi anlaşla bilər. Bu səbəbdən, son müraciətdə ehtiyaclar əsasında təmin edilən məhsul və xidmətlər mərkəzi hökumət orqanları və yerli şuralar tərəfindən siyasi nöqtəyi-nəzərdən müəyyən edilir.

### 19.4 QİYMƏTLƏNDİRİMƏ SİYASƏTİ

Məhsul və xidmətlər üzrə ödənişlərin necə aparılmasına dair problem yaranır. Fondların əsasən üç mənbəyi vardır: borcalma, vergi qoynuluşu və istifadəçi ödənişləri.

#### Borcalma

Ümumiyyətə uyğun müddətli hökumət borcları kapital dövriyyəsi üzrə xərcləri shəhər etməlidir, məsələn, avtomobil yolları, köprülər. Bununla belə, tacirliyədə hökumətin illik xərci o dərəcədə böyükdir ki, kapital dövriyyəsi normal olaraq cari xərclərə daxil edilə bilər, məsələn, horbi gamiların dəyəri. Hər bir halda, iqtisadiyyata nəzarət nöqtəyi-nəzərdən bu, böyük şəhəriyyətə malik dövlət gelirine nisbatan hökumətin ümumi xərcidir.

Bu səbəbdən, no baş verdiyi cari golirlər üzərində dövlət sektoru xərçinin ifratlılığı borcalma ilə shəhər edilir – Dövlət Sektorunun Xalis Nagd Pul Tələbi (PSNCR – Public Sector Net Cash Requirement), əvvəller Dövlət Sektorunun Borc Alma Tələbi (PSBR – Public Sector Borrowing Requirement). Son on ildə PSBR-in hökumətin iqtisadi siyasetini çətinləşdiriyi sübut olunmuşdur.

## Vergi qeyuluşu

Ictimai məhsullarda müxtəliflər istisna edilmir, heç bir qiymət qoyulmur, şəxsi bürüqlərin təyin edilmədiyindən heç kəs ödəniş etmir. Məsələn, müdafiə və təbii fəlakətlərə nəzarət. Burada xərclər asasən vergi qeyuluşu ilə əhatə edilir.

Xərclər *kollektiv məhsullara* da təyin edilə bilər. Lakin marjinal dəyər sıfır olarsa (məsələn, körpülərdən keçmə, muzeylərə baş çəkmə) rıfah xəri ədəyən vergi qeyuluşu ilə yalnız heç bir xərc tətbiq edilmədiyi halda maksimallaşdırılara bilər.

Layiq məhsullarda xüsusilə xərclərin nəzərə alınmasında gəlinin bərabər paylaşılmamasının nəzərə alınması arzu edilə bilər. Məsələn, asas təhsil xərcləri məktəbəyəşli uşaqları olan az gəlirli ailələrdə müraciət hesab edilə bilər. Alternativ olaraq, xərclərin regressiv təsiri qiymət diskriminasiya ilə modifikasiya edilə bilər. Bu səbəbdən, pensiya yanında olan şaxslər reseptlərə görə ödəniş etmədiklən halda az gəlirli ailələrə mənzil təminatında təstünlük verilir.

Dövlət tərəfindən göstərilən xidmətlərə olan tələb sıfır qiymətində çox yüksək deyildir, vergidən maliiyyətədirmə və istifadəçilər üzündə xərclərin təyin edilməsi arasında seçim xidmətdən kim mənəfət olədə edir suanın asasına bilər. Cəmiyyətin ümumiyyətdə manşət olədə etməsində, məsələn, kükçinən işqənləndirilməsi və yol ötürüclərinin vergi yolu ilə maliiyyətədirməsi məqsədən yoxdur. Oksıntı, məyyən földlər xeyir olədə edirlerse və daha yaxşısı tördi ödənişlərlə (məsələn, tennis sarayı və üzgüçülük hovuzları) əhatə edilərsə, bu, en məqsədə uyğun yoldur.

## İstifadəçi ödənişləri

Ictimai məhsullardan başqa məhsullarda ödənişlər, vergi qeyuluşu və ya har ikisinin birleşməsi arasında seçim texniki, iqtisadi və siyasi nəzərlərə asasən tənzimlənir. Beləliklə, avtomobil yolları rüsumlarda maliiyyətədirdiliyi halda, xüsusilə qızığın saatlarda naqliyyat axını üzərində təsir Birleşmiş Krallıqda ümumi vergi qeyuluşundan ödənişlərin edilməsinə gətirib çıxarılmışdır. Bununla belə, istifadəçilər çətinliklə avtomobil lisenziyaları və yanacaq rüsumları şəklinde ianə verirlər. Digər bir tərəfdən, ictimai naqliyyatın vergi qeyuluşu ilə maliiyyətədirdiliyi bildiyi halda, iqtisadi faktorlar xərcləre müsbət təsir göstərir, tələbin elastikliyi sıfır qiymətdə (tam olaraq vergi qeyuluşundan maliiyyətədirlən) belə cəhiyatların qeyri-bərabər bölüşdürülməsinə səbəb olan böyük tələbin olmasına özünü göstərir. Bu, eyni zamanda bir çox digər xidmətlərdə də tətbiq edilir. Məsələn,

poçt xidməti. Milli sahiyyə direktivişlər sistemi, diş müalicəsi, görme qabiliyyətinin müayinə edilməsi və eyniklər.

Ödənişlərin digər bir üstün cəhəti onların səməniyə qeyuluşunda dəyərlər göstərişlər təklif etməsindəndir. Məsələn, saygac osasında sudan istifadəyə görə ödəniş cari qiymətdə tələbi aşkar edir və bundan da goləcək tələbə dair həzi qiyəmtəndirmələr aparılıb bilər.


Tərəbədə ödənişlər və vergi qeyuluşu arasında seçim asasən gəlinin yenidən bölüşdürülməsinin mühüm əhəmiyyət kabı edidiyi yerdə siyasi nöqtəyi-nəzərdən müyyən edilməlidir. Lakin tələbin ümumiyyətdə vergi qeyuluşuna ağır təsir göstərməsi səbəbi ilə geniş tələb təzə sərbəst bazar qiymətlərinə nisbətən ödənişlər üzərində təqisədi möhdudluşluqlar vardır. Nəticədə cəhiyaca osasən inizibati möhdudlaşdırmanın bəzi formaları tətbiq edilə bilər, məsələn, şuranın yaşayış yerlərinin bölüşdürülməsində "tipometriya" sistemi. Daha ciddi şəkildə isə, gizli möhdudlaşdırma təmin edilən xidmətlərin keyfiyyətinin aşağı düşməsi ilə üstünlük təşkil edə bilər. Məsələn, dövlət sahiyyə xidmətləri və təhsil. Həqiqətən, bunu ictimai məhsulların qanuni lisenziya esasında xərclərinin televiziya sahibkarlarının üzərinə keçirən BBC televiziyasına tətbiq etmək olar.

## İstifadəçi ödənişlərinin müyyən edilməsi

Ödənişlər osasında xidmətlərin dəyərinin qarşılanması rəqəsdirilməsinə baxmayaraq, nisbətən dəhə yüksək sabit xərclərin mövəud olduğu yerlərdə (məsələn, ictimai naqliyyat, elektrik enerjisi və təbii qaz) çətinlik yaranır bilər. Rəqəbatlı firmalar vasitəsilə təkliflərin verilənisi heç bir firmannın maliiyyət baxımından həyat qabiliyyəti olmaması anlaşılmır. İstanilən haldə, texniki səbəblərə görə inhisar vacib hesab edilə bilər. Yeri gölmüşən, yalnız bir firmaya qaz boru komorının çəkilməsi üçün torpaq olədə etmək hüquq verilə bilər. Ictimai naqliyyatda rəqəbat aparan firmalara digər saatlarda və ya digər yollarda xidmət göstərməyən naqliyyatı aradan götürməyə icazə verilməyə bilər.

Azalan xərclər və ya təklifin xüsusi texniki şərtləri baxımından inhisar yaratmaq zoruroti yerli hakimiyət orqanlarının və ya milliləşmiş sonnətə sahələrinin müyyən xidmətləri (məsələn, sərnişin naqliyyatı) təmin etməsi hallarını artırır.

Burada osasən iki problem qeyd edilə bilər. Əvvələ, artıq gəlinin xərcləri ödəməsi meyari ortaya qoyula bilər (milliləşmiş sonnətə sahələrində olduğu kimi). Bundan sonra istehsalı qiymətin marjinal dəyəri hərəbər olduğu həddə çatdırmaq mümkün olmur (bax şəkil 14.1).



**Şəkil 19.1 "Gəlir buşeli" blokunun qiymətləndirilməsi artımı**

İkincisi, sabit xərclər vahid qiymətlə ümumi xərclərin ödənilə bilənləyi qədər yüksək ola bilər.

Tətərəbədə bu problemi əsasən üç yolla həll etmək olar:

- Fərqi birbaşa (məsələn, şəhər nəqliyyatı) və ya dolayı yolla (kümür və damır yolu nəqliyyatında vaxtaşısı yığılan çatışmazlıqları loq və etməkla) subsidiyalarda qarşılaşmaq olar.
- Daimi ödənişlər istehlak edilən vahidlərdən asılı olmayaq təyin edilə bilər, məsələn, elektrik enerjisi üzrə. Daimi ödənişlər sabit xərcləri əhatə edə bilər; istehlak edilən vahid üzrə qiymət dəyişən xərcləri əhatə edir.
- Sənayedə inhişar mövqeyini qiymət diskriminasiyası ilə istismar etmək olar. Bu, məhsul üzrə tələblörünün müxtəlif elastikiyyət malik olduğu və hər birinə ödəməyi hazır olduğu qiyməti vermək kə məxtəlif müştərilerin ayrıca nəzərə alınması zamanı mümkündür. Nəqliyyatın nə daşıyacağının təyin etməklə ümumi gəlir artırıla bilər. İstehlakçı dərəcəsi ilə nəzərdə tutulan qiymət diskriminasiyası şəhərdən kənar yaşayan şəxslərə nisbətən ekskursant, pensionerlər və tələbelərə aşağı gediş haqlarının təyin edildiyi domiryoq nəqliyyatında istifadə edilir.

Nəqliyyatın nə daşıyacağının təyin edilməsinin en yüksək dərəcəsi hər bir istehlakçı və hər birinə təyin edilən qiymətlər arasında diskriminasiyanın mərkəzində şəkildə təmin ediləsdir. Göstərilən mövqenin qeyri-real olduğu halda modifikasiya edilmiş forma "Gəlir

"buşeli" blokunun qiymətləndirilməsinin əlavə məbləğini ayıru və onları üzərində azalan qiymətlər təyin edir.

Bələlikdə, şəkil 19.1-də OP vahid elektrik enerjisi qiymətindən əldə edilən ümumi gəlir POMR olacaqdır. Lakin istehlakçı üzərində OM vahidi üzrə OP, ikinci blok M, M vahidləri üzrə OP təyin edilərsə, əlavə gəlir iki kölgəli sahəde göstərilir.

## 19.5 MILLİLƏŞMİŞ SƏNAYE SAHƏLƏRİ VƏ ÖZƏLLƏŞDİRİMƏ

### Milliləşmiş sənaye sahələri

Səhiyyə, təhsil sahələrinin bazar vasitəsilə təmin edilməsi imkün olduğundan insanların bərabərə əməkçi vəmənini nəzərə alaraq cəmiyyət, kollektiv və tətbiq məhsulların dövlət tərəfindən təminatı hərtərəfli qəbul edilir.

Lakin dövlətin özəl sektor dan əsas sənaye sahələrini elə alması səbəbələri olda edilən noticələrə əsasən izah edilə bilər. Başqa sözlə, dövlətin nəzərdə tutulan müdaxiləsi bazarların böllişdirilməsində irəliləyiş və ya sadəcə siyasi doqquzanın tətbiqidirmi?

Mühüm bir faktı da qeyd etmək lazımdır ki, nə keçmiş SSRİ-də kommunizm, nə də Birleşmiş Krallıqda sosializm rejimi tətbiq edilən üsulları tamamlamamışdı. 1983-cü ildə başlamış Thatcher-in özəlləşdirmə tədbicəri ilə bazar iqtisadiyyatında sıçrayış və 1990-ci ildən başlayaraq Şərqi Avropana kommunizm süqutu ilə inzibati amırlıq sisteminin uğursuzluğu qəbul edilmişdir.

Hazırda Birleşmiş Krallıqda milliləşməyə doğru kiçik sıçrayış ehtimal olunsa da, biz əsas diqqəti "özəlləşdirmə" ilə bağlı irəli sürülen səbəbələr üzərində cəmləşdiririk.

### Özəlləşdirmənin məbiiyyəti

"Özəlləşdirmə" aktivlərin dövlət sektorundan özəl sektora hərəkətindən dəhə geniş manada anlaşılmalıdır. Əlbettə, bura məhsul və xidmətlərin təmin edilməsində azad bazar qayda-qanunlarının dövlət sektoruna tətbiq edilməsinin bütün müxtəlif formaları daxil edilir. Bu səbəbdən, "dövlət sorhədlərinin geri çökülməsi" aşağıdakılardı əhatə edir:

- Milliləşmiş sənayelərin özəl sahibkarlığı keçməsi, məsələn, Britaniya Telekommunikasiyası (British Telecom), Britaniya Qazı (British Gas), Britaniya Hava Yolları (British Airways), Britaniya Aeroportlular Orqanı (British Airports Authority);

- Tamamilə (məsələn, Britoil, Rolls-Royce və avtomagistral xidmət sahələri) ya da qısmən (məsələn, Meşə Təsərrüfatı Orqanının sahib olduğu məsələlər, British Petroleum-un sahmları, bələdiyyə evləri) digər dövlət aktivlərinin satışı;
- Raqabatın kanarlıdırılmasının üçün dövlət inhişarlarının hazırlanması, məsələn, özəl avtobus şirkətlərinə dövlətin təmin etdiyi xidmətlərlə rəqabət gürmələri üçün lisenziya məhdudiyyətlərinin yüngülləşdirilməsi;
- Dövlət fondlarından kanar ödənilən özəl sektor tərəfindən göstərilən xidmətlər üzrə müqavilələrin təmin edilməsi, məsələn, ziblin toplanması, küçənin temizlənməsi, xəstəxana xidmətləri;
- Dövlət tərəfindən təmin edilən mahsul və xidmətlərə görə beneficialar üzərində ödənişlərin təyin edilməsi, məsələn, səhiyyədə receplər, məktəbdə qidalanma, bələdiyyə evləri.
- Özəl sektorun maliyyələşdirilməye havas yaratdığı və hökumətin ciddi maraqlandığı layihələrdə gördüyü fərdi maliyyə təşəbbüsü (aşağı bax).

### **Özələşdirmənin uğurları**

Thatcher-in ilk selahiyət müddətində asas diqqət dövlət sektorunun borealına tələblərinin (PSBR – Public Sector Borrowing Requirements) azaldılmasına yönəldilsə də, özələşdirmə özəl sektora əvvəlcədən əldə edilmiş (British Aerospace and Cable and Wireless – Britaniya aviakosmik sənayesi və Naqıl və naqilsiz texnologiyalar) və müqavilə yolu ilə xidmətlərin təmin edilməsi yönündə stimullaşdırılan firmaların qaytarılması formasının almışdır. Lakin ikinci selahiyət müddətində 1983-cü ildən başlayaraq özələşdirmə tədbirləri genişləndirilmiş və özəl müəssisəyə olan həxişləri və təklif tərəfi yanşamaları ilə tamlıq təşkil edirdi. Özələşdirmə siyasetinin üstünlüklerinə nəzarət icra sürülən iddiələr aşağıdakılardan ibarət idi:

Bir çox dövlət sənayelərinin əməliyyat çatışmazlıqlarının qarşılanması üçün davamlı subsidiyaların təmin edilməsi yükünən azaldılması;

PSBR-in azaldılması üçün satışdan hasil olan gelirin təmin edilməsi; Siyasi nəzarətin aradan qaldırılması və mənecərlərə öz qiymət və uzummüddətli sərməyə strategiyalarının davam etdirilmələri üçün imkan yaradılması;

Bazarlarda rəqabət yolu ilə səmərəliyin artırılması; ic) həmkarlar ittifaqının infliyasiya dərəcəsində olan əməkhaqqına olan tələblərinə

qarşı daha çox müqavimətin göstərilməsi; if) daha iri sahən sahibkarlığı sayasında əmlak sahibkarlığı demokratiyasının yaradılması.

### **Özələşdirmənin qarşılaşduğu problemlər**

Sənaye sahmlərinin dövlətə təklif ediləcəyi kafi qiymətin müəyyənləşdirilməsində çətinliklər yaranmışdır. Təklif nozordö tutulan məbləğdən yuxarı olardı, hökumət dövlət aktivlərinin tam potensialının həyata keçirilməsində gunahlandırılaç; agar sahmlər sigorta şirkətlərinin öhdəliyinə buraxılsa idi, müəssisələr tərəfindən alınması sahəbi ilə iri sahibkarlığın eldə edilməsi məqsədi mögülüyü tövsiyə ugurlaşır. Fərqli metod (British Airports Authority – Britaniya Aeroportları Orqanı) sahmlərin müəyyən nisbatının sabit qiymətlə, yerdə qalan hissəsinə tender yolu ilə təklif edilməsi idi. Hər sahm üzrə əlavə bir mükafat sahmin təklif edilməsi layihəsi ilk üç ildə gözlənilən nailiyyətlər göstərmişdi, çünki bir sira kiçik alicilar tezliklə alçı-satçı yolu ilə öz manfootlarını götürdürlər. Bir çox təklif qiymətləri aktivlərin dəyərini azaltdı və bunun etiraf edilməsi 1997-ci ilin yeni hökuməti ümumi dəyari 5,2 t milyard dəyərindən özələşdirilmiş xidmətlər üzrə gözlənilməyən vergilər təyin etməyə imkan verdi.

Sənayenin bir sira sahələri üzrə raqabatın müçyyen formasının təmin edilməsi və "dövlət maraqları"na diqqət yetirildiyiñə əmin olmaq məqsədilə layihələrin təklif edilməsi istiqamətində addımlar atılmışdır. Özələşdirmənin dövlətin birbaşa qərar qəbul etmə prosesində müdaxiləsinə və xüsusi sənaye sahələrində omoliyyat öhdəliklərini aradan qaldırmasına baxmayaq, asas çətinlik bir sira, xüsusiş də "təbii inhişarlar"da (əsas komunal xidmətlər: inhişarçı və monopsonist məbəğlərin qorunub saxlanılması) dərəcədə. Bu, inhişar qiymətləndirməsi ilə istehlakçıların istismar olunmasına və rəqabət çatışmazlığı sayasında səmərəsizliyə səbəb ola bilər.

Nəticə etibarı ilə, məməkün halda dolayı rəqabətə şərait yaradılmışdır. Misal olaraq, yeni firmalara British Telecom şirkəti ilə telekommunikasiya xidmətlərinin göstərilməsində rəqabət aparmağa icazə verən lisenziyanın verildiyi halda, qazın hələ de kömür, neft və elektrik enerjisi ilə rəqabət aparmalı olduğunu göstərinək olar. Eyni zamanda Vodafone mobil telefonlar üzrə British Telecom Cellnet-in asas rəqibidir. Milli Avtobus Şirkəti (National Bus Company) ilə rəqabət şərait yaradıldıqdan sonra en böyük uğur aşağı gediş haqqı olan ekspres qatar xidmətlərinin təmin edilməsində idi.

Alternativ həzırlıq olaraq məhdud müddətdə fransayzing əsasında şirkətlərə, məsələn, regional televiziya şirkətlərinə müstəqilliyin verilməsi idi. Təminat əsasən birləşiklərin qarşısının alınması məqsədilə verilmiş və fransayzingin nəzərdən keçirilməsi zamanı əsas diqqət xidmətin keyfiyyətinə və cəmiyyətin istəklərinə, eyni zamanda tender qiymətlərinə verilo bilar. Bu metodun əsas çatınlığı sərməyənin uzunmüddətli gələcək əməliyyatlarının qeyri-müəyyənliliyi səbəbi ilə qarşısının alınmasındadır. Rəqabatın müəyyən formasının araşdırılmasının çətin olduğu zaman, cəmiyyət maraqlarının müdafiəsi öhdəliyi tənzimləyici orqanın üzərinə düşə biler. Bu səhəbdən, Telekommunikasiya Xidməti (OFTEL – Office for Telecommunications) ədalətli rəqabəti təmin etmək məqsədilə British Telecom-un rəqib şirkətləri zəiflətmək fəaliyyətini (məsələn, digər şirkətlərin qurğularının quraşdırılması) gecikdirərək) məhdudlaşdırmaqla nəzarət xidmətlərini həyata keçirir. Bundan başqa, qiymət artımı inflyasiya dərəcəsinə nisbətən 7 faiz aşagıdır. Bu, istehlakçının texniki tərəqqidən müəyyən məsəfət əldə etməsinə imkan verir, lakin eyni zamanda şirkətə istonilən əlavə deyirin azaldırması imkanı verməkən səməralılığı artırır. Zərərçəkmiş təşkilat İnbisar və Birlik Komissiyasına müraciət edə biler. Lakin 1997-ci ildə Komissiya TransCo, Britaniya Qaz boru kəməri üzərində hər növbəti dörd il üzrə inflyasiya dərəcəsinə nisbətən 2,5 faiza məhdudlaşan qiymət artımı ilə izlənən növbəti il üzrə 21 faiz birdəfəlik qiymət endirimini təyin edən OFGAS-ı dəstekləmişdi.

Bu çatınlıkların baxınayaq, biz Thatcher idarəetmə formasının radikal təbəstinə və nəsilaltılarını qəbul etməliyik. 1977-ci ildək dövlət sektoru artıraq iddi və bu proses ümumilikdə qəbul edildirdi. Thatcher idarəetmə formasının etdiyi yenilik iqtisadiyyatda dövlətin və digər əlkələrin, məsələn, qarışq iqtisadiyyatı ilə dövlət tərəfindən idarə edilən sonayeleri özəlləşdirən Fransanın xüsusi rolunu yenidən açmaq olmuşdu. Hətta kommunist rejiminin iflasa uğradığı Rusiyada da eyni addımlar atılmışdır.

Amma dövlət fəaliyyətlərin heç da hamisi kafı dərəcədə özəlləşdirilə bilməz, məsələn, insanların çox hissəsinin sərvəcamında olan təhsil və tibbi müləccid. Bunun üçün, səməralı araşdırımlar və tətbiq edilən maliyyə məhdudiyətləri çərçivəsində onların inkişafına nəzarət etmək yolu ilə idarəetmənin və cavabdehliyin davamlı inkişaf prosesinə nail olmaq gərəkdir.

#### Fərdi Maliyyə Təşəbbüsü (The Private Finance Initiative – PFI) / Dövlət-Özəl Sektorların Əməkdaşlığı (Public-Private Partnerships – PPP)

Dəmiryol xidmətlərinin özəl sektora qaytarılması faktiki olaraq özəlləşdirme programını tamamladı. Lakin PFI özəl sektor qüvvəsinin ənənəvi olaraq dövlətin solahiyətində hesab edilən digər fəaliyyətlərə necə daxil edilə bildiyini nəzəre çətdirməqla rəsmi olaraq 1992-ci ildə başlanıldı.

PFI-n (eyni zamanda PPP kimi tanınan) möntiqi aşağıdakı kimdir. İnsanların əsl əldə etmək istədikləri xidmətlərdir, məsələn, sürəti nəqliyyat vasitələri, canilərin həbs edilməsi, yaşlılara qayğı göstərilməsi və s. Lakin adı çəkilən xidmətlərin təmin edilməsi üçün müəyyən sərməyəyə sahib olmaq lazımdır, məsələn, magistrallar, dəmir yolları, həbsxananalar, qocalar evləri. Nəzərdə tutulan sərməyəyə maliyyə riskinin təyin edilməsi, müvafiq fondların əldə edilməsi və layihənin təşkil və müvafiq şəkildə idarə edilməsi daxildir. Həmin funksiyaların dövlətə nisbətən özəl sektor tərəfindən daha yaxşı təmin edildiyini nəzərə alaraq, özəl sektor öhdəlikləri öz üzərinə götürərsə səməralılıkda irəliləyiş ola bilər. Dövlət bu zuman tələb etdiyi xidmətləri sadəcə özəl sektor təminatçısından almamaqla və ya icarəyə götürməklə əldə edə bilər. Təcrübədə PFI layihənin əsasən üç növünü əhatə edir:

- Maliyyə baxımından müstəqillik*, burada podratçı xərclərini istifadəçilər üzərində ödənişlər təyin etməklə qarşılıyır, məsələn, La-Manş Tuneli (Channel Tunnel), Heathrow – Paddington (Hitrou-Paddington) ekspres dəmir yolu. Bu layihədə dövlətin yardım yolu planlaşdırılması və müəyyənəşdirilməsindən ibarətdir, özəl sektor isə onun təkintisi və idarə edilməsi üzrə məsuliyyət daşıyır.
- Xidmətlər özəl podratçı təşkilat tərəfindən dövlət sektoruna icarəyə verilir*, məsələn, həbsxananalar, yeni hökumət idarələri.
- Birgə sahmdar cəmiyyətlər*, xərcin müəyyən hissəsi layihənin sosial mənəvətləri (əlavə xərclər) nəzəti almamaqla dövlət fondlarından ödənilir, məsələn daha az nəqliyyat tixəcları, şəhərin yenidən qurulması üçün. Lakin daşma, təkinti və müvafiq idarəciliyə yənə də özəl sektorun podratçılığında qalacaqdır.

Yuxarıda adı çəkilən formada fərdi iştirakın cəlb edilməsi bu kimi layihələrdə sərməyənin artımı manasını daşıya bilər, bunun üçün hər

hansi dövlət sektorunun borcalma məhdudiyyətlərindən uzaq durmaq lazımdır.

### **Ən son özəlləşdirmələr və gələcək siyaset**

2001-ci ildə uzun mübahisədən sonra hava hərəkətinə nəzarət üzrə cavabdehlik daşıyan Birleşmiş Krallığın Milli Hava Trafik Xidməti (UK National Air Traffic Services – NATS) qismən özəlləşdirilmişdi. Bu, yeni şirkətdə ortaya qoyulan pulun 49 faizini saxlayan (46 % – Airline Group və 5 % – həyət tərəfindən alınmışdı) dövlət üçün 730 milyon £-ə qalğıdır dövlət və özəl sektorun əməkdaşlığı id. 2006-ci ilin fevral ayında hökumətin müdafiə axtarış xidməti QinetiQ satıldı. Bir qədər mübahisəli olan asas səhmlərin alıcısun ABŞ investisiya şirkətinin alması idi.

Birleşmiş Krallığın gələcək özəlləşdirinə planlarına nüvə enerji qrupu olan British Energy daxildir. Əgər fırma Birleşmiş Krallıqda yeni elektrik stansiyaları işlətmək haqqda (hökumətdən) lisenziya alarsa hökumətin ortaya qoyduğu 65 % pul 10 milyard £ dəyerində ola bilər. Eyni zamanda, Tote (Tout) bükəmeykerləri 300 milyon £-ə satılıq bilər.

Daha iri bazar təsəbbüsleri torpaq, binalar, insanlar və intellektual əmlak kimi dövlət aktivlərindən ticarət əsasında satılan yeni, qeyri-qanuni məhsul və xidmətlərin inkişafı yolu ilə daha gərgin istifadəni nəzərdə tutan hökumət siyasetidir. Nəzərdə tutulan aktivlərdən istifadə mövcud məhsul və xidmətlərin satışını, mövcud aktivlərdən yeni məhsul və xidmətlərin inkişaf etdirilməsini, yeni təşkilatlara lisenziya veriləməsi və icarəyə götürülməsini və sponsorluq əməliyyatını cəlb edə bilər. Dövlət aktivlərindən istifadənin daha səmərəli yolu baza dəyərini azalıtmağa və bacarıq bazasının artırılmasına kömək etməkdir.

### **FƏSLİN QISA MƏZMUNU**


- Müdafiə və küçənin işçiləndiriləməsi tipli ictimai məhsullar qeyri-müstəsnədir və bu səbəbdən hökumət özü həmin xidmətləri təmin etməlidir.
- Parklar və drenaj sistemi kimi kollektiv məhsullar xərclərin təyin edilməsi ilə istisna hesab edilə bilər, lakin qeyri-rəqabət qabiliyyətlidir, yəni bir şəxs tərəfindən istifadə xərçə tesir göstərmir. Çünkü MC sıfırdır, dövlət onları pulsuz təmin edərsə maksimal mənşət əldə edilə bilər.
- Dövlət tərəfindən təmin edilən məhsul və xidmətlər vergi qoyuluşundan, dövlət borclarından və istifadəçi ödənişlərindən qarşılıqla bilər.
- Özəlləşdirinə milliləşmiş sənaye sahələrinin özəl sahibkarlığı keçməsi və bələdiyyə evləri kimi digər dövlət aktivlərinin özəl sektora satılması prosesidir. Burada da dövlət tərəfindən idarə edilən müəssisələrin rəqabəti və dövlət fondlarından ödənilən özəl sektorun xidmətləri müqavilə əsasında göstərməsi cəlb edilir.

### **XÜLASƏ SÜALLARI**

- Dövlət tərəfindən məhsul və xidmətlər təmin edildikdə hansı problemlər meydana çıxır?
- “Blok qiymətləndirmənin” milliləşmiş sənaye sahələrinə görə əldə edilən galiri necə artırıldığı izah edin.
- Misallar vermekdə özəlləşdirinən üstünlüklerini göstərin.

**Əlavə məlumatlar üçün tərəfdəsinin Internet sahifəsinə baş çokin**

## İSTEHSAL FAKTORLARI NECƏ QIYMƏTLƏNDİRİLİR



ƏMƏK VƏ ƏMƏKHAQQI

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilə tanışlıqdan sonra siz:

- Birleşmiş Krallıqda işçi qüvvəsində olan yeni dayışıklılığı təsvir edə;
- Nə üçün əməyin istehsalın ayrıca bir faktoru hesab edildiyini izah edə;
- Kollektiv dəməşqələr prosesini təsvir edə;
- Əməkhaqqı dərəcələrinin necə müəyyən edildiyini təhlil edə biləcəksiniz.

### 20.1 BİRLƏŞMİŞ KRALLIĞIN (BK) İŞÇİ QÜVVƏSİ

Cədvəl 20.1-dən göründüyü kimi, 2006-cı ildə Birleşmiş Krallıqda 31 milyon işçi qüvvəsi olmuşdur. Hyni zamanda, işçi qüvvəsi ümumilikdə 32 milyon hesablanaraq, onun bir milyona yaxını işsiz insanlar (işsizliyə iddia edən çoxlu sayıda insanlar) idi.

Bu, son 20 ilə 7 milyon artım olduğundan xəbor verir, bunların osas hissəsini isə qadınlar təşkil edir. Qadınların işlə təmin olunma dövrəsi 1984-cü ildən 39 %-dən başlayaraq, 2003-cü ildə 70 %-ə yüksəlmüşdür. İş yerlərinə qadınların axını xidmət sahələrinin genişləndirməsi (cədvəl 20.2) və yarım iş günü qrafikinin tətbiq edilməsi nəticəsində baş vermişdir. Kişiilərin yalnız 8 faizi ilə müqayisə edildikdə qadınların 45 faizi yarımı iş günü qrafikinə malikdir və bu gün 16-60 yaş arasında olan qadınların fəallıq dövrəsi 66 faiza yaxındır, bu Yaponiya və Skandinaviya ölkələri istisna olmaqla digər ölkələrə nisbətən daha yüksək göstəricidir.

Son 20 il ərzində özünü işlə təmin etmə səviyyəsi, əsasən dövlətin dəstəyi sayasında 2.2 milyona (79 faiza) golib çatmışdır. Bu, əsasən ipəkçilik, tikinti, distributorluq, tədarük və peşəkar xidmətlərin göstərilməsində özünü bürüza verir.

**Cədvəl 20.1 BK-da işçi qüvvəsinin sayı (min)**

	1986	1991	1996	2006
İşləyən qulluqçular	21.577	22.250	22.116	26.705
Muzdular	2.792	3.413	3.282	3.988
HM güclər	322	297	221	206
Hökumətin həməyən etdiyi praktikantlar	226	353	200	80
<b>Tam məşğulluq</b>	<b>24.717</b>	<b>26.313</b>	<b>25.819</b>	<b>30.979</b>

**Cədvəl 20.2 İşçilərin sənaye sahələri üzrə bölgüsü**

	1991		1996		2005	
	min	%-la	min	%-la	min	%-la
Xidmət	16.187	72.8	16.783	75.9	24.711	80.2
İstehsal	4.319	19.4	4.017	18.2	3.383	11
Diger sənaye sahələri*	1.744	7.8	1.316	5.9	2.716	8.8
<b>Bütün sənaye</b>	<b>22.250</b>	<b>100</b>	<b>22.116</b>	<b>100</b>	<b>30.810</b>	<b>100</b>

\* Enerji, kənd təsərrüfatı və tikinti daxil

İşçilərin müəyyən ixtisaslar üzrə paylanmasına gəldikdə (cədvəl 20.2) on əhəmiyyətli dayışıklık xidmət sahələrinin artımında olmuşdur. Halbuki bu, uzunmüddətli tendensiyən kicik bir təzahürüdür. Bu sahədən, 1975 - 2005-ci illər arasında xidmətlər 52 faizdən 80 faizdək yüksələr də. istehsalda bu göstərici 36 faizdən 11 faizə cənmişdir.

Göstərilən dayışıklıkların əsas sabəbi real galirin artması olmuşdur. Neticədə xərclərin yüksək gelir elastikiyyinə malik məhsullara doğru hərəkət edir. Lakin istehsalın azalması BK məhsullarının dünya bazarlarında rəqabət qabiliyyəti olmaması, xüsusilə də rəqiblərə nisbətən əməkhaqqı xərclərinin qarşılınmaması sabəbi ilə baş vermişdir. Texniki təraqqı və mexaniklaşmanın artması da huna yardım göstərməsidir (teyni zamanda enerji və kənd təsərrüfatının tənzəzlülü). Əksinə, xidmətlərin bəzilərinə - məsələn, maliyyə xidmətləri, kompüterlər və telekommunikasiya xidmətləri - qənaət edilməsinə baxmayaraq, daha çox intensivdirlər.

### Nə üçün əmək istehsalın ayrıca bir Amili kimi şərh olunur?

Əmək – istehsalda insanın yaratdığı əql və fiziki fəaliyyətin cəmididir. Bu, *insana xas olan* vacib elementdir.

İnsan əməyini maşınla müqayisə edək. Maşın və avadanlıqlar lazımdıca asan və tez istehsal etmək qabiliyyətinə malikdir və məhsulu avtomatik və daqiq emal edə bilir. Eyni zamanda, maşın və avadanlıqları çətinlik çəkmədən bir yerdən başqa yera aparmaq olar. Maşınlar tamamilə passiv olub işi davam etdirmək üçün başqa maşınlarla birləşmək imkanına malik deyildir. Nəhayət onlara tələb olunmadıqda, korlanmadan onları anbarlarda saxlamaq olar.

Ancıq bu deyilənlərin heç biri əməyə uyğun gəlmər. Maşınlardan fərqli olaraq, insanlar duyguya və emosiyalara malikdir. Bu fərqlərdən əsası odur ki, işçi qüvvəsi əməkdən gələn galirdən asılı deyil. Validəynlər neçə usaqları olması qərarına galəndə başqa amillər dəha vacib hesab edilir. Ikincisi, əmək sərfi avtomatik qiymətləndirməyə götürüb çıxmır. Həyatdan razı işçi hayatdan narazı işcindən fərqli olaraq dəha yüksək istehsal etmə qabiliyyətinə malikdir; şirkəyə sadıqlıq, yüksək ödəniş əməkhaqqı ilə çalışın işcida isə vaxtından eləvə işləmə həvəsi yaratmaq üçün işçidən isə vaxtından eləvə işləmə həvəsi yaratmaq üçün həllədici amil ola bilər. Başqa tərəfdən, ödəniş metodu əmək sərfinə təsir edə bilər, əməkhaqqı artırıldıqca əmək məhsuldalarlığı aşağı düşə bilər. Üçüncüsü, ya vəzifəsindən, ya da coğrafi mövqeyindən əmələ gəlmiş engollar yüksək ödənişli işdə dərhəl başlamaya imkan vermır. Yerdəyişmənin mümkünüzlüyü insanlar arasındakı sıx əlaqənin nəticəsidir. Dördüncüsü, işçilər birləşərək öz aralarında hamkarlar ittifaqları yaratmaqla və ya etiraz aksiyaları (tətillərlə) ilə dəha olverişli iş şəraiti əldə etməyə cəhd edə bilərlər. Nəhayət, işləməyən işçi öz təcrübə və bacarığını itirə bilər. İşsizlik problemi 26 və 27-ci fəsilərdə araşdırılır. Bu fəsildə biz əməyə məxsus başqa keyfiyyətləri araşdıracaqıq.

### Əməyin tam şəkildə təminatı

Əməyin təminatı dedikdə iş saatlarının sayı nəzərdə tutulur. Burada əsasən iki ayrıca problemlər qeyd etmək olar: əməyin mümkün dərəcədə tam şəkildə təminatı və xüsusi sənaye, məşğulluq və ya verləşmə sahəsi üzrə əməyin təminatı. Burada biz ilk problemi nəzərdən keçirəcəyik. İqtisadiyyatda əməyin tam şəkildə təminatı aşağıdakılardan ibarətdir:

### 1. Öhalinin sayı

Öhalinin sayını əsas götürməklə əməyin tam şəkildə təminatının həddi müəyyən edilir. Lakin iqtisadi faktorların təsirinə (məsələn, doğum və immiqrasiya dərəcəsinə təsiri) məruz qaldığından onların mühüm əhəmiyyətə malik olmaları şübhə altına düşür.

### 2. İşləyen əhalinin nisbiyi

Britaniyada əmək qabiliyyətli əhalinin ümumi əhalinin sayının 50 faizini taşkil edir (bir çox Avropa ölkələrindən xeyli dərəcədə yuxarı) və əsasən aşağıdakı amillərlə görə müəyyən edilir:

16-65 yaş qrupları daxilində şəhər dərəcəsi, xüsusilə cavan nəsil və qadın işçilərə görə müəyyən edilir. Son 20 il arzında cavan nəsil əsasən galəcək təhsilinə davam etdirilməyi meyli idilər ki, bu da şəhər dərəcəsinə aşağı salırırdı. Digər bir tərəfdən, qadınların çox hissisi işçi əhalinin sıralarına daxil olmaqdə davam edirlər. İşçi qadınlara olan münasibətin dəyişməsi 1970-ci ilin "Bərabər əməyə görə bərabər ödəniş haqqında" qanununda və 1975-ci il tarixli qadınlara qarşı hüquqi berabərsizliyin qarşısının alınması haqda qanunda eks olunduğu halda, xidmət və yüngül istehsal sahələrinin artması qadınlar üçün yeni iş imkanlarını təkliflərdir. Bundan başqa, kiçik aila, əsaq evlərinin və məktəb nəharlarının taşkil edilməsi, yardım iş günü qrafikinin təkmilləşdirilməsi və əməyə qənaət edən məsiət eşyaları evli qadınların işləmək imkanlarını artırılmışdır.

Təqəd yaşından yuxarı olan insanların işləməyə davam etmələrinə demək olar ki, təqəd səviyyəsi istehsalatdan gəlməyən gəlirlər yaşına bilən insanların sayı təsir göstərmmişdir.


Mümkün iş imkanları tənzəzzüla uğrayanların müqavilə bağlamaları işləyən insanların üçün bir tendensiyadır (əsasən evli qadınların uzaqlaşdırılması ilə).

### 3. Hər bir fərdi işçi tərəfindən icra edilən işin hacmi

Yüksək ödəniş dərəcələri ilə insanlar çox zaman iş vaxtından artıq işləməyə meyl edirlər, yüksək ödəniş haqqı isə insanları işi istirahətdən üstün tutmağa həvəsləndirir. Lakin bu heç də həmişə belə deyildir. Əvvələmə təsirinə əlavə olaraq, burada gəlir təsiri mövcuddur və sonuncu əvvəlkino üstün gələ bilər. Yüksək əməkhaqqı dərəcəsi işçiyə mövcud həyat tərzini az işləməkə qoruyub saxlamaga imkan verir. Bu sababdan, şəkil 20.1-a da olduğu kimi əməyin təkliflərini təsvir etmək

mümkün olduğundan, qısa müddədə şəkil 20.1b-də olan şərinin formasını alacağı güman edilir.

Buna baxmayaraq, gördüyüümüz kimi, əməyin tam şəkildə təmin edilməsindən daha vacib əmək bazarını parçalayıcı mənəvalədir.



Şəkil 20.1 Əməkhaqqı norması ilə günəməzdə iş arasındakı asılılıq

### 20.2 ƏMƏYİN QİYMƏTLƏNDİRİLMƏ METODLARI

Sahibkar üçün işləmək adətən "riski" aradan qaldırır

Bəziləri özlərinə işləyirlər – şübhətəmizləyənlər, suçənlər, vəkillər, həkimlər və s. Bəzilər kimi, onlar əsl "iş adamlarıdır". Onlara tələb böyük olسا da, onların issiz qalması ettimah da yüksəkdir. Əksər işçilər riskdən qaçaraq özlərin əməkhaqqı ilə bağlayırlar. Əməkletinin məhsulunun satılıb-satılmamasından asılı olmayıaraq onlar əməkhaqqı alırlar. Hərədən "risk"lərin elementləri əməkhaqqının razılışdırılmasında qeyd olunur: ödəniş komissiyası, mükafat sxemi, işçinin iş stajından və başqa xidmətlərindən asılı olaraq əldə olunan gəlirdə rolü. Eləcə də unutmamalıq ki, işçi xüsusi iş sahəsində çalışırsa, onun həyatı yüksək dərəcədə həmin işlə məhdudlaşır. Məsələn, sürücü-mənəxik başqa sahədə aşağı ödənişlər də olsa, özüne iş tapa bilər. Əgar işçi ham coğrafi, həm də vəzifəsi ilə tam mobil deyilsə, o, istanəton dinamik iqtisadiyyata məxsus iqtisadi riskdən qaça bilər.

### Əməkhaqqı dərəcəsi və gaflılar

Növbəti mövzularda əsas etibarilə əməkhaqqı dərəcəsinə - görtülmüş işə görə sahibkarın öz öhdəsinə göründüyü, işçiyə veriləsi pul məbləğinə toxunular. Bu, hem məvacibə, hem də əməkhaqqıya aididir və

əməkhaqqının vaxt hesabı ilə verilməsi tarifi ilə işəməzədə tarif arasında fərqli yaratır.

Qazanc fəhlənin faktiki olaraq əlində aldığı pulsuz və burada sadəcə tutulmaları (sığortaya, gəlir vergisine görə tutulmalar, qocalığa görə təqaüd) nəzərə almaq lazımdır. Praktiki olaraq əməkhaqqı çox zaman vaxtla görə razılıqlılaşdırılmış tarifi aşırı, ona görə ki, əsas ödənişin üzərinə iş vaxtından əlavə vaxtla görülən işə görə ödəniş, işəməzədə tarif və mükafatlandırma da əlavə olunur.

### Günəməzədə və işəməzədə ödəniş dərəcələri

Əməkhaqqı vaxta və ya işə görə və yaxud hər ikisinin kombinasiyası əsasında hesablanır bilər.

#### (I) Günəməzədə dərəcə

Günəməzədə əməkhaqqı dərəcəsi işəməzədə əməkhaqqı dərəcəsindən daha olverişlidir. Bu, aşağıdakı səbəblərlə bağlıdır:

- İşin yüksək keyfiyyəti əsas amil hesab olunur (məsələn, avtomatik programlaşdırma);
- İş heç cür sürətləndirilə bilməz, məsələn, avtobus sürərkən, inak sağarkan;
- İşin standart növü yoxdur, məsələn, avtomobil tömürü;
- Həssas avadanlığa qulluq, məsələn, xəstəxana və tibbi avadanlıqlar;
- Ölçüya galınmayıən məhsul, məsələn, tədris, polis xidməti;
- İnsan sağlatılığını poza bilən uzunmüddətli iş, məsələn, camışxana;
- Əməkhaqqının görülən işin komiyyətündən asılı olmaması, məsələn, dəftərxana və ticarət işçiləri;
- Müvəqqəti fasile müddəti mümkündür, məsələn, hərpa işləri ilə məşğul olanlarda.

Başqa tərəfdən, günəməzədə əməkhaqqı dərəcəsinin aşağıdakı olverişsiz tərəfləri var:

- Yaxşı işçilər üçün stimulun olmaması;
- İşçilər üzərində lazımi nəzarətin vacibliyi;
- İşçilər işin gec yeri nə yئirilməsi taktikasına əl atı və bununla da müqaviləni poza bilərlər.

#### (2) İşəməzədə əməkhaqqı dərəcəsi

Məhsul ölçülən olanda və müyyəyan dərəcədə sərf olunan əməkla mütənasibdir. Burada işəməzədə ödəniş mümkündür. Hər bir işçinin əməyinin ayrılıqda ölçülməsi vacib deyil. Onun dəxil olduğu fəhlə qrupunun əməyinin ölçülməsi kifayətdir.

İşəməzədə ödənişin üstünlükleri:

- Zəhmət stimullaşdırılır;
- İxtisaslı işçilər nisbəton çox əməkhaqqı alırlar;
- Daimi yorucu nəzarət lazımlıdır;
- Darixəndicili və standart işə maraq olmayı olunur;
- İşçi işini özünəməxsus sıfırla davam etdirə bilir;
- İşçilər kərəbərə qruplarla işləyərkən qrupda ruh yüksəkliyi yaranır;
- Məhsulun keyfiyyətini artırıran təkliflərə görə işçiləri mükafatlandırır;
- Sahibkarların xorclorının hesabati sadələşir;
- Məhsulun sayı artırı, uzunmüddətli xidmətə malik texnikadən intensiv istifadə olunur.

Yuxarıda sadalananlardan bəlli olur ki, işəməzədə ödəniş həm sahibkar üçün, həm də işçi üçün dəha çox olverişlidir. Bundan əlavə, aşağı qiymətlər tərəflərinin golurlarının artmasına gətirib çıxarıır. Buna baxmayaraq, aşağıdakı səbəblərlə görə həmkarlar ittifaqları işəməzədə ödənişlərə üstünlük vermirlər:

- İşçilər həddindən artıq qüvvə sərf edə bilərlər;
- İşəməzədə əməkhaqqı yerli vəziyyətdən və ya başqa səbəblərdən (məsələn, hər işçiyə düşən kapital, iş yerini dəyişdiyi yerlərdən asılı olaraq milli əməkhaqqı dərəcəsinin təyin edilməsi üçün aparılan damışıqlar və s.) mürokkəbdür;
- Müxtəlif yerdələrdə işəməzədə əməkhaqqı dərəcəsinin dəyişməsi ittifaqların homayayılığını pozur;
- İttifaqlar işçi qüvvəsi təklifləri üzərində nəzarəti tira bilərlər ki, bu da tətillərin həyata keçirilməsini və ya işsizlik dövründə işin paylaşdırılmasını çətinləşdirir;
- İşəməzədə əməkhaqqı dərəcəsi anlaşılmazlıq mövzusudur, belə ki, sahibkar on yaxşı avadanlıq tövq etməklə səla edilən artımın

çəkilən zahmətdən asılı olmadığını iddia edərək əməkhaqqını azaltlığına görə mühakimə oluna bilər:

- (f) Bəzi sahibkarlar hesab edirlər ki, işəmuzd əməkhaqqı dərəcəsinin işdə adı tapşırıqdan kanaraçıxımalar zamanı müqavimət göstərən işçilər üçün sərf etməyən tərəfləri var. Həlbuki müəssisə bu kanaraçıxımalarla və işin adı gedişinin dəyişməsinə möhtəsədir. Bütün bunları nəzərə alaraq sahibkar belə hesab edir ki, işəmuzd əməkhaqqı dərəcəsi onların işçi üzərində nəzarətin itirməsinə gətirib çıxarıvə çoxları yüksək günənəzəd tarif tətbiq etməklə bundan yaxa qurtarmına üstünlük verirlər.

### **(3) Kombinə edilmiş əməkhaqqı ilə işəmuzd tarifin (əməkhaqqı dərəcəsi) üzərində**

Əməkhaqqının məbləği ilə bağlı məsələ həll olunanda həm sahibkar, həm də işçi müəyyən təminat arzusunda olur. İşçilər üçün minimum yaşayış standartı mövcuddur və onlar işin həcmindən nəzarətdən çıxıa biləcək dərəcədə dəyişməsinə qarşı özlərinə müdafiə etmək niyyatındadırlar (məsələn, hava şəraitindən asılı olaraq). Başqa tərəfdən, sahibkar işçini bahalı avadanlıqla təmin edərək həmin avadanlığın tam istismarına təminat almışdır. Son nəticədə işəmuzd tarif adətən müqavilə şəklində sənədləndirilir və minimum əməkhaqqı təyin edilməklə minimum sahəsəbi razılaşdırılır.

## **20.3 AYRI-AYRI İSTEHSAL SAHƏLƏRİNDE, VƏZİFƏLƏRDƏ VƏ YA ƏRAZİLƏRDƏ ƏMƏKHAQQI DƏRƏCƏLƏRİ**

Nazarıyyədə əməkhaqqı dərəcəsi vazifəsinə görə, müəssisenin yerləşdiyi yerdən və ya 15-ci fasılda göstərildiyi kimi, tələb və təklifdən asılı olaraq müəyyənolşır. Tələb MRP-dən (MMH), təklif isə əməkhaqqı dərəcəsindən asılıdır.

Praktikada bu, sadəcə, problemlə birinci yanaşmamızı təmin edir, ancaq başqa anlayışları da nəzərə almaq lazımdır:

(1) Marjinal məhsuldarlıq müxtəlif növ omayı tələb müxtəlifliyini izah etdiğən təklifiñ soviyyəsini aşağı sahət. Bunu xüsusi profilli istehsalda omayı təklifi, ixtisas və müəssisənin yerləşdiyi yer anlayışlarını nəzərdən keçirəndə müzakirə etmişdik:

(2) Yüksək seviyyəli həmkarlar ittifaqlarının stabililiyi və güclülüyü əməkhaqqının nisbi ölçüsünü təsir edir:

(3) Dövlət özünün qiymət və galiblərin tənzimlənməsi siyaseti ilə həmkarlar ittifaqlarının əməkhaqqının aşağı və yuxarı həddində verdiyi təminata təsir edir.

Bu bölmədə mobilliyyin olmamasının təsirini müzakirə edə bilərik. Növbəti iki bölmədə həmkarlar ittifaqlarının və dövlətin təsirini nəzərdən keçirəcəyik.

### **Əməkhaqqı dərəcəsi və işçi qüvvəsinin qeyri-mobilliyyi**

Əməyin təklifi aşağıdakılardan asılıdır:

#### **(1) Mövcud əməyin dəha yüksək əməkhaqqı dərəcəsinə münasibəti**

Kiçik zamanda sonaye sahəsi əməyin təklifi orisini ilə S əyrisinin şəkil 20.1 b-dəki kimi bir-birinə uyğun gəldiyini aşkar edə bilər. Bu, kümürçixarına sonayesində bas vermiş tərəbə idi. Əməkhaqqı artımı zamanı saxtaçılar işdən kanarlaşaraq istirahətə dəhət qox üstünlük verirdilər. Uzun müddət yüksək əməkhaqqı mövcud olan yerlər başqa sahələrdən buraya işçi qüvvəsi axını yarada bilər, bu da uzunmüddətli təklif orisini S əyrisinin bütün nöqtələrindən keçir.

#### **(2) Alternativ istifadədən və yerdən cəlb edilən əməyin qiyməti**

Əgər işsizlik yoxdursa, xüsusi tətbiqli əməyin təklifi ancaq təklif olunan əməkhaqqının yüksək olması hesabına genişlənə bilər. Bu, başqa müəssisələrdən həmin ixtisasla və ona yaxın ixtisasla maliyə olan işçiləri özüne cəlb edəcək. Bu hal əks sahədə istehsal edilən məhsula olan tələbin elastilikli miqyasından asılıdır. Əgər tələb elastiki deyilsə, işin soviyyəsini saxlamaq üçün yüksək əməkhaqqı təklifi olunur və bununla da əməyin təklifi əməkhaqqının artımına cavab olaraq genişlənməyəcək.

#### **(3) Əməyin mobilliyyi**

Əmək amilinin qiymət artımı oks sahədən və ya başqa yerdən amili özüne cəlb edə bilər. Bu, müəyyən qədər vaxt tələb edir və demək olar, uzun müddətə olda olunur. Çətinliklə də olsa, mövcud olan hərəkətin özünəməxsus problemləri var və onlar hərəkəti uzun müddət qeyri-müəyyən vaxtadək gecikdirə bilər. Belə problemlər bütün qiymət sisteminin işinə ongəl töredir. Bunlar aradan qaldırıla bilməyənə, bir neçə yera bölünmüş ixtisas bazarı səmərəsi və hər hissənin də strafında özünəməxsus bir problem yaranır. Beləliklə, eyni ixtisaslı işçilərin

əməkhaqlarının müxtəlif olması müxtəlif cür taklıflarla izah edilir. Biz təkcə əmək bazarı ilə razılışma əldə etmirik, həm də müəyyən sayıda müxtəlifliklərlə rastlaşıq.

Məsələn, əlkönün müxtəlif hissələrində tələb və taklif şərtləri müxtəlif olarsa, suvaqqaların əməkhaqqında da fərqli olacaqdır. Mükməmməl coğrafi dayışkənlilik olduğunu halda suvaqqalar son nticadə adı tərəzliyədə əməkhaqqı dərəcəsinin formallaşmasından az əməkhaqqı ödənilən rayonlardan çox əməkhaqqı ödənilən rayonlara hərəkət edə bilərlər. Eynilə, müxtəlif peşə növlerində müxtəlif əməkhaqqı dərəcələrinin olduğu kimi mükməmməl peşə dayışkənliliyi sonda bu fövqələri aradan qaldırıbilər.

Tacribədə coğrafi və peşəkar axıncılıq (mobillik) mükməmməl deyildir. Bəzə ki, əməkhaqqı dərəcələrində müxtəliflik hökm sürür. Makinaçı Norwich-də (Noridj – Böyük Britaniyada şəhər, Norfolk qraflığının inzibati mərkəzi) Londondan, həkim isə gəmi tamircisindən çox qazanır. Qişas, dayamlıq əmək bazarının yerinə və növünə görə çoxlu sayıda kiçik bazarlara bölməsinə səbəb olur. Başlıca problemlər nadir? *Mobilliyin olmaması* nə ilə bağlıdır? İşçidən hənərlar tələb oluna bilər; (1) işini bir sahədən başqaşına keçirməkə dəyişmək; (2) ixtisasını dəyişmək; (3) yaşayış yerini dəyişmək. Tez-tez bu üç şartın üçünün də bir yerde və bir vaxtda olması ilə müşayiət olunan takliflər olur, ancaq bu elə də vacib deyil. İşçinin öz işini dəyişməsi cəhdlərinə burlardan hər biri manəs törədir.

### (1) Müəssisələr arasında əngəllər

İş yerinin dəyişdirilməsi hər zaman ixtisasın və ya orazinin dəyişdirilməsi ilə nticadələnmir, adətən işçi öz iş yerini bir sahədən başqaşına asanlıqla dəyişə bilər. Məsələn, çox sahələrdə məmərlərlə, maşinistlərə, makinaçılara, səniçilərə, hotel qapıcılarına rast gəlmək olar. Anma yaşı işçilər və orta yaşı insanlar çətinliklə təcrübə toplayırlar. Müəyyən sahələrdə xurafat və ya onənə də əngəl törədə bilər. Məsələn, sürücü qadınlar üçün Londonda taksı sürücüsü işləmək çətindir. Bundan başqa, işçinin işlədiyi firmaya sadıqlıyi onun başqa yerdə iş arxamasına mane olur – baxmayaraq ki, o, burada başqa yerdəkündən az əməkhaqqı alır. Təbii ki, eger o işsizlirsə, bu hal nəzərdə tutulmur.

### (2) İxtisas dəyişməsinə olan maneələr

Ixtisası dəyişərkən həm köhnə ixtisası ilə “vidalaşanda”, həm də təzə ixtisası yiyəlanəndə maneələr ola bilər. Bunlar aşağıdakı sabəblərdən irəli gelir:

- Hər bir müəyyən vəzifə yüksək qabiliyyəti tələb edir;
- Öyrənmək xərə tələb edir və vaxt alır;
- Müəyyən ciddi şartlar iştirak olmaqla, homkarlar ittifaqı və ya peşəkar assosiasiylar yeni işə daxil olmağı qadağan edir;
- Bəzə ixtisaslarda iş bezdürəci və alternativ ola bilər. Məsələn, kilsədə, inceşənətdə, teatrda iş o qədər xoşagələndir ki, insanlar məmənuniyyətlə işləyirlər və öz ixtisaslarını hətta yüksək əməkhaqqı taklif olunsa belə dəyişmirlər;
- Yeni ixtisasa yiyəlanmak üçün işçi çox yaşılı ola bilər;
- İşçi alternativ vəziyyətdə işsiz qalmayı üstün tutar, noinki özünü minimum yaşış həddindən aşağı əməkhaqqı ilə bağlayar;
- Qanunvericilikdəki qadağalar baxmayaraq, cinsino, ırqino, sosial təbəqəsinə və ya dininə görə sixidirləmələrə rast gəlinir;
- İşçilərin başqa müəssisələrdəki əməkhaqqı və imkanları barədə təsəvvürleri yoxdur.
- Əməyin sürətli bölünməsi ilə məhdud sayıda bacarıqlar əldə edilmişdir.

Yuxarıda sadalanan əngəllerə baxmayaraq, peşəkar mobillik üçün o, többi imkan olaraq qalır. Ixtisaslar arasında mobilliyin mümkinliliyini qeyd edə bilərik. Ancaq lüman fəhləsinin həkim olması mümkün deyil, ona görə ki, bu ixtisaslar arasında çox böyük fərqli vardır: həm qabiliyyət cəhdindən, həm də tələb olunan təhsilə görə. Birinci vəziyyəti adəton *üfükü ixtisas mobilitiyi* termini ilə, rəqəbatlı olmayış işi qruplarının daxil olduğu ikinci vəziyyəti isə *saqılı mobillik* adlandırılır.

### (3) Yaşayış yerinin dəyişdirilməsinə qarşı əngəllər

Əlkönün bir yerindən başqa tərəfinə köçmək lazıim gəldikdə, işçi real psixoloji problemlərlə qarşılaşır. Buntara aşağıdakılardır daxildir:

- Hər dəyişmə xərci oksar işçilər və hətta şəxsi evi olan işçi üçün da nəzərdən düşməz bir məbləğdir;
- Başqa bir yerde müşayiət ediləcək şərtlərlə yaşayış yeri əldə etmek çətinliyi, xüsusi silsilələr üçün;
- Sosial əlaqələr: dostlar, klublar, ibadət yerləri və s.;
- Ailə əlaqələri, məsələn, uşaqların təhsili;
- Başqa yerlərdəki boş iş yerləri və ödənilən əməkhaqqı barədə yarımçıq məlumat;

- (f) Ölkənin bəzi hissələrinə xas olan xurafat, insanların sənaye ilə məşğul olan şimal hissədən forqlı olaraq cənub-şərqi hissəsində yaşamaga lüstünlük verməsi.

27-ci fəsilde biz peşəkar və coğrafi mobilliyin yoxluğunu azaltmaq üçün dövlətin göstərdiyi cəhdələrin bəzi yollarını müzakirə edəcəyik. Burada ancaq onun səmərsəliyini qeyd etdiğiz. Hətta burada sahibkarlar arasında rəqəbat mövəcuddur, təkiflərin müxtəlifliyi ixtisaslar arasındaki əməkhaqqı dərəcəsinin forqlı olmasına gətirib çıxarırlar. Aralarında arasında hətta eyni ixtisaslar üçün. Beləliklə, vəkillər daha çox qazanırlar, nəinki memurlar. Çünkü: (I) əgər tələbi nəzərdən keçirsək, görərik ki, vəkilin xidmətinin qiyməti xeyli yüksəkdir; (II) əgər təklifi nəzərdən keçirsək görərik ki, vəkillərin təklifi memurların təklifi ilə çox az müqayisə olunur. Vəkil olmaq üçün anadangolma qabiliyyət və üzümüddəti təhsil lazımdır.

## 20.4 HƏMKARLAR İTTİFAQLARI: KOLLEKTİV MÜQAVİLƏNİN BAĞLANMA ÜSULU

Həmkarlar ittiifaqları bir çox funksiyalara malikdir. Onlara aşağıdakılardır daxildir:

- (1) İşçilərin vaziyətinin yaxşılaşdırılması;
- (2) Üzvlərə təhsil, sosial, qanunverici yardım;
- (3) İş standartlarının təkmilləşdirilməsi;
- (4) Kollektiv saziş üzvlərinin əməkhaqqlarının artırılmasına nail olmaq;
- (5) İqtisadi siyasetdə bağlı qanun təyiinlərinin müzakirəsi zamanı hökumətlə əməkdaşlığı.

Bu fəsilde biz əsasən axırıncı iki funksiyaya toxunacağıq. İşçinin bilavasita öz həmkarlar ittiifaqları vasitəsilə işa götürülmə şərtləri və işverənə razılışdırmağa nail olma prosesi *kollektiv müqavilə* adlanır. Ancaq inflayasiya soviyyəsi dəhşətli hala ətəkanda hökumət iki tərəf arasında könüllü danişqlara mane olduğunu kollektiv müqavilə baş tutmur. Beləliklə, sakit iş üçün bu şərtlər həyata keçirilir: birincisi, o. ikinci razılıqla yerinə yətirilir. Bu, işçi ilə işverən arasında yaxşı münasibət əməkhaqqının əsası qoyulmuş müəssisələrə bir xeyli kömək edər. Yaxşı münasibət işin keyfiyyətinin artırmasına təsir göstərir ki, bu da obyektiv göstəricilərin qəbul edilmesinə gətirib çıxarırlar (yaşayış

soviyyəsinin indeksi, işin soviyyəsindən və peşədən aslı olaraq ödənilən əməkhaqqı dərcəcisi, sahədən gələn mənfəət). Bundan sonra danişqları razılışdırılmış nüqtədən başlamaq mümkündür. Qarşıdurma zamanı öz gücünü və iqtisadi şərtlərə arxalanaraq hər bir tərəf çalışır ki, mümkün olan en yaxşı şərtləri olan razılışma alda etsin. Təkcisi, kollektiv müqavilə ilə əldə edilən iş hər iki tərəf üçün o zaman qənaətbəxş hesab edilir ki, hər ikisini güclü təşkilat təmsil edir. Əgər sənayedə bütün işverənlər bir assosiasiyada birləşiblərse, onlar birlər ki, əməkhaqqı dərəcəsinən autsuyaderlər (inhişarçı birləşkərə daxil olmayan müəssisə) aşağı salmayıacaq, razılışmaya hərəkət qoyulacaq və ittifaq üzvləri arasındakı intizamı qoruyacaq. Qeyri-rəsmi tətiller həmkarlar ittiifaqlarının adına ləkə gətirir, bundan yaxa qurtarmanın üçün işverənə həmkarlar ittiifaqları arasında müntəzəm olaraq six əlaqə saxlanırlar, şikayətlərin sex soviyyəsində həll edilməsi üçün təcili araşdırılmalar aparılır və bütün üzvlər başa düşürler ki, mübahisələrin həlli proseduruna riayət etməlidirlər.

Beləliklə, işçi sisteminin kollektiv müqaviləsi *tərəflər arasında sual doğuran sazişlər üçün qəbul olunmuş prosedur* adlanan tütüncü mərhələyə gəlib çatdıq. Bu, əldən salacaq qədər də uzun olmayan və sühə yolu ilə razılışma üçün bütün mümkün imkanlar sənə yeməyən bir proses ola bilər. Mübarizə aparmaq və ya ləkə (işverənin işçilərə qarşı mübarizə forması) elan edilməsi ancaq prosedur müddəti bitdəndən sonra qərar alır. Biz ardıcıl olaraq prosedur iki mərhələyə ayıra bilərik: (1) danişqlar; (2) mübahisələrin tənzimlənməsi.

### *(1) DANIŞQLAR*

Ümumiyyətlə, danişq mexanizmi üç qrupa bölünür:

- (a) *Həmkarlar ittiifaqları ilə işverənlərin (sahibkarların) təşkilatları arasında könüllü danişqlar*. Ümumiyyətlə, hökumət aralarında danişq aparmaq və mübahisələri tənzimləmək üçün müvafiq prosedur yaradımaq maraqlı tərəflərin üzərinə qoyub. Bu gün İngiltərədə bu könüllü təşkilatın aparıcı 60 %-dan çox siyortə olunmuş işçini shəhə edir. Ona görə ki, həmkarlar ittiifaqları aparatı nozəracarpacaq dərəcədə dəyişkəndir, xüsusi kəhnə əsası sənaye sahələrində anımmış texnoloji üsullar sənayenin və ticarətin xüsusiyyətlərinə uyğun olaraq fərqlidir, mühəndis və gəmiçiyatıma sahəsində olduğu kimi, bu texnoloji üsulların əməkhaqqı tələbi rədd olunanda arbitrajla razılıq əldə etmək imkani olmaya biler. Bir çox sənaye sahələri kənardan köməyi olmayı-

tamamilə azad milli birlik şuralarına malikdir ki, onlar işçilərin vəziyyətinə dair suallar üzrə razılıqlar (əməkhaqqı, iş saatları, bayramlar, iş şəraiti, nizam-intizam və müxtalif ixtisaslar üzrə işlərin bələşdirilməsi) alda edirlər.

(b) *Birgə istehsalat şuraları*. Kənfüllü təşkilatçı aparatın apardığı danışqların standart forması birləşmiş sənaye şuraları sistemi ilə keçirilir. Bu şuralar işçilərdən və işverənlərdən ibarətdir ki, onların vəzifəsi müntəzəm olaraq bəhə sualları, işləyən insanların əməli bılık və təcrübələrindən necə yaxşı istifadə etmək. İşçilərin vəziyyətini idarəetmənin asas prinsiplərini (bu isə işçiləri siğortalamaq, qazancın daimiliyi, əməkhaqqı soviyəsinin iksəsiyasi, tənzim və iş, işəməzd tarif, texniki təhsil və tərniq, istehsal sahələri üzrə tədqiqatlar, sənayecə təsir edən proseslərin təkmilləşdirilməsi və təklif olunan qanunvericiliklə deməkdir) müzakirə etməkdir. Birləşmiş istehsalat şuralarının hökumət tərəfindən maliyyələşdirilməsinə baxmayaraq, onlar sənayeyə və sənayenin dəmir-beton emalı, mühəndis, gəmiqayırmalar və pambıq kimi çox vacib sahələrinə təzyiq göstərmir – belə ki, bu sahələrdə artıq özlərinə məxsus danışış üzülləri inkişaf edib və birləşmiş istehsalat şuraları formalasdırmağa cəhət yoxdur. 1976-ci ildə artıq 400-a yaxın şura və uyğun vazifələri yerinə yetirən təşkilatlar var idi.

(c) *Əməkhaqqı ilə bağlı şuralar*. İşçilərin və işverənlərin təşkilatı olmadığı və ya əlverişsiz olduğu bir çox sənaye və ticarət sahələrində hökumət təşkilatı tamamilə kənfüllərlərdən ibarət aparat yaratmaya imkan vermək prinsipindən geri çökür. Hökumətin işə qarışması 1909-cu ildən başlanıb, yani o vaxt ağır peslər (dərsizlik, kağız qutuların düzəldiləmisi, krujeva toxumması, ev qulluqçuluğu) minimum günaməməz və işəməzd tariflər təyin etmək üçün ticarət nazirliyi yaradılıb. O vaxtadək bu işlərdə çalışıtlana həddindən artıq aşağı əməkhaqqı ödənilirdi. Bir müddət keçidkən sonra bu nazirliklərin sayı artdı və 1945-ci ildə öz fəaliyyət dairəsi olan əməkhaqqı şuraları ilə avaz olundu. 1976-ci ildə paltar, toxuculuq, yeyinti, içkilər, metal emalı sənayesi, bələşdirmə, xidmət, nəqliyyatda daşımaya və başqa xidmət sahələrinə əhəse edən 43 belə əməkhaqqı şuraları var idi. Şuralar Məşğulluq Nazirliyi tərəfindən məsləhətləşmələrdən sonra 3 səhəst üzvənən çox olmamaq şərti ilə bərabər sayıda işverənlərdən və işçilərdən təşkil olunmuş nümayəndələrdən təyin edilir. Onların vazifələri minimum əməkhaqqı dərəcəsini, bayramların sayını, həftə minimumunu təyin etməkdən ibarətdir, həmçinin nəşr olunandan sonra əməkhaqqının tənzimlənməsi barədə qanun nəşr olunur və həyata

keçirilir. Əlavə olaraq onlar nazirə əmək qabiliyyətinə təsir edə biləcək problemlərə nəzar yetirməyi məsləhət edə bilərlər.

Kand təsərrüflündə əməkhaqqı, əməkhaqqı şuralarına oxşar olan, xüsusi qanunvericiliklə təyin olunan təşkilatçı aparatı vasitəsilə təsis edilir. Ümumiyyətlə, 15 % sığortalı işçi planlı əməkhaqqının tənzimlənməsi, əldə olunmuş qanunvericiliklə əhatə olunur, qalan 65 % isə könlüllük əsasında razılaşır.

## (2) Mübahisələrin tənzimlənməsi

Bu vaxt qədər biz inzibati aparatın əməkhaqqı dərəcəsi və s. barədə eləcə də sahiblik işçilər arasında aparılan danışqlarda istifadə olunan müxtəlif formaları müzakirə etmişik. Inzibati aparat razılaşma təcdim etməsə, bu, dayanmalıları aradan qaldıran razılaşdırılmış prosedurların mövcud olduğu halda əlverişlidir. Belə hallarda 3 üsul tətbiq oluna bilər: barışq (masələn, həmkarlar ittifaqlarının nümayəndələri ilə iş adamları arasında), arbitraj və ya xüsusi tədqiqat aparmaq.

(a) *Barışq*. 1974-cü ildə ABŞ-in Məşğulluq Nazirliyi sənaye müsələbələrini qaydaya salmaqdə tacirbəsi olan təzvirlərdən ibarət şuralarla nəzərdə saxlanılan müştəqil barışq və arbitraj xidməti yaradı. Normal prosedurların köməkliyi ilə mübahisələrin tənzimlənməsi mümkün olmayanda, bu xidmət əgər hər iki tərəfi maraqlandırırsa, barışqın əldə edilməsini təklif edir;

(b) *Arbitraj*. Barışq və arbitraj xidməti hər iki mübahisəli tərəfin birgə müraciəti əsasında arbitor və ya sənayecilərdən seçilmiş arbitraj kollegiyasını təyin edir. O da razılaşdırmanın pozulma səbəblərini və hansı tərəfin günahkar olduğunu müyyənləşdirir.

Məşğulluq haqqında qanunun şartları (1959-cu il) özəl işverənin qəbul edilmiş məşğulluğun şərtlərinə riayət etməməsinə imkan yaradır, daha doğrusu, bu mənada sərbəstdir;

(c) *Xüsusi tədqiqat aparmaq*. Məşğulluq naziri razılaşma əldə edilərkən yaranmış istənilən mübahisənin səbəbi və vəziyyəti barədə məlumat almaq hüququna malikdir. O, mübahisəni ətrafdırmak üçün məhkəmə təyin edir və həmin məhkəmənin də öz növbəsində işə aid faktlar və səbətlər tələb etmə salahiyəti var. Belə hərəkət tərzi həm parlamenti, həm də ictimaiyyəti böyük mübahisələrin səbəbləri haqqında məlumatlandırmaq üçün başlıca əhəmiyyətə malikdir. Bununla belə, məhkəmə işləti yalnız razılıq əldə etmək mümkün olmadıqda seçilir. İctimaiyyətin marağı çox da geniş və iri həcmli olmayan məsələlərdə nazir məlumat toplama zamanı tədqiqat komitələrini yaradanda dahi az rəsmiyyətlişiyə yol vera bilər.

### **Əməkhaqqı artımı haqqda həmkarlar ittifaqlarının mübahisələri**

Həmkarlar ittifaqı əməkhaqqının artımına dair iddiasını aşağıdakı səbəblərdən birinə əsaslandırır.

#### **1. Yaşamaq üçün zəruri olan minimum vəsaitin (yaşama minimumunun) artması**

İnflasiya nöticəsində real gəlirin azalması nəticəsində işçilər əməkhaqqının artılmasına çalışırlar. Lakin burada da çətinliklər meydana çıxır. Əvvəla, əməkhaqqının artırılması tələbi ilin hadisəsinə əvərilə bilər. İkincisi, onlar hər zaman inflasiya dörcəsindən yüksək olub.

#### **2. Müqayisəli dərəcə və vəzifələrdə daha yüksək əməkhaqqı**

Burada əsas çətinlik əməkhaqqı diferensiallarının işçilərin münasibətlərində kökləşməsidir. Həlbuki, onlar əməyin xüsusi növündə olan tələb və təklif dəyişikliklərini öks etdirməlidir. Bundan başqa, çox zaman müqayisə imkanını, (məsələn, sosial işçi və programçı arasında) müyyən etmək çətin, hətta qeyri-mümkündür. Digər tərəfdən, özəl klinikalarda yüksək əməkhaqqının təklif edilməsi nəticəsində dövlət xəstəxanaxlarında tibb bacılarının çatışmazlığı mövcuddursa, deməli dövlət tərəfindən əməkhaqqı alan tibb bacılarının əməkhaqqlarının artırılmasına əsas vardır.

#### **3. Mənfaat artmışdır**

Həmkarlar ittifaqları əlavə mənfaati bölfüsdürməli olduğunu anlaya və burada möhkəm mövqeyə sahib ola bilərlər.

#### **4. Məhsuldarlıq artmışdır**

İşçinin məhsuldarlığı artıqdə, MPR xarakteristik ayrisi da yuxarıya doğru qalxır və firmalar əməkhaqqı artımı təklif edə bilərlər (aşağı bax). Lakin onlar işçilərin söyleyi və yeni maşınlara qoyulan sormayalar, tədqiqatlar və s. arasında artmış məhsuldarlığın bölüşdürülməsində çətinlik çəkə bilərlər.

### **20.5 HƏMKARLAR İTTİFAQLARI VƏ ƏMƏKHAQQI**


Bizim cavab verməli olduğumuz sual belədir: necə və hansı səviyyədə həmkarlar ittifaqları azad kollektiv saziş bağlamıyla öz

üzvlərinin əməkhaqqını artırı bilər? Fərqli edək ki, həmkarlar ittifaqları güclü üzvlüyü malikdir: praktiki olaraq 100 %. Belə halda işçilər kollektiv saziş elədə edə bilərlər. Nöticədə bir neçə sayıda əmək tələbatçısı yaranır. Əmək bir-biri ilə rəqəbat apardır, əməkhaqqı barədə razılışma bir tələbatçıdan başqasına keçir və bələdliklə, həmkarlar ittifaqları müəyyən növ əməyin satılmasında inhişəçi olur. Gəniş mənada deyo bilsək ki, həmkarlar ittifaqları əməkhaqqında artıma üç yolla nail ola bilər:

#### **(1) Əməyə tələbi artıran amilləri dəstəkləmək olar**

Əməyə olan tələbin artması MRP (Məhsuldarlığın Marjinal Hasılət Həddi – MMHH) ayrisinin yuxarı qalxması ilə müşayiət olunur. Bu, orzaq məllərinin qiymət artımının, ya da işçilərin fiziki məhsuldarlığının artımının nəticəsi olacaq. Bələdliklə, şaxtaçıların məlli ittifaqı bərk yanacağın mərkəzi istiliq sisteminde xeyrinin reklam kampaniyasını dəstəkləməkdən başqa həm də Milli Kəmər Nazirliyinin şaxtaçıların əmək məhsuldarlığını yaxşılaşdırmasına inamını dəstəkləyir. Bu vəziyyət şəkil 20.2-də təsvir edilib.

Məhsuldarlığın marjinal hasılət həddində, yəni MRP-dən MRP-ə, işçilərin zəhmət haqqı ON OW-dan OW<sub>1</sub>-ə qalxır. Alternativ olaraq burada işsizlər vərdi, əlavə olaraq insanlar əvvəlki əməkhaqqı dərəcəsi ilə (NN) işə calb oluna bilərlər.




**Şəkil 20.2 Məhsuldarlığın marjinal hasılət həddində yaranan dəyişikliyin əməkhaqqı dərəcəsinə təsiri**

(2) Bu, əmək təklifini məhdudlaşdırma bilər, ittifaq üzvlərinə mükafatlar təyin edildərən sahibkarlarla əzad rəqabət aparılmasına imkan verədər.

Həmkarlar ittifaqlarının daxil olmaları məhdudlaşdırmaq üçün lazımi  
vəsiqə olduqda minimum eməkhaqqı və ya tərifə sərt uova bilər.

Əməkhaqqının sədə teləb və təklif nəzəriyyəsi ilə artırmaq üsulunu təhlil edə bilirik (şəkil 20.3). Həmkarlar ittifaqlarının fəaliyyəti işlərin təklifini möhdudlaşdırır, xüsusilə de S-dən S<sub>1</sub>-ə qədər olan işlərdə əməkhaqqı dərəcəsi OW-dən OW<sub>1</sub>-ə qədər artır.



**Şekil 20.3 İşçi gücüinin tekli olumluşunda bəmkarlar ittifaqlarının qoyduğu məhdudiyyətlərin emekhaqqı dərəcəsinə təsiri**

(3) Bu, minimum aməkhaqqı saxılıyassını möhkəmlədə bilsər

İş daxilolmaları məhdudlaşdırmaqla omakhaqqı səviyyəsinin artırılmasına nail olan həmkarlar ittifaqı adətən işçilərin ümumi sayı ilə ilgilənmir. Bu, sədo prinsip üzrində qurularaq təkhlifin dayışmazlığından daclar edir və işçi qüvvəsinə olan yüksək tələb qiymatlarının artırmasına qatırıb çıxarır.

Ancaq bəzi həmkarlar ittifaqları daha çox problemlə üzləşir. Onların işçilərini yüksək eməkhaqqı ilə təmin etməsi bir çox üzvlərinin issiz qalması ilə nticələnir. O zaman sual yaranır: hansı şəraitdə həmkarlar ittifaq işçilərin sayıni azaltmadan öz üzvləri üçün yüksək eməkhaqqı ilədə edə bilər?

Rəqabət sərtlərini yənə da nəzərdən keçirmək lazımlı galır.

(a) Əməkdaşının sənətindən və işçi qılıvəsinin alınmasında xalis rəqabət. Qısamüddəli dövrdə, hətta xalis rəqabət şəraitində müəssisə sahibi normadən yuxarı mənfəət eldə edə bilər. Burada güclü homkarlar ittifaqı "işçi qılıvəsinin saxlayacağam" tezisini söyklənərək sahibkarata ziyyət etməkla əməkhaqqını elə növbətiyədək yüksəldər ki, sahibkarın eldə edidiyi bütün mənfəət yoxa çıxa bilər.

Lakin bu hal daimi ola bilməz. Uzunmüddətli tarazlıq vəziyyətinda normadan yuxarı mənşət olmır və bu zaman əməkhaqqı dərəcəsi MRP-ya (MMM) bərabərdir. Daha yüksək əməkhaqqı xərclərdə artımı nümayiş etdirəcək. Bəzi sahibkarlar faaliyyətlərini dayandırmaq möchuriyyətində olacaq (12-ci fəslin III bölümünün sonuna bax) və yerdə qalan firmalar əməkhaqqı dərəcəsi (MC) MMM-ə bərabər olanaqdek işçi qüvvəsinə olan tələblərimizi azaldacaq. Beləliklə, şəkil 20.3-də qəbul edirik ki, OW rəqabət vasitəsilə məhkəmlənmış ilkin əməkhaqqı dərəcəsidir və ON issa həmkarlar ittifaqına üzv olan işçilərin sayıdır. Tutaq ki, həmkarlar ittifaqı OW-i minimum əməkhaqqı kimi şərtləndirir. Bu halda uzunmüddətli dövr ərzində məsəlləli ON, səviyyəyinən aşağı, MMM cənəcək, MRM cənəcək, aşağıya sürüşəcək. Demək, ham məhsul satışında, ham də işçi qüvvəsinin alınmasında xalis rəqabət mövcuddur. Həmkarlar ittifaqı məhsuldarlığın artması şəraitində əməkhaqqının artmasına nail olur bilər. Artım olmadan bu işçə müvəffəq olmaq ittifaqın üzvlərinin issız qalmamasına aparıcı çıxara bilər.


Bu eylem nticesinde yaranan işsizlik işçi qüvvesine tələbin  
elastikliyindən asılıdır. Buna görə, işsizlik işçisi qüvvesini  
əsaslı şəkildə tələb etməyi təşviq etmək olar.

(i) Alternatif amillari avaz etmek üçün fiziki mümkünliklər

Bir istehsal vasıtalarının qiyməti artdıqca, onunla müqayisədə başqa istehsal vasıtalarının qiyməti düşür və ona görə da onları daha bahalı istehsal vasitələri ilə avaz etmək tendensiyası müşahidə olunur. Ömərhaqqı artırsa, sahibkar çoxlu məşin və işçilərin amayını əvəz edən dəzgahlardan istifadə etməyə çalışır. Beləliklə, əmək kapitalla əvəz edilir. Aneçək hərəkət müxtəlif istehsal vasıtalarını bir-biri ilə avaz etmək olmur və əvəzətmənin hüdudları möhdudlaşdır. Doğrudan da onları düzgün təsbit edilmiş proporsiyada qəbul etsələr, əvəzətmə az dərəcədə və ya tamam lazımlı olmaz. Bəyinci fasıldı qeyd etdiyiniz kimi, əvəzətmənin dərəcəsi tələbin eləstikliliyindən asılıdır.

Övzətəmənin dərəcəsi marjinallı məhsuldarlıq ovrisinin eni ilə göstərilir. İşçi qüvvəsi ayrı istehsal vasitələrinə qatılsa, marjinallı məhsuldarlıq pilla-pilla çox. Burada daha yaxşı avəzedici olsa, marjinallı məhsuldarlıq yumşaq formada çox. Şəkil 68-a-ya nözər yetirək görərik ki, işçi qüvvəsi torpağın düzgün avəzedicisi deyil. Ona gərə də işə götürülənlərin sayı artıraq marjinallı məhsuldarlıq pilla-pille enir. İşçi qüvvəsi tolabi elastiki deyil və amakhaqqının WW-dək enməsi NN-dək işçi qəbul etməyi imkan verir. Şəkil 20.4-b ilə müqayisə etdikdə görərik ki, omak və torpaq bir-biri yaxşı ovaz edən

İstehsal vasitələridir. Burada həmin həcmədə eməkhaqqının enməsi daha çox işçi qəbul etməyə imkan verir.



**Şəkil 20.4** Eməkla torpaq arasında əvəz olunma

Qeyd etmək lazımdır ki, əvəz olunmanın imkanları günbegün artır.

#### (ii) Alternativ istehsal vasitələri təklifinin elastikiyyəti

Xalis rəqəbat şəraitində hansısa istehsal vasitəsinə firmamın tələbi artıraq onun xərci də artırır (11-ci fəsilin III bölməsinə bax). Ancaq müəssisə işçilərinin eməkhaqqlarını təhlil etdikdə görürük ki, əməyi əvəz etmək üçün işverənin alternativ istehsal vasitələrinə tələbi artır. Belə yüksəkmiş tələb alternativ istehsal vasitələrinin qiymətinin artmasına təsir edir və sahibkar yaxşı təkliflər almaq üçün yüksək pul ödəyir. Bundan başqa, alternativ amillərin qiymətinin artması əvəzedicilik səviyyəsini məhdudlaşdırır. Alternativ istehsal vasitələrinin təklifi tam elastikidirsə, yalnız yuxarıdakıların müzakirosi tələbə təsir edə bilər. O biri tərəfdən, təklif elastiki olmasa, onun qiymətinin tez artması galacakdə əməyin sərfəsiz əvəzedicisi olacaq; alternativ amillər təklifinin elastikiyyəti no qədər böyük olarsa, bir o qədər də çox müdəddətə müzakirəyə cəhdiyə olacaq.

Həmkarlar ittifaqı aşağıdakı iki şərt daxilində işçilərin sayıni azaltmadan işsizliyi aradan qaldırmaga çətinlik çəkir: 1) Əməyin alternativ istehsal vasitələri və boş iş yerləri arasında yüksək doradə əvəzediciliyinin olması - əsasən də ixtisas tələb etməyən işdə; 2) Alternativ istehsal vasitələrinin, boş iş yerlərinin təklifinin sonsuz elastikiyyəti. Bundan sonra həmkarlar ittifaqının fəaliyyəti işsizlik zamanı azalır.

#### (iii) Emək xərcərinə nisbətdə ümumi xərcərin proporsiyası

Emək xərcərinin və ümumi xərcərin proporsiyasının 2 şəmərsəsi var. Birincisi, emək xərcəni ümumi xərcənin az faizi təşkil edir, iş


tələbi elastiki olmayacaq və əvəzedicilərə ehtiyac qalmayacaq (5-ci fəsilin III bölməsinə bax). İkincisi, emək xərci ümumi xərcənin az faizi təşkil edirse (məsələn, pofad istehsalında olduğu kimi), eməkhaqqında artım məhsulun təklif əyrisinin bir az sola sürüşməsini səbəb olur. Qarşı taraf hər iki hal üçün tətbiq olunur.

#### (iv) Marjinal məhsula olan tələbin elastikiyyəti

Əməkhaqqı artımı həmin həcmədə məhsulun təklifinin azalması ilə nəticədə bilər. Belə hədəd təklif əyrisi sola sürüşür. Nəticədə məhsulun bazar qiyməti artır. Burada belə bir sual ortaya çıxır: qiymətin artması məhsul tələbini ne qədər azalda bilər? Və yenə də biz tələbin elastikiyyətinin praktiki tətbiqinə qayıdırıq.

Tələb elastikiy whole (T<sub>el</sub>), alınan məhsulların həcmi OM-dən OM<sub>1</sub>-ə qədər azalacaq və işçilərin sayı da azalacaq. O biri tərəfdən, tələb elastiki deyilsə (T<sub>qif,fi</sub>=1), tələb edilən kamιyyatda yalnız OM-ə qədər yüksək azalma olmayaçaq.

Burada istehlakçılar mal üçün yüksək qiymət ödəmək isteyirlər (OP<sub>2</sub>) və bu əməkhaqqında artımın ziyanının yerini dolduracaq. Başqa sözlə, əməyin marjinal mədəxil məhsuldarlığı artmış olur. Tələbin elastikiyyəti əsasən əvəzedicinin olmasına asılıdır. Beləliklə, ixracat bazarında tələb yerli bazardan sorğu olaraq dənə elastikiydir. Müxtəlif ölkələrin firmaları tərəfdən ixrac bazarı üçün çoxlu rəqəbat aparan alternativ təklif mənbələri var. Bu səbəbdən müəssisə öz məhsulunun dənə çox faizi xaricə ixrac edirə (məsələn, yüksək keyfiyyətli alıcılar və maşın hissələri), həmkarlar ittifaqını yüksək eməkhaqqı ilə təmin etmək imkəni məhdudlaşdır.



**Şəkil 20.5** Eməkhaqqı artımının nəticəsi kimi məhsulun azalmasına əlavə tələb həcmi


(b) *Inhisarçı roğabat*. Məhsulun satışında və ya fəhlələrin muzzda tutulmasında inhisarçı roğabat varsa, müəssisə qeyri-normal galır oladır. Burada həmkarlar ittifaqı təhlənin işi itirməməsindən ötürü sahibkarlardan daha yüksək əməkhaqqı tələb edə bilər. Həmkartlar ittifaqı amək təklifində inhisarçı olduğunu sahibkarlardan bütün işçiləri işə götürməyi və yüksək maaş vermeməyi tələb edir. Bəsliliklə, müəssisə işçiləri müəyyən MRP – MC (*Marginal Revenue Point* – Mərjinal Mədaxıl Hədd Nöqtəsi) MC (*Marginal Cost* – Mərjinal Xərc) nöqtəsindən sonra götürməyə məcbur ola bilər. Bəla vəziyyət qeyri-normal galır oladı edən və "çörəyin olmamasından bittikən olması da barəkdir" prinsipiylə işləyən müəssisədə mövəud olur. Bu halda əməkhaqqı dərəcəsini işçilərin qəbul edəcəyi minimum səviyyə ilə sahibkarların verməyə hazır olduqları maksimum səviyyə arasında dayışacaq. Həmkarlar ittifaqının müvəffəqiyəti aşağıdakı sabablərdən asıldır: (1) Öz inhisar mövqeyini təsdiq etmək səviyyəsindən, yani işverənin həmkarlar ittifaqının üzvü olmayan işçilərin işə götürülməsinin qarşısını alıraqdan; (2) Əvvəlcədən həmkarlar ittifaq liderlərinin imkanları sahibkar rəzalaşdırılmalıdır. Bir tərəfdən liderlər əməkhaqqının nə qədər qaldırılması dərəcəsini qiymətləndirir, başqa tərəfdən sahibkar işçilərin narazähləgən səbəb ola biləcək vəziyyətdən yan keçərək daha az həcmde əməkhaqqı təsdiq edə bilər. Buna hər iki tərəfin gücündən asılı deyil. Dənişqılarda əsas rolü «bleş» oynayır. Bahalı mifasir avadanlığının işsiz duruması və tətillər həmkarlar ittifaqının mövqeyini gücləndirə bilər. Tətilin baş vermişinin əsas sababları hansısa tərəfin mövqelərinin lazımı qədər qiymətləndirilməməsidir. Tətilin nöticələri şübhə doğuradır. Tətil bir və ya hər iki tərəfə göləcək danışığında üstünlük oləcək etmək üçün "qantökəm"nin bir formasıdır.

## **20.6. HÖKUMƏT VƏ ƏMƏKHAOLARI**

## **Əməkhaqqının təvindən təsir göstərilməsi**

Hökumət əməkhaqqı dərəcələrinə dörd yolla təsir göstərir: (i) Minimal əməkhaqqı tənzimlənməsi. Ölkədə minimal əməkhaqqı qanunu Birləşmiş Krallıqda işçilərin demək olar ki, hamisini şata edən hüquq qanundur. Nazarda tutulan qanun 1 aprel 1999-cu ilə qəvvaya minmiş və qanunsuz həddən aşağı ədəniş haqlarının qarşısını almaq və eyni zamanda işçilər üçün isürətət sahəsinin təmin edilməsi məqsədini daşıyır. Yuxarıda nezərdə tutulan minimal əməkhaqqı tarazılıq və ya bazar əməkhaqqı dərəcəsiditsə, nezəriyyədə minimal əməkhaqqı

ışsizliyi ve ya iş tekliflerinin həddən artıq coxalmasına qətirib çıxarı (şəkil 20.6). Yuxarıda göstərilən minimal əməkhaqqı  $MW$ -də tarazlıqdır, natiçədə emaya olan tələb  $N_s$ -ə düşür, iş teklifi yeni və daha yüksək əməkhaqqı ilə  $N_s$ -yə yüksəlir. Lakin bu stati təhlildir və digərindən dayisilik görünürsə dəha dinamik təhlili chtiyac vardır. Belə ki, iqtisadi ekspansiya zamanı minimal əməkhaqqı teklif ediləndə emaya olan tələb artırdı (tomoyo olan tələbin xarakteristik ayrısimini sağa ( $D_t$ ) dayışınak və artıq teklifi görmək). Eyni zamanda, işçi qüvvəsinin artan aliciliyi qabiliyyəti onların xidmət və məhsulərlə, bununla da emaya olan tələblərinin artırdı. Natiçədə, Birləşmiş Krallıqda minimal əməkhaqqının teklif edilməsi natiçəsində yaranacaq işsizlik haqqda qabaqcədan verilən məlumatların yanlış olduğunu sübut olundu.



**Şekil 20.6** Minimal əməkhaqqı

2006-ci ilin oktyabr ayindan Birlesmis Krafteqda minimal omekhaqı aşağıdakildir: yeniyetmələr üçün 1 saat üzrə 5.35 £; 18-21 yaşlı işçilər üçün 1 saat üzrə 4.45 £; 18 yaşından aşağı olan işçilər üçün 1 saat üzrə 3.30 £;

Əməkhaqqı dərəcələrinə hökumət tərəfindən göstərilən digər təsirlər arasında buntarı sadalamaq olar; (ii) iş şəraitinə nəzərən işçilərin hüquqi müdafiəsinin təmin edilməsi, məsolon, iş şəraitinin yazılı formada göstəriləməsi şartı; cinsi və ya irqi aynəcəkiliyin qarşısının alınması, ədalətsiz şəkildə işdən qeyvulmaya qarşı işçilərin müdafiə edilməsi, sabit həyətin ixtisara salınması nəticəsində işdən çıxarıldıqda müavininə ödənilməsi və işdə təhlükəsizlik və sağlamlıq şərtlərinin tövzimlənməsi; (iii) işdə mətiqizliyin aradan qaldırılması cəhdəri, məsolon, rüsumla icazənin verilməsi; (iv) inflasiya ilə mübarizə aparmaq üçün vaxtaşını tərtib edilən əməkhaqqına dair razılaşmalar

## Həmkarlar ittifaqının məhdud solahiyətləri

Yalnız bir başlıca xüsusiyyət istisna olmaqla həmkarlar ittifaqları xüsusi hallarda hökumətin onların maraqlarına təsir göstərməsinə çalışan digər təzyiqi qrupları ilə eyniyyət təşkil edir. Bu istisna edilən xüsusiyyət həmkarlar ittifaqlarının siyasi vəsaitləri iqtisadi sanksiyalarla gücləndirməlidir. Bündan başqa, sonayının aparıcı sahalarında işçilərin yalnız kiçik bir qrupu tətil, iş tempinin azaldılması taktikası və ya italyan tətili etməklə iqtisadiyyatın bütünlükə alt-üsi edə bilər.

Bu sababdan, 1979 - 97-ci illərin müthafizəçi hökuməti iqtisadiyyatın sabitləşdirilməsinə nail olmaq üçün siyasetlərinin cari ekstensiv hüquqi mənfaatlarından düzgün istifadə etməyan həmkarlar ittifaqları tərəfindən sarsıdılmasına imkan verməmək fikrində idilər. Bələliklə, qanunvericilik tədricən həmkarlar ittifaqlarının imtiyazlarını məhdudlaşdırıldı. Qisası, təsire moruz qalmış əsas döyişikliklər bunlardır:

- Həmkarlar ittifaqları özləri və ya üzvlərinin yol verdiyi hüquq pozuntularına görə cariə edilə və onların aktivləri müasadira oluna bilər.
- Tətil hərəkatı keçirilməzdən əvvəl üzvlərinin poçta səsvermə yolu ilə razılığı alınmalıdır.
- İşçilərin tətil keçirdikləri yer onların iş yerilarına uyğun olmalıdır.
- Xüsusi tətilə birbaşa colb edilməyən işçilərin keçirdikləri rəqəbatlı tətillər qanunsuz hesab edilir.
- Həmkarlar ittifaqlarının üzvlərinin çox hissəsi gizli səsvermə yolu ilə: (i) yalnız həmkarlar ittifaqları üzvlərini işə qəbul edən müəssisələrin təsir edilməsi və ya fəaliyyətinin davam etdirilməsinə; (ii) hər hansı siyasi məqsəd təzro fondlardan istifadə edilməsinə; (iii) ən azı hər beş ildən bir icraçı komitələrin seçilməsini müyyən etməlidirlər.
- Sahibkar tətil hərəkatı haqda ən azı 7 gün əvvəlcədən xəbərdarlıq alınmalıdır.
- Həmkarlar ittifaqına üzvlük haqqı işçinin razılığı ilə ona edilən ödənişdən tutulmalıdır.

Son 20 ilde Birleşmiş Krallıqda həmkarlar ittifaqlarının solahiyətlərinin zoşləməsinə baxmayıaraq, 2005-ci ilde 6,39 milyon işçi həmkarlar ittifaqının üzvü olmuşdur. Bu göstərici işçilərin 29 faizi təşkil edir. Üzvlük kişilərə nisbətən qadınlar üzrə çoxalır. Eyni zamanda, özəl sektora nisbətən dövlət sektorunda üzvlük daha üstünlük təşkil edir.

## FÖSLİN QISA MƏZMUNU

- Birleşmiş Krallıqda xidmət sektorunda işə götürmə son 30-ildə istehsal sektoruna nisbətən daha sürətlə irəliləmişdir. İşçi qüvvəsinin böyük hissəsini qadınlar təşkil etmişdir.
- İşçi qüvvəsinin həcmində əhalinin sayı, əhalinin işləyən hissəsi və hər bir işçi tərəfindən verilən işin miqdarı daxil olmaqla bir sır amillər təsir göstərmişdir.
- Əməkhaqqı dərcəsləri tələb və təklifa əsasən, tələb işə eməyin MPR-inə uyğun olaraq təyin edilir. Təklif çox mühüm əhəmiyyətə malikdir və əməyin və həmkarlar ittifaqlarının hərəkətsizliyi təklifə təsir göstərir.
- Hökumət qanunvericiliyi də öz növbəsində zəhmət haqqına, əsasən də minimal əməkhaqqına təsir göstərir.

## XÜLASƏ SUALLARI

- Nə üçün əmək istehsalın ayrıca faktoru hesab edilməlidir?
- Əməkhaqqı dərcəsinin artırması təklifi artırmasında vacib hesab edilirmi?
- Hansı növ işin haqqı "şəməzd" qaydasına əsasən verilir?
- Həmkarlar ittifaqları üzvlərinin əməkhaqlarının artırılmasına necə tömənat verə bilərlər?
- 1999-cu ildə Birleşmiş Krallıqda minimal əməkhaqqı qanununun işsizliyin artırmasına gətirib çıxarmasının səbəbini izah edin.

**Əlavə məlumatlar üçün tərəfdəşin Internet sahifəsinə baş çəkin**

**TƏDRİSİN MƏQSƏDLƏRİ**

Bu fəsilə tamışından sonra siz:

- əsas kapitalın müxtəlif izahlarını verə;
- artan məhsul üzrə investisiya baxımından alternativ dəyərin möhiyyətini izah edə;
- pulla ifadə edilən marjinal məhsul və faiz dərəcəsi baxımından tələbi təsvir edə biləcəksiniz.

**21.1 KAPİTAL****Kapital nədir?**

Fərzi edək ki, bir məktəb müəllimi həftədə 80 £ əməkhaqqı adır. Həmçinin onun əmanət bankında hər il 20 £ və ya həftədə 38 pens dividend gətirən 400 £ əmanəti var. Buna əsaslanaraq demək olar ki, onun galiri həftədə 80,38 £ və ya ildə 4180 £, kapital aktivləri isə 400 £ dir.

Göründüyü kimi, *gəlir* müyyən vaxtda sərvət axımıdır, *kapital* isə hər hansı bir anda mövjud olan ehtiyatdır.

Lakin çox geniş mənənətən əsas kapitalın bu torfi müxtəlif insanlar tərəfindən istifadə edilərək müxtəlif monalar dayır. Hər hansı bir şəxs kapitalı haqqında danışarkon buraya pul aktivlərini, qiymətli kağızlarını, evini və (bəzən istehlakçı kapital adlandırılan) avtomobil, televizor, kinokamera və s. daxil edir. İş adamı yalnız öz həqiqi aktivlərini (zavod, avadanlıq, torpaq, əmtəə cəhitiyi və s.) deyil, həmçinin bankda saxlanılan hər hansı bir pul ehtiyatlarını (likvid kapital) və mülkiyyət sənədlərini də (səhmlər, vergidən azadolma şəhadətnamələri, dövlət qıymətli kağızlarını buraya əlavə edir).

Lakin iqtisadi kapitalı əsasən istehsal yonolmuş sərvət formasında təsəvvür edir. Başqa sözlə desək, o, kapitalı adı bir kağız parçası kimi

deyil, real bir istehsal vasitəsi kimi səciyyələndirir. Onun üçün əsas əhəmiyyət kəsb edən səhmlər (xüsusi hüquqlar və ya onların bir hissəsinin elda edilməsi hüququ) deyil, koncret zavod və avadanlıqlardır.

Bunun 2 xüsusiyəti var. Əvvəla, kapitalın torifini verəkən o, diqqətini bütün məhsulların və istehlakçının olmaya hazırlıq istəblək məallimlərin hər hansı bir yığını üzərinə yönəldir. İkinisi isə, milli kapital hesablaşdırarkən o, cəhiyatlı olmalıdır. Kapital hüququnu verən səhmlər, bonlar, istiqrazlar, milli istiqrazlar, xəzina vekselləri və başqa milli qiymətli kağız vahidləri istisna olunmalıdır. Səhmlər artıq hesablanmış zavodlar, avadanlıqlar və s. təşkil edir. Dövlət borcu çox az real ayıurlar təşkil edir, çünki onun əsas hissəsi keçmiş mühərribələr və məməti, gəmi və təyyarələrə istifadə olunmuşdur. Oraların əsas effekti vergilər vasitəsilə golirləri yenidən birləşdirməklə ölkədəki bir şəxsenden digərindən olan borcunu təyin etməkdir. Sarvat hüququnu verənlər arasında istisna təşkil edən yalnız digər millət nümayandoslarının sahib olduğu səhm və bonlardır və ya bunun əksinə olaraq, Britaniya vətəndaşının xarici ölkə avuclarını təmsil edən şəhər və bonlara sahib olmasına, ikincilər isə hesablanmamışdır. Britaniya vətəndaşlarının sahib olduğu xarici səhm və bonlar (mühərribə dövlətində olduğu kimi) satılmışla hər zaman bizim real cəhiyatımızı artırmaq üçün istifadə edilə bilər.

Təbii ki, cəmiyyətə maxsus olan ictimai kapital (yollar, məktəblər, xəstəxanalar, bələdiyyə tikilləri və s.) zavodlar, ofislər və s. kapitaldan heç də ayrı deyil.

Sistematiq olmaq məqsədilə şəxsi evlər bura daxildir, çünki belə evlər də daşınmaz əmlak şirkətlərinin sahib olduğu evlər hesab olunur.

**Kapital istehsal vasitəsi kimi**

Iqtisadi kapitala yalnız digər sərvətlərin istehsal üçün insan tərəfindən hazırlanmış sərvət nöqtəyi-nəzərindən yanaşır. Bu, kapitalın istehsalın artımında və dəyişisi ilə yaşayış səviyyəsində oynadığı mühüm rolü bağlıdır. Bundan sonra bu termin yalnız bu mənada işlədiləcək.

Məhsul istehsalında artım baş verir, çünki kapitalın – cihazların, avadanlığın, suvarma sisteminin, kommunikasiya və s. insanlara işdə böyük faydası olur. Doğrudan da müasir elektron avadanlığı sayısında əksər hallarda işin əsas hissəsinin maşınlar görür. Kapital artımının üç

mühüm faydası var. Birincisi, daha çox məhsul istehsal oluna bılır. 1966-1975-ci illərdə kənd təsərrüfatı, meşə təsərrüfatı və baliqçılığın məhsuldarlığı 19% artmışdır. Lakin həmin vaxt ərzində işçi qüvvəsinin sayı 31% azalmışdır. Daha effektiv maşınların istifadəsi ilə hər işçinin məhsuldarlığının bu qədər artması mümkün olmuşdur. Ikincisi, sadəcə gündəlik tələbat məalləri istehsal etmək əvəzində insanların başqa məhsullar istehsal etməsi üçün imkan yaramır. Və üçüncüsü, daha çox məhsula alternativ kimi insanların istirahət vaxtının artırılması da mümkünündür.

## SORVƏT

GƏLİR	KAPİTAL
Ford	İstehsalçı
EV istehsalçı bankda olan ciyməti kapitalı pul kağızları	Biznesmen
Vergi etibarı sertifikatları	Uzvud kapital
Xarici valyuta eft yolları	Oelanmeyeñ net pordalar
Qızıl və xarici cavallarla və yolu etibarlı car net aktivlər	Fabrik və avadanlıq
İnfrastruktur əcmiyən kapital	Milli kəndtə
Kapital məallət	Kapital istehsal əmlak xəzir
Istehsalçı nə olmayan isten məalləni daxi elmaqla həz r maşəhdiyyəti	

Şəkil 21.1 İqtisadiyyatda kapital

## Kapitalın toplanması

Kapitalın bizim həyat şəraitimizin yaxşılaşmasında bu qədər böyük təsiri varsa, nəyə görə bizi onu artırırıq? Cəvab çox sadodır. Çünkü kapitalın toplanması yalnız gündəlik xərclərin azaldılmasına sayesində mümkünündür. Sadə dillə desək, sabah çox yemək üçün bu gün az yemək

lazımdır. Kapitalın toplanması zamanla galırın artırmasını nəzərdə tutur – indi əldə olan istifadə etməli və ya sonralar daha artımı? Bunu sadə bir misalla aydınlaşdırmaq olar.

Tutaq ki, adı bir fermər torpağı adı bir bella şumluşdur. O, gündə 12 saat işləmək 2 akr torpaq şumlamağa qadirdir. Ayndır ki, onun əkizlə şəkilən bir kotan olsayıdı, bu ona çox kömək edardı. Bəs kotan neçə əldə etmək olar? Bunun üç yolu var:

- (1) O, şumluşlu torpaq sahəsini akra qədər azalda bilər. Bu onun şumlamağa sərf etdiyi vaxtin 3 saatını kotan düzəltməyə ayırmamasına imkan yaradır;
- (2) öz istirahət vaxtını 12 saatdan 8 saatə qədər azalda bilər. Bu ona kotan düzəltmək üçün əlavə 4 saat qazandıracaq;
- (3) O, artıq istehlak üçün hazır olan məhsulun bir hissəsini kotanla dəyişa bilər.

Qeyd etmək lazımdır ki, hər hansı bir metodun seçilməsi müyyən bir qurban tələb edir. 1 və 3-cü hallarda daha az yeməkə o öz yaşayış seviyyəsini azaltmalıdır. 2-ci halda isə öz istirahət vaxtını azaltmalıdır. Qisasi: o ya komarını börkitməli, ya da çox işləməlidir. Lakin bu qurban kotan istifadə edildikdə müükafatlandıracaqdır. Gündə 12 saat işləmək ə. 4 akrıq sahəni şumlaya biləcək, bəsliklə onun yaşayış seviyyəsi iki dəfə artır.

Bu misalın başqa bir tərəfi da vardır. Əgər torpağınbecərlilmək üçün alverişsiz olması nəticəsində fermərimiz 2 akrıq sahəni 16 saatda şumlamał olsayıdı, o zaman kotan əldə etmək onun üçün dəha çotin olardı. Bu halda o, xərcinin yaşayış seviyyəsindən aşağı düşməməsi üçün diqqətlə olmalıdır. Bununla yanaşı, onun kotan düzəltmək üçün gündəlik dəha az vaxtı qalacaqdır. Başqa sözə, "torpaq na qədər məhsuldar olarsa, galırı artırmaq onun üçün bir o qədər asan olar. İqtisadiyyatda "pul pulu gətirər" deyimi hər zaman özünü doğruldur. Bəsliklə, yaşayış seviyyəsi aşağı olan ölkələr üçün bu seviyyəni qaldıran kapitalın əldə edilməsi çox böyük çətinlik doğurur və buna görə də kasib ölkələrə hər hansı bir kömək çox uyğunlaşdırır.


Təbiidir ki, bizim fermər kotanı düzəltmək üçün və xəl sərf etməlidir. Onun kapital lavazimatı 4 hektarı şumlamağa imkan verdiçə, biz onun "seviyyəsini qoruduguñu" söyləvə bilərik. Bu avadanlıq dəha çox sahəni şumlamağa imkan verəcək şəkildə attrıllarsa və ya dəha effektiv formada evəz olunarsa, kapital "toplantır". Bunun "edilmişdiyi yerdə (mühərrihə dövründə olduğu kimi) kapital "azalır" və ya "düşür".

Praktikada eyni insanların həm istehsalçı malları, həm də kapital istehsalı üçün bu qədər çox vaxt ayırmalarına təsadüf edilmir. Bunun əvvəzində istehsal əmək qüvvəsinin bölünməsi prinsipinin istifadə edilməsi ilə təşkil olunur - bəzi insanlar istehlak malları, bəziləri isə kapital məhsulları sayısında ixtisaslaşır.

Bələliklə, əksar dövlətlərin investisiya və kapital istehsalı prosesini niyə dəstəklədiyi bizi aydın oldu. Investisiyaya yönəlmış istehsalın məhsuldarlığı azaldığı yerde gələcəkdə yaşayış səviyyəsi üçün çox böyük təhlükə yaranı bilər. Daha əhəmiyyətli, əksar olkaların əsasən kapital qılığının nticəsidir. Bunun üçün Rusiya, Çin, Hindistan və Kuba beşitlik planları çərçivəsində kapital inkişafını həyata keçirmək üçün cari xərclərini azaltmışlar.

## 21.2 FAİZ DƏRƏCƏSİ

İnvestisiya, yəni kapital və ehtiyatlara əlavə əsasən likvid kapitalın elda edilməsini nəzərdə tutur. Məraq kimi ifadə olunan faiz dərəcəsi isə bu likvid kapital üçün ödənilən qiymətdir. Burada biz müəyyən iş və ya sənayedə istifadəyə lazım olan likvid kapital üçün ödəniləcək faiz dərəcasının nə qədər olduğunu öyrənəcəyik. Biz iqtisadiyyatda faizin ümumi mözənnəsini nəyin müəyyən etdiyini müzakirə etməyəcəyik.



**Şəkil 21.2** Kapital tələbi və kapitalın maksimal illik məhsul galiri və faiz dərəcəsi

Likvid kapital tələbi kapitalın istehsalda istifadəsinin zəruri və olverişli olmasından irəli gəlir. Payızda toxum səpib yayda məhsul alan

fermer toxumdan kapitalın bir forması kimi istifadə edir. Eynilə istehsalçının da zavod və maşınlar formasında olan kapitala ehtiyacı var, çünki yeterince tələb mövcud olduğunda istehsalın bu üsulla aparılması dağucu başa gelir.

Ökinçinin koton düzəltmək qərarını araşdırarken, gördüyüümüz kimi, kapitalın toplanması yalnız cari xərclərin azaldılması ilə mümkünür. Bunu istehsalçı özü edə bilər. Fermer öz toxumunu evvəlki ilin məhsulundan alda edə bilər; istehsalçı evvəlki illerin bəlkə də daha kiçik biznesin golfrini ehtiyatla toplamaqla kapital yığa bilər. Lakin buna baxmayaraq, bu cür xərci özü ödəmək istəmir və ya ödəyə bilmirsə, bu zaman o, başqa insanların tərəfindən bu şəkildə qorunmuş, məhsul satıldıqda pulunu qaytarmaq şartılı, istehsal üçün lazımlı olan ehtiyatlı borc ala bilər. Fərəz edək ki, fermerin hesablamalarına görə, o, inəyi 200 £ xərc çəkməkla öz golfrini artırıb bilər. Həmçinin fərəz edək ki, onun fikrinə, 8 il sonra inək süd verməyi dayandırırdıqda o, inəyi otlik üçün 200 £-o sata biləcək. Təsəvvür edək ki, golfrı ırhamı (artıq süd dəha az əmək sarf olunması və yemləmə qiymətlərindən qazanc) ilə 80 £ həcmindədir. Buna görə o, ödəyəcəyi faizin 80 £-dən yuxarı olmadığı təqdirdə, yəni 40 %-dan artıq olmayıraq inək almaq üçün borc istəyir. Digər inəyi aldıqda galira 76 £, üçüncü inək üçün 72 £ və s. əlavə edilə bilər. Bunun üçün fermerin hər yeni inək aldıqda elda edəcəyi qazanc arumının ayrısimini çəkmək mümkündür. Bütün inəklerin qazancı əlavə edəcək, lakin fermerin tələbini onun istifadəsindən əldə etməyi planlaşdırıldığı pul qazancına görə müəyyən etməlidir. Onun planları çox əhəmiyyətli olduğundan gölösəkdə bu mövzuya qayıdadıq.

Bələliklə, şəkil 21.2-də faiz dərəcası OR olduğunu, fermer 8 inək almaq üçün kapital borc alacaq. Mözənnə OR -e düşərcə, 11 inək almaq üçün kifayət qədər kapital olacaq. Bir cəhət xüsusi ilə qeyd olunmalıdır: istehsal nəzərdə tutulduğundan fermer kapitala olan tələbini onun istifadəsindən əldə etməyi planlaşdırıldığı pul qazancına görə müəyyən etməlidir. Onun planları çox əhəmiyyətli olduğundan gölösəkdə bu mövzuya qayıdadıq.

Sənayedə olan bütün şirkətlərin likvid kapital tələbi toplamının əyrisi, kapital loyazimati ilə istehsal olunan malların qiymətinin aşağı düşməsi ehtimalı da nəzərə alınmaqla, sənayenin tələb ayrısimini əmələ getirir.

Likvid fondların bir məqsəd üçün istifadə edilməsi yalnız alternativ istifadələrin qarşısını almaqla olar. O biri istifadələrə nisbatən bu miqdardan nə qədər ödenilməsi aşağıdakılardan asılıdır:

(1) Borc verənin bu işin nə dərəcədə təhlükəli olması haqqında qərarından;

(2) Borcun qaytarılma müddəti. İnsanlar qısamüddəti borc verməyə istənilək verirlər;

(3) Kapital digər işlarda istifadə olunduqda məhsula tələbin elastikiyi.

Lakin ümumiyyətlə götürüldükdə, nə qədər çox likvid kapitalı alda edilməsi gözlənilirsa, təklif olunan faiz dərəcəsi də o qədər yüksək olur. Ona görə də burada təklif səyri artarırdır. Deməli, faiz dərəcəsi tələb və təklif ayrlarının bir-birinə nisbatən vəziyyətlərindən asılıdır.

Bir daha qeyd etməliyik ki, bu, faiz dərəcəsinin müəyyən ediləsinin yalnız bir qismını izah edir. Burada, məsələn, 10 milyon £-in likvid kapital üçün nəyə görə 6 % və ya 14 % deyil. 10 % verilməsi izah olunmur. Bu, faiz dərəcəlerinin ümumi səviyyəsindən asılıdır. Bu göstəricinin nəyə əsasən müəyyən edildiyini bilmək üçün biz pul və dövlət siyasetinin təbiətini tədqiq etməliyik.

### FƏSLİN QISA MƏZMUNU

- Əsas kapital müəyyən vaxt müddətində mövcud olan ehtiyatdır. İqtisadçıya görə fabriklor və maşınlar misalında əsas kapital gələcək məhsul istehsalına yardım göstərmək məqsədi ilə insanların yaratdığı sərvətdir.
- Cari istehlakın təmin edilməsində vacib itki hesab edilən əsas kapitalın alternativ dəyəri mövcuddur.
- Əsas kapitala olan tələb marjinal gəlirli məhsuldan asılı olacaqdır (əsas kapital vahidində mənfəətə əlavə).
- Likvid (pula çevrilə bilən) kapital üzrə kredit xərcləri faiz dərəcəsidir və əmanətçi MPR-in faiz dərəcəsinə bərabər olacağı həddə qədər borc alacaqdır.
- MPR-in faiz dərəcəsindən çox olduğu yerdə əsas kapitalın bütün vahidlərindən əmanətçi mənfəətə əldə edir.

### XÜLASƏ SUALLARI

- Nə üçün əsas kapitalın toplanması mövcud cəmiyyət üçün çətinlik törətməlidir?
- Faiz dərəcəsinin determinantlarını müəyyən edin.
- Fabrik sahibkarının borc puldan istifadə edərək neçə istehsal maşını alacağına qərar verməsini müəyyən edin.

**Əlavə məlumatlar üçün tərəfdən Internet sahifəsinə baş çəkin**



## TORPAQ VƏ RENTA

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilə tanışlıqdan sonra siz:

- iqtisadi rentanın (sahibinin fealiyyəti tələb olunmadan kapital, əmlak və torpaqdan alınan gəlir) torpaqdan qazanılan izafə mənasını izah edə;
- iqtisadi rentanın istehsal faktoru nöticəsində qazanılan determinantlarını təhlil edə;
- "kvazi-renta" terminini təhlil edə biləcəksiniz.

### 22.1 "TORPAQ" VƏ "RENTA" ÜMUMİ TERMİNLƏR KİMİ


#### Torpaq və rentanın gündəlik mənası

Iqtisadçı üçün *torpaq* və *renta* terminləri xüsusi mənə kəsb edir. Onları hər biri gündəlik həyatda müxtəlif mənalar daşıya bilər. Belə ki, məsələn, mən fərra üçün torpaq alıramsa, yaqın ki, buraya tikililər, hasarlar, su və drenaj sistemləri daxil olacaq ki, bunları da hamisə kapitaldır. Eynilə mən də torpaqdan başqa, məsələn, ev, televizor, tikinti lavazimatı və s. icarəyə götürü bilerəm. Bu mənada renta, sadəcə, hər hansı bir şeyin istifadəsi üçün vaxtaşırı ödəmə deməkdir. Bu, kommersiya rentası kimi ifadə oluna bilər. Lakin əksəriyyət etibarilə renta torpaq sahəsinin istifadəsi üçün ödənməlidir və *torpaq* və *renta* onların xüsusi iqtisadi mənasında işlətməmişdən onca biz torpaq sahibinə na qədər renta ödənilməsini nayin müəyyənleşdiriyini soruştırmayıq.

#### Fərdi istifadə üçün torpaq rentası

Torpağa tələb digər faktorlar kimi eməkla gələn tələbdür və buna görə də öz maksimal illik gəlir məhsuldarlığından asıldır. Əyri soldan-

saga əsasən ona görə düşməkdədir ki, torpaq məhsuldarlığı artıraq məhsulun qiyməti düşür. Təklif baxımından torpaq da əmək qüvvəsi kimi məxfitləşmə möqsədlərlə istifadə oluna bilər – ev və ya zavod işkintisi, buğda və ya arpa yetişdirmək, mal-qara və ya qoyun saxlamaq və s. üçün. Verilən torpaq sahəsi on səməralı iş üçün istifadə olunacaq. Əgər, məsələn, qaramalın qiyməti artarsa, bugdanının işi düşərsə, torpağın bir qismi tarladan otaq yerinə çevriləcək. Qaramalın qiyməti artmaqda davam edərsə, daha çox torpaq sahəsi otaqga çevrilə bilər və s. Beləliklə, biz fərdi istifadədə olan torpaq üçün təklif əyrilərinin kosiməsi ödənilən renta məbləğini verəcək (şəkil 21.1).



Şəkil 21.1 Torpaq sahəsinin icarəsinin müəyyən edilməsi

### 22.2 İQTİSADI RENTA – TORPAQ VƏ RENTAYA İQTİSADÇININ BAXIŞI

#### Torpaq və renta haqqında Ricardonun fikri

Müsəir iqtisadçıların *torpaq* və *renta* terminlərinə verdikləri xüsusi mənəni izah etmək üçün biz XIX əsrin klassik iqtisadçısı Ricardonun fikirlərini öyrənməliyik. O, müəyyən məqsəd üçün lazım olan torpaq rentası deyil, ümumiyətdə torpaq rentası ilə məşğul olmuşdur. Bündən başqa, 4-cü fəsilde olduğu kimi, biz torpağı "təbiət cəhiyatları" ki ni tərif etmişdik (bununla da insan tərəfindən kapital qoyulması vasitəsilə dəyişiklik istisna edilir), Ricardonun vurguladığı *torpağın işli və dağıldılmaz* gücündür. O göstərmmişdir ki, bu cəhatdən torpaq təbiət tərəfindən bəxş edilib, onun total təklifi bir dəfə və hamı üçün baş vermişdir.

O söylərir ki, torpaq bu baxımdan digər istehsal amilları olan kapital və əmək qüvvəsindən fərqlənir. Kapitalın qiyməti artıqdə insanlar cari

xərclərini azaltmağa məcbur ola bilər; kapital təklifi artacaq. Eynilə də əməkhaqqı artırıb uşaqların təhsil alması və öncə çökməsi üçün təkan verəcək. Digər tərəfdən, kapital və əməyin qiyməti düşərsə, təklif azalacaq. Həç bir qiymət təklifi olmazsa, həç bir təklif də olmayıcaq. Deməli, kapital və əməyin hər ikisinin təklif qiyməti vardır.

### Müasir iqtisadi nəzəriyyədə torpaq və renta

Ricardonun tekəbbürlü mühəhizləri üzərində çox dayanmağa cəhətic yoxdur. Birinciisi, torpaq təklifinin yalnız qısa zamanda edilməsi mübahisəli mösələdir; uzun müddət orzında fermər texnikası və nəqliyyatın inkişafına yardım ilə iqtisadi istifadə üçün yararlı torpağın mədənlərin artırmaq mümkündür. Göründüyü kimi, bu baxımdan torpaq və onun kimi uzun müddət orzindo artırıla bilən digər istehsal amilləri arasında çox az fərqli var. Qısa zamanda, ay və il olursa-olsun müəyyən zamandan sonra hamusının total təklifi tomin edilir. İkincisi, torpağın digər istehsal amilləri kimi alternativ istifadə imkanı vardır. O, müxtəlif bitkilərin akılmazı və ya müxtəlif tikişlərin üçün istifadə oluna bilər. Onu bir tərzdə istifadə etməyin qiyməti başqa bir məqsəd üçün istifadə edilərkən eldə ediləcək qazanc qədərdir. Beləliklə, hər hansı bir məqsədə onu eldə etmək üçün istehsalçı onun on yaxşı alternativ istifadasından əldə edilən gəlirə müvafiq məbləğ ədəməlidir. İqtisadçıları maraqlandırıran da torpağın bu şəkildə müxtəlif məqsədlərlə istifadə edilməsi imkamlarının mövcudluğudur.


### Qarışiq istehsal vasitələrinin gəlirlərinin təbliği

Lakin Ricardo mühüm həqiqəti üzə çıxarmışdı ki, təklifi təmin olunmuş, yəni təklifi tamamilə sabit olan istehsal vasitəsi qiymət dəyişməsindən asılı olaraq dəyişəcək. Biz bunu daha aydın olmaq üçün aşağıdakı sade misallə izah edə bilsərik.

Fərqli edək ki, (a) yalnız kartof yetişdirilə bilən torpaq sahəsi var; (b) kartof yetişdirilməsi üçün yalnız əmək və torpağın olması kifayətdir; (c) kartof yetişdirilməsi üçün lazım olan əmək təklifi işçi qüvvəsinin yalnız kiçik hissəsini təşkil etdiyiindən kifayət qədər elastikidir. Bu torpaq sahəsinin gəliri yalnız kartofun qiymətindən asıldır. Bu, şəkil 21.2-dən görünür.

Əməyin illik marginal-gəliri məhsulu QN ayısı ilə göstərildikdə, OM işçilərin sayı, OP işa əməkhaqqının məbləğidir. OMNP və torpaq sahəsinin gəliri PNQ-dir. İndi kartofun məhsulu artır. Şəkil 21.2-də QN, OM<sub>1</sub> insanlar arlıq OM<sub>1</sub>N<sub>1</sub>P-ni əməkhaqqı ilə işlədirlər (hər işçi eyni ƏP əməkhaqqını alır, çünki bu əmək tipinin təklifi çox elastikidir)

Lakin verilən torpaq sahəsinin galiri RN<sub>1</sub>Q<sub>1</sub>-ə qədər yüksəldilmişdir. Kartofun qiyməti cüçürsə bunun əksi baş verəcək.



Şəkil 21.2. Məhsulun qiymətinin dəyişməsinin torpaq icarəsinə təsiri

Yuxarıda sədə analizdən hansı nöticəni çıxara bilərik? Birinciisi, torpaq sahəsi yalnız kartof yetişdiriyi üçün bu məhsul ümum həcm əməkhaqqı möbəlogunu ödəməyə kifayət edənə qədər yetişdiriləcək. Digər sözə, qiymətlər aşağı olduqda QPN-ə qədər birdəfəhlək vergi məhsətdərlərə təsir etmədən ödənilə bilər. Bu, an çox yazılmış torpaq vergisinin asasıdır. İkincisi, yuxarıda analiz etdiyimiz kimi, torpaq gəliri iqtisadi baxımdan renta – sadəcə olavadır. Tərifə əsasən, bu onun üçün artırılsın ki, bizim torpaq sahəmiz yalnız bir məqsəd – kartof yetişdirmək üçün yararlı idi. Bu torpaq satış və renta üçün təklif edildikdə qiymət təklifi təsir etmir, sadəcə ona görə ki, həç kün onu başqa məqsədə istifadə edə bilməz. Qısaca, onun həç bir imkanı və ya dəyişmə qiyməti yoxdur.


### Iqtisadi renta

Torpağın dəyişməz təbiətdən irəli gələn rentanın əlavə olması principinin daha geniş tətbiqi vardır. İqtisadçılar Ricardonun torpaq konsepsiyasını bu və ya digər şəkildə təklifi sabit olan amillərin on simvolik oları kimi qəbul etmişlər. Bu cür amillərin gəlirini, idəton iqtisadi renta və varımrenta adı altında müzakirə edirlər.

Iqtisadi renta – hər hansı bir istehsal vasitəsinin öz təklif qiymətindən artıq və əlavə qazancını göstərir. Başqa sözlə deşək, öz transfer, yəni digər gəlirlə istifadəsi ilə əldə edilən, qazancından əlavə hər hansı bir qalıqdır. Bu, indi izah ediləcək.

İstehsal vasitəsilə nisbatda, faktiki, mənşəet norması öz xidmətlərinin satılması müddətində qiymət sayılır. Tütaq ki, suvaqcının mənşəeti onun eməkhaqqıdır, məsələn, həftəlik 90 £-dir. Bəs onun imkan dəyəri nə qədərdir? Sadəcə, indiki istifadəsinə qorumaq üçün kifayət edən məbləğ, yani on yaxşı alternativ istifadənin qarşısını almağa kifayət edən məbləğdir. Məsələn, götürək bizim suvaqcını. Bəlkə də onun növbəti işi qazancı həftədə 45 £ olan hər hansı bir maaşa göstərməyə hazırlıdır.

Lakin ikinci suvaqcı həm də yaxşı bənnalığı bacara bilər və bu şəkildə 60 £ eməkhaqqı alaraq razı qala bilər. Beləliklə, suvaqcının sənaye üçün təklifli əyrisi "imkan qiyməti"nin ayrisıdır.



**Şəkil 21.3. İqtisadi renta**

İndi bizi şəkil 21.3-ə tələb əyrisini da əlavə etsək, OM – suvaqcıların işlədiyi sonayedəki eməkhaqqı dərəcəsinin 90 £ olduğunu aldə edirik. Lakin bu eməkhaqqı dərəcəsinə bütün suvaqcılar alır, yani birinci suvaqcı 45 £, ikincisi 30 £ və s. Suyaqcıların aldığı ümumi iqtisadi renta ştrixlənmiş sahə ilə göstərilmişdir.

### İqtisadi rentanın məbləğini nə müyyəyen edir?

Hər hansı bir istehsal vasitəsinin iqtisadi rentasının hacmi onun təklifinin elastikiyyi və necə müyyəyen edilməsindən asılıdır.

#### (1) Təklifin elastikiyyi

Təklifin elastikiyyi aldə olan zaman müddəti və bəzən uzun müddət aradan qaldırıla bilinməyən hərəkətsizliklə müyyəyen olunur. Bunların hər ikisi iqtisadi rentaya təsir edir. Təsəvvür edək ki, qısa zaman üçün

suvaqcıların təklifi sabitdir. Burada onların başqa işə keçmələri və ya başqalarının bu işə daxil olmaları üçün vaxt məhduddur. Qisasi, onlar üçün alternativ iş yoxdur – onlar ya suvaqcı kimi işləməli və ya heç işləməlməlidirlər. Beləliklə, onların qazanclarının hamisi iqtisadi rentadır (şəkil 21.3 a).

Lakin uzun müddət ərzində digər işçilər suvaqcı sənətinə yiyələnə bilərlər və yaxud suvaqcılar başqa işə keçə bilərlər. Suvaqcıların öz yerində qalmaları üçün yətərinə imkan dəyərinə ödəməlməlidir. Beləliklə, biz uzunmüddətli suvaqcı təklifi ayrisi aldə edirik və iqtisadi renta daha azdır (şəkil 21.3 b).



**Şəkil 21.3 İqtisadi renta və təklifin elastikiyyi**

Suyaqcı təklifi kifayət qədər olarsa, iqtisadi renta yoxa çıxacaq (şəkil 21.3 c). Beləliklə, iqtisadi renta sənaye üçün kifayət eməyən təklif əyrisindən asılıdır.

Bəzən müxtəlif istifadələr və ya peşələrin sabitlik dərəcəsi qeyri-müttəqim müddət ərzində dəyişməz qəhr. Londonun City hissəsindəki ofisler üçün tikinti yeri onların alternativ istifadəsi zamanı aldə edilə biləcək qazanclar müqayisədilərək şəkildə daha çox renta qazanır. Sadəcə ona görə ki, bəzən sahələrin təklifi çox məhduddur, ofis yerləri üçün rəqabət bəyərlərin rentasını evlərin vərə biləcəyindən daha çox yüksək səyahət qaldırılmışdır. Beləliklə, onların qazanclarının böyük hissəsi iqtisadi rentadır.

Bəzən bizi *gəlibliyət rentasına* müraciət edirik. Öksər müğənnilər, kinoulduzlar, vəkil və cərrahların istədiyi var ki, hərəksi öz sahəsində yeganədir, nadirdir və digərləri öyrənməklə bu istədiyi aldə edə bilməzlər. Buna görə də onlar demək olar ki, hüdüvlükde iqtisadi rentadır.

#### (2) İstifadətmanın tərif və s.

Əgər istehsal vasitəmizin, yəni ümumiyyətlə torpağın geniş tərifini qəbul etsək, fərqli yənənə onun istifadə edilməsi və ya istifadəsiz

qalmasındadır və beləliklə, onun bütün qazancı ictisadi rentadır. Ricardonun da fikri bu idi.

Lakin biz tərifimizi bir qədər dəralsaq, yəni torpaq müəyyən məqsəd üçün nəzərdə tutularsa (məsələn, bugda yetişdirilməsi), imkan dəyəri daha yüksək olacaq (tutaq ki, arpa yetişdirilməsinə nisbatən) və iqtisadi renta daşı az olacaq.

Buna uyğun olaraq, iqtisadi renta şirkət və ya sənaye nöqtəyinə nəzərindən baxılmasından asılı olaraq müxtalif olacaqdır. Sənayenin sabit təklif əyrisinin olması şübhə doğurur, hənum üçün onun işlə təmin etdiyi amillər ədəmələrdə iqtisadi renta elementi olacaqdır. Lakin güclü rəqəbatda, şirkət təklifinin elastikiyyi çox olacaqdır. Bu halda o, bütün amillərlə transfer qiyməti ödəyəcək. Beləliklə, burada iqtisadi renta yoxdur.

#### **Yarımrenta**

Sabit istehsal vasitələri, xüsusən də kapital ləvazimatı üçün onları alda etmək məqsədi ilə şirkətin nə qədər pidi ödəyəcəyi zaman müddətini görə dəyişəcəkdir.

Tərifə əsasən qısa müddət üçün kapital təklifi sabittir. Transfer qiyməti yoxdur. Kapital nə qədərsə artırıla, nə də mövcud ləvazimat məhv edilə bilməz. Gördüyümüz kimi, iş adamı kapital ümumi gəlirləri, müxtalif amilləri ödəyənə qədər isladəcək. Dəyişən qiymətlərdən alda edilən hər hansı bir qazanc sabit amillərin qiymətinə yaradı edən əlavə təbiətlidir. Bu qazığın hacmi məhsulun satış qiymətindən asılıdır.

Bu, şəkil 1.41-a baxdıqda dərhəl görünür. Toyuq himləri üçün təshəbat artısaydı, qiymətlər, tutaq ki, 60 £-ə qədər artacaqdır və istehsal qiymətin maksimal dəyəri, yəni 100 vahidə bərabər olana qədər genişləndəcək. İstehsalın belə artmış qiyməti ümumi qiymət artımına, yəni 510 £-ə bərabər olacaqdır. Lakin ümumi gelir 1950 £-ə qədər artacaq və beləliklə, sabit faktorlar əlavə gelir – 1.440 £-ə bərabər *qeyri-təhiti* gelir artımı qazanacaq.

Lakin zaman baxımdan biz "uzun müddət hərəkət edirik". Məhsul yüksək qiymətlərlə satılacaqsa, kapital qazancı yüksək olacaq və bu, iş adamlarının əlavə ləvazimat istehsal etməyə və yerləşdirməyə məcbur edəcək. Məhsulun qiyməti aşağı olarsa, mövcud kapital ya başqa istifadə sahəsinə yönəldiləcək, ya da stradan çıxıqdan sonra dəyişdirilməyecek. Bunun üçün uzun zaman müddətində sabit amillərin qazancı onların transfer dəyərinə bərabər olan sağlam rəqəbatdır. Burada iqtisadi renta istisna edilir.

Bu və ya digər dərəcədə uzunmüddətli və zamanla yoxlu çıxan iqtisadi rentalar təqdim etmək üçün iqtisadçılar çox zaman ikincisini *yarımrenta* adlandırırlar. Bu, sözün əsl mənasında renta deyil, çünki bu cür istehsal vasitələri tərəfindən alda edilən yüksək qazanc onların təklifində artıma getirir, bu da öz növbəsində onların qazandıqları iqtisadi rentamı məhv edir. Əsl renta yalnız sabit təklifi olan amillərə aiddir, hətta onların qazancları yüksək olsa da, oxşar faktorlar amelə gəlir və buna görə də iqtisadi renta mövcuddur.

## **FƏSLİN QISA MƏZMUNU**

- Təklifdə sabit olan faktorun gəliri birbaşa onunla istehsal edilən məhsulun qiymətindəki müxtəlifliklərlə fərqlənəcəkdir.
- İqtisadi renta hər hansı faktorun onun təklif qiymətindən yüksəri olan gəliri və ya transfer gələridir (alternativ istifadə nticəsində qazanılan gəlir).
- Hər hansı faktorun iqtisadi rentasının həcmi həmin faktora olan tələb və faktorun təklifinin elastikliyi və adı çəkilən faktorun geniş və ya məhdud mənada anlaşılması əsasında müəyyən edilir.
- Kvazi-renta qısa müddədə qazanılan, lakin eyni zamanda uzunmüddətli fəaliyyətdən kənarlaşdırılan müvəqqəti iqtisadi rentadır.

## **XÜLASƏ SUALLARI**

- Yüksək qazanc əldə edən futbolçunun və ya məşhurun qazanclarının təhlil edilməsində diaqramdan istifadə et.
- Nə üçün London şəhərində torpağın qiyməti yüksəkdir?
- Bugdanın qiymətinin qalxması ilə bugda becərən torpağın gəlirinin dəyişməsini göstərin.
- Evlərin qiyməti qalxdıqca tikinti sahəsinin qiymətinin qalxmasının səhəbini izah edin.

**Əlavə məlumatlar üçün tərafdaşın Internet sahifəsinə baş çəkin**

## **SAHİBKARLIQ VƏ MƏNFƏƏT**

### **TƏDRİSİN MƏQSƏDLƏRİ**

Bu fəsilə tanışlıqdan sonra siz:

- sahibkarın funksiyasını və firmalarda riskin təbiətini izah edə;
- mənfəətin müxtəlif manalarını göstərə;
- mənfəət və itkilərin bazar iqtisadiyyatında dinamizm yaratdığı izah edə bilərsiniz.

## **23.1 SAHİBKARLIQ**

### **Sahibkarlıq və risketmənin oxşarlığı**

Istehsalın olması üçün torpaq, əmək (xammal da daxil olmaqla) və kapital bir araya gətirilib işlədilməlidir. Bu vəzifəni öhdəsinə götürən şəxs *sahibkar* adlanır. Lakin terminin daha dar tərifinə və ilməsi iqtisadi analiz üçün daha faydalı olar.

Sahibkarlıq funksiyası 2 hissəyə bölünə bilər. Birincisi koordinasiya vəzifəsidir - istehsal amillərinin bir yərə cəmləşdirilərək işlədiləsi. İkinci, burada gələcəkdə qeyri-müəyyən bir zamana qədər satılmayacaq məhsulların istehsali üçün amillərin alınması və işlətmin ediləsi riskinin qəbul edilməsidir, onlar satıldığıda isə qazanc maya dəyərini ödəməyə bilər.

Praktikada koordinasiya və riski ayırd etmək hər zaman asan olmur. Məsələn, fermer yalnız fermanın saxlanılması və idarə edilməsi ilə deyil, həmçinin nə istehsal edilmişsi qərarının riskini qəbul edir. Digər tərəfdən, səhmdar cəmiyyətində koordinasiya işi müzəddə çətşəf, osas rolu sədr və ya icraçı direktörün oynadığı direktorlar şurasına təvalüd edilir. Hətta *British Rail* (Britaniya Dəmir Yolları) kimi ictimai korporasiyada mənecər vardır. Səhmdar cəmiyyətində biznesin riskini adı səhmdarlar, ictimai qurumda isə sadə vergi ödəyənlər daşıyır. Lakin nə səhmdarlar, nə də vergi verenlər biznesin idarə olunmasına, cüzi təsir istisna olunmaqla, iştirak edirlər.

Buna görə koordinasiya funksiyası sabit əməkhaqqı olan muzdlu menecer tərəfindən yerinə yetirilə bilər. Bu baxımdan menecment sadəcə olaraq müstəsna dörcədə yüksək bacanq tələb edən əmək formasıdır. Bizim onu bu şəkildə qəbul etməyimiz uyğundur.

Bu o deməkdir ki, biz sahibkarlıq konsepsiyasını yalnız sahibkarlıqla əlaqədar olan biznesin riskini əhatə edəcək şəkildə yaratmalyıq.

### Riskin təbiəti

İş adamı hər zaman yanğın, işçilərin zədələnməsi, oğurluq və s. kimi risklərlə üzülsə bilər. Lakin risk hesabına bilər. Məsələn, bir riyaziyyatçı bir il ərzində binanın yanğına maruz qalma ehtimalını hesablaya bilər. O, hansı binanın yanğın nticəsində mövhib olacağını deyə bilməsə də, ortalamə olaraq bu yolla on min binadan birinin dağılaşacağını bilər. Buna görə belə risklərə qarşı siyortalanmaq mümkün kündür. Bu yolla onlar normal xörclə başa gelir və iş adamı mümkün riski azaltmış olur.

Lakin inüyyəyen risklərin hesablanması mümkün deyildir – onlar ortalamə qanumuna təbə edilmişlər. Məsələn, heç kim gələn yay Britaniyada nə qədər soyuq iki satılacağı qabaqcədan deyə bilməz. Bu, hava şəraitindən asılı olacaq. Eynilə də düşünlü bilər ki, dördüncü qadın ayaqqabısı dabanları göləcək altı ayda dəbdə olacaq. Lakin yeno də burada bunun belə olmayaçağı ehtimalı var. Tələbin hesablaşdırıldından fərqli olması riski riyazi ehtimallarla hesabına bilməz. Bunun üçün də belə risklərə qarşı siyortalanmaq mümkün deyil. Bu risk tələbi qeyri-stabil olan məallərin istehsalı ilə məşğul olan adamlar tərəfindən qəbul edilməlidir.

Sığortalanmayan risklər dinamik iqtisadiyyata esaslanır. Müasir istehsal metodları zaman tələb edir. İş adamı istehsal amillərini birləşdirirsa, bu inam əvvəlcədən məhsulu tələbatı düzgün qiymətləndirməsinə inam deməkdir. Lakin tələb heç vaxt stabil ola bilməz. İnsanlar seçim haqqına malikdirlər və onların zövqləri dəyişə bilər. Tələbə təsir edən amillərin əksəriyyəti hətta qısa zaman ərzində dəyişə bilər. Bu, təklif baxımdan da belədir. Texniki yerində durmur. rəqib tərəfindən keşf edilmiş yenisi metodlar sahibkarın məhsulu bazara çıxarıra qədər rəqibin daha ucuz və ya daha keyfiyyətli məhsulu tərəfindən könar edilməsi deməkdir.

Beləliklə, hər zaman bir qədər qeyri-müyyənlik vardır ki, bu da riskin mövcudluğuna səbəb olur. Bu risk nəyin istehsalı ediləcəyini öz

pulları ilə dəstekleyənlərin üzərinə düşür. Buna görə də asl sahibkarlar qeyri-müyyənlik riskini qəbul edənlərdir.

### 23.2 MƏNFƏƏT

#### Mənfaatın təbiətinə görə digər mükafatlardan fərqi

Qeyri-müyyənlikdə iş görməyin mükafatı *mənfdətdir*. Lakin mənfdət digər istehsal amillərinin qazanclarından fərqlənir. Birincisi, mənfdət mənfi ola bilər. Əməkhaqqı, renta və faiz işə qəbul zamanı bağlanmış müqavilənin bir hissəsi kimi ödənilirsa, mənfaatın göləcəkdə əldə ediləcəyi gözlənilir. O da yalnız tələbin az və ya çox dörcədə düzgün qiymətləndirilməsi zamanı, sahibkarlar çox nikbin olduqda baş verir. Ikincisi, mənfdət digər mükafatlardan daha çox dəyişir. Digərləri sabit olduğu zaman, canlanma və enişlərin təsirində dərhal hiss edən mənfaatdır. Belə ki, canlanma baş verdiğə, mənfdət əməkhaqqı, faiz və rentadan daha tez artır. Enmə baş verdiğədə işə onlar daha geç azalır. Üçüncüüsü, müqavilə ilə sabit ödəmə olan əməkhaqqı, faiz və rentadan fərqli olaraq, mənfaat sadəcə əlavədir. Onun həcmi on qeyri-müyyəndir, çünki bu məhsulun göləcəkdə necə satılacağından asıldır.

#### Mənfaat termininin mənfaat fərqləri

Biz mənfdət termininin 4 müxtəlif mənasını ayırmak üçün diqqətlə olmalıdır.

##### (1) Gündəlik işlədilən mənada mənfaat

Mühəsib üçün mənfdət, sadəcə olaraq, ümumi galirlə ümumi xərə arasındakı fərq deməkdir (11-ci fəsilin əvvəlinə bax). Lakin iqtisadiyi qiyməti öncəki alternativlər baxımından müyyən etdiyindən mühəsibin mənfdət haqqındaki fikrə aşağıdakılardan əlavə edərdi: birincisi, sahibkarın bu kapitaldan əldə edəcəyi mənfaatın istenilən yerdə istifadə edilməsi, ikincisi, sahibkarın alternativ biznes sahəsindəki işçi qüvvəsinin dəyərinin nəzərə alınması.

##### (2) Sağlam rəqəbat şəraitində normal mənfaat

Dinamik iqtisadiyyatda qeyri-müyyənliyi aradan qaldırmak mümkün olmadığından insanların bu qeyri-müyyənliyin məsuliyətini qəbul etməsi üçün galır olmalıdır. Bu, hətta uzun müddət ərzində doğrudur. Beləliklə, sahibkarlıqə olan tələb və təklifi bərabərleşdirən

*qiymət – mənfiətin məzənnəsi* olmalıdır. Sağlam rəqabət şəraitində, uzun müddət orzında mənfiətdən rentanın hər hansı bir elementi yoxa çıxır. Beləliklə, *biz normal mənfiət* – yəni qeyri-müəyyənlilikin təklifi mümkün olduqda ödənməsi lazımlı ola biləcək olur.

İki modifikasiya qeyd olunmalıdır. Birincisi, qeyri-müəyyənlik dərəcəsinə görə sənaye sahibləri fərqlənir. Məsələn, dəb və əsullar tez dəyişən yerlərdə qeyri-müəyyənlik daha çoxdur. Bu belə sənayelərdə normal mənfiətin hər hansı bir səviyyəsində sahibkarlığın təklifi azalmasına sabəb ola bilər və beləliklə, onlar üçün normal mənfiət daha yüksək olmalıdır. Ikincisi, uzun müddət arzında mənfiətdən renta elementinin yoxa çıxmazı sahibkarların bərabər bacarıqda olmalarını nəzərdə tutur. Praktikada bu belə deyil. Belə ki, hər zaman, hətta uzun müddət arzında belə bacarıq rentası *supernormal mənfiət* qazanan sahibkarlar olacaq.

#### (3) *Qeyri-normal və ya supernormal mənfiət*

Sağlam rəqabət şəraitində sahibkar digər sahibkarların onunla rəqabətə gira bilmədiyindən istifadə edərək bir müddət qeyri-normal mənfiət ola edə bilər. Müəyyən amillərin təklifi sabitdir. Belə ki, işçilər gec dəyişəndir və beləliklə, müəyyən sahədə peşəkar operatorlar tapmaq çətinliyi tərəfdə bilər. Daha əhəmiyyətli, maşınlarının istehsalı vaxt tələb edir və bu zaman həmin maşınları artıq sahib olan sahibkarlar qeyri-normal mənfiət qazanacaqlar. Buna görə belə mənfiət gerçəklilikdə qısa müddədə təklifi sabit olan amillərin golridir. Bir hərmdən onlar renta – yarımrenta təbiiətdir, çünki onlar sabit amillərin qazancıdır və uzun vaxt müddədində yoxa çıxırlar.

#### (4) *İnhisar mənfiəti*

İnhisarda rəqiblər aradan götürülmə bilər. Müəyyən faktorlar, məsləhət, almaz karxanaları, *now-how*, patent və müəllif hüquqları inhisarçıya məxsusdur. Hətta uzun zaman müddədində rəqiblər bu cür amilləri ola edə bilmirlər, buna görə də qeyri-normal mənfiətlər mövəned olur. Beləliklə, inhisarçının mənfiəti yarımrentadan iqtisadi rentaya dəha yaxındır.

### 23.3 ÖZƏL MÜLKİYYƏT İQTİSADIYYATINDA MƏNFIƏTİN ROLU

*Mənfiət* sözü tez-tez ittihəm kimi işlədir və yüksək mənfiət ola edən insanlar cəmiyyət tərəfindən rədd edilmiş sayılır. Adətən belə

münasibatlara bərəət qazandırınç az olur, çünki mənfiət özəl mülkiyyət iqisadiyyatının ayrılmaz bir hissəsidir və bu sistemi işlətmək üçün böyük əhəmiyyətə malikdir.

Lakin bizim yalnız sağlam rəqabət şəraitində eldə edilən mənfiəti müzakirə etdiyinizi vurgulamalıyıq. Bu şəraitdə uzun zaman müddədində qeyri-normal mənfiət aradan götürülür (fasıl 11-a bax). Yalnız qeyri-müəyyənlik şəraitində iş görməyin qarşılığı olan mənfiət qalır.

Başqa tərəfdən, inhisar mənfiəti hətta uzun müddətə belə mövəned olur. İstehsal sahəsinə daxil olma azad deyil; deməli, mənfiət rəqabətdən kənar qalır. Ola bilə ki, inhisar mənfiəti araşdırılmaları dəstekləyir və sənayenin inkişafına imkan verir. Lakin sünü qithğın yaradıldığı yerde bunnar, sadəcə, inhisarçı sahibkarlar tərəfindən istehlakçının hesabına qazandığı iqtisadi rentadır. Buna görə hökumət tədbirləri əksəriyyət etibarılı inhisar mənfiətlərini azaltmağa yönəldilir və biz irəlildə bu haqda artıq danışmayacağımız.

Sağlam rəqabət olan yerde mənfiətin funksiyaları aşağıdakı kimidir:

#### (1) *Normal mənfiətlər insantara qeyri-müəyyənlik riskini qəbul etməyi təlqin etmək üçün vacibdir.*

Dinamik iqtisadiyyatda qeyri-müəyyənlik qəafiləz olduğundan sənayenin sahibkarlarla təklifini təmin etmək üçün mükafat tələb olunur. Belə mənfiət olmadiqda heç bir istehsal olmaz. Beləliklə, bu ki, işçilərə ödənilən əməkhaqqı qədər vacib olan dəyərdir.

#### (2) *Qeyri-normal mənfiət sahibkarlara hənsi sənayelerin genişləndirilməsi, hənsilərinən azaldılması zərurətinə bildirilir*

Sahibkar istehlakçılar tərəfindən bayanılan mahsul istehsal etdikdə bu malın satışı qiymətlərinən və dolayısı ilə onun mənfiətində özünü bürüza verir. Nəticədə o, normal mənfiətdən yüksək və çox olan qeyri-normal mənfiət ola edir. Bu, istehlakçı istəyini qarşılamaq məqsədilə mahsuldarlığı artırmaq üçün istehsala daha çox amillərin cəlb edilməsinə işarədir.

Digər tərəfdən, sahibkar tələbi düzgün qiymətləndirməsə, itkiyə məruz qala bilər. İstehlakçılar bu mahsulu istəməliklərini göstərmişlərə, istehsal azaldılmalıdır.

**(3) Qeyri-normal mənfaət sahibkarları məhsulun istehsalını artırmağa səvg edir**

Mənfaət yarınız istchlakçının bu məhsuldan daha çox istədiyini bildirmir; onlar sahibkarın bu məhsulların istehsalına inanımlı artırır.

Fasil 11-dən də gördüyüümüz kimi, qeyri-normal mənfaətlər mövəud şirkətlərin həcminin artırması, digar sahibkarlarla işa sonayeqə daxil olması üçün təkən rolunu oynayır. Digor tərəfdən, itki baş verdiğdə şirkətlər istehsalı dayandırır, sonayeqə işa kiçilir. Beləliklə, özəl mülkiyyət iqtisadiyyatının idarə olunmasında itkilər də mənfaət qədər əhəmiyyətlidir.

**(4) Qeyri-normal mənfaət genişlənmə üçün mənbə yaratır**

Qeyri-normal mənfaətlər gələcəkdə genişlənmək üçün faktorlar tömən edə bilər.

İlkincə olaraq mənfaətlər yeni kapital əldə etmək üçün istifadə oluna biler və səhmdarlar yeni kapital istəyinə cavab verəcəklər. Eynilə də sonayeqə yeni şirkətlər daxil ola bilər, çünki investorlar mənfaət səviyyəsi nisbotən yüksək olan sonayeqə iş görmək istəyən şirkətin şəhəm və istiqrazlarını alacaq.

İkinciisi, mənfaət genişlənən şirkətlər, azalan sonayeqə nəzərən torpaq, iş qüvvəsi və kapital üçün daha yüksək mükafatlar təklif edə bilər. Bu şəkildə istehsal amilləri istehlakçının istəyinə görə hərəkət edir. Nəticə etibarilə sağlam rəqabət şəraitində mənfaət rəqabət nöticəsində yox olur.

**(5) Normadan artıq gəlir araştırma, innovasiya və tədqiqata həvəs yaratır**

Araşdırma (məsələn, yeni dərmanların) və innovasiya (məsələn, nəst üzrə) böyük müvəffəqiyyətsizlik riski daşıyır və nöticə etibarı ilə kapital sərfinə səbəb olur. Lakin müvəffəqiyyət firmalarda araşdırma məşğul olmuşluğa həvəs oyadarsa, xüsusilə də, yeni inkişafların bir müddət patentlərlə rəqiblərdən qorunması imkanı vardırsa, böyük galirlərin əldə edilməsi mümkünluğu ehtimal oluna bilər.

**(6) Mənfaət istehsalın ən effektiv şirkət tərəfindən aparılmasını tömən edir**

Sağlam rəqabət olan sonayeqə qiymətləri on aşağı olan şirkət ən çox mənfaət əldə edir. Onun istehsal genişləndirmək stimulu olacaq və

lazım olarsa, bunu etməkdən ötrü faktorlar üçün daha çox pul ödəməyə imkan tapa bilər. Effektivliyi daha az olan şirkətlər onun metodlarını təqdim etməlidir, oksa təqdirdə amilləri əldə saxlaya bilməz. Onların vəziyyətini bir az pişəşdirən odur ki, daha effektiv şirkətin artmış məhsuldarlığı məhsulun qiymətinin düşməsinə səbəb olacaq. Nəticədə effektiv olmayan şirkət mənfaətin manfi olduğunu, itkinin baş verdiyini görür.

Beləliklə, gördüyüümüz kimi, özəl mülkiyyət sisteminde əralıla mənfaətlər və ziyan qorxusu nəticəsində mümkündür. Şəxsi qazanc istəyinə ən yaxşı motiv olduğu müzakiro edilsə bilər. Lakin insan təbiəti olduğu kimidir və hələ də on effektivdir. Hər hansı bir dinamik iqtisadiyyatda bir müəyyənlik mövcuddur və buna görə də istehsalın əzəl müəssisə və ya dövlət tərəfindən təşkil olunmasından asılı olınayaraq mənfaət üçün imkan olmalıdır. Burada belə bir sual yaranır: heç bir şəxsi qazanc və ya itki olmadıqda mənfaəti artırmaq və ya zərərdən qorunmaq istəyi eynidirmi?

Qeyd edilməlidir ki, sağlam rəqabət şəraitində mənfaətlər özünü mahv edir. Bundan əlavə, azalma prosesində sonayeqə dən effektiv olur.

Bunun üçün mənfaəti qeyri-əxlaqi bir şey kimi qiymətləndirmək düzgün deyil. İstisna təşkil edən, yoxa çıxmayan və istehlakçı istəyini nəzərə alan bütün amillərin istehsalını motivləşdirməyən inhişar mənfaətidir.

### FƏSLİN QISA MƏZMUNU

- Antreprenör istehsal faktorlarını uzlaşdırır və biznes riskləri daşıyır.
- Mənfaət onlara riskli və ya tərəddüdü fəaliyyətin verdiyi mükafatdır.
- Rəqabətə kənarlaşdırılan, lakin inhisarda sabit mövqeyə malik olan normadan artıq mənfaətlə (iqtisadi renta) mənfaətin müxtəlif anlayışları vardır.
- Firmaların mənfaət və itkiliyi onların uğur və ya tənəzzülünə səbəb olur və iqtisadiyyatda dinamizmi təmin edir.

### XÜLASƏ SUALLARI

- Şirkətin icraçı direktoru antreprenör hesab edilirmi? Cəvabınızı əsaslandırın.
- Mənfaət digər istehsal faktorlarının haqlarından nə ilə fərqlənir?
- Mənfaət və itkilər bazar iqtisadiyyatında hansı döyişikliklərə səbəb olur?

Əlavə məlumatlar üçün tərəfdəsin Internet sahifəsinə baş çəkin



## PUL VƏ MALİYYƏ İNSTİTUTLARI

almalıdır və insanlar ona nisbəton məhdud olduğu üçün dəyərini qoruyacağına inanmalıdır.

### **QANUNI ÖDƏMƏ VƏSƏTİ**

Bəzən qəbul edilməni qanunla təmin etməyə çalışırlar. Birfəmiş Krallıqda pul əskinasları kreditor tərəfindən borcun ödənilməsi üçün qəbul edilməli olması baxımından məhdudiyyətsiz qanuni ödəmə vəsəti hüququna malikdir. Lakin istehlak malının pul olması üçün qanuni ödəmə vəsəti olmasının vacib deyil. Almaniyada II Dünya müharibəsindən sonra məllər üçün ödəmədə *Reichsbankın* markasından çox siqareto üstünlük verildi.

### **QİYMƏTLİ METAL PUL KİMİ**

Keçmişdə pul kimi istifadə edilən istehlak məllərinin çoxunun xüsusi ilə *mühəbadilə iqtisadiyyatı* inkişaf etdikdə qənaətbaşlılığı olmadığı belli oldu. Çünkü barter çətinlikləri tamamilə ortadan qaldırılmışdır. Məsələn, mal-qaracın daşınması çatin idi, vaxt keçdikcə keyfiyyətini itirirdi və saxlanılması xərə tələb edirdi. Bundan başqa, onların ölçülə və keyfiyyətinin müxtəlif olması ilə yanaşı, kiçik höcmli məllərin elinənmiş üçün asanlıqla bölünə bilirdi.

Tədricən qiymətli metallar pul kimi istifadədə digər məlləri əvəz etdi. Sonralar əməliyyatları sadoləşdirmək üçün metallar müxtəlif formaya və çöküllü damır pullar şəklində salındı. İndi lazımlı olan pul məbləği çəkmək avşarın hesablaşmaqla müəyyən oluna bilirdi.

### **KAĞIZ PUL**

İngiltərədə XVII əsrin ortalarına qədər pul kimi yalnız ciymətli metallar və damır pullar istifadə olunmuşdur. Lakin 1640-ci ilde Karl tacirlərin London qülliəsində saxlanılan 130.000 £ dəyrində qızılarnı mənimsədikdən sonra qızıl və gümüş külçələri zərgorluların xüsusi məhkəmələrdəndi yerlərdə saxlanıldı. Beləliklə, bu depozitlərin qəbzləri əmtəə evazına qəbul olundur və bununla qızalla gümüşün həqiqi mənada istifadəsinə ehtiyac qalmadı.

Bu əskinasların təməlini qoydu və tezliklə Britaniya pulunun əksoriyyətini kağız valyuta təşkil etməyə başladı. Əskinasların düzəldildiyi kağız onun məbləği ilə müqayisədə qiymətsizdir. Lakin bu əskinasları qəbul edən insanlar digərlərinin da onları qəbul edəcəyindən emindirlər. Beləliklə, əskinaslar pulun əsas xüsusiyyəti olan hər tərəfindən qəbul edilmə xüsusiyyətinə malikdir. Bu 1931-ci ildən bəri



## **PUL VƏ FAİZ DƏRƏCƏSİ**

### **TƏDRİSİN MƏQSƏDLƏRİ**

Bu fəsilə tanışlıqdan sonra siz:

- pulun əsas funksiyalarını təsvir edə;
- likvid pula tələbin olmasına səbəbini izah edə;
- pul ehtiyatının geniş və dər tərkiblərini müəyyən edə;
- faiz dərəcələrinin necə müəyyən edildiyini göstərə biləcəksiniz.

### **24.1 PULUN FUNKSIYALARI**

#### **Pul nədir?**

Məhsulları mübadilə vasitəsilə dəyişmək mümkündür. Lakin çox zaman barter adlandırılaraq bu mübadilə müasir dövrədə elə də geniş yayılmayıb. "Exchange and Mart" jurnalında belə bir elan təsəvvür edin: "Ever Ready" batareyası iki yığına qədər hər hansı bir işlə dəyişilir". Belə mübadilə zamanı baş verə biləcək çətinlikləri təsəvvür etmək o qədər də çatin deyil.

Yüksək ixtisaslaşmış səviyyəsi olan iqtisadiyyatda mübadilə tez və rahat baş vermalıdır. Buna görə bizim bütün məllər üçün ortaq bölgə olan *pul* - "arada gəzən" var. Ixtisaslaşmanın əmək məhsulu satılır, yəni pulla dəyişilir və sonra bu pul lazımlı olan müxtəlif əməkə və xidmətləri əldə etmək üçün istifadə edilir.

*Pul mal almaq və hərc ödəmək üçün hamı tərəfindən qəbul ediləndir.* Onun dəmir pul və əskinaslardan ibarət olması vacib deyil. Mal-qara, duz, kəhrəba və pambıq geyimlər vaxtilə pul kimi istifadə olunmuşdur.

Faktiki olaraq, material, onun ölçü və forması əsasən adət-ənənə və istifadədə rəhatlıqdan asılıdır. Lakin nə istifadə olursa-olsun, hər yerdə sorgu-sualsız və dərhal mal və xidmətlərin qarşılığında qəbul edilməlidir. Beləliklə, müəyyən bir əməkonun istifadəsi adət halını

Birləşmiş Kralıqda İngiltərə Bankunda əskinəslə qızılın dəyişdirilməsi mümkün olmadığını baxınayaq, doğrudur.

### Pulun funksiyaları

Əsasən qeyd edildiyi kimi, pulun 4 funksiyası var:

(1) O, mübadilə vasitəsidir, müasir alqı-satqı mexanizminin yaxşı işləməsini təmin edən yağı bənzəyir.

(2) Bu, qiymət sisteminin işləməsi və mühəsibatın aparılması, mənəfət və zərərin hesablanması və s. üçün avtomatik osas yaradan dəyər ölçüsü və hesablama vahididir.

(3) Pul ödəmə standartıdır, dəyəri stabil olan cələ bir vahiddir ki, edilən borclar, gölöcək müqavilələr bu vahidə bağlanılır. Pul olmasayı, sigorta şirkətləri, tikinti kooperativləri, banklar və diskont evləri kimi borclarla işləyən qurumların işi üçün töməl olmazdır. Bore ödəmək üçün standart olmaqla yanaşı, pul bore verib-almaq məsələsini xeyli asanlaşdırır.

(4) O yığım vasitəsidir, tacili ehtiyaclar üçün hər hansı bir gəliri yığmağın an münasib yoluştur. Bundan əlavə, pul mübadilə vasitəsi olduğundan bu formada yığtan dövlət həm de tamamılık likviddir. Yəni müxtəlif mümkün yatırımlardan yalnız pul digər mallarla dərhəl ödənişsiz çevrilə bilər. Bəsliliklə, pulun on seçilən xüsusiyyəti likviddir və bu, pulun iqtisadiyyatın idarə olunmasına neytraldan daha çox aktiv rol oynaması ilə nəticələnir. Bunun üçün biz bunu tədqiq etməliyik.

### 24.2. PULA TƏLƏB

#### Pula tələb dedikdə nüvə nəzərdə tuturud?

Oksor insanlar xəsisə xəsta adam kimi baxır. Adı insanlar üçün pul, sadəcə, hesablaşma və ya horislikla saxlanılması üçün deyil, qida, geyim, bayram, maşın və digər bahalı şeylərə xərclənmək üçün lazımdır. Qisasi, cələ gətirənə bilər ki, pul yalnız ondan can qurtararkan xeyirlidir.

Lakin onun bundan başqa da faydaları var. Pula borcların ödənilməsində həmi tərəfindən qəbul edilən kimi tərif verilmişdir. Bəs niyə həmi tərəfindən qəbul edilən? Sadəcə olaraq ona gərs ki, hər kəs inanır ki, onlar bir sey almaq istədiyikdə pulu dərhəl qəbul edəcəklər. Biz gördümüz kimi, pul tamamılık likviddir.

Bundan başqa, sərvətin heç bir forması pul qədər likvid deyil. Bankın depozit hesabında saxlanılan yatırımların çıxarılması üçün 7 gün tələb olunur. Adı aksiyalar və bonlar (istiqrazlar) satılmalıdır və buraya

brokerin komission faizi və kapital itkişi ehtimalı da daxildir. Yaxud, ev, maşın və ya royalım başqa bir şeylə dəyişdirilməsi adətən evvələcə nadir pulla alıcının tapılması deməkdir. Yalnız pulun sərvətin stonilen formasına dəyişdirilməsi nə vaxt itkişi, no də olava xorc tələb edir.

İnsanlar pul bələşməsinə onun tamamılık likvid avur olmasına görə istəyirlər. Bu manada pulla "tələb", yani tamamılık likvid etiyatlar saxlamاق istəyi vardır. İndi biz insanların belə ehtiyatları nəyə görə istədiyiklərini öyrənəcəyik.

#### İnsanların niyə pula tələbatı var?

Lord Keynes pul saxlamığın 3 əsas səbəbini göstərir:

##### (I) Əməliyyat amili

İstehlakçı və iş adamlarının hər ikisi pulu apartan əməliyyatları yüngülləşdirmək üçün saxlayır.

İstehlakçıların böyük hissəsi galirlərinin əsas hissəsini həftələ k və ya aylıq alırlar. Digər tərəfdən, qida, soyahət və istirahət üçün ödəniş gündəliklidir. Bəsliliklə, gündəlik alış-veriş üçün pul galirlərinin bii hissəsi həftə və ya ay orzında saxlanılmalıdır. Bu, hənsi məbləğdə olmalıdır?

Fəsəvvür edək ki, bir nəfər həftədə 60 £ qazanır ki, bunun da hamisini xərcəyir. O, 60 £-i həftənin başlangıcı olan cümlə günü alır və galan cümlə günü onun pulu qalmır. Bəsliliklə, onun saxlaşdırığı ehtiyat 30 £-dir. Onun pulu aylıq ödənir, xərci isə dayışmaz şələrsə, onun ortalaması pul ehtiyatı istən nadir pulla, istərsə də bank hesabında 120 £-ə qalxacaqdır. Buna oxşar olaraq, onun galiri ikiqat artarsa, lakin yənə də tamamılık xərcələnərsə, onun saxlaşdırığı pulun miqdər ikiqat artacaq.

Eyni iş adamina əməkhaqqı vermək, xəmmal almaq və mövəud olan digər xərcələri ödəmək üçün pul lazımdır.

Əməliyyat motivləri üçün olan pul tələbatın qəflətən artırmasına yalnız xüsusi səbəblər ola bilər; məsələn, yenil və bayram günlərində əməsə birjasında fəaliq artır. Əksəriyyət etibarla əsas determinantlar kifayət qədər stabilidir. İstehlakçılar üçün bunlar ardıcıl məvacib günləri arasında məsafə və galirlər qiymət səviyyəsində; iş adımı üçün bu, dövriyyənin həcmindədir. Buradən göründüyü kimi, əməliyyatın əməliyyat məqsədləri üçün pul tələbatı məlli galirlərin həcmində tam proporsiyadır.

Qeyd etmək lazımdır ki, pul tələb olunan əməliyyatların həcmi məlli pul galirləndən çox böyükdür. Məsələn, əgər bir mağaza sahibi üçün (mağaza xərcələri daxil olmaqla) malların qiyməti 100 £-dirsa və o bu malları 110 £-ə satursa, o zaman onun bu əməliyyatından əldə elədiyi

gəlir 10 £-dir ki, bütün lazımi tədavültün edilməsi üçün 210 £ tələb olunur. Bundan əlavə, əsasən gəlir götürməyən əməliyyatlar, məsələn, sığortalanmaq və qiymətli kağızlar üçün də pul tələb olunur.

### (2) Ehtiyat amili

Müntəzəm olan gündəlik alış-veriş xərclərindən əlavə, pul ortaya çıxın biləcək dəha gözənlənilməz töbətlər, məsələn, xəstəlik, qaz, işsizlik, maşının tamiri, evdarlıq xərcləri və ya nağd müqavilələr əldə etmək haqqında gözənlənilməz qərarları keçirmək üçün lazımlı ola bilər. Buna görə də həm istehlakçı, həm də iş adamlarının əksəriyyəti "qara gün" üçün və ya olverişli alış-veriş üçün ehtiyatda bir qədər pul saxlayırlar. Saxlanılan məbləğ əsasən fərdin görüşü ilə bağlıdır, onun hadisələr və ehtiyac əmələ goldikdə qısa müddədə borc pul tapa biləcəyinə nə dərəcədə nikbin yanaşmasından asılıdır. Lakin ümumiyyətlə cəmiyyəti götürdükdə normal vaxtlarda ehtiyat amili üçün saxlanılan məbləğ təxminən milli gelir səviyyəsinə qədər gəlib çıxır.

Keynes əməliyyat və ehtiyat amilləri ilə saxlanılan pulları "aktiv balans" adlandırır. Bu cür balansların höcmi əsasən gəlir səviyyəsindən asılıdır.

### (3) Spekulyasiya amili

Adətən mövəud olan pul miqdəri aktiv balansların tələbatını ödəyəcək məbləğdən az olur. Lakin hər hansı bir qəliq kimse tərəfindən saxlanılmalıdır, çünki o, baradəsa olmalıdır! Bununla belə, niyə insanlar "faydasız" balansları saxlamaq istəsinlər?

Oxucu dərhal bu suala "niyə də olmasın?" deyə bilər. Gördüyüümüz kimi, pulun daimi xərci (elcə də yiğmə, qoruma) yoxdur və o, tamamilə likviddir. Bütün yatırımlardan yalnız pul tam manevr imkanına malikdir.

Lakin bütün sorvətin pul formasında saxlanılmışının gelir gətirməsi kimi müsbət cəhəti də vardır (inflasiya zamanı pulun dəyərinin düşməsi kimi bir monfi cəhət də vardır ki, biz hələlik bu cətinliyi nəzərə almayıacaqıq). Mebel, daş-qas, sənət əsərləri və s. həzz almağa xidmət edir; evdə yaşamaq və ya kiraya vermək mümkündür. Aksiyalar çox vaxt dividend gətirir; bùnların müəyyən faizi vardır. Beləliklə, likvid olmanın imkanı golinin olmasına dair. Asan olması üçün bu golini *faiz dərəcəsi* adlandıraq.

Beləliklə, insanlar likvidlik arzuladıqda, həmçinin bunun xərci haqqında da düşünməlidirlər. Faiz dərəcəsi nə qədər yüksək olsa, likvid olmanın xərci bir o qədər yüksək olacaq. Məzənnə artdıqca bu

"qiyməti" ödəməyə hazır olan insanların sayı azalır; başqa sözlə desək, onlar pulu saxlamamaga məcbur ediləcəklər. Beləliklə, faydasız balans tələbatı faiz dərəcəsi ilə sin bağlıdır; məbləğ artdıqca pul saxlamağın xərci artır və bununla dəha az pul tələb olunur.


Ancaq ətraflı cavab dəha mürakkəbdür. Qiymətli kağızların əksinə olaraq pulun saxlanması spekulyasiyaya inqan verir. Keynesin fikrincə, insanların faydasız balanslarını saxlamasının əsas səbəbi spekulyasiya etməkdir. Spekulyasiyalar aşağıdakı kimi baş verir.

Hər hansı bir vaxtda bəzi qiymətli kağızların dəyərlərinin qalxması, bəzələrinin işa düşməsi yətərinçə təbiiidir. Lakin demək olar ki, bütün qiymətli kağızların az və ya çox dərəcədə eyni istiqamətdə hərəkət etdiyi vaxtlar da olur. İzahımızı sadələşdirmək üçün diqqətəmizi müdafiəsiz dövlət bonları (sabit faizli qiymətli kağızlar) üzərində cəmləşdirək – bu, vaxt və risk əntənliliklərini aradan qaldırır.

İnsanlar bonların qiymətlərinin qalxacağını fikirləşirsə, o zaman bon alacaqlar. Onların fikirləri taxminən doğru çıxarsa, kapital qazaraçaqlar. Eynilə də onlar bonların qiymətlərinin düşəcəyini düşünsələr, bonları satacaqlar. Bu dəsə onların qiyməti nə qədər aşağı düşsə, yuxarı qalxmaq ehtimal bir o qədər çox olacaq. Qiymətlər artdıqca, tədricən dəha çox insan onların çox yüksək qalxdığından aşağı düşəcəyini fikirləşəcək. Buradan belə bir nəticəyə gəlmək olar ki, bonların qiyməti aşağı olduqda insanlar likvidlikdən dəha çox bonlara üstünlük verirlər; bonların qiyməti qalxdıqda isə onlardan yaxa qurtarırlar.

Lakin bonların qiyməti faiz məzənnəsinə proporsional, ya məzənnənin mütənasib dəyişir. Belə ki, cari faiz məzənnəsi  $2\frac{1}{2}$ -dir, 100 £ dəyərində  $3\frac{1}{2}$  faizlik hərbi istiqrazın əmtəə birjasında qiyməti 140 £ olacaq, lakin məzənnə 7 % olarsa, onun qiyməti yalnız 50 £ olacaq.

Beləliklə, pul tələbat yalnız bonların qiymətilə deyil, həm də faiz məzənnəsi ilə əlaqələndirilməlidir. İnsanlar bonların goləcək qiyməti ilə spekulyasiya edərkən həm də goləcək faiz dərəcəsi ilə spekulyasiya edirlər. Buradan çıxış edərək biz ilkin fikrimizi belə formada ittədə edə bilərik: faiz dərəcəsi aşağı olduqda (bonların qiyməti yüksəkdir) insanlar pulu saxlamağa üstünlük verəcəklər; faiz məzənnəsi yüksək olduqda (bonların qiyməti aşağıdır) insanlar pulu saxlamaq istəmeyecekler. Cari faiz dərəcəsi ilə faydasız balanslar arasındaki əlaqə şəkil 24.1-də göstərilib.



**Şəkil 24.1** Faiz məzənnəsi ilə pul tələbatı əlaqəsi

Qeyd edilməlidir ki, gələcək faiz dərəcəsi üzərindəki bu spekulasiyada heç bir pis şey yoxdur. Qeyri-müayyənlilikin mövcudluğu şəraitində bonlann sahibinin ixtiyarında olduğu müddətdə onların qiymətlərinin düşməsi və ya qalxması əhəmiyyətli olduğu yerdə spekulasiya olmurdur. O, gələcəkdə bondan qazana biləcəyi faizi onun kapital dəyərində baş verə biləcək itki ehtimalı ilə müqayisə edir. Əgər ikinci dəfə cəhdursa, insan pul saxlamağı üstünlük verəcək. Əmaliyyat və cəhiyat amilləri üçün pul tələbinə təsir edən əsas səbəb galır səviyyəsi nisbətən sabit olanda möhtəkirlik amili üçün likvidlik müşyənləşdirilərək insanların faiz dərəcələrinin artımı ilə bağlı ümidi ləri boşça çıxır bilər. Beləliklə, lord Keynesin faiz məzənnəsi səviyyəsinə əsas gəstərdiyi möhtəkirlilik budur.

### 24.3 PUL TƏKLİFI

Pul təklifi aşağıdakılardan ibarətdir:

#### (1) Metal pullar

Həcmə çox azdır, 1976-cı ildə 462 milyon £ dəyərində idi. Kiçik gündəlik əməliyyatlar üçün alverişlidir.

#### (2) Əskinastar

XVII əsrdən etibarən kağız valyutasi Britaniya pulunun artan hissəsini formalasdırmağa başladı. 1976-cı ilin oktyabrına olan məlumatə görə, dövriyyədə olan əskinastaların dayarı 6,984 milyon £-dir. Banknot 1.575 milyon £-i keçərsə, Maliyyə Nazirliyi yeni qərar hazırlayaraq parlamentə təqdim edir. Parlamentin təsdiqlədiyi bu sənəd hər 2 ilən yeniləşir.

İngiltərə parlamenti qızıl dəyərinin artığı hesabına çap olunan əskinas, "ictimai etimad çapı" üzərində nəzarət əlahiyyətinə malikdir. Ancaq müasir dövrda inflasiyadan qorunmaq üçün əskinas çapına nəzarət edilməsinə elə da əhəmiyyət verilmir. Bunun avəzində əskinastalar metal pullar kimi pul sisteminin kiçil tələbi hesab edilir. Beləliklə, pul əməliyyatın praktiki rahatlığı üçün lazım olan miqdarda çap olunur.

#### (3) Bank depozitləri

Gündəlik tələbat malları - meyvə-terəvəz, siqaret, benzin və s. alımların əsasən metal pullar və əskinastlardan istifadə olunur. Lakin bütün əməliyyatların 80 %-i çek vasitəsilə görülür. Bir şəxs çek yazılığda öz bankını hesabda olan depozitlərdən borcu olan adamın verilməsi üçün talimatlandırır. Beləliklə, bank depozitləri pul kimi istifadə olunur.

Bu depozitlərin əsas hissəsi bank tərəfindən yaradılır. Bankların depozitləri necə yaradıqlarını və onlara nəzarət haqqında növbəti iki fəsildə danışılacaq.

#### Başqa pul formaları

Neyin pul olub-olmadığı arasında müəyyən və mütləq fərqli yoxdur. Əsl pul sahibini tam likvidlik tömin edir və nəticə etibarı ilə bunu tömin edən yalnız dövlət əskinastları və sovetlərdir. Cənubi digər metal pulların dövlət töminatı məhduddur. İqtisadiyyatımızda neyin pul kimi istifadə edilməsini müzakirə edərkən en praktiki olan "pul pul funksiyasını yerinə yetirəndir" yənəşənsidir. Əmtəsanın ödənilməsi üçün qəbul edilmişdir. Edilirsa, pul rələni oynayır. Gördüyüümüz kimi, bu səbəbdən bankdakı depozitlərdən başqa heç növ töməl etməsə də, çəklər də puldur. İnkısap etmiş iqtisadiyyatlarda çəklər istifadə olunan pulun əsas hissəsinə təşkil edir.

Fikrimizi bu istiqamətdə inkişaf etdirirək: istifadə baxımdan "əsl" pul olmasa da, bəzi kredit vasitələri məhdud dairədə pul funksiyasını yerinə yetirir. Lakin biz onların pul təklifinə nə zaman necə olacağının olduğunu bilmək üçün cəhiyatlı olmalyıq. Depozitlər banklar tərəfindən yalnız ona görə "yaradılır" ki, onların kliring sistemi qənaat etməyə imkan verir. Bu baxımdan banklar yeganədir, digər kredit formaları pul təklifinə yalnız o zaman olacağın ki, onların dəyəri faydasız şəkildə saxlanılan eyni məbləğdə nağd pulla ödənilir. Belə ki, bir fərd "ümumi fond" a daxil olmaq üçün barət alıqda poçt onun tərəfindən ödənilən nağd pulu bizzən "ümumi fond" şirkətinə təqdim etməmişdən öncə tədavülə buraxa bilər. Bu baxımdan barətlər pul

təklifinə əlavə rolunu oynayır. Çünkü onlar pulun vezifəsini yerinə yetirir. Bu, digər kredit vasitələri üçün da belədir; vəxsel ("satılmış", yəni borcun ödənilməsi üçün üçnət tərəfə verilmiş), təratəf krediti (şirkətlər arasında müqavilələr kreditləri lağış etmək imkanı veridikdə və ya bu kreditin ödənilməsi hüquq üzüntü tərəfə verildikdə) və mühəsibatda nağd pulu əvəz edən hesablaşmalar (məsalən, şirkətlərin vertikal birləşməsi zamanı baş verdiyi kimi).

#### Pul "əvəzi"

Yuxarıdakı fikri bir az da genişləndirə bilərik. Nəticə etibarla bütün mövcud avuclar pula çevrilə, beləliklə, təskilatlı formasından asılı olaraq likvidlik edilə bilər. Buraya dövlət qiyməti kağızları, ictimai şirkətlərin sahmləri, siyortə polisləri və təkinti birləşmənin istiqazaları daxildir. Beləliklə, son illar təratəf borclarının dərhal nağd pul sahibləşməsi mümkün olan agentliklərin inkişafı nəticəsində topdansatışlar daha likvid olmuşdur. Avuclar satıldığda bəzi kapital itkisi baş versə də, onlar sahibinə bir qədər likvidlik imkanı yaradır. Məsələn, birinci dərəcəli aksiyaları olan insan üçün cəhəti amilinə görə o qədər də çox nağd pul balansı saxlamağa cəhət yoxdur. Çünkü ehtiyac olduqda onların bir hissəsi istanılın vaxt satılıb bilər. Qisasi, pul "əvəzinin" mövcudluğu "əsl" pula olan tələbatla müqayisədə az ola biləcəyi deməkdir.

#### Pul ehtiyatının rəsmi təyinatı

Pul və ya digər aktivlər arasında keşkin sərhədin olmaması sababı ilə, pul ehtiyatının iqtisadiyyatda mühüm təsiri olması nöqtəyə-nəzərinin hökumət tərəfindən qəbul edilməsi üçün onun siyasetə belədçi kimi müəyyən edilməsi və nəzarət edilməsi gərəkdir. "Pul xüsusiyyətlərinin mövcudluğu" dərəcələrinin müxtəlifliyinin nəzərə alınmasında bir sira fərziyyələr irali sırlılmışdır, lakin bu gün iki əsas təsnifat qeyd etmək olar.

*Dar pul* (*Narrow money*) maliyyədə cari xərclərə, yəni, iş məqsədləri üzrə mübadilə vasitəsinə yararlı olan pul balansına aididir. Seçilmiş artımının məqsədli oriyentirleri indi dövrümüzə banknot və sikkələrdən, üstəgəl bankın sahibi olduğu nağd pul və İngiltərə Bankında onların emalıyyat balanslarından ibarət olan *MO*-dur.

Lakin, yuxarıda qeyd etdiyimiz kimi, cari və depozit hesabları arasında fərqli fondların birindən digərinə keçirildiyi əhəmiyyətsizlik üzündən qarışdırır. Əgər biz iqtisadiyyatda pul ekspansiyasının məmənəsini arzu edirikse, yuxarıda qeyd edilənlər nəzərə alınmalıdır.

Bu səbəbdən, geniş pul (*broad money*) iqtisadiyyatda deyirin saxlanması ilə əsas kapital itkisi olmadan xidmət və məhsullar xərcinə konversiya edilə bilən özəl sektorun aktivlərə sahib olması ilə likvidliyi eks etdirir. Burada əsas məqsəd dövrümüzə olan banknot və sikkələrdən, üstəgəl özəl sektorun BK banklarında və qurulan camiyyətdə sterlinq depozit hesabından ibarət olan *M4*-dur.

#### 24.4 FAİZ DƏRƏCƏSİ

##### Klassik iqtisadçıların fikirləri

Burada kənara qoymuşuz məsələ ilə məşğul olacaq: iqtisadiyyatda ümumi faiz dərəcəsini nə müəyyən edir? Sualı başqa cür də qoymaq olar: xalis faiz dərəcəsini nə müəyyənənmişdir?

##### Faiz dərəcəsi pul fenomeni kimi

Xərclənməyən galır *qənaət* adlanır. Lakin hətta golirinin bir nüssəsinə qoruyub saxladıqdan sonra da insan hələ hansı avucları əldə edəcəyini séçməlidir. Bu avuclar xüsusilə də borc verən risk, likvidlik və qazanc baxımından malik olduğu xüsusiyyətlərin fərqli olmasınaqdır.

Başqa şəyər dəyişməz qalmışq, borc verən riski artırıqca tələb olunan qazanc (*faiz*) da artır. Riskin müxtəlif növürlər üçün qazanc arasındakı fərq bazarda müəyyən olunacaq. Biz bu çatınlıyi aradan qaldırmaq üçün öz döqqətimizi faiz və kapitalın ödənilməməsi təsli sifir olan dövlət qiyməti kağızlarını üzərində canlaşdıracaqıyik.

Likvidlik və qazanc əsasən ters mütənasibdir. Likvidsizlik çox yüksək qazancla kompensasiya olunmalıdır. Yalnız pul tərəfindən təmin edilən tam likvidlik qazancın tamamilə itməsi ilə nəticələnir.

Lakin likvidlik avucların arzu edilən göstəricisi olduğundan, pul sərvətin saxlanması üçün başqa faizli avuclarla müqayisədə dənə çox üstünlük verilə bilər. Bunun üçün fərd avuar portfelini faiz qazancı ilə müqayisədə likvidliyi verdilər ahəmiyyətə görə bölgündürməlidir. Borcların müxtəlif müddətlərə olmasına çatınlılığını aradan qaldırmaq üçün bütün qiyməti kağızları *bonlar* adlandıracagımız müddətsiz dövlət ehtiyatı kimi təsəvvür edəcəyik. Beləliklə, fərdin sərvətini yiğməq üçün sahibi ola biləcəyi 2 cür avuar vardır – bonlar və pul. Bonların qiyməti həmçinin risksiz, müddətsiz qiyməti kağızların faiz məzənnəsini göstərəcək (*şəkil 24.1*-ə bax).

Kapital bazarında satışa çıxarılan bonların bəziləri əhalinin ehtiyatlarının bir hissəsidir, başqa yeni bonlar dövlətin yeni borc eləməsi

nəticəsində ortaya çıxacaq. Kauçuk, qalay, yun, pambıq və hər hansı digər əməkçinin öz bazarında olduğu kimi, onların da qiyməti tələb və təklifi müyyəyen olunacaq.

Pulu olan insanlar kapital bazarında təklifi olunan bonlara qiymət müyyəyen edirlər. Onların na qədər pula malik olması iqtisadiyyatdan, ümumi pul təklifindən və onların əməkçiyat və ehtiyat amilləri üçün na qədər pula sahib olmaq istəmələrindən asılı olacaq. Bir günlük səvdəloşmanın sonunda bütün bonlar sahiblərini dəyişə bilər. Əslində bu belə olmamalıdır. Bonların qiyməti aşağı olarsa, satmaq istəyində onların beziləri bonları saxlamağa üstünlük verə bilər, digər tərəfdən, bonların qiyməti yüksəkdirsa, almaq niyyətində olan alıcıların bir hissəsi öz pulunu saxlamaga qərar verə bilər.

Gündəlik səvdəloşmaların sonunda bu səvdəloşmaların bitirdikləri qiymət belli olacaq; heç kim bonlara pulu və ya pulla bonları dəyişmək istəmeyecek. Bu qiymətdə borabörlük əldə edilmişdir. Bu qiymət "xalis" faiz məzənnəsinin tərsidir.

### Keynesin təyinəcisi amillərə verdiyi əhəmiyyət

Yuxardakılardan göründüyü kimi, bonlara nisbətən pulu olan tələbər dəyişdikdə, bu bonlar pul cəhiyatlarına təsirdən əlavə, faiz dərəcəsinə dəyişiklik gətirəcək. Belə ki, pula sahib olmaq ehtedici柳imini itirərsə, faiz dərəcəsi düşəcək.

Pul və bonların nisbi miqdardında, yəni hər birinin cəhiyatı həcmində dəyişiklik baş verdikdə bu, həmçinin faiz dərəcəsinin də dəyişməsinə səbəb olacaq. Məsələn, əgər pulun miqdarı artar, pula tələb və bonların cəhiyatı dəyişməz qalarsa, bu, bonların qiymətinin qalxması ilə nəticələnəcək. Buna alternativ aspektdən baxdıqda sərvət sahibləri mövəud faiz məzənnəsində bütün pul cəhiyatına sahib olmağa inandırılmamışlardır. Beləliklə, burada pula sahib olmamaq inanının, yəni faiz dərəcəsinin azalması baş vermişdir. Eynilə bonların da miqdarı artıqdə, onlara tələb və pul təklifi dəyişməz qalarsa, bonların qiyməti düşəcək. Alternativ aspektdən baxdıqda bu o deməkdir ki, mövəud faiz dərəcəsi sərvət sahibləri bonların bütün cəhiyatına sahib olmağa inandırılmamışdır. Praktikadə bəzi hallarda nə pul, nə də bon cəhiyatları böyük dəyişiklərə maruz qalır.

Pul təklifinə dövlət tərafından nəzarət edilir. Baza çıxarılan bonların təklifi əsasən mövəud olan köhnə bon cəhiyatlarından galır. Bununla müqayisədə bazara yeni axın kiçikdir. Beləliklə, mövəud dövlət borcu çox böyük olmadığı təqdirdə faiz dərəcəsinə çox az təsir

edir. Keynesin fikrinə görə, faiz məzənnəsini qısa müddədə dəyişməyə meylli pul tələbatı baxımından analiz edilməsi daha məqsədə uyğundur və burada o, möhtəkirliyin rolunu vurgulayır.


Bon bazarında da çox onların geləcək qiymətləri ilə maraqlanan insanlar olacaq. Göründüyü kimi, Keynesin fikrinə, spekulativ amil bütün digər düşüncələrdən üstündür. Bu belədirsa, demək, bonlara tələbat əsasən onların cari qiymətlərinin nəticəsidir. Və ya pula tələb ilk növbədə faiz dərəcəsinin funksiyasıdır.

Beləliklə, faiz dərəcəsinə bonların tələb və təklifi baxımından əldə etmək əvvəzində, alternativ avtar olan pulun tələb və təklifi baxımından əldə etmək mümkündür.

Pula tələb galır soviyyəsi (əməkciyat və ehtiyat amillər) və faiz dərəcəsindən asılıdır. Spekulativ amil müasir döşində baxım ndan tam ayıra bilməsə də, faiz dərəcəsi yüksək olduğunda insanlar aktiv balanslara qanat edə bilərlər. Aktiv balanslara (faiz dərəcəsi təsirdən əsasən təsira maruz qalmayan) tələbi (faiz dərəcəsinin təsir etdiyi, faydasız balanslara tələbər əlavə edərək onların hər ikisini birgə təsəb əyrisi şəklində birləşdirə bilərik.

Bu, şəkil 24.2-də göstərilib. Aktiv balanslar üçün pul tələbini tələb əyrisinin saqılı hissəsinin Y oxuna olan uzaqlığı göstərir. Beləliklə, galır Y-dən Y+o qədər yüksələrsə, aktiv balanslar üçün tələb artımı bu iki nöqtə arasında olan üfüqü masafəyə borabördür. Aktiv balanslara olan bu tələbə faydasız balanslara olan tələbat – əyrimin aşağı enən hissəsi əlavə olunmalıdır.


Pul tələbi dövlət və bank sahəliyatları tərafından müəyyən edilir. Tutaq ki, o, ON-ə barabərdir. Galır soviyyəsi aşağıdırsa, Y aktiv balanslar üçün dəha az, faydasız balanslara isə dəha çox tələb var. Faiz dərəcəsi burada 4 %-dır. Daha yüksək galır soviyyəsi olduqda Y aktiv balansları üçün dəha çox pul tələb olunur. Bu, faydasız balanslar üçün tələbi azaldır və faiz dərəcəsi 6 %-o qalxır.



### “İSTİQRAZLAR”

Şəkil 24.2 Faiz dərəcəsinin müəyyənəşdirilməsi

Pul taklifinin azalması, ON, Y-do 6 %-lik faiz dərəcəsi yaradacaq. Göründüyü kimi, galit səviyyəsi investisiya və əmanat səviyyəsindən təsirlənir. Əmanat və investisiya galit səviyyəsinə təsir naticasında faiz dərəcəsinə da təsir edə bilər.



**Sekil 24.2** Faiz derəcəsinin müəyyənloşdırılması

#### **Faiz dərəcəsinin strukturu**

Biz sadələşdirmə üçün qəbul etdiyimiz yegana qiyməti kağızın bonlar olması şərətini lağv etməliyik. Praktikada insanlar lükvidlik və risk dərəcəsinə görə dayışan müxtəlif qiyməti kağızlar alı bilərlər. Lakin bu qiyməti kağızların hər biri həm də dəyərinin əvvələcisi sayıla bilər və onların hər birinin öz növüne olan tələb və təklifdən asılı olaraq golir səviyyəsi olacaq.

Bu seviyyeler bir-biri ilə əlaqədə olacaqlar, çünki onlar yaxın avazəcisi olduqlarından, bir növ, qıymətli kağız üçün tələbe ona an yaxın olan qıymətli kağızın golü seviyyəsinə təsir edəcək. Məsələn, qısamüddətli dövlət səhminin galir seviyyəyinən artması ona an yaxın avazəcisi fondları (məsələn, xəzində vəksəti) onun istiqamətində yerdəyişməsinə sabob olacaq. Bu, tarazlıq bərqrər olana qədər faiz dərəcəsinin bütün sistemində yerdəyişmə baş vermesinə sabob olacaq. Əlbəttə, bu yerdəyişmə pula tələb və təklifin dəyişməsi ilə asanlıqla baş verə bilərdi. Bu, ilk növbədə qısamüddətli (3 aylıq) qıymətli kağızlarda özünü göstərir və tədirom yarınşı çox zaman keçəndən sonra baş verə biləsinə baxmayaq, uzunmüddətli seviyyələrə də təsir edir.

Umumiyyatla, məzənnədəki fərqlər ya likvidlik (borc müddəti) fərqləri, ya da boreveronin riskinin fərqləri və ya hər iksini eks etdirir. Lakin qiymətlərin sürətə qalxlığı vaxtlarda insanlar da bu qiymət artımının davam edəcəyini düşünürlərə, sabit faizli qiyməti kağızlat sədən sahmlər üçün yaxşı əvvəzedici kimli çıxış edə bilmir, çünki birincinin qazancı günü və beləliklə dövri qiymət artımı baş verdiğədən. Beləliklə, sədən sahmlərlə tələbat o qədər yüksək ola bilər ki, boreveronin riskini qiymətlərin artması ilə kapital dövri artan qiymətli kağızlara sahibolma *inflasiya sadətinin* verdiyi üstünlükdən daha artıq olar. Neticədə birinci dərəcələti *sədən sahmlərin* (etibarlı sahmlər) galır məzənnəsi dövlət qiymətli kağızlarındanakindan aşağı ola bilər, beləliklə, 1953-cü ildən bəri mövcud olan və *sədən sahm kultu* adlanımlan vəziyyət yaranar.

### **İnflyasyonu nezare alınması**

Stabil ciymat seviyyesine nail olmaqla, Keynes fikrini likvidlik ve pul ve istiqar arasındaki seçim üzerinde toplamna müvaffaq olmuşdur. Lakin insanların gözldiyi inlliyasiya baş verorken, dinamik element yaziviyata daxil edilir.

Övüla, pul ehtiyatının eyni vaxtda olan və davamlı artımı arasında fərqi müəyyən etməliyik. Pul ehtiyatının cyni vaxtda olan arımı faiz dərəcəsinizi azaldır. Pul ehtiyatının davamlı artımı isə ehtimal ki galacak inflasiyanın yaranmasına səbəb olur. Bu, xotti dövlət sektorunun xalis nağd pul tələbinin (PSNCR – Public Sector Net Cash Requirement) maliyyəlaşdırmağı ehtiyac olduğu zamanı yaratır.

İkincisi, inflasyon gözləmələri insanların aktivlər üzrə seçimlerini artırmağa sabıb olur. İstiqrazlardan fərqli olaraq, onlar adı sahmlərə (şirkətin sahmələri), əmlaka və sadəcə mallara sahib olabilir. İstiqrazlardan olduğu kimi, bütün bunnar likvidliyin olmaması zamanı baş verir. Pulla ifadə edilən istiqrazların inflasiya noticəsində dəyəri düşsədə, adı sahmələr, əmlak və mallar inflasiya hedcimin (inflasiyadan qorunmaq üçün investisiya alətləri, məsələn qızıl və əmlak) müəyyən dərəcəsinə malikdir. Beləliklə, insanlar bu alternativlərə cəha çox üstünlük verir. Adı sahmələr və əmlak inflasiya olduğu zaman istiqrazlar üzərində qoyulan faiz dərəcəsindən aşağı olur, çünki əmanatçılar inflasiya hedcinin üstünlüklerine nail olmaq üçün qiymətə əlavələr edirlər. Göstərilən fərq "galirdə eks fərq" kimi qəbul edilir.

Kiçik sarvat sahibləri dəha çox evlərə, antiq aşyalara, incəsənət əsərlərinə, müəyyən mənada ümumi mallara sərmaya qoymaqla,

İnflyasiya vasitəsilə “fərqli” iki aparmaga çalışırlar. Bu səbəbdən, məllərin qiyməti qalxır; bəla hallarda monetarizm tərəfdarlarına görə pul mücyəyən şəhəriyyət kəsb edir. Əksinə olaraq, istiqraza təlobat yoxdur və onların qiymətləri düşür, inflyasiyanın nəzərə alınmasında insanlar ehtiyatlı olurlar, məsələn, daha yüksək məhsuldarlıq tələb edirlər.

#### **Keynesin “istifadə olunmayan pul məbləği” konsepsiyasının zəifliyi**

Öz nəzəriyyəsində Keynes güman edir ki, gəlirdə dəyişikliyin, pul ehtiyatında artımın olmaması avtomatik olaraq istifadə olunmayan pul məbləğinə daxil edilə bilər.

Əgər əlavə pul istiqrazlardan daha çox mal və xidmətlərə sərf edilərsə, onda insanlar pulu adı alqı-satçı qüvvəsinin müvəqqəti maskəni hesab edirlər? Son illərdə bunun mümkinliyünü sübut edilmişdir.

#### **FÖSLİN QISA MƏZMUNU**

- Pul mübadilə vasitəsi, dəyer ölçüsü, texira salınmış ödənişlər standartı və cəhiyatdır.
- İnsanlar və firmalar iş, ehtiyat və ticarət üçün pula sahib olurlar.
- Dar pul alış-verişə yararlı poldursa, geniş pul dəha az likvid şəhəriyyətə malikdir, lakin mal və xidmətlərə sərf edilən xərcə konversiya edilən dəyerin saxlanılmasıdır.
- Faiz dərəcəsi aktiv balansda pula olan tələbatla pul ehtiyatının qarşılıqlı təsiri ilə müəyyən edilir.
- Digər faiz dərəcələri xalis faiz dərəcəsi ilə əlaqəli olmalıdır, lakin likvidlik dərəcəsinə və borc verənin girdiyi riskdən asılı olaraq dəyişir.

#### **XÜLASƏ SUALLARI**

- Pul forması olaraq sikkələrin üstünlük və məhdudiyyət orını izah edin.
- Ölü kapital saxlamadan alternativ dəyəri nedir?
- Ev sahibkar tərəfindən satılı və pulu xörclənə bilər. Bu səbəbdən, evi pulun bir forması hesab etmək olar mı?
- Faiz dərəcəsinin determinantlarını təsvir edin.

**Əlavə məlumatlar üçün tərəfdən Internet səhifəsinə baş çəkin**



## MALİYYƏ BAZARLARI

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fasillə tanışlıqdan sonra siz:

- Pul bazarının işi və vaciblərini, habelə Böyük Britaniyanın maliyyə bazarını izah edə;
- Fond birjasının əməliyyatlarını təsvir edə biləcəksiniz.

### 25.1. LİKVİD KAPİTALIN ŞƏRTLƏRİ

Əvvəlki fasillərdə gördük ki, kapital istehsal yonəldiyi üçün tələb olunur. Bunun üçün istehsalçılar, fabrikantlara və dövlətə müxtəlif müddətli lityid kapital, yəni pul borcuları lazım olur. Belə fondlar yalnız gəlirlərinin 1 hissəsini qoruyub saxlayan deyil, həmçinin bu əmanətlərin hamisi və ya bir hissəsi borc verən insanlar tərəfindən tömən olunur.

Maliyyə müxtəlif məqsədlərlə, müxtəlif insanlar tərəfindən və müxtəlif müddətlər üçün lazım olur. Əmtəə ilə olduğu, alıcı və satıcıları bir yere topladığı üçün bazarlar əməle gəlmüşdir.

Lakin biz bu məsələni aşağıdakı başlıqlar altında müzakirə edəcəyik:

- Qısamüddəti borclarla məşğul olan pul bazarları;
- Orta və uzunmüddəti kapitalın artırıldığı kapital bazarı;

Bu fasildə bunların ilk ikisi ilə məşğul olacaq. Rabatlıq üçün biz buraya əsasən mövcud olan qiymətli kagızählərin bazarı və yeni borcuların əldə edilməsində yalnız dolayısı ilə iştirak edən əmtəə birjasının işinin təsvirini də daxil etmişik.

Pul bazarları və kapital bazarlarının heç birinin, alıcı və satıcıların müəyyən bir binada vaxtaşırı görüşü, biznes və məşğul olduqları formal təchizatı yoxdur. Bunun əvəzinə, pul bazarları baxımdan veksel və qısamüddəti borclarla iş görmək üçün, kapital bazarı baxımdan isə daha sorbst orta və uzunmüddəti maliyyə ehtiyatlarının ehtiyacı

olanlara yönəldiləmisi üçün bir-birinə bağlı qurumlar vardır. Tam struktur çox sadoləşdirilmiş formada şəkil 25.1-də göstərilmişdir.



Şəkil 25.1 Birleşmiş Krallıqda maliyyənin əldə edilməsi


### 25.2 MALİYYƏ BAZARI

Diskont bazarı diskont bankları və "maklerlər", aksept bankları, kommersiya bankları və İngiltərə Bankından ibarətdir. Bunların hamisi veksellərlə aparılan müxtəlif əməliyyatlarla bir-biri ilə bağlıdır (şəkil 25.3).

Biz xarici trentatdan kommersiya veksellərinin neçə istifadə olunmasını göstərcəyik.

Biznesin hər kas tərifindən qəbul edilən belə bir adəti var ki, idxləçiyə əmtəə üçün ödəniş tələb olunanın qədər 3 aylıq möhələ verilir. Bu, veksel vasitəsilə aşağıdakı kimi ümumi olaraq tömən edilir.

Fərəz edək ki, A şirkəti B üçün Londondan *New Yorka* 100 min £ deyərindən maşın ixrac edir (A öz maşınlarını göndərməyə hazır olduğunu). Buna görə şəkil 25.2-də göstərildiyi formada veksel tərtib edilir. Bu, qayima və sigorta polisi kimi digər göndəriş sənədlərinin surəti ilə birləşdə maşınların doğrudan da gəmidiə olduğunu təsdiq etmək üçün B-ya göndərilir.



**Şəkil 25.2. Kommersiya vekseli**

Vekseli alıqdə B onu vekselin üzərində yazmaq və imzasını atmaqla "akseptləşdirir", sonra A-ya qaytarır. B-nin vekseli akseptləşdirilmiş maşınların hüquqi sahibliyini verən, qayimanın əsilinin ona verilməsi üçün şortdır.

A indi 3 şəydan birini edə bilər: (I) Vekseli akseptləşdiridikdən sonra ödəmə vaxtı çatana qədər onu saxlaya bilər; (II) Onu alıqdən sonra öz borcunu ödəmək üçün başqa bir tacirə vera bilər; Və ya (III) etibarlıda pulu olması üçün vekseli kiməsə, əsasən diskont idarəsinə sata bilər.

### Diskont idarələri

Böyük ehtimal ki, A sonuncunu seçəcək. Deməli, jiro etdikdən sonra onu Londonun *City* hissəsindəki 11 diskont idarəsindən birinə aparsı. Burada o öz nominal qiymətindən aşağı alacaq, ödənilən məbləğ ödəniş zamanının çatmasına nə qədər vaxt qaldığı, pul bazarlarında olan qisamüddəti faiz məzənnəsi və diskont idarəsinin B-nin maliyyə vəziyyəti haqqındaki fikrindən asılıdır. Tutaq ki, bu vekselin həla 3

aylıq müddəti vardır və bazardakı bu tipli veksellərin faiz məzənnəsi 8 %-dır. Diskont idarələri onun üçün 9.800 £ ödəyəcək.



**Şəkil 25.3 Diskont bazarının əməliyyatları**

Bu prosesə *diskontlama* deyilir. Bu baxımdan veksel başqalarından dəha tərəfdən tətbiq olunur. İxracatçı A vekseli satmaqla tezliklə lükvidliyi yənə də əldə edə bilər.

### Aksept idarələri

Oğər B yüksək maliyyə durumlu tanınmış şirkətdir, akseptləşdirilmiş veksel risk baxımından demək olar ki, nəğd pul kimiidir. Lakin dünyannın hər yerində şirkətlər veksel tərtib edir və ola bilər ki, B-nin maliyyə vəziyyəti haqqında məlumat az olsun. Nöticədə diskont idarəsi ya vekseli diskont etməyə ehtiyat edəcək və ya bunu çox yüksək faiz məzənnəsi ilə edəcək. Buna baxmayaraq, bu çətinliyin öhdəsindən beynəlxalq məqyasda tanınmış şirkətin onu *akseptləşdirməsi* ilə gəlmək olar. Bu o deməkdir ki, B ödənişi edə bilməsə, tanınmış şirkət ödənişi öz öhdəsinə götürür. Bəllidir ki, bu cavabdehliyi üzərinə götürən şirkət veksel üzərində tərtib olunan tacirin krediti ödəmə qabiliyyəti haqqında məlumatlı malik olmalıdır. Tacir kimi başlayan, lakin sonradan dünyannın müəyyən yerlərində trentat maliyyələşdirilməkdə ixtisaslaşan *Lazard-lar, Baring-lar və Rothschild-lar* kimi emanat bankları bu tip məlumatlara malikdir. Bəlkə trentat banklar vekselləri akseptləşdirmək qabiliyyəti ilə tanındıqları kimi,

*aksept idarələri* kimi də tanınırlar. Onlar öz xidmətlərinə görə 3/4 faizlik çox kiçik komision haqqı alırlar. Bu da vekseli diskontlamaq istəyən insan tərəfindən məmənliyyətə ədənlir. Çünkü diskontlanmış "bank vekseli"nin (yəni üzərində aksept idarəsinin adı olan) faiz dərəcəsi "trentat vekseli" (yalnız trentatçı tərəfindən akseptlaşmış veksel) və ya "yaxşı trentat vekseli"nin (trentatçının vəziyyəti çox yaxşı olduqda) məzənnəsindən daha aşağıdır.

Son illər akseptverme fəaliyyəti zəifləyib. Bu, (a) beynəlxalq ticarətdə kommersiya vekselindən istifadə üzrə tələbatın aşağı düşməsi; (b) dünya ticarətdən Böyük Britaniyanın səhmlərinin azalmasına səbəb olan dünya ticarət mərkəzi rələni oynayan və xarici ticarəti maliyyələşdirən London bazarının tosir dairəsinin zəifləməsi və müqayyən səbablarından ingilis valyutmasına (£) inanım qırılması; və (c) kommersiya banklarının akseptvermə fəaliyyətində növbəti metodla geniş tətbiq olunan *aksept-rambur kredit* forması kimi inkişaf edən rəqabətin artması ilə izah olunur. Belə ki, B idxlətçi *New York*-dakı bankını onun üçün Londonda aksept kreditinə təminat verməyə vadar edir, yəni o öz bankının Londondakı filialında və ya Londona yerləşən istonlun bank və ya aksept kontorunda veksel yazmaq üçün A-ya tapşırıq verir. *New York* bankı bu vekselin ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürür və bunun da nəticəsi olaraq London bankı və aksept kontoru öz işini *New York* bankının maliyyə vəziyyətinə uyğun qurmağa məcbur olur. Bu sadə əməliyyat o nəticəyə səbəb olur ki, aksept-rambur-kreditləri çox aşağı tariflərlə verilir.

### Xəzina vekseli

Veksel və aksept kontorlarının əməliyyatları inkişaf etmiş veksel növü olan kommersiya vekseli ilə bilavasitə əlaqədar olduğu üçün eyni anlayış altında təsvir edilir. Lakin məlum olduğu kimi, kommersiya veksellərindən istifadə 1994-cü ildən sonra azalmışdır və buna səbəb xəzino vekselləri vasitəsilə hökumətin verdiyi bərc (kredit) məbləğlərinin geniş şəkildə artması olmuşdur. Xəzino vekseli adəton 3 ay müddətində (91 gün) xəzino tərəfindən yazılmış və təsdiq edilmiş vekseldir. Təsadüfi hallarda iki aylıq (63 gün) veksellər deyilir. Bu cür veksellər yalnız qısamüddəti bərc sayıldığından, onlar bərc faizi 13%-dan çox olmamış şərtlə hökumətin an ucuuz borclarını təşkil edir. Xəzino vekselləri 50.000 £ və daha yüksək məbləğlə banknot formasında buraxılır və minimum məbləğ 50.000 £ qəbul edildiyindən bu veksellər əsas etibarılı institutional investorlar üçün nəzərdə tutulur.

### Son inkişafın təsiri

Bu sahada son tədqiqatlar həm veksel kontorlarının, həm də kommersiya banklarının fəaliyyətinə öz təsirini göstərib. Dövlət qısamüddəti borcclardan asılılığı azaldıb (29-cu fəslin 1 bölməsinə bax). Bundan əlavə, 1971-ci ildək krediti ödəmə qəbuliyyətinə təsir edən məhdudiyyətlərin azalması daxili kommersiya vekselləri, yerli orqanların vekselləri, depozit sertifikatları və s. kimi qısamüddəti borccları (kreditlər) başqa növlərinin inkişafına görüb çıxmışdır. Xəzino vekselləri üzrə sıfırı verilməsinə baxmayaraq, indi bu qısamüddəti istiqraz kağızları ilə əməliyyatları veksel kontorlarının nəticə etibarı ilə əsas fəaliyyəti dayaqlarıdır. Kommersiya bankların funksiyası da, həmçinin, dəyişib. Akseptverme, xəzino vekselləri və ya bərc alanın imicini ümumiylükda birinci növ kimi tanındığından və ya qəbul edildiyindən yeni qısamüddəti istiqraz kağızlarının çoxu üçün tələb olunmır. Bundan başqa, kommersiya bankları yeni qiymətli kağızların buraxılmasını hazırlayır və bazarda yerləşməsinə tömənat verir. Onlar əməliyyatları üzrə məsləhətlər verir və ədonış müddəti çatanda sahmdarlarla dividendlər ödəyir. Ticarət bankları mütəxəssis hazırlanmasında sahəsində (məsələn, əmlakın idarəədimliyi) yerli bank işində rəqəbat aparır. Həmçinin səlahiyyətli şəxs sifəti ilə çıx şədərək qiymətli kağız portfellərinin yerləşməsinə başlıqlı edir. Başqa funksiyalar xarici ticarət olaqəlarının inkişaf etməsi ilə təzahür olunur. Beləliklə, onlar qiymətli daşlar bazarda və həmçinin xaric valyuta bazarında əməliyyatlar aparır.

### Kommersiya (ticarət) bankları

Kommersiya bankları diskont bazarında iki əsas funksiyani yerinə yetirir: (1) veksel kontorlarının qiymətli kağızlar ilə təmin etmək; (2) ədonış müddətinə qədər vekselləri saxlamaq. Veksel kontorları onlara təklif edilən ticarət və xəzino veksellərinin hamısını almaq üçü kifayət qədər güclü maliyyə ehtiyatlarına malik deyillər, lakin nisbətən aşağı faizlə kommersiya banklarından pul bərc almaqla bu problemi həll edirlər. Sonra vekselləri cüzi faizlə skonto etməklə mənfaat alırlar. Kommersiya bankları aşağı faizlə kredit verməkdə maraqlıdır, çünkü belə kreditlər qısamüddəti şərtlərlə (ən tezi bir günlüyü) verilir. Bu, aşağı gəlirli cüzi ədnəsi sayilsa da, bank əməliyyatlarını dəha çox balanslaşdırır. Bu da adı müştərilərin xüsusilə nağd pula böyük tələbələrindən bir və ya bir neçə gün ərzində likvid aktivin olmasına imkan yaradır. Bununla ehtiyatda olan nağd pula qənaət edilir. Veksel kontorlarında bu mənada gündəlik veksellərin müddətinin uzadılması və ya uzadılmaması riski xəzino vekselləri və ya birinci dərəcəli veksellərlə

təminat verilərkən nisbotən aşağı faiz dərəcəsi ilə kompensasiya edilir. Belə qəbul edilib ki, banklar bərəclərin geri qaytarılmasını töhfə edarkən pulda "çatışmazlıq" hiss edir və bərəvermə prosesi geniş vüsət allığı təqdirdə işlə pula, necə deyərlər, "dəyərdən düşür". Ticarət bankları malik olduqları valyutaların bir hissəsi üçün kimmersiya və xəzina vekselinə sahib olsalar, daha yüksək faiz qazana bilərlər. Baxmayaraq ki, müqavila ilə onlar sıfırı etməkdən özlərini saxlayırlar. Həqiqətən də ticarət banklarının xəzina veksellərinin auksiyon vasitəsilə yerləşdirilməsinə heç bir səbəb yoxdur.

### **İngiltərə Bankı**

İngiltərə Bankı diskont bazarı strukturuna aşağıdakı kimi girir:

Birincisi, agent kimi hökumot onun vasitəsilə xəzina veksellərini verir. Bu, (1) xəzina veksellərinin dövət müəssisələrində və digər təşkilatlarda müəyyən edilmiş qiymətlər yerləşdirilməsi və (2) xəzina veksellərinin auksiyonun köməyi ilə yerləşdirilməsi metodları ilə verilir. Hökumət departamentləri, mərkəzi əmanət bankı, tənzimlənmiş valyuta hesabı, milli sigorta fondları və London Bankının vekselverme şəbəsi birləşmə üsünlük verir. Bu qiymət çap edilmir. Veksel kontorları, dövət və xarici banklar təmsilində hər bir hüquq şəxs vekselləri xəzina veksellərinin auksiyonun köməyi ilə yerləşdirilməsi metodlu ilə alda edir. Hər cümlə günü Ingiltərə Bankı vasitəsilə çıxış edən Böyük Britaniyanın Maliyyə Nazirliyi adətən 200 və 300 milyon £ arasında müəyyən möbləğdə veksellərə yarılma üçün elan verir. 1971-ci ilədək veksel kontorları sindikat olaraq vahid stavka ilə təklif olunurdu. Yeni rəqəbat və kredit nəzarəti polisinin tərkib hissəsi kimi onlar indi məsələnin hamisini "əhatə etməyə" razılıq versələr, öz sıfırışlarında açıq və ya gizli rəqəbat aparırlar. İkincisi, Ingiltərə Bankı böhran vəziyyətində sonuncu kreditordur (mərkəzi bank funksiyasını daşıyır). Ticarət bankları "toləbli pullar"ının uzatmadıqları üçün veksel kontorları pul çatışmazlığı hiss edəndə Ingiltərə Bankı rəsnə olaraq keçmiş bank stavkasını evzə edən minimum borc faizi stavkası ilə onlara kredit verir. Lakin bu funksiyanın sonrakı müzakirələri Ingiltərə Bankının vəziyyətinin mərkəzi bank kimi növündən keçirilməsinə qədər toxuna salınsayıdı, daha münasib olardı.

### **Paralel pul bazarları**

Ənənəvi maliyyə mənbələri (xüsusilə kliring bankları) son illər maliyyə organları tərəfindən sərötən məhdudlaşdırıldılarından hətta qismüddətli fondlara (vəsaitlərə) hazır toləbat yaranmışdı. Bununla-

bağlı London şəraiti daha tez uyğunlaşdı. Mütəxəssis pul bazarları xüsusi borc alan və borc alamların spesifikasiyaları qarşılıqla üçün inkişaf etmişdi. Doğrudan da bu cür bazarların mövcudluğu fondları qismüddətli kreditlər verməyə həvəsləndirir: belə ki, bù, kredit verenlərə istadıkları vaxt likvidi geri almağı imkan verir. Aşağıdakı depozitlər nisbotən yeni yaradılmış bazarların ən vacibи hesab edilir:

#### **(1) Banklararası depozitlər**

Təlablı pul və veksellər həmisi İngiltərə Bankına likvid əməslərin tərkib hissəsi kimi aksept edildiyindən kliring banklar əsasən diskont bazarı ilə bağlı olmağa meyilli idir. Lakin 1971-ci ilədək digər banklar - Şotlandiya bankları, ticarət bankları, Britaniyanın xaricdə yerləşən bankları və xarici banklar likvid əmsalına şəxslil edilmişdir. Bankların tələbləri ilə müqayisədə və onun artıq fondlarının müqabilində, əldə edilmiş faiz dərəcəsinin diskont bazarında olan dərəcədən yüksək olmaq şərti ilə, bu fondları sata bilinək imkanı olan şəxslərə kredit verə bilmək ehtimalının özünə doğrultması brokerlərin belə məqsəd üçün bazar yaratmasına səbəb oldu. Hazırda qeyri-klining banklar əmsal tələblərini saxlamağa boreclədurlar, çünki onlar da bazaarda birbaşa iştirak etməyə başlayıtlar.

#### **(2) Yerli hakimiyyət organlarının depozitləri**

Hazırda vəsaitlərinin əoxunu açıq bazaarda əldə edən yerli hakimiyyət organları qismüddətli vəsaitlərdən istifadə etmək arzusundadırlar. Brokerlər banklardan, sənaye və ticarət şirkətlərindən, xeyriyyə fondlarından və s. əldiqləri bu cür qismüddətli vəsaitlər yerli organlar arasında yerləşdirir. Bu cür brokerlər həmçinin yerli organlara daha uzun müddət istiqraz vərəqələri verməklə də məşğul olurlar. Bu gün bazar bankaları omiliyyatlar bazarı ilə daha six şəkildə birləşmişdir. Bu fondlar bankalarası omiliyyatlar bazarında əvvəlkindən daha tez-tez depozitə qoyulur.

#### **(3) Verılan əmanət sertifikatları**

Əmanət sertifikatları banklara 3 aydan 5 ilə kimi borc gittirməyə imkan verir. Onlar bankda öz-özüntü verılan veksellərlə eynidir. Bu veksellərin adı və vadeli (müddətli) depozitlən tətbiq etməni ondan ibarət ki, bank müştəriyə tələb olunan zaman, mümkün formada ikinciçi ödəmək üçün məsuliyət hiss edir və bu da ortamüddətli borcun verilməsi işini buxovalayır. Baxmayaraq ki, inkişaf etmiş bazar hələ

onları ödəniş qabiliyyəti ilə təmin edir, onlar borcverənə daha yüksək faiz stavrı təklif edir. Bu bazar əsasən veksel kontorlarından və banklardan təşkil edilir. Bu, dollar sertifikatlarından başlangıç götürməsdə, lakin 1968-ci ildən sterlinq depozit sertifikatları təqdim edilməyə başladı və bu gün bu bazarın üçdə-iki hissəsini təşkil edir.

#### (4) Avrovalyuta balansları

Avrovalyuta depozitləri sadə fondlar olub ölkə xaricindəki banklarda depozit qoyulur, lakin yerli valyuta ilə ifadədə təyin edilir. On vacib avrovalyuta dollar olaraq qəbul edilib. ABŞ-in davamlı passiv ödəniş balanslarının nüscəsi olaraq, Avropa banklarının filialları müştərilərə ixrac əməliyyatları üçün ödənişlidiyindən dollar aktivləri toplayırlar. Bu aktivlər London brokerlarını təklif edilir (burada faiz dərəcələri New Yorkda qazanılardan yüksəkdir) və xarici ticarəti və investisiyanı maliyyəlaşdırılmak üçün beynəlxalq ölçü üzrə əməliyyatlar aparmaqla, əsasən şirkət və banklarda yerləşdirilir (məsələn, Yaponiya şirkəti və banklarında). Dollar bazaarda hegemonluq etsə də, digər Avropa valyutaları, əsasən dö alman markı və İsveçrə frankı ilə də ticarət işi aparılır.

#### (5) Digər bazarlar

Daha kiçik mütəxəssis bazarları məhlətlə satınalmamı maliyyəlaşdırma üzrə şirkət depozitləri (maliyyə şirkətinin depozitləri) və şirkətlərarası depozitlər hesabına inkişaf edib. Maliyyə şirkətləri banklar və veksel kontorları tərəfdən aksept edilən vekselləri verməklə vəsatlırlar alda edir. Eyni kreditin çətinliklə verildiyi müddədə şirkətlər maliyyə çatışmazlığı yarandığı zaman tələbi ödəmək üçün müvəqqəti fondları olan başqa şirkətlərə müraciət edirlər.

### 25.3 KAPİTAL BAZARI

Pul bazarlarının vahid mexanizmi ticarəti və hökuməti tələb olunan qısamüddətli kreditlə təchiz etmək məqsədilə inkişaf etdirilib. Digər mənbələrin olmasına baxmayaraq, sonnayə bir tərəfdən adətən xammal almaq, işçilərin maaşını ödəmək və kommersiya banklarında ehtiyatlarını saxlamaq üçün özlünün qısamüddətli və ya "dövriyyə" aktivlərini alda edir (bu həqda sonra damışlacaq) və hökumətin təqdim etdiyi bütün uzunmüddətli layiholərə maliyyəni uzunmüddətli kredit

bazarı vasitəsilə alda edir. Şəkil 25.4-dən göründüyü kimi, bu, bir tərəfdən uzunmüddətli kapitalın təchizatçısından, başqa tərəfdən, bu cür kapitala tələbi olanlardan asıldır.

Hər jiksi bir sira peşəkar xüsusiyyətlərə malik vasitəçilərə bağlıdır. Bu vasitəçilərin əksoriyyəti kitabın 6-cı fəsildə kapitalın yüksəlməsi üçün metodlardan istifadənin müzakirəsi zamanı təsvir olunmuşdur. İndi isə gəlin başqa qurumların işinə qisaca nozər salaq.

#### Sığorta şirkətləri


Sığorta şirkətləri müxtəlisf növ sığorta risklərinə qarşı tədiyələr toplayır. Bunnarın bir hissəsi, məsələn, gəmi və əmlak sığortalarından alınan tədiyələrə nisbətən qısa müddət üçün saxlanılır və qızılırmış galırdrən başqa zərərlərə qarşı yönəldilir. Lakin sığortanın başqa növlərində, məsələn, hayat, əmanətin sığortası, torpağın (ren'a) və ya təqədüm sığortası və başqa tədiyələr sonuncu ödəniş ediləndən qabaq uzun müddət saxlanılır. Bu sabəbdən sığorta şirkətləri uzunmüddətli qiymətli kağızlarə sərməyo qoymaq üçün külli miqdarda vəsatlırlar maliyələrdir. Bu yətirmilər Britaniya hökumətinin və digər dövlət qiymətli kağızları, aksiyaları və müxtəlisf şirkətlərin istiqraz və rəqəmləri, mülkiyyəti və girov uşaqlar edir. Bu gün sığorta şirkətlərinə məxsus institutional investorlar dəha böyük əhəmiyyət kəsb edir və qiymətli kağızların yeni buraxılışı üçün tələb olunan qonağın böyük hissəsinə təmin edir.

#### İnvestisiya trastları

İnvestorlar adətən müxtəlisf növ təsərrüfatın (müəssisələrin, sahibkarlığın) qiymətli kağızlarından faiz alda etməklə "qazandıqları yumurtaların hamisini bir səbətə qoymadan" uzaqlaşdırmağa çalışırlar. Lakin hələ risklərin paylanması investisiya imkanlarından ötrü xüsusi bilik və hər seydən öncə kifayat qədər ehtiyatlar tələb edir. Kiçik investor bu iki çətinliyi sərməyo trastından aksiyalar almışlı aradan qaldıra bilər. Beləliklə, investisiya trastları hüquqi (legal) mənada "trast" hesab edilmir, sadəcə olaraq sərməyo məqsədilə yaranmış şirkətlərdir.

#### İnvestisiya pay fondu

İnvestisiya pay fondu və ya bölgü fondları investisiya trastı ideyəsinin inkişaf etdirilmiş formasıdır. Lakin onlar iki əsas cəhətdən fərqlənir.



### **Qeydlər:**

- (1) Oxlar özəl vəsiyyətçiləri deyil, yalnız istiqaməti bildürir,
- (2) İstadiklär yərə istiqamətləndirilən vəsiyyətçilər ləndəldən az miqdarda fəzələr toplayırlar;
- (3) Bəzi vəsiyyətçilər onların kəhən qiyəmli kağızlar buraxılışı ilə məraqlanırlar;
- (4) Emissiya evi fondların hərəkətini kömək edir. Fond birjaların bazarın kəhən qiyəmli kağızlarla təmin etməklə yeni fond ehtiyatlarını stimullaşdırır.

### **Şəkil 25.4 Uzunmüddətli kapital bazarı**

Birincisi, bələdiyə fondları hüquqi termin mənasında trast hesab olunur. Mülkiyyətin idarə edilməsi üçün etibarname qiyəmli kağızların xüsusi növüne qoyulan yatırımları tez-tez məhdudlaşdırılmışdır, etibarlı şəxs təyin edilir. Pay fondları indi metal və mineral, bank-sığorta, mülkiyyət, enerji ehtiyatları, kapital artımı, gəlir və s. sahələr üzrə öz holdinglərinde ixtisaslaşırlar. Ikinci, aqreqat holdingin aşağı nominal dəyər "vahidinə" parçalanır. Beləliklə, hətta kiçik həcmli yanım qiyəmli kağızları bütövlükda shata edir. Bir çox pay fondları həyat sigortası ilə bağlı yüksək toplanması programına malikdir. Bu program müttəmadi və adətən aylıq üzvlük haqqı əsasında həyata keçirilir.

### **Əmanət bankları (və ya kassaları)**

Mərkəzi və etimadlı əmanət bankları vəsaitləri ilə xüsusilə az gəlirli şəxsləri təmin edir. Lakin əmanətlər adəməşənə 10.000 £ miqdardan da ələn cəmi ehtiyatla məhdudlaşdırılır. Səlahiyyətli şəxslər üçün depozito

qoyulmuş əmanətlər qiyəmli kağızlar (əsasən dövlət və ya qeyri-dövlət qiyəmli kağızları formasında) vəsaitləsə investisiya qoyulur.

### **Trast, təqərid və həmkarlar ittihadları fondları**

Bütün bunlar dövlət qiyəmli kağızları, əmlak və aksiyalar üçün yeni investisiyalara yönəldilən galirləri bir yere toplayır.

### **Jirobank**

Jirobank indi Alyans və Leyter Bankının bir hissəsi olaraq, əsasən fördi müştərilər üçün bütün zəruri bank xidmətlərini yerinə yetirir. Onun əsas güclü əməliyyatları poçt vəsaitləsə bütün ölkəni əhatə edən şəbəkə ilə həyata keçirilmişədir. Bütün besabatlar Bootle (Butl - red.), Lancashire-də (Lankaşir - red.) kompüterləşdirilmiş mərkəzdə saxlanılır.

### **Xarici banklar**

400-dən çox xarici bankın filialları indi Londonda yerləşir. Əvvəllər hökumət tərəfindən kliring bankları üzərində qoyulmuş ciddi kredit nəzarətindən azad oldular üçün onlar daha inkişaf etmişlər. Onların daha müasir ekspansiyası beynəlxalq bank və məliyyə sistemlərinin inkişafını oks etdirir. Onlar normal bank funksiyalarını yerinə yetirdiklərindən, işləri çətin ki xarici münbadılə məsələləri üzərində cəmləşə bilsin.

### **Tikindi comiyətli (özəl əmanət məssisəsi)**

Bunların xüsusi funksiyası var: istifadəçi üçün alımlı şəxsi yaşayış evlərinin qiyəmli kağızlarına dair uzunmüddətli kreditlərin verilməsi ilə möşğul olur (baxmayaraq ki, kreditlər bozon kənd təsərrüfatı, sənaye və ya ticarət binalarına verilir). Onların fondları (vəsaitləri) əsasən ümumi comiyət tərəfindən investisiya şəklində qoyulmuş vəsaitlərdən yaranır, lakin onların aksiyaları elan edilən vaxt nağd pul formasında olduğundan London Fond Birjasında satılmır. Onların likvid aktiv ehtiyatları adətən səlahiyyətli şəxslərin əmanətlərinə yatarınr.

### **Məliyyə korporasiyaları**

Sənayeni pul vəsaitləri ilə təmin etməkdə Sənaye və Ticarət Məliyyə Korporasiyasının (STMK) rolu haqqında artıq danışılıb (6-cı fəsil). Lakin vəsaitləri müxtəlif mənbələr tərəfindən yaradılan buna oxşar digər korporasiyalar var. STMK-dən daha geniş vəsaitlərə malik sənaye üzrə məliyyə korporasiyası, sənayelərə girov kreditləri veren korporasiya, mili televiziyanın məliyyələşdirilməsi korporasiyası, ticarət departamentinin ixrac kreditlərin qarantiyası şəbəsinə və s. misal

göstermək olar. Kiçik şirkətlər üçün kapital həmcinin 1934-cü ildə yaradılmış *Charter Haus Development LTD* və *Kredit for Industry LTD* şirkətləri tərəfindən də verilə bilər.

### Maliyyə şirkətləri (kredit müəssisə tipi)

Bu tipli şirkətlər istehlak mallarının, cihaz və avadanlıqların möhləlli alış-veriş işini maliyyələşdirmək məqsədi ilə müstərilərdən borce əmanətlər götürür və banklardan kredit alır. Lakin malların möhləlli satın alınması işi mahdudlaşdırıldıqdan, bir çox maliyyə şirkətləri möhləlli alış maliyyələşdirən kompaniyalar şəklinde fəaliyyət istiqaməti götürüb. Onların götürdükləri risklərin böyük olması ilə bağlı nisbatən kreditlərin stavkaları yüksək olur və cymilə bu səbəbdən da onların verdikləri kredit stavkaları yüksək olur. Bir çox sahmdar banklar möhləlli satınalmalı öz filialları olan maliyyə şirkətləri vasitəsilə həyata keçirir.

Hər halda bu formada möhtəkirliyin həcmi həddən artıq sıfırlanmamalıdır. Əməliyyatın çox hissəsi investisiya trastları, sigorta şirkətləri, ixtisaslaşmış əmanət müəssisələri və ayrı-ayrı fördərlər adından aparılan gerçək yatırımı oks etdirir.

"Təskil edilmiş qiymətli kağızlar bazarı kapitalist iqtisadiyyatın mexanizminin ayrılmaz tərkib hissəsidir" faktı danılmazdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir:

#### (1) Dövlət və istehsal sahələri tərəfindən verilən borçları asanlaşdırır

Öğr insanlar qiymətli kağızlar almaqla sənaye sahələrinə və hökumətə faiz qarşısında pul borc verməyi həvəslənsələr, nəticə etibarla sonralar saxlamaq istəmədikləri kapitalı asanlıqla sata bilənlərindən tam razı olmayırlar. Bu cür nominat London Fond Birjasının kifayat qədər tanınmış söhümə sahib olan hər hansı bir şəxşə verilir. Və bu da satıcı və alicuları birləşdirən daimi bazar yaradır.

Bələliklə, London Fond Birjası dövləti borc vermək və ya sonaycaya investisiya qoymaq üçün dolayı yolla əmanətləri həvəsləndirir. Haqiqətən da yeni qiymətli kağızlar birjanın məzənnəsi ilə tənzimlənərsə, onun inkişaf ampliası xeyli genişlənər.

#### (2) Cobberlər qısamüddətli qiymətli kağızların dəyərlərinin enib-qalxmasına kömək edir

Cobber özü tez-tez alver etməsinə baxmayaraq, qısamüddətli qiymətli kağızların satılması üçünçü şəxslərin möhtəkirliyində bufer

rolunu oynayır. Bu ondan irəli gəlir ki, o, alıcı ilə satıcını "cynileşdirir", lakin qiymətli kağızlar əldə edəcək təpədansatçı rolunda çıxış edir. O, müəyyən qiymətli kağızların satışı sahəsində ixtisaslaşdırıldıqdan bu sahədə dərin praktiki biliklərə nail olur. Bələliklə, müəyyən kütlə bədbin olunda o, optimist olmalıdır və hesab etməlidir ki, qiymətlərdə emmə çatın ki, həmişə davam etsin. Ona görə də o, qiymətli kağızları öz paketinə yazar. Eynilə kütlə onları tələsik alır və qiymətlərin ən yüksək nöqtəsinə çatdığını hesab edəndə onları satır. Hər iki halda səmərə qiymətlərdə enib-qalxmaçı səciyyələndirir: birinci halda təklife müvafiq olaraq təlob artır, ikinci halda isə oksina, təlob artımcıla təklif də artır.

#### (3) Qiymətli kağızların kursunu reklam etdirir.

London Fond Birjasının qiymətli kağızların qiymətlərinin cari olaraq dərci onların haraya yatırılmasını görməyə və əmanətləri nəşfəstələ işləyən müəssisələrə yöneltməyə imkan verir.

#### (4) İctimaiyyəti saxtakarlıqla qoruyur.

London Birjasının məzənnə bülleteni (qiymətli kağızların məzənnəsi) siyahıda olan qiymətli kağızların etibarlı olması üçün töminatdır. London Fond Birjasının idarə heyəti bu hesabla qane olmasa, heyət üzvlərinə onları satmağa icazə verilmir və hər hansı bir şirkətin işlərinin aparılması haqqda şübhələr yaranarsa, qiymətli kağızlar bıujadan götürüle bilər. Lakin idarə heyəti üzvlərindən yüksək standartlara müvafiq hərəkət etmələrindən təkid edir. İstanbul üzv ödemədən boyun qəçirdiğdə, investor London Fond Birjasının kompensasiya fondundan təzminat alır.

#### (5) Ölkənin iqtisadi perspektivlərini oks etdirir

Bazarın hərəkəti ölkənin iqtisadi perspektivlərini göstəren barometr rolunu oynayır.

### 25.4 QIYMƏTLİ KAĞIZLAR BAZARI: BİRJA FONDU

#### Tarix

On yeddinci əsrin ikinci yarısında tanınmış qiymətli kağız ar bazarı möveud idi. Bu bazar tədricən formallaşdı və 1773-cü ildə fond birjası ilkin şərtləri təklif etdi və 1803-cü ildə *Rəsmi Qiymətlər Vəzqəni* nəşr etdi. 1908-ci ildən isə o, əsasən "broker" və "cobber"lərən (birja fondunda birja dəllalından fərqli olaraq öz hesabına qiymətli kağızlarla

bağlı omeliyyat aparan şəxs) təşkil edilmişdi. Brokerlar əsasən sahmları almaqla və sahm ticarətçiləri (dilerləri) olan cobberlərə satmaqla müştəriləri adından fəaliyyət göstəridilər. "Tək fəaliyyət göstərmək" tələbi müştərilərin müdafiəsi möqsədini güdürdü. Lakin brokerlar komissiya osasında çalışırdılar, cobberlər isə ticarətdən gələn mənfəətə arxayın idilər.

### **"Böyük Partlayış" (Big Bang) doğru addımlar**

Bu rahat nizamlama forması 1980-ci illərin əvvəllərində iki irəliliyə ilə qulgalandı. Övvelə, 1970-ci ildə həkumət siyasetinin əsas diqqəti iqtisadiyyatın bütün sahələrində rəqabətin genişləndirilməsi üzərində cəmləşmişdi və Antiimhisar idarəsi (Office of Fair Trading) dəyişməz komissiyalara inhişsərə yol verdiklərinə görə irad tutmuşdu. Bundan başqa, həkumət Londonun gözəgörünməz qazanc höcmini qoruyub saxlamaq, hətta inkişaf etdirmək arzusunda idi. 1979-cu ildə New York-da dəyişməz komissiyaların logy edilməsi iş xərcələrini Londona nisbətnən Britaniya müəssisələrində daha aşağı saldı, lakin elə hamim ildə mübadilə nəzarətinin sonu Britaniya sərmayəçilərinin xarici qiymətlilər kağızlara sərmaya qoymaqda sərbəst olduğunu göstərirdi.

İkinci irəliliyə texnoloji inkişaf idi – elektron informasiya və kommunikasiya sistemlərinin təqdimatı. Bu, dünənین hər hansı bir nöqtəsində iş mərkəzlərinin birində qiymətli kağızların qiymətinin dəyişməsinin vizual olaraq eyni vaxtda digər mərkəzlərin ekranlarında əks olunması idi. Bu səbəbdən, əsas üç aparıcı mərkəz – Tokio, London və New York saat fərgi səbəbi ilə ticarətin günün demək olar ki, 24 saatını əhatə etdiyi bir vahid mərkəzə çevrildi.

Birliklə, dəyişməz komissiyaların quruluşunun təsis edilməsi və daha geniş baxışın qəbul edilməsi məqsədi ilə əsas gərginlik fond birləşisi üzərində idi. Əsas dəyişikliklər 27 oktyabr 1986-ci ildə baş verdi və "Böyük Partlayış" adlandırılan dəyişiklik yaratdı.

Fond birləşisi dəyişməz komissiyalara son vermək razılığına gəldi. Lakin bunun bir çox brokerləri isdən ayrılmaya vədar edacısının nəzərə ataradı, "tək fəaliyyət göstərmək" qaydasının aradan qaldırılması və türülərin ham müştərilər, ham da ticarətçilər (dilerlər) monafələri üçün birgə fəaliyyət göstərmələrinə icazənin veriləmisi zorutlu yaranmışdı. Əsas ticarətçilər (dilerlər) market-meykerlər (sövdələşmə nəticəsində müxtəlif valyuta və ya qiymətli kağızların alqı-satqısı məzənnəsinə daim qiymət toyin edən bazar (iştirakçı) adlandırılardı.

Market-meykerlər sahmlorın alqı və satqısı üzrə komissiyaları özürlə razılışdırır və müəssisələr tərəfindən irali sürülen daha iri sıfarişlərdə olvenişli şərtlər takrif edə bilirlər. Fördi əmanatçıların da şortləri razılışdırda bilmərinə baxmayaraq, onların isə həcmi market-meykerlər tərəfindən mənşəftli hesab edilmir və komissiya dərəcələri "Böyük Partlayış"dan əvvəl olduğu kimi qalır. Bu, şəxsi əlaqə, məsləhətlərinin verilməsi və hətta araşdırmaşın tamın edənək brokerlərə fördi əmanatçılarla işdə porakanda ticarətçilər kimi davranmağa imkan verir.

### **Gələcək irəliliyişlər**

"Böyük Partlayış" hətta gələcək inkişaflarında da əz katalizator roluunu sübut etmişdir. Londonu bəyənəlxalq ticarət mərkəzinə çevirmək haqqda hökumətin arzusu iş dəyərini daha rəqabət qabiliyyəti etməyi vacibləşdirmişdi və beləliklə sahmlorın alınması rüsumu  $\frac{1}{2}$  faiz azaldılmışdı. Lakin daha iri Yapon və Amerika firmaları ilə rəqabət aparmaq üçün Birleşmiş Krallığın ticarətçiləri (dilerləri) qiymotlı kağızlar fondunu idarə etmək üçün daha iri kapitala sahib olmalı idilər. Bu səbəbdən, firmalar ya birləşməli, ya da ümumi olaraq, kommersiya bankları kimi daha iri məliyyə müəssisələrinin nəzarəti altına keçməli idilər.

Bununla belə, "Böyük Partlayış" eyni firmada əlaqəli xidmətlərin birləşdirilməsinə dair baslanılmış hərakatda impuls roluunu cynadı. Əsas kliinq bankları indi hissəli ədəmişlər, bəroların verilməsi və daşınmaz əmlak agentliyklərinin ala keçirilməsi ilə maraqlanırdılar. Bu ideya birja dəllallığındaqındən genişləndirilmişdi. Bazarın yaradılması (market-meykerin fəaliyyəti) maliyyənin porakanda satış tərfi ilə daha az maraqlanan kommersiya banklarının öhdəliyinə buraşılmışdı.

Eyni zamanda Londonun birja bazarının əsas elektron veri fond birləşiminin SEAQ – avtomatlaşdırılmış qiymət təyinətə sistemi (Stock Exchange Automated Quotation) vardır. Qiymotlər və əqdlar haqqda 64 market-meykerin verdiyi məlumat SEAQ-a ötürülür və ekranlarda göstərilir. Bu, market-meykerə satış qiymətini və daha əşqər alış qiymətini təyin etməyə imkan verir. Bu "genişlənmə" sahmlorın az olduğu zamanın dərəcədən artı və ya müqayisə ediləcək dərəcədə az sayda sahm olduğundə qiymətlər cənə aşağı düşə bilər. Ədəmiş rəqəmələrinin zəif aylıq balansı kimi məqsədəyən olmayan məlumatlar cəhət tədbiri olaraq qiymətləri endirməyə məcbur edir. Verilən yeni qiymətlər bazarın digər hissəsi üçün SEAQ ekranlarında qeydə alınır.

1995-ci ildə Londonun fond birləşisi alternativ investisiya bazarına (Alternative Investment Market – AIM) daxil olmuşdu. Əriyə veren şirkətlərin məliyyə məvqelərinə baxmayaraq, onlar hələ də növərdən

keçirilir, birləşmə dəyeri əsas bazar dəyerindən çox aşağıdır. Bu səbəbdən, xüsusilə kiçik şirkətlər və çox zaman geləcək kapital möbləğinin artırılması məqsədilə səhmlərinə qiymət təyin edilməsi arzusunda olan yeni və inkişafda olan şirkətlər üçün daha məqsədliyindən.

Eyni zamanda, *səhm satışı strukturunda* da yeni dəyişikliklər olmuşdur. Səhm sahibkarlığı dəyişikliyinə cəlb edilmiş sənədlərlə olan işin çox hissəsinin aradan qaldırılması məqsədilə, yeni kompüterləşdirilmiş sistem (CREST – qiymətli kağızlarla iş hesabının aparılması üçün İngiltərə Bankı tərəfindən işlənib hazırlanmış elektron hesablar sistemi) təqdim edilmişdir. Bundan başqa, səhmlər alınıb satıldıkları, razılaşmalar 10 gün müddətində həll edilir.

Həkumət maliyyə bazartarının bütövlüyüne ciddi maraq göstərir, lakin mərkəzi nozarətin tövbiq edilməyindənə, şəhərin özünənəzarət sistemini həyata keçirilməsinə icazə verməkdən boyun qaçırmışdır. Ticarət və sənaye üzrə dövlət katibi adı çəkilən özünüdürərə təşkilatlarına (Self-Regulating Organisations – SROs) nəzarət etmək üçün qiymətli kağızlar və investisiyalarla iş üzrə idarə (Securities and Investments Board – SIB) təyin etmişdir və şəhər dilerləri burlardan birinə aid olmalıdır. Fond birjası özünüdürərə təşkilatı (SRO) olaraq, üzvlərinə göstərişlər verir və bu qaydalara əməl edilməsinə nəzarət edir.

Qiymətli kağızların *rəsmi qiymət varəqası* fond birjasının səhmləri layiqinçə qiymətləndirdiyini göstərir. Şirkətin apardığı işə dair şübhə yaranarsa işə icaza geri alınma bilər.

#### *Qiymətli kağızların buraxılması ilə kapitalın artırılması mexanizmini təmin edir*

Fond birjası kohne (ing. - old securities) qiymətli kağızlarla iş üzrə əsas bazar olunduğundan, kapitalın artırılması məqsədilə yeni kağızların buraxılması müvafiqiyəti fondo birjasının onlara qiymət təyin etməsi ilə elda edilir. Daha doğrusu, brokerlər və dilerlər böyümək arzusunda olan firmalar üçün kapitalın təmin edilməsində müəyyən müştəriləri nozərə ala bilərlər.

#### *Ölkənin iqtisadi perspektivlərini əks etdirir*

Ölkənin iqtisadi perspektivinə dəlalət edən bazar hərəkətlərinin barometr kimi irəliləyişi – “Financial Times” birja indeksi (Financial Times Stock Exchange – FTSE) 12 aylıq müddətdə iqtisadi perspektivin an yaxşı göstəricisidir.

#### **FƏSİLİN QISA MƏZMUNU**

- Maliyyə bazarı qısa müddətli borclar verir, kapital bazarı isə orta və uzunmüddətli kapitalların hacmini artırır.
- Maliyyə bazarılarına uçot (hesablaşma) evlərimin (*pul bazarında qısamüddətli əməliyyat, ixtisaslaşmış bank və ya maliyyə təşkilatı*), aksept banklarının, kömərsiya banklarının və İngiltərə Bankının (maliyyə üzərində nəzarəti həyata keçirən) əməliyyatı daxildir.
- Kapital bazarına siyortta şirkətləri, investisiya təsirləri, pay təsirləri, dövlət əmanət cassası, jirobank, karıcı banklar, təqaüd fondları və maliyyə təşkilatları daxildir.
- Fond birjası həkumət və sənayenin borç götürməsinə kömək edir və iqtisadi perspektivin başlıca göstəricisidir.

#### **XÜLASƏ SUALLARI**

- Maliyyə bazarının əsas məqsəd və əməliyyatlarını izah edin.
- Hesablaşma evləri hansı funksiyaları yerinə yetirir?
- Birja fondunun iqtisadi funksiyası nödir?

**Əlavə məlumatlar üçün tərəfdən Internet səhifəsinə baş çəkin**



## KLİRİNQ BANKLARI

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilə tanışlıqdan sonra siz:

- klirinq banklarının aktivlərinin strukturunu təsvir edə;
- bankların kreditini necə verdiyini izah edə;
- klirinq banklarının artan rəqabətə necə reaksiya verdiyini göstərə biləcəksiniz.

### 26.1 BİRLƏŞMİŞ KRALLIQDA BANKLARIN NÖVLƏRİ

Banklar həm göstərdikləri funksiyaların növlərinə, həm də həcmərinə görə müxtəlifdir. Onları aşağıdakı kimli təsnif etmək olar:

#### 1. Mərkəzi bank

Bu, hökumətin adından bank sistemi üzərində ümumi nəzarəti həyata keçirən Ingiltərə Bankıdır.

#### 2. Klirinq bankları

#### 3. Kimmersiya bankları

Kimmersiya banklarının işinin böyük hissəsi bu gün "Böyük dörtlük" tərfindən həyata keçirilir. Beləliklə, başqa ölkələrin sistemlərindən fərqli olaraq (əksariyyəti unitar kiçik banklardan ibarət olan ABŞ üzrə), Birleşmiş Krallıqda hər birinin ölkə daxilində filialları olan yalnız bir neçə böyük bank var.

Filiyalın malik bu bank sisteminin iki əsas məziiyəti var. Birincisi, dəha geniş iş tosorrufası iki həcmli istehsalın üstünlüklerindən bohrələnə bilər. İkinci si və ən vacibci odur ki, maliyyə ehtiyatları ayn-ayrı rayonlar üçün isə aparan kiçik banklara nisbəton böyük bankda cəmlənəndə müflislik riski dəha az olur. Üləmən kiçik bankın taleyi də bu rayonun və ya yerin (xüsusilə də burada) əsas məsələliyət növü fərmer

təsərrüfatıdırsa, dövri olaraq qiymət enib-qalxmaları müşahidə edilir) taleyindən asildır. Konkret olaraq, böyük bank vasitəsi risklər coğrafi cəhətdən yayılır. Digər tərəfdən, əsas tosorrufat idarəetmədə labüb olan çatışmaqlıdan əziyyət çəkməli olur. Çünkü adətan istənilən ölçülü bərclər baş ofis tərəfindən təsdiq olunmalıdır. Bu, lokal şəhərin məlumatına osaslanan mühakiməyə uyğun olaraq yerində hətta böyük bərclər verən vahidin mövqeyi ilə aydın şəkildə ziddiyət təşkil edir.

#### 4. Birleşmiş Krallıqda filialları olan xarici və birlik bankları

#### 5. Dövlət Əmanət Kassası

Birgə şəhərdə klirinq bankları bu faslin yerdə qalan hissəsinin əsas mövzusunu təşkil edir. Maliyyə sistemində onların əhəmiyyəti işlərinin əsas hissəsinin çeklər vasitəsi həyata keçirilməsidir ki, mərkəzi klirinq quruluşu onlara nağd pul qonaqt etməyə, beləcə kredit "yaratmağa" imkan verir. Xüsusilə, pul cəhiyatının anlaşılması üçün onlatın bu işi necə həyata keçirdiklərini izah etməliyik.

### 26.2 KREDİT VERİLMƏSİ

#### Çek sistemi

Sahmardar-kimmersiya bankları əslinde sahmardarlarından ötrü mənafət əldə etmək üçün mövcud olan şirkətlərdir. Onlar bu mənafəti *deponentlərdən* pul borg alıb onu yüksək faiz dərəcəsi ilə başqa şəxslərə yenidən borc verirlər. Borc verənlər fiziki şəxslər, şirkətlər, açıq tipli şəhərdər comisiyyatları, pul bazarı və hökumətdir. Bank nə qədər pul borc versə, bir o qədər də mənafət əldə edər.

Bankda hesabı olan şəxslər öz bərcərini çek vasitəsilə ödəyə bilər. Bu, ən münasib ədəniş formasıdır. Çeklər töhlükəsiz olaraq poçt vasitəsilə da göndərilə bilər.

Bu da böyük məbləğdə pulların daşınmasının qarşısını alır. Çeklərdən istifadənin nəinki müştərilər, həmçinin bankın özü üçün də üstünlüyənələri var. Beləliklə, fəaliyyətlərinə reklam etdirmək, müştərilerin nağd pulla deyil, çeklə ödəmələrinə nail olmaq və onların nağd pulları özlərinde saxlamalarına sövq etmək məqsədilə bank əsas fəaliyyəti olan pul borg alıb-vermə işindən konarda bir çox xidmətlər, məsələn, hesabatlar aparma, naryad (sifariş) ədənişlər, kredit köçürmələri vasitəsilə vəksəller ödəmə, qiymətli kağızların alınması, xaricə işlərin aparılması, qiymətli kağızların saxlanması, icraedici kimi çıxışetmə və s. (çox vaxt pulsuz) təşkil edir.

### Çek nağd pulun avazəndicisi kimi

Çek sisteminin inkişafı nağd puldan istifadəni məhdudlaşdırılmışdır. Təsəvvür edin ki, bank hesabına 1.000 £ qoymusam. Eyni zamanda başqa banka 500 £ borcum var. Mən sadəcə olaraq həmin məbləğin ödənilməsi üçün çək yazırıam. Pulumu saxladığım bank borcumu ödəyir. Əməliyyatı tamamlamaq üçün hesabından 500 £ debet və başqa hesaba kredit olunur. Burada vacib məqamı – borcun nağd pulla ödənilməməsi müşahidə edildi. Hər iki hesabda sədə mühasibat yazışmaları əməliyyatı başa çatdırı.

Ola bilsin, monim osas bankum həftənin sonundak fəaliyətlərin əməkhaqqını ödəmək üçün nağd pul çıxarırt. Ancaq ödənişlərin bir qismi, masalan, tikinti materialları, benzin, maşınlara xidmət çeklər vasitəsilə ödənilir. Eynilə 500 £ hesabında qaldıraqa gündəlik xərcləri ödəmək üçün nağd pul götürüre biləram. Bununla belə çek və ya hesabından kredit transferi vasitəsilə klubə üzvlük, yarımlı illik tarif ödənişləri, maşınların alınması və kirayəsi, girovların geri qayıtarılması kimi ödənişləri həyata keçirə biləram. Əlavə edək ki, həttə nağd pul çıxarılarkən banka ödənilən başqa nağd pullar ödəniş sistemini tərazlaşdırı.


Çek sisteminin inkişafı ilə bağlı olaraq əməliyyatlar üçün tələb olunan nağd pulun proporsiyası aşağı düşüb. Fərəz edək ki, kommersiya banklarında nağd ödənişləri həyata keçirmək üçün depozitlərin 10 faizinin cəhdəti kimi saxlanması kimi sadə modelində istifadə olunur. Qisasi, manim banka qoymduğum 1.000 £-dən 100 £ belə ehtiyat yaratmaq üçün saxlanılır.

### Kreditin verilməsi

Aydındır ki, monim pulunun qalan hissəsi, yəni 900 £ başqa hüquqi və ya fiziki şəxslərə borc kimi verilir. Burada bankın həmin puldan çox qazanması da diqqətdən kənardır qala bilməz. Fərəz edək ki, yalnız bir bank fəaliyyət göstərir və bütün borcek həmiya avans formasında ödənilir. Kimsə bankdan borc alarkən borc alanın hesabına alınan məbləğ kredit edilir və ya burada alternativ yol da mövcuddur: onun hesabındaki qalıqlar göstərilən limitdək artır. Başqa sözlə, bankdan borc alanın adına pul depozit edilir. Borc alan pulu xərcəyarkən çeklərdən istifadə edir. Bu halda nağd pula təcili ehtiyac olmur. 1.000 £ nağd pul depozitinin bankın borcvermə fəaliyyəti tərəfindən verilmiş daha böyük məbləğdəki depozitlər üçün tohlükəsiz nağd pul ehtiyatları

formasında çıxış etməsinə heç bir səbəb yoxdur. Ancaq bank kreditloşonu şəxşitməlidir. Hər cəhitala qarşı modelin zəqbul edilir, nağd pul həmişə ümumi depozitin 1/10-ni təskil etməlidir. Bu o deməkdir ki, bank 9.000 £-ə qədər borc vera bilər. O, yeganə bank olduğundan çeklər başqa banka deyil, ona xidmət edəcək.

Kreditvermə prosesi şəkil 26.1-də göstərilmişdi. X adlı şəxs banka nağd 1.000 £ qoymur. Bu, banka imkan verir ki, B-ya 9.000 £ borc versin. Öz növbəsində B C və D-ye 400 və 5.000 £ borcekləri çeklər vasitəsilə ödəyir. Bu çeklər banka qoyulur. C nağd 700 £-lik pulunu nisbətan gec çıxarıır; ancaq bu, 200 £ çıxaran D tərəfindən kompensasiya olunur. X qoymduğu pulun 10 £-ni bankda saxlayır. Eyni vaxtda nağd pullar çıxarıldıqca başqa nağd pullar depozit edilir. Bu, 10 faizlik nisbəti tərazlaşdırırmı.



**Şəkil 26.1** Bank kreditinin verilməsi qaydası

Praktikada çoxlu banklar var və kreditin möqsədində uyğun olaraq virtual bir bank yaradırlar. Cənubi London Kliring Palatası vasitəsilə kliring razılışmaları ilə nağd pula böyük tələbi ödəyə bilirlər. Onlar 6 bankdan ibarət olur ("Böyük səkkizlər" üstünlük təşkil edir).

Başqa banklar öz kliringini bir-birinin vasitəsilə həyata keçirir. Bundan əlavə, banklar kredit verilməsi ilə bağlı olaqə saxlayırlar. Tutaq ki, bir bank 6 faizlik kassa ehtiyatları norması saxlayır. O, bunu müştərilərinin başqa bankın müştərilərindən kliringin günün sonundək başqa banka debet ödənilməsini tələb edir. İngiltərə

Bankmdakı kassa chtiyatları o qədər aşağı düşə bilər ki, bu onun borc siyasetini modifikasiya etməyə məcbur edir.

### Bankın balans borcu verməsinin səmərəsi

Təsəvvür edək ki, 1.000 £-lik nağd pul alınması və B-yə borc verilməsi bankın yegana işidir. Bütün sahmdar kapitalını iñkar etsək, onun balansı aşağıdakı kimi olacaq:

PASSİV	£	AKTİV	£
Depozitlər:		Nağd pul	1.000
Depozit hesabı	1.000	Cari hesab	9.000
10.000			10.000

Kassa chtiyatı normasının modifikasiyası B-yə verilmiş avans aktivdir; bu, ödənilməmiş borcdur. Başqa tərofən onun hesabına 1.000 £ kredit keçirilib. Buradan göründür ki, hər bir borc depozit yaradır.

B kredit həddini aşarsa cari hesabına 1.000 £ keçirir. Lakin orada onun kəfi kredit balansı olarsa, o, həmin məbləği müəyyən faizin qazanıldığı depozit hesabına yatırı bilər. Nəzərdə tutulan depozitlər "müddətli depozitlər" adlandırılır, çünki texniki baxımdan çox zaman bankların faiz itkisi səbəbi ilə radd edə bilmələrinə görə onlar geri götürülsə bilər. B-yə verilən borc B-nin cari hesabına keçiriləcəkdir, çünki "müddətsiz depozit" adlandırdığı üçün xərcləmək imkanı vardır.

### 26.3. BANK SSUDALARI

Praktikada bank aktivlərinin strukturunu yuxarıdan aşağıdan daha fərqlidir. Bu, aşağıdakı şəkildə izah oluna bilər. Mənfaət xatirinə borc verməklə depozitlərin yaraması müəyyən risklər deməkdir. Bu, ilk növbədə geri ödənilməyə bilər. İkinciçi və nəticədə, bankdan nağd pul götürürlər bilər və əsas depozitlər öz 1.000 £-ni geri istəyər və ya B, C və D arasında nağd pula kifayət qədər böyük ehtiyac yaranar. Bankın qarşılığa bilmədiyi tələblər üzrə istonilən təklif banka inanım itirilmişinə görüb çıxarar. Belə ki, başqa depozitlər nağd şəkildə istonılıb bilər və nəticədə bankın qapıları bağlanar.

Bundan əlavə, bankda həmçə kassa chtiyatları norması saxlanılmaması baxmayıraq, ikinci və üçüncü müddəfiə xətti qurulmalıdır. Çünki fəvqələdə hallarda bank nağd pulu asanlıqla və tez soñarbar etmək məcburiyyətində qalır.

ŞƏKLİDİK	Borc müddəti	AKTİV	Borc alan	Təxmin gəlirlər %
				(minimum növbət fəizi -7%)
		Nağd pul	Veksel kontraktları	6,5
Arıza	1-14 gün	Tələb olunan ssudu və tərifin qısa müddəti ödmənəsi	Dövlət, bələdiyyə or və icadçı	6,625 (xəzino vekseli or)
	12 ayadak	skorto okonusus vekselər diger bacar ss.çalar	Banklar, bələdiyyələr	6,75 (diger veksel or)
		İstənilən vaxt sahifə bilər, akıv kapital qaytışları məs. baş vərri	Dövlət və bələdiyyələr	7,5
		əsasən 6 ay müddətinə, əkinçilər etd. axır döhrə uzurmüddəti olə hitər	Fiziki şəxslər və istəhəsalçalar	8 - 11
				MƏNFAƏTLİK

Şəkil 26.2 Bankların əsas aktivlərinin təbəti və bölgüsü

Bu o deməkdir ki, bank avanslar vasitəsilə tam borc verməlidir. Çünkü borc alan tərafından 6 və ya daha uzun müddətə geri ödəniş tələb olunur. Bəzi borcular qısa müddətə, hətta bir günə də verilə bilər. Başqa tərofən, borc müddəti az olduqda faiz dərəcəsi də daha aşağı olur. Ancaq bank sahmdarlarının mənfaəti üçün faiz dərəcəsinin də yüksək olmasına çalışır. Buna görə də bank borc siyasetini komiyyət və keyfiyyət nöqtəsinə nəzərən məhdudlaşdırır. Kredit likvid eliyyatlarının cüni tipli olması ilə möhdudlaşmamalı, həmçinin müvafiq təhlükəsizlik, likvidlik və mənfaətlilik qazanmalıdır.

Təhlükəsizlik baxımdan geriyyatılma riski olduqda bank borc verməkdə maraqlı olmur. Bank menecərinin sahvi borclarının defoltunda təzahür edir. Nə qədər ki, bank girov, məsalən, siğorta polisi, evin qeydiyyat sənədləri və sahm sertifikatları qeyri-səmimi borc alandan pulu geri tələb etməkdə alət rolunu oynayır, girov doğrudan da likvidliyə kömək edir. Əgər defoltdan sonra risk olsayıdı, bank pul verməzdi.

Likvidlik və mənfaətlilik təhlükəsizliyin əks istiqaməti kimi formalıdır. Borcun müddəti az olduqca, bank likvidliyi də böyük olur. Ancaq faiz dərəcəsi də aşağı olur. Çətinlik kompromis yolla həll edilir. Birincisi, borcular müxtəlif tipli borc alanlar arasında müxtəlif vaxt arzında bölüşdürülrən.

	Təxmini faiz dərəcəsi
«Rezerv Likviditeti» cəri aktivlər	
İngiltərə NAĞD PUL Bankı	1
TOLOBLI SSUDA	11
HESABLAR	18
DİGƏR BAZAR BORCLARI	23,7
SƏRMAYƏ QÖYÜLUŞLARI	14,6
Gəlidi aktivlər	
İNKİŞAF ETDIRİLMİŞ	57,8

Mənbə: İstik Statistika Hesabatı

**Şəkil 26.3 Bank krediti piramidası**

İkinci, borcun müxtəlif növürləri ehtiyatla işlədilmiş proporsiyalara yaxın saxlanılır. Başqa sözə, maliyyə fəaliyyətini genişləndirmək üçün bank aktivlərinin "portfelini" saxlayır. Bir az sonra görəcəyik ki, pul və kredit qurumları likvid aktivlərin minimum faiz dərəcəsini diktə edir.

#### 26.4 BANK AKTİVLƏRİNİN BÖLÜŞDÜRÜLMƏSİ

Praktikadən görürük ki, bank sterlinq aktivlərini öyrənməklə likvidlik və mənfəətliliyin möqsədlərini qaydasmaq qoyur. Bu mümkündür. Çünkü nağd pul, bina və rifah halından fərqli olaraq, borcular konkret aktivləri özündə təzahür etdirir. Sadəcə olaraq firmanın balansında aktiv torofdən müxtəlif debitorlar yarandığından banka ödənilməyən borcular onun aktivlərini səciyyələndirir. Bu hal şəkil 26.2 və 26.3-də göstərilib.

Qısamüddətli ssudalar diskont evlərinə veksel diskont etməye imkan verir. Vekseller, o cümlədən xəzincə, yerli orqanlar və ticarət vekselləri əsasən veksel kontorlarından alda edilir. Bəziləri isə müştərilərə birbaşa diskont olunur. Bu vekseller adətən 2 aya və ya təyariyyət üçün saxlanılır.

Başqa bazar borcuları, yəni yerli orqanların vekselləri və ticarət vekselləri 2 faizlik limitindən yuxarıdadır və uyğun ehtiyat aktivləri hesab edilmir. Qiymətli kağızlar aqıq bazarda alınmış orta və uzunmüddətli dövlət qiymətli kağızlarındandır.

Avanslar millilaşdırılmış istehsal sahələri, şirkətlər və fördi debitorlara daha çox mənfəət götür (əsas tarifdən 1-3 faiz yuxarı olur). Bank avanslarının əsas vəzifəsi sənaye və ticarəti işlək kapitallla təmin etməkdən ibarətdir. Bu borc növü 6 ay müddətində özüliklikdən hesab edilir. Buna canlı misal olaraq ilin başlangıcında toxum və güvəre almaq və eməkhaqları ödəmək üçün borc alan ferməri götürə bilərik. Həmin fermər məhsul satılan kimi borcunu geri qaytarır. Eynilə yeni il bayramından qabaq istehsalı artırmaq üçün istehsalçı eləvə işçi qüvvəsi, xammal və material borc altı. Həmin mallara ödəniş alınanından sonra onun hesabına çək ödənilir. Bu da overdraftı geri ödəməyə imkan verir. Aydırındır ki, debitor torafından bəla ödəniş alınanadək bankın pulunu geri alması ehtimalı çox aşağıdır. Adətən banklar firmaları uzunmüddətli borcda təmin etməkdən boyun qaçırırlar. Bu məsuliyyəti kapital bazarındaki agentliklərin öhdəsinə buraxırlar. Ancaq son illərdə banklar eləvə fabrik binasının tikintisi, ləmə və evlərin alınması kimi bəzi uzunmüddətli investisiya layihələrini maliyyələşdirməkla məşğuldurlar. Bu əsas vəsaitlər təhlükəsizlik tələb edir. Bununla bəla, firmanın uğur qazanıb-qazanmaması bank üçün elə də maraqlı deyil.

Qeyd edək ki, nağd pul və bank tikililərindən fərqli olaraq bu aktivlər bank torafından verilmiş kredit hesabına ödənilir. Məsələn, xozina vekselləri və dövlət qiymətli kağızları satıcılarının hesablarını artırın çeklər vasitəsilə ödənilir. Əgər onlar yeni buraxılışdırırsa, dövlətin İngiltərə Bankundakı hesabına eləvə edilir. Kühna olduqda isə həmin bank qiymətli kağızları virtual olaraq dövlətə artıq borc ödəməş şəxsden qəbul edir. Bu çekləri yazanda bank onun məsuliyyətini artırır. Çünkü bank depozitləri onları ödəmək üçün yaradılmışdır. Qazanılmış aktivləri elədə etmək və minimum likvid aktiv əsaslı 12,5 faizli borc almaq üçün verilmiş bu "kredit piramidası" şəkil 26.3-də göstərilib.

#### 26.5 SON İLLƏR RƏQABƏTİN TƏŞİRLƏRİ

Yuxarıda göstərilənlər bank sistemində başlıca kreditçiyatma sistemini təsvir edir. Lakin Birleşmiş Krallığın maliyyə strukturunda klirinq banklarının rolü artan rəqabətə reaksiya göstərməli olmaları sahəbi ilə 1960-cı ildən başlayaraq inqilablaşdırılmışdır. Bu, əsasən beş mərhələdə həyata keçirilir:

- (1) Əsas əməliyyatlarını sərhəddən kənarda həyata keçirən banklar (indi onların sayı 400-dən artıqdır) Londona 1960-ci illərdə avrovalyuta bazarına şərık olmaq üçün gəlmişlər. Üstünlük təşkil edən xarici valyuta borcuna əlavə olaraq, onlar artıq Britaniya şirkətlərinə və maliyyə təsisatlarına sterlinqlə 30 faiz əsasında borc verirlər.
- (2) 1971-ci ilin rəqabət və kreditə nəzarət siyaseti borc üzərindəki məhdudiyyətlərini, bununla da kliring banklarının faiz dərəcəsi kartelini aradan qaldırılmışdır. Artıq onlar sadəcə şəxsi depozitlərin biznes borclarına yenidən dövriyyə edilməsinə arxayın ola bilməzler. İndi hər bir bank fərdi müştəriləri ilə rəqabət aparmahdır (məsələn, bank saatlarının artırılması, borcların çoxaldılması (xüsusilə girov vasitəsilə) və depozitlər üzərində yüksək faiz dərəcələri təklif etmək).
- (3) 1979-cu ildə mübadilə nəzarətinə son qoyulması xarici borc müəssisələri üzərində qoyulan məhdudiyyətləri də aradan qaldırdı.
- (4) İnfomasiya texnologiyalarının inkişafı sayesində kredit kartları, satış mərkəzlərinə köçürümlər və beynəlxalq qiymətsiz kağızlarla iş imkanlarını təmin etmişdir.
- (5) 1997-ci ildə 3 əsas cəmiyyət bankları konversiya edildikdə onlar mükəmməl şəbəkə sistemlərini qoruyub saxlamışlar, bu onlara xırda depozitləri aşağı faiz dərəcəsi ilə toplamağa və əsas borc sazişini fərdi borclar və sigortalar kimi digər bank fəaliyyətlərinə əlavə etməyə imkan verirdi. Bu, əzələyündə 1992-ci ildə Üçüncü Dünya ölkələrinin borcunun və inkişafının maliyyələşdirilməsində verdiyi itkiylə korporativ borc üzərində asılılığı azaltmaqla və cəhətiyin daha çox olduğu (məsələn, fərdi kreditlər, kredit kartları) özəl sektora diqqəti yönəltməklə mükəmməl mənsəb əldə edən "Böyük Dördlük" üçün çəgiriş idi. Artan rəqabət borc alma və borcverme arasında bank ehtiyatlarının sıxlılması idi və əvvəllər pulsuz göstərilen bir çox fərdi müştəri xidmətləri indi artıq ödənişli olmuşdu. Öz növbəsində banklar müştərilərlə münasibatları yaxşılaşdırılmalı idilər.

Hətta bu haldə, maliyyə xidmətlərinin və daha sərbəst rəqabətin çoxalması ilə banklar maliyyə birləşmələri, lizing və faktoring şirkətlərin, kommersiya banklarının, qiymətsiz kağızlarla iş dilerlərinin, sigorta şirkətlərinin və riskli kapitala sahib şirkətlərin digər əməliyyatları ilə de maşğul olmayırdılar.

### FƏSLİN QISA MƏZMUNU

- Birleşmiş Krallıqda filiallararası şəbəkəyə sahib çox az sayıda kliring və az sayıda müştərilərə xidmət edən banklar vardır.
- Banklar depozitlərinin hissəsini borc verməklə və onların kiçik bir hissəsini müştərilərin məhdud nağd pul tələbatlarının ödənilməsi üçün nağd pul formasında saxlamaqla kredit yarada bilərlər.
- Artan rəqabət əməliyyatlarını sərhəddən kənarda həyata keçirən bankların sayının çoxalması, faiz dərəcələri üzərində rəqabətin artması, qurucu cəmiyyətlərin bank kimi fəaliyyət göstərməsi və kredit kartı təmin ədən şirkətlərlə son onillikdə bank sistemində bir çox dəyişikliklərə səbəb olmuşdur.

### XÜLASƏ SUALLARI

- Kliring bank dedikdə nə başa düşülür?
- Ehtiyat aktivlər əmsalının (mütləq likvidlik əmsalı) kreditin yaranmasına necə təsir etdiyini izah edin.
- Kliring banklar üzərində artan rəqabətin əsas təsirləri hansılardır?

Əlavə məlumatlar üçün tərəfdən Internet sahifəsinə baş çəkin



## İNGİLΤƏRƏ BANKI

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilə tanışlıqdan sonra siz:

- İngiltərə Bankının funksiyalarını izah edə;
- Birleşmiş Krallıqda kredit-pul nəzarətinin inkişafını göstərə;
- Açıq bazar emalıyyatları ilə İngiltərə Bankının faiz dərəcelərinə necə təsir göstərdiyini təsvir edə biləcəksiniz.

Son 200 il ərzində İngiltərə Bankı öz maliyyə maraqlarından əvvəl ölkənin ehtiyaclarına əsaslanan siyaseti həyata keçirmişdir. 1946-ci ildə millilaşdırılmış onun "mərkəzi bank" hökumətin adından kommersiya banklarının və digər maliyyə təşkilatlarının siyasetləri üzərində əsas nəzarəti həyata keçirən müəssisə mövqeyini formalasdırıdı. Radcliffe Hesabatında "İngiltərə Bankı özəl və dövlət (aid dolduğu) sektoru arasında bazar emalıyyatçısı mövqeyində göstərilmişdir".

### 27.1 İNGİLΤƏRƏ BANKININ FUNKSIYALARI

Bankın əksər funksiyalarına qısaqə nozər yetirək.

#### (1) İngiltərə Bankı banknotlar buraxır

İngiltərə Bankı özəl sektorun nağd pul əldə elə bildiyi yeganə ilkin mənbədir. O, pulu kral xəzinəsindən alır, lakin banknotları özü buraxır. Banknot buraxılışı (bankın malik olduğu qızılın miqdarmı tövbə keçməyə imkan verən məbləğdə banknot emissiyası) hər hansı uyğunluğu ləğv edir. 1939-cu ildən bankın qızıl ehtiyatları Valyuta hesabında saxlanılırkı və beləliklə, bu gün buraxılan banknotların demək olar ki, hamisi xəzincə vəkselleri və digər hökumət qiymətləri kağızları ilə maliyyələşir.

İngiltərə Bankı *Scotland* və *Şimalı Ireland* banklarını öz banknotları ilə təmin etməsinə baxmayaq, onlar öz banknotlarını da buraxa bilirdilər.

#### (2) İngiltərə Bankı hökumət bankıdır

Dövlət həmçən İngiltərə Bankının öz mühüm müştəriyi olmuşdur. Bunun nəticəsi kimi bank mərkəzi bank funksiyasını əldə etmişdir. Lakin o, həmçinin, dövlət üçün normal bank – müştəri münasibətlərindən doğan coxşaylı tapşırıqları da yerinə yetirir:

- (a) İngiltərə Bankı əsas hökumət hesabları (Konsolidasiya Fondu və Milli Ssuda Fondu) və bir çox dövlət departamentlərinin hesablarını qoruyub saxlayır;
- (b) Əgər hesab manfaatsız olursa, o, *pul vasitələrinin axtarılmasının yolları və risulları* metodu ilə köməklik göstərir;
- (c) İngiltərə Bankı xəzincə vəkselleri və hökumət səhmləri buraxmaqla hökumətin ssudalarını idarə edir. Buraya yeni emissiya və konversiyaların təşkil edilməsi, faizlərin ödənilməsi, reyestrlerin qorunub saxlanması və örtümlərin qeydiyyatı daxildir;
- (d) İngiltərə Bankı hökumətə maliyyə məsələlərində məsləhətlər verir.

#### (3) İngiltərə Bankı banklar bankıdır

İngiltərə Bankının başqa mühüm müştəriləri birgə səhmdar banklarıdır. Londonun kliring bankları öz nağd pullarının təqrİBON yarısını İngiltərə Bankında emanət şəklində qoyublar və onları bankdan daha çox onun bankının özəl müştərisi kimi istifadə edirlər. Xüsusən onlar:

- (a) tələb olunduqda banknotları və pulları onların bankdakı balansından çıxarırlar;
- (b) İngiltərə Bankında saxlanılan balansın çıxarılması yolu ilə kliringin nəticəsi kimi digər banklara ödənilməli olan netto ödənişini kompensasiya edirlər;
- (c) maliyyə məsələləri üzrə bankdan məsləhət ahlərlər.

#### (4) İngiltərə Bankı Valyuta Tarazlaşdırma Hesabı İdarəsi.

#### (5) İngiltərə Bankı qızıl və dollar ehtiyatlarını qoruyur:

- (a) O, minimum ssuda faizini müəyyən edir;
- (b) xarici valyuta kursuna nəzarəti həyata keçirir. Xarici valyutaya nəzarət haqqında 1947-ci ildə verilmiş qanuna əsasən Maliyyə

Nazırılıyi (xəzincə sistemi), sterlinqdən digər pul vahidinə olan ödənişlərə nəzarət edə bilər. Belə nəzarətin idarə olunması İngiltərə Bankında qahr. Birgə səhmdar banklarına normativ aktların veriləmisi ilə əsasən təpsirinq yerinə yetirilir. Beləliklə, bank müştərinin adından xaricinə valyutaya dəyişə bildiyi həcmə sterlinqin məbləğini məhdudlaşdırır;

- (c) O, Birləşmiş Krallığın ehtiyatlarını möhkəməndirmək üçün digər mərkəzi banklardan ssuda alınmasını təşkil edir.

#### (6) İngiltərə Bankının beynəlxalq maliyyə öhdəlikləri vardır

- (a) Əsasən beynəlxalq pul-kredit məsələlərinə daha çox stabillik gatırmak məqsədilə İngiltərə Bankı mərkəzi banklar və digər ölkələrin rəhbər pul-kredit müəssisələri ilə six əlaqələri qoruyub saxlayır;
- (b) O, sterlinq zonasına daxil olmayan ölkələrin mərkəzi banklarını bank xidmətləri ilə temin edir, yəni onların sterlinq əmanətlərini saxlayır və idarə edir;
- (c) Beynəlxalq Qarşılıqlı Hesablaşmalar Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Yenidənqurma və İnnişaf Bankı, Avropana Valyuta Müqaviləsi kimi müəyyən beynəlxalq maliyyə təşkilatlarında iştirak edir.

#### (7) Bank sisteminin bütövlüyü üzərində məsuliyyət daşıyır

İngiltərə Bankının nizamnaməsi bank sistemində stabilliyin temin edilməsi məqsədilə tərtib edilmişdir. Bu səbəbdən, bəyənlmiş banklar – məqbul banklar – tərəfindən qəbul edilən vəksəllər bank tərəfiindən qeydə alınır (əşağı bax).


1997-ci ilin may ayınınək banka müvafiq likvidliyin qorunması və riskin nəzərə alınmasına əmin olmaq məqsədilə bütün Britaniya banklarının hesablarını yoxlamaq təpsirinq həvalə olunmuşdur. Nəzarət artıq yeni tənzimləyicinin, Maliyyə Xidməti idarəsinin (*qiymətli kağızlar və investisiyalurla iş üzrə idarə əsasında 1997-ci ilde yaradılmış təşkilat*) öhdəliyinə keçmişdi.

#### (8) İngiltərə Bankı hökumətin siyasetinə müvafiq olaraq Birləşmiş Krallığın pul-kredit sistemini idarə edir

İngiltərə Bankı Birləşmiş Krallığın pul-kredit sistemində mərkəzi bankdır. Ölkənin pul-kredit sisteminin hökumətin iqtisadi siyaseti ilə harmonik olaraq işləməsi nəzərə alınsa, onda təbii ki, bu,

əhəmiyyətlidir. Geniş mənada bu, qiymətin dəyişməsi və kreditin məvəkkiliyi olmayı deməkdir.

Əthalinin (sahibkarların və xüsusi şəxslərin) nisbəton asan şərtlərlə kredit ala bildiyi yerlərdə məhsula (həm istehsal, həm də istehlak məhsulları) olan tələbat normal olaraq artacaqdır. Əgər burada işsizlik varsa, bu, iqtisadiyyat üçün yaxşıdır, belə ki, iqtisadiyyat genişlənəcək və istifadə olunmayan resurslar işə cəlb olunacaqdır. Əgər artıq burada tam məşğulluq varsa, məhsul tədarükü genişlənə bilməz və qiymətlər artar.



Şəkil 27.1 Monetar nəzəratın alternativləri

Hərçənd, axırıncı sözü xəzincə deyəcəkdir, buna baxmayaraq. İngiltərə Bankı özü və xəzincə tərəfindən nəzərə alınan və üstünlük təşkil edən yerdə kredit tədarükünü nizama salmalıdır. Biz, bankın buna necə nail olduğunu iki mərhələdə tədqiq edəcəyik: (1) rəqəbat və kredit nəzəratın ümumi strategiyası; (2) istifadə olunan faktiki vəsítələr. Baxmayaraq ki, qiymətlərin düşməsi birbaşa səhmdar banklarına təsir edir, bu, kreditlər alıb-satan maliyyə şirkətləri, sigorta şirkətləri, tükənti birləşmələr və kommersiya krediti verən firmalar kimi digər kredit verən müəssisələr tərəfindən sinanmışdır.

#### 27.2 FAİZLƏ TƏNZİMLƏNƏN PUL-KREDİT NƏZƏRƏTİ

##### Əsas pul-kredit nəzəratindən imtina edilməsi

1971 - 1979-cu illər arasında əsas diqqət kredit təklifi üzərinə yönəldilmişdi. Bankların kredit yaratmaq qabiliyyəti əsasən onların likvid aktivlərini azaltmaq məqsədi daşıyan müxtəlif vəsítələrlə və

İngiltərə Bankının son vəsaitin kreditoru qismində vekselləri qeydə alacağı minimal hərc faiziňin artırılması ilə məhdudlaşdırılmışdı.

Kredit miqdarı üzərində qoyulan nəzarətin əsas məqsədi banklara borchaların veriləsimini normallaşdırmağı həvəslə etməkə on azı qısa bir müddət arzında faiz dərəcələrinin artırılmasını ehtiyacının azaldılmasına iddi. Təcrübədə kredit miqdarı üzərində qoyulan nəzarət yalnız tələb olunan faiz dərəcələrinin artırılmasını taxirə salmışdır. Fyni zamanda, onlar təkər rəqabətin azaldılmasına deyil, həm də pul vəsaitinin nəzarəti bank sektorundan kommersiya bankları, xarici banklar və maliyyə evləri kimi nəzarətsiz bank sektoruna keçiməsinə səbəb olmuşdur. Bundan başqa, pul əvvəzlayıcısinin yaradılması (masalən, kommersiya vəkəfli) pul təklifiňin nəzarətçi kimi M3 sterlinqin rolu zəiflətməşdir. Həm də, kredit miqdarı üzərində qoyulan nəzarətlər 1979-cu ildən əməliyyata yararlı hesab edilməməyə başladı, indi artıq fondlar konar mənbələrdən əldə edilə bilərdi (masalən, avrovalyuta bazarinın köməyi ilə).

#### Faiz dərəcəsi ilə inflasiyaya nəzarət

Inflasiya üzərində nəzarət Thatcher (Tatçer) hökumətinin siyasetinin əsas məqsədini əvərlidikdə, pul müvafiq nəzarət metodunun əsas hədəfi idi. Lakin vəsítələr kimi onlar da noqsanlı idi və faiz dərəcəsi tədrisən nəzarət atlanta əvərlidi.

6 may 1997-ci ilədək faiz dərəcəsi əsasən bank və xəzina kansleri (*Böyük Britaniyanın maliyyə naziri*) arasında razılışmaya əsasən müçyyon edilirdi və fikir ayrılığı olduğu zaman kansler son həlledici qərar qəbul etmək hüququna malik idi. Daha sonra tərixdə faiz dərəcələrinin müçyyon edilməsi üçün hökumət tərəfindən qəbul edilmiş inflasiya dərəcəsinə dair hədəfdə (hal-hazırda 2,5 faiz) saxlamاق məqsədi ilə Ingiltərə Bankına vahid əməliyyatı əhdətləyi verildi.

Hər ayın çərşənbə və cümlə axşamlarında, 9 üzdən ibarət qubernatorun da daxil edildiyi Pul-Kredit Siyaseti Komitəsi (*faiz dərəcələrinin dinamikası üzrə cavabdehlik dəsiyan orqan olaraq 1998-ci ildə yaradılmış Ingiltərə Bankının xüsusi komitəsi*) faiz dərəcələrindən zəruri dayışıklıkların edilməsinə dair görüşlər keçirilərlər. Qərarlar adı əsas coxluğununa əsasən müçyyon edilir və iclasın protokolları 6 həftə sonra çap olunmaqla qərar cümlə axşamı günü günorta saatlarında elan edilir.

#### İngiltərə Bankının iş aparmaq texnikası

Əsas faiz dərəcəsinin qaldırılmasına dair qərar bankın qısamüddəti faiz dərəcələrinin qaldırılmasına əhəmiyyətini işarə edir və bu çox zaman bankın bazarda əməliyyat apardığı zaman son vəsaitin kreditoru kimi

tüttün nəzarət hüququna malik olduğunu anda baş verir. Bu, *açıq bazar əməliyyatlarının* köməyi ilə aşağıdakı şəkildə həyata keçirilir:

- Hər gün Ingiltərə Bankı bank sisteminin nağd pul vəziyyətini qiymətləndirir. Əldə edilə bilən nağd pulun məbləğinə əməliyyat balansları təsir göstərir, banklar Ingiltərə Bankında nağd pul axımını, cəni zamanda xəzino veksellərinin xalis gəliri və xəzinəyə edilən vergi ödənişləri və saxlamağa çalışırlar. Bu məlumatla bank açıq bazar əməliyyatlarından istifadə edərək bankları nəzarət altında saxlaya bilərlər. Bu, bank sisteminin kiçik fərqli işləməli olması və qazanc götirməyən nağd pul balansını minimal seviyyədə saxlamaqla rəqabət qabiliyyətli olmasına səbəbi ilə mümkündür.
- Öğər bank indi xəzina veksellərini satışa çıxarırsa və əvvəlcə banklardan kənarada alınlarsa, bank müştərilərinin nağd pul balansı, eləcə də bankların sahib olduğu nağd pul məbləğinin seviyyəsi aşağı enəcək. Nəticədə, banklar əvvəlcə hesablaşına (uçot) evlərindən gözənlənməyən ssudaları toplayır və sonra lazımlı gəldiyi halda hesablaşma evləri vəsaitlərə veksellərini sata bilərlər.
- Banklarda nağd pul çatışmazlığı yarandıqda, hesablaşma evləri Ingiltərə Bankına üz tuturlar. Son vəsaitin kreditoru kimi bank xəzino veksellərini və ya məqbul bankların veksellərini onlardan almaqla maliyyə problemini həll edir. Lakin bu nəzarətin məhdudlaşdırılmasının həlli deyildir. Oksıntı, hesablaşma evləri qiymət təklif etməlidirlər. Öğər verilmiş qiymət bank üçün yararlı hesab edilməsə, onlar qiyməti endirməli olurlar, beləliklə 7 günlük faiz dərəcəsinin artmasına şərait yaradırlar.
- Ingiltərə Bankı digər qısa müddəti kreditlər də verir: iş həzərinə müvafiq 91 günlük kreditlə o, növbəti üç ay ərzində faiz dərəcələrinin seviyyəsinə dair bazara sığınal örtümüş olur. Lakin Ingiltərə Bankının qısamüddəti faiz dərəcələrinə təsir etmək iqtidarından olduğundan, bazar digər uzunmüddəti faiz dərəcələrinə dair fərqli düşüncədə ola bilər. Hər halda, müddət nə qədər uzun olarsa, avro faiz və ya sterlinq mübadilə dərəcəsinin dəyişəcəsi kimi faiz dərəcələri bir o qədər konar zərbələrin təsirin, məruz qalacaqdır.

### **FƏSLİN QISA MƏZMUNU**

- İngiltərə Bankı banknotlar verir, hökumətin, kliring banklarının bank sahibi kimi fəaliyyət göstərir, beynəlxalq və yerli maliyyə öhdəlikləri daşıyır və Birleşmiş Krallıqda pul-kredit sistemina nəzarət edir.
- Pul-kredit nəzarəti pul təklifindən (miqdar üzrə nəzarət) pul tələbına doğru (faiz dərəcələri ilə) dəyişmişdir.
- İngiltərə Bankı inflasiya dərəcəsini daim hadəfdə saxlamaq məqsədilə vahid əməliyyat öhdəliyinə malikdir.

### **XÜLASƏ SUALLARI**

- İngiltərə Bankı hökumət bankı olaraq necə fəaliyyət göstərir?
- Pul təklifi üzərindəki nəzarətlə faiz dərəcələri ilə pul-kredit nəzarəti arasındaki fərqi izah edin
- "Açıq bazar əməliyyatları" hansılardır?

**Əlavə məlumatlar üçün tərəfdaxın Internet sahifəsinə baş çəkin**

**VII**  
məssə

## **DÖVLƏT VƏ STABİLLƏŞDİRİMƏ SİYASƏTİ**



## FƏALİYYƏT SƏVİYYƏSİNİN ÖLÇÜLMƏSİ: MİLLİ GƏLİRİN HESABLANMASI

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fasilə tanışlıqdan sonra siz:

- Milli gəlirin müxtəlif yollarla necə hesablaşdırıldığı göstərə;
- Milli gəlinin hesablanmasındakı çətinlikləri göstərə;
- Milli gəlinin hesablanmasındakı bir mərhələdən digərinə keçidə hansı deyişikliklərin edilmişli olduğunu izah edə;
- Milli gəlin statistikasının tərtibini göstərə;
- Ölkənin həyat tərzini standartlarının müəyyən edilməsi faktorlarını təsvir edə biləcəksiniz.


### 28.1 MİLLİ GƏLİRİN HESABLANMASININ ƏSAS PRİNŞİPI

Göründüyü kimi, gəlir müəyyən müddətə sərvət axınıdır (mallar və xidmətlərdir). Əgər gəlinimiz artırsa, çoxlu mallar və xidmətlər alda edə bilerik.

Lakin malların alda olunması üçün istehsal vacibdir. Millətlərin gəlini əsasən müəyyən müddətə onun istehsal etdiyi məhsul ilə eyni olur. Beləliklə, milli gəlin ölkənin bir il ərzində istehsal etdiyi malların və xidmətlərin pula olan dəyərinin cəmidir. Buradan belə bir sual yaranır: bəs bu pulun dəyərini necə ölçü bilərik?

Problemi dəyər cədvəlində araşdırmaq üçün müxtəlif üsulların tədqiq olunmasına bax.

28.1-ci şəkildən aydın olur ki, lövhənin əsas dəyərini son məhsulun göstəricisini ( $100 \text{ £}$ ) göttürməklə və ya istehsalın müxtəlif mərhələlərində hər bir firmaya aid rəqəmləri toplamaqla alda etmək olar. Belə ki, ağac istehsalçısının gəlini onun ağacın satışından alda edəcəyi pulsuz ( $30 \text{ £}$ ). Bundan da  $20 \text{ £}$  istehsala yönəlcəyini nəzərdə tutacaqıq.



Şəkil 28.1 Ümumi məhsulun vahidi firmaların istehsal etdiyi ümumi məhsulun cəminə bərabərdir

Deməli,  $10 \text{ £}$  onun goliri onun taxta üçün alacaqdır ( $50 \text{ £}$ ) və bu onun ağac üçün ödədiyi pulsuz azdır. Bu yolla biz lövhənin dəyərini – ağac istehsalçısının qiymətini, frezer və lövhə istehsalçısının qiymətlərini və parakəndə satışın qiymətini toplamaqla alda edə bildik.

Biz bu sərdiqiymətləri digər bir üsul ilə da toplaya bilərdik. Onları sənaye kateqoriyalarına bölmək avazına ödəniş amillərinin növüne görə ödəniş, maaş, kiraya və ya gəlin növlərinə görə toplaya bilərdik. Bu biza dəyər ölçüsünün gəlin metodunu verir.

Beləliklə, biz heç bir dövlət vergisi və ya məsrafını və xarici iqtisadi əlaqələri nəzərdə tutmasaq, milli gəlin ya il ərzində son məhsulun dəyərini toplamaqla, ya da ona bərabər olan, mallara və xidmətlərə hər bir firma tərsəndən verilən ekstra dəyəri toplamaqla alda edə bilərik. Həmçinin bu zaman il ərzində müxtəlif ödəniş amillərini – onəkhaqqı, icarə və s. göstəricilərdən da istifadə edə bilərik.

Ancaq bununla yanaşı, milli gəlinin hesablanmasından başqa metodu da mövcuddur. Şəkil 28.1-dəki lövhənin dəyəri ona sərf olunanları göstərir. Əgər lövhə yalnız  $90 \text{ £}$ -ə satılısaydı, bu, sonuncu gəlinin dəyəri olardı. Sonuncu ödəniş amili parakəndəsatışda mənfaat yalnız  $10 \text{ £}$  olardı (əgər topdansatışın qiymətlərinin dəyişməz olduğunu nəzərə alsaq). Nəticədə biz il ərzində son məhsulların xərclərini *toplamaqla* milli gəlini alda edə bilərik.

Qeyd edək ki, əmtəənin pula dəyəri, gəlin və xərclər eynidir. Sadəcə, milli gəlin müxtəlif üsullarla ölçülür. Bu, özünü belə bir faktla da sübut edir ki, lövhə  $100 \text{ £}$  əvvəzində  $90 \text{ £}$ -ə satılanda ödəniş amilləri avtomatik  $10 \text{ £}$  azalır. Bu, sonradan xərclərə baxışda ineqaliklərinə qədar göstərilə bilər.

Forz edək ki, milli məhsul (geniş tələbat məlləri və istehsal vasitələri) 10 milyard £-ə bərabərdir. Ödöniş amilləri (əməkhaqqı, icarə, gəlir) da ona görə 10 milyard £-ə bərabər olmalıdır. Güman edək ki, ailənin geniş tələbat məllarına (istehlak) xərclədiyi və firmaların istehsal vasitələrinə (investisiya) sərf etdiyi hər birinin aldığı goliro bərabər olmur. Nəticədə birjalar firmalar tərəfindən qeyri-həyata keçirilən investisiyalara əlavədir, onların məhsullarının az hissəsini almalıdır.

Yekun olaraq qeyd etmək olar ki, milli gəlir milli məhsuldur və ölkədə il orzında istehsal edilən məllər və xidmətlərin tam dəyərinə bərabərdir. Bunu aşağıdakı kimi razılaşdırıb ilərlik:

- (a) İstehsal etmək üçün istehsalın bütün amillərinin qazanı kimi ifadə olunan milli məhsulunun qiyməti (əməkhaqqı, icarə, gəlir);
- (b) İl ərzində istehlak və investisiya məqsədilə son məhsullara və xidmətlərə sərf olunan təmumi məbləğ;
- (c) İl ərzində müxtəlif sənaye sahələri, həkimiyət orqanları və s. tərəfindən istehsal olunan məllər və xidmətlərin dəyərinin cəmi.

Bu üç eyniliyin həqiqi ölçü prosesini daha daqiq tədqiq etməzdən əvvəl ilk növbədə meydana çıxan bəzi ümumi çətinliklər və onların necə aradan qaldırılmasına nəzər yetirik.

## 28.2 PRAKTİKADA MILLİ GOLİRİN HESABLAMASI

### Ümumi çətinliklər

Milli galirin bütün hesablamalarında çətinliklər aşağıda qeyd olunanlara görə meydana çıxır:

#### (1) Şərti təyinatların tüzəmlülüyü

(a) *İstehsal*. Milli galirin hesablanmasında, adəton, yalnız ödönlən məllər və xidmətlər göstərilir. Cüntki hesablamalar pul vahidləri ilə edilməlidir və buraya başqa xidmətlər və məllərin daxil edilməsi də şərti hesablaşma dəyərinə aid olacaq. Lakin sərhədi haradan çıxməliyik? Əgər hər hansı bir şəxsin özü üçün gördüyü müyyən iş - bağda tərəvəz əkməyə, maşının temizlənməsinə, evinin ağardılmasına qiymət verirsizsə, onda niya onun üzünü qırxması, ayıqqabilicinə temizləməsi, işə maşın sürüb getməsi və s. kimi işləri bura daxil etməyəsiniz?

Başqa tarafdan, insanın özü üçün etdiyi hər hansı işi təcrid etmək milli galirin ümumi göstəricisinin təhrifinə təsir göstərə bilər. Əmək bölgüsü inkişaf etdiyindən mübadilələrin sayı artıb və deməli, ölkənin

milli gəliri də arta bilər; baxmayaraq ki, həqiqi gəlirə heç bir əlavə olmaya bilər.

Şərti hesablanmış dəyər şəxsin galirinin əsl hissəsi kimi təmənnə ödənişləri özündə ehtiva edir, məsələn, fermər tərafından istehsal olunan istehlak məlləri; fəhlələr və ev qulluqçuları üçün ərzaq və s.

(b) *Uzunmüddəlili istifadə üçün olan istehlak məlləri tərəfindən göstərilən xidmətlərin dəyəri*. Stol, televizor, qabyuyan maşın, avtomobil və s. mallat uzun illər xidmət göstərir. Elə isə, belə xidmətlərə illik dəyər verməməliyik? Bir daha biz yuxarıda qeyd olunan "şərti hesablanmış dəyər və sərhəd haradadır" kimi məsələlərdə çətinliklərlə üzləşirik. Diş fırçası, qazan və tavalar no qədar mümkünsə (bütün heyətləri boyu) xidmət göstərir. Ona görə də belə məllər alımda tam dəyərlərinə aid edilir və sonrakı xidmətlərlə şəhərəyə verilir.

Daha bir müstəsnə hal kimi cıvıları göstərə bilərik. Burada vergi üçün nəzərdə tutulmuş məbləğ şartı hesablanmış dəyərin əsasını təşkil edir. İcara haqqının daxil edilməsi sahibli evləri kiraya verməyə icazə üçün xüsusi mülkiyyət sırasında saxlayır və milli galirin aşağı düşməsinin qarşısını alır, cüntki ev sahibləri getdiyəq çoxalır.

(c) *Dövlət xidmətləri*. Təhsil və siyahıya xidmətlərinin, dövlət tərəfindən təmin edilməsinə baxmayaraq, bəzi şəxslərin eyni xidmətlər üçün ödediklərindən deyək olar ki, fərqlənmir. Nəticə etibarılı onlar dəyərlərinə görə milli goliro aid edilirlər. Lakin qanunçuluq, inzibati idarəetmə işlərində çalışan və ya müdafiəsi xidmət edən şəxslərin işinə necə baxmalyıq? Məsələn, polis işçisi küçəni keçən usaqı kömək göstərəndə istehlakçı xidməti göstərir. Lakin gecə onun osas tapşırığı bankları və zavodları uğrulardan mühafizə etmək ola bilər və bunu edərkən o, həqiqətən də istehsal prosesinə kömək göstərir. Ona görə də burada ciddi suradə ikiqat hesablamadan boyun qaçırmaq üçün bu hissə galir hesablamalarından təcrid olunmalıdır. Bundan əlavə, təcridə bu iki fəaliyyəti bir-birindən fərqləndirmək mümkün deyil, bütün polis xidmətləri və əlbəttə ki, hökumət xidmətləri (müsədəfə işləri də daxil olmaqla) dəyərinə görə milli galira aid olunur.

#### (2) Düzgün olmayan məlumat

Məlumat alınan mənbələr xüsusi olaraq milli galir hesablamaları üçün məlumat verilməsinə planlaşdırılmayıb. Belə ki, yahud galir vergiləri kiçik galir qruplarını əhatə etməkdə uğursuzluğa məruz qalmış, onları azaltmaqdə da səhv edirlər. Eləcə də istehsal sahələrinin siyahıyalınması, ticarət və işə xidmətləri sahələrinin siyahıyalınması

taxminan beş ildən bir hayata keçirilir. Nəticə belədir ki, bir çox rəqəmlər sadəcə olaraq nümunelərə asaslanan qiymətlər olmalıdır.

Məlumatlar natamam ola bilər. Galır vergilər golirin dövlət mülkiyyətindən və ya bolodiyyə korporasiyalarından golən golir olduğunu göstərməyəcək. Lakin bu, golirin aşağı düşməsidir və şirkətlər tərəfindən verilən rəqəm və s. üçün böyük problem yaradır. Həqiqi azalma üçün heç bir dəsiq rəqəm yoxdur və bələdiyə bu, milli golirdən daha çox ümumi daxili məhsula istisna olan praktikadır (28.3 və 28.4-cü şəkillərə bax).

#### (3) İkigat hesablaşma təhlükəsi

Milli goliri toplayarkən əsas diqqəti transfer golirlorının təcrid olunmasına yönəltmək lazımdır ("Milli golir" yarımbaşlıqlı sahifəyə bax). Milli məhsulu hesablayarkan ("Daxili (milli) xərclər" yarımbaşlıqlı sahifəyə bax) başqa firmalar tərəfindən edilən yardımın təcridində, daxili xərcləri ("Daxili (milli) xərclər" yarımbaşlıqlı sahifəyə bax) hesablayarkan isə bilavasitə vergilərə diqqət yetirilməlidir.

İkigat hesablaşmanın baş vera biləcəyi dördüncü yol *birja qiyomatlarıdır*. Əgər qiymətlərin ümumi soviyyəsində artma varsa, xəmmalın və malların birja dəyəri da qazılır. Bu, bəzə birjaları saxlayan kompaniyaların golirinə əlavə olunarkən xalis məhsulda heç bir artım təmsil olunmur. Ona görə də bəzə qazancalar golirdən və istehsal rəqəmlərindən çıxılmadır.

#### (4) Digər ölkələrlə əlaqələrdən yaranan çatışlıklar

Milli golirin hesablanması metodları beynəlxalq ticarət və beynəlxalq borclarla nəzərə almmalıdır.

(a) *Ticarət*. Xaricilər Britaniya malları aldıqları haldə britaniyahırlar öz golirlarının bir hissəsini xaric mallara satırdırlar. Ona görə də daxili xərcləri hesablayarkan idxlə olunan məsləhət və xidmətlərin dəyərini çıxmak, ixrac olunan mallar və xidmətlərin dəyərini isə əlavə etməliyik.

(b) *Borc*. Əgər ailədə ata oğlunun cib xərəliyini artırırsa, bu, ailənin golirini artırır. Ovəzində bu, yalnız milli golirə təsir edir, atanın goliri azı, oğulunku isə çoxalır. Lakin oğulun goliri qəsəfənən hamisə onu nəzərdə saxlayan varlı xalası tərəfindən artırırsa, onda ailənin goliri də artır. Eləcə də milli golir, transfer golirlər milli goliri artırmadığı haldə, xaricilər tərəfindən ödənişlər artırır. Bu ödənişlər əsas etibarilə xaricidən olan investisiya və kreditlərdən olan faiz və dividendlərdən yaranır. Onlara britaniyalılara məxsus, lakin xaricə yerləşən faktorlara olan

ödənişlər kimi baxmaq olar. Məsələn, Kanadada və ABŞ-dakı *Bowater Corporation* kağız fabrikları. Eləcə də faiz və dividend Britaniyaya investisiya qoyan xaricilər də ödənilməlidir. Ona görə də xaricdən olan xalis galır həm xərclərə, həm də məhsula əlavə edilməlidir.

#### Milli galirin hökumət tərəfindən hesablanması

Burada Ümumi Daxili Məhsulun (ÜDM) necə hesablanmasından başlayaqlı. ÜDM (ing. GDP - Gross Domestic Product) sadəcə ölkə daxilində yerləşən bütün etibat sahiblərinin ölkədə və ya ölkəcən kənar yaşamlarından asılı olmayaq son hasilatının pul vahididir. Nəticə etibarilə ilə, Ümumi Milli Məhsulun (ÜMM - ing. GNP - Gross National Product) elde edilməsi təqibin biz bura xalis mülkiyyət galır şəhəkəsini əlavə etməliyik (şəkil 28.2).

ÜMM-də rəqəmlər galır, xərc və məhsul üzrə hesablanır. Məlumatlar natamam və müxtəlif mənbələrdən götürüldən noticələr eyni olmur. Bələdiyələr, "statistik fərqli" qaliqlar üzrə hesablanır.

#### (1) Milli galır

Milli galır il orzindo ölkədə müəssisələr və şəxslərin əldə etdikləri bütün galirlərin cəminin dəyərlər ifadəsidir. Bəzə galirlər aməkhaqqı, maaş, icarə haqqı və ya mənfəət formasında ola bilər.


Praktikada galır göstəriciləri əsasən galır vergilərindən alınır, lakin kiçik galirlər üçün smetanın nəzərə alınması vacibdir. Buraya iki əsas düzəlis edilmişdir:

(a) *Transfer galirləri*. Bəzə vaxtlar galır mallar və xidmətlərin istehsalına heç bir yardım olmadan elde edilir. Məsələn, işsizliyə görə iana, istefaya gedərkən verilən pensiya, tələbələrin töqatlığı, daxili borclara olan faiz və bir şəxşdən digərinə pul dotsasiyaları (məsələn, qohumlulara kömək). Baxmayaraq ki, bəzə galirlərin əksəriyyəti galır vergisine calıb edilir, onlar həqiqətən də ölkə daxilində, əsasən vergi ödəyiciləri ilə qəbul edənlər arasında yalnız galırin yenidən bülədürlülməsinə töməslidir. Ona görə də transfer galirləri çıxılmadır. Öks təqdirdə tibbi sigortaya kömək, ailə dotsasiyalarını və s. qədirliyədə qaları.

(b) *Dövlət sealiyyətindən daxil olan galirlər*. Şəxsi galirlər və şirkətlərin galirləri vergilərdən əldə oluna bilər. Lakin dövlət də özünün əmlakından galır əldə edir və dövlət korporasiyaları kimi bəzə mənbələrdən xeyir götürür. Eləcə də yerli organlar özlərinin ixrac

döyerlerini artırıcı bilirlər - su toklisi, evtikmə, noqliyyat, liman və doklar və s. Dövlət orqanları tərəfindən bu cür müxtalif yollarla olde olunmuş galır toplanmalıdır.

WUGAI IR



**Sekil 28.2** Ümumi daxili məhsulun cəmləmə ilə hesablanması

## (2) Milli davar (xere)

*Milli xər il orzında istehlak mallarına və xidmətlərə sərf olunmuş məbləğin cəmi və istehsal vasitələrinə və ehtiyatda olan xalis ödənişdir.*

Milli xərcin hesablanması üçün göstəricilər müxtalif mərhələrdən götürülür. Məsələn, ticarət və iəşə müəssisələrinin siyahıyalınması, mağazada satılan malların dəyərini qeydə aldığı halda, istehsal səbələrinin siyahıyalınması istehsal olunan və ehtiyata əlavə edilən malların investisiya dəyərini verir. Lakin bu siyahıyalınmalar hər il aparılmışdır və ona görə də qiymətləndirme Milli Ərzaq Planı tərəfindən verilən məlumatlara, qiymətlər və tələbatın mühasiləsi tərəfindən toplanan parakondasatış dərəcəsinə, Ailə Xərcləri Planını və s. asaslanmalıdır.

Ancaq bu yolla cəmlənmiş bazar qiymətləri bilavasitə vergi tərəfindən ya işırdılır (ODV və neft, avtomobillər və siqaretlərə olan seçmə vergilər), ya da subsidiyalar tərəfindən azaldılır (məsələn, xeyriyyəçilik, mənzil tikintisi və s). Ölçməyə çalışdığımız milli gelirin istehsalında istifadə olunan istehsal vasitələrinə (qazancılar da daxil olmaqla) uyğun galən milli xərcin dəyəridir. Bu faktor dəyərinə görə daxili xərc kimi təmin və bazar qiymətləri dəyərində daxili xərcələrə əlavə olunan subsidiyalardan və onlardan dolayısıyla tutulan vergilərdən olur.

### (3) *Daxili məhsut*

Daxili məhsul ölkənin il ərzində istehsal etdiyi istehlak məlları, xidmətlər və investisiya məllərinin (əlavə ehtiyatlar da daxil olmaqla) ümumi cəmdir. Bu, ya il ərzində istehsal olunan mal və xidmətlərin dəyərini toplamaqla, ya da hər bir firma tərəfindən, yəni tek mülkiyyatçıdan dövlət kimi hər bir müəssisənin mal və xidmətlərə əlavə dəyərini toplamaqla hesablanır. Hər iki metodun oxşar olduğu sakıl 28.1-də göstərilmişdir.

#### **Ümumi daxili məhsul və milli gəlir**

İstehsal dövründə texnika köhnolir və chtiyatlar tükəmir. Bu, dezinvestisiyanı və ya kapitalın azalmasını göstərir. Əgər buna heç bir yardım etməsək, sadəcə istehsal olunan yeni investisiya məallərinin dayarına elave etsək, ümumi daxili məhsulu əldə etmiş oluruz. Lakin ümumi məhsulun hesablanmasından daşıqlik üçün biz yalnız xalis investisiyam daxil etməliyik, yəni yeni investisiya məalləmim və ehtiyatlıların dayarı çıxılsın məvcud kapital və tükənmis ehtiyatlar. Bu da biza il üçün həqiqi məlli gelir olan xalis məlli geliri verir (şəkil 28.3).



Şəkil 28.3 Ümumi Milli Məhsul və Milli Gelir

## Xülasə

**ÜDM** (Ümumi Daxili Məhsul)  
bazar qiymətləri ilə

- birbaşa vergilər
- + subsidiyalar
- 
- ÜDM faktiki qiymətlərlə
- + xarici mülkiyyətdən gələn xalis gelir
- 
- = ÜMM (Ümumi Milli Məhsul)
- qiymətdən düşmə
- 
- = MG (Milli Gelir)

## Vergi tutulduqdan sonra şəxsi gelir

Bəzi məqsədlər üçün, məsələn, xalqın hazırlı yaşayış standartlarını göstərmək, vergi tutulduqdan sonra olan şəxsi gelirin hesablanması, yəni müxtəlif düzəlişlər baş verəndən sonra əhalinin nə xərcləməsi çox vacibdir. Şəkil 28.4-də vergilər tutulduqdan sonra qalan şəxsi geliri əldə etmək üçün ümumi daxili məhsula düzəlişlər göstərilmişdir.



Şəkil 28.4 Ümumi Milli Məhsulla şəxsi gelir arasındaki əlaqə

Cədvəl 28.1 Birleşmiş Krallığın Milli (daxili) gelrinin hesablanması

GƏLİR	£ min.
Məşğulluq geliri	377 495
Fördi məşğulluq geliri	67 685
Sirkətlərin ümumi ticarət gelirləri	91 027
İctimai təşkilatların ümumi ticarət gelirləri	4 634
Dövlət məsəssələrinin ümumi ticarət qalığı	613
İcaro	62 758
Qeyri-ticarət kapitalının sərf üzrə xərc	3 898
<b>Ümumi daxili gelir</b>	<b>608 510</b>
Fondun aşağı seviyyədə qiymətləndirməsi	-4 912
Statistik fəq	-11
<b>ÜMUMİ DAXİLİ MƏHSUL</b>	<b>603 495</b>
Xaricdən xalis əmlak geliri	9 572
<b>ÜMUMİ MILLİ MƏHSUL</b>	<b>613 067</b>
XƏRCLƏR	£ min.
İstehlak xərci	447 247
Hökumətin son xərcləri	148 643
Ümumi daxili sabit kapitalın yaradılması	105 385
Ehtiyatlıda fiziki artımın dayarı və ləçəqqi	3 851
Ümumi daxili xərc	705 126
Xidmət və məhsulların ixracı	197 600
<b>Ümumi</b>	<b>902 726</b>
Məhsul və xidmətlərin aşağı seviyyədə iddialı	203 086
Statistik fəq	486

ÜMUMİ DAXİLİ MƏHSUL (bazar qiymətlər ilə)	700.126
Xərc üzərində dəha az vergi	-
Üzərində subsidiyalar	103.597
ÜMUMİ DAXİLİ MƏHSUL (faktor xərci ilə)	6.966
Xuridən xalis əmlak galiri	603.495
ÜMUMİ MİLLİ MƏHSUL	9.572
	613.067
<b>MƏHSUL</b>	
Kənd təsərrüfatı, meşəçilik və bülğətliq	11.896
Mədən, daş karxanası, neft və qaz hasilatı	14.575
Istehsal	131.658
İşq, qaz və su təchizatı	15.787
Tikinti	31.815
Distributörliq, hotel və təchizat: temir	84.706
Noqtiyyat və rabita	50.835
Bank, maliyyə, sigorta, kommersiya xidmətləri və icarə	158.224
Dövlət idarəetməsi, mili müdafiə və icbari sosial təhlükəsizlik	39.510
Təhsil və səhiyyə üzrə sosial xidmətlər	72.972
Digər xidmətlər	23.255
<b>Ümumi</b>	<b>634.402</b>
Maliyyə xidmətlərinin tənzimlənməsi və s.	30.794
Statistik fəq (golirin tənzimlənməsi)	113
ÜMUMİ DAXİLİ MƏHSUL	603.495
Xuridən xalis əmlak galiri	9.572
ÜMUMİ MİLLİ MƏHSUL	613.067

### 28.3 MİLLİ GOLİR STATİSTİKASININ İSTİFADƏSİ

#### (1) Əhalinin yaşayışının tam standartlarını göstərmək üçün

Xoş güzəran var – sərvəti ilə eyni deyil, lakin sərvətin onunla çox yaxın əlaqəsi var. Buna görə də var-dövlət axını olan golir xoş güzəranın an yaxın göstəricisidir.

Milli golir yalnız nominal dəyər kimi qəbul edilə bilər. Belə ki, Birleşmiş Krallığın milli golirinin 1960-cı ildə 21 milyard £, 1975-ci ildə 33 milyard £ olmasına baxmayaraq, bu o demək deyil ki, həmin müddət ərzində həminin yaşayışı 4 dəfə artmışdır. Aşağıdakı şərtlər nəzərə alınmalıdır:

(a) Bir ildən digərinə keçid zamanı qiymətlərin ümumi seviyyəsində artım məqsədilə bəzi nəzərəalmalar edilməlidir. Hətta biz düzəzləşlər etmək üçün parakondəsatış qiymətlərinin indeksinə

müvəqət ətsək belə, bu, problemi tamamilə həll etmir, çünki indeks rəqəmləri ilə bağlı xeyli sayıda çətinliklər mövcuddur (28-ci fəslin sonuncu sahifəsinə bax);

- (b) Nəzərə almalyıq ki, əhalinin sayının artlığı yerlərdə istehsalçılar da artur və təbii ki, milli golir də qalxacaq. Buna görə də adamباşına düşən orta golir göstəricisi ümumi rəqəmdən dəha yaxşıdır;
- (c) İnsanın yaşayış standartı onun aldığı istehlak malları və xidmətlərdən asılıdır. Lakin milli galirin artması tamamilə istehsal vasitələrinin artımı ilə də bağlı ola bilər (Çində olduğu kimi). Bu mallar golacəkdə yaşayış standartını dəha yüksək qaldırı biləcəyi halda, bugünkü güzəranı yaxşılaşdırır. Bu sababdan vergi tutulduğundan sonra orta şəxsi golir hazırkı yaşayış standartları üçün on yaxşı göstərici ola bilər – baxmayaraq ki, uzun müddət yaşayış standartı üçün adambaşına düşən milli golir dəha möqbuldur;
- (d) Milli galirin artımı ixracın idxləndən artıq olması ilə də alına bilər. Bu xarici investisiyaları və (e) bəndində qeyd olunanları təmsil edir;
- (e) Adambaşına düşən golir rəqəmi yalnız statistik rəqəmdir. Bu, artımış milli galirin necə paylanıldığını göstərmir; bu, ola bilsin ki, tamamilə bir neçə vətən şəxsin cibinə getsin (Yaxın Şərqdə neft ömürliklərində olduğu kimi), digərlərinə yaxşı heç bir şey qalmasnın və ya hətta lap pis olsun;
- (f) Milli galirin artması iş saatlarının uzadılması, iş şəraitinin pişəşdirilməsi, şəhərlər böyüdüyü üçün işə məsafənin uzadılması (narəhatığın artması) və ya evdar qadınların çoxunun işləməsi (evdə rahatlığın azalması) nəticəsində də ola bilər;
- (g) Dövlətin xərcəleri milli golir hesablamalarının maya dəyərinə aid olduğu üçün müdafiə xərcəleri, istehlak malları və xidmətlərə olan xərcələr arasında heç bir fərqli qoyulmur. Nəticədə, məsələn, sosial xidmətlər yenidən silahlanma programına ödənişlər əlaqədər azaldılıb, lakin milli golir dəyişməz qalacaq;
- (h) Malların keyfiyyəti qiymətdə dəyişiklik edilmədən artırıla bilər, məsələn, mobil telefonlar, ilügcələr, fərdi kompüterlər;
- (i) Milli golirin hesablanmasında rəqəmə hökumətin sərf etdiyi bütün xərcələr daxil edilmişdir, lakin istehlak xidmətləri və müdafiəyə sərf edilən arasında fərqli qoyulmur. Nəticədə, sosial xidmətlərə sərf edilən xərc səlahəlinin yenilənməsinə görə kasılsarsa, milli golir yənə də dəyişməz qalacaqdır!

- (j) Milli gəlir rəqəmini insanların əvvəller özləri gördükleri işləri indi başqalarına gördürüb haqq ödəməli olduqları haldə şəşirdilir. Belə ki, ərli qadın yenidən müəllimlik işinə qaydır. lakin o, başqa bir qadının ev işlərinin görülməsi üçün haqq ödəyir. Bununla da eyni vəsait milli gəlirə iki dəfə əlavə edilir: baxmayaraq ki, yeganə xalis gəlir onun müəllimlik xidmətindən yaranır;
- (k) Milli gəlir göstəriciləri fərdi xərc və mənşətlərə əsaslandığı üçün, əlavə xərc və mənşətlər hesablanmalara daxil edilmir, landschaftın pozulmasına görə sosial xərcə güzəşt tətbiq edilir;
- (l) Milli gəlinin artması evez olunmayan cəhiyatların, məsələn, mədən yanacaqlarının hadisə istehlakına sobə olə bilər;
- (m) Milli gəlir göstəricilərinə vergilərdən yayınmaq üçün xidmətlərin nağd pula mübadilə edildiyi "kölğə iqtisadiyyatı" (bozı qiymətlərdə 10 fəz əlavə edilə bilər) daxil edilir.
- (n) Milli gəlir müasir həyadta zəruri hesab edilən xidmətlər üzrə ödənişlər daxildir, məsələn, antidepressantlar, spirili içki düşkünləri (alkoqoliklər) üçün klinikalar.
- (o) Milli gəlir göstəriciləri şəxsi xərclər və gəlirlərə əsaslandığından, sosial xərclər və gəlirlər hesabə daxil olmur. Belə ki, elektrik dayağının qurulması maya dəyərinə aid edilə bilər. landschaftın korlanmasının sosial xərclərini heç bir şey nəzərdə tutmur.

#### **(2) Müxtəlif ölkələrin yaşayış standartlarını müqayisə etmək üçün**

Müxtəlif ölkələrin milli gəlirlərinin kifayət qədər dəqiq müqayisələri daha təz-tez təcrübə məqsədlər üçün lazımlıdır. Kasib ölkələr vərlər ölkələr tarəfindən nə qədər köməklilik göstəriləməlidir? Hansı ölkələr çox kasib ölkələridir? BMT kimini beynəlxalq təskilat maliyyə vəsaiti tələb edirə, ölkə tarəfindən nə cür yardım göstəriləməlidir?

Lakin müxtəlif ölkələrin yaşayış standartlarını müqayisə etdikdə milli gəlir rəqəmləri 1 bənddə qeyd olunanlardan əlavə şərtlərdən asılı olmalıdır.

- (a) Çünkü rəqəmlər müxtəlif valyutalar ilə ifadə olunur, onlar ümumi məxsusca qətirilməlidir. Valyuta məzənnəsinə bu məqsəd üçün istifadə etmək tam məqbul deyil, çünkü kurs valyutaların münasib daxili alıcı qüvvəsinə təsir etməyə bilər;
- (b) Müxtəlif adamların müxtəlif zövqləri var. Hindistanlı ucuz mahud paltarı ingilisli bahalı kostyumu xoşadığı kimi xoşlaya bilər. Eləcə də kanadalı yeməyə nigeriyalının xərclədiyindən çox xərcləməli olur. Tabii ki, nə kanadalı, nə də ingilis bu məsələdə o

- birilərindən yaxşı yaşayırlar – baxmayaraq ki, milli gəlir rəqəmləri malları maya dəyərinə görə qiymətləndirəkən elə görünür ki, onlar yaxşı yaşayırlar;
- (c) Müxtəlif ölkələrin müdafiəyə sərf etdikləri milli gəlir nisbəti müxtəlifdir. Bu məsələyə az pul xərcələyən ölkələr əvəzinə istehlak malları ala bilər, lakin orta milli gəlir fərqi göstərmir;
- (d) Ölkələr orta iş həftəsinin uzunluğuna, işləyən qadınlar, camaatın əvər üçün gördüyü işlərin nisbətinə, pula mübadilə olunan malların dərəcəsinə və vergi tutulmalarının dəqiqliyinə görə fərqlənlər. Bu amillərin hər biri nəzərə alınmalıdır.
- (e) Gəlinin bələdçi tətbiqindən fərqli vərdir.
- (f) Adambəşən düşən təhsil və tibbi xidmət vasitələri rəsahə təsir göstərməsinə baxmayaraq fərqlənə bilər.

#### **(3) Milli gəlinin artım dərəcəsini hesablaması üçün**

Milli gəlin artımı? Milli gəlin sürətlə artımlı olduğu kimi artırımı? Digər ölkələrin milli gəlirləri daha sürətlə artırımı? Gələcək yaşayış standartını saxlamaq üçün kifayət qədər investisiya varmı? Bu suallara və bunlara bərabər suallara cavablar milli gəlinin rəqəmlərini müqayisə etmək alına bilər, baxmayaraq ki, yuxarıda göstərilənlərdə diqqəti olmaq lazımdır.

#### **(4) İqtisadiyyatın müxtəlif hissələri arasında yaranan əlaqənin formallaşdırılması**

Məsələn, milli gəlir göstəriciləri sormaya və artım və ya təhsil xərcləri və artım və ya mənşət və sərimənin seviyyəsi arasında əlaqəni aşkar edərə, nəzərdə tutulan məlumat iqtisadiyyatın planlaşdırılmasında faydalı hesab edilə bilər.

Rəqəmlər həmçinin meylləri eks etdirməlidir, məsələn, mill gəlinin hökumət tarəfindən götürülen nisbəti.

#### **(5) Dövlətə iqtisadiyyatın planlaşdırılmasında kömək göstərmək:**

İndi hətta kapitalist ölkələri belə tam işlə təmin olunma, stabil valyuta və müvafiq artım kursu alda etmək üçün osas kimi həzər mərkəzi hökumət planlaşdırmları ilə həssablaşırlar.

Lakin müvafiqşəyatlı planlaşdırma qorarını qəbul etmək üçün kifayət qədər dəqiq göstərişlər tələb olunur. Milli gəlinin müxtəlif komponentlərinin nisbi ölçülərinin bilmək vacibdir ki, onu keçmiş illərlə müqayisə etmək olsun. Buna görə də "Milli gəlir və xərclər haqqında

kitab" çox illər üçün: tələbə və investisiyaya şəxsi və dövlət xərclərini; Birleşmiş Krallığın dünyadan digər ölkələrlə iş sənayə sahəsinin daxili məhsula yardımını; transferlər və vergi tutulmalarından sonra şəxsi golir; şəxsi galinin vergidən avval və sonra paylanılması; investisiyanın maliyyalılaşması; iqtisadiyyatın sahələri tərəfindən kapital formalaşması; kapital formasiyasının növleri və dövlət müəssisələrinin xərclərini göstərir. Planlaşmada bu rəqəmlərdən necə istifadə olunması barədə sonrakı fəsillərdə bəhs olunacaq.

**(6) İqtisadi meylların müzayyan edilməsi və gələcək addimların planlaşdırılmasında kommersiya fəaliyyəti, həmkarlar ittifaqları, maliyyə jurnalistlərinə və s. yardım edilməsi**

**(7) Galirin bölüşdürülməsində fərqləri göstərmək**

Alım kimi iqtisadçı da galirin bölüşdürülməsinin "ədalətliliyi" ilə məraqlanmadığı halda, hökumət vergi qoyuluşu və siyasi müzakirələri nəzərə alır. Milli golir göstəriciləri nəzərdə tutulan məsələlər üzrə qərar qəbulətə prosesində statistik bazanı təmin edir.

## 28.4 ÖLKƏNİN MADDİ YAŞAYIŞ STANDARTLARINI TƏYİN EDƏN AMILLƏR

Bu fəsil ölkənin yaşayışının maddi standartlarını təyin edən asas amillərə qısa baxışla tamamlayacaq. Əvvəlki hissələrdə adı çəkilən şərtlərə görə, bu, əhalinin adambəşəna düşən milli goliri ilə təyin oluna bilər. Dünyanın digər ölkələri ilə iqtisadi əlaqələri olan ölkələr üçün amillər daxili və xarici amillər kimi təsnif oluna bilər.

### Daxili amillər

Həyat tərzinə təsir göstərən faktorlar daxili və xarici faktorlar olaraq təsnif edilə bilər, sonuncu iqtisadi münasibətlərdən törəyir.

On vəcib daxili faktorlar bunlardır:

#### (1) Orijinal təbii ehtiyatlar

Təbii ki, təbii ehtiyatlar mineral ehtiyatlar, yanacaq və elektrik mənbələri (kömür və hidroelektrik), iqlim, torpağın məhsuldarlığı və sahil boyu balıqçılığı əhatə edir. Buraya rabitəni asanlaşdırınan coğrafi üstünlükleri - gəmiçiliyi yararlı donımları və ya gölləri və torpağın hamarlılığını əlavə etməklə genişləndirmək də ofar.

Təbii üstünlüklerin azalmasına görə milli galirdə dəyişikliklər baş verə bilər. Digər tərəfdən, yeni texnika əvvəller boş qalan təbii ehtiyatların istifadəsinə kömək edə bilər. Ölkə iqtisadiyyatında kand təsərrüfatının üstünlük təşkil etdiyi yerlərdə havadakı dəyişiklik ildən-ildə milli galirdə qeyri-sabitlik yarada bilər.

#### (2) Əhalinin, xüsusi idarəetçi qüvvəsinin təbiati

Əməyin keyfiyyətinə və kəmisiyyətinə təsir edən amillər artıq müzakirə olunub. Digər şəyər əhalinin ümumi sayına görə işçilərin çox və iş saatları uzun olduğunu, yaşayış standartı da yüksək olacaq.

İşçi qüvvəsinin təbətiində insanların orijinal keyfiyyətləri də təsir edəcək - onların sağlamlığı, enerjisi, uyğunlaşması, novatorluğu, mühakiməsi və özlərini təşkil etmək və istehsalda əməkdaşlıq etmə bacarığı.

#### (3) Əsas avadanlıq

Təbii ehtiyatların və işçi qüvvəsinin istifadəsinin effektliyi demək olar ki, təmamılık onların əlaqləndirilə biləcəyi əsaslı avadanlıqlardan asılıdır. Belə ki, daş kömür və mineral ehtiyatları onları torpaqdan çıxarmaq üçün texniki lazımdır, lakin şəhərlədən hər hansı bir fayda almaz üçün turbin generatoru qurulmalıdır. Eləcə də hər bir fəhləyə düşən məhsul ona lazımı avadanlığı verməklə artırıla bilər. Əlavətə ki, texniki təraqqinin yeganə ən böyük səhəbi kapitala əlavədir.

#### (4) İstehsal vasitələrinin təşkil

İstehsal tələbiniən cavab verən nadir istehsal vasitələri ölçülərdə, yerlərdə və istehsal sahələrində düzgün birləşdirilməlidir. Bütün hər bir işçi üçün düzgün proporsiyada texnikamız varmı? Xüsusi malların istehsalının ən yaxşı mümkün yerləşdirilməsi həyata keçirilirmi? İstehsal vasitələri zavodun özünü daxilində nisbətən yaxşı üstünlüklerinə görə qruplaşdırılmışdır? İstehsalı təşkil edən ii şəhərin cavab verəcəyi sualları bunlardır.

#### (5) Texniki biliq

Texniki biliq tədqiqat və keşfərin nəticəsidir. Hər ikisi investisiya xərclərinə aiddir. Burada nəzərə alınmalıdır ki, artıq öyrənilmiş texnikanın tam istifadəsi tez-tez lazımi kapitalın olmasını tələb edir. Belə ki, bizim nüvə enerjisi üzrə hazırkı biliyimizi işlətmək üçün

kapitalın daha yüksək inkişafı tələb olunur. Lakin Birleşmiş Krallığın yaşayış standartının son nördə belə süratlı inkişafı buxar məşinləri, daxiliyanma mühərrikləri, neftdən və elektrikdən olan enerji kimi yeni texnikanın inkişafı nəticəsində mümkün olmuşdur.

#### (6) Siyasi təşkilat

Stabil dövlət inamı artırır və bunun köməyi ilə də uzunmüddətli investisiya layihələrinə kapital qoymağa ruhlandırır. Ona görə də istehsal yüksək olur.

#### Xarici amillər

##### (1) Xarici kreditlər və investisiyalar

Xarici kredit və investisiyalardan gələn xalis gəlir e deməkdir ki, kredit verən ölkə borc alan ölkədən malları və xidmətləri əvəzinə mal və xidmətlər vermədən əldə edə bilər. Eləcə də o ölkənin ki xarici aktivlərdən gəlirində kasırlar var, kasıri aradan qaldırmak üçün mallar və xidmətlər ixrac olunmalıdır. Lakin bu mənbədən olan maddi güzəran yalnız uzun müddətə dəyişəcək.

##### (2) Ticarət şərtləri

Ticarət həkimindən fluktuasiyalar qısa müddətə maddi güzərandakı dəyişikliyindən daha vacibidir. Xüsusilə də idxlə və ixracın yüksək soviyyədə olduğu Birleşmiş Krallıq kimi ölkədə.

Ticarət şərtləri dedikdə biz xalqın öz məhsullarının sayı əvəzinə digər bir ölkədən aldığı məhsullarının sayını nəzərdə tuturuq, yəni xalq verdiyi məhsulun həcminin əvəzinə alır. Belə ki, ticarət şərtləri xalqın xeyrinə olanda, o, ixracın əvəzinə çoxlu sayıda idxlə alır. Bu ona görə baş verir ki, idxlə olunan malların qiyməti ixrac olunan mallara nisbətən aşağı düşüb. Məsələn, gəlin təsəvvür edək ki, hər hansı bir ölkə yalnız avtomobil ixrac edir və yalnız taxi idxlə edir. Əgər o, 10.000 avtomobili hər bir məşinin qiyməti 500 £ olmaqla ixrac edirsə, ixracın ümumi məbləği 5 milyon £ olacaq. Əgər taxilən bir buşelinin qiyməti 5 £-dirsa, o, 1.000.000 buşel idxlə edə bilər. Fərzi edək ki, avtomobilin qiyməti dəyişməz qalır, lakin taxiın qiyməti hər buşel üçün 4 £ aşağı düşür. Nəticə belədir ki, indi həmin sayıda avtomobil 1.250.000 buşel taxi idxlə etmək mümkündür. Və ya eyni həmdə taxi idxlə oluna bilərdi, lakin yalnız 8.000 avtomobilin ixracı lazımdır. Beləliklə, ölkədə ya 25.000 buşel taxi, ya da 2.000 avtomobil qala bilər. Lakin

qeyd olunmalıdır ki, bu, məhsuldarlıqda artım vasitəsilə yox, ya niz ona görə ki, ticarət şərtləri avtomobil istehsal edən ölkənin xeyrinə yönəlmüşdür.

Bəsləliklə, 1973-cü ildə neftin qiymətində olan artım idxlə edən ölkələrin yaşayış standartını aşağı salmış, neft istehsa edən ölkələrinəkini isə qaldırmışdır.

##### (3) Xarici dotsiyalar

Müharibədən bəri Amerika Birleşmiş Ştatları müxtəlif ölkələrin iqtisadiyyatına və müdafiəsinə kömək məqsədilə qrantlar verir. Belə dotsiyaların yardım alan ölkələrin yaşayış standartının inkişaf etdirilməsinə və qorunmasına təsiri olub.

## FƏSLİN QISA MƏZMUNU

- Milli gəlir ölkədə qazanılan bütün gəlirlərin və ya ölkədə ümumi xərcləri və ya ölkədə istehsal edilmiş bütün məhsulun elavə edilməsi ilə hesablanır bilər.
- Milli gəlirin hesablanmasında təkrar istehsal, öz istehlak üçün istehsal (self-consum) və ya özü üçün görülmüş iş və qeyri-dəqiq məlumat daxil olmaqla, nəzərə çarpaç qotuinliklər meydana çıxır. Buna baxmayaqaraq, milli gəlirin statistik göstəriciləri ümumi həyat tərzini nümayiş etdirməyə və müxtəlif ölkələrdə mövcud olan həyat tərzlerinin müqayisə edilməsində istifadə edilə bilər.
- Həyat tərzinin maddi standartları təbii ehtiyatlar, işçi qüvvəsinin sayı, investisiya və texniki tərəqqi səviyyəsi daxil olmaqla, bir sıra faktorlarla müəyyən edilir.

## XÜLASƏ SUALLARI

- Milli gəlir, milli xərc və milli məhsulun göstəricilərini izah edin.
- Ümumi Milli Məhsul və Xalis Milli Məhsul (milli gəlir) arasındaki fərq nədir?
- Nə üçün Ümumi Milli Məhsul həyat tərzinin təxminini göstəricilərini tömin edir?
- Ölkədə həyat tərzi standartlarının əsas determinantları hansılardır?

Əlavə məlumatlar üçün tərəfdən internet sahifəsinə baş çəkin

## **İŞSİZLİK**

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilə tanışlıqdan sonra siz:

- İşsizliyin təbiətini izah edə;
- İşsizliyin səbəblərini göstərə bilərsiniz;

### **29.1 İŞSİZLİYİN TƏBİƏTİ**

#### **Problem**

1930-cu illərin övvəllərində əhalinin beynində müharibə qorxusundan daha çox işsizlik kölgəsi yer tuturdu. 1922-1929-cu illər arasında Birleşmiş Krallıqda on azı 1 milyon fəhlə işsiz qaldı. 1932-ci ildə isə bu rəqəm 3 milyonca çatmış, işsizlik on yüksək zirvəyə qalxmışdır və bu vaxt işsizliyin orta həddi işləyən əhalinin 22,1 faizini təşkil edirdi. Ancaq burada müəyyən istehsal sahalarına başqalarına nisbatən daha çox zərba dəyməsi faktları gizləndirildi. Beləliklə, işsizliyin dərəcəsi *Monmouthshire*-da 36,5 faiz, gəmiçilik sənayesində ümumiyyətlə 62,5 faiz təşkil edirdi.

#### **Təm məşğulluq dedikdə nəyi nəzərdə tuturuq?**

İşsizlik o vaxt meydana çıxır ki, qabiliyyətli və ya işləmək arzusunda olan insanlar görəcəkləri işə uyğun əmənişli iş tapa bilmirələr.

Lakin bu, yüksək inflasiya dərəcəsinə görə əldə o-unmuşdu. Tədiyyə balanslarında çatınlıklar yaradı və düzgün “diyan-irəli” (“stop-go”) siyaseti zoqladı. Nəticədə 1975-ci ildə hökumət inflasiyanın nəzarət götürülməsini özünün əsas məqsədi hesab etməli oldu və işsizlik oktyabr kimi artdı. 1976-ci ildə bu artım 1.377.000-də dayandı ki, bu da işləyən əhalinin 5,8 faizi demək idi.

İşsizliyə əvvəl verdiyimiz tərifə görə müəyyən müddeclar açıqlanmalıdır.

- (1) İşsizlik könülü olmamalıdır: tətil edənlər işsiz kimi sayılır;
- (2) İş yararı olan şaxslər aqli və fiziki cəhətdən iş yararı olmayanlardan ayrılmalıdır. Digər tərəfdən, iş yarasız olanlar (işləyə bilmeyənlər) adəton iş axtaran işsizlərin qrupunda olurlar. O yerdə ki iş azdır, bu onların xeyrinədir – fərz olasək ki, minimum əməkhaqqı qanunları bunun qarşısını alır;
- (3) Tam məşğulluq o demək deyil ki, işçilər beş vaxt öz işlərini buraxa bilməzlər. Lakin işsizliyin səviyyəsi aşağı olan yerlərdə belə dəyişmələr asan və sürətlə olur.

Bu səbəbdən, ölkədə hər zaman müyyəyen sayıda işsiz insanlar vardır. Tam məşğulluq siyaseti işsizliyin müyyəyen hallarından bahs etməli və onları təyin etməlidir.

### **İşsizlik göstəricilərinin şərh edilməsi**

İşsizliyin qiymətləndirilməsinə təyinat problemi də cəlb edilir. Məsələn, yarım iş günü qrafiki əsasında çalışan işçilərlə necə davranmalı? İşdüzülmə mərkəzində qeydiyyat qəbulu test hesab edilməlidir? Zaman keçdikcə işsizlik dərəcəsindəki fəqləri müqayisə etdikdə işsizliyin rəsmi təyinatının dəyişildiyi aşkar edilmiş? 1982-ci ildən bəri rəsmi işsizlik göstəriciləri yalnız mənafət iddiyasında olan insanlar üzrə hesablanmışdır.

Lakin həmin göstəricilərin şərh edilməsi subyektiv muhakiməni zərurişdirir. Məşgulluluk tərtibatı işsiz göstəricilər artıq işçilər işdən azad etmək məcburiyyətində olan həmin firmalarda “gizli” işsizliyi gizlədirmi və ya bəzi işçilər öz potensiallarından daha az çalışırlar? Lakin iş yerlərinin dəyişkiliyinin yuxarı dərəcəsi摩擦 (ing. frictional unemployment) işsizliyə (yeni iş yeri axtarışında olan və ya yeni iş yeri təklifini yaxınlarda gözləyən işçi qüvvələrin müyyəyen nisbatının müvəqqəti işsizliyi natiqəsində yaranır red.) əlavə edilmiş? Minimal əməkhaqqı qanunu işsizliyə səbəb olurmu? İşsizlik dərəcəsi və ya mənafət, xüsusilə, “yoxsulluq tələsi” fəal iş axtarışlarına mane olurmu? Vaxt keçdikcə işsizlik dərəcələrini müqayisə etdikdə yaş strukturunun dəyişilməsinə hər hansı razılıq veriləcəkdim?

### **29.2 İŞSİZLİYİN SƏBƏBLƏRİ**

İşsizlik müxtəlif səbəblərdən ola bilər və lazımi tədbirlər görülməsi üçün onları bir-birindən fərqləndirmək lazımdır. Ona görə də işsizliyi aşağıdakı kimi təsnif edirik:

#### **(1) Frikşion (keçici)**

İqtisadiyyat nə qədər ki, tam stabil deyil, işlərini dəyişən çoxlu sayıda insanlar həmisi olacaq. Bəziləri sadəcə işlərini dəyişmək arzusundadır olurlar və ölkənin başqa bir hissəsinə kömək isteyirlər. Müyyəyen işlərde, məsələn, ağır iş eməyi kimi işlərde fəhlələri adəton bir nəfər işə gətirmür. Xüsusi müqavila sənə yetdiyikdə (məsələn, avtomobil yolunun çəkilişi qurtarırsa) iş də qurtarır. Eləcə də zəved yenidən qurulanda fəhlələr işdən azad olunurlar. Bütün bu hallarda digər bir iş tapana kimi bir və ya iki həftəlik işsizlik baş verir.

Bu müddət orzində fəhlələr adəton yerli əmək bazarlarında qeydiyyatda düşürülür. Orada onlar əmək birjası və ya fondu yaradırlar ki, işsətötürənlər onlardan boş yerlər üçün istifadə etsinlər. Va iqtisadiyyatın digər sahələrindəki kimi, birja təlobatın şərtlərində dəyişiklik edə bilir və gölütlü təsirləri azaldır.

Lakin bu əmək ehtiyatı nə qədər olmalıdır? Əgər bu həddindən artıq olarsa, fəhlələr uzun müddət işsiz qalarlar və onları istehsal edə biləcəkləri itirirlər. Əgər həddindən artıq az olarsa, onda iqtisadiyyatda yerdeyişmə olur. Boş yerləri tutmaqdə çətinliklər meydara çıxır: işsətötürənlər hazırda ehtiyac duymadığı işçi qüvvəsini saxlayırlar. İşçi qüvvəsinin axımı həddən artıq çox olur, çünki insanlar işlərini yalnız rəngaranglı xətitlərə dəyişir, əməkhaqqının artırılmasına təlobat inəhsuldarlılıqda artımları öttüb keçir.

#### **(2) Mövşümü**

Bəzi sənaye sahələrində, məsələn, tikinti, meyva yığımı və istirahət evlərində qulluq və s. kimi işlər mövşümü xarakter daşıyır. Çətinlik burasındadır ki, müxtəlif mövşüm işlər üçün tələb olunan bacarıqlar bir-birinə uyğun gəlmir. Məsələn, məhmanxana işçisi milad bayramı əraflasında necə satıcı ola bilər? Bəzi vaxtlarda qiymət sistemi problemin həll olunmasına kömək edə bilər. Belə ki, qeyri-mövşümü tarifləri azaltmağı təklif etməklə istirahət zonalarında yerləşən məhmanxanalar payız konfransları üçün istifadə oluna bilər. Mövşüm işsizlik tamamilə aradan qaldırılmışdır. Lakin agor kiçik işçi qüvvəsi mövşüm cövründə işdən əlavə vaxtlarda iş görürə və bununla tələbə və evdar qadınlara (həmsilər ki, normal işləşən şahlinin tərkibini təskil etmirlər) gərgin iş dövründə onlara qoşulmaga icazə verilərsə, bunu azaltmaq olar.

#### **(3) Müvəqqəti işsizlik**

Müvəqqəti işsizlik o hallarda olur ki, ölkənin bir hissəsində xüsusi işlər üçün (tələblərə cavab verən) işçilər çoxdur, digər hissəsində is-

eyni vəzifəli işçilər çatışır. Belə ki, bu gün İngiltərin şimalında bacarıqsız və əl eməyi işçiləri çoxluq təşkil etdiyi halda, London orasında boş iş yerləri doldurulmayıb.

Bu növ işsizlik üçün iki əsas səbəb göstərilə bilər — mümkün imkanlardan məlumatı olmamış və emayın durğunluğu. Belə deyirlər ki, insanların yükünü daşımış bütün yüksək yüksəklərdən aşağıda qazandır. Ailəli işçilər yerdəyişmə (köçmə) üçün qiymətlərin çox yüksək olduğunu hesab edirlər və ya öz evlərini tərk etdə bilmirlər ki, yeni orasında özlərinə uyğun yaşayış yeri tapa bilməzlər. Əgər şəxsin icarəyə verilən evlərə nəzarəti varsa, çətinlik daha çoxdur.

İşçiləri köməkdan çıxarıdırı başqa mənəcətlər də var — dostlarının və əlaqələrinin itirməmək istəyi, sosial və mədəni bağlılıq üzrə yeni qonşuluğu olaşdırmaq. Eləcə də unutmamalıyıq ki, işsizliyə görə siyət və əlavə kömək də işçiyə özüntün yanlış fikrinə üstün gəlmək cəhdini azaldır.

#### (4) Beynəlxalq işsizlik

İxracın həcmində azalma üzündən əlavə işsizlik beynəlxalq ticarətdə müstəqil olan Birleşmiş Krallığın xüsusiətli ağırlıq yerdidir. Belə azalma iki əsas səbəb üzündən meydana çıxır bilər:

(a) *Britaniya mallarının qiymətləri dünya bazarında rəqabət aparmaq üçün çox yüksəkdir*. İxrac qiymətlərinin iki komponenti var: (1) daxili qiymət, (2) daxili valyutanın xarici valyutaya məzənnəsi. Belə ki, məsələn, əməkhaqqıdakı artıma görə daxili qiymət qalxırsa, ixrac bazarına yaşıñ ki, ciddi zərba dəyərcək. Əvvəzedicili rəqabət aparan ölkələrdən almaq mümkün olduğu üçün ixraca tələb adətən çox elastiki olur. Məşğulluğun təsiri 89-cu şəkildə təsvir edilmişdir. Əməkhaqqıdakı artım əyri xəttə S-dən S<sub>1</sub> təklifiňne doğru hərəkət edir.



**Şəkil 29.1** İxracatda tələb və təklif olunan əməcə həcmi

Tələb burada elastiki olduğu üçün OM-dən OM<sub>1</sub>-ə qədər mala olan tələbdə nəzəroçarpacaq dərəcədə enmə var. Sənaye və məşğulluq buna görə də aşağı düşür.

Eləcə də, əgər daxili valyutanın mövcud məzənnəsi xarici valyutalarla nisbatən həddən artıq bahadırsa, valyutasi yüksək olşarı ölkədən idxl olunan mallar ixrac olunan ölkələrə baha başa gələcək. Burada valyutannın məzənnəsinin bir az aşağı salınması lazımdır.

(b) *Əsas idxl ölkələrinin galirləri ticarət şərtlərində azalma və ya zəifləmələrə görə aşağı düşürsə*

Əgər idxl edən ölkələrin galirləri aşağı düşürsə, onların Britaniya mallarına, xüsusilə yüksək galır elastikliyi olan mallara tələbatı da azalacaq. Belə hal 1973-cü ilə neftin qiymətlərində böyük artım olanda baş vermişdi.

#### (5) Struktur işsizlik

Struktur işsizlik də müvəqqəti işsizlik kimi emayın durğunluğu nticəsində yaranır, lakin burada səbəb tələb və təkliflərin şərtlərində uzunmüddəli dəyişikliklərə görə olur. Buna görə də iqtisadiyyatdakı əsas dəyişikliklər xüsusilə də ixrac sənayelərinə dəyişikliklərlə əlaqəli olur.

Tələbin şərtlərinə təsir göstərən amilların hər birində dəyişiklik ola bilər. Əvvəzedici vasitələrin qiyməti aşağı düşə bilər (*Dundee jute* məhsulları artıq plastikle əvəz olunub) və ya xarici alıcılar rəqabət aparan ölkələrin mallarına diqqət göstərə bilərlər. Təklif tərəfindən yeni texnika və ya mineral ehtiyatların tükənməsi işçilərin qüvvəsinin artıq olmasına görüb çıxarırlar. Avtomatik iş sistemi Imperial Kimya Sənayesi sahələrinin *Stockton*-da olan işçilər üçün tələbatı azaltır; yaxşı kömür qatının tükənməsi Cənubi *Wales*-da və Mərkəzi *Scotland*-da kömür mədənlərinin bağlanmasına görüb çıxardı.

O yerdə ki sənaye xüsusi bir ərazidə yaxşı yerləşdirilib, işsizliklə nticələnmə xüsusi bir ciddi olacaq. Belə ki, gəmiqayırmışa sənayesindəki tonazzül *Scotland*-da 1976-ci ilin oktyabrında işsizlik dorcasının orta hesabla 5,8 faiz olması ilə müqayisədə, regiona hökumət tərəfindən Xüsusi İnkışaf Əraziyi kimi yanaşılmasına baxmayaraq, 7,5 faiza çalxdı.

#### (6) Dövri işsizlik

Dövri işsizlik ticarət dövriyyəsi ilə əlaqələndən işsizlikdir. İkinci dünya müharibəsindən yüz il əvvələ məxsus sənaye sahələrinin

fəaliyyətində ticarətdə vaxtaşını uğurlar və aşağı emmələr olub. Bu, 1930-cu illərdə yüksək işsizliyin en əsas səbəbi idi.

Lakin 1930-cu illərlə müqayisədə müharibədən sonra tənəzzül zoiflayıb və bu, "ənişlər" kimi ifadə olunur. Bunun üçün biz mərhüm lord Keynes-a bərcələyiyüq. Onun "Məşğulluq faizi və pul" nəzariyyəsi (1936) dövlətlərə tam məşğulluluğu təmin etmək üçün galırın lazımi səviyyədə qorunub saxlanılmasını öyrədir. Onun fikir strategiyaları bugünkü iqtisadi rəy üçün çox əhəmiyyətlidir. Onlar haqqında 26-ci fasilədə daha ətraflı bəhs olunur.

## 6. İş axtarışına əsaslanan işsizlik nəzəriyyəsi

Friksion işsizlik haqqda müxtəlif yanaşmalar onu ilkin axtarış işsizliyi adlandırır. Bu nöqtəyi-nözərə əsasın fordular qarşılara çıxan işdən intına edə və galəcək dənə yüksək galır təklif edə biləcək iş axtarmığa davam edə bilərlər. Axtarış xərc və vaxt tələb etdiyindən, həm firmalar, həm də işçilər ehtiyatlardan istifadə edərək uyğun peşəni seçməlidirlər.

Məsələn, işçiya zəhmət haqqı təklifi verildikdə o, həmin təklifi qəbul etməyi və ya daha yaxşı təklif almığı qərarlaşdırmalıdır. Təklifin qəbul edilməsi sonradan verilə biləcək yüksək zəhmət haqqı şansını qazırmaq, axtarışın davam etdirilməsi isə təklifin qəbul edilməsi ilə işə başlanma və zəhmət haqqının qazanılmasının iftirləməsi deməkdir. Çox zaman axtarış xərclərinin işsizliyə görə verilən maddi yardımın azaldıldıqından, həmin ödəniş məbləğinin azaldılması ("əvəzləmə mütənasibliyi" – *haftəlik qazancların işsizliyə görə ödənilən maddi yardımın əvəzləmə mütənasibliyi*) istiqamətində müvafiq siyaset tətbiq edilməlidir. Bu zaman, daha yüksək axtarış xərcləri földləri iş təklüflərini dəha təz qəbul etməyə məcbur edəcəkdir.

Firma və işçilərin uyğun işçi və iş yeri axtarışında olduqları faiz dərəcəsində daimi artım müsahibədə edilərsə, texnologiyannın inkişafı işsizlik dərəcəsinə uzun müddəlli təsir göstərə bilər. Bu, Internetin göründüyü isə ola bilər. Firmalar Internet saytlarında boş iş yerləri təklifi verir ki, işçilər heç bir xərc ödəmədən eyni zamanda müxtəlif yerlərdə iş axtarışı apara bilənlər. Bir neçə milyon CV (tərcüməyə-hal – red.) indi birbaşa gözləmə rejimində hesab edilir və bu gün BK əhalisinin əksoriyyəti internetdən istifadə edir. Nəzərdə tutulan inkişaf müvafiq iş yerinin axtarılmasında vaxt müddətini azaltmağa, beləliklə də, işsizlik dərəcəsinə müvazinətini aşağı salmağa yardım göstərməlidir.

## FÖSLİN QISA MƏZMUNU

- İşsizlik iş qabiliyyətində olan insanların müvafiq ödənişli iş yeri tapmadıqları zaman baş verir.
- İşsizlik göstəriciləri təyinat problemləri səbəbi ilə düzgün şəhər edilməyə bilər.
- Friksion işsizlik işçilərin iş seçimi arasında olduğu zaman baş verir, əvəzləmə mütənasibliyi – mənəfətin qazanaca oları nisbəti yüksək olarsa, uyğun iş yerinin axtarılmasına sərf etdikləri vaxt müddəti uzuna bilər.
- Mövsümi işsizlik (*bəzi iş növlərinin mövsümi xarakterindən asılı olaraq işçi güvvəsinə olan tələbin tərəddüdü nəticəsində yaranır – red.*) turizm misalında müəyyən növ sənaye sahələrində baş verir.
- Bəzi işsizlik növləri BK ixracatına olan beynəlxalq tələbin azalması ilə baş verir.
- Struktur işsizlik (*nəticədə bəzi peşə sahələrinə əmək bazarında tələbat olmur – red.*) sənayenin uzunmüddətli strukturunda olan dəyişikliklər, yəni bir sırada sənaye sahələrinin inkişafı nəticəsində digərərinin tənəzzülə ugraması səbəbi ilə baş verir.
- Dövri işsizlik iqtisadiyyatın artımdan tənəzzülə doğru getməsi ilə yaranır.

## XÜLASƏ SUALLARI

- İşsizlik xərclərini müəyyən edin.
- Nə üçün işsizlik üzrə ödənilən maddi yardım və qazanc nisbəti işsizlik səviyyəsinə təsir edə bilər?
- Beynəlxalq şəhərlərin BK işsizliyinə necə təsir göstərə biləcəyini təsvir edin.

**Əlavə məlumatlar üçün tərəfdən Internet sahifəsinə baş çəkin**



# MƏHSUL VƏ AQREQATIV TƏLƏBİN SƏVİYYƏSİNƏ KEYNESİN BAXISI

TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fesille tanıştıdan sonra siz:

- Ev təsərrüfatı, firmalar, hökumət və beynolxalq ticarəti olan (və ya dörd sektorlu "açıq" iqtisadiyyatın) iqtisadiyyatın gəlirinin dairəvi axınıni təsvir edə;
  - Tələbatla gəlir arasındaki münasibətləri izah edə;
  - İnvestisiya determinantını izah edə;
  - İqtisadiyyatın funksiyasını cəmləmədən istifadə etməklə təhlil edə bilarsınız.

### **30.1 XƏRCLƏR VƏ İSTEHSAL ARASINDA ƏLAQƏ**

## **Galirin dairavi axını**

İqtisadiyyatda işsizlik ümmüti xarakter daşıyışında, biz mallara olan talebə məlli geliri ölçüdürümüz kimi, yeni tam şəkildə baxmalıdır. Xərc, ehtiyat, sərmayə, emekhaqqı, gelir və saira cəm halında baxılmalıdır.

Gölir ve xərclər arasındaki oxşarlığı tokralamaqdan başlayaqq. Golin sadə bir misal götürək. Müəllim dülgordan bir stol alır. Aldığı puldan dülgor taxta alverçisine ağac almaq üçün verir. Bəs müəllim stol almaq üçün əsas pulu haradan alır? Cəvab belədir: dülgordan, taxta alverçisindən və məsədə ağac doğrayandan. Onların hər biri öz növbəsində əldə etdikləri golinin bir hissəsini müəllimə usaqlarının təhsilini üçtün verirlər. Elecə də müəllimin aldığı digər mallar üçün. Beləliklə, burada golinin dövriyyəsi baş verir — bir şoxsun xərcləri digərinin goliri olur. Qına görə də xərclər qazanç təcüməsindən çox vacib amildir.

Eyni hal bütünlükde iqtisadiyyata da şamil edile biler. İstanbul vaxt xərcələr galira bərabər olur. Məsələn, fəzər edək ki, iqtisadiyyatda bütün məhsul torpağın və xam materialın sahibi olan və işçi qüvvəsini işlədən nəhəng bir firmmanın olındadır. Firmannı galiri öz məhsulunun satışından



Sakil 30-1 Galitirin dairxayi axinti

Əgər mällar və xidmətlərə olan xərclər qorunub saxlanırsa, onda ödəniş faktorları da qorunub saxlanılıb olur. Başqa sözə, istehsallaşmışlıq olğundan faydalanan firmalarda mənəseət dəyişməz qalır və beləliklə, mahsulunu fəqləndirməyə lüzum olmur. Hansısa səbəbə görə xərclər aşağı düşərsə, firmalar torşından istehsal olunan mälların bezilləri satılmayacaq və ethiyat toplanacaq. İstehsal o qədər da mənəseət olmur və natiçadəyi mahsul ixtisar olunur. Digar tərəfdən, mällara və xidmətlərə olan xərclər artarsa, ethiyat azalacaq. İstehsal daha mənəfəti olacaq və natiçadəyi mahsul artacaq. Buna qədərki müzakirədən 3 əsas müddeət irəli çıxı:  
(a) İqtisadiyyatda müvəzənə şərtlə sadədir - mal və xidmətlərin xərcləri

- (a) İqtisadiyyatın müvazinə şəhər sənədini – məlumatlı xərcləri istehsal faktorları üzrə sahibkarların (golir da daxil olmaqla) xərclərinə bərabərdir. Bərabərlik ona görə mövcuddur ki, istehsalın ixtisara salınmasına və ya genişləndirilməsinə stimul olmur;

(b) Buna görə də istehsal səviyyəsi və məşğulluq xərclərin səviyyəsi ilə sıx əlaqəlidir;

(c) İstehsal vasitələrinin hamisi məşğul olanda xərclərin səviyyəsinin istehsal səviyyəsi ilə bərabərəşdirilməsinə kifayət edəcəyinə heç bir təminat verilmir.

Taximetler ve yazıfalar

Xərclərdə dəyişikliklərin necə baş verməsini göstərməzdən övvəl biz öz modelimizi müəyyənləşdirmək və məsuliyyətləri sadələşdirməklə möhkamləndirməliyik.

Biz xalis gəliri ümumi gəlir kimi, yəni qiymətlərin aşağı düşməsi üçün tutulmalar çıxılmaqla müəyyənlaşdırırıq.

## Faz edək ki:

- (1) *Qiymətlərin aşağı salınması üçün bütün tutulmalar eslində investisiyanın avaz olunması üçün xərclənir.* Belə ki, gölökdə bizi investisiyadan danışdırda, bu yalnız asas kapitala və cəhitiylərə olan eləvələrə aid olur ki, bu da xalis investisiyadır;
  - (2) *Bütün xalis gəlirlər riskli kapital sahiblərinə bölünür.* Bu o deməkdir ki, firmaların heç bir ehtiyatı yoxdur;
  - (3) *Dövlət vergi və ya xərcləri yoxdur;*
  - (4) *Xaricdə heç bir iqtisadi əlaqə yoxdur.* Bu, hir növ "qapalı" iqtisadiyyatdır. Yuxarıdakı məsuliyyətlərdən sonra aşağıdakılardır golur: (a) 24-cü fəsildə göstəriləyi kimi, ödeniş faktorlarının cəmi milli gəlirə bərabərdir (daxili məhsulə bərabərdir), (b) gəlir vergi tutulduqdan sonra qalan gəlirə bərabərdir;
  - (5) *Qiymətlərin səviyyəsində heç bir dəyişiklik yoxdur.* Milli gəlinin pul dəyərləri daimi qiymətlərdər; beləliklə, pul dəyərindəki hər hansı bir dəyişiklik həqiqi məhsula təsir göstərir;
  - (6) *Məşğullığın səviyyəsi məhsulun səviyyəsi ilə ditz müttənasibdir.* Təcrübədə bu özünü qatı doğrultuya da bilər; məsələn, mövcud texnika olava işçil qüvvəsi olmadan eləvə məhsul istehsal edə bilər. Lakin sadələşmə məşğullığın səviyyəsinə milli gəlinin səviyyəsi ilə birbaşa bağlılığına imkan verir.

### **36.2 AQEEOATIV TƏLƏBDƏ DƏYİŞKLİKLƏRİN SƏBƏBLƏRİ**

#### Aqreqativ (müstarek) taleb

Qarşımızda duran vazisi milli gelirdə (bundan sonra mətnə Y kimi işarə olunacaq) dəyişikliklərin nüütün baş vermeməsini araşdırmaqdən ibarətdir. İndicə qeyd etdiyimiz kimi, Y xörclərin soviyyəsindən asılıdır, sonradan bizi buna tam tələbə kimi istinad edəcəyik (mətnədə AD kimi işarə olunacaq). Beləliklə, biz AD-nin nüütün dəyişildiyini araşdırmaqla Y-də dəyişikliklərin nüütün baş verdiriyini avşardı edə bilirik.


#### Auregativ talabda davisikliklar

Gelin bir daha müəllimlə bağlı olan misalımıza qayğıdaq. Təsəvvür edin ki, o, göstərilən ilde 4.000 £ qazanır. Bu məbləğin çox hissəsi istehlak məllərinə və xidmətlərə xərclənir – lakin hamısı yox. Ola bilsin ki, bir az “gara gün” üçün kənarə goyula bilər. Gəlin xərcləməyin

hisssosuna deya bilər ki, "qənaat olunub". Bu pulun başına nə gəlir? Pul döşəyin altında gizlədilə bilər, bu haldə pul "kənara qoyulmuş" adlanır və təbib ki, gölərin dövriyyəsində itmiş olur. Lakin çox güman ki, mülliət bunu banka qoymuş elərdi, təhlükəsizlik üçün yox, faizi qazanmaq üçün. Bu yənə de gəlir dövriyyəsində itmiş olur.

Bu vaxta qədər biz yalnız istehlak mallarına olan xərclərdən danışmışıq. Lakin xərclər eyni zamanda istehsal vasitələrinə və etibatlılarla dö addır, adətən investisiya kimi tanınır. Gördüyümüz kimi, sahibkarlar öz banklarının gediriləri (və digər müəssisələr) ki, istehsal vasitələri almaq üçün bərc götürürsünlər. Beləliklə, müəllim tərəfindən depozito qoymuş pul *investisiya* olunmaqla galir dövriyyəsinə qayitmaq üçün yaxşı imkan yaranır, eləvə istehsal vasitələrinə və etibatlılarla sərf olunur. Əgər dövlət tərəfindən qənaat edilmiş eyni məbləğ sahibkarlar tərəfindən investisiyaya sərf olunarsa, AD-nin səviyyəsi qorunub saxlanılır (şəkil 30.2) və Y dəyişməz qalır. Lakin galin fərz edək ki, qənaat edilmiş galin məbləği sahibkarların investisiya qoymaq arzuları ilə uyğun golmur. Bu ya sərməyo qoymuş məbləğdə dəyişiklik var ya istehlakçılar tərəfindən sərf olunmur; vasitənin məbləğində dəyişikliklər ilə natiqlənə bilər.

Gəlin əvvələcə belə fəzə edək ki, istehlakçıların xərcləri dəyişməz qalır. İndi sahibkarlar investisiya üçün borc götürüldükleri məbləği azaltalar. AD azalır. Digər tərəfdən, əgər sahibkarlar investisiyalarını artırılsalar, AD böyüyecek. Və gördiyümüz kimi, AD-nin ölçüsündəki əsas dəyişiklik yaşın ki, investisiyanın səviyyəsində olın ilkin dəyişiklikdən qat-qat çox olacaq. Eləcə də istehlak mallarına saflı olanan galırın məbləği də dəyişə bilər. İndi fəzə edək ki, sərməyə dəyişməz qalır. Burada əgər verilən galırdən çox xərclənirsa, AD artacaq, az xərclənirsa, AD azalacaqdır.



**Sakil 30-2** Galir seviyyesi investisiya ilə müayyen olunur

Yadda saxlanılmalı vacib məsələ budur ki, iqtisadiyyatda insanların öz gəlirlərini istədikləri kimi yerləşdirildikləri yerlərdə və sahibkarlar investisiya qərarlarını özləri qəbul etdikləri hallarda *qənaat* olunmuş gəlinin möbləğ ilə (insanların xərcəlmək istəmədikləri pul) sahibkarların investisiya qoymaq arzusunda olduqları möbləğ arasında fərq asanlıqla meydana gələ bilər. Ona görə ki, öz xərclərdə ailələr və füssnələr müxtalif sobələrlər görə və çox vaxt bir-birindən asılı olmadan hərəkət edirlər. Buradan ki sual meydana çıxır: (1) İstehlak mallarına və ona *qənaat* olunan xərcələri nə mitsayın edir? (A vəziyyətində); (2) Investisiya xərcələrini nə mitsayın edir? (B vəziyyətində).

Bizim araştırmalarımızda moxaric, yani istehlak mallarına ve xidmətlərə olan xərclər C ilə işarə olunacaq, qənat, yəni istehlak mallarına xərclənənmiş gelir S ilə, investisiya, yəni istehsal vasitələrinə və ehtiyatlılığa xəris olavaşlırlar olan xərclər İ ilə işaralanacak.

### 30.3. MƏXARİC VƏ QƏNAQT

(1) Ev tasarrufatında məxaric və qanat; saxsı qanat


Gəlir emekhaqqı və ya maaş, kiraya haqqı, faiz və mənfeətlərdən əldə olunur. Bu gelirlər ailələr onlara lazımlı olan istehlak mallarını alır. Lakin gəlinin hamısı buna xərclənmir. Gəlinin istifadə olunmamış həmin hissəsi artıq qənaat kimi mühyyan olunub. Buna görə də Y-C+S. Eləcə də, C-Y-S və S-Y-C. Buradən belə nəticəyə gəlmək olur ki, qənaata fəal xərclər təsir göstərə bildiyi halda, məzarico fəal qənaat qərarları (əhəmiyyətli, tədbirdilik) təsir göstərə bilər.

C və S sadəcə eyni pulun müxtalif üzvləridir. Belə ki, harada C və ya S-i nəzərdən keçiririksa, xərclərə və ehtiyatlılığı təsir edən amilləri təyin etməliyik.

Xərcə bağlı qərarlar qısa müddətdə daha vacibdir, çünki insanın birinci mərəyə yaşayış standartını qoruyub saxlamaqdır. Onlara asa-ıdiklər fəsir göstərir:

(a) *Gölürin ölçüsü*. Kiçik galır qənaət üçün yer qoyur. İnsan yalnız özünün əsas ehtiyacları ilə kifayətləndikdə, gölürin bir hissəsinə qənaət olunacaq. Əlbəttə ki, hazırkı galır bu səviyyədən aşağı düşərsə, o özünün qənaət etdiyindən bir az xərcləyə bilər və ya adət etdiyi həyat tərzini saxlamaya fücün hərəkət göstəri bilər.

Ancaq bir az da qabağa gedək. Gəlir artdığı üçün xərc nisbəti azalmağa doğru gedir.



**Sakil 30.3.** Mexarie ve golit arasında olağan

OD-dəki galirdən aşağıda qənaat yoxdur. OD-dəki bütlin golini xərclənilir, buna "break-even", başqa sözlə, "itkisiz gəlir" deyirlər. Nisbətən yuxarı galirdə xərclər nisboti aşağı düşür (nisbot yüksəkənin vəziyyətini saxlayır). İstehlak edilən və azalan meyllilik istehlak sərişinin azalan sürüşkənliliyi ilə göstərilmişdir; galirdəki istonulan artım, xərclərin eləvə məbləği bir-birinin ardınca yayaş-yayaş böyüyür. Lakin döllillər istehlak üzrə marjinal meylin zəifləməsinin fördlərə təsir etdiyini, milli galiri tam olaraq nəzərə alıqda orta istehlak meylinin dəyişməz qaldığını göstərir. Bu, her kəsin digərlərindən geri qalmaması üçün istehlak savılıyəsinin artırıldığı gösterir.

(b) *Məşvəf vərdişlərinin tənzimlənməsində geriləmələr*. Galir artıqca yaxşı imkan və ona qənaət arzusundan başqa, galir artımının sərf olunması azala bilər, çünki golir artıqca insanların yaşayış standartının tənzimlətməsi xeyli vaxt uparır. Buna görə də qisə müddədə tənzimlənməsi xeyli vaxt uparır. Buna görə də qisə müddədə tənzimlənməsi xeyli vaxt uparır.

Yuxarıdakı iki amil sürüşkən məxaricin formasını görər dəyişdikcə xərclərin necə dəyişdiyini izah edir. Lakin biz hələ də qrafikin vəziyyətini nəzər almamışıq – göstərilən görər nisbətində hansı xərclənmüşdür (eyni tipli problemlərə biz tolğun qrafikini öyrənərkən rastlaşmışmışdır; tolğun müəyyən olunmuş qiyməti ilə marjinal faydalıluğun forması vasitəsilə isə vəziyyətinin müəyyənləşdirilməsi).

Verilen golirden xorlonan vasaitin mobagi aşağıdakilar nəticəsində fərdənə biler (buna görə də sırtışkan məxərinin vəziyyəti davxa bilir):

(c) Vergi tutulduğundan sonraki gılırda dayışıklıklar. Biz belç fırz etmişdik ki, firmalar özlerinin bütün xalis gelirlerini paylaşırlar ve banda heç bir dövlət vergisi və ya transferi voxdur. Praktikada hər iki

monşət bölgüsü, dövlət fealiyyəti vergilər tutulduğundan sonra qalan gəlirin ölçüsünə və belalılıkla da xərcərlər təsir edir. Məsələn, birbaşa artım vergi rüsumu vergilər tutulduğundan sonra qalan gəliri azaldır və belalılıkla çəpəki məxarici aşağı salır (şəkil 30.3).

(d) *Fərdin sahib olduğu sərvətin məqdarı.* Sərvət borc verilə bilməsi səbəbi ilə (məsələn, amlakın girov qoyulması) istehlakı artırır bilər.

(e) *Yeni istehlak məllatının kasğı.* Son illərdə ev maşınları, LCD televizorlar, DVD-lər, ev kinoteatrları, rəqəmli videokameralar, iPod-lar və s. bütünlükle xərcərlər həvəs yaradır, xüsusilə də intensiv reklam olunur.

(f) *Kreditealma və digər kredit müəssisələri.* İlkin depozitdə azalma və ya ödəmə müddətində uzaqlıqla yeni məsrəflər etməyə ruhlandırır. Bu səbəbdən də kreditealma şərtləri tez-tez dövlət tərəfindən tənzimlənir. Nisbatən yüngül bank krediti də məsrəflər etməyə ruhlandırır.

(g) *Pul dayarında nəzərdə tutulan dəyişikliklər.* Əger insanlar mətlərin qiymətlərinin qalxacığını nəzərə alıslar, onlar çox güman ki, öz məsrəflərini gələcəyə saxlamaqdansı andı edirlər.

(h) *Əhalinin yaş strukturu.* Əksər qonaqtır 35 yaşdan yuxarı insanlar tərəfindən edildiyindən yetkin əhali məxarie payını bütünlükde azaltmağa həvəs göstərir.

(i) *İnflyasiya.* İnflyasiyanın azaldılmasına dair hökumətin gördüyü tədbirlərə nəzərən qeyri-müəyyənlik qonaqtı artırmasına gotirib çıxara bilər. Bundan başqa, pulla ifadə edilən aktivlərin nominal dəyəri aşağı düşə bilər. İnsanları aktivlərinin nominal dəyərini qorumaq üçün daha çox qonaqtı etməyə məcbur qala bilərlər. Belə bir vəziyyət 1990-92-ci illərdə baş vermişdir.

Uzun müddət insanların galəcək yaşayış standartlarına marağı olur və cəhiyatlıq tədbirləri golardan vergi tutulmasına böyük təsir göstərir.

Ehtiyatlılığı müəyyənləşdirən əsas amillər aşağıdakılardır:

(a) *Gəlinin ölçüsü.* Artıq göstərildiyi kimi, gəlin artdırıqca qonaqtı artırma sürətinə görə artır.

(b) *Hayat əsikli.* Bir çox insanların həyatlarının erkən dövründə məsref golardan artıq olur, lakin istəfaya çıxmaga hazırlaşdıqları vaxt gəlin məsrefdən də çox olur.

(c) *Psixoloji münasibətlər.* Bəzi icmalar xəstəliyə, işsizliyə, qocalığa və ailə üzvlərinin təhsilinə qarşı töbətən digərlorinə nisbatən daha ehtiyatlıdır. Müəyyən adamlar hətta bu ehtiyaclardan əlavə də qonaqtı edirlər. Bu onlara güclü olmaq hissi, müstəqillik və ya tablukəsizlik

hissi verir, ya da onlar öz varislərinə nə işə qoyub getmək arzusunda olurlar. Başqa tarafdan, özünü öymə - "qonşuya baxıb, özünü oda yaxma" arzusu xərclərin yüksək dərəcəsinə motiv verə bilər.

(d) *Sosial mühit.* Qonaqtı təsir edən ümumi münasibətlərdən əlavə, digər vasitələrdə mülliət əsas faktor ola bilər. Əmanətlərin dövriyyəsi, milli əmanət bankları, etibarlı əmanət bankları, tikinti cəmiyyətləri, sigorta şirkətləri, yardım fondları və s. kimi müəssisələr adı cəhiyatlılığı həvəsləndirirlər ki, galardan olan qonaqtı çox hissəsi müqaviləli olsun.

Siyasi vəziyyətlər də qonaqtı vərdişlərinə təsir göstərir. Daim müharibə və inqilab hodşelonən əlkələr cəhiyatlılığı həvəsləndirmə üçün lazımlı olan daimi şəraiti təmin edə bilirlər.

(e) *Dövlət siyaseti.* Dövlət insanların qonaqtı etmək münasibətlərinə müxtəlif yollarla təsir edə bilər. Qonaqtı kimi əlkələrdə qonaqtı məcburi olduğu halda, Birleşmiş Krallıq kimi əlkələr, şəxsi qonaqtı faiz töbligat, gəlin vergisində güzəştlər vasitəsilə (məsələn, milli və etibarlı əmanətlər üzrə ilk 50 € faiz) və xüsusi əsərlərlə (əmanət sertifikatları, Britaniya əmanət istiqrəzləri, uduş istiqrəzləri və SAYE indeksli) stimullaşdırılmışa cəhd edirlər.

Başqa tarafdan, bunu da yadda saxlamaq lazımdır ki, geniş sosial sigorta və pensiya sxemi və ya inflayasiya həqiqi şəxsi qonaqtı azalda bilər.

Bizim sadə fərziyələrimizə görə, xalis gəlinin hamısı böhişdürürlür və buna heç bir dövlət rüsumu və ya xərci qoyulmur, bütün qonaqtı hamısı ailələr tərəfindən edilir. Əslində isə qonaqtı resursları hazırlı məxarielərdən galəcəkda zəvəd və fabriklerin tikintisini, texnikiyaya və s. sərf olunması üçün buraxılmasını təmsil edir. Təcrübədə resursları bu cür istifadəsi gəlin dövriyyəsində digər məsələlərdə də baş verə bilər (o yerə ki, gəlinin bir hissəsi qalın və xərclənmir). Bunları nəzərdən keçirmək üçün müvəqqəti olaraq yuxarıdakı iki fərziyyədən bir az aralanaq. İndi qonaqtı biznes və dövlət tərəfindən əldə oluna bilər. BK-da 2004-cü ildə əmanətin bölgüsü şəkil 30.4-də təsvir olunmuşdur.

### **Biznes qonaqtı**

Biznes tərəfindən qonaqtı (həcmə kifayət qədər sabit) il ərzində əldə olunan bütün gəlinin sahmdarlara bölüşdürülməsi ilə əldə olunmur. Xalis golardan bir az saxlanılır. Bu ya biznesin genişləndirilməsi üçün "geri qayıtarır", ya da totil və ya verginin qaldırılması, ticarətin aşağı düşməsi hallarında dividendlərin saxlanması və yaxud da vergi tərihindən ədmək üçün saxlanılır.

**Şəkil 30.4 2004-cü ildə BK-da qənaətin həcmi**

Bu növ qənaətə təsir edən əsas amillər aşağıdakılardır:

(a) *Gəlirlər*. Direktorlar nə qədər gəlirin ehtiyatı gedəcəyini qərara alanda, onlara demək olar ki, tamamilə hazırda qazanılan gəlirlərin ölçüsü bəhədənlilik edir. Birincisi, gəlir istanilan qənaətə təsir etmək üçün lazımdır. Gəlir nə qədər çox olarsa, qənaətə bir o qədər çox yer ayrırlar. İkinci, gəlir yaxşı olanda, direktorlar yəqin ki, ehtiyatı kənarə qoyacaqlar ki, biznesi genişləndirsinlər. Praktikada buna görə şirkətin qənaəti aqreqat tələbin səviyyəsi ilə müəyyənlaşır və bunun üçün gəlirlərin əsasən asılı olduğu daxilolmaları təmsil edir.

(b) *Subyektiv amillər*. Maliyyə ehtiyathlığı və enerji, genişlənmə ilə əlaqədar direktorların fikirləri və müəssisələr ehtiyatda saxlanılmış gəlirin investisiya qoyulmasına təsir göstərəcək. Belə ki, bəzi direktorlar likvid ehtiyatları saxlaya bilər, ona görə yox ki, onlar biznesi genişləndirməyi fikirləşir, ona görə ki, qeyri-mohsuldar ilə dividendlərin saxlanılması üçün bir mənbə kim: istifadə olunsun, həmçinin sahmdarların tənqidindən qəçmək mümkün olsun.

(c) *Dövlət siyaseti*. Mənfəət bölgüsü üzrə artırılmış vergi və ya dəndərulmuş dividend ola bilsin ki, şirkətin qənaətini artırısm. Başqa tərəfdən, investisiya nəzarəti (məsələn, Qiymətli Kağızlar Komitəsi tərəfindən) ola bilsin ki, bunun əks təsiri olacaq.

**Dövlət qənaəti**

Mərkəzi dövlət qənaəti əsas etibarılı *hüdəcə artımı*, hazırkı dövlət xərclərini üstələyən illik gəlir vasitəsilə oldu olunur. Artım aşağıdakılardan lazımlı ola bilər:

**FƏSİL 30. MƏHSULU VƏ MÜŞTERƏK TƏLƏBİN SƏVIYYƏSİNƏ KEYNİ SIN BAXIŞI**

- Dövlətin özünün sərmayəsini və girovunu yerli müəssisələr və ailələr üçün təmin etmək;
- Kapitalı əsasən dövlət xəzinəsi tərəfindən təchiz olunan milli sonayelərin ehtiyaclarını ödəmək üçün;
- Səxsi və biznesdən olunan qənaəti əmumi qənaətin bütün investisiyani şəhər ədəcəyinə əmin olmaq ki, aqreqat tələb inşiyasiya olmadan tam məşğulluğu təmin etsin.

Büdcə artımından əlavə, qənaət digər formalarda da baş verə bilər, məsələn, milli sigorta, pensiya və yardımalar hazırlı ədənisişləri ötüb keçərsə.

*Dövlət korporasiyaları* bir çox yerlərdə adı bizneslə eynidir. Lakin onların fəaliyyəti daha çox birbaşa dövlət nəzarətində olduğundan və onların kapitalının çox hissəsi dövlət xəzinəsi tərəfindən təmin edildiyindən onların qənaəti və investisiyası dövlət sektoruna daxildir.

*Yerli müəssisələrdə* də bündən artımı ola bilər. Lakin təcrübədə onlar ümumi ehtiyatın yalnız 6 faizi təşkil edirlər. Onların kapitalı əsasən Dövlət İşlərinə Yardım Komitəsi tərəfindən və açıq bazarlı dövriyyə kreditləri vasitəsilə şəxsi qənaətlərdən təmin olunur. Beləliklə, dövlət sektorunda xərclər əsas etibarılı dövlət siyaseti, iqtisadiyyat və siyaset tərəfindən müəyyənlenir.

**Nəticə**

Özəl sektorda xərclər (və ehtiyat) gəlirin səviyyəsindən, (a) yəni AD-nin ölçüsündən, (b) gəlirdən xərclənin məbləğə təsir edən digər faktorlardan asılıdır. AD-dəki dəyişikliklərə müqayisədə digər belə faktorlar xeyli stabilidir. Burada məzaric xərclərində qisamüddəti dəyişikliklərə təsir edən əsas faktor AD-nin ölçüsüdür. Buna görə də biz AD-nin (tam tələbatın) dəyişmə səbəbini tapmalıyıq. Bu, xərclərin digər formasının müqayisəli dəyişkənliliyində – investisiyada tapılmalıdır.

**30.4 İNVESTİSİYA XƏRCLƏRİ****İnvestisiya dedikdə nəyi nəzərdə tuturraq?**

*İnvestisiya* müəyyən müddət orzında adətən və istehsal vasitələrinin istehsalına (evlər, zavodlar, texnika və s.) və ya ehtiyatlara (xammal və material, istehlak malları və s.) xalis olavalərə sərf olunan vəsiyyətdir.

Adətən *investisiya* dedikdə küçədə gedən bir adamdan nə ya istinad etdiyi ilə bu tərif arasındakı fərqi ayrd etmək vacibdir. Iqtisadiyyata görə, investisiya istehsal vasitələrinə və ehtiyatlara həqiqi xalis eləvələr

olduğunda baş verir. Bunu banka pul qoymağa və qiymətli kağızlar almağa şəmilib etmək olmalıdır. Bu da bir həqiqətdür ki, yeni qiymətli kağızlar alınmasına aid belə bir güclü fərziyyə var: pul zavodlara investisiya və texnika üçün tələb olunur.

Qeyd edək ki, yuxarıdakı tarif əsas kapitalın qiymətdən düşməsinə heç bir düzəliş etmədiyi üçün ümumi investisiyamı şəhər edir. Lakin artıq izah olunduğu kimi, biz milli galır baxımından (xalis milli məhsul) ümumi daxili məhsulu təhlil etmirik. Bizim modelimizdəki investisiya buna görə də xalis investisiya çərçivəsində olmalıdır, yəni ümumi investisiya çıxılsın azalmalar.

#### **iqtisadiyyatın özəl sektorunda sərmayə**

Özəl sektorda mənzil şəraitinin yaxşılaşdırılmasına olan sərmayə qarajları, otaqlar və sənət mənzil sahibləri tərəfindən öz əmlaklarına yönəldiyi halda, biznesdən, xüsusi birgə sehmərdən şirkətləri tərəfindən olan sərmayəni məbləği o qədər də nəzəreçarpan olmur.

Biznesdən olan sərmayonun səviyyəsi qiymət, texnikada və istehlak mallarının kursunda dəyişikliyə və dövlət siyasetinə nisbətən nəzərdə tutulan gəliri ilə idarə olunur.

#### **(I) Xərcə nisbətən nəzərdə tutulan gəlir**

Sahibkarlar xərcin illik gələrə büləvəsité təsir edən əlavələr tərəfindən özünü doğruldacağımı fikirləşəndə yeni istehsal avadanlıqlarına pul xərcləyirlər. Bir sözə, marjinal illik gəlir məhsuldarlığı ən azı marjinal xərcə bərabər olmalıdır.

181.943

11:379

22.219

Fərdi	Sirkətlər	Dövlət	Cəmi
			investisiyalar

**Şəkil 30.5** 2004-cü ildə BK-da investisiyaların həcmi (əsas kapitalın daxili formalaşması, milyon £-la)

Son illik gəlir məhsuldarlığı omaya görə kifayət qədər hesablanı bildiyinə baxımıraya, kapitalla bu belə deyil. İstehsal avadanlıqları uzun müddət işlənir və gəlir artırır. Bu, qeyri-müəyyənlilik yaradır. Mala tələb dəyişəcəkmi? Rəqəbat aparanlar bazara daxil olacaqlarını? İstehsalın hazırlığı metodları köhnələcəkmi? Buna görə də davamlılıq müddədində istehsal avadanlığına qayıdır, sahibkarların mühakiməsinə görə, illik galirlərə nisbətən daha çox qeyri-müəyyən ola bilər. Adətan bu galirləri özlərinin hazırkı dəyərinə görə güzəşt edirlər və qiymət fərqi illik qiymətə görə ifadə olunur. Bu fərqli sərmayənin marjinal həddi kimi istinad olunacaq ("MFP" işarəsi).

Bu terminə sadə bir misallı daha dəqiq izahat verə bilərik. Fərqli edək ki, maşının qiyməti 1.000 £-dir. Onun işa yararlılıq müddəti 4 ildir. Həmin müddət orzında sahibkar ümidi edir ki, bu onun gəlinin hər il 400 £ əlavə edəcək. Bütün gələcətin xüsusi bir qiymətini tapa bilərik ki, birinci il orzında alınan 400 £ üstəgəl ikinci il alınan 400 £-ə üstəgəl üçüncü il alınan 400 £ və üstəgəl dördüncü il alınan 400 £ illik 1.000 £-ə hərəkət olsun. Güzəştin bu tarifi sərmayonun son hədd əmsalıdır (bizim misalda bu, toxumın 22 faiz edir). Əgər son hədd sərmayə əmsali faizin dərəcəsindən böyük olarsa (orijinal 1.000 £ borcun dəyrindən), sahibkar maşını alacaq, kiçik olarsa almayaçğı.

Yuxarıdakı misalda biz xüsusi bir maşının son hədd əmsalının necə təyin olunduğunu göstərməşik. Bəs ümumilikdə yeni kapitalın son hədd əmsali necə təyin olunur? Bu, cəmiyyətin istehsal avadanlığının artmasını və azalmasını necə aşkar edir?

İki sabəbə görə marjinal hədd investisiya əmsalının cəmiyyətin son kapital artdıqca azala biləcəyinə ümidi etmək olar. Birincisi, dəha çox maşınlar istehsal olunduqca, bu maşınlar tərəfindən istehsal olunan məhsullar təklifdə artım edəcək. Beləliklə, həmin məhsulların qiyməti düşür və inşına nəzərdə tutulan gəlir də aşağı düşür. İkincisi, cəha çox maşın istehsalı həmin maşınları istehsal edən istehsal faktorlarına tələbatı artıracaq. Bu həmin faktorların qiymətini qaldıracaq və nəsləlikdə maşınların təklif qiyməti maşınları istehsalı çoxaldıqca artacaq. Birincidən biz nisbətən az gelir, ikincidən istehsal artdıqca nisbətən çox illik təklif qiymətini ümidi boşlayırıq. Hər ikisi nisbətən az güzəşt tarifinə - yəni istehsal artdıqca nisbətən az son hədd investisiya əmsalına apanır çıxarır.

Başqa sözlə, marginal hədd investisiya əmsalını sağdan-sola investisiya əyrilərinin səviyyəsinə aid olan maili xəttlər göstərir (şəkil 30.6-ya bax).

Son hədd investisiya əmsali MEI maili xətti ilə göstərilmişdir. OR məsafəsindəki qiymət, investisiya səviyyəsi OM olacaq.

İnvestisiyanın səviyyəsi (a) nəzərdə tutulan dəyərdə dəyişiklik və ya (b) faizin qiymətləndirməsi dəyişikliklər vasitəsilə dəyişə bilər. Belə ki, əgər nəzərdə tutulan gəlir  $MEI_1$ -ə qalxarsa, investisiya  $OM_1$ -ə qalxacaq. Digər tərəfdən, faizin kursu  $OR_2$ -yə qalxarsa, investisiya  $OM_2$ -yə düşəcək. Ona görə də biz indi nəzərdə tutulan gəlirdəki dəyişikliklər tezliyinin mümkün dərəcəsini tədqiq etməliyik və aydınlaşdırmağı ki, bu dəyişikliklər faizin kursundakı dəyişikliklər kələğə salacaq.



**Şəkil 30.6** İnvestisiyanın səviyyəsinin müəyyənlaşdırılması

Gəlin əvvələ (A) nəzərdə tutulan gəlirə baxaq. Artıq göstərməmişdik ki, buna qeyri-müəyyənlilik kələğə salır. Çünkü sahibkar öz malına tələbdə dəyişiklikləri qiymətləndirmək və istehsal metodlarında mümkün dəyişikliklərə icazə vermek üçün gələcəyə baxmali olur. Bu qiymətləndirmələrindən o nəyə osaslana bilər?

Sade cavab bundan ibarətdir ki, davam etmək üçün onun az üstünlüyü var. Onun sərmayenin gəlirgatırma qabiliyyətini qiymətləndirməsi deyək ki, növbəti 5 il üçün yalnız ilkin qiymətləndirmə ola bilər və nəzərdə tutmalar isə dəqiqiliyi ilə onda olan ümidiyərə görə olmalıdır. Onun qərarına təsir edən başlıca amillər aşağıdakılardır: hazırkı gəlirin səviyyəsi; Birja Fondu qiymətlərinin kursları; gələcək qiymət səviyyəsi; və dövlət siyaseti. Gəlin bunların hər birini ayrı-ayrılıqla nəzər salıq.

Öz qiymətləndirmələrini edəndə sahibkar çox güman ki, müəyyən biliyi olan sahədən başlayacaq, yəni hazırkı vəziyyətdən. Onun

mallarına olan tələbat hazırda yüksəkdirse, uzun müddət belə olubsa, əlbəttə ki, gələcək perspektivlər ümidi doğurur. Digər tərəfdən, hazırkı tələbat aşağıdırsa, o özünün istehsal gücündən əlavələr etməzdən əvvəl iki dəfə fikirləşmeli olacaq. Lakin bütünlükdə mallara olan tələbat əsas etibarilə tam tələbatın həzirliyi vəziyyətindən asılıdır. Ona görə də tam tələbat yüksək olan yerlərdə investisiya da yəqin ki, yüksək olacaq.

Nəzərdə tutulan gəlirin qiymətləndirilməsində qeyri-müəyyənlilik o deməkdir ki, sərmaya qərarlarına nozoraçarpacaq dərəcədə, nikbən və ya bədbin əhval-ruhiyyənin üstünlük təşkil etməsi təsir göstərir. Sahibkar görə ki, Birja Fondu qiymətləri biznesi, xüsusilə də işinə bərabər biznesi onun xeyrinə qiymətləndirir, çox güman ki, zəvadunu genişləndirməyə can atmaz. Baxmayaraq ki, belə qiymətləndirilmə biznesin potensial fərdi gəlirinə uyğunlaşdırılmış təsir etməyə və biler, lakin sehmlərin qismən yüksəldilmiş təsir etməyə və biler. Lakin Birja Fondundakı əhval-ruhiyyə bir növ keçicidir və qiymət dövriyyəsi nəticəsində investisiya səviyyəsinə müəyyən təsirlər böyüyürler.

Qiymət səviyyəsinə gəldikdə isə, sahibkar fikirləşsə ki, qiymətlər galəcəkdə artacaq, o, dəha çox bu gün sərmaya qoyar. Ona görə yox ki, zəvadın və ya maşının dəyəri yüksək olacaq, ona görə ki, nəzərdə tutulan gəlir məhsulun qiymətinin artırmasına görə cəxalacaq.

Siyasi qeyri-sabitlik və dövlət siyasetində dəyişikliklər də qeyri-müəyyənlilik əlavə olunur. Birinci, sərmaya qoyuluşuna həvəsi azaldır, xüsusilə də ölkədə çalışın xarici şirkətlər tərəfindən. İkincisinin ümkanı sahibkarın ümidiyərə nozora almalmışdır. Korporasiyanın gəlirinə qoyulan vergi rüsumu artacaqmı? Ödəniş balansındaki çətinliklər hökuməti deflyasiyani həyata keçirmək üçün gələcək qiymətlərin artırılmasına sövg edəcəkmi?

Bunlar bizi (b) faiz kursuna gotirib çıxarırlar. Bu, sərmayenin dəyərini təmsil edir. Əgər bu qalxarsa, son layihələr həyati qəbi iyiyətini dayandırır və sərmayenin səviyyəsi aşağı düşər. Bu, hətta maliyyə vəsaiti daxili ehtiyatların hesabına alternativ qiymət üçün olurlar da şamil olunur – o yaxşı alternativ üzrə gəlir, məsələn, dövlət qiyməti kağızları nəzərdə tutulmuşdur. Ona görə də, Keynesə görə, sərmaya səviyyəsinin müəyyənlaşdırılmasında başlıca amil uzunmüddətli faiz qiymətidir.

Lakin 1959-cu ildə Radcliffe Komitəsi bunun mahiyyətini şübhə ilə yanaşındır. Faiz qiymətinə üstün gəlmə galəcəkdə gəlirlərin artırıran layihələr üçün əhəmiyyətli olmasına baxmayaraq (məsələn, ev və ofis

blokları, kiçik şirkətlərin sərmaya qarşaları üçün, xüsusilə də topdan və pərakanda satış üçün), bunlar qaydadan daha çox planlara oxşayırdı.

Bir tərəfdən investisiya qarşaları xüsusilə də böyük şirkətlər üçün uzunmüddətli planlaşdırmanın nticəlidir. Faiz qiymatındaki döyişkiliyə görə planların hər hansı bir döyişkiliyi bütün programda döyişkiliyə səbəb ola bilər. Digər tərəfdən, sərmaya haqqında qarar qəbul etdikdə firmalara nozorocarpacaq doracəda təhlükəsizlik limitinə icazə verilir ki, ola bilsin, növbəti 5 il ərzində öz xəcini geri qaytarmağı planlaşdırırlar. Bu limit faiz qiymətində nisbətən kiçik artımları özüne əkmək üçün kifayətdir. Hətta faizin kursu və sahmlərin saxlanılması belə təsir göstərməye bilər. Mənfiotin yaqın ki, minimum qalması qarara alınacaq. Hər halda, faiz kursu sahmlərin saxlanması dəyərinin, anbar işlərinin yalnız kiçik bir hissəsi ola bilər.

Yadda saxlamaq lazımdır ki, Radcliffe Komitəsi faiz kursunun hökumət tərəfindən rəqabət bazarının kursunun aşağı saxlanıldığı müddəti nəzərdən keçirir. 1971-ci ildə rəqabət və kredit nəzarəti siyaseti faizin kursunun bazar qiymətinə qalxmasına icazə verəndə bir çox investisiya layihələri belə yüksək qiymətə dözoq bilmədi. Ona görə də faiz kursu siyaseti investisiyanın seviyyəsinə nəzarətdə Radcliffe Komitəsinin fikirləşdirildiyindən qat-qat təsirlidir.

Hətta bədəbin gümanlarıdır ki, bu, son illərdə investisiya achiqına gətirib çıxarmışdır. Qiymətlər kodu şirkətlərə möhsullarının qiymətlərinin artırılması vasitəsi və artırılmış döyörələndən yalnız bir hissəsinə götürməye icazə vermişdir. Bundan başqa, 1973-cü ildə dünyada neftin qiyməti aşağı düşdü. Hər şəxşden avval Britaniyanın inflasiyaya nəzarət etməye misli bacarıq goləcək deflyasiya ölçülərini göstərdi. Belə bir iqtisadi iqlimdə faizin aşağı kursunun investisiyada əhəmiyyətli artımı nail olacaq şübhə doğurur.

Güman olunur ki, sahibkarların planları ilə müqayisədə faizin kursu investisiyanın seviyyəsinin müəyyənləşməsində ikinci dərəcəli rol oynayır. Bundan başqa, burada qeyri-müəyyənlik nəzərdə tutulan galırın tez-tez qiymətləndirilməsidir. Başqa sözə, planlardakı döyişkiliklər investisiyanın son hədd əmsalının maili xəttinin belə tez-tez döyişməsinə səbəb ola bilər və bununla da faiz kursu hökumətin investisiya seviyyəsinə təsirini ötüb keçir. Şəkil 30.6-də bunu təsvir edə bilərik. OR məsafəsindəki faiz kursu və son investisiya əmsali maili xətti – OM-dəki investisiya seviyyəsini verir. Faiz kursundakı OR<sub>2</sub>-yə artım OM<sub>2</sub>-yə olan investisiyanı azaltmalıdır. Lakin belə fərəz olunur ki, MEI maili xəttinin vəziyyətində heç bir döyişkilik yoxdur. Məsələn, faiz

kursu OR<sub>1</sub>-yə qalxırsa, düzəllişlər edilmiş planlar MEI əyrisinir MEI-də hərəkətinə səbəb olursa, investisiya OM-də qalır. Planlar kaskir suradə aşağı düşə bilər, faizin aşağı kursu investisiyaya az təkan verdiyi halda, gözənlənilməz müvəffəqiyətin yüksək faizi bunu ruhdan salmaz. Bu, biznes planlarının döyişkənliliyidir ki, hər da maşğulluğun seviyyəsinin müəyyənləşdirilməsində səmənəyə mərkəzi rol ayırır.

## (2) Texnikada döyişkiliklər

Yeni texnikanın inkişafı, belə ki, daxiliyanma mühərrikləri, atom enerjisi, avtomatika və Şimal dənizinin neft və qaz investisiyaya əlavə stimul verir. Digər tərəfdən, yadda saxlamaq lazımdır ki, yeni texnikanın mövcud köhnəlmış istehsal vasitələrinə yardım üçün marjinal hədd investisiya əmsalını hesablayarkən sahibkarın razılığı olmalıdır.

## (3) İstehlak kursunda döyişkiliklər: akselerator

Bizim yuxarıdağı (1) nticəmizdə investisiyanın seviyyəsi AD-nin (tam tələbatın) ölçüsü ilə sıx suradə əlaqəlidir və sonradan təkmilləşə bilər. Investisiya seviyyəsindəki döyişkiliklər istehlakın mütləq seviyyəsinə görə yox, istehlak kursundakı döyişkiliklər görə bir-biri ilə sıx əlaqədardır. Sədə bir misallla buna izahat verək.

Fərəz edək ki, velosiped şinləri istehsal üçün 1.000 maşın tam möşguldür və hər bir maşının ömrü 10 ildir. Bu o deməkdir ki, hər il 100 maşın avaz olunmalıdır və bu həvə istehsal məllarını istehsal edən sonnayə sahəsinin illik tutumu 100 olmalıdır.

İndi da fərəz edək ki, velosipedlərə tələbat 10 faiz artır. Əgər şinlərin istehsalı üçün artıq istehsal gücü yoxdurrsa, əvvəz olunma tələbatından əlavə 100 maşının dərhal lazım olduğunu görmək olar. Bu bit ildə şin istehsal edən 200 maşın istehsal olunmalıdır. Beləliklə, baxımayaraq ki, istehlak məllarına olan tələb artımı 10 faiz idi, bu, maşın istehsalının istehsal gücünü iki dəfə artırdı.

Əgər velosipedlərin istehlakı yeni seviyyədə sabit qalsı, maşınların istehsalı o vaxtadək əsaslı suradə aşağı düşməli olacaq ki, 10 i də əlavə maşınlar işlənsin və yalnız illik 100 maşının əvəz olunması tələb olunur.

Bu misaldan 3 natiçəyə gəlmək olar: (a) İstehlak kursunda müxtəliflik investisiyada artıq dərəcədə döyişkiliklər edəcək. Adətən istehlakdakı döyişkiliklər AD-dəki döyişkiliklərə görə baş verir (bu gün böhran və dırçılma kimi tanınır). Lakin onlara həmçinin kreditagötürmə müəssisələrində döyişkiliklər, kreditagötürmədən uğur qazanmaq üçün

yenidən öndən olana kimi iki-üç il böhranın olması kimi amillər də təsir edə bilər; (b) Məhsul səviyyəsinin dövriyyəsi istehsal vəsiti oləri sənayesində istehlak məlləri sənayesinə nisbatən qat-qat böyükür. Maşın ovuz olunanadakı nə qədər çox davam götürərsə, dövriyyə də bir o qədər böyük olar. Beləliklə, bizim misalımızda şin istehsal edən maşınlar 20 il davam götürə, velosipedlərə olan tələbatda 10 faiz artım şin-maşın sənayesinin həcmiinin üçqat artmasını zərurılışdırır; (c) İstehlak səviyyəsində hər hansı bir dəyişiklik qurulmuş mexanizm yarada bilər, necə ki, investisiya səviyyəsindəki dəyişikliklər nəticədə kifayət qədər fasilələrlə təkrarlanır.

Göstərdiyimiz misallarda gümən olunan fərziyyələrə nəzər saldırmıza baxmayaraq, bu, özünün doğqliyini bir az itirir. Birinci yerde biz göstərdiyimizə baxmayaraq, şin istehsal sənayesinin heç bir artıq güc yoxdur, əksinə, fərzi olunur ki, şin-maşın istehsali sənayesində tələbatda 100 faiz artım əlavə 100 maşının istehsali ilə qarşılaşacaq. Əgər əlavə şinlər ikinövbali iş və ya boş maşınların istifadəsi nəticəsində istehsal oluna bilərsə, onda maşınların sayıının artırılmasına heç bir lüzum yoxdur. Digər tərəfdən, şin-maşın istehsali sənayesində artıq güc yoxdur, velosipedlərə olan tələb artımı sadəcə özünən çıxış yoluñ qiyamətlərin artırılmasında tapaçاق və investisiya artımayacaq. İkinci tərəfdən, model sahibkarların ümidişlərini doğrultur. Velosipedlərə olan tələb artımı ambarlar tikmək və ya ehtiyatda artıq güc saxlamaqla nəzərdə tutula bilərdi. Digər tərəfdən, belə fikirləşmək olardı ki, tələbde artım daimi olmayıacaq və həmin halda isə artıq maşınlar alınmayıacaq.

Praktikada həvəsləndirici investisiya yalnız istehlakdakı artım nəticəsində deyil, investisiyada "muxtar artım"dan ola bilər. Beləliklə, sadəcə demək olar ki, *akselerator* tam tələbatdakı dəyişikliklərdən daha çox asildir, nəinki sadəcə istehlak səviyyəsindəki dəyişikliklərdən.

#### (4) Dövlət siyasəti

Bitkinlik olması üçün yenidən fərziyyələrimizdə dövlət rüsumu və xərcləri yoxdur. Dövlət siyasəti birbaşa şəxsi investisiyaya təsir edə bilər. Müharibədən sonra müəyyən məbləği ötüb keçən investisiya xərcləri qiyaməti kağızlarının nizamlanması üzrə komito tərəfindən səbül olunmali idi, hərçənd ki, belə nəzarət artıq qurtarıb, banklara göstərisi verilib ki, müəyyən növ investisiyalar üçün vaxtaşını kreditləri mahdudişdərsinlər. Bu şəxsi investisiyani da stimullaşdırmaq arzusunda olarsa, həkumət subsidiyalar (məsələn, yerli hakimiyyət

tikintisi üçün, köhnə evlərin yenidən qurulması və ya kənd təsərrüfatı tikintisi), böyük investisiyaya qrant və ya vergi qiymətləndirmələrində nəzardən tətbiq olunması azaldılması və öz investisiyasi artımaqla sahibkarların nikbiniyi bərpə etməlidir.

*Dövlət sektorunda investisiya* yalnız mərkəzi hökumətin kapital xərclərini deyil, cənə zamanda milliösdürümüş sənaye sahələri və yerli hakimiyyət orqanlarında da əhatə edir.

Mərkəzi dövlət investisiyasiçının çox hissəsi kifayət qədər stabilidir və əsas etibarla öhdəliklər siyasetindən yol tikintisi, ev və ya məktəb binalarının tikintisindən asıldır. Həmin məsələ müəyyən dərəcədə milliösdürümüş sənayelerin kapital xərcləri üçün də doğrudur, çünki öz istehsal güclərini genişləndirməyi qərara alarkən onlara maliyyə vəziyyətlərinə görə dəha çox sosial öhdəlikləri baladlılıq edəcək. Beləliklə, işsizlik zamanı onlara öz investisiyalarını artırıa bilərlər.

Dövlət investisiyasiçının əsas əhəmiyyəti birbaşa dövlət nəzarəti ilə bağlıdır. Nəticədə ümumi investisiyamız arzuolunan səviyyədə qorunub saxlanılması asanlıqla tənzimlənə bilər. Əgər şəxsi investisiya çatışmasa, hökumət özünün istehsal layihələri üzrə xərclərini artırıa bilər. Lakin hökumət öz investisiyاسını şəxsi investisiyamız səviyyəsinin yüksək olmasına görə azaltmaq istədikdə çatışıklığı üzərənəcək. Bir çox layihələr, məsələn, yüksək prioritetli yeni yol tikintisi kimi iyi hələlər sonraya saxlanılmalıdır.

#### Investisiyanın qısa məzmunu

Məşğulluq *AD* səviyyəsindən – istehsal olunan məhsullar üzrə məsələlərin cəmindən asıldır. *AD* nəzərdə tutulan məsəfə və investisiya arasındakı əlaqəyə osasan qeyri-sabitdir.

(i) *AD* aşağıdakı hallarda arta bilər:

- (1) əgər investisiya artır, qonaqtısa dəyişməz qalır;
- (2) qonaqtısa azalır, lakin investisiya dəyişməz qalır;

(ii) *AD* aşağıdakı hallarda azala bilər:

- (1) əgər investisiya azalır, qonaqtısa dəyişməz qalır;
- (2) qonaqtısa artır, lakin investisiya dəyişməz qalır.

Təcrübədə investisiya qonaqtısa nisbatən təkrar dəyişikliklərə dəha meyllidir. Bir halda firmaların yeni şərtlərə olan münasibətləri dəha həssas olsa da, insanların məsəfə vərdişləri dəha sabitdir. *AD* səviyyəsində, nəticə etibarı ilə gelirdə səbətsizliq investisiya

səviyyəsində olan dayışıklıkların əsas nəticələridir. Gəlirin formalşdırılması prosesində qənaatın investisiyadan əhamiyyətli dərəcədə fərqləndiyi digər bir mühüm yol da vardır. Investisiyada artım gəlirin artması yolu ilə digərləri ilə bərabər avtomatik olaraq qənaatda artıma səbəb olur, qənaat ehtiyacına əlavə işə investisiyanın artırmına gətirir çıxırır. Gözənlənilən nəticələrə təsir göstərməkla gəlirin cari səviyyəsi özəl investisiya dərəcəsinin müəyyən edilməsində müəyyən rol oynaya bilər. Bundan başqa, investisiya gəlirin dayışməsi səviyyəsi ilə müəyyən mənənda əlaqəlidir.

Təkin analizimizi daha da asanlaşdırmaq məqsədilə, biz investisiya və gəlir səviyyəsi arasında adı çoxilon bu bağlılıqlara şəhəriyyət verməməli və bütün investisiyaların müstəqil olduğunu qəbul etməliyik. Başqa sözlə, şirkətlərin investisiya sahəsindəki qərarları araşdırmaların sayına əsaslanıb və investisiyada olan dayışıklıklar avtomatik olaraq gəlir dayışıklıklarına həvəs oyatmır.

### 30.5. GƏLİR SƏVIYYƏSİNDE DAYIŞIKLIKLAR VASITƏSİLƏ TARAZLIQ

#### Tarazlığın hərpa olunması

Biz indi bəzi səhəblərdən qənaat və investisiyanın qeyri-bərabərliyi təklif olunduqda nə bas verdiyini izləməliyik. Sədə hesablaşma misali bizi kömək edəcək, Fərəz edək ki:

- (1)  $Y = 10.000$ ;
- (2) Gəlirin bə səviyyəsində istifadə olunmayan resurslar var;
- (3) Ailələr torafından istehlak xərcləri gəlinin (vergi tutulduğundan sonra qalan gəlir) bütün səviyyələrində  $6/10$ -dir (təcrübədə istehlak vergi tutulandan sonra qalan gəlinin taxminən 90 faizini töşkil edir, lakin bizim forziyəmiz diaqramı daha aydın edəcək);
- (4) Gəlirdəki hər hansı bir artım gəlir bölgüsündəki dayışıklıklar tərəfindən istifadə olunan paya təsir etmir;
- (5) Şirkətlər tərəfindən istifadə olunan investisiya özü idarəolunmalıdır, yəni gəlinin səviyyəsindən asılı deyil. İlkən olaraq  $I = 4.000$ ;
- (6) Bütün rəqəmlər milyon £-lədir.

Başlangıç 0 müddətində iqtisadiyyat aşağıdakı tarazlıqda olacaq:

$$AD = C - I = 6.000 - 4.000 = 10.000$$

$$Y = C + S = 6.000 + 4.000 = 10.000$$

İndi fərəz edək ki, 1 il müddətində investisiyanın səviyyəsi 2.000 dan 6.000-a qədər artır. AD indi 12.000, sahibkarların gəliri 12.000-a çatır və

malların ehtiyatı azalır. Sahibkarların məhsulu artırmasında nöticəsində ödəniş faktoru  $12.000 - Y$  olur (müddət 1). Gəlirin bu artımı yalnız investisiya planlaşdırılmış xərclərdən çox olduğundan mümkün olmuşdur.

#### “Multiplikator”

Lakin bu, artımın sonu deyil. Gəlirdəki 12.000 artım daha çox adamın işlə təmin olunacağı deməkdir və onların da xərcləməyə öz gəlirləri olacaq. Beləliklə,  $C = 6/10(12.000) = 7.200$ .

Investisiya ilə birlikdə  $I = 6.000$ , bu da 13.200 yeni AD-ni verir. Və belə davam edir. Biz prosesin *Nevil Shute Ruined City*-dən real həyətə necə işlədiyini təsvir edə bilərik. Uzun illar işsiz qaldıqdan sonra gəmiyiyrəmə zavod üç tanker üçün sıfırsız alır. İqtisadi inkişafın kiçik bir gəlir həmین ərazidə diqqətsiz qalmadı. Uzun müddət bağlı olan dükən yenidən açılır və piroqlar, hissə verilmiş ot, kolbasa və kiçik delikateslər satılmaya başlayır. Və o, yəni il bayramı vaxtı çox gözəl alver edir.

Bizim misalda proses yalnız gəliri  $Y = 15.000$  qədər artanda sona yetəcək. Gəlirin bu səviyyəsində  $S = 6.000$ -nin  $I = 6.000$ -a uyğun голомасi üçün kifayətdir. Çünkü  $S = I$ . Bu,  $Y$  (gəlir) səviyyəsinin yeni tarazlığıdır.

Yuxarıdakı əzələşmə aşağıdakı cədvəldə və şəkil 30.7-cə təsvir edilmişdir.

#### INVESTİSİYA SƏVIYYƏSİNDE VƏ DƏRƏCƏSİNDE ARTIMIN GƏLİRİN Y SƏVIYYƏSİNƏ TƏSİRİ

Müddət	C	I	S	Y
0	6.000	4.000	4.000	10.000
1	6.000	6.000	4.000	12.000
2	7.200	6.000	4.800	13.200
3	7.920	6.000	5.280	13.920
4	7.920	6.000	5.280	13.920
.	.	.	.	.
n	9.000	6.000	6.000	15.000


Qeyd: gəlirdəki artım investisiyadakı orijinal artımdan böyükdür.

$AD$  – də artım  
 $I$  – də ikiin artım

nisboti multiplikator kimi təmizlir.

Multiplikatorun ölçüsündəki dəyişikliyin nədən asılı olduğunu görmək üçün biz  $C$ ,  $S$  və  $Y$ -də dəyişikliklər üzrə fikirlərimizi cəmləşdirməliyik. Dəyişikliklər istinad etməyimizi ifadə etmək üçün biz  $\Delta$  işarələrdən istifadə edəcəyik. Bu dəyişikliklər şəkil 30.8-də təsvir olunub.

Şəkil 30.8 aşağıdakı kimi izah olunur.  $\Delta I$  (investisiyada ikiin dəyişiklik)  $Y$ -də artıma aparır. Bu əlavə ədonış amillarının proporsiyası (məsələn, avvalca işsiz olan fəhlələrdən alınan) gəlirin istifadə olunan hissəsinə görə xərclənir ( $6/10$ ). İstifadə olunmayan proporsiya qənaət olunur ( $4/10$ ).




Şəkil 30.7 Gəlirin səviyyəsi üzrə investisiya dəyərində artımın təsiri

Bu əlavə xərc  $AD$ -ni artırır və buna görə də  $Y$  artır. Beləliklə, proses tekrarlanır,  $C$ -dəki əlavə artımlar  $AD$ -də ümumi artımları böyüdüdək və  $Y$  də artacaq.

Bunların cəmi hər bir sütunun aşağısında göstərilmişdir. Hər biri həqiqəton  $a + ar + ar^2$  formasının həndəsi proporsiyasıdır. Burada  $Y$  gəlirin istifadə olunan hissəsinə bərabər olur. İndi  $r$  i-dən az olanda həndəsi proporsiyasının sənsuzluq məbləği  $a/(1-r)$ -ə bərabər olur. Buradan:

$$\frac{\Delta Y}{I} = \frac{a}{gəlirin istifadə olunan payı}$$

Gəlirin istifadə olunan payı nə qədər olsa, galırda ümumi artımı bir o qədər artıq olacaq. Bütün multiplikatoru  $\Delta Y/\Delta I$  / kimi müəyyən etdiyimizdən bu misalda onun dəyəri aşağıdakı kimidir:




Şəkil 30.8 İvestisiyanın qiymətinin artırılması nəticəsində istehlak, qənaət və galırda artımlar

Bu, diaqramdan da aydın görünür bilər. Belə ki, ştrixlənmiş ərazi galırda ümumi artıma bərabərdir. Əgər istifadə olunmuş gəlinin proporsiyası  $1/2$ -də düşərsə, ştrixlənmiş ərazi kiçiləcək. Bizim töbələrimiz bunun səbəbini göstərir. İstifadə olunan gəlinin hissəsi aşağı düşərsə, nisboton yüksək proporsiyaya qənaət olunacaq. Beləliklə, gəlin investisiya xəttinə bələdək qənaət olunması üçün bu qədər artınamalıdır.

Bu da biza gəlirçayırına prosesində qənaət və investisiyalar arasında əsas forqı verir. İvestisiyada artıma olmasına baxmayaraq, ona bərabər digər şeylər qənaəti avtomatik artıracaq, qənaətdən əlavə investisiyada artıma aparmağı ehtiyac yoxdur: qənaət arzusu qənaət olunan investisiyaya bərabər olanaqda azalır.

#### Gəlirin tarazlıq səviyyəsindəki dəyişikliklərin diaqramla izahı

Biz fərəz etmişdik ki, məşğulluq birbaşa gəlinin səviyyəsindən fərqlidir ( $AD$ ), bu da öz növbəsində istehlak və investisiya xərclərindən asılıdır. Əgər bu xərclərin cəmi gəlinə bərabər olarsa, sahibkarlar həc bir itkiyə yox vermezlər və eyni işçi qüvvəsinə işlə təmin etməyi davam etdirirlər. Xərclərin cəmi galırdañ olarsa, sahibkarlar itirilərlər, cünki onlar istehsal xərclərindən az gəlin götürürler və istehsal azılır. Əgər ümumi xərclər artarsa, onda sahibkarlar öz planlarını həyata keçirirlər və istehsal genişlənir. Bu, şəkil 30.9-da təsvir olunub.



Şəkil 30.9 Y effekti / dəyişikliyi

Gəlir-xətti 45 dərəcəli bucaq altında xərclərin gəlirə bərabər olduğu bütün nöqtələri göstərir (cyni şkalə X və Y bucaqları üçün da seçilmişdir). Buna görə də bu xətdə istanilan nöqtə gəlirin tarazlıq səviyyəsini təmsil edəcək.

C xətti gəlirin müxtəlisf səviyyələrində istehlak xərclərini göstərir. Bütün misalda  $C = 6/16Y$ . Buna bizi gəlirin bütün səviyyələrində 4.000 investisiya xərcini slava etməliyik. Beləliklə,  $C+i$  xətti gəlirin bütün səviyyələrində C xəttindən yuxarıda 4.000 vertikal uzaqlıqdadır. Tarazlıqda  $Y - AD = C+i$ . Bunun baş verə biləcəyi yegana nöqtə  $C+i$  xəttinin 45 dərəcəlik xətti kəsidiyi yerdidir. Burada  $AD = Y - 10.000$ .

İnvestisiyanın 6.000-ə artlığı yerda  $C+i$  xətti 12.000-ə çatır və gəlir də belə olur. Bu gəldirdən  $C = 7.200$ ,  $i = 6.000$  ilə o deməkdir ki,  $AD$  və  $Y$  artıb 13.200-ə çatır. Bu genişlənmə prosesi  $AD$  və  $Y$  15.000-ə artaraq qədər davam edir.

Şəkil 30.9. (b) əsas diqqəti orijinal yanaşmamızda olduğu kimi azalmalar ( $S$ ) və inyeksiyalara ( $I$ ) yönəldir.  $Y$ -nın tarazlıq səviyyəsi 10

mindir. Bundan başqa, ehtiyatların planlaşdırılmayan azalması vardır, nəticə etibarı ilə  $Y$  artıb. Əgər  $Y$  10 mündən artıq olarsa, ehtiyatların planlaşdırılmayan toplanması vardır və işçilərin işdən müvəqqəti azad edilməsi ilə azalır (tehnilə ki, 10 minədək).

Əgər  $I$  2.000-dək artarsa,  $Y$  15.000-ə çatır.

Əmsal aşağıdakı kimidir:

$$AY / AI = a / b = 5.000 / 2.000 = 2.5$$

### Gəlirin marginal payının azalma səmərəsi

Bu vaxtadak gəlirin istifadə olunan hissəsinin gəlirin bütün səviyyələrində sabit olduğunu fəzə etmişdir. Ancaq hətta gəlirin istifadə olunan hissəsi gəlir artıqca artırsa, multiplikator sistemi cyni qalır. Yegana fərqli hesablamaların daha müraciətliyindədir. Çünkü hər artma müddəti üçün nisbətən kiçik multiplikatora müraciət etməliyik, çünki gəlir artıqca istifadə olunan hissəsi də artır.

## 30.6 İSTEHLAKDAKİ DƏYİŞİKLİKLƏRİN SƏMƏRƏSİ

### İstehlakda özüidarəolunan dəyişikliklər

Özüidarəolunan investisiya artım olanda  $AD$ -də nə baş verdiyini artıq töhfəli etmişik. İstehlakda da özü idarəolunan artım olarsa, nəticə tamamilə eynidir, investisiya dəyişməz qalır.

Fərqli cədək ki, məsələn,  $C$  gəlirin bütün səviyyələrində 2.000 ədəd artıb. Yəni  $C = 2.000 + 6/10 Y$ . Bu, sadəcə o deməkdir ki,  $C+i$  eyrisi (şəkil 30.9) vertikal vəziyyətdə  $C+i$  vəziyyətinə doğru 2.000 ədəd hərəkat edəcək (çünki investisiyada özüidarəolunan artım 2.000-ə bərabərdir).

### Qonaqt paradoksu

Gəlirin istifadə olunan hissəsində azalma olduqda, yenidən qonaqt da artım olanda vəziyyət necə olur? Bunu *qonaqt paradoksu* adlandıraq.

Qonaqt o zaman baş verir ki, gəlirin hamısı istehlaka xərclənmir, insanların istehlak məallərinə olan tövbələrini məhdudlaşdırırlar. Dəqiq deşək, deyirlər ki, həzirdə onlar istehlak üçün məallərin istehsalından amilləri azad edəcəklər ki, onlar istehsal vasitələri istehsal etsinlər (evlər, yollar, zavodlar, elektrik stansiyaları, maşınçinarma və s.). Kapitalın alınması hazırkı xərclərdən imtinanı təklif edir. Bu baxımdan qonaqt üstünlük taşkil edir.

Lakin bizim kəndli fermər hazırlı istehlak özü üçün kətan düzəltmək xatirinə azaldan, o, avtomatik olaraq investisiyani öz ixtiyarında olan vaxtda həyata keçirir. Müasir iqtisadiyyatda qənaət etmək və investisiya qoymaq üçün qararlar iki müxtəlif əqrəp şəxslər tərəfindən müxtəlif məqsədlər üçün həyata keçirilir. Bunlar ailələr və şirkətlərdir.

Planlaşdırılmış qənaət investisiyadan çox olanda, hazırlı istehlak üçün olan məllərin istehsalından azad olunan amillərin həmisi istehsal vasitələrinin istehsali üçün istifadə olunur. Bəziləri işsiz qalır. İctimaiyyətin fikrində görə, qənaət yalnız istehsal məllərindən və ya ehtiyatlırlarda olur. İstehsal vasitələri işsiz qalanla həqiqi qənaət olmur – onların istehsal edə biləcəyi ictimaiyyətdən ötrü həmişlik itirilir.

Göründüyü kimi, gəlir gəldən planlaşdırılmış qənaət sadəcə investisiyaya bərabər olana qədər aşağı düşür. Beləliklə, əlavə qənaət olacaq investisiyaya uyğun gəlmirsə, qənaət xeyir göturmür. Çünkü faktorlar işsiz qaldığından və az istehlak məlləri istehsal olunduğundan, bu, yaşayış standartlarının azalmasına göttür çıxarı.

Öləməti, istehlakda enmə yəqin ki, sahibkarların planlarına passiv təsir göstərəcək. Ona görə də investisiya özü aşağı düşür və hətta gəlinin daha çox düşməsinə səbəb olur. Beləliklə, qənaətin həqiqi paradoksu budur, bu şərtlərdər, biz bunu əvvəldə başladığımıza nisbətən az qənaətlə qurtara bilərik.

### 30.7 DÖVLƏT XƏRCLƏRİ VƏ VERGİ QOYULUŞU

İndi dövlətin fəaliyyətinin olmaması barədə öz fərziyyələrimizi bir tərəfə qoysaq. Hökumət vergiləri qaldırır ( $T$  ilə işara olunur). Vergilər qənaət kimi gəlir dövriyyəsindən çıxarırlar.

Lakin dövlət xərcləri ( $G$  ilə işara olunur)  $AD$  axımdında bir inyeksiya rolunu oynayır. Buna görə də  $AD = C + I + G$ . Bu, 30.10-eu şəkildə təsvir olunub.


Dövlət xərcləri digər xərc növləri kimi rol oynayır. Dövlət xərclərində hər hansı bir artım multiplikatora görə olacaq. Bu, şəkil 30.9-dan də görünür. Əgər  $I$ -dəki (inyeksiyadakı) artımın əvəzinə  $AD$ -dəki artım dövlət xərclərinin  $G = 2.000$ -ə bərabər olduğu formanı götürürsə,  $C + I$  və  $Y$ -nin (gəlinin) yeni səviyyəsi  $G - C + I$  hələ də 15.000 olacaq.



Şəkil 30.10 Gəlir dövriyyəsi, dövlət xərcləri və vergi

Verginin effektı təhlil üçün bir az çətinlik tərəfdir. Lakin biz fərziyyə ilə ifadə edəcəyik: (1) vergilər gəlirə aid edilmir (yəni hökumət tərəfindən ümumi məbləğ kimi müstəqil tutulur); (2) ailələr vergi səviyyəsində hər hansı bir dəyişikliyi istehlak və qənaət arasında bölüşdürürlər.

Gəlin fərzi edək ki,  $AD = C + I + G - 9.000 - 4.000 + 2.000 = 12.000 = Y$ ; Eləcə də fərzi etsək ki, heç bir vergi yoxdur, beləliklə, vergi tutulduğundan sonra qalan gəlir hələ də  $Y = 9.000$  və  $S = 6.000$  olacaq. İndi hökumət belə qərara gəlir ki, vergini 2.000 artırıns. Bu o deməkdir ki, gəlin təzədən 10.000-ə düşəcək? Cavab belədir: yox. Vergi tutulduğundan sonra qalan gəlir  $Y = T$ -yə bərabər olacaq; yəni 13.000-ə enəcək. Natiqədə  $C$  ( $6/10 \times 13.000$ ) 7.800-ə enəcək. Lakin  $C$ -dəki bu enmə multiplikatora görədir; beləliklə, gəlirdəki ümumi enmə  $1.200 \times 4/10 = 3.000$ -ə bərabər olur və bu da  $C = 6.000$ ,  $I = 4.000$  və  $G = 2.000$  ilə  $Y = 12.000$ -i verir.



Şəkil 30.11. Vergi tutulduğundan sonra gəlirde və xərclərdə artımın təsiri

Gəlinin niyə 10.000-ə düşməməsi sabibi T xərclərinin bir hissəsinin S üzərinə düşmənidəndir. Belə ki, S gəlir dövriyyə axınının azalmasıdır.

Şəkil 30.11 yuxarıdakılardı diaqram şəklində göstərir. 2.000 rəqəmi vergi tutulduğundan sonra qalan gəliri azaldır. Buna görə də xərclərin bütün səviyyələrində vergi tutulduğundan sonra qalan galirdə 2.000 rəqəm az olacaq. Beləliklə, C maili xətti C<sub>0</sub>-dan C<sub>1</sub>-ə 1,2 dəfə aşağıya doğru vertikal hərəkət edir.

Qeyd olunmalıdır ki, hökumət 2000 bütçə kəsimindən bütçə balansına hərəkətə gəliri 3000 azaltmışdır. Eynilə Y=12.000-dən 2.000 bütçə kəsimi gəliri 3000 artıracaq. Göründüyü kimi, bütçə siyaseti inflasiya ilə mübarizədə və məşğullüğün tam tömin olunması üçün vacib silahdır.

### 30.8 XARİCİ TİCARƏTİN SƏMƏRƏSİ

İndi biz qapalı iqtisadiyyat haqqındaki fərziyyələrimizi bir ənənə qoymaq.

Fər zədək ki, istehlak və investisiya mallarının istehsalı göstərilən səviyyədədir və burada işsizlik mövcuddur. İndi təsəvvür edin ki, Britaniya şirkətləri 2.000 £ dəyərində istehsal avadanlıqlarını ABŞ-a ixrac etmək üçün sıfarişlər alıblar. Nəticədə Britaniya iqtisadiyyatında AD və Y ilkin olaraq 2.000 ədəd artı: sabitkarlardan maaşları, eməkhaqları və gəlirləri şata etmək üçün bərc götürürlən pul ödənilir.

GÖRÜ



Şəkil 30.12. Cəmi itki və inyeksiyalar

Ancaq bu hələ hamısı deyil. İlkin 2.000 artımdan 1.200 xərclənəcək, 800-na isə qonaqt olunacaq. İşlənən 1.200 indi başqalarının gəliri olur və onlar da öz növbələrində 720-ni xərcləyir və 480-i saxlayır. Vəziyyət eynilər investisiyada olduğu kimi dir - xaricə şəxslər tərəfindən

Britaniyadan ixrac olunan mallara xərclərin gəlirin istifadə olunan hissəsindən asılı olaraq çox tösü var. Bu halda ixrac olunan mallara 2.000 ilkin olaraq xərclər nəticəsində aqreqat tələb 5.000 dəfə artır.

İdxal olunan mallara artırılan xərclər, yuxarıda qoymulmuş işsizlik şərtləri qarşı tərəfdə yaxşı işləyir. İndi xarici mallara olan xərclər çoxalır. Britaniya mallarına olan xərclər azalır. Nəticədə xaricə fəhlələr Britaniya daxili bazarını malja təchiz etməyə üstünlük verirlər. Daxildə istehsal olunan mallara az xərc o deməkdir ki. Y dövriyyədən götürülür və AD azalır. Əvvəllər olduğu kimi, gəlirin ilkin itkiyi gəlirin istifadə olunan hissəsinə görə çoxalır.

Bu vəziyyəti aşağıdakı kimi yekunlaşdırıa bilərik: ixrac xərcləri investisiya olunan oləvonun ekvivalentidir - gəlir daxili bazarda tapılmayan malların istehsalında yaranır. Başqa tərəfdən, idxa xərcləri istehlakin azalması kimi gəlir dövriyyəsindəki dəyişikliklərlə bağlıdır. Ona görə də biz investisiyadakı dəyişikliklər üzrə AD effektini ixrac və idxala aşağıdakı kimi birləşdirə bilərik.

$$\text{AD - dəki artım} = \frac{I - \text{dəki artım}}{I - c} \cdot \text{ixrac - idxl}$$

Lakin yuxandakı şəhər ixrac və idxalın müstəqil olduğunu fər zədəkdir, yəni onlar gəlirin səviyyəsi ilə heç bir əlaqədə deyil. Bu fərziyyələri ixracla davam etdirəcəyik, hərçənd bunlar gəlir artıraqa azalır. Çünkü indi daxili bazarda satış asanlaşır.

Lakin idxl yaqın ki, istehlak xərclərinin bir hissəsini yaradacaq. Beləliklə, fər zədək ki, idxl 1/6C yaradır, deyə bilerik ki, gəlirə meyllilik 1/10Y-dir. İndi bu idxl axınına qonaqt olduğu kimi baxa bilerik. Gəldikdə ilkin artımın səbəbi budur ki, artırılmış gəlirin bir hissəsi qonaqt olunur və idxala xərclənir. Beləliklə, m idxləm son həddini göstərərsə, aşağıdakımı alırıq:

$$\text{AD - dəki dəyişiklik} = \frac{I - \text{dəki dəyişiklik} + \text{ixracda dəyişiklik}}{I - c + m}$$

Fər zədək ki, gəlir 10.000 tarazlığındadır. Heç bir xarici ticarət yoxdur və C=6.000 S=4.000-dir. Bundan yuxarı istenilen gəlirdə idxala son meyllilik 1/6C=1/10Y-dir. Əgor indi 2.000 idxl varsa, gəldikdə artım 2.000  $\frac{1}{10}(4/10+1/10)=4.000$ .

Bu bölümün təhlili göstərir ki, nö üçün 1930-cu illarda bir çox ölkələr öz işsizlik problemlərini ixracı müdafiə etmək (gəliri və maşğulluğu artırır) və idxala mane olmaqla (gəliri azaldır) həll etməyə çalışırlar.

Lakin bir az sükürlüğünden sonra görmek olar ki, bela bir mahdüyyat siyasası işsizliyi yalnız diğer ölkelerde "ixrac" edir. Bu gün biz dörd ikinci, öllerde işsizliye karşı mübarizəde bir-birlər ilə amakdaşlıq etməlidirler.

### **30.9 MÖVSÜMİ İSSİZİLYİN NAZARATI**

### Masalanın qısa təhlili

**İzahatımızı sadelendirmek için biz kapsalı siyaseti terz etmeliyiz.**

Məşgulluq milli gəlirin saviyyəsindən ( $Y$ ) asılı olur. Öğar  $AD$ -nin seviyyəsi həddindən artıq aşağıdırsa, iqtisadiyyat  $Y$ -nın tam məşgullüğün saviyyəsindən aşağı olduğu yerlərdə tarazlıqla olacaq. Tam məşgullüyə yaranan  $AD$  saviyyəsini hesablamaq və  $AD$ -nin artan saviyyəsini təskil etmək dövlətin işidir.


Şekil 30.10-a göre bu o demekdir ki, dövlət inyeksiyaların ölçüsünü artırmaqdır – C, I və axımların ölçüsünü görə – S və T. AD milli gəlirə bərabər olanda multiplikator yeni tarazlığı yaratmaq üçün istənilən dəyişikliyi artıracaq. Bu, tam işsizliliğin olmamasıdır.

Fını toləb 45 dərəcə diaqram üzrə də göstərilə bilər (şəkil 30.13). Tam məşğulluq milli galırın OE-ya bərabər olmasına toləb edir. C+I+G" tərəfindən göstərildiyi kimi, AD tarazlığı Y-OF-OZ olan yerdə yaradacaq. Əgər biz vəziyyətə Y-nin tam məşğulluq səviyyəsindən baxsaq, AD-nin LM-ə bərabər olması üçün çatışmazlıq – deflyasiya boşluğu var. Dövlət AD maili xəttini C+I+G səviyyəsinə qaldırmalıdır. AD-nin tam məşğulluğu təmin etməsi üçün lazım olduğundan çox olarsa, onda orada deflyasiya boşluğu olur. Məhsul OE-dən yuxarı qalxa bilməyi üçün qiymətlər qalxır. Dövlət AD-nin maili xəttini C-I-G" səviyyəsinə aşağı salmalıdır.

#### Dövlət faaliyyətinin manzarası

İqtisadiyyata nəzarətdə dövlətin rolunu şəhərdə avtomobil sürücüsünün roluna bənzətmək olar. Həç vaxt avtomobil istiqamətsiz öz yolu ilə gedə bilməz və avtomobildəki daim lazımi tənzimləmə etməlidir. Vaxtaşırı o, daha müyəyyən dəyişikliklərə maraqlanır, sürətləndiricini forqləndirir və maşının dişli xərcini dəvirsir. O, həmcinin

nöqliyyat basıriqlarından yaxasını qurtarmaq üçün dövrə vurmaqla öz mərsutunu davşdırır.



**Sekil 30.13** Gelirin tarazlig seviyeleri

Lakin bütün bu manevrlörde müxtəlif sürücüler müxtəlif eti hərəkat edirlər. Bəziləri sürəti dayışdırıldıqda akseleratordan daha çox disli çarxın qolundan istifadə edir. Digərləri fikirləşir ki, dolay yoldan istifadə etdikdə nəqliyyat basıncı pis deyil. Lakin cyni adam eyni işlər hər gün cyni cür görəmür. O işləmək üçün müxtəlif yollar bilir və əvvəl olduğu üçün onlardan fikirleşdiyi kimli istifadə edir.

Dövlətə də bələdir. Yol boyu naqliyyat basıngını fikirləşən sürücü kimi, hökumət də tam olmayan məlumatdan yaxşı natiçəni alda etmək üçün AD-də hansı dayışıklığın lazımlığı olduğunu və bu dayışıklığı etmək üçün hansı tədbirlər görülməli olduğunu işləməlidir. Onun iki növ nazarəti var - monetar və fiskal. Lakin hökumət bunların həkimsinə adətən müxtəlisf yollarla birləşdirməli olur. Yalnız təkcə biri o birisini möhökülatılmır, eləcə də müasir vəziyyətin tələblərinə cavab vermək üçün müxtəlisf vaxtlarda hər birində müxtəlisf xüsusi əhamiyyət yerləşdirilməlidir. İqtisadiyyatda sürətli dayışıklık tələb olunanda dərhal işləməyi başlayan tədbirlərə daha çox əhamiyyət verilməlidir. Məsələn, istehsalçı qaldırmaq arzu olunarsa, buna vergiləri azaltmaqla daha tez nail olmaq olar, nəinki fuizin kursunu azaltmaq və ya qənaəti azaltmaq volu ilə.

### Birleşmiş Krallıqda müharibədən sonra tələbin idarəə edilməsi

Keynes-in nəzəriyyəsi iqtisadi siyasetdə 1950-1960-cı illərdə üstünlük təşkil etmişdir.

Növbəti BK hökuməti 1974-cü ilədək işsizliyi 3 faizdən aşağıda tutan (1971-72-ci illəri nəzər almamışdır) *AD*-ni qoruyub saxlamışdır. *AD*-nın artmasının ödeniş balansında çatılıklara səbəb olduğu zaman, hökumət mifvəqqəti "dayandırma" siyasetlərini tətbiq etmişdir. Bu istiqamətdə iqtisadiyyatın "tənzimlənməsi" məqsədənəgən hesab edilmişdir. Bu yolla iqtisadiyyatın tənzimlənməsi nisbəton aşağı, yəni 5 faizli inflasiya dərəcəsində işsizliyin aşağı seviyyədə saxlanılması üçün müvafiq hesab edilirdi.

Məşğulluğun yüksək seviyyəsinin qorunması ilə iş yerlərinin tutulması siyasetdən digər təsirlərinin şəhəriyyətini azaltdı. İqtisadiyyatın tənzimlənməsi yalnız üst səhədə görünən əysberqin bir hissəsinə bənzəyirdi. Yüksək tolob seviyyəsi vəkansiyalıların işsiz işçilərin sayıni aşmaqla həddən artıq məşğulluğa səbəb oldu. Bunun nəticəsi inflasiya, ödeniş balansında çatılıklar, bacarıqlı işçi çatışmazlığı, işçi qüvvələrin qararsızlığı, gələcəkdə yararlı olara biləcəklərinin düşünərək firmaların olaraq işçilər saxlaması ("gizli işsizlik") yeni avadanlıq üzrə investisiya çatışmazlığı, yeni texniki işləmələrin qabul edilməsi və ya yüksək texnologiya ilə hazırlanmış məhsullara keçməkdə sənayedə uğursuzluq və qeyri-kəfi artımı dərcəcisi olmuşdur. Nöticədə Britaniya saməyesi 1974-75 və 1979-82-ci illərdə baş verən enmə zamanı beynəlxalq rəqəbatə tab qatıro bilməzdı.

Bundan başqa, 1970-cü illərdə inflasiya dərcəcisi və işsizlik seviyyəsi birlikdə qalxdı – bu vəziyyət staqflyasiya (*iqtisadiyyatda inflasiyanın artımı ilə müsayid olunan stadyuasiya* red.) kimi tanınmışdır. Beləliklə, Keynes-in nəzəriyyəsinin təqdiyi araşdırılmasına başlanıldı.

### Keynes-in yanışmasının zəifliyi

Xatırladıq ki, Keynes 1930-cu illərin dövrü işsizliyinin gizli səbəblərinə dair *Ümumi Nəzəriyyənin müəllisidir*. Keynes-ə görə işsizlik əsas iqtisadi problemlərdən biridir. Həqiqətən, hökumətin stabilləşdirmə siyasetinin məqsədləri bir-biri ilə əlaqəlidir və müxtəlif hissələrə parçalanır bilməz.

Əvvələ, tam məşğulluğa yaxınlaşan zaman *AD*-da təklinin artımı verdiyi cavablarla çox az diqqət yelkirilmişdir. Təhlildə sabit qiymət seviyyəsi nəzərdə tutulur. Bu isə, işsizliyin daha yüksək seviyyələrində

münkündür. Firmalar ehtiyat imkanlara malikdirlər və daimi xərclər əsasında məhsul istehsalında artıma nail ola bilərlər. Bu səbəbdən, artan *AD* çoxalan məhsul istehsalı ilə əhatə olunur və qiymət səviyyəsi stabil qalır. Son nöticədə, məhsul istehsalı artırıqca, mövcud ehtiyatlardan daha intensiv istifadə və müxtəlif faktorların əldə edilməsində ehtiyatların çatışmazlığı səbəbi ilə firmaların xərcləri artır. Nöticədə qiymətlər yüksəslər.

Keynes qiymətlərdə bu artımın *AD*-ni azaltmaqla vasitələrin *NL* (şəkil 30.13) inflasiya boşluğununu kanarlaşdırma biləcəyi halda baş verəcəyini təsdiq etmişdir. Lakin burada qiymətlərin qalxmağa başladığı zaman hərəkətə keçən dinamik qüvvələr, xüsusi şəhərəməklərlə dair danışışlar prosesində həmkarlar ittifaqının roluna şəhəriyyat verilmir.

İkinciisi, Keynes-in qiymət səviyyəsi nəzəriyyəsi pul təklinin çoxalmasının birbəzə artan *AD*-ya təsir göstərə biləməsini qəbul etməklə müvəffəqiyətsizliyi uğramışdır.

Üçüncüüsü, Keynes hökumətin yüksək məsrəflərinə səbəb ola biləcəyi PSNCR-in (Public Sector Net Cash Requirement -- dövlət sektorunun xalis nağd pul tələbi) kanar təsirlərinə bir o qədər də şəhəriyyət verməmişdir. Keynes təsdiq etmişdir ki, hökumətin gelir üzərində xərclərinin artması *milli borcu* artırıb, lakin borçlar tekrar edilə bildiyindən yalnız faizlər cari olaraq ödənilməlidir və xərçi borç verənlərdən fərqli olaraq, bu kimi ödənişlər sadəcə vergi ödəyicilərindən BK daxilində böre verənlərə edilən transferləri idir. Lakin Keynes ümumi rifahın təmin edilməsində vacib hesab olunan hökumət borçlarında böyük artımı övülcədən görə bilməmişdir. İri PSNCR-in xidmət göstərməsi həm kredit-pul, həm də xəzinə (verg -bütəc) siyasetində özünəməxsus çatılıklar törədir. Öğər bu, banklardan alınan borçlarla əhatə edilərsə, onların likvidliyi pul tətbiqini genişləndirməyə imkan verə bilar. Öğər, alternativ olaraq, qeyri-bank borçları ilə (məsələn, dövlət istiqrazlarını alan müəssisələr və ya şəxslər) əhatə edilərsə, qiymətlər kifayət qədər colbedici ola bilər. Faiz dərcəcələri bu yolla artır. Bu, artan hökumət xərcləri ilə kanarlaşdırılaraq özəl investisiyanın aşağı düşməsinə səbəb ola bilər!

Dördüncüüsü, *AD* və qiymət səviyyəsində dayışıklıklar *AD*-in genişlənməsində sünlik yaradıb bilən ödeniş balanslarında eks oluna bilər.

Bütün bu göstərilənlə 31 və 42-ci fəsillərdə təhlil edilən dərzişliq münasibətlərdir.

### FƏSLİN QISA MƏZMUNU

- Məsreflər başqa bir şəxsin gəlirinə çevirilir və bu səbəbdən, iqtisadiyyatda gəlirin dövr etməsi mövcuddur.
- İqtisadiyyatda ümumi tələb istehlak xərcləri  $C$ , investisiya xərcləri  $I$ , hökumət xərcləri  $G$  və ixracat xərcləri  $X$  çıxılsın idxlət xərcləri  $M$ -dən ibarətdir.
- Artaq təsir  $C$ ,  $I$ ,  $G$  və ya  $X - M$ -da artım (və ya azalma) ilə milli gəlirin çoxalmastına (və ya azalmasına) səbəb olur. Gəlirin dövriyyəsindən yaranan itkiyər qənaət  $S$ , vergi  $T$  və idxlət  $M$ -dir. Ümumilikdə, onlar iqtisadiyyatın sıxlamasına səbəb olur.
- Gəlirin dövriyyəsindəki inyeksiyalar investisiya  $I$ , hökumət xərcləri  $G$  və ixracat  $X$ -dir. Ümumilikdə, onlar iqtisadiyyatın genişlənməsinə səbəb olur.
- İqtisadiyyatın Keynes tərəfindən təhlili  $AD$  ümumi tələbin tam məşğulluğun təmin edilməsi məqsədilə təshih edilə biləsməni təskif edir. Bu siyasetin başlıca zaifliyi təklif cavabı, hökumət borcu və xüsusilə də inflasiya kimi iqtisadiyyatın digər sahələrindəki təsirlərə əhəmiyyət verməməyindədir.

### XÜLASƏ SUALLARI

- İstehlak üzrə marginal meyl 0,5-dirsa, gəldirdə ümumi dəyişiklik nisbətinin (multipler) dəyəri nədir?
- Investisiya 100 £ milyonla artırılmalı olsa, istehlak üzrə marginal meyl 0,8 olarsa milli gəlirdə son artım necə olacaqdır?
- Nə üçün idxlət üzrə xərclər iqtisadiyyatın sıxlamasına səbəb olur?
- "Deflyasiya boşluğu" nə deməkdir?
- "Inflyasiya boşluğu" nə deməkdir?

Əlavə məlumatlar üçün tərəfdən [Internet](#) səhifəsinə baş çəkin



### MƏŞĞULLUQ VƏ QİYMƏT SƏVIYYƏSİ

#### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilə tanışlıqdan sonra siz:

- Tam məşğulluğun mənasını izah edə;
- Ümumi tələb və təklifişin xarakteristik əyrisindən istifadə etməklə iqtisadiyyatda müvəzinəti, qiymət və milli gəlir səviyyəsindəki dəyişiklikləri izah edə;
- Xəzina (vergi-büdcə) və kredit-pul siyasətlərini təsvir edə;
- Təklif iqtisadiyyatının (iqtisadiyyatda və iqtisadi siyasetdə) inflasiya ilə mübarizədə müvafiq məhsul təkiflərinin, onları istehsalının stimullaşdırılması üçün isə investisiyanın yüksək artım tempi və əmək məhsuldarlığının zəruri olduğu cərəyan – red.) funksiyalarını izah edə biləcəksiniz.

#### 31.1 "TAM MƏŞĞULLUQ" ADLI YANAŞMADA DƏYİŞİKLİKLƏR

Bu gün tam məşğulluğun mənası

Aydınlıq məqsədi ilə faallıq səviyyəsinə dair Keynes nəzəriyyəsinin təqdimatında (fəsil 30 və şəkil 30.13) real ölüyada basit və statik yanaşma olduğu kimi gəlirin tam məşğulluq səviyyəsi bir vahid kimi göstərilmişdir. Hökumətin məqsədlərinin ziddiyyəti xüsusilə tam məşğulluq və qiymətin dayanğılığı – təcrübədə "tonzimləmə" nəticəsində əldə edilən və qorunub saxlanılan bilən gəlinin tam məşğulluq səviyyəsinin dəqiq işarəsinin olmadığını dəlalet edir.

Özəzində "tam məşğulluq" məvqeyinə hökumətin digər iqtisadi məqsədlərə verdiyi əhəmiyyətə müvafiq olaraq siyasi röqteyin nəzərdən qərar verilməlidir. 1970-ci illərədək insanların məksimal

işsizlik səviyyəsi kimi qəbul etdikləri 3 faiz sonrası hadisələr nəticəsində dəyişmişdir. Yüksek inflasiya və işsizlik dərəcələri bir çox siyasi partiyaların indi 5-6 faizdək işsizlik səviyyəsinin real hədəf olduğu ilə razılışdırılmasını bildirir.

### Təshih edilmiş analitik yanaşma

Tam məşgulluq məqsədlərinin on azı qiymət səviyyəsindəki iralılışlarıə əlaqədar olaraq nəzərə alınması faktının etiraf edilmesi bizim 30-cu fəsildə göstərilən Keynes-in ümumi tələb modelindən fərqli hər hansı bir digər yanaşmaya ehtiyacımız olmasına işarə edir. Artıq biz ümumi tələb dəyişikliklərimi qiymət səviyyəsindəki dəyişikliklərlə əlaqlandırmalıyık. Buna təklif tərəfinə və ümumi təklif  $AS$ -yə daha çox diqqət yetirməklə nail olmaq olar.

Bizim məqsədəmiz (1) qiymət səviyyəsinə nəzərən  $AD$  və  $AS$ -nin necə dəyişdiyini göstərən və (2) həm fəaliq, həm də müvafiq qiymət səviyyəsini müəyyən etmək üçün  $AD$  və  $AS$ -ni birləşdirən bir model yaratmaqdır.

## 31.2 ÜMUMİ TƏLƏB VƏ ÜMUMİ TƏKLİF

### Ümumi tələbin xarakteristik əyrisi

30-cu fəsilda  $AD$ -nin iqtisadiyyatda son məhsul və xidmətlər üzrə planlaşdırılan mərasimlərin əməndən ibarət olduğu göstərilir; yəni istehlakçıların xərcləri + investisiya + hökumət xərcləri + (ixracat - idxlət). Simvollarla ifadə etdikdə isə:

$$AD = C + I + G + (X - M)$$


$AD$  xarakteristik əyrisi ümumi xərclərin qiymət səviyyəsindəki dəyişikliklərə uyğun olaraq necə dəyişdiyini göstərir. Burada pul təklifi, vergi qoynuluşu dərəcələri və istehlak üzrə marginal meylin dəyişməz qaldığı nəzərdə tutulur. Məhsul və xidmətlərdən bəhs etdiyimiz üçün,  $AD$  real məhsula olan tələbdər. Məsələni daha asan izah etmək üçün diqqətimizi  $C$  və  $I$  üzərində cəmləşdirdik.

$AD$  xarakteristik əyrisi soldan sağa aşağıya doğru ayıllərək (şəkil 31.1) qiymətin düşməsi ilə  $AD$ -nin genişləndiyini göstərir. Başqa sözlə, qiymət səviyyəsi no qədər aşağı olarsa, iqtisadiyyatda tələb edilən real məhsul bir o qədər çox olacaqdır.

Bunun səbəbləri əsasən aşağıdakılardır:

### 1. İstehlakçılar daha varlıdırlar: "real balans təsiri"

Pul təklifində dəyişiklik olmadan qiymət səviyyəsinin düşməsi nağd formada olan bütün balansların alqı-satçı qüvvəsini artırır. Başqa sözlə, nağd formada daha çox alqı-satçı həyata keçirilir. Beləliklə, məhsullar və xidmətlər üzrə xorclar artır.



Şəkil 31.1 Məhsulun həcmi ilə qiymət səviyyəsi arasındaki əlaqə

### 2. Faiz dərəcələri enir

Pul təklifində dəyişiklik olmadan qiymətlərin düşməsi səvdələşmə məqsədləri üçün pula daha az tələbin olduğunu, daha çoxunun isə həm məhsul, həm də "istiqrazlar" vərildiyini göstərir. Nəzərdə tutulan əlavə likvidlik həddi "istiqrazlar"ın qiymətini qaldırır. Beləliklə faiz dərəcəsi aşağı düşür. Nəticədə, bərc əsasında maliyyəlaşdırılan xərclər – xüsusilə evlər və maşınlar. Bundan başqa, firmaların investisiyaları çoxalır.

### 3. Yerli istehsala malik məhsullar daha çox rəqabət qabiliyyətlidirlər

Onların qiyməti düşdükçə, yerli istehsala malik məhsullar xarici bazarlarda daha çox rəqabətə sahib olur və beləliklə ixracat artır. Bundan başqa, bu məhsullar indi yerli bazarlarda idxlə edilən məhsullara nisbətən ucuzdur, idxlə edilən məhsullar azılmaga meyllidirlər. Birlikdə götürdükdə,  $X - M$  artır, bu səbəbdən də  $AD$  genişlənir. Əlbətə, eks təsirler qiymət səviyyəsinin qalxmasında özünü göstərir.

## Ümumi təklifin xarakteristik ayrıisi

*AS* xarakteristik ayrıisi iqtisadiyyatda qiymət səviyyəsi və real məhsul arasındaqlıq göstərir. Bununla belə, qısa müddəti təklifin xarakteristik ayrıisi; yəni ümumilikdə iqtisadiyyatın kapital həcmi sabitdir, belə ki, məhsul müxtəlif faktorların, xüsusi olaraq emalın artan və ya azalan xərcləri ilə dəyişə bilər.

Ümumilikdə, yuxarı qiymətlər firmalara məhsul istehsalını genişləndirməyə imkan verir. Lakin analitik məqsədlərə görə biz üç çatıñ veziyəti fərqləndirməliyik.

Məhsul istehsalının aşağı səviyyəsində firmalar eləvə ehtiyata malikdirlər; bəsəbdən, onlar daimi xərclər əsasında məhsul istehsalını artırırlar. Səmərəli emal səviyyəsi də eyni dərəcədə götürürlər bilər və əsas materiallar və tərkib hissələri kimi digər vacib və dəyişkən hesab edilən xərclər cari qiymətlər əsasında elde edilir. Iqtisadiyyatda, ümumilikdə ehtiyatlar üzərində firmaların xərclərinin artması mütləq olaraq məhsul istehsalının artması ilə üst-üstü düşür. Beləliklə, qiymətlərin artmasına heç bir təsir göstərilərməlidir. *AS* xarakteristik ayrıisi *OY* məhsul istehsalı üzrə cari qiymət səviyyəsində  $P$ -də elastik görünür (şəkil 31.3).

Ehtimal ki, tam məşğulluqda istehsal höcmiñ nail olduqda, əsas kapitaldan daha intensiv istifadə edilməlidir və azalan galirlar müayyən edilməlidir. Bundan başqa, "dar keçid" (*ang. bottleneck*) adlandıranınlardan adətən sarıştıraq emal çatışmazlığı, komponentlər üzrə daha uzun çatdırılma müddətləri və s. nəticəsində baş verir. Bundan başqa, həmkarlar ittifaqları daha sabit mövqeyə malikdirlər və emalhaqqının artırılmasına nail olurlar. Bu səbəbdən, firmaların marginal və orta xərcləri artır və *AS* xarakteristik ayrıisi yuxarıya doğru qalxır.

*AS* xarakteristik ayrıisi məhsul istehsalının mahdud ehtiyatlar və cari texnologiya sayasında elədə edilə bilən maksimal potensial məhsul istehsalı *OY*-ə dəha yaxın olduqda yuxarı meylidir. Bu səbəbdən, şəhəli hissə *AS* xarakteristik ayrıisinin uzun müddətinə barabardır. Bu ayrıni uzun müddəti artırmışdan faktorlar əsasında sağa dəyişmək olar. Bu qeyri-elastik *AS* xarakteristik ayrıisini verərək, artan *AD* sayesində məhsul istehsalını genişləndirməyə doğru edilən hər hansı cəhd qeyri-mümkin hesab edilə bilər.

## AD və AS birləşdirilir

Tarazlıq *AD* və *AS* xarakteristik ayrırlarının kəsişməsində baş verir, çünki bu nöqtədə firma və xalq təsərrüfatının C və I üzərində xərcləməyə hazır olduğunu məhsul istehsalı firmaların təklif etdiyi məhsul bərabərdir. Beləliklə, şəkil 31.1-də ümumi tələbin *AD*, olduğu zaman real məlli məhsul illik olaraq *OY* (hələ tam məşğulluqdan aşağıdır) və qiymət səviyyəsi  $P_1$ -dir. Tam məşğulluğa yalnız qiymət səviyyəsinin  $P_2$ -yə qalxdığı zaman ümumi tələbi *AD\_2*-yə artırmaqla nail olmaq olar. *AD*-də nozordə tutulan artımlar tələbin inflasiyasına səbəb olə bilər (bax fəsil 30).

## 31.3 TAM MƏŞĞULLUQ VƏ TƏLƏBİN İDARƏ EDİLMƏSİ

### Keynes-in yanaşmasının əhəmiyyəti

Yuxarıda apardığımız təhlildən bəs bir nəticəyə gəlmək olar ki, *AD*-nin müvafiq səviyyəsi məhsul istehsalının tam məşğulluq səviyyəsində qərunub saxlanıldığı halda vacib hesab edilir. Keynes yanaşmasının əhəmiyyəti bu mühüm faktun işıqlandırılması olmuşdur.

Onun əsas diqqəti üstün gələn yüksək işsizlik səviyyəsinə yönəldiyindən o, *AS* xarakteristik ayrıisinin F-a qədər olan üfüqi hissəsi ilə maraqlanırdı. Bu səbəbdən, sabit qiymət səviyyəsinin mənimsanılmış mümkin hesab edilirdi və beləliklə siyaset artan *AD*-yə istiqamətləndirilə bilərdi.

Eyni zamanda, Keynes hökumətin *AD*-ni necə artırma biləcəyini göstərmişdir. Bizim an başlıca məqsədimiz bunu təhlil etməkdən ibarətdir. Tam siyaset olaraq onun uyğunsuluğu aşağıda təhlil edilmişdir.

### Hökumətin müdaxilə siyasetlərinin təbəti

Hökumət müdaxilosının müayyən formulu yoxdur. Təkcə iqtisadi veziyət daimi olaraq dəyişmir, həm də hökumətlər əsas məqsədlərə tam məşğulluq, sabit qiymət səviyyəsi, artıma verdikləri diqqət və onların elədə edilməsində müvafiq hesab edilən tədbirlərə görə fərqlənlərdir.

Istənilən halda, iqtisadiyyata nəzarət edilməsində hökumətin rolu şəhərdə işçə gedən avtomobil sahibkarına bənzədilsə bilər. Heç bir zaman işçin öz-özüne hərəkət edə bilməz, istənilən halda sürütüçü davamlı olaraq avtomobili müvafiq şəkildə nizamlamalıdır.

Vaxtaşırı kişi və ya qadın sürücü qaz pedalı və sürət qutusuna nəzarət etməlidir. Sürücə hətta nəqliyyat sıxlığından kənar qaçmaq üçün marsrutu da dəvəsi biler.

Burada müxəlif sürücülər müxəlif manevrlar göstərir. Bəziləri sürətin dəyişməsində qaz pedalına nisbətən sürətlər qutusundan daha çox istifadə edir. Digərləri nəqliyyat tixəcində dayanmayış digər dolayı yolları sırlanımdan üstün hesab edir. Heç də eyni insan hər gün eyni hərəkətləri yerinə yetirmir. Sürücü işsə gedən müxəlif yolları təmizləyir və müvafiq hesab etdiyi halda onlardan istifadə edir bildir.

Hökümata da eynilo belədir. Nəqliyyat tixəcindən xəbərdar olan sürücü kimi hökumət arzu olunan nəticənin əldə edilməsində vacib hesab edilən *AD* dayışıklıklarının qiymətləndirilməsindən natamam məlumatla çalışır. Bununla belə, qeyd etmək lazımdır ki, bütün siyasetlərdə vaxtın müəyyən edilməsi və texniki üsullar bəhərəni hesab edilir.

**31.4 HÖKÜMƏT ÜMUMİ TƏLƏBİ NƏCƏ İDARƏ EDƏ BİLƏR**

Daha sonra etrafı şəkildə izah edəcəyimizə baxmayaq, verilən müəyyən fərziyyələr, *AD*-da dəyişikliklər xüsusiylə uzun müddətli fəaliyyətdə fəallıq seviyyəsinə təsir göstərməyini təsvir edən modeli tərtib etmək mümkündür. Hökumət adəton *AD* seviyyəsinin seçilmiş olan məqsədlərinin müvafiq olub-olmadığını müəyyən etməlidir. Adı çəkilən seviyyə məqsədə uyğun hesab edilməzsa müvafiq dəyişiklərin həyata keçirilməsi istiqamətində addımlar atılmalıdır. Nəzərdə tutulan tədbirlər əsasən iki geniş qrupa bölünür: xəzino və pul-kredit, lakin bu tədbirlərin birinin digərini temin etdiyinə əmin olmaq cəox əhəmiyyətli məsələdir.

Xəzina sivasatı


Tam məşgulluq kontekstində xəzino siyaseti *AD* saviyəsini fərqləndirmək üçün nəzərdə tutulan hökumət xərclərinə və vergi qoyuluşundakı dayışıklıklarə aid edilir. Adı çəkilən dayışıklıklar əsasən iki növdür: (1) avtomatik olaraq idarə edilənlər; və (2) xüsusi hökumət tərəfindən başlangıcı qoynulduğundan diskresion hesab edilənlər.

#### 1. *Avtomatik tənzimləyicilər (stabilizatorlar)*

Müəyyən mənada *AD*-də dəyişiklikləri geri döndərmək üçün faaliyyətə keçən tənzimləvici qüvvələr mövcuddur.

Bu mənada vergi qoyuluşu mübhüm əhəmiyyət kəsb edir. Gəlir artdıqca vergi qoyuluşundan əldə edilən yiğim, xüsusiş vergi qoyuluşu mütarəqqi hesab edilərəcə (məsalən, gəlir vergisi və ya ƏDV) tələbin yüksək gəliri elastikiyinə malik bahalı mallara müvafiq dayərəsində tətbiq edilir. Burada mübhüm bir məsələni qeyd etmək lazımdır. Əgər vergi qoyuluşunun tənzimləyici təsirləri tətbiq edilməlidir, həkumat vergi mədaxilləri artdıqca və ya əksinə öz xərclərinə artırıbmamalıdır.

İşsizlik görə ödənilən təzminatlar üzrə hökumət xələdləri və kənd təsərrüfatı qiymətləri da tənzimləyici təsirə mal kdirilər, işsizlik artıqca, təzminat ödənişlərində olduğu kimi fermətlərin gəlirlərinin səviyyəsini saxlamaq üçün çatın ki maddi yardım tömən edilsin.



**Şekil 31.2** Tələbin tənzimlənməsinin uyğunsuzluğu

### 2. Diskresion xazina sıvılaşdırıcı

Xəzina siyaseti dolayı yolla sadəca vergi yığıminının növünü dəyişməklə fərdi istehlaka və investisiyaya təsir göstərə bilər. Bu səbəbdən, dolayı vergi qoymuşundan başqa yola keçmək istehlakin artırmasına, daha doğrusu daha kasib insanlar (istehlak üzrə yüksək meyilləri olanlar) üçün daha yüksək alıcılıq qabiliyyətinin yaranmasına səbəb ola bilər. Eynilə, şirkətlər üzərində vergilərdən kənar hərəkət yüksək məhsuldarlıq sayosunda investisiyanın

artırılmasına meyilli ola bilər. Lakin  $AD$ -də sadəcə qısa müddətli dəyişikliklərə rəsir göstərmək üçün vergi qoyuluşunun strukturunun dəyişdirilməsi çox çətin məsələdir.

Hökumət xərclərdə dəyişikliklər birbaşa  $AD$ -ni artırır. Avtomobil yolları, məktəblər və xəstəxanalar kimi dövlət layihələri  $AD$ -də çatışmazlıq olduğu zaman həyata keçirilə bilmədiyi halda, hökumət xərci nə qədər çox olarsa, bununla belə daha çox və ya az müqavilə xarakteri daşıyan (məsələn, sosial təminatlar, milli gəlir faizları). Fəaliyyət səviyyəsinə uyğun olaraq qısamüddətli marjinal dəyişikliklər deyil, uzunmüddətli hökumət siyaseti adı çəkilən layihələrin ardıcılığına qərar vermişlidir.

Nəzərdə tutulan olverişsiz şəraitlərə görə, xərclərə dair dövlət proqramları çətin ki  $AD$  tənzimləməsində yararlı hesab edilsin. İstənilən halda hökumət çox zəman "bütçə siyaseti" adlandırılan xərc və galirləri arasında elaqəyə daha çox diqqət yetirəcəkdir.

Burada əsas məqsəd vergi qoyuluşundakı dəyişikliklərlə fərdin xalis galirini fərqləndirməklə fərdi istehlaka ( $C$ ) təsir göstərməkdir. Bu səbəbdən,  $\Delta T$ -nin birbaşa akkord vergisinin (*ing. lump-sum tax*) aşağı düşməsi  $\Delta T$ -nin xalis galirini artırır. Neticədə  $C$  istehlak üzrə marjinal meyli ( $c$ ) müvafiq olaraq  $c\Delta T$  ilə artır. Bu, *multiples* ilə, yəni  $cA_1 / (1 - c)$ -ə bərabər olan  $Y$ -də artım ilə istehsal edilir. Şəkil 30.11-də verilən şərtlər daxilində  $C$  əyrisi yuxarıya doğru qalxacaqdır. Bu səbəbdən, hökumət xərcləri dəyişməz qalarsa,  $C_1 + I + G$  əyrisi  $C_0 + I + G$  əyrisine doğru qalxacaqdır.

Əsas diqqət "əgər hökumət xərcləri dəyişməz qalarsa" frazəsinə verilməlidir. Büdcə siyaseti hökumətin vergi qoyuluğu və xərcləri arasında əlaqəni tənzimləyən yeganə vəsaitdir. Gördüyümüz kimi, vergi qoyuluşu hökumət tərəfindən fərdi galirlərin bir hissəsinin  $təxsis$  edildiyini göstərir. Beləcə  $təxsis$  edilən məbləğ hökumət tərəfindən sərf edildiyi üçün galirin dövrüyüsündə saxlanılır. Neticə etibarı ilə,  $AD$  vergi qoyuluşunun hökumət xərclərindən az və ya əksinə olduğu halda artırıla bilər. Əgər əvvəllər bütçə tarazlığda saxlanırdısa, indi artıq bütçədə çatışmazlıq və ya əksinə vəziyyət olacaqdır.

Başqa sözlə, əgər  $AD$  genişləndirilməlidirsə, hökumət bütçə qılığı yaşaya bilər və bu səbəbdən, ildən ilə davam etdirildiyi halda milli gəlir axınını artırmağa qadir olan xərclərə səbəb olacaqdır. Əksinə,  $AD$ -ni azaltmaq üçün hökumət izafi bütçəyə sahib ola bilər.

Bu səbəbdən, bu gün bütçə təkcə nəzərdə tutulan illik xərclərin qarşlanması üçün gəlinin artırılması vəsiti deyildir, həm də o, xərclərin tənzimlənməsində bir əlot hesab olunur. Yuxarıda qeyd etdiyimiz kimi, ictimai xərclərin fərqləndirilməsi imkanları məhdud olduğundan, istiqaməti ola keçirməyə meyilli olan məhz vergi qoyuluşudur.

Bələ bir siyasetin də öz çətinlikləri vardır. Övvala, illik bütçə konvensiyası başlıca dəyişikliklərin göstərişlərini verməyə çalışır. Bununla belə, "tənzimləyici" maliyyə nazirinə bütçələrətərəfən dəyişikliklərin göstərişlərini verməyə imkan verdiyindən, "mini (kiçik)" bütçələrin yaradılması mümkün hesab edilir. İkincisi, vergilərin azaldılmasının təmin edilməsi inzibati çətinliklər baxımından müəyyən vaxt tələb edə bilər. Məsələn, PAYE ilə yeni vergi cədvəlləri böülüdürlərdir. Bu səbəbdən, yardımçılar çox zaman istehlakçıların əlavə alıcılıq qabiliyyətinə yönəldilir (məsələn, dəyişikliklərin azaldılması yolu ilə). Eyni zamanda, vergi qoyuluşu  $AD$ -nın tənzimləməsindən də başqa məqsədlər daşıyır – məsələn, galirin yenidən böülüdürülməsi. Lakin vergi qoyuluşunda artıma yüksək galir vergisinin stimullaşdırıcı təsirinin ornaması səbəbi ilə dəyişikliklərin artırılması yolu ilə nail olmaq olar. Beləcə siyasetlər arasında ziddiyət yaranıbilər. Üçüncüsü ümumi bütçə siyaseti tələbi işsizliyin an yüksək səviyyədə olduğu və regional siyasetin əlavə edilməsinin vacib hesab edildiyi orzulərə və sənaye sahələrinə yönəltməyə bilər (bax fəsil 35). Sonuncusuna isə, çatışmazlıq o qədər böyük və davamlı ola bilər ki, PSNCR höcmi başqa bir yerdə problemlər yaradı bilsin. O, təkəcə milli borcu deyil, həm də beləcə saif ödənişlərini qarşılıqlamağa xidmət edən galir artırmır və an əsası, banklardan alınan borçlarla yeri doldurulursa, pul təklifini artırır və inflayasiya əlavə edilir. Bu səbəbdən, xəzinə siyaseti yalnız pul-kredit siyaseti ilə birlükət tətbiq edilə bilər.

Buna baxımayaraq, bütçə siyaseti milli məhsulun dövlət və özəl sektorlar arasında onların üstünlüyünə müvafiq olaraq paylaşılmamasına imkan verir. Dövlət tərəfindən müəyyən tapşırıqlar daha yaxşı yerinə yetirilə bilər – yolların tikintisi, müdafiə, tibbi xidmətlər və s. hökumət bu sadalananların hər birinə verilməli olan milli məhsulun nisbətini müəyyən etməlidir. Vergilər dövlət sektorunu üçün ehtiyatlarının səsərbər edilməsində fərdi tələbi nizama salmalıdır.

## Pul-kredit siyaseti

Pul-kredit siyaseti tələb edilən məbləğə təsir göstərərək pul dəyəri, faiz dərəcəsi ilə həyata keçirilir. Pul-kredit əsası və ya seçmə nəzarəti ilə təklifi azaldırmasına (məsolon, möhəllələt satınalma) nail olmaq bəyənəlxalq topdansatış depozit bazarlarının inkişafı ilə çox çətindir.

$AD$ -nin tənzimlənməsində faiz dərəcələrindən istifadə edilməsi həm xalq təsərrüfatı, həm də firmaların xərclərinə görə bore almağa arxayınlımları faktundan asılıdır. Digər bir üstünlüyü isə, tez tətbiq edilə bilinəsidir və əgər tez bir zamanda yerinə yetirilərsə, həkimiyətin niyyəti haqqda ilkin xəbərdarlıq tömin edə bilər. Həqiqətən dəyişikliklərin psixoloji təsirləri investisiya xərcləri üzərində olan birbaşa təsirlər qədər eyni əhəmiyyətə malikdir.

Lakin bunun da öz zəif cəhətləri var. Yalnız gördüyüümüz kimi, faiz dərəcəsi yüksək olduğu zaman uzunmüddətli investisiya programlarına öz təsirini göstərə bilər. Əməliyyatda da ayrısəçkilik qoyulmur, məsolon, istehsal etdikləri məhsulun böyük hissəsini ixrac edən və etməyən firmalar arasında olduğu kimi; yüksək sosial dəyərlər (məsolon, köhnə evlərin səkülməsi) və daha az əhəmiyyətə malik layihələr (məsolon, kazinolar); və sənaye sahələri arasında həmin məhsullara olan tələb əsasən bore alınmış fondlardan (məsolon, mənzil tikintisi, əmlakın artırılması, uzunmüddətli istehlak malları) və sabit nağd pul axımından (məsolon, reklam) asılıdır. Bütün bu adı çəkilənlərin an ciddisi vergi və hesab tarixləri siyasetinin dünyada mövcud olan tarixlərdən ayrıca idarə edilə bilinməyidir. Məsolon, BK dünyada mövcud olan faiz dərəcələrinə nisbətən aşağı olan faiz dərəcələrini olduğu kimi saxlayarsa, o zaman qısamüddətli kapitalın (hazırkı dövlətdə xərici investisiyaların azalması və ya hazırlı dövlətin digər dövlətlərə sərmaya qoyulşunu artırması səbəbi ilə) və buna müvafiq olaraq sterlinq mübadilə faizinin azalması baş verə bilər (bax fəsil 39).

## Tələbin idarəetiməsinin uyğunluğu

Şəkil 31.1-də tələb məhsul istehsalı səviyyəsinin  $OY$ -ya qədər artırılmasına tam uyğundur. Lakin  $AS$  xarakteristik əyrisinin an böhrənlə hissəsi  $OY$ -dan artıq olan məhsul istehsalıdır ki, o, artım qiyomatların yüksəlməsi ilə müşayiət olunacaqdır. Bu bölmə haqda məlumat şəkil 31.2-də verilmişdir.

Artan qiyomatların dinamikasına əhəmiyyət verəndən,  $4D$ -nin  $OY$ -dan yüksək olduğu zaman nəyin baş verdiyinə diqqət yetirək.

### (a) Qısamüddətli tərazlıq

$AS$ , xarakteristik əyrisində verilmiş təklifin cari vəziyyəti (məsolon, xərclərin dəyəri, xüsusi əməkhaqqı dərəcələri) və  $AD$  ümumi tələbin xarakteristik əyrisi, məhsul istehsalının tərazlıq səviyyəsi  $OP$  və  $OP$  qiyamat səviyyəsidir.

$AD$ -nin  $AD_{I-2}$  qədər artığını gümən edək. İstehsal edilən məhsulun qiyaməti  $OP_{I-2}$  qədər yüksələcəkdir. Lakin buraxılmış vaxt intervalı qiyamat xərclərinin həmin vaxtda sabit qaldığını göstərir. Bu sababdan, firmaların məhsulları üçün əldə etdikləri indi demək olar ki, onların xərclərindən artıqdır. Nəzərdə tutulan gözənlənilməyən gəlir onları məhsul istehsalını Y-ədək artırmağa vədar edir.

### (b) Uzunmüddətli tərazlıq

Vaxt keçidkən işçilər yaşayış minimumunun artması səbəbi ilə yüksək əməkhaqqı tələb edirlər (Pərakəndə Satış Qiymətləri indeksində göstərildiyi kimi). Bundan başqa, daha yüksək əməkhaqqı tərkib hissələri daxil olmaqla, digər xərclərin dəyərini da artırır. Nəticədə mənfaat avvalki vəziyyətinə qaydırı və firmalar məhsul istehsalını  $OY$ -da olduğu kimi azaltmaqla bə viyayata reaksiya verirlər – lakin yeni tərazlıq qiyamətinin səviyyəsi  $OP$ -dir. Bu əsasın sağa doğru  $AD$  xarakteristik əyrisinin bütün hərəkətlərinə aid edildiyindən, uzunmüddətli  $AS$  xarakteristik əyrisi  $AS_{I-2}$ -də şəquli vəziyyət alır. Bu, "məhsul istehsalının təbii səviyyəsi" adlanır.

Bəzi iqtisadçılar bu barədə mübahisə edirlər. Yegane səbəb – nə üçün məhsul istehsalının qısamüddətli artımı ilə nəticələnən  $AD$ -də yüksələn məhsul istehsalı qiyomatlarında artımı ilə uyğunlaşması üçün vaxt aparmasıdır. Cənubi bu artım haqqda avvalcılardan *proqnoz vermək* çətindir. Lakin cəhətmal ki, təcrübədən və nüvafiq məlumatlar əsasında dərs alan işçilər göləçək qiyamət artımları haqda proqnoz verə bilərlər. Qisasi, onlar  $AD$ -dan  $AD_{I-2}$  qədər olan artıma diqqət yetirirlər və məqsədyönlü ümidişləri onlara tərazlıq qiyamətinin səviyyəsinin  $P_2$  olacağını proqnozlaşdırmağa imkan verir.

Əgər onların ümidişləri doğru çıxarsa, müddət intervalı yoxdur, uzun və qısamüddətli xarakteristik əyriler eynidir –  $AS_{I-2}$ . Bu halda


*AD*-də artım məhsul istehsalının səviyyəsini artırmaq iqtidarında deyildir. Burada yeganə təsir qiymət səviyyəsinin artırılmasına göstərilə bilər.

### Təklif yönü yanaşma

Bu dilecmindən sonra illarda böyük qüvvə qazanmış digər bir strategiya meydana çıxır. Tam olaraq diqqəti *AD*-ya yönəltmək əvəzində, nə üçün qısamüddətli təklif əyrisinin aşağı salınmasına çalışmayıq? Əgər şəkil 31.3-də olduğu kimi, *AD*, ümumi təklifi ilə göstərilən siyasetlər ümumi təklifin xarakteristik əyrisini *AS<sub>1</sub>*-dən *AS<sub>2</sub>*-yədək aşağı sala bilərlərsa, bu zaman məşğulluq daha aşağı qiymət səviyyəsi *P<sub>2</sub>*-də *OY<sub>1</sub>*-adək yüksələ bilər. Hətta ümumi tələb işsizliyi *Y<sub>1</sub>**Y<sub>2</sub>*-ə endirmək üçün *AD<sub>2</sub>*-yədək yüksələrsə, bu zaman qiymət səviyyəsi *P<sub>2</sub>*-yə qaldırılmalıdır.

### 31.5 TƏKLİF İQTİSADIYYATI

Təklif iqtisadiyyatı iqtisadiyyatda və iqtisadi siyasetdə inflasiya ilə mübarizədə müvafiq məhsul təkliflərinin, onların istehsalının stimullaşdırılması üçün investisiyanın yüksək artım tempisi və əmək məhsuldarlığının zəruri olduğu cərəyanıdır.



Şəkil 31.3 Təklifin strategiyası

### Təklif yönü tədbirlərin məqsədi

Təklif yönü tədbirlərin məqsədi qısamüddətli ümumi təklifin xarakteristik əyrisini *AS<sub>1</sub>*-dən *AS<sub>2</sub>*-yə dəyişməkdir (şəkil 31.3). Bunu əldə etmək mümkün olarsa, hökumət qiymət səviyyəsində

artım etmədən *AD*-ni genişləndirmək siyasetlərini həyata keçirə bilər.

Qeyd etmək lazımdır ki, məhsul istehsalının töbii dərəcasının tarzlığı 31.1 və 31.3 şəkillərindəki *OY*, tam məşğulluq zamanı istehsal hacmində və şəkil 34.1-də istehsal imkanlarının xarakteristik əyrisi *J*-yə cavab verməyə bilsər. Məhsul istehsalında nisbətən qısamüddətli sebstisiliyədən bəhs etdiyimiz üçün mümkün təklif yönü tədbirlər yalnız qısa müddədə həyata keçirilə bilənlərdir, məsələn, avadanlıqlıdan daha yaxşı istifadə. Biz həmin adıbirləri artım üçün nəzərdə tutulan tədbirlərlə sahə salmamalıq (fəsil 34). Bu tədbirlər *AS* xarakteristik əyrisini şaqılı hissə də daxil olmaqla sağa doğru və istehsal imkanlarının xarakteristik əyrisini kənara doğru istiqamətdə dəyişəcəkdir. Lakin bunun üçün müəyyən vaxt tələb olunur.


Şəkil 31.4-də iqtisadiyyatda məhsul istehsalı əsində *OM*, qiymət səviyyəsi isə *P*-dir. İşsizlik dərəcasının azaldılması üçün hökumət ümumi tələbi *AD*-dən *AD<sub>1</sub>*-ə doğru artırmış. Bununla belə, eyni zamanda təklif yönü tədbirlər ümumi təklifin xarakteristik əyrisini *AS*-dən *AS<sub>2</sub>*-ə doğru dəyişir. Bu səbəbdən, işsizlik səviyyə *MM<sub>1</sub>*-də endirilsə də, qiymət səviyyəsi *P*-də olduğu kimi qahr. Təklif iqtisadiyyatının müdafiəçiləri xərclərin azaldılmasında müsbət təkliflər verərkən və dəha çox say göstərmələri üçün təsəbbib yaratmaqla *AS* xarakteristik əyrisinin qısamüddətli hərəkətinin bazarlar üzərində nəzarətin buraxılması ilə əldə edilə biləcəyi fikrini dəstəkləyirlər. Əslində, həmin təkliflər onların sərbəst bazar sisteminin səməralılığına olan inamlarını əks etdirir. Onlar makroiqtisadiyyat problemlərinin həll edilməsi üçün oshaq çox mikroiqtisadiyyat təklifləri irəli sürürler.

### Azad bazar

Bazarlarda sərbəst çalışmağa daha çox diqqət verilməli və aşağıda göstərilən tədbirlərlə onların işinin səməralılıyının artırılmasına çalışmaq lazımdır:

- onların mümkün qədər hökumət nəzarətindən uzaqlaşdırılması (məsələn, emakhaqqı və qiymət siyasetləri üzərində);
- rəqəbat yaratmaqla (məsələn, əmlakın daşımmasında, optik və maliyyə xiadımlarındı);
- həmkarlar ittifaqının salahiyətinin azaldılması (məsələn, tələsik və qərəzli tötlə hərəkatlarına, qeyri-rəsmi tətillərə, yənələmə təməkarlar ittifaqı üzvlərini işə qəbul edən müəssisələrə nəzəron);

- (d) özelleşdirme programı;
- (e) yeni layihələrlə töbii inhişarda rəqabət yaratmaq;
- (f) kapital bazarında təşkilatlı mənşələrin aradan qaldırılması (məsələn, mübadilə nəzarəti, fond birjası);
- (g) ümumi tələbin tənzimlənməsində əsas alet kimi faiz dərəcələrindən (likvid kapitalın qiyməti) istifadə edilməsi.



**Şəkil 31.4. Təklifin siyaseti**

#### Xərclərin azaldılması

Xərclərin azaldılmasında səmərəli hesab edilən müsbət tədbirlər aşağıdakılardan hesab olunur:

- (a) sosial siğorta fonduna edilən ödənişlərin azadılması (əməyin dəyər vergisi);
- (b) əməyin keyfiyyətinin və təklifinin artırılması, məsələn, təlim planlarının təkmilləşdirilməsi, yarım iş günü qaralı işçilərin cəlb edilməsi üçün uyğun iş saatlarının təmin edilməsi, seforbarlıyın artırılması, əlavə işçilərin daha çox olduğu hökumət tərəfindən maddi yardım göstərilən ərazilərdə firmaların yerləşməsi üçün dotsasiyalara verilməsi;
- (c) konsultasiya xidmətlərinin təmin edilməsi (məsələn, Avropa Birliyinin 1993-cü ilin vəlid bazarında).

#### Stimullar (təşəbbüsələr)

Səylərin artırılması, müəssisələrin mükafatlandırılması və əmanət və investisiyalara həvəsləndirmə məqsədini daşıyan təşəbbüsələr aşağıdakılardan datıldır:

- (a) ümumi vergi geliri azalda bilməsinə baxmayaq şayi və təşəbbüsələr üzərində gəlir vergisinin marginal dərcəsinin azaldılmasına təsir göstərilməsi;
- (b) antreprenör risklərinin daşınması və investisiyaya həvəs yaratmaq üçün aşağı dərəcəli korporativ vergi;
- (c) ilkin kapitalın əldə edilməsi üçün yeni firmalara xüsusi yardımın göstərilməsi, məsələn, "riskli kapital"a həvəs yaradan "başlangıç" layihələr;
- (d) gəlirə osaslanan ödəniş (şirkətə uğur qazandıran və ödənişin dəyişik bazar şərtlərində cavab verəməsi məsələ yaranan), sahmlarda seçim sxemi və daha geniş sahmlər sahibkarlığı.

Yuxarıda adı çəkilişlər azad bazar qüvvələrinin iqtisadiyyatın dəha səmərəli fəaliyyət göstərməsini stimullaşdırı biləcək şəraitin yaradılmasında müxtəlif tədbirləri göstərir. Onlar 1979 və 1997-ci illərdə mühafizəkar hökumətin iqtisadi proqramının əsasını təşkil etmişlər.

#### 31.6 POSTSKRİPTUM

*AD* və *AS* əlaqələrinin yuxarıda verilən təhlili, möhsul istehsalına olan təsiri və qiymət səviyyəsi əsasən üç zəif cəhətə malikdir.

Əvvələ, adı tələb və təklifin xarakteristiklərindən fərqli olaraq *AD* və *AS* əyrilərinin bir-birində asılı olması faktına məhəl qoymur.

İkinci, işdə təşkilatlı qüvvələrin, əsasən həmkarlar ittifaqlarının olmasına əhəmiyyət vermır. Bütün bunlar 33-cü fasilda təhlil etdiyimiz sabit qiymət səviyyəsinin saxlanılması problemləridir.

Üçüncüsü, təklif yönü tədbirlərin vacib olmasına baxmayaq şayi, onların kafi dərəcədə olub-olmamığını qərar verməliyik.

### FƏSLİN QISA MƏZMUNU

- 1970-ci illərdən bəri yüksək inflasiya və işsizlik dərəcəsi işsizliyin 5 faidən aşağı salınması probleminin çətinliyi etiraf edilmişdir.
- Ümumi tələbinin xarakteristik əyrisi iqtisadiyyatda qiymət səviyyəsi və real məhsul istehsalı arasındaki əlaqəni göstərir.
- İqtisadiyyatda tarazlıq ümumi təklif və tələbin kəsişməsi zamanı baş verir, çünki həmin kəsişmə nöqtəsində xalq təsərrüfatı və firmaların xərcləri firmaların təklif etdiyi məhsulun məbləğinə bərabərdir.
- Tələbin idarə edilməsi uzunmüddətli fəaliyyətdə məşgulluq və məhsul istehsalını deyil, sadəcə qiymət səviyyəsini qaldıraraq məqsədə uyğun hesab edilməyə bilsər. Nəticədə hökumət iqtisadiyyatın daha səmərəli fəaliyyətini stimullaşdırmaq məqsədli təklif yönü tədbirlər üz tutmuşdur.

### XÜLASƏ SUALLARI

- Nə üçün ümumi tələbin xarakteristik əyrisi soldan sağa aşağıya doğru əyilir?
- Nə üçün ümumi təklifin xarakteristik əyrisi tam məşgulluq zamanı məhsul istehsalı səviyyəsində şəxuli vəziyyətdədir?
- Avtomatik tənzimləycilər (stabilizatorlar) hansılardır?
- Rasional ümidişlər (*ing. expectations*) dedikdə nə başa düşülür?
- Təklif yönü siyasetlərin məqsədlərini izah edin.

Əlavə məlumatlar üçün tərəfdən Internet sahifəsinə baş çəkin



### İNFLASIYA: ONUN TƏSİRLƏRİ

#### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilla tanıtıldıdan sonra siz:

- Inflasiyanın zararlarını izah edə;
- Qiymət indeksinin necə hesablandığını göstərə;
- İndeksin ölçüləməsi prosesinin zərərlərini qeyd edə biləcəksiniz.

#### 32.1 NƏ ÜÇÜN İNFLASIYAYA NƏZARƏT ETMƏK LAZIMDIR?

Inflasiya ümumilikdə pulun qiymətində dayanıqlı artım kimi anlaşıılır. Bu gün inflasiyaya nəzarət üstünlüyü hökumətin siyasetinə verilmişdir. Nə üçün artan qiymətlərin təsirinə diqqat yetirməli və ya pul dəyərinin düşməsinin eyni şey olduğunu müəyyənləşdirmək lazımdır. Fəsil 33-də inflasiyanın səbəbləri və bu yolda həyata keçirilə bilən mümkün tədbirlər göstərilmişdir.

#### Gözənlənilən mənşətlər

Müəyyən müddədə tədricon artan qiymət səviyyəsinə o qədər də böyük əhəmiyyət verilməmişdir. Belə bir şərait investisiyalara həvəs oyalmış və ümumi tələbin qorunub saxlanılmasına yardım göstərməmişdir. Bundan başqa, "fiscal məhdudiyyətlər" (*ing. fiscal drag*) vasitəsilə Milli Borc xidmətinin real öhdəliyini azaltmağa çalışmışdır.

Bununla belə, bir mənəcə vardır ki, artıq bir dəfə artmış qymətləri saxlamaq çox çətinidir. Əvvələ, ham daxili, ham da xarici cəhətdən arzu edilməyən nəticələrin alınması narahatlıq törədir. Nəticədə inflasiya səviyyəsi artır. Bu zaman vəziyyət çox çətinloşur. Həqiqətən bu qarışsızlaşmaz inflasiyaya çevrilə bilər.

### Daxili manealar

1. Real gelir və sərvət sərbəst şəkildə paylaşıdırırlar, inflyasiyada real aktivlərə sahib olan şəxslər qarşılıq olaraq pula sahib şəxslər üzərində vergi qoyur. Bundan başqa, inflyasiya təkcə sabit gölərdən, məsələn, təqquddən asılı olan insanların həyat səviyyəsini aşağı salır, həm də debitorlara yardım edir və kreditorları cərimələyir. Bu səbəbdən, borc verme və borc almanın asılı olduğu sabithlik qeyri-müəyyəndir.
2. Galirin sərbəst şəkildə bölüşdürülməsi galirin yenidən bölgündürüləməsi üzrə hökumətin siyasəti ilə ziddiyat təşkil edə bilər.
3. Faiz dərəcələri həm insanların borc verməyə görə daha yüksək haqq tələb etmələri, həm də hökumətin inflyasiyaya qarşı tədbirlər görməsi səbəbi ilə arur. Bu təkcə investisiyaya olan həvəsi aşağı salır, həm də sosial əhəmiyyətə malikdir, məsələn, aylıq girov ədmənişlərinin qarşılınmamasında.
4. Qonaqt əctinliyi salır, çünki istehlakın toxırı salınması sadəcə olaraq malların əvvəlki alınmış qiymətdən daha baba olması mənasını verir. Digər tərəfdən isə, hökumətin inflyasiyanın qarşısının alınmasına dair siyasetinin nticəsi olaraq mümkünün işsizlik təhlükəsi qonaqt etməyə vadar edə bilər.
5. Inflyasiya istehsal üzrə real investisiyadansın, spekulativ aktivləri əldə etmək üçün borc alma işinə həvəs oyadır.
6. Ehtiyacların bölüşdürülməsi təhrif edilir. Beləliklə, sigorta şirkətləri misalında müəssisələr sabit inflyasiya hedcincə malik aktivlərə sərməyə qoyurlar. Neticədə adlı çökiklən aktivlərin kapital dəyəri tikinti işçilərini icaraya verilən evlərdənən ofis binaları tikməyə həvesləndirir.
7. Səmərəlilik aşağıda göstərilən səbəblərə görə azalır:
  - (a) daha yüksək satış qiymətləri hətta bacarıqsız firmalara belə sağ qalmaga imkan verdiyi üçün güllərüz satıcılarının bazarı rəqabəti əctinləşdirir;
  - (b) qeyri-müəyyənlilik artır;
  - (c) bəzi inflyasiya hedcinin əlavə edildə bilməsi səbəbi ilə bazar sinyalları daha qaranlıqdır, məsələn, müqavilələrdə;

- (d) emokhaqqının artırılması üzrə tələblər razılışdırıldıqdan istehsalın parçalanması ehtimalın da artırır;
- (e) maliyyə xidmətləri inflyasiya nticəsində əmanətləri itkilərdən qorumaq üçün məsləhətlər verir.
8. Inflyasiya zamanı daha yüksək golirlər üzrə rəqabət olduğundan sənaye və sosial işgüzarlar yaranır. Bu səbəbdən, artan qiymətlər nticəsində həmkarlar ittifaqları illik olaraq emokhaqqlarının artırılmasını tələb edirlər. Cox zaman tələblər qiymətlərin goləcək artımından xəbor verərək təzvlərin real həyat səviyyəsini qaldırmaq üçün inflyasiya səviyyəsini arkada qoyur. Daha böyük "ezələ" ya sahib olanlar daha zoif qrupların hesabına qazanır.
9. Müqavilələrin və emokhaqqlarının razılışdırılması, preyskuranṭların və etiketlərin təshih edilməsi və s. (qiymətlərin dəyişməsi ilə bağlı inflyasiyanın "dəyəri") zamanı inflyasiyamı nəzərə alaraq iş tempinin azaldılmasının qarşısını alırmış və parçalanmaya nəzəret etmək üçün əlavə izibati xərəfər çökilir.
10. Inflyasiya səviyyəsi artıma meyllidir, çünki yüksək emokhaqqına dair razılışmalar insanların qorxuduqları həmin artımı həyata keçirməyə imkan verir.
11. Cari hesabda pulun heç bir faiz qazanmadığından və inflyasiya hedcincə malik olmadığından təkrar yoxlamalar və banklara baş çəkməklə balanslar minimum səviyyədə saxlanılır (inflyasiyanın "shoe-leather" ("ayaqqabı dərisi", iqtisadiyyatda təşviqat anlamını verir – red.) dəyəri).

### Xarici təsirlər

Son 40 ildə Britaniyada olduğu kimi inflyasiya beynəlxalq ticarətdən asılı olan dövlətlərə də ödəniş balansı əctinlikləri yaradı bilər:

1. Xarici bazarlarda nisbətən baha olduğu üçün ixracat ağır aşşınağ meyllidir. Bu səbəbdən istehsal etdikləri məhsulun çox hissəsinə ixrac edən firmalar işçilərini iddən çıxara bilərlər.
2. Britaniya bazarında xarici məhsullar nisbətən ucuz olduğu üçün idxlət artıma meyllidir.
3. BK-də daha yüksək golirlər idxlə tələblərini artırır və ixracatı azaltmağa meyllidir, çünki yerli bazarlar istehsalçıların məhsullarını xaricə çıxarmaqda daha az zərurət yaradır.

4. Kapitalın xarici hərəkəti (*ing.* – outward movement of capital) xarici ticarətçilər funt sterlinqin cari mübadilə kursunun saxlanılmamasına inanı itirdikləri zaman qiymətlərin artmasının davam etdiyi zaman baş verə bilər.

Yuxarıda adı çəkilən təsirlərin qeyri-münasib olması səbəbilsə, qiymətlərin orta artım səviyyəsində yasaqlaş mümkinidür. Qiymətlərin artmasının davam edəcəyinin gözənləndiyi halda insanlar daha çox qənaət etməyə çalışırlar, bu səbəbdən qiymət artımı onlar üçün böyük təhlükədir. Beləcə, bu proses əməkhaqqını artırılması tələblərinə stimul yaradır.

## 32.2 QİYMƏTLƏRİN ÜMUMİ SƏVIYYƏSİNDE DƏYİŞKLİKLƏRİN ÖLÇÜLMƏSİNƏ BAŞA QEYD

### Pulun dəyərində və həyat səviyyəsində dəyişikliklər

Güman edək ki, vergilərin çıxılması ilə adamın təmiz əməkhaqqı həftəlik 400 £, yemək, icarə, geyim, gediş haqqı, siqaret və s. üzrə onun həftəlik bazarlıq hesabı 300 £ golub çıxır. İndi güman edin ki, onun əməkhaqqı 500 £ golub çıxır, lakin eyni zamanda bazarlıq hesabları da 420 £ golub çatır. O, dövləti hesab edilə bilərmi? Başqa sözlə, onun həyat səviyyəsi yaxşılaşdırıldı?

Cavab “yox” olacaqdır. Əməkhaqqının 25 faiz artmasına baxmayaraq, eyni mollar üzrə xərc 40 faiza golub çatmışdır. Buradan göründür ki, həyat səviyyəsini müqayisə etmək üçün, mollar, xidmətlər, asudə vaxtdan zövq almaq üçün gəliri pul dəyərində olan dəyişikliklərə, yəni yaşama minimumuna uyğunlaşdırmaq lazımdır.

### Müəyyən müddədə pulun dəyərindəki dəyişikliklərin dinamikası

Nəzəriyyədə pul dəyərindəki dəyişiklik ümumilikdə qiymət səviyyəsindəki dəyişikliklərə aid edile bilər. Lakin qiymətlərin müxtəlif növürləri – topdan və parakonda satış qiymətləri, istehsal vasitələrinin qiyməti, qiymətli kağızların qiyməti və s. müxtəlif şəkildə dəyişir. Əgər biz bütün qiymətlərdəki dəyişiklikləri ölçməyə çalışsaq, bizim məqsədimiz böyük əhəmiyyət kəsb edəcək. Lakin bundan başqa, praktik əhəmiyyət çənəşməzliyi olacaq. Məsələn, güman edək ki, qiymətli kağızların qiyməti digər qiymətlərin olduğu kimi qalmasına baxmayaraq artmışdır. Lakin qiymətlərin nəzərdə tutulan təmumlu səviyyəsindəki artım qiymətli kağızlara sahib olmayan şəxslər üçün o qədər də böyük əhəmiyyət kəsb etməyəcəkdir.

Pul dəyərində olan dəyişiklikləri ölçərkən, adəton əsas diqqəti ümumi əhəmiyyətə malik molların – çoxlu sayıda insanlar tərəfindən alınan molların qiymətlərinə dəyişikliklərə yönəltmək lazımdır. Lakin yenə də, müxtəlif insanların gəlirlərini müxtəlif formada sərf etdiklərindən, pulun dəyəri hər biri üçün müxtəlif ola bilər.

### Pulun dəyərindəki dəyişikliyin ölçüləməsi metodları

Pulun dəyərinin müxtəlif müddətlərdə nə dərəcədə dəyişməsi ilə məraqlandığımız üçün, həmin dəyişiklikləri nisbi dəyişiklik olaraq indekslər ölçəmək olar. Bu istiqamətdə aşağıdakı mərhələlər qeyd edilə bilər:

1. Bazis ili seçilmişdir. Həmin ili “istinad tarixi” adlandırılaq olar.
2. Eyni molların vaxt keçidkən cənən dəyərində nəzərə alındıqlarına əmin olmaq üçün cari məsraf vərdişləri və “tipik” ailənin gəlirlərinə asaslanan “istehlak sabeti” seçilir.
3. Adı çəkilən istehlak sabeti istinad tarixi qiymətləri ilə dəyərləndirilir və 100 ilə ifadə olunur.
4. Eyni istehlak sabeti cari qiymətlərlə yenidən dəyərləndirilir.
5. Cari sabatin xərci bazis ilinin faiz nisbəti qəbul edilir. Beləliklə, əgər həyat səviyyəsi 5 faizdək yüksəlmüşdürse, cari ilin indeksi 105 olmalıdır.

**Cədvəl 32.1** İndeks rəqəmlərin toplanması

Qiymət	I il			II il			
	Altıq-satçı vahidi	Məsəfə	Çəki	Qiymət	Nisbi qiymətlər		
					II il-i ya-nisbotan	Qiyometlərin nisbi çöküsü	
Çörək	30 p	5	150 p	10	45 p	150	1.500
Öt	150 p	11	1650 p	110	180 p	120	13.200
				120	120	14.700	
					İndeks	= 122.5	
					I il	100	
					II il	122,5	

Təcrübədə seçilmiş molların faiz qiymətinin nisbətləri hesablanır və istinad tarixində emtəə üzrə nisbi məsəflərə asasən “ölçülür”. Məsələn, güman edək ki, gəlirin asılı olduğu yalnız iki məhsul vardır: çörək və et.

İki il arasındaki indeks qiyməti cədvəl 32.1-də olduğu kimi hesablanır. II ildə qiymət I ilin qiymətlərinin faiz dərəcəsi kimi göstərilir. "Ölçülmüş qiymət nisbəti"nin alınması üçün müvafiq dərəcədə artırılır. Göstərlən ölçülmüş qiymət nisbətləri sonradan comlenir və indeks rəqəmini almaq üçün ölçmələrin cəmiyinə bölünür.

### **İndeks rəqəmlərin hesablanmasındakı çətinliklər**

Pulun dəyərindəki dəyişikliklərin hesablanması üzrə yuxarıda qeyd edilən metodun bir çox çətinlikləri vardır:

1. İstehlak səbəti və ölçüm demək olar ki təsadüfi nisbətdir. Müxtəlif gəlir qruplarının müxtəlif səbətləri vardır və hətta eyni qrup daxilində eyni mahsul fiziki sərf edilən məbləğ fərqlidir. Bu səbəbdən, Pərakəndə Satış Qiymətləri indeksi (*ing. Retail Prices Index*) bütün insanlara eyni dərəcədə təsir göstərmir.
2. İstinent tarixindən (cari olaraq 1987-ci il 13 yanvar = 100) irali getdiyək səbət dəha da aldadıcıdır. Məsələn, gəlirdə artım müxtəlif mərasif nümunələri göstərir, yeni məhsullar istehsal edilir, malların keyfiyyəti dəyişir və xərclər nisbi qiymət müxtəlifliyinə əsasən fərqlənlər. Pərakəndə Satış Qiymətləri indeksi ölçmələri hər yanvar ayında ötən il üzrə *Aila Xərcləri Nazarəti* əsasında təshih etməklə bu nöqsanın ödəsindən galınmağa çalışır.
3. Texniki çətinliklər ham istinad tarixinin seçilməsində, həm də məlumatın toplanmasına yaranı biler. Məsələn, istinad tarixi həmşəkindən fərqli yüksək qiymətlərlə üst-üstü düşə və ya ucuz məllər dükkanlarının inkişafı ilə qiymətlərin toplanmasının standartlaşdırılmış metodlarını alt-üst edə bilər.

Bu səbəbdən, Pərakəndə Satış Qiymətləri indeksi sadəcə olaraq yaşama minimumundan olan dəyişikliklərin göstəricisidir. Lakin onun məhdudiyyətlərini yadda saxlasaq, pul dəyərinin dəyişməsinin ölçüləməsində onu ən faydalı vasitə hesab edə bilərik. Beləliklə o, real qazanc və inflasiya tərəfdarı olan dövlət sektorunun ödəniş və pensiyalarda dəyişikliklərin hesablanması osas meyar roluunu oynayır.

### **İstehlak Qiymətləri indeksi (The Consumer Prices Index – CPI)**

10 dekabr 2003-cü il tarixli büdcə təsdiqində maliyyə naziri BK-da inflasiyanın məqsadının müəyyən edilənəsində PRIX-dən (retail prices excluding mortgage payments), yəni girov qaydulmuş əmlaka görə ödənişlər istisna olmaqla pərakəndə satış qiymətindən CPI-ya keçdiyini elan etmişdir. CPI-lar Avropana müqayisə üçün Avropa Birliyinin hər bir üzv dövlətində hesablanır. Avropa Mərkəzi Bankı

ondan avro sahədə qiymət sabitliyi vasitəsi kimi istifadə edir. CPI metodologiyasının RPI-ya müvafiq olmasına baxınmayıaraq, onların hesablandığı və indeksin tərtib edilməsi üsulunda fərqlər mövcuddur. Misal üçün, CPI mənzil təkinti və girov faizlərinin ödənişi misalında mülkiyyətçi – sahibkar xərclərini istisna edir.

### **İstehlak Qiymətlərinin Təsərrüfat indeksi (Household Index of Consumer Prices – HCIP)**

HCIP Avropa Birliyinin üzv millətləri arasında yaşayış minimumunda dəyişikliklərin müqayisəsində istifadə edilən inflasiyanın standartlaşdırılmış ölçüsüdür.

### **FƏSLİN OISA MƏZMUNU**

- Borc alanlar misalında cəmiyyətin müəyyən sektorlarında inflasiyada törəyen nisbətən kiçik artımların olmasına baxınmayıaraq, bir sırə maneələr vardır. Bura gəlinin sərbəst şəkildə yenidən bölgündürüləməsi, səmərəliliyin azaldılması və əlverişiz ticarət şartları daxilidir.
- Qiymətlərin artımının dəyişiklik templərinin ölçüləməsi. Pərakəndə Satış Qiymətləri indeksindən istifadə etməklə yecinə yetirilir. Burada orta səviyyəli ailələr üçün malların orta səviyyəli sabotının qiymətlərinə baxılır. Mallar təsərrüfat büdcəsində olan əhəmiyyətlərinə görə ölçülür.

### **XÜLASƏ SUALLARI**

- Nə üçün inflasiya iqtisadiyyatda səmərəliliyi azaldır?
- Inflasiyanın "menyu" dəyəri nədir?
- Inflasiya beynəlxalq ticarət nəcə təsir göstərir?
- Qiymət indeksinin tərtib edilməsi üsulunu izah edin.
- Qiymət indeksinin məhdudiyyətləri hansılardır?

**Əlavə məlumatlar üçün tərəfdəşin Internet sahifəsinə baş çəkin**



## QİYMƏT SABİTLİYİNİN ƏLDƏ EDİLMƏSİ YÖNÜNDƏ APARILAN SİYASƏTLƏR

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsillə tanışlıqdan sonra siz:

- Keynes-in və monetarizm tərəfdarlarının inflasiya səbəblərinə dair nəzəriyyələrini izah edə;
- Inflasiya və işsizlik arasında əlaqəni təsvir edə;
- İşsizliyin təbii seviyyəsi nəzəriyyəsinin təsdiq etdiyi işsizliyin azaldılmasına tələbin idarə edilməsi ilə nail olmanın qeyri-mümkünlüyü əsaslandırma bilərsiniz.

### 33.1 İNFLYASIYANIN SƏBƏBLƏRİ: SADƏ İZAHİ


Cari qiymətlərlə əldə edilə bilən məllər üzrə həddən artıq alıcılıq qabiliyyətinin olduğu zaman qiymətlər qalxır. Lakin alıcılıq qabiliyyətinin çıxalmamasına nə səbəb olur? İlk əvvəl həm təklif, ham da tələb nöqtəyi-nazərindən təşəbbüskar impulsların təyin edilməsindən başlamaq olar.

#### *1. Tələb inflasiyası*

Keynes-in analizi dövrü işsizlik olduğu zaman ümumi təklifin artırılması ilə (məsələn,  $AD$ -dən  $AD_1$ -ə qədər (şəkil 33.1) vəziyyətin stabillaşdırılmasının mümkün olduğunu təklif edir. Qiymətlər məhsul istehsalının müvafiq şəkildə artması ilə qalxmayaçqdır. Güman ki, çatışmazlıq yaranan kimi qiymətlər artacaq.

Lakin həqiqi inflasiya şəraiti ümumi tələbin tam məsələləq seviyyəsinin əldə edildiyi vaxtadək artmağa davam etməsi zamanı baş verir, məsələn  $AD_1$  ilə. Bundan belə ümumi tələbdə hər hansı artım qiymətlərin qalxmasında öz əksini tapacaqdır. Tam məsələləq zamanı hər hansı əlavə ümumi tələbin inflasiya partlayışı ilə əks olunur.

Bu gün deyə bilerik ki, inflasiya daha erkən,  $Y$ -da başlayır; bundan sonra ümumi tələbdə istənilən artım (məsələn,  $AD$ -dən  $AD_1$ , ə qədər) qiymətlərin qalxmasına səbəb olan cari qiymət seviyyəsində  $AS$ -dən artıq olması anlamına gelir.



Şəkil 33.1 Taləb inflasiyası

#### *2. İstehsal xərclərinin artmasına əsaslanan inflasiya*


Qiymətlərdə artım təklif edən tərəfdən başlaya bilər, məsələn, idxlər ilə ümumi məhsulların qiymətinin qalxması ilə. Bu səbəbdən, 1973-74-cü illərdə neftin qiymətinin 5 dəfə qalxması BK-da intiyasiyanı ağrılaşdırılmışdır.  $AS$  öyrəni  $AS$ -dən  $AS_1$ -ə qalxır (şəkil 33.1).

Adətən istehsal xərclərinin artması nticəsində yaranan inflasiya tələb inflasiyasının davamıdır.  $AD$ -ni artırmaqla hökumətin tam məsələləq siyasetini irəli sürməsi ilə qiymətlər qalxmağa başlayır, həmkarlar ittifaqları əməkhaqqı artımlarının avazını ödəməyə çalışırlar. Əslində onların tələblərinin miqyası galəcək qiymət artımlarını nəzərə almaq üçün qalxmağa meyllidir. Bundan başqa, inflasiyanın cari faiz dərəcəsinin artıq olduğu zaman və məhsuldarlıqda artıma boraqt qazandırmadan bu kimi tələblərin illik olaraq loqdim edilməsi adı haldır.

Fəaliq seviyyəsinin yüksək olduğu yerde, işçilər məhsul qiymətlərinin qalxa biləcəyindən şübhələnərək bu kimi tələblərə müqavimət göstərməməyə çalışırlar. Hökumət firmalannı əməkhaqqlarını ödəmələrini daha da çətinləşdirmək məqsədilə maliyyə məhdudiyyətləri qoyur, artan əməkhaqqları isə özləri yüksək qiymətləri əsaslandırmış üçün galır və xərcləri təmin edirlər. Bu səbəbdən, istehsal xərclərinin artmasına əsaslanan inflasiya qiymətləri adlandırdığımız qiymətlər xərclərdə ilk artım olduğu zaman qalxır.

### Phillips-in (Filips) xarakteristik ayrıışı

*Phillips* ayrıışı inflasiya və işsizlik arasında oks asılılığı təsvir edən ayrııdır. Artan məhsul istehsalının qiymət artımı ilə müşayiət olunması haqqda Keynes'in nəzəriyyəsi 1958-ci ildə Professor A.W. Phillips tərəfindən dəstəklənmişdir. Onun tədqiqatı BK-da son yüzillikdə illik inflasiya və illik işsizlik səviyyəsi arasında müstəqil olğanın olduğunu göstərmişdir (şəkil 33.2). Siyaset nəticəsində işsizlik səviyyəsində azalmanın inflasiya səviyyəsinin artımının qarşısını ala bilməsi göstərilmişdir.



Şəkil 33.2 Phillips ayrıışı

Qeyd etmək lazımdır ki, burada biz fəsil 31-də məhsul istehsalı dəyişikliklərinə qarşı qoyulan inflasiya və işsizlik səviyyələrini (ölçmənin adı forması) müqayisə edirik. Eyni zamanda diqqətimizi real məhsul istehsalı səviyyəsi əvəzinə işsizlik səviyyəsinə yönəltmişik.

Alternativ olaraq, əsas sahənin istehsal xərclərinin artmasına osaslanan inflasiya olduğu zaman, hökumət qiymət artımına məhdudiyyət qoymaqla, eyni zamanda əməkhaqqının artırılmasına da məhdudiyyətlər qoya bilər.

### Staqflyasiya və inflasiya spirali

Staqflyasiya iqtisadiyyatda inflasiyanın artımı ilə müşayiət olunan staqnasiyadır. 1960-cı illərin ortalarından dək Phillips xarakteristik ayrıışının əlaqələri qorunmuşdur, lakin o zaman həm işsizlik, həm də inflasiya birlikdə artmışdır və bu vaziyət "staqflyasiya" adlandırılmışdır.

Keynes-in nəzəriyyəsinə dair bizim sadələşdirilmiş izahatımızın statik hesab edilən, gözləmələri (*ing. expectations*) nəzərə almayıñ bir zəifliyi vardır. Inflasiya tam möşgullüq səviyyəsində tələb artıqlığı

vəziyyəti olmaq əvəzinə sadəcə bir prosesdir və BK-nin müharibədən sonrakı təcrübəsi bu prosesin həttə qiymət səviyyəsində kiçik artım dərəcəsi ilə müşahidə oluna bildiyini göstərmüşdür. Qiymətlərin ilkin artımı sənayenin aparıcı sahələrində məhsuldarlıqda kiçik işləliyiş olmasına və həmkarlar ittifaq üzvlərinin işsiz qala bilməsi faktuna baxmayaraq həmkarlar ittifaq tərəfindən əməkhaqqının artırılması tələblərini ortaya qoyur. Bundan başqa, qabaqcıl sənaye sahələrinə verilən əməkhaqqı artımları təcrübədə tənzizlülə uğrayan sənaye sahələrinə (məsolon, gəmiqayırma, polad, avtomobil və s.) əməkhaqqı artımlarına dair ilik danışçılar prosesi ilə güzəşti edilmişdir. Əslində, hökumət tərəfindən irəli sürülən hər hansı norma bütün işçilər üçün minimum hesab edildiyindən eyni zamanda əməkhaqqının artırılması prosesini təsdiq etmişdir.

Lakin bundan avval tədqiq etdiyimiz tələb və təklifi xarakteristik ayrıışından fərqli olaraq, *AD* və *AS* şyriləri bir-birindən əsildir. Əməkhaqqı normalarının artması təkçə *AS* ayrıışının vəziyyətini yuxarı qaldırmır, həm də alıcılıq qabiliyyətini artıraraq *AD* ayrıışının da vəziyyətini dəyişir (məsolon, *AD*-dən *AD*-yə). Beləliklə, qiymətlərin artımı əməkhaqqının artırılması tələblərinə səbəb olaraq görlənlən yüksək inflasiya səviyyəsinə gotub çıxarı. Yəni, qiymətlərin qalxığı dərəcə müəyyən səviyyəyə çatarsa, görübək tədbir təkə artıq piyin çıxarılması kimi emalıyyatın bir hissəsi deyil, xərçəngin inkşafının qarşısını almaq kimi bir mübarizədir.

Bu səbəbdən, ümidiları təcəssüm etdirən alternativ inflasiya nəzəriyyəsi tələb edilmişdir. Adı çəkilen nəzəriyyə monetarizm tərəfdarı professor Milton Friedman tərəfindən irəli sürülmüşdür.

### 33.2 MONETARİZM

Inflasiyanın hazırkı monetarizm izahı əsasən üç başlıca elemendə ibarətdir: pul təklifi və *AD* arasında birbaşa əlaqə; inflasiya prosesinin səbəbi olaraq inflasiya gözləmələri; və "işsizliyin təbii səviyyəsi" fərziyyəsi. Bu elementləri hər birini ayrılıqla izah edəcəyik.

#### Pul təklifi və AD

Pul təklifi və inflasiya səviyyəsinin artması arasında müsbət əlaqə müşahidə edilmişdir. Lakin burada səbəbli əlaqə varmı? Pul təklifinin artması birbaşa *AD*-nin artmasına səbəb olurmu?

Gördüyümüz kimi, Keynes hesab edirdi ki, pul təklifi birbaşa məsrət qorarlarına təsir göstərmir. Qısa müddədə bunlar golir soviyyəsindən asılıdır; müyyəyen müddədən sonra onlar sosial nümunə, ehtiyat vərdişləri, qanastın normalaşdırılmasına müqavila öhdəlikləri kimi uzunmüddətli faktorlarda oks olunacaqlar. Pul təklifində artım sadəcə olaraq iqtisadiyyatda likvidiyi – ya faiz dərcəsini – likvidiyi gərəkən qıymat artırır.  $AD$  yalnız daşıq investisiya xərclərinə səbəb olan aşağı faiz dərcələri ilə dolayı yolla genişlənəcəkdir.

Öksinə, Milton Friedman pul tələbinin "istifadə edilməyən pul məbləği" balansından avtomatik olaraq götürülürək pul təklifində uyğunlaşmaq əvəzində stabilidə soviyyəsinə malik olduğunu göstərir (aşağı bax). Nəticədə pul təklifində artım birbaşa olava xərclərə və bu səbəbdən inflasiyaya *səhəb ol* bilər.

Geniş manada bu, pul təklifindəki artımı ümumi qıyməti soviyyəsində artımı əks etdirən *Pulun Kəmiyyət Nəzəriyyəsinin* (ing. *Quantity Theory of Money*) oynamıdır. Adətən  $MV = PT$  Fisher (Fisher) bərabərliyi ilə dəqiqlik ifadə olunur. Burada  $M$  iqtisadiyyatda əldə edilə bilən pul məbləği,  $V$  dövriyyə sürəti, yəni, hər bir pul vahidi dayışıklığının orta vaxt hesabı,  $P$  qiymətlərinin ümumi soviyyəsi,  $T$  əməliyyatların haemi, pulla mübadilə edilən mal və xidmətlərin ümumi miqdarıdır.

Əgər Fisher bərabərliyini faktin izahı kimi qəbul etsek, burada mübahisə etməyə heç nə qalmır, hər iki tərəf bir-birinə bərabərdir.  $MV$ , pul məbləğinə vurulsun vaxt hesabi – verilən müddədə digər tərəfə keçir və sadəcə müyyəyen müddədə xidmət və mal alıcılarının məsrofıdır. Eynilə,  $PT$ , malların orta qiymətinə vurulsun haem – sadəcə satıcıların golidir. Məsəlin golirlər cəmi məbləğdə olmasının səbəbi ilə.  $MV$  və  $PT$  eyni seyin müxtalif yollarla ifadə edilmişdir.

Lakin qiymət soviyyəsinə nəyin dayışməsinin *səbəb* olduğunu izahi olaraq, Kəmiyyət Nəzəriyyəsi  $T$  və  $V$ -nin daimi kəmiyyətdə olduğu halda etibarlı hesab edilə bilər. Burada  $V$  Keynes və Friedman nəzəriyyələrinin toqquşduğunu göstərir.

Monetarizm tərəfdarları hesab edirlər ki, insanlar nominal gölərlərinin fraksiyasını nağd pul balansında qoruyub saxlayırlar. Pul təklifində artım onların tələb edilən nağd pul balansından daha böyük balansa sahib olmalarına gətirib çıxarırlar, beləcə onlar qiymətləri xərclərlə aşağı sahrlar. Nəzərdə tutulan xərclər nağd pul balansının əvvəlki fraksiyaya bərabər olduğu vaxtadək  $AD$  və pul galərini artırır. Lakin bu, olava nağd pul qeyri-pul aktivləri haqqda Keynes-in omnibus terminini


olan "istiqraz"lara (ing. bonds) sərf edilməməlidir. Sərvəti bir neçə formada saxlamaq olar: likvidliyə səbəb olan nağd pul formasında, faiz və kapitalın mümkün artımına imkan verən "istiqrazlar" formasında, monetarizm tərəfdarlarının xüsusi əhəmiyyət verdikləri xeyir gatırıv *istehlak malları*. İnsanlar məhsulun (öz növbəsində gələcək inflasiya soviyyələrinin təsirinə məruz qala bilən məhsullar) müxtəlif formalarına verdikləri marjinal üstünlüyü asasən xərclərinin paylaşdırırlar.

Bu səbəbdən, pul təklifində hər hansı artım güman ki, məhsul istehsalının toplu soviyyəsi ilə qarşılaşdıqda qiymətlərin uzunmüddəti artımı ilə nəticələnən istehlak mallarına olan tələbin artmasına səbəb olacaqdır.

### Inflasiya gözləmələri

Inflasiya gözlemələri aməkhaqqı üzrə danışqlara daxil olarsa, monetarizm tərəfdarları artan  $AD$ -nin işsizlik soviyyəsinin uzunmüddəti azalmasına deyil, sadəcə daha yüksək inflasiyaya səbəb ola biləcəyini qeyd edirlər. Qisasi, inflasiya və işsizlik arasında heç bir əlaşdırma yoxdur. Bütün yenidən Phillips şəhərisinə qaydırırıq.

Şəkil 33.3-də inflasiya soviyyəsinin 4 faiz və işsizlik soviyyəsinin 5 faiz olduğunu təxmin edək.  $D$ -də olan bu mövqə aməkhaqqına dair danışqlar aparan şəxslərin inflasiya soviyyəsini 4 faiz güman etdikləri (gözləmələri) üçün stabilidir.



Şəkil 33.3 İşsizlik faizi fonunda inflasiya gözləmələrinin effekti

İndi hökumət işsizlik soviyyəsini 4 faizə endirmək və buna müvafiq olaraq  $AD$ -ni artırmaq qərarına gəlir. Qiymətlər inflasiyani  $F$ -də 6 faizdək qaldırır, lakin işçilərin inflasiyada 4 faiz yüksəliş


gözdüklerinden pol emekhaqqı seviyyələri artırır. Bu səbəbdən, artan məhsuldarlıqdan yararlanan firmalar məhsul istehsalını artırır, bələcə ilkin issızlıq  $P_4$  əyrisində 4 fazə düşür.

Lakin bu işçilerin esas diqqəti "pul illüziyası"na malik real eməkhaqqındañansa aşağı düşməyən nominal pul eməkhaqqına yönəldikləri faktundan asılı olan qısamüddətli mövqədir. Nəticə cibarı ilə, onlar real eməkhaqqının aşağı düşdүүünü görürler və növbəti eməkhaqqına dair damışqlarda inflasiyanın gözlündikləri faiz dərəcəsinin ödəmək üçün pul eməkhaqqında 6 faiz artım alırlar (ötən ilin inflasiya səviyyəsinə əsaslanan). Real eməkhaqqı səviyyəsində tozminat xərclərinin artırıq ki, bununla da firmalar məhsul istehsalını aşağı salır və işsizliyi 5 faiza qaytarırlar. Phillips ayrırisi  $P_7$ -ya doğru hərakət edir və  $F$  nöqtəsindən veni tarazlıq yaranır.

### **“İssizlivin tabii şəviyyəsi”**

Yuxarıda göstərilən nümunədə,  $D$  və  $E$  iki uzunmüddətli turazlıq mövqeyim oks etdirir. Beləliklə, uzunmüddətli Phillips əyrisi 5 faizdən çəkili düz xətdir. Monetarizm tərəfdarları göstərilən 5 faizi "işsizliyin təbiəti səviyyəsi" - verilən cari real əməkhaqqı səviyyəsi, əmək bazarında natamamlıqlıq, dərgünluq xərcərləri və s. ilə işsizliyin son nticədən qayğıtdığı səviyyə adlandırırlar. Əgər gözönünlən səviyyə faktiki səviyyədən aşağıdırsa,  $AD$ -de artım daha az işsizliyə səbəb ola bilər; agar yuxarırsa, işsizliyin cari səviyyəsinə yalnız daha yüksək inflasiya səviyyəsi təbəqətə bilər. Gözönünlən inflasiya səviyyəsi faktiki səviyyəni nozorə alırdıq və barabər olduğu vaxtda hərada uzunmüddətli turazlıq olacaq. Bu, Friedman-in güman etdiyi qədar cətindir.

Lakin bozı iqtisadçılar Keynes metodu ile  $AD$ -nin artırması vasitəsilə möşgullüqə qısa müddədə nail olmaq barədə mübahisə edirlər. Təcərrübə əsasında əməkhaqqına dair danışqlar aparan şəxslər inflasiya səviyyəsini nəzərə alıqları və əsasında qabaqcılardan xəbərlər verdikləri məlumatlara sahib olurlar. Bu sebəbdən, pul təklifində olan hər hansı artım yenidən əməkhaqqı səviyyəsi ilə noticəlonan inflasiya səviyyəsinən düzgün qiymətləndirilməsinə imkan verir. Ötən ilin inflasiya səviyyəsinə əsaslanan inflasiya səviyyəsinə tam şəkildə uyğunlaşma zamanı "rasional gəzənlilik" tövsiyə edilmişdir. Artıq qisamüddətli ayrıntıların deyil, uzunmüddətli ayrıntının olduğuna dəlalət edir, bu sebəbdən, artan  $AD$  ilə işsizliyin azaldılmasına yeri yoxdur.



Sekil 33.4 Real amekhagqi normasi ve mesgulleri

Bu fikir gerçek real emâkhaqqı səviyyəsində eməyə olan tələb və taklifin barabər olduğu *OW*-da (şəkil 33.4) cinsi səviyyəyə malik emâkhaqqı olacaq mövqeyində olan klassik iqtisadçıların fikirlərinə daha yaxındır. Əgər real emâkhaqqı səviyyəsi *OW*-dan yuxarıdırsa, amək təklifi ona olan tələbdən artıqdır, burada könüllü işsizlik vardır. Nəzərdə tutulan fikrin tərəfdarı olan şəxslər, bu sababdan klassik iqtisadçılar adlandırılır.

### **33.3 MONETARİZM NƏZƏRİYYƏSİNİN İQTİSADİ SİYASƏTİ DAİR SƏRHLƏRİ**

### **Nazəri yanışmanın müxtəliflikləri**

Monetarizm nəzəriyyəsi pul təklifində olan artımın birbaşa AD-nin, nəticə etibarı ilə qiymətlərin qalxmasına səbəb olmasının aydınlaşdırıldığı zaman yaranmışdır. Hatta istehsal xərclərinin artması ilə yaranan inflasiyada olaraq pul əməkhaqqı artımlarını tömən edilməsindən vacib hesab olunur. Bu səbəbdən, inflasiyani nəzarətdə saxlamağın birincı şərti pul təklifi üzərində ciddi nəzarətin o masıdır. Burada başlıca çətinlik "pul"un çətin müayyən edilməsi və siyasetin nətəmamı pul indeksinə əsaslanmalı olmasıdır.

Lakin gördiğimiz kimi, nəzəriyyə işsizliyin azadılması üçün AD-nin genişləndirilməsinin yalnız hökumətin faktiki və gözlənilən infliyasiya səviyyəsi arasında fərqi qoruyub saxlaya bildiyi haldə uğurlu hesab edir. Bu qısa bir müddədə əsasən "pul illüziyası" sayos ndə real əməkhaqqı səviyyəsində qiymətlərin düşməsinə səbəb olacaq. Bu, Friedman-in gülmə etdiyi qədər çətindir: faktiki və gözlənilən infliyasiya səviyyəsi *güman ki*, əməyin əməkhaqqına dair aparılan

danişqıllarla islah edilən yüksək inflasiya səviyyəsinə uyğunlaşlığı zaman bərabərləşir. Yeni klassik iqtisadçılara görə onlar *drıħal* barabərleşirlər. Indi bir çox iqtisadçılar "təbii işsizlik səviyyəsi" fərziyyəsinin bəzi formalarını qəbul edirlər; çex az bir hissə "məqsədönlü ümidi" versiyasını dəstəkləyir.

Hətta bəziləri təbii işsizlik səviyyəsinin adı işsizliyi müəyyən etməsi nöqtəyi-nəzərini inkar edirlər. Əsaslar inandırıcı deyildir. Lakin onlar yüksək işsizlik səviyyəsinin *duvamlı* olduğu zaman, işbəyən şəxslərin hala da eməkhaqqı səviyyəsinin artırılmasına çəhədiqləri faktını göstərirlər, lakin işsizlik səviyyəsi ardıcılca, işçilər real eməkhaqqının inflasiyaya tutulmamığı üçün eməkhaqqı tələblərini azaltınaga çəhşirirlər. Qisasi, faktiki işsizlik təbii səviyyəni aşağı salmışdır!

### **İnflasiya gözləmələrinə və eməkhaqqına dair razılışmalara təsir göstərmək**

İşsizliyin təbii səviyyəsindən yaymanın nə qədər davam edəcəyi: (a) gözləmələrin nə dərəcədə süratla uyğunlaşmasından; və (b) eməkhaqqının nə dərəcədə süratla uyğunlaşmasından asıldır. İnflasiyaya qarşı siyaset hər ikisinin aşağı salınmasına çəhşəlməlidir.

Hökumət gözlənilən inflasiya dərəcəsinin aşağı meylli olması haqda həmkarlar ittifaqını inandırmamaq çəhşəlməlidir. Əməkhaqqına dair danişqıllar apararı şəxslərin inflasiya səviyyəsinin faktiki olaraq aşağı düşdüyüünü görməyənədək asan məsələ deyildir. Əməkhaqqı məhdudiyyəti inflasiyaya nəzarət üzrə "on aşağı çayər" siyasetidir. Burada çətinlik məhdudiyyətin tez bir zamanda könüllü parçalanmasınaşdır və qanunla müəyyən olunmuş domənəs əməkhaqqı və qiymət inflasiya spirallının pozulmasına tövbiq edilməlidir. Lakin iqtisadiyyatda yaranan sərthlik hətta bunun uzun sürmədiyini göstərir.

Alternativ yanaşma ciddi kredit-pul və xəzənə tədbirləri gərməkə inflasiya gözləmələrini azaltmalıdır. Bele bir siyasetin inflasiya ümidi nə dərəcədə azaltlığı hökumətin öz məqsədine çatması üçün qəbul etdiyi qərarlarla ittifaqların inanmasından asıldır. Qeyd cəmək lazımdır ki, əgər hökumət PSNCR-a məhdudiyyətlər qoyursa, onun faktiki olaraq dövlət sektorunda eməkhaqqı siyaseti olmalı və burada eməkhaqqı artımına qoylan məhdudiyyətlərin müəyyən edilmesi əzel sektora da təsir göstərəcəkdir.

Təsəssüf ki, iqtisadi iqlimdə dəyişiklik xüsusilə, keçmişdə həmkarlar ittifaqının danişqıllar apararı şəxslərinin inflasiya əməkhaqlarının əldə edilməsində müvafiqiyətli olduqları zaman müəyyən vaxt tələb edir.

Bununla belə, müvəffəqiyətsiz tətillər ardıcılılığı və uzun işsizlik müddəti ola bilər. Bu, "böyük xərclər" alternativi adlanır.

### **33.4 TƏKLİFİN STİMULVERİCİ ÖLÇÜSÜ**

"İşsizliyin təbii səviyyəsi" fərziyyəsi azalan işsizlikdə *AD* genişləndirəsinin etibarsız olduğundan, əsas diqqəti *AS*-yə yönəltməyi təklif edir. İstehsal xərclərinin azaldılması istənilən qiymət səviyyəsində daha çox məhsul istehsalının təklif edilməsi deməkdir. Lakin alternativ olaraq, əsas məqsəd işsizliyin təbii səviyyəsinin mümkün qədər azaldılmasınaşdır. Bu məqsədə nail olmaq üçün siyasetə adətən "təklif iqtisadiyyatı" termininə daxil edilən bir çox meyiller aiddir. Buradı tam makro siyaset daxilində uzunmüddətli mikro tədbirlər bütövlük təşkil edir.

### **33.5 XÜLASƏ MÜLAHİZƏLƏRİ**

Hazırkı fəsilde inflasiya səviyyəsinə təsir göstərmədən aşağı işsizlik səviyyəsinin əldə edilməsi çətinliklərindən bəhs edilmişdir.

Keynes tərəfindən bu problemin həlli zamanı əsas diqqət *AD*-nın genişləndirilməsi ilə işsizliyin azadılmasına verilirdi. Onun müvəffəqiyəti əsasən məhsuldarlığın artımı ilə uyğun gelməyen real eməkhaqqı normalarının qaldırılmasının qarşısının alınmasında səmərəli siyasetin təmin edilməsindən asıldır.

Öksinə, monetarizm siyasetləri əsas diqqəti pul təklifi və *təklif iqtisadiyyatı* üzərində ciddi nəzarət yönəldir. Monetarizm yənənəsi əsasən iki fərziyyəyə əsaslanır: pulu olan sabit tələb və işsizliyin təbii səviyyəsi - buların hər ikisinin həlo də empirik yoxlamaya ehtiyacı vardır. Bununla belə, son illərdə Britaniya və digər qərb iqtisadiyyatının təcrübəsi pul təklifinin artması və müəyyən müddətdən sonra inflasiyaya səviyyəsi arasında əlaqəni göstərməsidir. Pul təklifində artım olmadan inflasiyamin davam edə bilməməsi artıq müəyyən edilmişdir.

Bəzi iqtisadçılar pul təklifinin artmasına inflasiyanın *sabab oldığını* təkidi edirlər. Gördüyüümüz kimi, burada *tək bir sabab* yoxdur. Artıq *AD* yeni yaranmış pulu hesaba almayaq, müxtəjal yollarla tərəyə bilər. O, artan dövlət xərclərindən, əməkhaqqı tələbi ilə xərc yönündən və ya daha yüksək idxləlat qiymətlərindən yaranı bilər. Bu sabobdan, əsas meyl pul təklifi nəzarətinin hökumət xərclərinin azaldılmasına və təklif iqtisadiyyatı kimi digər siyasetlərlə birləşdirən pragmatik yanaşmaya göstərilir.

Qeyd etmək lazımdır ki, inflasiya məşğulluqdan, ödəniş balanslarından və iqtisadi artımdan təcrid edilmiş şəkildə nəzərə alma bilməz. Inflasiya üzərində nəzarət sağlam rəqabətli iqtisadiyyatda, xüsusilə ixracatın qonunub saxlanılmasından asılı olan BK üçün əsas şərt hesab edilə bilər. Lakin son təhlildə inflasiyaya verilən üstünlük dərəcəsi siyasi qərarlardan asılıdır.

Son iyirmi ildə BK-da faktiki siyasetlərin fərqli cəhətləri və tətbiqi yolları 42-ci fasilədə təsvir edilmişdir.

### **FƏSLİN QISA MƏZMUNU**

- Əlavə tələb və artan xərclər inflasiyaya səbəb ola bilər.
- Phillips-in (Filips) xarakteristik ayrisi işsizlik səviyyəsinin azadılmasının inflasiya səviyyəsinin artırılmasına qarşı rədd edilə bilməsini təklif edir.
- Inflasiya və işsizlik arasında bu adı eksəlaqə 1970-ci illərdə hər ikisinin yuxarı qalxdığı zaman qırılmışdır.
- Inflasiyanın monetarizm izahı təklifin ümumi xarakteristik oyrisinin yuxarı məyilli olduğu zaman pül təklifində artımın inflasiyaya getirib çıxaran ümumi tələbin artırmasına səbəb olacağını göstərir.
- İşsizliyin təbii səviyyəsi qısa müddədə ümumi tələbdə hər hansı artımın baş vermasına baxmamışaq işsizliyin geri qay纳dağı səviyyədir. İşsizliyin təbii səviyyəsini azaltmaq üçün təklif yolu tədbirlərdən istifadə etmək vacibdir.

### **XÜLASƏ SUALLARI**

- Ümumi tələb və ümumi təklifin xarakteristik ayrılorından istifadə etməklə tələb inflasiyası və istehsal xərclərinin artırmasına əsaslanan inflasiyani təsvir edin.
- Nə üçün professor Phillips inflasiya və işsizlik arasındaki məntəqəyə şübhə etmişdir?
- Inflasiyanın monetarizm izahının nəzəri əsası nödon ibarətdir?

**Əlavə məlumatlar üçün tərəfdən Internet sahifəsinə baş çəkin**

## **İQTİSADI ARTIM**

### **TƏDRİSİN MƏQSƏDLƏRİ**

Bu fəsilə tanışlıqdan sonra siz:

- İstehsal imkanlarının xarakteristik ayrisindən istifadə etməklə iqtisadi artım prosesini təsvir edin;
- İqtisadi artımın səbəblərini izah edin;
- BK-da əldə edilən artım dərəcəsinin gözənlənilən artım dərəcəsindən az olmasının səbəblərini göstərə biləcəksiniz,


### **34.1 İQTİSADI ARTIMIN MAHİYYƏTİ**

#### **“Artım”ın mənası**

İstifadə edilməyən ehtiyatlar olduqda, iqtisadiyyatda faktiki möhsul istehsalı onun potensial möhsul istehsalından aşağıdır; şəkil 34.1-də istehsal imkanlarının xarakteristik ayrisi daxilində, deyik ki, A nöqtəsində istehsal aparılır. Burada möhsul istehsalı istifadə edilməyən ehtiyatları sərf edən tədbirlər sayısında hətta nisbətən qısa müddət ərzində artırıla bilər.

Lakin iqtisadi ehtiyatların tam məşğulluğu öz-özüfündə iqtisadiyyatın mütləq artımını nəzərdə tutmur. Artım əsasını uzun müddət tələb edən fenomendir - iqtisadiyyatda *potensial* tam məşğulluq zamanı möhsul istehsalı müəyyən müddətdən sonra *artır*. Tam məşğulluq iqtisadiyyatın istehsal imkanlarının xarakteristik əyr sində I nöqtədə istehsal edildiyini göstərərək, artım xarakteristik oyrisin müsəyян müddətdən sonra II və III nöqtələrinə doğru qalxdığını bildirir. Hətta ehtiyatların tam şəkildə soñerə edildiyi halda belə, oabaqel iqtisadiyyat sahələrində 3 faiz dərəcəsində illik artım müsahidə oluna bilər. Müəyyən müddət ərzində iqtisadiyyatda istehsal qabiliyyətinin artımı adətan əhalinin adambına düşən real ümumi milli məhsulda dəyişiklik dərəcəsinin hesablanması ilə ölçülür (bax fasil 28). Kununla

bela, insanlar "artım" haqda damışında məhsul istehsalına nisbatan hayat səviyyəsində səbəb olan dəyişiklikləri nəzərdə tuturlar. Bu səbəbdən, UMM-in hayat tərzinin göstəriciləri olan nöqsanlarında güzəştlər edilmişdir (bax. fasıl 28). Eyni zamanda, müxtalif illər arasında adambşaına düşən real UMM-də dəyişiklik etməklə uzunmüddəli yüksilik artımın qiymətləndirilməsində ilkin işsizlik faizi rəsimi müxtalif olmasına fakturə nəzərdə alınmaq lazımdır.



**Sakil 34.1 İqtisadi artım**

#### **Artının üstünlükleri**

İqtisadi artım hıyat soviyyəsinin yaxşılaşdırılmasında - daha çox istehlak malları, daha yaxşı yaşayış şərtləri, daha qısa iş haftası və s. başlıca faktor hesab edilir. Göstərilən irəliləyişlərin tədricən və ildən-ildə hiss edilməyəcək dərəcədə baş verəməsinin nəzərə alaraq, illik artım faiziñde olan kiçik dəyişikliklər böyük müxtəlifliklərə səhəb olur. Məsələn, illik 2,5 faiz artım dərəcəsi ilə 28 ilde ÜMM iki dəfə artacağı halda, 3 faizdə ÜMM-də artım yalnız 24 ilde əldə edilə bilər.

Bundan başqa, artırmak hükümetin iqtisadi siyasatının məqsədlərinə nail olmamı daşınlaşdırır. Həkumət xidmətlərinin (məsələn, təhsil və səhiyyə xidmətləri) təmin edilməsinə imkan verən vergi qoyulusundan akda edilən gülərlər vergi dərəcələrini qaldırmadan artırılmışdır. Eyni zamanda, gülər cəmiyyətin dəha kasib üzvlərinin xeyriyə bölüşdürülmə bilər. Bunu nüshə hələ, əvvəldə qeyd edildiyi kimi (fəsil 18) iqtisadi artının da öz xərcələri vardır.

### 34.2 ARTIMA NAIL OLMA

#### **Artıma sebep olan faktörler**

Attının beş asas sahabesini göstermek ola-

### *J. Məvcud faktorların məhsuldarlığında artım*

Taşkılıarı artırmak, məsələn, genişməyi istehsal və əmək bölgüsü və ya kapital avadanlıqlarından daha intensiv istifadə sayəsində möhsuldarlıqda qisqa müddədə artıma nail olmaq olar.

İşçi qüvvəsinin fiziki cəhdən təkmilləşdirilməsi, məsələn, daha vaxşı qida və iş xidmətləri məhsuldarlığı artırır bilər.

Uzun müddetde daha etkinleştirilmiş artımlar təhsil və təlim esasında bacarıqların mönətçiləşməsi ilə əldə edilə bilər. Həqiqətən bu, emməyə geyulan kapitalın artlığındır.

Eyni zamanda, bazar iqtisadiyyatı və inzibati amirlik sistemindəki fərqlərə diqqət yetirmək vacibdir. Məsələn, Hong Kong və Polşanın son dörd ildə artmış fəizi əsasını müqavisa edin.

## **2. İstehsal faktörlerinin mümkün ehtiyatlarının artımı**

(a) *Əmək xərəclərinin artımı*. Əmək xərəclərinin həcmi bir işçi üzrə iş saatlarının sayı və ya işləyən əhalinin ümumi shalıya olan nisbəti ilə artırmış bilər. Həyət səviyyəsi meylları artraraq daha çox asuda vaxt tələb etdiyindən əvvəlkü çətin ki, normal şərtlərdə artımın sobəbi olsun. İkincisi, əhalimin işçi yaş qrupları arasında faizi və ya işe münasibəti davası varana bilsər.

(b) *Təbii ehtiyatların artımı*. Şimal dənizinin qaz və nefti cəhətiyatlara digər məhsul istehsalına vermeklə və artıma yardım göstərməklə Britaniyaya daha az istehsal faktorlarından yanacaq təklifləri almağa imkan verir.

(c) *Ölçü kapital avadanlığı*. Burada biz kapitalın “ekstensiv artırılması” ve “yığum” arasındaki farklıları ayırd etmemeliyik. Kapitalın ekstensiv artırılması analogi kapital avadanlığının ölçümü olmaya edilmesi - iş gücü artışı zaman mőveud kapital-omak omsalının vo belalikla adamlarına düşen məhsul istehsalının qorunub saxlanılmasında vacib hesab edilir. Uzun xəndək qazan 10 qazmacının cəmi 5 beli olduğumu guman edək. Əgər işçi gücü 20 nəfərədək artarsa, kapital ekstensiv artırılmazsa və ya mőveud nishatın qorunub saxlamamasında alavə 5 bel təmin edilməzse kapital-omak omsası 1:2-dən 1:4 nisbatinədək düşür. “Kapitalın ekstensiv genişləndirilməsi” məhsuldarlığı artırır, sadəcə

golilərin azalılmasının qarşısını alır. Kapital "yığımı" kapital-əmək əmsalının arttığı zaman baş verir. Məsələn, 20 qazımaçının ixtiyarında 10 bel olsa idil və onlara olavaş 10 bel verilsəydi, bu zaman kapital-əmək əmsali 1:1 nisbətində olacaqdı.

### 3. Texnoloji davisiklik

Yuxarıda göstərilən misalda bizim əsas məqsədimiz verilən kapital avadanlığının bir növü ilə, yəni bəllərlə chtiyatın artırılması idi. Bunu nələ belə, mücyəyən müddətdən sonra məhsüldarlıq texnoloji yenilik və təkmilləşmə sayəsində daha əhəmiyyətli şəkildə artırıla bilər. Bu səbəbdən, iyi işçi və onların bəlli tək bir qanovqazanın maşın və onun sürüşü ilə evoz edilə bilər. Cünki bu, işi daha tez bir zamanda və daha somorəli şəkildə yerinə yetirməyə imkan verir və yerdə qalan on dəqiqə naşer artıq başqa ıslardə məsələ olə bilərlər.

Tocrubədə məhsuldarlığın artırılmasında hər üç səbəbdən eyni zamanda istifadə edilir. Beləliklə, işçi qüvvəsi və ya təbib ettiyi təqibinən yeni kapitala töhfə yaranır və bu, yeni texniki üsulların tətbiqinə imkan verir. Yeni kapital və yeniliyin tətbiqi sərüdü aməkhaqqına nəzərən kapital avadanlığının qiymətindən asılıdır. Son ellı ildə aməkhaqları kapital avadanlığı xərclərinə nəzərən artıma məcilli olmuşdur. Əsas məqsəd kond təsərrüfatı, yükləmə-boşaltma işləri, noqliyat, gəmiçiyarına və dağ-mədən kimi sonaye sahələrində texnoloji döyişiklik soviyyəsinin yüksəldilməsinə yönəldilmişdir. Artıma təsir göstərən digər faktorlar bunlardır:


#### **4. Milli mahsul istehsalının tərkibində əsaslı davşıklıklar**

Ölkədə həyat səviyyəsi yüksəldikcə xərclər kənd təsərrüfatından sənaye mallarına, daha sonra xidmətlərə keçir. İstehsalatda daha çox kapitalın oldu edilməsinin mümkün olmasına və texniki yeniliklərin tətbiq edilməsi imkanlarının daha geniş olması səbəbi ilə, ölkələr sənayeləşdikcə artım dərəcəsi yüksəlir, lakin daha sonra hökumət tərəfindən göstərilən və səxsi xidmətlərə olan nisbi tələbin artırması ilə aşağı enir.


#### *5. Ticaret şartlarında dayanıklı inkisaf*

#### **Artım Üzümlünde tasırlar**

Təcrübədə BK 3 faiz illik artım dərəcəsinə nail ola bilməmişdir. 1960 – 1991-ci illər ərzində artım dərəcəsi 2.5 faiz hesablanmışdır. Səbəb nədir?



#### Sakil 34.2 Artının faktörleri



**Sakil 34.3 Anının faktörleri**

Övvola, məşgulluq artdıqca istehlak tələbi investisiyaya daha az ehtiyat saxlayır. İstehsal vasitələrində investisiyaya qənaət calıb edilir ki, bu da istifadə edilən istehlak mallarının qurban verilməsidi r. Şəkil 34.3 istehsal vasitələri və istehlak malları şərtlərində istehsal imkanlarının xarakteristik ayrisini təsvir edir.

Ôğur cəmiyyət şəkil 34.1-dəki II soyriço doğru hərəkət etmək istəyirsa, o,  $P$  nöqtəsini seçə bilər (şəkil 34.3). Lakin eyni vaxt diapazondan ayrı III (şəkil 34.1) ilə artırmış göstərilməsini istəyirsa, bu zaman istehlak malları üzrə  $MM_1$ -dən  $NN_1$  eləvə istehsal vas tolörinə görə imtina edərək  $F$  nöqtəsini seçməlidir (şəkil 34.3).

İkincisi, inflasyonu yönetmek için gerekli olan politikaların, ekonomiye olumsuz etkileri, işsizlik artışı, tüketici güveninin düşmesi, hizmet sektörünün zayıflaması, ticaretin daralması ve iş dünyasının sıkıntılılığı gibi sorunları ortaya koymaktır.

Üçüncüsü, müəyyən vaxtda artım hökumətin digər məqsədlorına uyğun gəlməmişdir. Məsələn, "tormozlama" siyasetləri vacib idi, çünki, iqtisadiyyat genişləndikcə artan idxlət balans ödənişləri çatılılıyinə səbəb olıb.

Dördüncüsü, artım kapitalın yiğilmasında vacib olan azaldılan cari məscədlərdən əlavə xərclər doğurur. Adətən artım dəyişikliklər tələb edir və artım nə qədər sürəti olarsa, dəyişiklik da bir o qədər böyük olacaqdır. İqtisadi strukturda baş verən dəyişikliklər gördüyüümüz kimi müəyyən hallarda işsizliyə görüb çıxarır və əgər artım əldə edilməlidirsə, insanlar öz peşələrini daha radikal şəkildə, iş hayatlarında üt və hətta dörd dəfə dayışmaya meylli olmalıdır. Nəzərdə tutulan dəyişikliklər yenidən telim və mümkin hallarda ölkənin bir yərindən digər yərində horrokət etməni tələb edir, bu proseslər indiya nisboton göləcəkdə daha geniş şəkildə vüstə olacaqdır.

Beşinciisi, ətraf mühit xərcləri – çirkələmə, səs-küy, təbii güzəlliyin itmisi, canlı aləmin məhv olmadan artım əldə edilə bilməz və maddi rıfah artıqla, insanlar artımın tam dəyərindən şübhələnməyə başlayırlar.

Sonuncusu və eyni mövzuda, Britaniyada artım ÜMM hesablaşmalarında özünü göstərməyən formalarda aparılmışdır. Rıfahın artması "faydasız əməyin" və maddi rıfahın sakit həyat və daha çox asudə vaxtmı üstün tutulması anlamına gələ bilər.

### 34.3 HİKKUMƏT VƏ ARTIM

#### Siyasətin qurulmasındaki çatılınlıklar

İnsanların çox hissəsi həyat seviyyələrini yüksəltməyə çalışırlar. Bu səbəbdən, hökumətin əsas məqsədi qənaətboxş artım seviyyəsinin təmin edilməsidir. Lakin bu siyasetin da özünməxsus çatılınlıkları vardır:

1. Artım necə ölçüləmlidir? Biz artıq diqqəti yaxşılaşdırılmış həyat seviyyəsinin ölçüsü kimi ÜMM rəqəmlərinin ikimənalılığına doğru yönəltmişik. Artım da çox asudə vaxt, müdafiə üzrə dəha az xərclər, zir-zibildən təmiz ətraf mühit, şəhər və kənd manzərosının qorunub saxlanılması, dəha təhlükəsiz və dəha rahat seyahət forməsini almılmalıdır?
2. Artımın yaranmasına təsir göstərən bütün bu adı çəkilənlərin vacib olmasına baxmayaraq, hökumətin müəyyən etdiyi ardıcılıq arzı edilən özəl sektor investisiyalarını ovaz etməməlidir. Burada qərarlar gözənlənilən mənfiətlilikdən asılıdır. Özəl investisiyalar "dayan-ırlı" siyasetlərindən əzad sabit iqtisadi səbəblərin təmin edilməsi ilə artırıla bilər ki, əsas kapital, tədqiqat və inkişaf (R & D) əngəl tərafdılınasın.

3. Artım sabit dərəcədə davam etmir, əksinə yüksəkən tərəndəsiyə ətrafında çoxlu sayıda çatışmazlıqlar və ləngimələr müşahidə edilir. Genişlənmə sahəsində kiçik dəyişikliklər qarşısalınmadır və adətən firmalar, məsələn, ehtiyat səviyyəyolrını tənzimləməkə bunun əhdəsindən gəlmək bacarıqdadırlar. Bununla belə, bu dəyişikliklər dəha böyük olarsa, qeyri-müəyyənlilik investisiymanın qarşısı ala və beləliklə artımın ümumi səviyyəsinə mənfi təsir göstərə bilər (aşağı bax).

#### Hökumət siyaseti

Artım üzrə vahid qənaətboxş nəzəriyyə olmadığından, hökumət artımda əhəmiyyəti hesab edilən müxtəlif faktörələri irəli sürməyə çalışmalıdır.

Artım əsasən müxtəlif formalarda olan kapital investisiyalarından irəli gəlir. Lakin kapitalın toplanmasına yuxarıda göstərilən cari istehlak - qənaət cəlb edilir. Bu səbəbdən, hökumətin qarşısında i k tələb siyasetlərini, xüsusilə vergi qaynuşluğuna nəzəron tələb edilən real qənaət möbəlgənini təmin etməsidir.

İkinciisi, kapitala əlavələr həm dövlət, həm də özəl sektorda baş verir. Hökumət özü dövlət sektoru qayulan investisiyalara - infrastruktur (təyollar, xəstoxanalar, məkoləblər), əhalisinin təhsili və işçi qüvvənin təlimi üzrə məsuliyyət daşıyır.

Diger bir tərəfdən, artıma nəzəron bütün bu adı çəkilənlərin vacib olmasına baxmayaraq, hökumətin müəyyən etdiyi ardıcılıq arzı edilən özəl sektor investisiyalarını ovaz etməməlidir. Burada qərarlar gözənlənilən mənfiətlilikdən asılıdır. Özəl investisiyalar "dayan-ırlı" siyasetlərindən əzad sabit iqtisadi səbəblərin təmin edilməsi ilə artırıla bilər ki, əsas kapital, tədqiqat və inkişaf (R & D) əngəl tərafdılınasın.

Mikro təklif yoluyla tədbirlərə əhəmiyyət verməməli olduğunuzdan, artımda gözənləniləmən yüksəklik iri elmi və texnoloji nailiyyyətlər və yeniliklərin tətbiqi ilə baş vermişdir. Bunların çox hissəsi, məsələn, təyyarə, kompüterlər, antibiotiklər və digər dərmanlar, seleksiya stansiyası, pestisidlər və s. uzunmüddətli R & D-nin nəticəsidır. R & D-nin çox hissəsinin özəl sektorda aparılmasına bax, digər hissəsi, xüsusilə müdafiə hökumət tərəfindən maliyyələşdirilən tədqiqat orqanlarının nəzarəti altındadır.

Nəhayət, hökumət R & D-nin tətbiqini müdafiə etməlidir ki, yenilik və ixtiralar satışı üçün yeni yararlı məhsullara çevrilə bilsin.

### FƏSLİN QISA MƏZMUNU

- İqtisadi artım potensial tam məşgulluq zamanı istehsal həcminin müəyyən vaxtdan sonra artımı nəticəsində baş verir.
- Artım həyat səviyyəsinin yüksəlməsinə imkan verir.
- Artıma möhsuldarlığın yüksəldilməsi, istehsal faktorları ehtiyatının genişləndirilməsi, texnoloji dəyişiklik, ticarət şərtlərində əralıklılıqlar və milli möhsul istehsalının tərkibində dəyişikliklər etməkla nail olmaq olar.
- BK-da əzəmətli 2,5 faizə yaxın artım olmuşdur, bu göstərici müqayisə edilə bilən millətlərə nisbəten az olsa da, ÜMM-i 28 il ərzində iki dəfə artırmaq üçün qənaətbəxş hesab edilir.

### XÜLASƏ SUALLARI

- İqtisadi artımın üstünlükləri nadir?
- İqtisadi artıma gətirib çıxaran beş əsas səbəb hansılardır?
- Nə üçün BK-da müharibədən sonrakı artım faizi gözləniləndən aşağı olmuşdur?
- Hökumət siyasetinin iqtisadi artıma yardım edə biləcəyi yolları göstərin.

Əlavə məlumatlar üçün tərəfdən Internet sahifəsinə baş çəkin



### BALANSLAŞDIRILMIŞ İQTİSADI İNKİŞAF

#### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fasilə tanışlıqdan sonra siz:

- BK-da regional inkişaf probleminin mövcudluğunu izah edə;
- Regional tənozzüllün nəticəsini təsvir edə;
- Regional yardım üzrə AB və hökumətin siyasetlərini göstərə biləcəksiniz.

#### 35.1 REGIONAL PROBLEM

İssizlik mövçud olduqca hələ bir çox iş yerləri olacaq. Məsələn, 2006-ci ilin ortasına işsizlərin sayı 1.650.000 təşkil edirdi və ona müvafiq olaraq 598.100 iş yerləri mövçud idi.

Səbəb tələb və təklifiñ dayışması şərtlərindən əralılı gelir: insanların zövqü dəyişir, gəlirlər qalxır, xarici rəqiblər daha ucuz möhsul istehsal edirlər və s. Nəticədə bəzi mallara tələb yüksək, digərlərinə isə az olur.

Cədvəl 35.1 Regionlar üzrə işsizlik səviyyəsi, iyul 2006-ci il

	%-la
<b>Böyük Britaniya</b>	5,4
<b>Regionlar:</b>	
South East	4,5
Yorkshire və Humber	5,5
South West	3,8
West Midlands	5,3
East Midlands	4,7
Yorks və Humber	5,5
North West	5,1
East	5,1
London	7,9

<i>North</i>	7.8
<i>Wales</i>	5.0
<i>Scotland</i>	5.6
<i>N. Ireland</i>	4.5

**Manba:** www.statistics.gov.uk

Taklif nöqtəyin-nəzərindən texnoloji dəyişiklik istehsal haeminin artmasına gotirib çıxarır. İkinci dünya müharibəsindən bəri Birleşmiş Krallıqda istehlak mallarına, işa xidmətlərinə, elektron avadanlıq və cihazlara, məşənlərə və s. məhsullara qarşı böyük tələb, kömürə, pambıq məhsullarına, dəmir və polad, gom və s. məhsullara isə az tələb vارد. İstehsal vasitələrinə tələb tərəfəmə tələbdür; əgər emtəəyə olan tələb azalırsa, həmin malları istehsal edən fəhlələrə də tələb, həmçinin, azalacaq.

Bundan başqa, sahələrin lokallaşması sahəbindən resurslarla bağlı tələbdəki bu fərqlər rayonlara köçürürlər. Bununla da bəzi rayonlarda iqtisadi fəaliyyət yüksək, başqalarında isə aşağı olur. Bu vəziyyəti 7-ci cədvəldə aydın görmək olar. Cədvələ görə bəzi rayonlarda işsizlik səviyyəsi milli orta səviyyədən yüksəkdir.

### Regional problemiñ mahiyyəti

Geniş manada, regional problem aşağıda göstərilənlər sahəbi ilə yaranara bilar:

#### 1. Xüsusi region daha az təbii ehtiyatlarla təmin edilə bilər

Bu, xüsusi Şotlandiyann Highland (Hayland - 1975-ci ildə Şimali Şotlandiyada yaradılmış şura ərazisi) regionuna aididir. Ümumiyyətə, milli gəlirin artması ilə genişlənən istehsalı cəlb etməyən kənd təsərrüfatı regionu - məsələn, Cornwall və Devon (Kornvol və Devon) - sahəsinin ölkənin digər ərazilərində olan yaşayış səviyyəsi ilə təmin edə bilmir. Bu sobobdən, artan emək məhsuldarlığı ya tamamilə mühacirliyin nəticəsidir, ya da adambaşına düşən gəlir ölkənin digər ərazilərdə olan göstəricilərdən aşağıda qalır.

Yeni sənaye sahələrinin təqdim edilməsi üçün region çox uqar olarsa, hər hansı iralılış əsasən gəlirin artmasından asılı ola bilər, məsələn, turistlərin cəlb edilməsi - North Wales (Şimali Uels), Lake District (Leyk Districkti - Göl Kənarı).

#### 2. Regionun ehtiyatları adətən kapital çatışmazlığı sahəbi ilə tam inkişaf etməyə bilar

Bu, xüsusiyyət inkişaf etməkdə olan dövlətlərə aid edilir. Məsələn, təz bir zamanda həlli üçün dəha varlı regionlar tərəfindən olverakı şəhərlərdə kapital təmİN edilməlidir.

Uzun müddət ərzində balans deficitində iralılış əsasən başqa bir yerde gəlirlərin artmasından asılı ola bilər. Ərazinin ehtiyatlarının istismarı iqtisadi cəhətdən zəuri hesab edilməyə bilar. Məsələn, Aberdeen və Shetland-da (Aberdin və Şetland keçmiş Şotlandiya qraflıqlarıdır) çıxırlanma yalnız neftin qiymətinin qalxması və müasir texnologiyanın inkişafı zamanı Şimal dənizini iqtisadi təklifiñ manboynuñ çevrildiydi zaman baş verdi. Alternativ olaraq, digər regionlarda gəlirlərin artması turizmin inkişafına imkan verə bilər. məsələn, North Wales (Şimali Uels), Lake District (Leyk Districkti).

#### 3. Regionun əsas sənaye sahəsi durğunuşda və tənəzzülə doğrudur

Bəhə bir region adətən işsizliyin artan səviyyəsi; digər regionlara nisbətən aşağı düşən gəlir səviyyəsi; xüsusilə, qadın işçilərin aşağı fəaliyyət dərəcəsi; xarici miqrasiyanın yüksək səviyyəsi və qeyri-dəqiq infrastruktur ilə xarakterizə olunur. Bu sahəbdəndikcə, bu növ regional balans deficitini yerli hökumətlər üçün problemlər yaradır; höqiqotən iqtisadi fəlakətə düşər olmuş regionlar bər qayda olaraq işsizlik səviyyəsi ilə müəyyən edilir (cədvəl 35.1).

Öksinə olaraq, digər regionlər o dərəcədə sütətlə inkişaf edə bilər ki, sonrakı inkişafları sıxlığa, qeyri-bərabər sosial kapitala və inflasiya təzyiqinə gətirib çıxara bilər. Hər ikisində problemlər əlaqəli olduğundan siyasetlərdə bunlar nəzərə alınmalıdır.

#### Bazar iqtisadiyyatı yolu ilə regional balans deficitinin düzəlişi

Klassik model meşədəki ağaclar kimi bir çox sənaye sahələrinin yüksəldiyini, tənəzzülünü və hətta sıradan çıxdığını hesab edir. Lakin hər zaman tənəzzülə ugryanın sənaye sahələrinin ehtiyatlarının keçirildiyi yeni sənaye sahələri olacaqdır. Nəzəri cəhətdən bazar işsiz qalan işçilərə digər peşələrə yönəltməlidir. Məhsula olan tələbatın aşağı düşməsi və nəticə etibarı ilə işsizliyin yaranması nisbi eməkhaqqının azalmasına sahəb olur. Digər bir

tərəfdən, tələb artan yerdə əməkhaqları da artmalıdır. Nisbi əməkhaqlarında bu kimi dəyişikliklər (a) işçiləri aşağı maaşlı sənaye sahələrindən yuxarı maaşlı sənaye sahələrinə; və (b) sənayecələrin yüksək maaşlı ərazilərdən aşağı maaşlı ərazilərlər keçməyinə imkan verəcək.

### Bazar mexanizminin zəifliyi

Yuxarıda göstərilən modelin çalbedici olması balans deficitinin düzülüşünün bazar tərəfindən həyata keçirilə bilməsindəndir. Hökumətin regional siyasetinin görəksiz olduğu təklif edilsə də, nəzəriyyənin ciddi zəiflikləri vardır:

Bazar faktorları nəzəriyyənin gümanına nisbətən daha müüməkkən şəkildə uyğunlaşır. Təkcə əməyin durğun olmasına baxmayaraq, faktorların qiymətləri, xüsusilə də əməkhaqqı səviyyələri hər hansı aşağı doğru hərəkətlərə qarşı müqavimət göstərməyə meyllidir. Bundan başqa, əməkhaqqına dair inlii səviyyədə aparılan danışqlar regional balans deficitinin qiymət siqnallarına olan reaksiyasını zəiflədir. Nəhayət, faktor bazarlarının soroncununda olan məlumatlar çox zaman natamadır. Bu səbəbdən, kapital bazarları ölkənin daha çox inkişaf etmiş regionlarında mərkəzləşir. Əgər belə bazarlar tendensiyaya qarşı və ya periferik ərazilərdə investisiya imkanlarını dair natamam məlumatla fəaliyyət göstərərsə, həmin regionda qənaəti qarşılamaq üçün investisiya inyeksiyaları olmayıcaqdır.

İstehsal, xüsusilə galirlərin müvafiq şəkildə artırılması yüksək əməkhaqqına malik regionların kapitala böyük bacndıra galır əlavə etməsi ilə xarakterizə olunur. Bu səbəbdən, əmək şərtlərində olduğu kimi firmalar da inkişaf etmiş yüksək maaşlı regionlara miqrasiya edə bilər. Həqiqətanın, rəbitə inkişaf etdiyə, həmin regionlar tənəzzülə uğrayan regionların hesabına ticarətin inkişafı ilə çiçəklənə bilər. Bu səbəbdən, İngiltərinin cənub-qərb regionu AB ilə six əlaqədən yaranmışdır.

Hərəkat tamamilə xaricdən olarsa, modelin əlavə zəiflikləri üzə çıxır:

(a) Nəzəriyyə (i) sosial kapitalın itkisi və böhranlı regionlarda cəmiyyətin dezinteqrasiyası və (ii) genişlənən ərazilərdə yaranan sıxlıq və inflasiya təzyiqi üzrə cəmiyyətin əlavə xərclərinə məbəl vermər (aşağı bax).

(b) Böhranlı regionlardan çıxıb gedən işçilər daha yaxşı təhsil almış, yüksək bacarıqlı şəxslardır. Bunun üçün, onlar çox zaman cəmiyyətin liderləridir. Nəticədə region daha da böhranlı vəziyyətə düşür və yeni sənaye sahələri üçün daha az çalbedici olurlar.

(c) Bu model natamam tarazlıq yanaşmasının ardınca gedir. Adı çəkilən yanaşma böhranlı regionlardan miqrasiyanın gəlirin itkiśinə səbəb olması faktuna məbəl qoymur. Azalan istehlak xərclərinin və investisiyanın artan təsiri ərazini hələ də böhranlı vəziyyətdə saxlamaq səbəb olur.

Qeyd etmək lazımdır ki, hətta nəzəriyyənin əvvəlcədər xəbər verməsinə baxmayaraq, iqtisadi səmərəliyə bazar qüvvələri təminat vera, hökumətin faaliyyəti isə qiymətli kağızlar üzrə hələ də vacib hesab edilə bilər. Model yalnız faktor ödənişlərde və müəyyən sənaye sahəsi daxilində regionlararası müxtəlif ikilərin avtomatik olaraq konarlaşıdırıldıqdan xəbər verir. Adanıbaşına düşən regional golildər təkcə ehtiyatların paylaşıdırılmasında olan müxtəlifliklər səbəbi ilə bərabərleşdirilə bilməz və sənaye strukturu bir sira regionlara yüksək əməkhaqqına malik sektorlar, digərlərinə isə müvafiq olaraq aşağı əməkhaqqına malik sektorlar paylaşıdırı bilər.

### Regional tənəzzülün nəticəsi

Müəyyən regionda uzunsüren tənəzzül aşağıda olduğu kimi xülaşa edilən mənfi nəticələrə səbəb ola bilər:

#### 1. İssizlik nəticəsində ehtiyatlardan çox az istifadə

Regional issizlik təkcə cəmiyyətin bütünlükdə növbət istehsalının itirilmasına deyil, ham də aidiyənli işçilər üzərində sosial və psixoloji təsirlərə səbəb ola bilər. Bundan başqa, regionlar arasında insanların gəlirlərindəki əhəmiyyətli fərqlərin də öz təsiri vardır.

#### 2. Şəhərlərin və kəndlərin dağılması ilə sosial kapitalın itirilmesi

Əhalinin sayı sabit və ya aşağı meyllidirsə, müəyyən dövlət xidmətlərinin aşağı səviyyədə təmin edilməsindən, əhalinin böhranlı ərazilərdən miqrasiyası möktəblərdə, kilsələrdə və s. sosial xərclərin azalmasına səbəb olur. Əksinə, yeni yollar və xəstəxananalar misalında içtimai tikililər genişlənən ərazilərdə təmin edilməlidir.

İşsizliyin yuxarı seviyyədə olduğu ərazilərdə sosial kapital ehtiyatı daha yaşılı və cənubdağı genişlənən ərazilərə nisbatən daha aşağı keyfiyyətə malikdir. Başqa sözlə, bu yenilənmə sayısında baş verə və ölkənin digər hissəsində asanlıqla evzə edilə bilər (orada sıxlığı və inflasiya təzyiqinin olmamasına görə).

### **3. Əlavə sosial xərclər**

İqtisadi tənzəzlər uğrayan regionlardan əhalinin miqrasiyası camiyyətin parçalanması və ərazinin "sosial xarakteri"nin məhv iżərifahın itməsinə səbəb olur. Bununla belə, dostlarından ayrılmaga olan könülsüzlüyün ödəsindən gəlməkən daha xoş bir ətraf mühitdə insanların ham iqtisadi, həm də sosial mənşətlərinin evəzi ödənilir. İstanbulun halda, "sosial xarakterin məhv" ilə nticələnən itkinin qiyamətləndirilməsi çox çatdırır.

Eynilə, hədsiz urbanizasiya (məsələn, neqliyyatın sıxlığı, səs-küy, ətraf mühitin çirkənəməsi və intensiv ev təminatı) əhalinin daha inkişaf etmiş regionlara miqrasiyası nticəsində əlavə xərcələr malik ola bilər. Burada yenidən mübahisənin xüsusi qeyd-şortuna ehtiyacı vardır. Son illərdə əhalinin şəhər mərkəzlərindən ətraf kəndlərə axını əhalinin digər növ hərəkatlarını tövbə keçmişdir. Bu səbəbdən, Böyük Londonda ölkənin digər hissəsindən nisbatən əhalinin axın seviyyəsi daha çoxdur. Şərqi İngiltərə kimi miqrasiyadan yararlanan digər ərazilər əhalinin nisbatən daha az sıxığına malik sahələr hesab edilir. Beləliklə, hazırkı miqrasiya əhalinin sıxlığı xərcərinin artırılması kimi, onların azaldılmasına da xidmət edə bilər.

### **4. Regionlar arasında olan işsizlik müxtəlifliyi iqtisadiyyatın idarə edilməsini daha da çatınlaşdırır**

Inkişaf etmiş regionlarda təlobat nticəsində daha sürətlə inkişaf edir. Bu, daha yüksək əməkhaqqı seviyyəsi və iş yeri çatışmazlığında əks olunur. Daha yüksək əməkhaqqı seviyyəsi danışqlara dair müqavilələr, ənənəvi əməkhaqqı diferensialları və s. ilə böhranlı regionlara doğru naqıl edilir. Lakin həm pul-kredit, həm də xəzina siyasetləri kimi inflasiyanın qarşısının alınmasına xidmət edən tədbirlər böhranlı regionların işsizlik problemlərinə əlavə edilərək milli seviyyədə tətbiq edilir. Bu sahədən, regionlar arasında işsizliyin müxtəlif seviyələrinin həll edilməsi təkcə

inflasiyanın deyil, həm də işsizlik seviyyəsini azaltmağa xidmət göstərir.

### **5. Millətlərərəst iqtisadi integrasiya böhranlı regionların təzyiq qruplarının siyasi qarşılardırmasından ilə azaldılıb bilər**

Millətlərərəst (məsələn, AB) iqtisadi integrasiyanın əsas səbəbi təcərrüət məhdudiyyətlərinin və artan faktor durğunluğunun uzaqlaşdırılması ilə daha müqayisəli imtiyazların tomin edilənəsidir. Bununla belə, müəyyən sənaye sahələrində, xüsusilə Şimali İrlandiya (Northern Ireland) və Şotlandiya (Scotland) kimi əyalətlərdə rəqabət aparmaq çötən olduğu üçün regional balans dəfisiti problemi əksinə kəskinləşə bilər. Bu səbəbdən, adı çökələn ərazilərdə siyasi təzyiq qrupları eks integrasiya ilə təsir göstərə bilərlər.

## **35.2 DÖVLƏT SİYASƏTİ**

### **Dövlət siyasetinin məqsədləri**

Hökumətin siyasetinin əsas məqsədləri təcrübə nticəsində genişləndirmədir. Qisaca olaraq, cari regional siyasetin məqsədi:

- (i) müəyyən regionlarda nisbatən yüksək seviyyədə olan işsizliyin azaldılması;
- (ii) insanlar və ətraf mühit arasında daha müükəmməl balansın əldə ediləməsi;
- (iii) regional mədəniyyət və oxşarlığın qorunub saxlanması;
- (iv) inkişaf edən regionlarda tələb təsirini azaltmaqla inflasiyaya yardım göstərmək;
- (v) daha böyük beynəlxalq iqtisadi integrasiyanın və dənə aqıq iqtisadiyyat sahələrinin mümkün regional təsirlərinə qarşı durmaq.

Təsdiq etmək lazımdır ki, adı çökələn məqsədlər heç də hər zaman milli iqtisadi siyasetlə bir araya gəlmir. Məsələn, firmaların yerləşdiyi sahədən böhranlı regionlara daşınması artıma mane ola bilər. Milli ödəniş balansının yaxşılaşdırılması üçün daha inkişaf etmiş regionlarda istehsal edilən məhsulların və xidmətlərin daşınmasını stimullaşdırmaq vacib hesab edilə bilər. Bundan başqa, artımanın region daxilində xüsusi ərazilə cəmləşməsinin vacib olduğunu, regionlar arasında horabərlik regionlar daxilində qeyri-

bərabərlik nticəsində əldə edilə bilər. Nəhayət hər hansı regional məşğulluq siyaseti iqtisadiyyatda ümumilikdə tam məşğulluq olduğu zaman daha çox müvafiqiyat əldə etmək şansına malikdir. Bu zaman təkcə işsizlərin boş vaksiniaların olduğu yerlərə axınına maraq yaratılmayacaq, həm də firmalar əməyin təmin edildiyi və müvafiq vərdişlər əsasında təlimlərin keçirildiyi sahələrə köçməyə hazır olacaqlar.

### **İşçilər iş başında**

İşçi qüvvəsinin hərəkatini artırmaq üçün xüsusi tədbirlərin həyata keçirilməsində dövlət aşağıda göstərilənləri nəzəre almmalıdır:

(1) İşçi qüvvəsinin hərəkətsizliyindən dolayı yaranan işsizliyi aradan qaldırmaq işsizliyin təsiklik xarakter daşımıtı şəraitindən daha çətin olur. İşsiz insan iş tapaçığına əmin olduğu sərtdə öz vəzifəsini doyişməsi və ya yeni orzayı köçməsi daha çox ehtimal oluna bilər. Lakin təsiklik işsizlik yüksək işsizlik dərəcəsi doğurduğu zaman hətta nisbətan daha olverişli rayonlarda bəzən buna zəmanət verilmir. Buna görə 1932-ci ildə Londonda işsizlik səviyyəsinin milli əməkhaqqı dərəcəsindən 8,6 laiz aşağı olmasına baxmayaraq, bu rəqəm normadan 13,5 faiq yüksəkdər.

(2) Bəzi hallarda qiymət mexanizminin sərbəst fəaliyyətinə dövlətin müdaxiləsi işçi qüvvəsinin hərəkətsizliyi problemini daha da artıra bilər. Gəlin aşağıda bir neçə misali nəzərdən keçirək. Gəlir vergisinin yüksək dərəcəsində hər hansı pul stimulunu rəndələyir. İşsizlik üzrə yardım yüksək olduqca, işsizin digər yerde iş arxamış stimulu azalır. İcaraya verilən azad bazarın olmaması tənzimləmənin həyata keçirilməsində çətinliklər yaradır.

(3) Adəton işçi qüvvəsinin yalnız az bir qismi işsizliyin yüksək olduğu rayondan kənara hərəkat edir. Yeni-yeni sahələr yerdə qalanları işlə təmin edə bilər. Daha cavan və hərəkəti işçilər yerdəyişməsinin öz rayonlarını təməzzilə ugratmasına baxmayaraq, lazımlı olduqda, hərəkat etməyə meylli hesab edilir.

(4) Həm möğulluq sahələrində, həm də rayonda "pulsasiya" tipli çoxlu döyişkiliklər baş verir. Misal olaraq, kond tosorrüfat işçisi, öz növbəsində, tikiinti sahəsinə keçirilən İrlandiya fəhləsinin avazının yol inşaatı tikiintisində keçirilə bilər.

### **Fəhlələrin işə götürülməsi**

Coğrafi dinamiklik qarşısında yaranan əngalları aradan qaldırmaq daha çətindir. Bütün rayonun "depressiya"ya uğradığı yerlərdə dövlət

gəmilər üzrə müqavilələri yertəşdirməklə və onları əsasən ictirmə işlər üzrə proqramlara məktəblərin, yeni yolların, xəstəxanaların və sair proqramların mükafatlandırılması yolu ilə ilk yardım göstərə bilər. Hərçənd ki, uzun müddət ərzində həkumət elə tadbirlər görməlidir ki, onlar bir tərəfdən fəhləni başqa yera hərəkat etməyə həvəsləndirsin, digər tərəfdən isə buna çatıtlıq çəkən fəhlələri işə götürürmək üçün tərmələni razı salınsın.

Birinci qrup tədbirlər fəhlələrin işə götürülməsidir və o, xərclərin yerinən dayışdırılmasına göstərilən maliyyə yardımından, ölkənin digər həssələrindən olan imkanlara dair məlumatla təmin edilməsindən və evlə təminatdakı çalışmadıq kimi sünü məncələrin aradan qaldırılmasından ibarətdir. Hazırda evdə kirayəməşinlər saxlayan fəhlələr ay üçün xərcəri çatdırıb bilirlər. Hamçinin fəhlənin yaşadığı şəhərdən isə yerinə getməsi üçün yol haqqı pulsuz ola bilər və gəxsi evi olan fəhləyə evin satışı və alışı üçün küməkçi vəsaitlər də verilə bilər.

İkinci siyaset işin fəhləyə çatdırılmasına dair. Bu siyasetin real üzümüddəti həlli kimi baxılır. Bu siyaset fəhləni yaşadığı rayondan başqa yera hərəkat etməyə məcbur emir. Orta və Cənub-Şərqi İngiltərədə əhalinin artan sıxlığını azaldır və sosial kapital təkisının olduğu şimal bölgələrində əhalinin azalmasının qarşısını alır. Bütün burlardan başqa, bu onu xatırlatmalıdır ki, bu amil (övvəlki fəsildə nəzərdən keçirilmişdir) ölkələrdə olduğu kimi, rayonlara da eyi yolla təsir edir. İşsiz fəhlələrin və onların ailələrinin depressiyyaya uğramış rayonlardan konara, başqa yera bəzən hərəkəti həm hər rayonda xərcəri, porakonda ticarətdən gələn galibləri azaldır. Bəsliliklə, biz hələ de depressiyyada olan rayonun dayışılması üçün çoxlu işləməliyik.

Digər tərafən, yadda saxlamalı lazımdır ki, bu hal firmaları daha böyük xərcərlər salıb bilər. Firmaların cənub-şərqi mössisəsi yaratmaq istəyi təcrübəli fəhlələrlə təmin olunması və ya Avropada müştəri ilə müqavila bağlamaq kimi lokallaşmanın üstünlüklerini qorunadandan ibarətdir.

### **Dövlət iqtisadi siyasetinin əsas məhiyyəti**

BK-da regional problem (a) müəyyən sənaye sahələrinin, xüsusiə spesifik coğrafi ərazilərdə yerləşən daş kömür, gəmiçiyarılma və toxuculuq sənayesinin təməzzili; (b) xidmətlər, istehlak malları, kiçik miqyaslı istehsal və kimyozi preparatlar kimi genişlənən sənaye sahələrinin ealb edilməsində böhranlı ərazilərin uğursuzluğu; və (c)

əməyin coğrafi döngülüyü nəticəsində yaranmışdır. Hökumət siyasetinin əsas diqqətini nəzərdə tutulan üç zəif nöqtəyə yönəltmişdir.

Orazı böhranlı vəziyyətdə olduqda, hökumət həmin ərazilərdə ilk yardım üzrə (məsələn, müdafiə avadanlığı üzrə) müqavila bağlamaqla və ictimai işlər üzrə programlara - məktəblər, yeni yollar, xəstəxanalar, şəhərlərin regenerasiyasına xüsusi əhəmiyyət vermişdir. Eyni zamanda, müqavilələrin təminatına subsidiyalar da verilə bilər, məsələn körpü tikintisində.

Bununla belə, hökumət bir tərəfdən işçilərin xarici axınını həvəsləndirir, digər tərəfdən isə yerini dəyişmək istəməyən işçilərin isə götürülməsi üçün firmalarda həvəs oyadan və regionun galəcək degenerasiyasını qarşısını alan tədbirlər görməlidir. Birinci adətən "işçilərin isə", ikinci isə "işçilərə is" kimi qəbul edilir.

İşçilərin coğrafi mütəhərrikliliyinin daha da inkişaf etmiş regionlarda təkmilləşdirilməsi əsasən hökumətin məşğulluğun transferi sxemini əsasında həyata keçirilir. Sxem maliyyə üzrə daşınma xərcləri, əlkənin digər hissəsində galəcək planlar haqqda məlumatın təmİN edilməsi və şəhərdən konarda yerləşən iş yerlərinə pulsuz gediş haqlarının verilməsi üzrə yardımının göstərilməsindən ibarətdir.

### Regional yardım


Hökumət tərəfindən subsidiya verilən rayon statusu sənayecə yardım səviyyosunun azaldılması və yeni dövlətlərin AB-ə daxıl olması üçün həmin qurumun siyasetinin bir hissəsi kimi təqdim edilir. Böyük Britaniyanın hökumət tərəfindən subsidiya verilən rayonlarının siyahısı Avropa Komisiyasi tərəfindən tərtib edilmiş və razılışdırılmış xəritəyə əsaslanır. Yardım Regional Selectiv Yardım Dotasiyaları (Regional Selective Assistance Grants - RSA) I dərəcəli (maddə 87(3)a) və II dərəcəli (maddə 87(3)c) maliyyə yardımından ibarətdir. Bundan başqa, BK-da kiçik və orta müəssisələrə (Small and Medium Enterprises - SME) daha aşağı səviyyədə dotasiyaların verildiyi sahələr vardır. Bunlar III dərəcəli yardım (əlavə müəssisələrə verilən dotasiyalar) kimi təsnif olunur. Hökumət tərəfindən subsidiya verilən rayonlarda *Regional Selectiv Yardım* əsasən kapital xərcləri və yaradılan iş yerlərinin sayına əsaslanan layihələr vasitəsilə diskresion (əz öhdəsinə buraxma - red.) əsasında təmin edilir. 100 milyon £ dəyərindən yüksək olan bùdəcə ABŞ, Yaponiya və Cənubi Koreya firmalarının Britaniyada çox zaman böhranlı ərazilərdə xarici markəzlərin yaratmasına həvəs oyadan Britaniya investisiya Bürosunun (Invest in Britain Bureau - IBB)

nəzarəti altındadır. 1 yanvar 2007-ci ildən hökumət tərəfindən subsidiya verilən rayonların xəritəsi dəyişmişdir (şəkil 35.1) və şəhəri ərazilər Britaniyanın Avropada son altı il arzında qazandığı nüsbə iqtisadi uğur noticosunda azalmışdır. Göstərilən ərazilər hazırda hökumət tərəfindən subsidiya verilən rayon statusuna uyğun galit və Avropa konvergen西ya subsidiyası (övvəllər obyektiv subsidiya kimi göstərilən) əsasında bu adı daşımağa davam edəcəklər: Cornwall (Kornuoll - Böyük Britaniyanın cənub-qorbində yanımada); Qərbi Uels (West Wales) və Valleys (Vallı): Şotlandiya Hayland (Scottish Highland) və İsləndiya.

Sənayenin genişlənməsi zamanı hökumət bir nümunə müəyyən etmişdir. Bu sabəbdən, departamentlərin (Müdafiə sənayesi və Gəmərük) çox hissəsinin hökumət tərəfindən subsidiya verilən rayonlara köçürüldüyü halda, Səhiyyə və Sosial Təhlükəsizlik Departamenti (Department of Health and Social Security) Newcastle-da (Nyukastl), Sürücülük və Nəqliyyat Lisenziyaların verilməsi Agentliyi (Driving and Vehicle Licensing Agency) Swansea-da (Suonsi) yerləşir.

### 35.3 ŞƏHƏRİN REGENERASIYASI

1980-ci illərədək regional siyasetin əsas diqqəti firmaların struktur dəyişikliklərinin işsizliyin yüksək seviyyəsinə gətirib çəxardığı regionlara cəlb edilməsinə yönəldilmişdi. Lakin onların öz növbəsində mənfi əshətləri var idi. Yardımın istehsal sənayesinə yönəldilməsi zamanı inkişaf edən xidmət sahələrində yaradılan bliñmədlər. Bundan başqa, faktiki iş yerlərinin yaradılması firmaların cəlb edilənəsində investisiyaların nəzərdən qaçırılmışdı. Sadəcə olaraq bu, həmin firmalarda kapital: emoklo vəzət məsələ həvəs oyadı və noticədə yaradılan hər bir iş yeri üzrə yüksək xərclərə səbəb oldu. Samsung firmasının Şimal-Şərqi regiona cəlb edilməsinə 26.000 £ sərf edilmişdir. Eyni zamanda, regional müxtəlifliklərə verilən xüsusi əhəmiyyət diqqəti regionlарın daxilində baş verən problemlərdən yayındır. Həmin ərazilər Şimal-Qərbi və Şimal-Şərqi sənaye regionları ilə məhdudlaşdırır. Məsələn, BK-in 20 azaaminələ ərazilisinin 15-i Londonun əsəhdələri daxilindədir. Çox zaman həmin bu ərazilərdə yeni vərdişlərə alışmağa ehtiyac duyan etnik qruplar üstünlük toşkil edir.



*Qeyd: Şimali İrlandiya maddə 87(3)(c)*

Source: [www.dti.gov.uk/regional/assisted-areas](http://www.dti.gov.uk/regional/assisted-areas)

**Şekil 35.1 BK-da yardım gösterilecek regionlar (2007)**

Müyyən edilmişdir ki, regenerasiya təkcə tərk edilmiş sahənin təmizlənməsi deyildir. Regenerasiya cəmiyyətlərin yenidən qurulmasına, əsasən əzəl sektordan investisiyanın cəlb edilməsi ilə iş yerləri və müvafiq yaşayış şərtləri ilə temin ediləşməsi yaradılmışdır. Nticədə sahərin regenerasiyası regional şəhər siyaseti ilə uyğunlaşdırılmalı idi. Həqiqətən, fondlar regional yardımından sahərin regenerasiyası programına keçmişdir, lakin eyni zamanda təsdiq etmək lazımdır ki, şəhərin degenerasiyasının çox hissəsi hökumət tərafından subsidiya verilən rayonlarda baş vermişdir. Adı çəkilən əzəl inkişaf etmiş orazılarda hökumət tacirətə assasında düzüllşəklər edildiyi və ya maliyyə əhdəliklərinin azaldılmasına etibyic duxulan müxtəlif layihələr - Sahibkarlıq Zonası, Şəhərin İnkışafı Korporasiyası, Şəhər Dəstəsiyaları, Şəhər Çağırışları - təqdim etmişdir.

Nəzərdə tutulan xərc və inzibati təşəbbüsler indi artıq baş nazırın müavini qarşısında cavabdehlik daşıyan İngilis Əməkdaşlığı, Vahid Regenerasiya Büdcəsi (SRB - Single Regeneration Budget) və Regional İnkişaf Təşkilatları (Regional Development Agencies - RDAs) ilə əvəz edilmişdir.

1997-ci ildə yaradılmış İngilis Əməkdaşlığı (English Partnerships - EP) torpaq əla keçirmək və təyin edilən ərazilədə planlaşdırma aparmaq səlahiyyətinə malik milli hökumət təşkilatıdır. Bundan başqa, maliyyə nazirinin xüsusi pul vasaitına nisbatən dövlət vasaitinin müdəyyən edilmiş faizi ilə bağlı etdiyi avvalı Şəhər Dotasiyalarından fərqli olaraq, EP bir neçə yüz milyon funt möbləğində investisiya fondlarından necə istifadə edəcəyinə özü qorar verir (2002-2003-cü illərdə EP 230 milyon £ sərf etmişdir). Yəni, əlkim investisiya vasaitinin hətta 100 faizini defisiitli maliyyəlaşdırma nümunəsi şəklində təmin edərək EP mösuliyyəti öz üzərinə götürə bilər. Elə bu səbəbdən, Samsung firmasında sənaye mərkəzini Şimal-Şərqi Stockton-on-Tees (Stockton-on-Tees) portunda yerləşdirməyə həvəs oyadaraq investisiya fondlarından saməralı şəkildə istifadə etmək bacarığındə olurduş. Onun əsas vasaiti öz təsəbbüsü ilə eldə edilən hər hansı mənşətli və hökumət tərəfindən subsidiya verilən rayonlarda AB maliyyə vasaiti ilə artırıla bilər. Vahid Regenerasiya Büdcəsi (SRB) öməliyyat organlarının xərclərinin qarşılıqlısında tam möbəğlin təmin edilməsi ilə şəhərin regenerasiyası üzərində nazaratın təmin edilməsi üçün yaradılmışdır. Onun məqsədi Regional inkişaf Təşkilatları tərəfindən təchiz edilən regenerasiyanın çevik və məqsədönlü formalarının maliyyələşdirilməsidir. Nəzərdə tutulan maliyyələşdiriminin çox hissisi çəgmiş əsasında, regenerasiya layihələrinə verilən dotasiyalar və hətta qonşu layihələrin keyfiyyətindən gərə qiyamətləndirme əsasında mükafatların verilməsi ilə aparılır.

İngiltere üzere yerli regenerasya ardıcılığının münyəyin edilməsi, daxili investisiyaya yardım göstərilməsi, kiçik bizneslərə kömək və regional iqtisadi inkişafın koordinasiyası məqsədilə doqquz Regional İnkışaf Təşkilatı təsis edilmişdir. İndi Merseyside-in (Mersisayd) daxil edildiyi Şimal-Qərbi regiondan forqlı olaraq onlar bundan sonra daha yaxın çalışacaqları Hükumət Təsisatı Regionları kimi eyni sərhədlərə malikdirlər. Sotlandiya, Uels və Şimalı İrlandiya eyni funksiyaları yerinə yetirən təşkilatlara sahibdir.

Birliklerin Yeni İşi (The New Deal for Communities – NDC) ən kasib ərazilərdə itkinin qarşısını almaq məqsədi daşıyır. Yeni İş

programları yerli şəhərinin problemlərinin öhdəsində gəlmək üçün cəhətiyatlarla təmİN edərək kasıb qonşu ərazilərdə itkinin qarşısının alınmasında hökumətin strategiyasının açarıdır. Digər təşəbbüsler kimi adı çəkilən işlər də Sosial İstismə Vahidinin işindən, xüsusilə İNGİLΤORONİN BİR ARAYA GÖTİRİLMƏSİ; QONŞU ƏRAZİLƏRİN YENİLƏNMƏSİ ÜZRƏ MILLİ STRATEGIYA hesabatından tövriyir. Yerli şəhəri, biznesmenlər, könüllü təşkilatlar və dövlət agentlikləri birlikdə seçilmiş yerli ərazilər xalq təsərrüfatını şəhərə edən qonşu ərazilərin yenilənməsinə dair 4 mənədək təklifişin verilməsi üçün “tədqiqat” əməkdaşlığı yaradırlar. Birliklərin Yeni İşinin başlanğıcında baş nazir Tony Blair (Toni Bleyer) programın çətin və zəruri investisiya məsələsi olduğunu bildirmişdir. On illik bir müddədə 2 milyard £ təxəs edilmişdir.

### 35.4 AB KONTEKSTINDƏ REGIONAL SİYASƏT

Birlik daxilində regionlar arasında iqtisadi imkanlarda bərabərsizliyin azaldılması istiqamətində irəhləyişlər vardırısa, həm iqtisadi, həm də siyasi soviyyədə integrasiya edilmiş AB mümkün hesab edilir. Həqiqətən, regional siyasetdə göstərilən səbəblərin hamısı Birlik soviyyəsində əhəmiyyətli olsa da, əlavə müzakirələr aparılır:

- AB kontekstində fiziki nəzarətin aparılması çox çətindir. AB daxilində məqsədlərin müxtəlif olmasına baxmayaraq, firmalar digər üzbədələrin daha inkişaf etmiş regionlara horakat etmək fikrindədirler.
- Şotlandiya, Şimalı İrlandiya, Cənubi İtaliya və s. böhranlı əraziləri öz əlkələrinin mərkəzlərinə nisbatən Birliyin mərkəzindən – cənub-şərqi İngiltərədən şimal-şərqi Fransa və Almaniyadək çox uzaqdır. Göstərilən AB “mərkəzi” sonayecə sahələrinin çələb edildiyi vahid mərkəzi təşkil edir.
- AB bir üzbədən nisbatən digərində iqtisadi müxtəlifliyin hökm sürdüyü regionları daxil edir. Bundan başqa, regional problemlər müxtəlif cinslidir - məsələn, BK-nın böhranlı ərazilərinin sonayecə sahələri ilə məşğul olduğu halda, İtaliyanın bir sıra böhranlı kənd təsərrüfatı sahələri məvcuddur.

Yuxarıda nəzərdə tutulan əlavə fikirlər göstərir ki, səməralı AB-nin regional siyasetinin təşkil edilməsi çətin məsələdir. Bu siyaset təkcə regional problemiñ meydana gəlməsi ilə ona cavab verməməli, eyni

zamanda ayrıca millətin regional siyaseti ilə əlaqəli olmalıdır və onu tamamlamalıdır. Əlbəttə, AB-nin siyaseti üzbədələrin regional siyasetlər ilə uyğunlaşmalıdır, məsələn, ölkədə fiziki nəzarət digər ölkədə yerləşdirilə bilən firma sayısında sarsıdılmamalıdır.

Bu səbəbdən, regional siyaset AB soviyyəsində zəruri dərəcədə aparılmalıdır və birinin digərini gücləndirəcəi şəkildə həyata keçirilməlidir. Bundan başqa, daha böyük kapitala sahib olmaq üçün, əlavə olan üzbədələr tərəfindən tomin olunmuş fondlarla evzə edilməyən maddi fondlar vasitəsilə gəlirlərin bölüşdürülməsini təzərdən keçirilməlidir.

AB-nin üç struktur fondunun əsas diqqəti fərdi layihələrdənən inkişaf proqramlarına yönəldilmişdir və AB Komissiyası maddi yardımın müyyəyən edilmiş ərazilərə sərf edilməsini təkidd edə bilər. Adı çəkilən fondlar aşağıdakılardır:

- (1) *Regional inkişaf üzrə Avropa Fondu (European Regional Development Fund – ERDF)* zəif inkişaf etmiş regionların (İspaniya, İtaliya, Portugaliya və Yunanıstan) və tənazzülə uğrayan sonayecə regionların (məsələn, BK, İspaniya və Fransa daxilində) yenidən qurulmasını və inkişafını maliyyətədir. BK-nın böhranlı əraziləri osasın ERDF beneficiarlarıdır.
- (2) *Avropa Sosial Fondu (European Social Fund – ESF)* peşə təlimləri və yeni iş yerlərinin yaradılması üzrə layihələri era edən təşkilatlara maliyyə dəstəyi göstərir.
- (3) *Avropa Kənd Təsərrüfatına Nəzarət və Zəminət Fondu (European Agricultural Guidance and Guarantee Fund – EAGGF)* inkişaf etməkdə olan və ətraf mühit baxımından kasib ərazilərdə kənd təsərrüfatını və infrastrukturun yenilənməsini maliyyətədir.
- (4) *Bahçılıqla dair Maliyyə Sənədi (Financial Instrument for Fisheries – FIFG)* bahçılıq sektorunun və əlaqəli sonayecə sahələrinin strukturunu yeniləyən layihələri və içi qüvvəsinin və bahçılıqlı sonayecənin digər sektorlara doğru inkişafını dəstəkləyə bilər. Eyni zamanda, bahçılıqlı sonayecə daxilində balıq cəhətiyatları və onların istismarı arasındaki balansı qorumağa xidmət edir.

Eyni zamanda Avropa Investisiya Bankı (European Investment Bank – EIB) və Avropa Kömür və Polad Birliyindən (European Coal and Steel Community – ECSC) alverişli şərtlərlə borçlar almaq mümkündür.

### FƏSLİN QISA MƏZMUNU

- Regional problemlərin həll edilməsi yolunda əməyin dərğunuğu azad bazarın fəaliyyatına maneədir. Bu kimi problemlər regionlarnın çox az təbii ehtiyatlara, kapital əməkşəxliyinə və tənəzzülə uğrayan sənaye sahələrinə malik olması nəticəsində yaranı bilər. Regional problemlər işsizlik, sosial kapital itkiyi, çirklənmə misalında əlavə xərclər addır və onlar milli iqtisadiyyat idarəe edilməsini çatınlığıdır bilər.
- Hökumət əməyin mobilizasiyasını təşkil etməklə işçiləri işə və Regional İnkişaf Təşkilatları və Birliklərin Yeni İşi daxil olmaqla müxtəlif layihələr nəticəsində işçilərin əməyə cəlb edilməsinə çalışır. Bundan başqa, AB regional maliyyə yardımının verilməsini təmin etdən hökumət tərəfindən rayonlara subsidiya verilməsini həyata keçirir.

### XÜLASƏ SUALLARI

- BK-da regional inkişaf problemlərinin olmasının səbəbini izah edin.
- Regional inkişaf problemlərinin həll edilməsinin bazar qüvvələri üçün çox olmasının səbəbini göstərin.
- Regional tənəzzülün nəticəsi nadir?
- Regional inkişaf problemlərinə nəzəron həkumətin siyasetini izah edin.
- Regional siyasetin Avropa Birliyi səviyyəsində problem olmasının səbəbi nadir?

Əlavə məlumatlar üçün tərəfdən Internet sahifəsinə baş çəkin



### DÖVLƏT MALİYYƏSİ

#### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilə tanışlıqdan sonra siz:

- Hökumətin gəlirinin əsas mənbəyini və xərclərin əsas sahəsini təsvir edə;
- Mükəmməl vergi sisteminin əlamətlərini izah edə;
- Verginin müxtəlif növlərinin üstünlük və çatışmazlıqlarını göstərə;
- Vergi qoyuluşu "yükünü" və subsidiyalardan əldə edilən mənfeətin böülüsdürüləsini izah edə biləcəksiniz.

#### 36.1 GƏLİRİN BÖLÜŞDÜRÜLMƏSİ

##### Giriş

Dövlət bütçəsi hökumətin xərə və gəlirləri (xüsusilə vergi qoyuluşu) və onlar arasındaki əlaqaya aid edilir (PSNCR). Hər birinin ÜDM (ing. GDP - Gross Domestic Product) həcmində nisbatən əhəmiyyətli olmasına baxmayaraq, onların strukturunu gizli iqtisadi məna daşıyır və bu xüsusilə fərdi gəlirlərə aid edilir.

Müəyyən iqtisadi məqsədlərin təmin edilməsi məqsədilə hökumətin məsələn, inhişar nəzarətini, konservasiya, çirklənmənin məhdudlaşdırılmasının tənzimləməsini baxmayaraq, maliyyə tədbirləri ilə bir çox nailiyyətlər əldə etmək mümkündür. Bu kimi məqsədlərə ehtiyatların paylaşılmamasında səmərəlilik, məşğullğun, qiymət səviyyəsinin və ödəniş balanslarının stabilşdırılması; gelirin yenidən böülüsdürüləsi aid edilir. Bu fəsildə biz verginin müxtəlif növlərinin iqtisadi xüsusiyyətlərini nəzərdən keçirmişik.

Rifah obyektiv şəkildə qiymətləndirilə bilinməyindən, biz gəlirin elmi cəhətdən yenidən böülüsdürüləsindən bəhs edə bilmərik. Lakin mövzudan sadəcə yayınmaq mümkün deyildir. Hərtərə yenidən

bölüşdürülmə məsələsi üzərində qərarların siyasi əhəmiyyət daşıdığı halda, iqtisadçı hökumət qarşısında açıq olan mümkün iqtisadi aspektləri və seçimləri göstərə bilər.

### Hökumət və galirin bölüşdürülməsi

Mikro səviyyədə mərjinal möhsuldarlıq nəzəriyyəsi istehsal faktorları sahibkarlarının necə müükafatlandırıldığın nəzəri izahını verir. Lakin müükafatlar yalnız funksional əsasda təhlil edilir - əməkhaqları, faiz, icara haqqı və manəft. Fərdlər arasında galirin bölüşdürülməsinin izah edilməsi üçün xalq təsərrüfatı, digər sahələr əsasən sərvətin qeyri-bərabər bölüşməsindən yaranan istehsal faktorları - nəzəre alınmalıdır.

Hökumət əsasən dörd səbəbdən galirin bölüşdürülməsində maraqlıdır:

Əvvəla, "adəlatlılık" prinsipi. Xüsusilə on vərlə Qərb iqtisadiyyatında insanların sosial vieddəni "bolluq arasında yoxsulluğu" dəzə bilməyəcək. "Qayğıkeş comiyayıdıcı" bərabərsizlik probleminin nisbi kəmiyyətindən bəhs etdikdə xeyriyyə comiyətləri tərəfindən fərdi verilən yardımalar qanunsuz, etibarsız və qeyri-dəqiq hesab olunur.

İkinci, galirin ümumi bərabərsizliyi comiyətdə ziddiyiyata və iqtisadi həyatın inhəvini səbəb olur, məsələn, yüksək əməkhaqqı uğrunda töllişlər.

Üçüncü, galirin bölüşdürülməsi stabillaşma siyasetlərinin yaradılmasında hökumətin nəzərə almalı olduğu geniş makro doyişikliklərə təsir göstərir, məsələn, qonşut və vergi qoyuluşu sahəsi.

Dördüncü, stabillaşma siyasetinin həyata keçirilməsində hökumətin müvəffəqiyyəti öz növbəsində galirin bölüşdürülməsinə də təsir göstəracak, məsələn, işsizlik və qiymətlərin artması ilə. Bu səbəbdən, hökumət öz növbəsində işsizliyi görə verilən ödənişlər və inflasiya ilə bərabər sosial müdafiə programını əsasında edilən ödənişləri təmim etməklə hər hansı uğursuzluqları təzminat vermək öhdəliyindədir.

### Lorens ayrışı

Galirin bölüşdürülməsində olan bərabərsizliyi Lorens ayrılsında təsvir etmək olar (şəkil 36.1). Xalq təsərrüfatının yekun faizinə qarşı galirin yekun faizi göstərilir.

Düz diaqonal xatı OA galirin müəkəmməl şəkildə bərabər bölüşdürüldüğünü göstərir; xalq təsərrüfatının ilk 10 faizi milli galirin 10 faizini, xalq təsərrüfatının ilk 20 faizi milli galirin 20 faizini və s. götürür.

B əyri xatı xalq təsərrüfatının ilk 10 faizinin gelirin yalnız 4 faizini götürdüyü halda, ilk 20 faizin isə 8 faizi götürdüyünü göstərir. Digər tərəfdən, son 10 faiz ümumi gelirin 25 faizindən faydalınır. Əgər bütün bunları və oxşar nöqtələri birləşdirdək Lorens ayrılsına alarıq, Əyri OA düz xatından nə qədər çox ayırsalar, deməli galirdə bir ə qədər bərabərsizlik vardır. Nəticə etibarı ilə, xalq təsərrüfatının son 10 faizi gelirin 45 faizindən faydalanaraq, C əyrisi B əyrisinə nisbətə galirdə olan bərabərsizliyi daha geniş şəkildə təsvir edir.

### 36.2 HÖKUMƏTİN GƏLİR VƏ XƏRCLƏRİ

Şəkil 36.2-də hökumətin gelir və xərclərinin əsas hissələri göstərilir. 2006-2007-ci illərdə BK-da hər bir kişi, qadın və əsaqın payında düşən ümumi dövləti xərci 9.200 milyard £ olmaqla təqribən 552 milyard £ nəzərdə tutulmuşdu. 2007-2008-ci illərdə bu məbləğin 583 milyard £, 2008-2009-cu illərdə isə 610 milyard £ olması gözlənilir.


### Hökumətin xərclərinin bölüşdürülməsi

Hökumətin xərcləri aşağıdakı başlıqlar altında təsnif edilə bilər:


- Müdafiə*, burada xərclər 1989-cu ildə Soyuq Müharibənin başa çatınması ilə aşağı səviyyəyə enmişdir;
- Daxili təhlükəsizlik* – polis, hüquq mühafizə və yanğın dəstələri;
- Sosial öhdəliklər* – təhsil, xəstəlik, işsizlik və qocalıq təhlükəsinə qarşı mühafizə;
- Kənd təsərrüfatı və sənayeye verilən subsidiyaları əhatə edən, hökumət tərəfindən subsidiya verilən arezilərə yardım göstərən, şəhərin regenerasiyasında işçi təlimini və kapitalı təmin edən *iqtisadi siyaset*.

Bu gün hökumətin xərcləri ümumi yerli məhsulun 40 faizini təşkil edir – göstəricilərin 10 faiz olduğu 1910-cu ildən bəri müəkkəmlər artıv. İndi hökumət dəha geniş miyyətli fəaliyyət sahələrinə xərç qoyur. Bununla belə, qeyd etmək lazımdır ki, hökumət xərcinin bir çox hissəsi, məsələn, təqaüdlər, Milli Borc faizləri və yerli hökumət orqanlarına verilən borclar müqavilə xarakteri daşılarından qaçılmazdır.

### Hansı vergilər haradan gəlir (cəmi gəlirlər 516 mld. £)



### Vergiödəyicilərinin pulu hara gedir (cəmi xərclər 552 mld. £)



**Şəkil 36.2** Dövlət pulları 2006-2007-ci illər: haradan gəlir, haraya gedir

*Qeyd: Sosial müdafiə xərclərinə vətəndaşların fərdi məsuliyyət vergisinin artığı da daxildir.*

*Mənbə: HM Xəzinəsi, 2006-2007*

### Hökumətin ümumi xərclərinə nəzarət

Hökumətin sadəcə öz xərclərini qiymətləndirdiyi və onları qarşılamaq üçün vergilər təyin etdiyi görünə bilər. Lakin bu görünündüyü kimi deyildir. İqtisadiyyatda məhsul və xidmətlər möhdud olduğundan, hökumət, neçə deyərlər ayağına yorğununa görə uzatmalıdır. Buradan belə bir sual məydən qızdır: Mədəniyyət Şurasına nə verilə bilər? Yerli hakimiyyət orqanlarına nə qədər ayrılmalıdır? Sosial Siyərtə Fonduna edilən ödənişlər azaldılmalıdır mı? İqtisadi problem fərdi şəxsləri və oxşar hökuməti müqayisə edir. Bu məsələnin həlli metodu aşağıdakı kimidir:

Dövlətin ümumi xərci mərkəzi və yerli hakimiyyətin məsələflərini əhatə edir. Lakin nəzarətin hazırlığı principini izah etmek üçün əsas diqqət mərkəzi hökumətin xərclərinə yönəldilməlidir.

İş fəaliyyəti dövründə gəlir və xərcləri tarazlıqda saxlamaq lazımdır. Xərcin gəlirdən artıqlığı ÜMM-in 3 faizindən artıq olduqda bu artıma davam gətirməyin çatın olduğu PSXCR vardır, çünki o, faiz dərəcəsi üzərində təzyiqi dəyişdir. Bundan başqa, Milli Borç əlavə edildikdə hökumətin cari faiz ödənişləri artır.

Keçmişdə dövlət xərcinin ümumi səviyyəsi Maliyyə Nazirliyinin baş katibi və departamentlər arasında çoxlu sayıda güzəştlərdən yaranırdı. Nəzarə tutulan “alt-üst” yanaşma əsas diqqəti xərcin mümkündürləndən onun vacibliyinə verirdi.

Əlavə vergi qoyuluşu olmadan, hökumət xərclərinin artımı nəticəsində iqtisadiyyatda qeydə alınan artım daha yüksək gəlir, mənfəət və istehlak xərcləri nəticəsindən əlavə gəlirlə müşahidə edilir. Vəsaitlərin çatışmazlığı problemini nəzərə alaraq, hökumət ümumi xərcin möbləğini müəyyən edən və departamentlərin pul təxisatının cəmi xərcin həmin möbləğ həddində saxlayan “azalan” yanaşmanı qəbul etmişdir. Təcridəndə bir çox dəyişikliklər nishətən marjinal və siyasi fikirlərə istinad edəcək səviyyədədir.

Dövlət borclanması aşağıdakı şəkildə olur:

(1) *Qısamüddətli istigrazlar.* Bu istigrazlar əsasən emtəə veksellərinin satışı ilə əldə edilir. İlkən olaraq əmtəə vekselləri xərclər və vergilərdən gələn gəlir arasındaki zaman fərqini qapamaq üçün istifadə edilmişdir, lakin sonralar onlar dövlət borclanması əsas vasitələrindən birincə çevrildi, çünki uzun müddədənə qısamüddətli borc almaq daha ucuz başa gəlit. Buna baxmayaraq, inflasiya təsirləri nəticəsində son illərdə dövlət mümkinin olduğu qədər qısamüddətli borcu əzunmüddətliyə çevirməklə *fondlaşdırma* siyasəti yürütmüşdür.

(2) *Orta və uzunmüddətli istigrazlar*. Bunlar ən azı beş il müddətli şəhəmle təmsil olunur. Buraya 1951-ci ildən faiz məzənnəsinin qalxması ilə dövrü azalan 3,5 faizlik mühərribo istiqrazi kimi digər müddətsiz şəhəmlər daxildir.

(3) Milli əmanət şəhadətnamələri, ödənişli əmanət istiqrazi və s. və Milli Əmanət Bankı, ictimai etimad əmanət banklarının depozitləri vasitəsilə alman *qeyri-bazar* borcları.

### 36.3 VERGİ QOYULUŞUNA MÜASİR BAXIS

#### Vergi qoynuluşu və dövlət siyaseti

XIX əsrin sonlarına qədər dövlətin funksiyaları əsasən müdafiə və qanun-qaydanın təmin olunması ilə əlaqədər idi. Ticarəti tənzimləyən vergilərin keçən əsrdə lağış edilməsindən sonra vergiler əsasən qazanc məqsədilə yığıldı.

Son 50 ildə çox böyük dərəcədə artan dövlət xərclərini ödəmək üçün daha yüksək vergi məzənnələri müəyyən edilmiş və yeni vergilər qoymulmuşdur. Bu əlavələr, görəcəyimiz kimi, iqtisadi və ictimai siyasi tənkinə üçün yeni imkanlar təmin etmişdir. Qisasi, dövlət öz maliiyə tədbirləri ilə:

- (1) *Iqtisadiyyat üzərində ümumi nəzarət təşkil edə bilər*, əsasən tam məşğulluq təminatı məqsədilə. Bunu üçün dövlət:
  - (a) İstehlak, əmanət və investisiyaya təsir etmək üçün fərdi vergilər qoyur;
  - (b) Büdcə artığı və ya kosürü vasitəsilə öz xərci və qazancı arasındakı əlaqəni dəyişir.
- (2) *Iqtisadi yüksəkliyi inkişaf etdirir* vergi məqsədilə çox yaxşı investisiya imkanları yaratmaq kimi tədbirlərlə.
- (3) *Qiymət sisteminin təsirini azaldır*:
  - (a) Yeni sənaye sahələrini müdafiə edir;
  - (b) Mühüm sənaye bölmələrini inkişaf etdirir;
  - (c) Teləb və təklif şərtlərinin əsaslı dəyişmələrinin sənayecə təsirini azaldır;
  - (d) AB ilə ticarəti artırır;
  - (e) Təkəfi tələbdən daha az elastiki olan mallar üzərində idxlə vergisi qoymaqla təsirini yaxşılaşdırır;
  - (f) Məhdud idxlə mallarına vergi qoymaqla ödəniş balansını yaxşılaşdırır.

(g) Sosial xərcləri və sosial qazancları ödəmək üçün, məsələn, siqaret üzərində aksız vergisi qoymaqla sağlamlığı qoruyur.

(4) *Sərvətin və gaflının bəlgəsünün daha ədalətli olmasına təmin edir*.

(5) Dövlət qarşısında fərdi məsuliyətin artırılması (hamının vergi ödəməsi vasitəsilə) kimi kiçik məqsədlərə zamanət verir.

(6) Aşağıdakı hallarda obyektiv həsab edilir:

(a) verginin çox hissəsi daha çox ödəniş etmək bacarığında olan şəxs tərəfindən ödənilməlidir;

(b) bir və digər şəxs arasında qarətsiz olanda.

(7) Cəhd və təşəbbüs lərə zərərsizdir.

(8) Ehtiyatların optimal şəkildə paylaşdırılmasına minimal təsir göstərir.

#### Yaxşı vergi sisteminin atributları

“Millətlərin sərvəti” əsərində Adam Smith öz vergi prinsiplərini 4 sadə qaydaya əsaslandırmışdı. Qisaca qeyd edilsə, onlar aşağıdakılardır: insanlar vergiləri bacarıqları müqəbilində ödəməlidirlər; vergi hamı üçün dəqiq və aydın olmalıdır; ödəniş baxımından ədəyənə rəhatlığı əyrişənlərdir; galirə nəzərən yığın dəyəri kiçik olmalıdır.

Bu gün hər hansı bir verginin əsas məqsədi pul toplamaq olduğundan, verginin olava istifadələri Adam Smithin qaydalarını yetirəs etməlidir.

Lakin qazancdan başqa digər məqsədlər də üstünlük təşkil edə bilər. Belə ki, 1940-ci ildə dolayı alış vergisi qoymularkən ilk növbədə ayırmayı azaltmaq və yalnız ikinci növbədə qazanc əldə etmək məqsədini güdürdü. Buna görə müasir verginin müxtəlif göstəriciləri olmalıdır. Bunlar aşağıdakılardır:

(1) *Galirin möhsüldürliyi*

(2) *Vergi ödəyənlər üçün aydın olmalıdır*.

(3) *Ödəyən üçün rahat olmalıdır*.

(4) *Hamı üçün eyni, ayrı-seçkisiz olmalıdır*.

(5) *Uyğunlaşan olmalıdır*.

(6) *Iqtisadiyyatın stabillaşmasında avtomatik olmalıdır*.

(7) *Zərərsiz cəhd və təşəbbüs üçün*

(8) *Dövlət siyasetinə uyğun olmalıdır*.

(9) *Ehtiyatların optimal bölgüsündə təsiri minimal olmalıdır*.

(10) *Vergi yükünün bərabər bölgüsü*

- Vergilər şəxsi gelidən tutulan hissəyə görə təsnif edilə bilər:
- Regressiv vergi kasib insanın gelirinin varlığı nisbətən daha böyük hissəsini tutur. Məsələn, gelirdən asılı olmayan sabit məbləğli dolayı vergilər (məsələn, televiziya lisenziyası);
  - Proporsional vergi gelirin müqayyən hissəsini tutur. İlk vergi qoyulduğu məbləğ 5.000 £ üçün indi gelir vergisi proporsionaldır, hər funtun 35 %-i vergiya ödənilir;
  - Progressiv vergi gelirlər artıqla gelirin daha çox hissəsini tutur (şəkil 36.3). Yənsiz 5.000 £-dən yuxarı golir vergisi progressivdir. Sondakı 500 £-tün 40 % vergi ödənilir və məzənnə 20.000 £-dən yuxarı gelirdən tutulan 83 %-ə (maksimuma) qədər tədricən artır. Vergi məzənnələrini dərəcələrə bölən kapital köçürməsi vergisi də hemçinin progressivdir.



**Şəkil 36.3** Regressiv, proporsional və progressiv vergilər

Daha varlı insana kasib insana yüksək vergi qoyulmasını doğrudan bu fikirdir ki, faydanın azalması qanunu olavaş goliro aiddir və artıq 50 £ kasib insana nəzərdən varlı insana dəha az məmənluq hissə verir. Belə ki, varlıdan alınmaq kasibdan alınmaq qədər çatınlık törətmir. Ümumiyyətlə, bu, həqiqət kimi qəbul edilə bilər, lakin biz heç zaman əmin ola bilmərik, çünki şəxsi məmənluğun dəqiq ölçüsü yoxdur.

## 36.4 VERGİQOYMANIN STRÜKTÜRÜ

Vergiqoymaın bəzi məqsadları öz aralarında ziddiyat təşkil etdiyindən heç bir vergi mükmənnələr deyil. Deməli, elə bir vergiqoyma quruluşu olmalıdır ki, dövlətin müxtəlif məqsədlərə verdiyi əhəmiyyət dəyişdiyi zaman ona uyğun olaraq dəyişə bilən bir səra vergilər olsun.

Vergilərin aşağıdakı təsnifatı ədəmə üzərində qurulmuşdur:

### (1) Birbaşa vergilər

Bu vergiləri insan şəxsan müvafiq golir orqanlarına ödeyir. Dövlət Vergi Departamenti və ya yerli hakimiyət orqanlarına.

(a) *Gəlir vergisi*. Gelir vergisi ilk dəfə 1799-cu ildə tətbiq olunsa da, Waterloo-dan sonra ləğv edilmişdi. 1842-ci ildə isə yenidən qaytarıldı.

Vergi sistemini sadoləşdirmək məqsədilə 1973-cü ildə yeni birləşdirilmiş golir vergisi sistemi köhnə gelir və alavə golir vergisinə əvəz etmişdir. Əsas məzənnə vergi tutulan gelirin 35 %-i olmaqla qalan məzənnələr yuxarıda verilmişdir. Vergi tutulan gelir maddi vəziyyətdən, himayədə olan uşaqlar və digər şəxsi şərtlərdən asılıdır. İldə 1.000 £-dən artıq olan investisiya gelirindən 10 faizlik, 2.000 £-dən artıq olanдан isə 15 %-lik alavaş vergi tutulur.

(b) *Korporasiya vergisi*. 1965-ci ildə mənşət vergisi korporasiya vergisi ilə əvəz olundu.

1973-cü ildə qəbul edilmiş köçürümə sisteminiə görə, dividendləri ödənilən və ya digər mənşətlərdən cyni məzənnəli (52 %) vergi alınır. Bir hissəsi (35 %-lik golir vergisinin 35/65-i) səhmdarların iżərino düşür və dividendlər ədənildikdə əvvəlcədən tutulur. Bu əvvəlcədən ədənə 52 % korporasiya vergisinin ədənilməsi zamanı nəzərdən alınır, səhmdarlar üçün isə gelirin aşağı olmasından gelir vergisinin ədənilməsi mümkün olmadıqda barpa edilə bilən vergi krediti kimi hesablanır.

(c) *Kapital qazanclarının vergisi*. Kapital qazancından vergi 30 %-lo yerləşdirilmiş bütün avuarlara qoyulur. 1.000 £-dən aşağı olar şəxsi evlər, avtomobillər, milli amanət istiqrəzləri, əməkdaşlar və daşına bilən emlak istisna edilir.

Vəziyyətdən asılı olaraq şəxslər dəha az faiz ala bilərlər və avuarlann yerləşdirilməsindən golen golir hər hansı bir ildə 500 £-dən artıq deyilsə, heç bir vergi ədənilmir.

(d) *Kapital transferi vergisi*. Kapital transferi vergisi 1974-cü ildə mülkiyyət vergisini əvəz etmişdir. Birincinin ikinciya nisbətən vergi məzənnəsinin yalnız yarısının daşıdığına baxmayıaraq, bu vergi ömürlük hadiyyələr və varisliyə aiddir. Vergi məzənnəsi progressivdir və transferin əhəməndən asılı olaraq dəyişir. 15.000 £-la 20.000 £ arasındakı məbləğlərdə 10 % tutulur və bu məbləğ 2 milyon £-dən yuxarı olduqda 75 %-ə qədər artır.

(e) *Başa vergilər*. Buraya (maliyyə mütəxəssisləri zamanı ədənilən) möhür vergiləri, avtomobil vergiləri, neft golirinin vergisi və mineral ehniyatlar hüququnun vergisi daxil olsa da, yalnız ilk ikisi vacibdir. Avtomobil vergisindən başqa hamisi Dövlət Vergi Departamenti tərəfindən toplanılır.

Rayon şuralarında tərəfindən qoyulan yerli məzənnələr də birbaşa vergidir. Əsas əhəmiyyət ondadır ki, progressiv olmaqla və şəxsin fərdi

şəraitinə uyğun olaraq qoyulmaqla onlar en ağır yüklerin on enli kürəyə qoyulmasına təmin edir. Onların proqressiv xarakteri "daxili stabilizator" rolunu oynamalarına əlavə əhəmiyyət verir. Böyük mənfi cəhəti isə ondan ibarətdir ki, vergi məzənnəsi yüksək olduqda, müəyyən təşəbbüs azalda bilər. Nəticədə dolayı vergilər də yığılın.

## (2) Dolayı vergilər

Mallar və xidmətlər üzərindəki dolayı vergilər ona görə bəs adlanır ki, gömrük orqanı (Gömrük və Aksız Departamenti) onları satıcıdan toplayır, o isə öz növbəsində bu vergini malın son sahə qiymətinə daxil etməklə, mümkün olduğu qədər verginin ağırlığını istehlakçının üzərinə qoymağa çalışır (bu fəslin sonuna bax). Onlar xüsusi (yəni malın dəyərindən asılı olmayan sabit məbləğ) və ya *ad valorem* (yəni malın dəyərinin müəyyən faizi) ola bilər.

Dolayı vergilər aşağıdakılara bölünə bilər:

- AİB xaricindəki ölkələrdən gələn mallar EES məzənnələri ilə ödəniləcək şəkildə idxlə olunan malların gömrük haqqı;
- Daxildə istehsal olunmuş mallar və xidmətlərin, məsələn, pivo, viski, yanacaq, siqaret və kazinonun aksiz haqqı;

Əlavə dəyər vergisi (ÖDV): alış vergisi və seçici işlə töminat vergisinin əvvəzində 1973-cü ildən istifadə edilməyə başlanan "dəyər vergisi" vergisidir. O, mal və xidmətlərin çoxundan istehsalın hər mərhələsində bazis məzənnə ilə tutulur, müəyyən zinət əşyalarından daha çox olmaq şərti ilə. Bəs ki, şəkil 85-dəkini misal kimi götürsək, istehlakının dükanda masa üçün ödədiyi 10 % ÖDV 1 £ təşkil edəcək ki, bu da ümumi alış qiymətinin 11 £-a çatdıracaq. Lakin ÖDV istehsalın hər mərhələsində aşağıdakı şəkildə ödənilə bilər: ağacə akən 30 p; ağacə doğrayan 20 p; masa düzəldən 30 p; pərakəndəsətə ticarətçi 20 p. Təcrübədə hər istehlakçı gömrük və aksizə materialların tozhibatçısının fakturasında göstərilən ödənilmiş ÖDV-ni çıxməq şərti ilə tam 10 %-lik vergi ödeyir. Bəs ki, məsələn, sətci gömrük və aksizə əslinde ona ödənilən 80 p-lit ÖDV-ni çıxmışla 1 £ verir ki, bu da 20 p-dir.

Bir qayda olaraq, illik gəlir əsasən iki mənbədən aldə edilir: (i) qarışq medaxiller, əsasən bərc fəzilləri, icarə haqqı və xidmət və məhsulların qiyməti (məsələn, tibbi təlimatlar); və (ii) aşağıda dəha geniş şəkildə təsvir edilən vergi qeyoluşu.

Xərə və gəlir arasındaki fərqli borclu – PSNCR ilə qarşılanır. Illik borclar toplanmış borcların kapital məbləğləri olan Milli Borcu artırır.

## 36.5 BİRBAŞA VERGİNİN ÜSTÜNLÜK VƏ ZƏRƏRLƏRİ

Verginin müxtəlif növlərinin üstünlük və çatışmazlıqlarının təhlil edilməsində mənfaət vergisinin xarakterik xüsusiyyətlərindən istifadə edə bilərik. Birbaşa vergidən danışarkən əsasən galir vergisine istinad edilməlidir, lakin digər birbaşa vergilər də diqqətdən cənarda qalmayacaq.

Şəkil 36.2-də göstərildiyi kimi, birbaşa vergilərdə galir vergisi 28 faiz olmaqla, ümumi vergi galirinin toxminan 55 faizini təşkil edir. Kapital üzrə vergilər isə yalnız 1 faizi təşkil edir.

### Üstünlükleri

#### 1. Yüksək və elastik istehsal

BK-da galir vergisində artım toxminan 4 milyarda £ yaxındır. İstehsalla müqayisə edildikdə, pulun yüksək xərcəri aşağıdır. Öslində, PAYE sistemi ilə hökumət sahibkarlardan vergi toplayıcıları kimi istifadə edir.

Yüksək istehsalı nəzərə alaraq, galir vergisindəki dəyişiklik ər xalq təsərrüfatı xərcərinin müxtəlif olmasına təsir göstərir.

### 2. Əmənilik

Galir vergisi ödəyiciləri verilən gəlirləndə hansı məbləğdə və nə zaman vergi ödəyəcəklərini yaxşı bilirlər. Bundan başqa, ödənişlərdən yaxınlaş姜 qeyri-mümkündür. Dividentlər və faiz dərəcələri galir vergisinin standart tarif məbləğinə nisbətən aşağıdır.

Eynilə, hökumət tərefindən baş nazir galir vergisindən gələn yiğimə arxayı ola bilər, lakin miras vergisi üzrə vergi yiğimi dəyişə bilər.

### 3. Rəhatlılıq

Haftalık PAYE vergi yiğilması vergi yükünün  $\frac{1}{7}$  üzrə paylaşılmamasına imkan verir. Şirkətlər və hökimlər, topograflar, müəlliflər və estrada artisti kimi şəxsi müəssisəsində xidmət göstərən şəxslər yarımillilik hissələrlə ödənilən akkord vergisi tövəbi alırlar.

Miras vergisi sərvət vergisinin bir forması olaraq, sahibkarın öz emlakından bütün ömrü boyu yararlanmasına imkan verir.

### 4. İqtisadiyyatın avtomatik stabillaşdırır

Həm galir, həm də korporativ vergi iqtisadiyyatın stabilleşməsinə avtomatik təsir göstərir.

## 5. Ədalətlilik

- Gəlir vergisində olduğu kimi, ədalətlilik iki yolla əldə edilir:
- (a) evlilik və digər əhdəliklərin daşınmasına icazə verilir, məsələn, əmək qabiliyyətini itirmiş qohuma;
  - (b) faiz dərəcəsi 2.150 £ yuxarı olaraq 10 faizdən 22 faizdək və 33.300 £ vergi golirindən yuxarı olmaqla 40 faiz artır (2006-7).

## 6. Gəlir və sərvəti bərabər şəkildə yenidən bölüşdürür

Müləqqi ideyalar irali sürməklə və xüsusi ehtiyacları nəzərə almaqla gəlir vergisi golirlərdə bərabərliyə sabab olur. Miras vergisi sərvətə nəzərən eyni şəkildə götürürlür.

## Zərərlər

Golirin artırılmasının en sadə və en doğru metoda golir vergisinin dərəcəsinin artırılmasıdır. Lakin burada daha bir mənəvə vardır. Faiz dərəcəsi yüksək olduqda, birbaşa verginin zərərləri daha da böyüyür.

## 1. Yüksək faiz dərəcələri cəhdlərin qarşısını alır

Gəlir vergisi 40 faiza yaxın olduqda, insanlar golirlorini pula (vergi qoyulan) nisbətən istirahətdən (vergi qoyulmayan) götürməyi üstün tuta bilərlər.

Bəla bir həlin baş verma ehtimalı var: eğer hər hansı bir şəxsin sabit pul əhdəlikləri vardırsa, məsələn, girov ödənişləri və sığorta haqqı, golir azaldığı zaman həmin şəxs daha çox çalışmalıdır. Bundan başqa, gəlir vergisinin yüksək dərəcəsinin cəhdlərin qarşısında bir mənəvə olduğunu gümən etsək, bəla bir nəticəyə gəlmək olar ki, həmin şəxslər işe pis, istirahətə isə zövqlə baxırlar. Bir çox hallarda bu doğru ola bilər, lakin yüksək golirli qruplarda öz işlərindən zövq alan insanlar vardır. Xatırlatmaq lazımdır ki, insanların bir çoxu iş saatlarını dəyişməyi arzu etmirlər. Normal iş həftəsi çox zaman hamkarlar ittifaqı və sahibkarlar arasından milli əsasda olan bir razılığmadır.

Verilən golir səviyyəsində vergi dərəcələri yüksək olduğu zaman insanlar öz cəhdlərini daha da məhdudlaşdırıb bilərlər. Bu, psixoloji reaksiyadır, çünki vergi dərəcələri artlığı zaman onların yaşayış səviyyəsində dəyişiklik baş vermir. Başqa sözlə, marjinallı vergi dərəcəsinin orta vergi dərəcəsindən çox olduğu zaman mənəvə yaranır.

Nəzərdə tutulan mənəvə başqa yolla da özünü göstərə bilər. Vergi qoyulan əməkhaqlarının daha az mənəfət verdiyindən, sosial siğortalı

şəxslər iş axtarmağa mövl göstərməyə bilər, lakin yüksək ixtisaslı işçilər daha az vergi dərəcələri tətbiq edilən ölkələrə mifhacirat edə bilərlər – “elmin azalması”.

## 2. Birbaşa vergilər müəssisəni sarständır

Adətən yüksək pul mükafatı insanın öz vaxtını tölimə həsr etməyə və ya yerdiyişmə xərclərini üzərinə götürməyə həvəs oyatmaqdə vacib hesab edilir. Bu səbəbdən, peşəkar və qeyri-peşəkar əmək arasında əməkhaqqı differensial tədricən gəlir vergisi ilə azaldıldıqda, insanların da həvəsləri proporcionallaraq azalır. Eynilə, firmalar mükafatların uyğun olduğu halda riski daşınmayı öz üzərinə götürürler.

## 3. Yüksək vergi dərəcələri səmərəliliyə təsir göstərmir

Sirkətlər mənəfətin 30 faizini vergi qoyuluşundan əldə edirlər. Bu səbəbdən, səmərəsizliyə görə verilen crumın firmanın üzərinə düşür. Gəlir kiçik olduğu üçün daha az vergi ödənilir, bu səbəbdən, xərcin müəyyən hissəsi hökumətin üzərinə düşür.

## 4. Birbaşa vergi qoyuluşunun yüksək dərəcələri vergidən yayımına sabab olur

Gəlir vergisinin cəhdləri birbaşa azalda bilmədiyinə baxmayaq, insanlar vergi əhdəliklərinin müxtəlif yollarla azaldılmasına çalışırlar. Mühasiblər verginin qanunu yolla necə logy edilməsi ilə məşğuldurlar. Mümkün halda, gəlir eyni - şəhər aksiyaları, şirkətin maşınları və hətta uşaqlar üçün təhsil vəsaitləsi əldə edilir.

Vergi dərəcələrinin yüksək olduğu zaman vergidən qanunsuz olaraq yayımına daha faydalı olur.

## 5. Yüksək dərəcəli birbaşa vergi ehtiyatlarının optimallı şəkildə paylaşılmasına mane ola bilər

Birbaşa vergilər faktorlal təklifinə, xüsusi ilə kapitala, sənayevə təsir göstərə bilər. Hətta yüksək vergi qoyuluşu qənaəti azalda bilər. Bu, iri şirkətlər üçün ciddi problem deyildir, lakin dəha kiçik özəl və ya vahid sahibkarlı şirkətlərdə kapitalın əsas mənbəyi golirdən başqa sahibkarın şəxsi qənaətidir. Bir qayda olaraq, dəha böyük mənəfət əldə edən firmalar genişlənməyə dəha meyllidirlər. Bu səbəbdən, gəlir vergisi və korporativ vergi kiçik, riskli, lakin çox zaman qabaqcıl şirkətləri lazımlı kapitaldan ayırmır.

Təkcə bu deyil, həmdə yüksək dərəcəli birbaşa vergilər xarici kapitalı rədd edə bilər. Şirkət mənşətlər üzrə korporativ vergi daşımalarından olğundan, sahın sahibləri arasında bölüşdürülecek mümkün möbləğ bu səbəbdən daha azdır. Nəticə etibarı ilə, insanlar kapital üzrə daha yüksək gəlirin sədət edildiyi ölkələrdə fəaliyyət göstərən şirkətlərə investisiya qoymağı üstün tutu bilərlər – nəticə, üstün səmərəliyyət deyil, sadəcə daha aşağı vergi dərəcələrinə görədir.

## 36.6 DOLAYI VERGİNİN ÜSTÜNLÜK VƏ ZƏRƏRLƏRİ

### Üstünlükleri

#### 1. Hasılat yüksək dərəcəli birbaşa vergilərdən yayınmağa kömək edir

İndi hökumətin gəlir ehtiyacı o qədər böyükdür ki, dolayı vergilər tətbiq edilmədiyi halda yüksək vergi dərəcəsi birbaşa vergilərin üzərinə düşə bilər ki, bu da sahibkarlıq cəhd və təşəbbüslerinə ciddi təsir göstərir.

İstənilən halda, bəzi insanlar hökumət xərclərinə cavabdehliklə yanaşmasına şərait yaradıldıqdan hər bir kəsa təsir göstəran dolayı vergilərin arzu edildiyini hiss edə bilərlər.

#### 2. Müzayyan və birbaşa hasılat

Xüsusişən baş nazir vergi dayışıklıklarını qeyri-elastik tələblə məhsullar üzərində cəmləşdirdikdə, hasılat daha dəqiq hesablanıb. Dolayı vergilərin toplanması çox asan, onlardan yayınmaq isə çox çötdür.

Baş nazirin birbaşa gəlir tələb etdiyi yerde, dolayı vergilər xüsusi əhəmiyyətə malikdir. Hər hansı artım kiçik vaxt intervalı ilə əlavə gəlirə səbəb olur – gəlir vergisində olan dayışıklıdan tam fərqli olaraq.

#### 3. Vergi ödəyicisi üçün rahatlıq

Alicilar alqı-satıq höyata keçirildiyi zaman ödənişlərini paylaşıdırı bilərlər. Əslində, vergi dərəcələri tez-tez dəyişməzsə, alicilar malların satıldığı qiymət və vergiləri adı qiymət hesab edəcək, bununla da, çox zaman vergi qoymuşunun səbəb olduğu hiddəti azaltmış olacaqlar.

#### 4. Cəhd və təşəbbüsələrə zərər vermir

Birbaşa vergilərin qazancla əlaqəli olduğu halda, dolayı vergilər xərclərinə üzərinə düşür. Bu səbəbdən, dolayı vergilər cəhdlərə az

təsir göstərir. Hətta daha yüksək qiymətlər adı höyət seviyyəsinin qorunub saxlanılması üçün insanların daha səyələşməsinə səbəb olabilir.

Digər bir tərəfdən, müzayyan "həvəsəndirici məhsulər" – maşınlar, kamкордерlər, qabynyan maşınları və s. üzərinə vergi qoymamagına nəzarət edilməlidir.

#### 5. Onlar iqtisadiyyati avtomatik stabillaşdırır

Yüksək gəlir elastikiyinə malik məhsullar (əsasən evdə hazırlanmış məhsullar və idxlə edilmiş ziñət əşyaları) üzərinə vergi qoymulduğundan, dolayı vergilərdən əldə edilən hasilat gəlirlər qalxdığıça artır. Gəldirdə göstərilən artım böhrənlə vəziyyətdə iqtisadiyyati stabillaşdırımıya imkan verir.

Bu gün, maliyyə naziri bu avtomatik mexanizmi "regulyatorlar" vasitəsilə möhkəmləndirə bilər. O, dolayı vergiləri mövcud faiz dərəcələrinin 25 faizi ilə dəyişə bilər.

#### 6. Onlar siyasetin spesifik məqsədlərinə uyğunlaşdırırlar

Seçilmiş vergilər hökumətin siyasetinin xüsusi cəhitiyələrini əsasən dəyişdirilə bilər. Aşağıda verilənləri misal olaraq göstərmək olar

- Yeni və ya müüməmə shəhəriyyətə malik sənaye sahələrinin qurulması üçün rəqəbat qabiliyyəti xarici məhsullardan proteksionist idxl rüsumu tətbiq edilə bilər. Britaniyanın avtomobil, təyyarə, ağac emalı və kimyavi maddələrin istehsalı üzrə sənaye sahələri u yolla qurulmuşdur.
- Sənayenin əzəmətli strukturunda tələb və ya toklif şartlarında dayışıklıkların təsiri olverişli vergi güzəştləri və ya rəqəbat qabiliyyəti idxl məhsulları, məsolan, pambıq malları üzərində rüsumları təyin edilməsi ilə azaldılıbilər.
- Hökumət ƏDV güzəştləri (məsolan, kitablara əlavə dəyər vergisi yoxdur) ilə müzayyan məhsulların istifadəsinə hövəs oyada bi ar.
- Xüsusi ölkələr, məsolan, Avropa Birliyinin (AB) təzələrini olverişli şartlarla tomin edən rüsumlarla səvəsi əlaqələr gücləndirilə bilər.
- Müzayyan mallar üzərinə vergi qoymaqla, məsolan spirli işçilərə, sıqaretlərə, vətəndaşların sağlamlığı qoruna bilər.
- Müzayyan idxl məhsulları üzərinə vergi təyin etməklə ticarət şartlarını yaxşılaşdırmaq mümkündür.
- Xarici məhsullar üzərinə idxl rüsumları qoymaqla ödəniş balansları möhkəmləndirilə bilər.

## Zərərlər

### 1. Regressiv

Eyni məhsulları istehlak etdiklori üçün, kasib insanlar da varlıkların ödədiklori vergiləri ödəyirler. Bundan başqa, alqı-satçı gəlir vergisinin ödənilməsindən sonra qalma galirdən həyatə keçirilir. Bu səbəbdən, dolayı vergilər təkər regressiv deyil, həm də birbaşa vergi qoyuluşunun tənzimləyici təsirlərinin məhv edir.

Müəyyən mənada, dolayı vergilərin regressiv xüsusiyyətini: (a) xüsusi vergilər evazına dəyər vergisi təyin etməklə; (b) ƏDV-dən qida, təsərrüfat və uşaq geyimlərini azad etməklə evaz etmək olar.

### 2. Tətbiqdə tam olaraq bitərəf deyildir

Dolayı vergilərin cini vəzifədə olan bütün şəxslərin eyni vergi ödəməsi tələbinin qarşılmasına baxmayaraq, müəyyən məllar əsasən tüttün, spirtli içkilər və avtomobilə səyahət - üzərində vergilərin toplanması xərcin müəyyən sərt formalarını corimaləyə bilər. Nəticə etibarı ilə, gəzməkdən, oxumaqdan, velosiped sürməkdən və yeməkdən zövq alan insan sıqarçı çəkməyə, içki içməyə və avtomobil sürməyə görə ödənilən vergidən dolay olsa da fayda əldə edir!

### 3. Sənayeaya zərər verməsi mümkündür

Vergilərin təkrar dəyişikliklərə səbəb olduğu zaman, onlar sənayeni məhv edə bilərlər. Bu, məhsul üzrə tələbin yüksək elastikiyyi zamanı qeyd edilir.

### 4. Sərtlilik

Müdafiq xarakterli rüsumlar və subsidiyalar ("negativ vergi") əsasən sənayecə xüsusi yardım məqsədi daşıya bilər. Lakin bu növ yardım göstərilməsinin azaldılması məsələsinə gəldikdə hökumət kənarə çökilir. Kənd təsərrüfatı məsələsində proteksionist və ya subsidiyalara arxayın olmali sənaye sahələri bu kimi irəliləyişlərə müqavimət göstərir.

### 5. Böhrənlə təsirlərə malik ola bilər

Dolayı vergilər məhsulların qiymətini qaldırmaqla, pərakəndə satış qiymətlərinin indeksini qaldırır. Bu, əməkhaqqının artırılması üzrə tələblərin yaranmasına getirib çıxarır.

### 6. Ehtiyatların ən əlverişli yolla paylaşdırılmasının qarşısını alır

Xüsusi məhsul üzərində dolayı verginin təyin edilməsi ehtiyatların istehlakçıların üstünlüklerinə əsasən əlverişli yolla paylaşdırılmanasına səbəb olur. Uzun müddət ərzində, məkməmməl rəqabət şərtlərində məhsulun istehsal xərci insanların onu qiymətləndirməsinə bərabərdir. Bundan başqa, istehlakçılar öz xərclərini qiymətə nisbəton marjinal faydanın bütün hallarda bərabər olması şəklində hələsdürürülür. Bir məhsul üzərində qoyulan vergi bu tarzlığı pozur, məhsulun qiyməti qalxır (təklif təmamilə qeyri-elastik olmazsa). Bu, istehlakçıların xərclərinin və nəticədə istehsal faktorlarının yenidən bölgüşdürülməsinə getirib çıxarır. Əlavə olaraq, məraqlı sənaye sahələrinin dislokasiyası da gözlənilə bilər.

### 7. Nəticədə gəlir vergisinə nisbətən ekvivalent məbləği artırır istehlakda itki baş verir

Gəlir vergisindən förgli olaraq, dolayı vergilər məlların nisbi qiymətini dəyişir ki, bu da istehlakçıların xərclərinin yenidən bölgüşdürülməsinə səbəb olur. Nəzərdə tutulan əvəzlamə gəlinin azaldılması ilə nəticələnən vəziyyətə əlavə olaraq təminat itkisine getirib çıxarır.

## 36.7 VERGİ YÜKÜ

### Biz vergi "yükü" dedikdə nəyi nəzərdə tuturuz?

İndiye qədər biz yalnız verginin formal şəkildə qoyuluşu - vergini müxtəlif ödəyənlər arasında necə bölüşdürüldüyü ilə məşğul olmuşuq. Belə ki, birbaşa vergilərin ağırlığı daha yüksək gəlir qrupları üzərində daha çox düşdüyündən progressivdir. Digor tərəfdən, dolayı vergilər əslinde vergi Gəmrük və Aksız Departamenti istehsalçı və satıcılar tərəfindən ödənilsə də, istehsalçılar baxımından regressivdir.

Lakin iqtisadiçilər effektiv bölgüşdürmə - bütün səmərəsi iqtisadiyyatda hiss olunduqdan sonra vergi yükünün necə bölüşdürülməsi ilə məşğuldur.

Əsas vergiler məsələsindən göründüyü kimi, bəzi dəyişikliklərə hər ikisi - gəlir və korporasiya vergiləri təşəbbüs, sahibkarlıq və risketmə kimi proseslərə mənfi təsir göstərir (əvvəlki sahifələrə bax).

Gəlir vergisinin artması yalnız təzminatlar hesabına öz məvaciblərini artırıb ilən işçilər tərəfindən qəbul edilə bilər. Bunun üçün onlar çox olverişli sövdəloşma vəziyyətində olmalıdır. Müəyyən şərlər olmalıdır, onlardan en osası istehsal etdikləri məhsulə tələbat qeyri-elastiki olmalıdır. Daha yüksək məvaciblər hesabına olan məhsulun qiymət artımı əslinde zəif sövdəloşma vəziyyətində olan işçilər - istehsalçıların üzərinə düşəcək.

Eynilə də təklif lazımcı qeyri-elastiki olduqda, mənfəət vergisinin artmasına ağırlığı enəsən istehsalçıların üzərinə düşəcək. Lakin uzun müddədə bəzi sahibkarların (vergilərin en çox təsir etdiyi) riskli müəssisələrdən yardımışması baş verdiqdə, məlların nisbi təklifində dəyişiklik olacaq və verginin bir hissəsi tələbatın elastikiyyinə görə istehsali en çox risk tələb etdiyən məlların istehsalçıları üzərinə düşəcək.

Lakin inhişar mənfəətlərindən tutulacaq vergi haqqında danışmaliyiq. Tələb və ya təklif şəhərlərdən heç bir dəyişiklik baş verməmiş və inhişarçı artıq öz gəlirini maksimum şəkildə istehsal edir. Bunun üçün o, tətqiq ki, 20 %-lik vergi ödəməli olsa, onun vəziyyəti dəyişməyəcək; maksimum mənfəətin 4/5-ü yənə də hər hansı daha az qazancın 4/5-dən yaxşıdır.

Dolayı vergilərdən effektiv bölgü daha daqiq analiz edilə bilər. Dolayı vergi *fümumi* və ya *xüsusi* ola bilər. Bütün məllar və xidmətlər üzərinə qoyulan standart məzənnəli satış vergisi fümumi dolayı vergi olacaq. Britaniya sistemində ODV bu cür vergiye on yaxındır, çünki əksər məllar və xidmətlər üzərində bazis məzənnə ilə qoyulmuşdur. Mübəhm nəqta ondan ibarətdir ki, nisbi qiymətlər dəyişməz qalır və istehsalçı vergi düşmənidən görə nisbatən daha ucuz olan avazəndiciyə keçə bilmir. Əgər dövlət ehtiyatların paylanması mərkəzini dayışmək istəse, bunu müəyyən sonnayə sahələrinə maliyyə yardım etmək üçün vergi gəlirindən istifadə edərək və ya istehlakını azaltınaq istədiyi məllar, məsələn, türkün üzərinə olavaş aksız haqları qoymaqla və ya məsələn, yanacaq, gümüş və elektrik məlləri üzərindəki ODV məzənnəsini qaldırmaqla həyata keçirə bilər. Müəyyən məllar üzərinə daha yüksək məzənnə ilə qoyulan hər hansı bir vergi xüsusi vergi adlanır.


Vergi xüsusi olduqda ortaya suallar çıxır: xüsusi vergi qoymasının müəyyən sənayenin hömimə təsiri nədir? Bu cür verginin ağırlığı en sondan istehsalçı və istehlakçı arasında necə bölündürüləcək?

Biz verginin qoymuşunun diaqram vasitəsilə necə göstərildiyini izah etmək lə başlayırıq.


### Verginin diaqramla təqdim olunması

Nəzəri cəhdədən verginin təsiri həm tələb, həm də təklif baxımından analiz edilə bilər. Hansının seçilməsindən asılı olmayaraq, nticədə qiymətə istehsal höcmi arasında cənə yeni müvəzinə vəziyyəti alınacaq. Sonralar müəyyən problemin analizindən asılı olaraq, hər hansı bir metodda üstünlük verəcəyik.

Bəlliqliklə, biz görürük ki, alıcı 2 pens artıq ödəyir və təchizatçı hər vəhid üçün 1 pens az alır. Bu, şəkil 36.4-də diaqramda göstərilmişdir.



Şəkil 36.4 Verginin bölündürüləməsi (tələb tərəfdən)




Şəkil 36.5 Verginin bölündürüləməsi (təklif tərəfdən)

### Dolayı verginin sənayenin ölçüsüne təsiri

Tələb və təklifin elastikiyyi artırıqca, verginin istehsalının azalmasına təsiri artır. Bu mütənasibliyin sübül edilməsi kitabın məqsədlərindən

kenara çıxır. lakin biz toləb və təklifdən istifadə edərək diaqram  
şəklində bunun doğru olduğunu göstəracəyik.


### (I) *Taləbin elastikliyi*



**Şekil 36.6** Əməkçiyə vergi qoymalarının istehsalla tələbin elastikiyyi arasında əlaqə

Vergi qopyulduqdan öncə ümumi istehsal hacmi OM-dır (şəkil 36.6). Verginin təsiri təklif ayrısını S<sub>d</sub>-dən S<sub>t</sub>-ə qaldırmaqdır. D<sub>s</sub> OP qiyməti baxımından D<sub>b</sub>-dən daha az elastiçı olmaqla iki təlabat ayrısını göstərmişdir. Verginin təsiri tələbin D<sub>a</sub> olduğunu yerdə istehsal hacminin OM<sub>a</sub>-a, D<sub>b</sub> olduğu yerde isə OM<sub>b</sub>-ya enmasıdır. İkinci vəziyyətdə istehlakçılar avzedicilər almaga başlayırlar.

#### (2) Təklifin elastikliyi



**Şekil 36.7** Ömreyye vergi qoyularkən istehsalla təklifin elastikliyi arasında əlaqə

Vergi qöyuluşundan öncə ümumi istehsal haemi OM-dir (şəkil 36.7). Verginin təsiri tələb əyrisini D-dən  $D_1$ -ə salmaqdır. OM qiymatından  $S_1$ ,  $S_2$ -dən daha az elastiki olmaqla 2 tozizat əyrisi göstərilib. Verginin təsiri təklişin  $S_2$  olduğu yerde istehsal haemini OM,

$\rightarrow$ ,  $S_b$  olan yerde isə OM<sub>b</sub>-yo azaltmaqdır. İkinci vəziyyətdə istensalçılar alternativ malların istehsalına keçə bilərlər.

Bu nozariyyonın mühüm praktiki töbinqılı vərdir: (a) Dövlət sonayenin istehsalını və beləliklə də işlə təminatı artırmaq möqsədilə (təkiflə ayrisının sağa çökülməsi ilə göstərilən) yardımından istifadə edə bilər. Təsir tələb və təklifin çox elastiki olduğu yerdə daha yaxşı hiss olunacaq; (b) Verginin tosiri istehsal azalmaq olduğundan hətta müvəqqəti vergi sonayecədir ola bilər. Bu, xüsusi daxili tələbin elastiki olduğu və istehsal xərclərinin azaldığı şəraitda artacaq. Belə ki, avtomobillər üzərindəki xüsusi vergi yalnız daxili tələbi azaltır ayaqacı, həmçinin iqtiyaslı göstəriciləri itirəcək və beləliklə, daxili və xarici bazarlarda qiymətləri qaldıracaq. Hətta sonra vergi götürüldüyü zaman da xarici bazarların geri qaytarılmaması ehtimalı var, çünki vacib xidmətlər göstərən satış təsiklətlərinin hamısı ciddi zərər çəkə bilər.

Dolayı verginin ağırlığının istehlakçılar ve istehsalçılar arasında bölüşülməsi

Əməkdaşlı xüsusi vergi tutularsa, o demək deyil ki, onun qiyməti tam vergi miqdarı hücmində artacaq. X əsəd üçün aşağıdakı tələb və təklif endivalını nəzərdən keçirək.

X-in qiyməti (pens)	Tələbat (vahidi)	Təklif (vahidi)
12	60	150
11	70	130
10	80	110
9	90	90
8	100	70

Tarazlıq qiyməti 9 p-dir. İndi fərz edək ki, X-in hər bir vahidi üzərinə 3 p-lük vergi qoyulub. Qiymət 11 p-də qalxır (11 p-də bazara təklif olunan miqdardır 70.000 funtluqdur, çünki istehsalçı oslunda hər vahid üçün yalnız 8 pens alır). Alternativ olaraq hər qiymət üzərə tələb olunan kamışçıya 3 pens artıq olmalıdır).

İstehlakçuların üzerine düşen vergi məbləği istehsalçının üzərinə düşən müqayisədə təchizatın elastikiyinin tolub elastiqliyinə tamamilə proporsionaldır.

İstehlakçıların vergi payı = teklifin elastikliği  
Istehsalçıların vergi payı = talebin elastikliği

Bu nisbatın doğru olması aşağıdaki dəlildən görünür. Vergi tətbiq edildikdə, istehsalçının istəyi onun ağırlığını istehlakçının çiyinlərinə, istehlakçının da ciniş istehsalçının üzərində qoymaqdır. Kim qalib galır? Sadəcə olaraq elverişli sövdələşmə vəziyyəti dəha yaxşı olan. Bu, qiymət düşükdən oxzedici istehsalına keçmək qabiliyyətinin qiymətlər artdıqda oxzedici almağa keçmək qabiliyyətindən asılıdır.

İndi toklif ve talebin elastikliğini toyin eden osason ovezetme imkanlarıdır. Bela ki, istehsalçı ve istehlakçılar tarafından ödenilen verginin ağırlığının nisbeti toklif ve talebin elastikliğinin nisbetinden asıldır.

Bu teorem aşağıdaki şakilde həndisi üsulla isbat edilir. Vergi nəticəsində qiymət  $OP$ -dən  $OP_1$ -ə qalxır və tələb və təklif olunan məqdar  $OM$ -dən  $OM_1$ -ə düşür.

34

#### OP-də təklifin elastikliyi

OM

20

M, M

OP-de telabin elastikliyi =  $\frac{OM}{EP}$

4

Op

$$\frac{\text{Taklifin elastikliği}}{\text{Telebin elastikliği}} = \frac{M_1 M}{M M_1} \times \frac{NP}{NP} \times \frac{PP_1}{PP_1} =$$


- = istehlakçı üçün qiymət artımı (vergi ağırlığı)
- = istehsalçı üçün qiymət azalması (vergi ağırlığı)

Bu teoremin bir sıra praktiki istifadəsi vardır: (a) Teləb qeyri-elastiki olan əmtəə (məsolən, siqaret) üzərindəki vergi əsasən istehlakçıya düşür; (b) Teləkfin teləblə müqayisədə qeyri-elastiki olduğu yerlərdə vergi istehsalçı üzərinə düşür. Belə ki, Orta (Yaxın) Şərqi ölkələrində dövlətlərin birinin neftdən istifadə haqqını qaldırduğda bunun yekunu müvafiq məvacibli şirkətlər daşıyır; (c) Uzunmüddəli təklif qısa müddədə nəzərən daha elastiki olmağa meylli olduğu üçün, vaxt keçdikdə istehlakçıların verginin dəha böyük hissəsinin daşılması arzu olunduğundan qiymətlər artıma meylli olacaq; (d) Belə ki, istifadə edilməyen evlər yarsa, məzənnə artımı əsasən əmlak sahibləri üzərinə

düşecek; (e) Vergi tutulması neticesinde qiymət artımı təklifin elastikiyyinin tolub elastikiyyinə olan münasibətinə əsasən dəyişəcək. Təklif elastikiyyinin tolub elastikiyyinə nəzərən daha yüksək olmasınaqla qiymət artımı da yüksək olacaq.

#### **Subsidiya manfaatının bölüsdürülmesi**

Subsidiyanın verilmesi ("negatif vergi") taleb ve ya təklifin xarakteristik öyrisinin sağa doğru dəyişməsi ilə təhlil edüçə bilər, məsələn,  $S_1$ -dan  $S_2$ -ə doğru (şəkil 36.8).



**Sekil 36.8** Subsidivanın diagram şaklinda tanıtım

Qiymət  $OP$ -dən  $OP_1$ -ə düşür, komiyyət isə  $OM$ -dən  $OM_1$ -ə qalxır. Əvvəldə olduğu kimi, istehsalçıların mənfaəti ilə müqayisə edildikdə istehlakçının subsidiya mənfaətinin tələbin elastikiyinə nisbətən kinetik elastikiyili ilə birbaşa mütənasib olduğunu sübut etmək olar. Yəni:

İstehlakçıların subsidiya payı (ödenilen qiymət düşür)	Təklifiin elastiqliyi
İstehsalçıların subsidiya payı (almışın qiymət qalxır)	Tələbin elastiqliyi

#### **FƏSLİN OISA MƏZMUNU**

- Dövlət bütçəsi hökumətin xərc və gelirləri ilə maraqlanır. Bütçə siyasetinin məqsədi sadəcə hökumət xərclərinə görə gelirin artırılmasından ibarət deyil. Bura daxildir: gelirin yenidən bölfürdürülməsi, daha böyük iqtisadi səmərəlilik, iqtisadiyyatın və qiymət seviyyəsinin stabillaşdırılması.
- Gelir vergisi misalında birbaşa vergiler yüksək və elastik hasilatı təmin edir, lakin eyni zamanda cəhdlərə əks təsir göstərə bilər.
- ƏDV misalında dolayı vergilər birbaşa vergi qoyuluşunun yükünü azaitmağa kömək edir, lakin daha aşağı golrların paylarının götürülməsindən daha çox regressiv xarakterə malikdir.

#### **XÜLASƏ SUALLARI**

- Büdcə siyaseti golirin bölfürdürülməsinə necə təsir göstərir?
- Mükəmməl vergi sisteminin göstəriciləri hansılardır?
- Regressiv, proporsional və progressiv vergilər arasında fərqləri göstərin.
- Birbaşa vergilərin zorrları hansılardır?
- Vahid üzrə vergi necə təyin edilir?

Əlavə məlumatlar üçün tərəfdəşin Internet sahifəsinə baş çəkin

**VIII**

HISSƏ

## **BEYNƏLXALQ TİCARƏT**

# BEYNƏLXALQ TİCARƏTİN MƏHİYYƏTİ

## TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilə tamşılıqdan sonra siz:

- Beynəlxalq ticarətin baş verme səbəbində müqayisəli üstünlük prinsipindən istifadə edə;
- Millətlərin ticarət şərtlərinin necə müəyyən edildiyini göstərə;
- Ticarət mövqeyinin qorunmasında millətin hansı metodlardan istifadə edə biləcəyini təsvir edə;
- Proteksionizmin göstərilən səbəblərini qiymətləndirə biləcəksiniz.

### 37.1 NƏ ÜÇÜN BEYNƏLXALQ TİCARƏT

**Beynəlxalq ticarət necə yaranır?**

Beynəlxalq ticarət ölkələrin əməkələrə taleb və onların istehsal bacarığı forqından yaranır.

Taleb baxımından bir ölkə müəyyən əməkə istehsal edə bilər; lakin taleb olunan miqdarda olmaya bilər. Digər tərəfdən, nə Zambiya, nə da Kürçeytin hər birinin öz istehsal etdiyi mis və neftin hamisəne cəhəti var. Beynəlxalq ticarətsiz onların depozitlərinin böyük hissəsi istifadəsiz qalardı.

Təklif baxımından artıq göstərdiyimiz kimi, həm insanlar, həm də bölgələr hər hansı bir əməkənin istehsalında başqalarından yaxşı vəziyyətdədirler. Onlara maxsus olan üstünlükler asanlıqla transfer edilə bilməz. Beləliklə, malum olur ki, onlar nisbətən daha çox üstünlük əldə etdikləri əməkənin istehsalında ixtisaslaşdırular və düzəltikləri bu əməkələri istadıkları bütün digər şeýlərlə dayışdırırlar.

Bu, ölkələrə də aiddir. İstehsal vasitələri bütün dünyada bərabər şəkildə bölünməmişdir. Bir ölkənin torpağı bol ola bilər; digərinin

ixtisaslaşmış işçi qüvvəsi. Müxtəlif ölkələr kapital, neft, mineral ehtiyatları üzrə ixtisaslaşmış əmək və tropik iqlim kimi digər faktorlara müxtəlif dərəcədə sahibdirələr.

Həmçinin bu vasitələr asanlıqla bir ölkədən digərinə köçürüle bilməz. Iqlim, torpaq və mineral ehtiyatlar təbii ki, səciyyəvidir. İşçi qüvvəsi beynəlxalq səviyyədə milli sərhədlər daxilində olduğundan daha çox hərəkətsizdir. Çünkü qarşıya olavaş manealar çıxır – lil förgi, immiqrasiya qayda və məhdudiyyətləri. İmkənlərin dəyərləndirilməməsi, həmkarlar ittifaqlarının xarici işçilərə vurdugu ziyan, tamış olmayan adət-ənənələr və yaşayış torzi. Kapital da dəha çatın hərəkət edir; bəzi ölkələrdə siyasi stabilliyin olmaması və sadəcə, imkənlərin dəyərləndirilməməsi sərmayədarları fondları xaricə aparmaqdan çəkindirə bilər. Bundan olavaş, dövlətlərin çoxu kapitalın hərəkətini məhdudlaşdırılmışdır, çünki o, ödəmə balansına görənlik gətirir.

İstehsal vasitələrinin yerdayışması çatın olduğundan buna alternativ olan faktorlarla düzəldilən əməkələrin hərəkəti qəbul edilmişdir. Beləliklə, ticarət şəraitini uyğundursa, ölkələrin ən yüksək müqayisəli üstünlüyü əldə etdikləri əməkələrin istehsalında ixtisaslaşması və onları başqa ölkələrin əməkələri ilə dayışmasıdır. Beləliklə də beynəlxalq ticarət yaranır.

**Beynəlxalq ticarət niyə ayrıca öyrənilməlidir?**

Bunadək biz prinsipe ölkə daxilində olan şəxslər və bölgələr arasında olan ticarətdən forqlı heç bir şey söyleməmişik. Stul düzəldilən dülər onu qiymət mexanizmisi vasitəsilə yemək və digər taleb etdiyi əməkələrə dayışır. Eyniylə Oksforda düzəldilən avtomobilə Cənubi Wales-də düzəldilən paltryuyun maşınları dayışdırılır. O zaman niyə daha uzun masafaların olması forqından başqa, Britaniyada düzəldilən avtomobillərin Avstriyada istehsal olunan yunla dayışdırılmasını ayrıca öyrənirik?

Cavab budur ki, eyni nəzəri prinsiplərdən istifadə edilsə də, beynəlxalq ticarətdə forqlı problemlər ortaya çıxır. İxracatçıların xarici bazar haqqında biliyi məhduddur, tolabın qabaqçadan münyəyen edilməsindən dəha böyük çətinliklər çıxır, dil, çəkili və ölçülər, dövlət qaydaları və vallyuta dəyişməsində forqlərlə qarşılıqlar. Bu cür amillər beynəlxalq ticarətin həcmiñin azalmasına səbəb olur. Hamisindən olavaş, əməkələr sərhədləri keçməli və satıldığı ölkənin vallyutasi ilə əcməlməli olduğundan, beynəlxalq ticarət həm iqtisadi, həm də siyasi səbəblərdən

dövlətlər tərəfindən tənzimlənə bilər. Bunun üçün bizim möqsədimiz beynölxalq ticarətdən gələn nəzəri faydaları və nəzəri əsaslarımızın praktikada nəyə görə fərqləndiyini göstərməkdir.

## 37.2 BEYNÖLXALQ TİCAROTİN ÜSTÜNLÜKLƏRİ

### (I) Bu, ölkələrə ixtisaslaşma mənşətini olda etmək imkanı verir

Ölkələrin ixtisaslaşması daha çox müxtəlif növü və daha çoxsaylı emtələrin istehləki imkanını yaradaraq, həm üçün hayat səviyyəsini yaxşılaşdırır.

(a) Ayndır ki, beynölxalq ticarətsiz ekşər ölkələr bəzi müəyyən məhsullarız qalacaqlar. Məsələn, *Iceland-in*, kömürü yoxdur. Britaniyanın qızıl və alüminiumu yoxdur, İsvəçin isə nefti.

(b) Daha əhəmiyyətli, daxilda istehsal olunsayıdı, yalnız varlıkların imkanı qata biləcəyi bir çox mallar olardı. Britaniyada bu, banan, ədviyyat, portagäl və digər idxlə olunan mallara aid oluna bilər. İqtisadçılar bu yolla beynölxalq ticarətin insanlara necə fayda vərə biləcəyini əsasən müqayisədə yaxşılığını kimi tanınan üsulla izah edirlər. Bu göstərir ki, ölkələr müəyyən çeşidlər üzərində ixtisaslaşma və ticarətdən o zaman qazanc əldə edə bilərlər ki, bu çeşidlərin nisbi istehsal xərcində bəzi fərqlər olsun. Aşağıdakı misallar bunu izah edəcək.

Fərqli edək ki, iki ölkə, A və B, yalnız iki çeşid-bağda və avtomobil istehsal edir. Hər ikisinin eyni kapital möbləği və eyni işçi sayı var, lakin A-nın B ilə müqayisədə yaxşılığını və zəngin torpağı var. Digər tərəfdən, B-nin işçiləri daha çox bacarıqlıdır. Bütün istehsal vasitələrindən tam istifadə olunmur.

(i) daimi vahidin maniçənləməsi (burada alternativ dəyər şərtlərində);

(ii) ticarətdə heç bir maneə yoxdur;

(iii) heç bir daşınma və ya ticarət xərcləri yoxdur;

(iv) yalnız iki ömətə, bağda və maşın istehsalçısı olan iki ölkə, A və B. Hər biri eyni möbləğdə kapitala və cinsi sayıda işçiyə sahibdir, lakin B ilə müqayisə edildikdə A mülayimlığını və məhsuldalar torpağı malikdir. Digər tərəfdən, B ölkəsinin işçiləri daha bacarıqlıdır;

(v) bütün faktorlar tam şəkildə tətbiq edilir.

Hər iki ölkə öz faktorlarını bağda və avtomobil istehsalı üçün bərabər şəkildə böldükdə, aşağıdakılari istehsal edir:

Ölkə	Bağda (vahid)	Avtomobillər (vahid)
A	500	100
B	100	500
<b>Ümumi istehsal</b>	<b>600</b>	<b>600</b>

Lakin A bağda, B isə avtomobil istehsalında ixtisaslaşsa, ümumi istehsal 1000 bağda və 1000 avtomobil olardı. Beləliklə, onlar arasında bölgündürüləcək 400 bağda və 400 avtomobil tamiz qazanc olacaqdır.

Burada qazancalar aşkarlıdır, çünki A bağda, B isə avtomobil istehsalında daha yaxşıdır. Lakin fərqli edək ki, A-nın da ixtisaslaşmış işçi qüvvəsi və kapitalı var və o, aşağıdakı kimi, həm bağda, həm də avtomobillərin istehsalında daha yaxşıdır.

Ölkə	Bağda (vahid)	Avtomobillər (vahid)
A	500	300
B	400	100
<b>Ümumi istehsal (ixtisaslaşma yoxdur)</b>	<b>900</b>	<b>400</b>

Burada yenidən ixtisaslaşma ilə olda edilən galirlər varmı?

Avtomobillori bağda ilə dəyişmə mözənnəsinin müəyyən səhədləri olsa, cavab “bəli” olacaq. Sabəb budur ki, A-nın avtomobil istehsalindəki üstünlüyü bağda istehsalindəki üstünlüyündən dəha çox hiss olunur. Birincinin istehsalında o, üçqat artıq effektivdir, ikir ciida isə yalnız 1,5 dəfə. Vacib olan tam deyil, nisbi üstünlükdür. Nöticədə A-B-yə bağda istehsalı verərək, avtomobil istehsalında ixtisaslaşır ki, ümumi istehsal 800 bağda və 600 avtomobil olacaq.

Fərqli edək ki, dünyada olan tələb və təklif şəraiti elədir ki, 2 bağdaya 1 avtomobil dəyişir, yəni avtomobilin qiyməti bağdanın qiymətinin ikiqatıdır. İndi A 200 avtomobili 400 bağda ilə dəyişir ki, bu da ona 400 bağda ilə 400 avtomobil, B-yə isə 400 bağda və 200 avtomobil verir.

Beləliklə, görünür ki, ixtisaslaşmaya görə B 100 avtomobil geridədir. Lakin ixtisaslaşma A-nın vəziyyətini yaxşılaşdırır mı? İndi onun 400 avtomobili və 400 bağdası var, yəni 100 avtomobil qazancı. Lakin 100 bağda itkiyi var. Qazandığı avtomobillörər istehsal üçün istehsal faktorlarının 1/6-ini istifadə edir, bağda itkiyi isə faktorların yalnız 1/10-tını temsil edir. Buna görə, nöticədə ixtisaslaşma B-nin istehsal təcmimini

artırmışdır. Alternatif olarak söyləyə bilərik ki, B 100 buğdanı istehsal etməsəydi, özəməyi ilə yalnız 60 avtomobil alda edə bilərdi, mübadilə yolu ilə isə 100 avtomobil oldu edir.

Yuxarıdakı səbət mümkinən olan xərclər baxımından da öyrənilə bilər. İxtisaslaşma olmasaydı, A 5 vahid buğda istehsal etmək üçün 3 avtomobildən keçməli idi. Lakin beynölxalq bazarda dəyişmə şərtləri elədir ki, 3 avtomobile 6 vahid buğda alda etmək olar. Bunun üçün A-ya avtomobil istehsalında ixtisaslaşmaq və buğdasını mübadilə yolu ilə alda etmək sərf edəcək. B ilə də eynisə. Özəməyi ilə 4 vahid buğda ilə o, yalnız 1 avtomobil alda edə bilərdi. Dünya bazardında o, 2 avtomobil alda edir. Bunun üçün ona buğda istehsalında ixtisaslaşmaq və avtomobili mübadilə yolu ilə alda etmək sərf edəcək.

Vurğulanmalıdır ki, müqayisəli xərclər qanununa əsasən təchizat imkanları göstərir ki, onların mümkinən olan xərcləri fərqləndikdə sərf etmək üçün hansı şəkildə ixtisaslaşma apara bilərlər. Lakin mübadilə şərtlərinə bilməyən qədər ixtisaslaşmanın olacağını və ya hansı dərəcədə olacağını dəqiqlik söyləyə bilmərik.

Ölkənin özüñün istehsalı üçün alverişli mövqədə olmasına baxınmayaq, əməkəni ölkələr arasında horəkət etdirən nisbi qiymətlərdəki fərqlərdir. Böyük daxili tələb və beləliklə də nisbətən yüksək qiymət ölkənin bu əməkənin idxləçisi olması deməkdir (ABŞ-də neftlə olduğu kimi). Həmçinin unutmaq olmaz ki, istehsalda yalnız çox az üstünlükələr uzunmüddətlidir. İqlim və çox zaman mineral ehtiyatlar dəyişir. Lakin yeni metodlar faktorları dəha məhsuldar edə bilər. Nəcə ki, inди Hindistan Britaniyaya pambıq məhsulları ixrac edir. Hər halda yuxarıdakı izahat genişləndirilməlidir ki, bu imkanlar yaranısn:

(i) Daşınma xərcləri müqayisəli xərclər qanununun müəyyən etdiyi qazancları azaldır və beləliklə, daha az ixtisaslaşmaya səbəb olur. Belə ki, daşınma xərclərinin A-nın avtomobil istehsalı üstünlüklerini üstünləşdirə biləsi və beləliklə, B-nin özüñə tələb olunanları istehsal etməsinin yaxşı görtünüşü ilə bağlıdır.

(ii) Beynölxalq ticarətdə iştirak edən çoxlu ölkə və əməkələrin real şərtləri.

(iii) Millətlərin əməkələrin sərbəst hərəkətinə görən haqları, normalar, tibbi yoxlama və sairlə mübadiləsi (növbəti səhifələrə bax).

(iv) Əməkə istehsalının artması ilə golirlərin azalması ettiməli. Qeyd edildiyi kimi, nəzəriyyəyə görə, istehsalın bütün mərhələlərində, A və B-nin hər ikisi tərafından hər zaman avtomobil avəzinə müəyyən nisbətdə buğda istehsal edilə bilər. Belə ki, hər hansı bir istehsal

həcmində, A 3 avtomobil yerinə 5 buğda, B isə 1 avtomobili 4 buğda ilə əvəz edə bilər. Lakin B buğda istehsalını artırırdıqda, azalan golirlərin iş düşməsi baş verəcək, cümlədən keyfiyyətsiz torpaq və işçi qüvvəsindən istifadə olunmalıdır. Belə ki, 1 avtomobilin əvəzində 4 əlavə buğda alda etmək avəzinə yalnız 3, daha sonra yalnız 2 və s. olıb edəcək. Eyni şey həmçinin A avtomobil istehsalını artırırdıqda baş verir. Bunun üçün tədricən ixtisaslaşma artıq sərfli olmur. A buğdaları dünyaya bazarlarından almadaqdanşa, özü istehsal etməklə daha ucuz alda edə bilər və eyni hal B üçün avtomobillərə addır. Azalan golirlər və beləliklə, artan xərclər, mümkinən olan xərclər ticarət şərtləri ilə təklif olunanlardan aşağı olduğu nəqərəyə qədər yalnız qismən ixtisaslaşma mənəvudluğunu deməkdir. Bundan sonra ölkə üçün əməkəni özüñün istehsal etməsi daha yaxşıdır. Əslində öksər ölkələr eyni malları həm istehsal, həm də idxlə edir (məsələn, Birləşmiş Krallıq kənd təsərrüfatı məhsulları).

#### **(2) Bazarı genişləndirməkla beynölxalq ticarət böyük miyayış istehsaldan mənfiət alda etmək imkani yaradır**

Istehsalın artması ilə azalan golirlərin işe düşdürüyü məhsulları əksinə olaraq, azalan xərclər şəraitində istehsal edilən bir çox məhsullar vardır (təyyara, avtomobillər). Burada daxili bazar böyük miyayış istehsalın üstünlüklerindən tamamilə istifadə etmək üçün çox kiçikdir. Bu, əsasən işvərə kimi kiçik ölkələrə aididir. Bu hallarda beynölxalq ticarət hər istehsal vahidi üçün xərci azaldır.

#### **(3) Təklif şərtlərində dəyişikliklər**

Yalnız çox az sayıda istehsal faydaları dəyişməz olaraq qalır. İqlim və dəha geniş kontekstdə mineral yataqlar qorunur, lakin yeni texniki üsullar faktorları dəha məhsuldar edir. Bu səbəbdən, Hindistan Britaniyaya pambıq parça məmulatları ixrac edir.

#### **(4) Beynölxalq ticarəti rəqabəti artırır və istehsalın effektivliyinin artmasına təkan verir, xüsusən də daxili bazarın nəzarət inhişarçının alına keçə bilərsə**

Gördüyüümüz kimi, bazarın höcmünün hər hansı bir məhdudlaşdırılması bir səciyənə nəzarəti əla almayı asanlaşdırır. Dövlət daxili sənayecə tariflər və s. vəsaitlərlə müdaxilə edərkən hər zaman inhişarçlığın inkişafı riskini nəzərə almaq lazımdır.

### (5) Beynolxalq ticarət ölkələr arasında mənfaətli siyasi əlaqələrin yaradılmasına təkan verir

Buna Qərbi Avropadakı Ümumi bazarı nümunə göstərmək olar.

Lakin bu, yalnız dünya ticarətinin yarından çox hissəsinin eyni galirlə temin edilən və tələbin eyni galır və nümunəsinə malik ölkələr arasında baş verənəsi faktını nəzəra alan geniş müraciət istehsalın üstünlüyüdür. Bu sabəbdən, təyyara mühərrikləri ilə Britaniya həm ABŞ-a ixrac, həm də idxlə edir, lakin onların hər biri müxtəlif növərin istehsalı üzrə ixtisaslaşdır. Qisasi, bir çox beynolxalq ticarət sahələri indi artıq inkişaf etmiş ölkələr arasında, məsələn, AB ticarəti, sonnət sahələri arasındaki ticarət formasını almışdır.

## 37.3 TİCARƏTİN ŞƏRTLƏRİ

### Mübadilə məzənnəsinin limiti

Bizim misalımızda A avtomobil istehsalında, B isə bugđa istehsalında ixtisaslaşır. Öz qüvvəsi ilə A 3 avtomobil və 5 bugđa əldə edə bilər. Təbii ki o, mübadilə vasitəsi bundan daha az bugđa əldə edərsə, avtomobillər də ixtisaslaşmayıacaq. Eynilə də B 1 avtomobil üçün 4 bugđadan artıq verməli olsa, bugđanın istehsalında ixtisaslaşmayıacaq.

Bələ ki, ixtisaslaşmanın həm A, həm də B-ye sərfli olması üçün bugđanın avtomobilə dəyişmə məzənnəsi haradəsa 5/3-lük yuxarı limitlə ən aşağı limit olan 4 arasında olmalıdır.

### Mübadilə məzənnəsinin təyin edilməsi

Bəs cari (2 bugđaya 1 avtomobil fərz etdiyimiz) mübadilə məzənnəsi necə yaranmışdır?

Cavab çox sadədir: 2 bugđa 1 avtomobilla dəyişilir dedikdə, əslində nisbi dəyerləri müqayisə edirik. Bələ ki, avtomobilin qiyməti bugđanın qiymətindən 2 dəfə çoxdur. Onların nisbi qiymətləri bütün digər qiymətlər kimi bazarda tələb və təklifi təyin olunacaq. Biz sadalasdırılmış müsalimizi bazarda genişləndirərkən aydınlaşdırma aparaq.

Fərəz edək ki, ticarət edən yeganə 2 ölkə A və B-dir və istehsal olunan yalnız iki çeşid bugđa və avtomobil var. İxtisaslaşma nəticəsində, lakin mübadilədən öncə A-nın 600 avtomobili, B-nin isə 800 bugđası var. Buğđa və avtomobillərin nisbi qiymətləri dəyişdiyindən həzər aşağıdakı tələb və təklifi sxemlərini əldə edərik.

Qiymat (mübadilə nisbəti)	A		B	
	Tələb Olunan bugđa	Təklif Olunan avtomobillər	Tələb olunan avtomobillər	Təklif Olan bugđa
Bugđa:	3:1	1500	500	100
Avtomobillər	2 1/4 : 1	900	400	240
	2:1	650	325	325
	1 3/4 : 1	350	200	400
				700

Göründüyü kimi, yuxarıdakı sxemden tələb və təklif şəraitində yalnız 2 bugđaya 1 avtomobil qiymətində bazar tarazlığı yaranır. Misal 2-dən artıq ölkə və çəşid təmsil olunacaq şəkildə genişləndirilə bələd.

A və B üçün bugđanın avtomobilə mübadilə məzənnəsi ticarəti şərtləndirir. Oğor tələb və təklif 1 avtomobil üçün daha artıq bugđa verilməsi şəklinde baş verarsa, ticarət şəraiti A üçün yaxşılaşır, B üçün pisləşir. Digər tərafden, avtomobil üçün daha az bugđa verilsə ticarət şərti B üçün yaxşılaşır. A üçün isə pisləşir.

### Ticarət şərtində dəyişikliklər

Beleliklə, ticarət şərti idxlən ixracla mübadilə etdiyi məzənnədir. Ömələrlərin ticarəti beynolxalq olarsa, bu zaman məzənnə dünyada olan tələb və təklif şərtləri ilə müəyyən edilir. Buradan elə bir rəticəyə golmək olar ki, ticarət şərtləndəki hər hansı bir dəyişmə tələb ya da təklifdən olan dəyişmələrdən irəli gelir. Bələ ki, bizim misalımızda A-nın bugđaya tələbində böyük artım olarsa, bugđanın qiyməti an yüksək hədud olan 5/3:1-ə yaxınlaşır. Eynilə də A-nın bugđa tələbi azalsaraq, qiymət ən aşağı limitə – 4:1-ə yaxınlaşacaq. Və ya təklif şəraiti elə dəyişə bilər ki, A 600 avtomobil əvəzinə 100 avtomobil istehsal edə bilər, bu zaman yaşın ki, o, verilən bugđa miqdarı əvəzinə dənə çox avtomobil təklif etmək istəyər və beləliklə, bugđanın qiyməti ticarət şərtinin B-nin xeyrinə hərəkət edəcək şəkildə artacaq. Digər tərafdan, A-nın ixtisaslaşmış işçi qüvvəsi immiqrasiya etsə və ixtisasız əməkən əvəz olunmama çalışılsada, o, 600 avtomobil əvəzinə yalnız 500 avtomobil istehsal edə bilər və avtomobillərin qiyməti qalxar. Nəticədə ticarət şəraiti A-nın xeyrinə yaxşılaşar.

Ticarət şərtinin dəyişmələrinin real dünyada necə əks olunması nümunələri bunlardır:

### (1) Tələbat şərtindəki dəyişikliklər

- Texnoloji inkişaf sahəsində tələbat arta bılır. Belə ki, neftə olan tələbin artımı bütün ixracçı ölkələrin ticarət şəraitini yaxşılaşdırılmışdır.
- Istehsalçıların müvafiq artımı olmadan dünyada yeyinti məhsullarının tələb artarsa, Birləşmiş Krallığın ticarət şəraitini pişəşdirir.
- Emal edilmiş malların istehsalında azalma nəticəsində xammal təklifi elastiki olmayanda azalırsa, bu, böyük qiymət düşümüne səbəb olar. Bu, Birləşmiş Krallığın ticarət şərti xeyli yaxşılaşdırığı 39-cu illər depressiyası zamanı baş vermişdir.

*Valyuta mübadilə kursunun necə müəyyən edilməsi* 39-cu fəsilədə göstərilmişdir. Onlar əsasən idxl və ixracə olan nisbi tələbi əks etdirirlər. Bu səbəbdən, 1980-ci ildə sterlinq mübadilə kursunun qalxması Britaniyanın neft, həm də netto ixracda müştəqil olmasını əks etdirirdi.

Lakin valyuta mübadilə kursuna həm də kapitalın dövriyyəsi də təsir göstərir. 1996-97-ci illərdə sterlinq mübadilə kursunda irəhliliklər qısamüddətli kapitalın Londona keçməsinin nəticəsi olmuşdur, çünki İngiltərə Bankının mümkün gələcək inflasiyamı nəzarət altına salmasına çalışğından, əcnəbilərin yüksək faiz dərəcələrindən mənfaət götürürdürlər.

Nəticə etibarı ilə, ölkənin ticarət şərtləri təklif və tələb şərtlərində həqiqi dəyişiklərin olmadığı zamanda da dəyişə bilər, çünki valyuta dəyəri artıq xarici mübadilə bazarında dəyişmişdir.

### (2) Təklif şərtindəki dəyişmələr

- Texniki inkişaf təklifi artırıa bilər, mosolən, 1930-cu və 1950-ci illərdə kənd təsərrüfatında olduğu kimi. Nəticədə tələbat elastiki olmayan yerde əməcənin qiyməti xeyli düşür.
- Əməcənin əsas istehsalçısı olan ölkədə, mosolən, Əlliədə olan siyasi və əmək qıvvalarının narazılılığı və ya mühərribə dünya qiymətlərini qaldırıa bilər və beləliklə, digər böyük istehsalçı ölkələr, mosolən, Zambiya üçün ticarət şəraitini yaxşılaşdırıa bilərlər.

(c) Müəyyən əməcənin istehsalçılari satış inhişarları formalasdırmaqla öz məhsullarının qiymətlərini qaldırıa bilərlər. Belə ki, OPEC 1973-1976-ci illər arasında neftin qiymətinin dördqat artmasına nail olmuşdur.

### Ticarət şərtlərinin ölçüləsi

Ticarət şərti ixrac və idxl məhsullarının qiyməti arasındaki əlaqəni ifadə edir. Lakin təcrübədə bizim diqqətümüz hər hansı bir vaxtda olduğu kimi deyil, zamanla necə dəyişməsi kimi mərkəzləşir. Bunun üçün bir dövrlə digər dövr arasında ticarət şəraitinin nisbi dəyişmələri ölçülür.

Ölkələr çoxlu əməcələr idxl və ixrac etdiklərindən və müxtəlif malların qiymətləri müxtəlif istiqamətlərdə və forqlı miqarplarda hərəkət etdiyindən biz bir təmə olaraq ixrac və idxl qiymətinin dəyişmələrini indeks rəqəmləri vasitəsilə ölçəcəyik və unutmaq olmaz ki, burada mütəyyən qüsurlar mövcuddur.

Bələliklə, təcrübədə ticarətin şərtləri aşağıdakı kimi ölçülür:

İxrac məhsullarının ortalama qiymət indeksi  $\times 100$

İdxl məhsullarının ortalama qiymət indeksi  $\div 1$

Son 10 ildəki rəqəmlər cədvəl 37.1-də verilmişdir.

Ölkənin ixrac məhsulları idxl məhsulları ilə müqayisədə daha ucuz olduğunu müəyyən idxl məhsullarının miqdarı avzına daha çox əməcə verməyə məcbur olacaq. Bu zaman ticarət şərtlərinin "pişəşdiyi", "ona qarşı hərəkət etdiyi", "daha olverişiş olduğu" söylənilir. Bunun eksi baş veridə ticarət şərtlərinin "yaxşılaşdı", "onun xeyrinə dəyişdiyi" və ya "daha olverişli olduğu" söylənilir. Cədvəl 8-dən görünür ki, bəzi tələb dəyişiklikləri xaricində ticarət şərti 1973-cü ildə baş vermiş neftin qiymətindəki böyük artım nəticəsində kəskin pişəşmeye qədər Birləşmiş Krallığın xeyrinə hərəkət etmişdir.

Cədvəl 37.1 BK-də ticarət şərti. 1995-2004 (bazis ili – 2002)

İllər	İxrac vahidi – dəyər indeksi (1)	İdxl vahidi – dəyər indeksi (2)	Ticarət şərti (1)+(2)
1995	113,2	115,0	98,4
1996	113,9	114,8	99,2
1997	108,0	107,1	100,8

1998	102,7	100,7	102,0
1999	100,6	100,2	100,4
2000	101,7	103,5	98,3
2001	100,0	102,6	97,5
2002	100,0	100,0	100,0
2003	101,8	99,3	102,5
2004	102,0	98,7	103,3

### Ticarət şərtlərində dəyişmələrin nticələri

Ölkənin ticarət şərtlərinin yaxşılaşmasının birbaşa təsirləri mənfaətlidir. Birincisi, müəyyən ixrac məhsullarının miqdarı evzənə daha çox idxl məhsulları alda edilir. Ikincisi, onun ödəmə balansı yaxşılaşır bilər. Məsələn, fərqli edək ki, Britaniyanın idxl və ixrac məhsulları öz dəyərləri baxımdan bərabərdir. Idxl məhsullarının sterlinqləri olan qiyməti düşür, lakin sterlinqləri olan Britaniya ixrac məhsullarının qiyməti döyişir. Öğər Britaniyanın idxl məhsullarına tələbi elastiki deyilsə, onun ticarət balansı yaxşılaşacaq, cünki idxl məhsullarına daha az £ xərclənəcək.

Lakin dolayı nticələr ticarət şərtlərində yaxşılaşmaya səbəb ola bilər; xüsusilə də inkişaf etmiş ölkələrdə. Lakin bu, daha arzu edilməz görünür.

Birincisi, ticarət şərtləri pişəşən ölkələrin ticarət şərtləri yaxşılaşan ölkələrdən ixrac məhsulları almağı imkani olmaya bilər. Məsələn, fərqli edək ki, İngiltərən bugandan qiyməti 5 £-dən 4 £-ə düşüb. Lakin ixrac edən ölkə tələbatın 900.000 buşelden yalnız 950.000 buşela qədər artığını görür. Beləliklə, bugdaya olan ümumi xərcləmə 450.000 £-dən 3.800.000 £-ə düşür. Lakin məsəflər təxminən öz məhsulunun əsas hissəsinin ixrac edən fermerlərin gəlirinə bərabərdir. Gəlirin azalması nticəsində onların Birleşmiş Krallıq kimi bir ölkədə idxl məhsullarına olan tələbatı düşəcək.

Ikincisi, gelir azalması həmçinin onun daxili istehsal əməkələrinə dəha zərər xərclənəcəyi deməkdir. Bu, daxili sənaye sahələri üzrə mənfaətlərin azalması deməkdir və beləliklə də ölkəyə acəbiller, məsələn, Birleşmiş Krallıq tərəfindən qoyulan kapitalın dividendlərini azaltmaqla görünməz qazaneləri kiçildəcək.

Üçüncüsü, inkişaf etmiş ölkələrdə gəlirlerin düşməsi nticəsində dəyişmiş ziyan verilən yardımın məbləğinin artırılması ilə aradan qaldırılmışdır.

Dördüncüsü, iqtisadiyyatı xərici ticarətdən asılı olan ölkələr ticarət şəraitində hərəkətlenmələr baş verdikdə çox sıx tənzimləmələrə maruz

qala bilərlər. Məsələn, xam yun üçün tələbat elastiki deyilsə və onun qiyməti dəyişsə (qiyməti yüksək olduqda) Avstraliyada gəlirlər yüksək olacaq, qiyməti aşağı olsa, az olacaq. Bunun gəlir və işlə rəmənat səviyyəsinin olması siyasetinə çox dərin təsiri vardır.

### 37.4 AZAD TİCARƏT VƏ PROTEKSİONİZM

#### Azad ticarətin üstünlükleri

Müqayisəli xərclər nəzəriyyəsi əmək istehsalında əmək bölgüsündən istifadə etməklə daha yüksək həyat səviyyəsini necə qazanmağı göstərir. Nəzəri baxımdan buradan elə nticəyə gəlmək olar ki, ticarət məməkün olduğu qədər azad olmamışdır, cünki müqayisəli səmərəlilik qanununa əsasən yalnız bu zaman maksimum ixtisaslaşma baş verə bilər. Lakin praktikada görülür ki, bütün ölkələr nisbi qiymətlərin fərqli gərə əməkələrin sərbəst hərəkətinin qarşısını bu və ya digər dərəcədən alan siyaset yeridir.

#### Beynəlxalq ticarətə nəzarət metodları

##### (1) Görürük rüsumları

Görürük rüsumları, məsələn, Ümumi bazarın ümumi xərici tarifləri həm qazanc toplamaq üçün, həm də himayədicedir. Onlar idxl edilən malın eyni daxili istehsal malından daha yüksək məzənnəsi vergi alındıqda himayədici olur.

##### (2) Dotasiyalar

Tariflər və Ticarət təzə Əsas Razılışımı (GATT) imzalayan ölkələr ixracə birbaşa dotasiyalardan nisbətən demping siyasetini yürüdə bilməsələr də, beynəlxalq ticarətin hacm və strukturuna digər vasitələrlə dolayı təsir göstərə bilərlər. Məsələn, gəmiqayırma sonayesində dövlət yardımı. Daha az hiss edilən, çoxuşaqlı ailələrə yardım kimi yüksək rifah hələ əmək xərclərini aşağı səviyyədə saxlamaqla bir ölkəyə digərino nisbətən istehsalın həqiqi xərcini ödəməyən qiymət üstünlüyü verə bilər.

##### (3) Kvotalar

Tələb elastiki olmazsa, görürük rüsumlarının ahnəmisi nticəsində baş verən qiymət qalxması idxl olunan miqdara çox az təsir edəcək. Beləliklə, dövlət əməkənin idxləni müəyyən miqdara qədər azaltmaq

istedikdə normalar qoya bilər. Belə ki, əcnəbi filmlər Britaniya filmləri ilə müəyyən nisbətdə göstərilə bilər. Rüsumlarla müqayisədə normaların 2 böyük manfi cəhəti var: (a) Təklifin səni şəkildə azaldılması noticəsində qiymət əcnəbi təchizatçıya ya idxləri tərəfindən qaldırıla bilər. Beləliklə, dövlət qiymət nəzarəti qoyana qədər qazanın istimaiyyət deyil, onlar olur; (b) Normalar iqtisadiyyatı sərtləşdirir, çünki onlar əsasən müəyyən müddət ərzində olan idxlə həcmində əsaslanan formulalarla hesablanır ki, onlar da zaman keçdikcə köhnəlit. Bu, genişlənmək istəyən effektiv şirkətlərə imkan vermir.

#### (4) *Valyuta nəzarəti*

İdxal edilən mallara xərclənən məbləğdən daha yaxşı nəzarət etmək üçün normalar xarici valyuta ilə müəyyən edilmişdir. Bu, valyuta nəzarətinin (23-cü fəslin 1 bölməsinə bax) bir formasının olmasını vacib edir. Bütin xarici valyuta gelirləri və rüsumları dövləte ya onun təmsilçisini (Birləşmiş Krallıqda olduğu kimi, məsələn, İngiltərə Bankı) təslim edilməlidir və yalnız o, idxlə məhsulları üçün xarici səyahət və kapitul transferini ödəmə məqsədilə bu fonddan pul götürməyə icazə verə bilər. Mallar yalnız lisenziya ilə idxlə edilə bilər. Beləliklə, azad bazar deyil, dövlət idxlə məhsullarının şərtlərini müəyyən edir.

#### (5) *Fiziki nəzarət*

Müəyyən mallatın idxlə və ixracına tam qadağə embargo qoyula bilər. Belə ki, "dəmir pərdə" ölkələrinə strateji malların ixracı qadağandır, narkotiklər isə idxlə edilə bilməz. Eynilə də canlı heyvanların (məsələn, it və tutuquşuların və s.) idxlə olunması ilə bağlı müəyyən qaydalar ticarəti çətinləşdirir.

#### (6) *Ticarətin istiqamətini dəyişən mexanizmlər*

Bura daxildir: "Buy British" kampaniyaları, ixracat üzrə krallıq mükafatları, idxlət satışlarını ixrac edənin idxləcindən eyni dəyər üzrə malları almasından asılı edən ikiteraflı razılıqlar, karantin və səhiyyə nizamməmələri və könüllü ixrac məhdudluyyətləri.

#### **Dövlətin beynolxalq ticarətə nəzarət səbəbləri**

Ümumiyyətə, ticarətə ona görə nəzarət edilir ki, dövlət beynolxalq baxımdan çox milli nüqtəyi-nəzərdən fikir yürüdür və iş görür. Ticarətin

məhdudlaşdırılmasından bütövlükdə hamı zərər çəkə də, ayrı-ayrı ölkələr qazana bilər.

Nəzəratə bərət qazandırmaq üçün bir sıra səbəblər irəli sürürlər. Bəzən onların bərətləri mənşəcəyən olur; daha çox isə onlar üstünlük əldə etmək kimi dar məraqlar üzərində qurulur.

#### (1) *Qeyri-iqtisadi urqumentlər*

(a) *Strateji əhəmiyyətli emtəmin istehsalını dəstaklamak üçün.* Bir millət strateji əhəmiyyətli emtəmə baxımından digərindən asılı olduğu yerde müharibə bas verdiğində onun təchizatının kesilməsi ehtimalı vardır. Belə ki, Birləşmiş Krallıqda təyyarə istehsalının dotsasiyalasdırılmasının səbəblərindən biri zavod və ixtisaslaşmış işçi qüvvəsinin qorunmasına təmİN etməkdir.

(b) *Sivasi əlaqələrin yaxınlaşmasını dəstaklamak üçün.* Birləşmiş Krallıq 1932-ci ildə birləşdirmələrini imtiyazlı məzənnələrlə təmin etmək üçün bir çox idxlə malları üzərinə tariflər qoymuşdur.

İndi isə AİB (Avropa İqtisadi Birliyi) üzvü kimi siyasi və iqtisadi birliliyə doğru hərəkətin bir hissəsi olaraq Britaniya əməkdaşlığı xarici tariflər qoymalıdır.

(c) *Stivisi məqsədlərin həyata keçirilməsi.* Ticarət xarici siyasetin silah ola bilər. Məsələn, Rhodesiya qarşı sanksiyalar.

(d) *Sosial siyasetin inkişaf etdirilməsi.* Baxmayaraq ki, keçmişdə Britaniya öz kənd təsərrütatını əsasən strateji məqsədlərə dotsasiyalasdırırdı, bu gün məqsədlər ietimайдır – kənd yerlərində depressiyanın və onsuz da çox şəhərli olan şəhərlərə hərəkətin nərisim almaqdır.

#### (2) *Əsaslı iqtisadi urqumentlərin səbəbləri*

(a) *Ticarət şartlarının yaxşılaşdırılması.* Xüsusi verginin ağırlığı təklif və tələbin nisbi elastikiyinə əsasən istehsalçı və istehlakçı arasında bölünür (109-cu şəklin bax). Bunu üçün əməkəyə olan tələb təklifdən daha elastiğə olduğda dövlət ticarət şartlarını yaxşılaşdırmaq üçün vergi qoya bilər, çünki dövlət vergidən gəlir olda etsə də, qiymət artımı əsasən istehsalçı tərəfindən yaradılmışdır. Praktikada bu aşağıdakılardı teləb edir: (i) istehsalçı ölkənin təhlükələrini asanlıqla həyata keçirə biləcəyi alternativ bazarların olmaması; (ii) onun istehsal vasitələrinin çox az alternativləri var; (iii) xaricdəki satışlarının azaldığını görən ölkələrin gəlir itkiyi tarif qoyan ölkənin idxlərinə təsir etməməlidir.

(b) "Gənc sənaye"ni himayə. Ölkədə sənaye sahəsi qurmaq yələnz onu gənc dövründə genişliyashı istehsalı olan güclü rəqiblərdən qorumaqla mümkündür. Tamın olunmuş daxili bazarın onun dışçixarmanın çətinliklərinin öhdəsindən gəlməsinə imkan vermosı və onun dünyanın qalan hissəsi ilə barəbor şəhərlər rəqabət apara biləməsi üçün vaxtında güclənəcəyi şübhə altına alma biler. Məsələn, Britaniyanın avtomobil sənayesi bu cür himayədən faydalananmışdır.

Çətinlik ondadır ki, sənaye sahələrinin çoxu bu himayədən istifadə etdiyindən, tariflər heç vaxt ləğv edilmir, məsələn, emal edilmiş mallara XVIII əsrde qoyulmuş Amerika vergiləri bugüñə qədər mövcuddur. Bundan əlavə, əksər hallarda himayəsiz yaşama şansı olmayan sənaye sahələri dəstəklənir. Bu, ölkə ehtiyatlarının düzgün hələsdürülməsinə aparır.

(c) Sənayenin tədricən azalmasını təmin etmək üçün. Əməcaya olan tələbin köklü dayışması sənayeyə çox ağır zorba vurur. Məsələn, 1975-ci ildə Britaniyanın pambıq sənayesinin taleyi belə idi. İdxal məhsulları üzərində məhdudiyyətlər şəkunu azaltmaqla sənayeyə kiçilmək üçün daha çox vaxt qazandırıb.

(d) Müvəqqəti ödəmə balansında pozuntuların hərpası. Qızıl və xarici valyuta ehtiyatlarının müvəqqəti azalmasını idxlə məhsullarına nəzarət etməklə dayandırıqlar ola. Lakin ehtiyatların tükənməsinin əsaslı səbəbləri varsa, başqa tədbirlərdən istifadə olunmalıdır.

(e) "Demping"in qarşısının alınması. Mallar xaricdə daxili bazarlardakindan daha aşağı qiymətlə satılıb. Bu, aşağıdakılara görə mümkün olur; (a) istehsalçılar ixrac dəstişələri verilir; (b) pozucu inhişar və ya (c) bu istehsalçıya azalan xərclər üstünlük əldə etməyə imkan verir. İdxalçı əlklə vətəndaşlarına daha aşağı qiymətlərdən birbaşa manfaat əldə edirlər. Ixracı daxili istehsalçıların aradan gənərlənməsinə çalışır, lakin inhişar əldə etmək istəyirsə, daxili bazarı bir qədər himayə etmək lazımdır.

### *(3) Cox az əsasi olan iqtisadi səbəblər*

(a) Digər ölkənin tariflərinə qarşılıq verilməsi. Qarşılıqli tarif hədəsi digər ölkənin məhdudlaşdırıcı siyasetini dəyişdirməsindən qorxu kimi istifadə edilir. Belə ki, 1963-cü ildə idxlə edilən Amerika qusçuluq məhsullarının üzərinə qoyulan haqları azaltmağa məcbur etmək üçün ABŞ bir sira Ümumi bazar emtəşələrinin üzərinə da yüksək idxlə haqlarını qoyacağı ilə hadələmişdir. Burada bəzi güzəştlər əldə edildi. Lakin çox zaman bu cür tədbirlər təsirsiz qahr, çünki əksər hallarda

ölkələr hamının itiracayı şəkildə daha da yüksək tariflərin qoyulması ilə qarşılaşır.

(b) Durğunluq dövründə daxili işlə təminat. Dünya ticarətində ümumi durğunluq olduqda ölkələrin iş təminatına təsir edən golfrin daxili istehsal vasitələrinə xorclənməsini sağoltalamaq üçün idxlə məhdudiyyətlər qoymaqla çalışırlar. Çətinlik ondadır ki, digər ölkələr dünya ticarətinin hər yerdə azalmasına gətirib çıxaran cavab tədbirlərinə ol atır. Tarif və Ticarət üzrə Ümumi Razılılaşma bunun baş vermesinin qarşısını almağa çalışır.

(c) Daxili istehsal sahələrinin "ədalətsiz" xarici rəqabətdən qorunması. Britaniya işçilərinin ucuz, "şirələnmiş" xarici işçi qüvvəsi ilə rəqabətdən qorunmaq tələbləri çox tez-tez səslənir. Bəzən bu, iqtisadiyyat haqqında az bilinən emosional insanlardan, lakin dənə çox rəqabətə üzləşən sənaye və onun işçilərinin dar maraqlarından irəli gəlir. Lakin iqtisadi analiz bu mühəlizənin çox az əsaslı olduğunu göstərir və sənayeni digər zəminlərdə qorunma lazımdır, məsələn, daxili işçilər digər ixtisas və ya sənaye sahələrinə keçə bilərlər.

- (i) Bu, ölkənin an böyük nisbi üstünlük əldə etdiyi yere ixtisaslaşması olduğunu söyləyen müqayisəli xərcərin bütün prinsipinə ziddir. Bu üstünlük torpaq, kapital, tropik iqlim, mineralar və ya ucuz işçi qüvvəsinin çoxluğu ola bilər;
- (ii) Buradan çıxan mənətiqi natiçəyə görə, ABŞ Britaniyada məvaciblər dəha aşağı olduğundan, Britaniya avtomobilərini idxlə etməkdən imtina etməlidir;
- (iii) Məvaciblərin az olmasının heç də kiçik işçi qüvvəsi xərcərini göstərməsi vacib deyil. Məvaciblərin az olması emayın effektsizliyi, yəni məhsuldarlığın az olmasından da olur. Biziñ baxmalı olduğumuz istehsalın hər vahidinə düşən məvacib xərcədir. Belə ki, Amerika işçi qüvvəsinin dünyada on yüksək ölonlılı olmasına baxmayıaraq, Birleşmiş Krallığa emal edilmiş emtəşələr ixrac edir, təhdid edilən sənayədə məhsuldarlığın artırılması və beləliklə də hər vahidə düşən məvacib xərcərini azaltmaqla rəqabət apara bilər;
- (iv) Ucuz işçi qüvvəsi olan kasib ölkəyə qarşı vergi ölkəni dəha kasib, onun işçi qüvvəsinə isə dəha uzuc edir. Məvacibləri (və eləcə də istehsal edilən malın qiymətini) arturmağın yolu xarici bazarlardakı tələbi artırmadır;

- (v) Kasib ölkələrdən idxlə məhsullarını məhdudlaşdırmasıyla yanaşı başqa yardımın edilməlidir. Onlar "ticarətdən yardım" a üstünlük verirlər;
- (vi) Daha kasib ölkələrin gelirini azaltmaqla edilən himaya onların Britaniya ixrac məhsulları üçün daha az pulu olması deməkdir;
- (vii) Siyaseti əks təsir doğurur;
- (viii) Malları istisna edilən ölkə noticədə başqa bir yerdə daha aggressiv rəqabət aparmağa məcbur edilməklə himayədarlıq edən ölkə üçün xaricə satışı çətinləşdirə bilər. Yaponiyanın Britaniyanın əksər xaricə pambıq malları bazarlarını ola keçirməsinin bu səbəbdən olmasının mümkinidür.

Noticədə vurgulanmayıq ki, ticarətin hər hansı bir məhdudlaşdırılmasının daha aşağı heyat səviyyəsi olan içtimai xərci vardır. Lakin burada digər iqtisadi, siyasi və sosial mənşətlər ola bilər. Çox zaman iqtisadi qazancalar şübhəlidir. Digərləri əlcüla bilməzlər və üstünlük balansının haradə olduğuna qərar vermək imkəni siyasetçilərə verilməlidir. Lakin həmişə xatırlanmalıdır ki, himaya son yeni döyişikliklərə imkan verməyən artan maraq yaradır.

#### Tarif və Ticarət üzrə Əsas Razlaşma (QAAT)

1947-ci ildə Cenevədə 23 ölkə Tarif və Ticarət üzrə Əsas Razlaşmaya imza atıb. Burada məqsəd bunlar idi: (a) mövcud olan ticarət məncələrini azaltmaq; (b) beynəlxalq ticarətdə ayrı-seçkililiyi azaltmaq; (c) məllətləri birtərəfli hərəkət etməkdənən məsləhətləşməyə çağırmaqla yeni ticarət məncələrinin yaranmasının qarşısını almaq. Bu, aşağıdakı kimi işləyir.

Üzv ölkələr müntəzəm olaraq tariflərin azaldılmasının növbəti mərhələsi üzərində razılışma əldə etmək üçün toplaşırlar. Burada "ən çox üstünlük verilən millət" prinsipi işləyir. Bu o deməkdir ki, əgor bir ölkə digər ölkəyə tarif azaldılması imkani verirsə, bu, avtomatik olaraq bütün iştirakçı ölkələrə aid olur. Belə ki, əgor AİB onun 11f materiallarına olan Amerika tarifinin 5 % azaldılması qarşılığında Amerika avtomatik ticarət maşınlarına olan tarifini 5 % azaltmağa razılıq verirsə, bu zaman hər iki güzəşti. Tarif və Ticarət üzrə Əsas Razlaşmanın digər təzvüna tətbiq oluna bilər.

1976-ci ildə beynəlxalq ticarəti təmsil edən 100-dən çox üzv ölkə vardı. Təşkilat vasitəsilə mövcud tariflərin proqressiv azalmasına nail olunmuşdur və beynəlxalq ticarət problemlərinin müstəqil birtərəfli tədbirlər əvəzində birlikdə müzakirə edərək həll etmək prinsipini qəbul

edilmişdir. Lakin çətinliklər əmələ golmuşdur: (a) qarsılıq prinsipi aşağı tarifli ölkələrin dəha piş-sövdəlmə vəzifəyində işə başlamamaqın inacbur olması deməkdir və beləliklə də onları eđə biliçəkləri gizləştər məhduddur. Bunun üçün belə ölkələr Ümumi bazar kimi aşağı tarifli regional quruma üstünlük vera bilərlər; (b) müəyyən şəraitdə "ən çox üstünlük verilən millət" prinsipi ölkəni digər ölkə üçün tarif azaltmasını etməkdən çıxındır bilər, o səbəbdən ki, bu, hamiya tətbiq edilməlidir; (c) bir səra hallarda imkan vermek üçün razılışma müddəvalarının təsiri dayandırılır – ödənişlər balansındaki çətinliklər, Amerikanın öz kənd tosorrufatına himayəsi, Birləşmiş Krallığın birlikdə idxlə, təkışaf etməmiş ölkələrdə gənc sənaye sahalarının qurulması və Avropa İqtisadi Şurasının ayrı-seçkililik xarakteri; (d) WTO (Ümumdünya Ticarət Təşkilatı) tarif və bir səra digər fiziki mənəşələrin öhdəsindən müvəffəqiyyətə goləcə də, bu, müdafiənin yeni formaları – könlüli ixrac məhdudiyyətləri, davamlı marketing razılaşmaları, ixracatın xüsusi gruppalar üçün subsidiyalar və xarici investisiya şərtləri misalında ticarət tələbləri ilə əhatə edilmişdir.

Ticarətin liberallaşdırılması prosesi razılığla gölönen tərəfləri birləşdirən "raundlar"dan ibarətdir. Səkkizinci Urugvay Raundi (Ümumdünya Ticarət Təşkilatının təsis edilməsi ilə noticələnən, 1986-1994-cü illərdə Urugvayda keçirilmiş tarif və ticarət haqqda əmumi razılışma – GATT sayəsində çox tərəfli ticarət danışçılarının səkkizinci və sonuncu mərhələsi – red.) 1986-1994-cü illər ərzindəki danışçıları əhatə edir.

WTO 1995-ci ildə Urugvay Raundunun danışçılarının noticəsi kimi təsis edilmişdir. Adı çəkiliş raundun şəhəriyyəti on il ərzində dünyada ticarətində onun 330 milyard £ dəyərində xarici ticarəti əhatə etməsidir (BK-nin ÜDM-də 2 faiz artımı daxil olmaqla).

WTO aşağıdakı ticarət baryerlərinin aradan qaldırılması və ticarət danışçıları üzrə platformanı təmin etməklə beynəlxalq ticarəti genişləndirmək məqsədi daşıyır. GATT-a (Tarif və Ticarət haqqda əmumi Razılışma) nisbətən WTO dəha geniş məqsədlər daşıyır. GATT mallar üzrə ticarəti tənzimlədiyi halda, WTO intellektual mülkiyyət hüquqları məsələləri, telekommunikasiya və bank kimi xidmətlər üzrə ticarəti əhatə edir. Rəsmi olaraq Çin WTO-ya 15 illik mübarizədən sonra 2001-ci ilin dekabr ayında qoşulmuşdur. Rusiya da bu təşkilata qəbul olunmaq niyyətiindədir. Lakin əvvələc ticarət şərtlərinin dəyişdiyi haqqda AB və ABŞ-ı inandırmamalıdır.

WTO əsasən aşağıda göstərilən ticarət şərtlərini əməl edir:

1. Sistem daxilində hər hansı bir ölkənin digərləri üzərində xüsusi ticarət əməkdaşlığı üzrə üstünlüyü malik olmaması, cinsi zamanda xarici məhsul və xidmətləri seçməməyinə nəzərən ticarət sistemi ayrı-seçkililikdən uzaq olmalıdır.
2. Ticarət sistemi azadlıq, yəni daha az ticarət möhdudiyyətlərinə (tarif və qeyri-tarif möhdudiyyətləri) meylli olmalıdır.
3. Xarici şirkətlər və hökumətlərin ticarət möhdudiyyətlərinin əsasız yaranmayaçığına və bazarların hər zaman açıq qalacağına inandırılmalarına baxmayaraq ticarət sistemi uzaq görən olmalıdır.
4. Ticarət sistemi daha böyük rəqabətə meylli olmalıdır.
5. Uyğunlaşmaq üçün daha uzun zaman, daha çox uyuşqanlıq imkanları və üstünlükler verərək, ticarət sistemi inkişaf etməkdən olan ölkələrə daha çox uyğunlaşmalıdır.

WTO-nun yuxarıda göstərilən möqsədi azad bazarın təklif edilməsi və iqtisadi artımın stimullaşdırılmasından ibarətdir; lakin son illərdə aparılan danışqlarda çox zaman ümumi razılaşma əldə edilməmişdir. Bir çox insan azad bazarın adı insanların hayatı fıravən etmədiyi, yalnız varlıkların (həm insanların, həm də ölkələrin) daha da varlanmasına səbəb olduğu haqqda iddia edir. WTO sazişləri çoxmillaşlı təşkilatlar və varlı mülətlərə qarşı ədalətsiz meyillerinə görə günahlandırılır.

### **FƏSLİN QISA MƏZMUNU**

- Beynəlxalq ticarət ölkələrin xidmət və məhsulların təmin edilməsində müxtəlif tələb və müxtəlif bacarıqlara malik olması nəticəsində yaranır. Ölkələr istehsal və ticarətdə nisbi üstünlüyü malik oldularını sahələr üzrə ixtisaslaşdır.
- Ticarət şərtləri ölkənin ixracını idxlə mühbadile etdiyi səviyyədədir.
- Ölkə ticarətinin şərtləndə işliləyiş verilen ixracat həcmi üzrə daha çox idxlənəldə edilə biləcəyini göstərir.
- Azad bazarın çoxlu sayıda üstünlüklerindən başqa, dünyada bir çox ölkələr individualıq qazanmaq məqsədilə proteksionizm tədbirləri hayata keçirirler.
- Ümumdünya Ticarət Təşkilatı 149 üzv ölkənin azad bazar hüquqlarının qorunması üçün fəaliyyət göstərir.

### **XÜLASƏ SUALLARI**

- Beynəlxalq ticarət hansı yolla ölkənin həyat səviyyəsini qaldırıbilər?
- Ticarət şərtləri necə qiymətləndirilir?
- BK-da ticarət şərtlərinin pişəşəməsi hansı təsirləri göstərəcək?
- Beynəlxalq ticarətin əsas üstünlükleri hansılardır?
- Proteksionizm dair hər hansı mübahisəni göstərin.

**Əlavə məlumatlar üçün torşdaşın Internet səhifəsinə baş çəkin**

## TƏDİYYƏ BALANSI

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilə tanışlıqdan sonra siz:

- İxracın idxlə üzrə necə ödənilməyini izah edə;
- BK-də ödəniş balanslarını təhlil edə;
- Dünyanın digər dövlətləri ilə müqayisədə BK-nin ticarət mövqeyini təsvir edə biləcəksiniz.

### **38.1 İDXALIN ÖDƏNİLMƏSİ**

#### **Valyuta fərqləri**

Bəzən bir ölkənin digər ölkənin bir qədər məhsulu avəzinə öz məhsulunu verməyə razılışmasıyla beynəlxalq ticarət barter mübadiləsi formasını alır. Lakin əslində mübadilələr nisbi qiymatlara əsasən malların idxlə və ixracının sərfəli olub-olmadığını qərar verən özəl tacirlər tərəfindən təşkil olunur. Çünkü her ölkənin öz valyutası var – İspaniyadan (peseta), Fransanın (frank), ABŞ-in (dollar), Birleşmiş Krallığın (funt sterlinq) və s. Hətta valyutaların adı eyni olsa da, vənə də müxtəlifdirler. Belə ki, Misir, Suriya və Birleşmiş Krallığın funtları bir-birindən fərqlidir. Bu fərqlənmə beynəlxalq iqtisadiyyatda 2 sohbdən əhəmiyyətlidir: (a) idxləti ödəmək üçün yətərinə xarici valyuta elde olunmalıdır; (b) bir valyutanın digər valyutaya çevriləcəyi məzənnə müyyən olunmalıdır. Birincisi haqqında burada danışılacaq, ikincisi haqda növbəti fəsilde, lakin heç biri bir-birindən müstəqil deyillər.

#### **İdxal necə ödənilir?**

Bu suala an yaxşı cavabı ilk növbədə fərd tərəfindən, məsələn, evdar qadın missis Jones tərəfindən edilən alışları inceleməklə vərə bilərik. Hər həftə o, bir sira müxtəlif mallar alır. Heç bir mağaza sahibi ona bu malları həvəyi verməz. Bu mallar üçün pul ödənməlidir. Lakin bizim


məqsədimiz üçün mühüm olan onun ödəmə üçün pulu eldə etməyə on azı 7 mənbəyinin olmasıdır.

Birinci və en adı mənba həftəlik qazanedir. O və həyat yoldaşı öz inəvaciblərindən hər həftə pul ayıra bilərlər və missis Jones magaza sahibinə bu pulla dərhal ödəmə edir. Lakin qeyd etmək lazımdır ki, əslində missis Jones-un etdiyi onun ərinin istehsal etdiyi məhsulları tələb olunan bütün digər mallarla mübadilədir. Belə ki, əgər mister Jones dərzidirsə, onun tikdiyi kostyumlar satılır və missis Jones-un istadiyi malları aldığı pullar bu yolla eldə olunur. Bundan əlavə, bəzən pul mal istehsal etməklə deyil, xidmət göstərməklə də qəzamlı. Beləliklə, missis Jones həftədə bir gün magaza sahibi üçün hesablarnı göndərmək və məktublarına cavab vermək saklındə işləyərək inəvaciblərə biler. On sonda, əmanatlarının faizi və cari gelir gatiro biler. Bütün həftəlik xərclər bu qarışıq həftəlik gəlirlə eyniləşir, bəz deyə bilərik ki, Jones-lar ailəsi “özünü ödəyir”.

Lakin ola bilər ki, missis Jones-un xarici cari həftəlik galırla idənilə bilinməsin. Bu məsələn, ona görə baş verə bilər ki, həftəlik xərc o, bahalı əmtəə, paltaryuan maşın və s. alıb. Bu vəziyyətdə missis Jones pulu digər mənbələrindən eldə etməli olacaq. Birincisi, o, pulu əz milli əmanat hesabından və ya özüntün hər hansı bir digər “ehtiya icən” götürə bilər. İkincisi, o, hazırda dəha az tələb olunan piano və ya televizor kimi evdarlıq ehtiyatından olan mallardan birini satıbilər. Üçüncüsü, o, dəstündən bərcə ala bilər və ya bununla eyni şəxələr, mağaza sahibindən ödəmə vaxtının gecikdirilməsini xahiş edə bilər. Ün sonucusu, baxtı gatırsə, o, deyək ki, atasının verdirdiyi cehiz saklındə pul hədiyyəsi ala bilər. Mal üçün bu cür ödəmə üsulları onun əlamətlərinin tədrisən yenidən tətammullanması, satılan avuuarların eyni dəyərli avuuarlarla evez olunduğu və ya əməkənin istifadə edildiyi müddətdə bərcən qaytarılması şərtiylə qənaətbəxş olar. Lakin əgər həftəlik galırda lazımlıca ehtiyat ayırmak qeyri-mümkündürə və yə artıq xərcələmə tez-tez baş verdiyindən əmanat və avuuarların bərcə alavə olunması bərcə ödəmirsa, bu zaman biz deyəcəyik ki, missis Jones “özünü ödəmir”. Bir vaxt onun cəhitiyələri bitəcək, evi satılacaq və o, mağaza sahibindən bərcə və ya kredit ala biləmeyecek.

Ümumi mənada desək, digər millətlərə ticarət edən millət missis Jones-la eyni vəziyyətdədir. Ona idxlə etdiyi əmtəələrin avəzini ödəməkdə eyni alternativlər açılır. Əsas mənba cari ixracın satışından eldə edilən puldur. Şəkil 38.1 ixracın xarici valyutani necə qazandığını göstərir. Adı vaxtlarda idxlə və ixrac şirkətlər tərəfindən edilir, ödənişlər

ise onların bu valyutanın lazımi ehtiyyatlarına malik olması şartıyla bir Ölkənin valyutasını digər ölkələrininkinə dəyişən banklar tərəfindən edilir.



Sakil 38-1 İxrac malları iddalat mallarını nece ödavir.

Förz edək ki, 1 sterlinq 1,70 dollara döyişilir və heç bir valyuta məhdudiyyəti yoxdur. Tutaq ki, Britaniya taciri X ABŞ-da olan A-dan 10 000 £ döyründə pambıq idxlə etmək istəyir. Bütün ödəmələrinin, məsələn, işçilərinin maaşları dollarla edilməli olduğuna görə amerikalı ixracatçı ödəməni dollarla tələb edir. Beləliklə, idxləçi öz bankına gedir. 10 000 £ öðəyir və "əsaslı kredit" tətib edir. Bank New Yorkdakı filialı ilə əlaqə saxlayraq A-nın lazımı sənədləri, məsələn, konossament təqdim etməsi ilə müvafiq ödənişin edilməsi sərəncamını verir (bankların əksəriyyətinin xarici paytaxtlarda filialı var; olmadıqda yerli banklarla onların işini yerinə yetirmək üçün əlaqə yaradırlar). Bəs filialın kəfürmə vəxscəlini ödəmək üçün dolları haradandır?

Biz bunu diger Y Britaniya firmasının ABŞ-dakı B idxlacısına 10.000 dəyərindəki idman avtomobilləri satdığını təsəvvür etsək, görə bilərik. Bu firma ödəməni funt sterlinqle istəyir. Beləliklə, amerikalı avtomobil idxlacısı öz bankına 17.000 \$ ödəyir və cym omoliyyat teşkil olunur. Göründüyü kimi, 2 əmaliyyat bir-birini tamamlayır; ABŞ-dan pambıq alımması və Britaniyadan idman avtomobillərinin satılmış. Britaniya bankının filialı dollar ödəməlidir, Amerikadakı bank isə sterlinq. Britaniya bankı £ aldı, Amerika bankı \$. İkiisi bir yərə gəlsə, tələbləri üst-üstə düşər (praktikada onların isə tələbatlarının xarici valyuta birja bazarları vasitəsilə qarşılıqları ehtimalı daha çoxdur). Beləliklə, pambığın pulunu ödəmək üçün lazımlı olan dollarlar idman

avtomobillerinin satılması ilə əldə edilmişdir və ya tərsinə. Qısaçı, ixrac məalləri idxlə məallarını ödədir.

Jixrac malları daba geniş manada

Bu baxımdan *ixrac malları* termini təsnifat teləb edir. Missis **Jones-in** çeklərini göndərdiyinə görə aldığı ödənişla eyni olaraq, millat ödəməni yalnız ixrac etdiyi əməaşər üçün deyil, ham də digər ölkələrə göstərdiyi xidmət üçün də ala bilər. Ixrac edilən əməaşər *görünən* adlanır, çünki onlar ölkələr arasındaki sərhədləri keçərkən görünə və qeyd oluna bilər. Digər ölkənin insanları üçün göstərilən xidmətlər *görünməz ixrac möhsulları* adlanır, çünki onlar sərhədləri keçərkən nə görünür, nə də qeyd oluna bilərlər. Buna baxmayaraq, hər ikisi — hem əməaşər, ham da xidmətlər üçün idxləçi və qəbul edən ölkənin insanları tərəfindən ixracatçı ölkənin insanlarına ödənildiyi üçün onların hər ikisi dəha geniş mənali *ixracdır*.

Görünmaz galir ve ödemelerin asas manbeleri bunlardır;

- (1) Dövlətin xaricdəki xərci, məsələn, xaricdəki qarnizonlar, döv omatik xidmətlər;
  - (2) Gamidasıma xidmətləri, məsələn, amerikalının II Kraliça *Elizabeth*-in gamidasında sayahət etməsi və britaniyalı tacir tərəfindən gamidasıma ixracı;
  - (3) Mülki aviasiya;
  - (4) Səyahət, məsələn, amerikalı turistə Londonu ziyarət edərkən xərclənmək üçün sterlinq lazımdır;
  - (5) Digər xidmətlər, məsələn, kitab və lentlərin müəllif hüquqlarından gələn gəlirlər;
  - (6) Xarici sərmayalardan gələn faiz, mənfeətlər və dividendlər;
  - (7) Şəxsi transferlər, məsələn, xaricdəki qohumlara pul köçürmələri.
  - (8) Miliyyə xidmətləri, məsələn, London şəhərinin qazancaları.
  - (9) Hökumət transferləri, məsələn, AB-ya ödənilən üzvlük həqqi.

Yuxarıdakı emalıyyatların hər hansı biri ödəmək üçün digər ölkənin valyutasına mübadilə tələb edir. Beləliklə, valyuta onları ödəyən ölkə üçün *idval*, ödənən ölkə üçün isə *ixracı* təmsil edir.

## 38.2 TƏDYYƏ BALANSI

Ölkələrin çoxu dünyanın qalan hissəsi ilə etdiyi pul əmaliyyatlarının illik pul hesabatını aparır. Təqdim edilən hesabatlar *ödəniş balansı* kimi

tanınır. Birleşmiş Krallığın 31 dekabr 2005-ci ildə bitmiş il üçün tədiyyə balansı cədvəl 38.1-də verilir.

### Cari hesab

Cari hesab bir torfdan il orzında *idxal edilmiş məhsullara və idxal və ixracın görünməyən dərəcələrinə sərf edilən xarici valyutamı*, digər torfdan isə *məhsulların ixracı və idxal və ixracın görünməyən dərəcələri üzrə qazanılmış xarici valyutamı* göstərir.

Yalnız idxal və ixrac edilmiş məhsullar üzrə ödənişləri göstərən cari bank hesabının bir hissəsi *ticarət balansının dərəcələri üzrə saldo* (*visible balance - əvvəllər ticarət halansı adlanır* – red.) adlandırılır. İxrac edilmiş malların dəyəri idxal edilmiş malların dəyərindən çox olarsa, biz burada ticarət balansının dərəcələri üzrə saldoñon əlverişli olduğunu deyə bilərik. Öğər isə hal baş verərsə, ticarət balansının dərəcələri üzrə saldo “əlverişsiz”dir. Əvvəlcə biz əlverişsiz balansın səbəblərini araşdırmağa doğru getdiyindən xammal və onun tərkib hissələrinə olan tələbin artması buna səbəb ola bilər. Bunlar daha sonra sonnayə malları kimi ixrac edilir və ya inkişaf etməkdə olan ölkədən daha çox yardım ala bilər ki, bu da həmin ölkəyə istehsal vasitələrini idxal etməyə imkan verir. Bütün bunların dəyəri “idxal” olaraq göstəriləsə də, “yardım” Məliyyə Hesabatında ortaya çıxır. İlkincisi, ticarət balansının dərəcələri üzrə əlverişli və ya əlverişsiz saldo idxal və ixracın görünməyən dərəcələrinin nəzərə alınması zamanı ləğv edilə bilər.

Ticarət balansının dərəcələri üzrə saldoya idxal və ixracın görünməyən dərəcələrini əlavə etsək, bu zaman biz *kontokorrent saldoñu* (*mifstərlərin həqq-hesab üçün idarə tərafından açılan xüsusi cari hesab* – red.) almış olarıq.

1 yanvar və 31 dekabr tarixləri arası ixrac edilmiş məhsullardan əldə edilən qazancın həmin müddət orzında idxal edilən məhsulları sərf edilən xərcələrə barəbar olmasının elə bir səbəbi yoxdur. Əslində, göstərilən haldə qeyri-adi uyğunluq olmalıdır. Həftə orzında sizin qazancınızın xərcələrinizə tam uyğun olması halları nə dərəcədə tez-tez baş verir?

Bu səbəbdən, cari hesab qazanc və xərc arasındakı sərqi göstərir. Malların və ixracat dəyəri idxal edilmiş malların dəyərindən artıq olarsa, demək olar ki, əlavə saldo balansı; əksinə baş verdikdə isə,

defisit saldo balansı yaranır. Kontokorrent saldoñun başlıca əhəmiyyəti ölkənin ödəniş qabiliyyətini aks etdirməsindədir.

Bununla belə, cari hesab hər hansı dövlətin xarici maliyyə hesabatlarının bir hissəsidir. Kapital dövriyyəsini də nezərdən keçirmək lazımdır. Gördiyünüz kimi, cari əməliyyatlar üzrə passiv saldo ehtiyacı somarəli şəkildə istifadə ediləcək borchə avazlənərə töhfükə yaranır. Digər torfdan, cari əməliyyatlar üzrə aktiv saldo uzun və qısamüddətli kapitalın xarici dövriyyəsi ilə ehtiyatlar üzrə xərcələrin əvəzlənməsində əlverişsiz hesab edilə bilər. Ödəniş balanslarının hesabatı ümumilikdə nezərdən keçirilməlidir.

Maliyyə hesabatı cari ödəniş balansları və kapitalın dövriyyəsi nəticəsində yaranan valyuta dövriyyəsini müəyyən edir.

### Sərmənəvə və digər kapital axımları

Öğər cari hesab əməliyyatları ölkənin dünya ilə yeganə sazişi olmuşsa, ödənişlər balansı hesablaşmaları çox sadədir. Məsələn, 100 milyon £-lik artıq ehtiyatların məbləği ya ehtiyatlara əlavə olunacaq, ya da ölkəyə bu məbləği xaricə qoymağa imkan verəcək. Eyni zamanda Beynolxalq Valyuta Fondu (IMF) digər xarici kreditörələrə olan qısamüddətli borchələri qaytarmağa da imkan verəcək. 100 milyon £-kəsir isə ya ehtiyatları bu məbləğ qədər azaldacaq və ya sərmənənin götürülməsi ilə, yaxud da xaricdən qısamüddətli borc almaqla maliyyələşdiriləcək.

Lakin onun ehtiyat yığmaq və ya dövlət borchərini ödəmək qabiliyyətinə təsir edən ölkəyə galən və ya ölkədən gedən digər pul axımları da vardır. Bunlar Britaniyam sərmənə qoyma və ya borc vermek üçün tərk edən və həmin məqsədlərle Britaniyaya kapital axımlarıdır. Beləliklə, Birleşmiş Krallıqda yaşayan fərdi insanların xaricdə yerləşən zavod və fabriklər (istor birbaşa, istarsa də səmələrin alınması vasitəsilə) investisiya qoyması və ya Britaniya hökuməti tərəfindən inkişaf etməmiş ölkəyə borc verənisi kapitalın xaricə axımına və xarici valyutam xərcələrinənən görürən çıxarır. Eynilə hökumət, yerli hakimiyət orqanları, milliləşdirilmiş sonnayə sahələri və şirkətlərin xaricdən borc alması xarici kapitalın və xarici valyutə galirlərinin daxilə axımına görürən çıxaracaq. Cari hesab il orzindəki qazaneləri və xərcələri shata etdiydi, *investisiya və digər kapital axımları* kapitalın ölkəyə və ölkədən hərəkəti ilə əlaqədardır.

1969-cu ilə qədər *bazis balansı* kimi tanınanı əldə etmək üçün cari balansa uzunmüddətli investisiya balansını əlavə etməklə Birleşmiş

Kralıq ümumi ödənişlər balansını hesablamada qısa və uzunmüddətli investisiya arasında fərqli qoymuşdur. Bu *baçis balansı* Birleşmiş Kralığın daha uzun müddət ərzindəki vəziyyətinin yaxşı göstəricisi olmasına baxınmayaraq, kəsir olduqda ehtiyatlar üzündəki təzyiqin çoxu artmağa məyl etmişdir və bu, sterlinqin xariedəki etibarına ciddi zərər gətirə bilər.

İş bundadır ki, Britaniya xarici investisiyalarının çox hissəsi xaricilərdən borc alılmış qısamüddətli kapital tərəfindən maliyyələşdirilib. Məsələn, Londonda yüksəlmiş artan avrodolların ümumi sondurdan. Bunun baş verdiyi müddətdə həqiqi xarici valyuta çıxarı yoxdur. Faktiki olaraq, Britaniyanın mənfaət alda etmək üçün xarici investisiya qeyoluşu özəl biznes müssəsəsinə bənzəyir. Və dükən sahibinin yeni il qabağı ehtiyatların saxlanılmasını ödəmək üçün öz bankında borc aldığı kimi, Birleşmiş Kralıq xariedəki zavodlara, plantasiyalara, neft quyularına, mədənlərinə investisiyani maliyyələşdirmək üçün borc alır.

Birleşmiş Kralığın ticarət şərtlərindəki hesabatlarının yeni forması qısamüddətli borc almağa imkan verir. Bu, Britaniya üçün doğrudan da vacib olan – qızıl və xarici valyutalar ehtiyatlarına valyuta axımlarının bütövlükdə nə dərəcədə təsir etməsinin üzərində diqqətini cəmləşdirir. Bu, ümumi valyuta axımında göstərilmişdir.

### Ümumi valyuta axımı

*Ümumi valyuta axımı* aşağıdakılardır: (a) cari balans; (b) investisiya və digər kapital axımları; (c) balans maddəsi.

*Balans maddəsi* aşağıdakı kimi ortaya çıxır. Qeydə alınmış kapital əməliyyatlarına cari balans əlavə edildikdə alınan məbləğ. İngiltərə Bankı tərəfindən qazanılan və ya itirilən xarici valyuta məbləğinə heç vaxt tam uyğun gəlmir. Məsələn, xariedəki hökumət xərclərini istirahətlərini xariedə keçirən insanların xərclərindən dəqiq qeyd etmək daha yünguldür. Həmçinin ixrac xaricə dekabrda gedə bilər, lakin onlar üçün ədmən gələn fevralda gəlir.

Buna görə *balanslaşdırıcı müddəə* qeyd olunmuş əməliyyatların ümumi dəyəri ilə İngiltərə Bankı tərəfindən aparılan dəqiq hesablar arasındakı fərqləri ortadan götürmək üçün oləvə olunur. Əgər olduğu kimi balanslaşdırıcı müddəə + dirəq, bu o deməkdir ki, əslində ölkəyə əməliyyat dəyərləndirmələrinin göstərdiyindən daha çox xarici valyuta daxil olmuşdur. Balanslaşdırıcı müddəə olduqda bu həhnə aksidir.

### Rəsmi maliyyələşdirmə

Əgər təmiz valyutanın itkisi baş vermişse, o zaman lazımi ödənişlər edilməlidir. Məsələn, galirlər hələ qazanılmaması da, idxlə mehsulları ödənməlidir. Rəsmi maliyyələşdirmə bunun necə əldə edildiyini göstərir.

Eyni dərəcədə təmiz valyutanın artımı varsa, rəsmi maliyyələşdirmə hesabı balansın nece xərcəndiyini göstərir.

Bu həmçindən biz deyə biliyik ki, ödənişlər balansı (ticarət şərtləri) həmçə tarazlanır.

Fərqli edək ki, təmiz valyuta itkisi vardır. Bu, valyuta orqanları tərəfindən aşağıdakılardır alınmaqla ödənilə bilər:

- Beynəlxalq Valyuta Fondu və ya digər ölkələrin valyuta orqanlarından resmi borc almaqla;
- Birleşmiş Kralıqın qızıl və valyuta ehtiyatlarından vəsait götürülməklə.

Qarşıda görünəcəyimiz kimi, təmiz valyuta itkisi sonsuz davam edə bilənəz. İtkini barpa etmək üçün əsasən da bunun səbəbi cari balansın davamlı kasıri olduğunu, tədbirlər görmək lazımdır.

Eynilə də təmiz valyuta artımı orqanlara imkan verir ki:

- rəsmi borcları qaytarıbm;
- Birleşmiş Kralıqın qızıl və xarici valyuta ehtiyatlarına əlavə etsin.

Burada lazımlı olan hər hansı bir barpa tədbirləri dəha ağırlıdır. Çünkü böyük həcmli artım xaricə olan investisiya və kapital axımlarını artıracaq.

### Birleşmiş Kralığın 2005-ci il tadiyyə balansının öyrənilməsi

Yuxarındakı izahə Birleşmiş Kralığın 2005-ci il üzrə tadiyyə balansının təhlili ilə aydınlıq göstərilə bilər.

#### Cədvəl 38.1 Birleşmiş Kralığın tadiyyə balansı, 2005 (mlrd. £ ilə)

Əməkçi ticarət kasıri	-65,6
Xidmətlərin ticarət artığı	+18,7
<b>CƏMI TİCARƏT</b>	<b>-46,9</b>
Investisiyadan gələn təmiz gelir	+27,4
Təmiz köçürümlər	-12,4
	-31,9
<b>Cari balans</b>	<b>ÜDM-in 2,6 %</b>

*Mənbə: İllik statistik xülasə*


Bələliklə, gördüyüümüz kimi, idxlə ixracı üstələyir; 3.204 milyon £ görününen balans kasırı var. Görünməz maddələr baxımından Birləşmiş Krallığın 1.531 milyon £ müsbət balansı var. O zaman cari balansın ümumi balansı 1.673 milyon £ idi.

Cari ticarət kasırının bir hissəsi xarici investisiya və digər kapital axınlarından gələn 188 milyon £ təmiz valyuta artımı hesabına ödənilmişdi. Balans maddəsi 6 milyon £ olmaqla, təmiz valyuta itki 1.479 £ olmuşdur.

Bu itkini rəsmi maliyyəlaşdırma ilə ödəmək lazımlı gəlirdi. Dövlət və ictimai sektorun qalan hissəsi torofundun xarici valyuta borcu 810 milyon £ olmuşdur. Qalan 669 milyon £ ehtiyatlardan götürülmüşdür.

#### Nəticə

Ödəmə qalığı ölkənin dünya ilə maliyyə əməliyyatlarının analizini göstərir.



Şəkil 38.2 Tədiyyə balansı

#### BK-nın 2005-ci il ödəniş balansı

BK-nın cari hesab deficitini 2004-cü ildə 23,6 milyard £ başlayaraq 2005-ci ildə 31,9 milyard £-ə gəlib çatmışdır. Yaranan deficitin arxasında bir neçə faktor dayanırdı. 1979-cu ildən başlayaraq BK ilk dəfə neftin idxləçisine çevrildiyindən ticarətdə məhsul deficit 5,2 milyard £-dən 65,6 milyard £-ə qalxmışdı. Ticarətdə xidmətlər üzrə qalıq Katrina qasırgası ilə bağlı sigorta

iddiaları üzrə ödənişleri qismən təmin etdirərək 2,7 milyard £-dən 18,7 milyard £-ə çatmışdı. Xaricdə cari köçürücü ödənişləri böyüyan AB-nin ilk ilini aks etdirən AB təşkilatlarına edilən ödənişlərin artması nəticəsində 1,5 milyard £-dən 12,4 milyard £-ə qalxmışdır. Nəzərdə tutulan təsirlər 1,0 milyard £-dən 27,4 milyard £-ə çatan izafə galırda kiçik artumla əvvəz edilmişdi.

2005-ci ildə cari hesab deficitini ÜDM-in 2,6 faizi ilə müqayisə edildikdə - 2004-cü ilin 2 faizindən bərabər idi və 1999-cu ildən bəri en yüksək səviyyədə hesab olunurdu. Nagd pul şərtlərində cari hesab deficitini en yüksək səviyyədə olsa da, 1970-ci illərin ortalarında və 1980-ci illərin sonlarında olan deficitə nisbətən ÜDM faizi daha böyük idi. Gösterilən dövrlərdə deficit 4 faizə və nəticə etibarı ilə ÜDM faizi 5,1%-ə çatmışdır.

### FƏSLİN QISA MƏZMUNU

- Dövlət idxlə etdiyi məhsul və xidmətlərə görə ödənişi xidmet və məhsulların ixrac edilməsi ilə həyata keçirir.
- Xidmet və məhsulların idxlə ixracdan çox olarsa xarici ticarət deficitini yaranır.
- Xidmet və məhsulların ixracı idxləndən çox olarsa aktiv ticarət balansı yaranır.
- Eyni zamanda kapital dövriyyəsi ödəniş balanslarının hesabına təsir göstərir və xarici ticarət deficitini izafə ödəniş balanslarına; və ya aktiv ticarət balansını ödəniş balansları deficitinə çevirirməkdə möqsədə uyğun hesab edilir.
- 2005-ci ildə BK-da ÜDM-in 2,6 faizi bərabər ödəniş balanslarında deficitini yaranmışdır.

### XÜLASƏ SUALLARI

- Ölkədə idxlə nə ilə ödənilir?
- BK-da ödəniş balanslarının müxtalif hesabları hansılardır?
- 2005-ci ildə BK-da ödəniş balanslarının əsas xüsusiyyətləri hansılar idi?

Əlavə məlumatlar üçün tərəfdaşın Internet sahifəsinə baş çökün



## XARİCİ VALYUTALARIN MƏZƏNNƏSİ

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilə tanışlıqdan sonra siz:

- Valyuta kurslarının necə müəyyən edildiyini izah edə;
- "Aliciliq qəbiliyyəti pariteti" nəzəriyəsini qiymətləndirə;
- Valyuta dəyəri üzərində müxtalif təsirləri göstərə bilərsiniz.


### 39.1 VALYUTA MƏZƏNNƏSİ NECƏ MÜƏYYƏN EDİLİR?

Gördüyümüz kimi, ölkələr arasındaki ticarət onların valyutalarının dəyişdirilməsini vacib edir. Baş bir valyutanın digəri ilə dəyişdirildiyi məzənnə necə müəyyən edilir? Nəyə görə 1,70 Amerika dolları, 4,15 İsvə frankı, 8,40 fransız frankı və s. alda etmək üçün 1 funt verməliyik?

Sədəcavab ondan ibarətdir ki, £-in qiyməti bütün digər qiymətlər kimi tələb və təklifi gücləri ilə müəyyən edilir; bu halda bazar *xarici valyuta bazarı* adlanır. O, heç yerde yerləşmir, lakin xarici valyutalar alan və satan bütün növ banklar, dilerlər və brokerlər – bütün insan və təşkilatlardan ibarətdir. Xarici valyuta bazarı bütün dünyadakı dilerlərin bir-biri ilə müntazəm telefon alağışında olduğu dünya bazarıdır.

Fərəz edək ki, bizim *sərbəst döyişən valyuta məzənnələrimiz* vardır. Yəni məzənnələr dövlətlər tərəfindən müəyyən edilmir, yalnız tələb və təklif dəyişmələrindən asılı olaraq gündön-günə sərbəst şəkildə döyişir. Valyuta məzənnəsinin necə dəyişməsini öyrənmək üçün biz xarici ödənişlər mexanizmına yənə də nəzar salmalıyıq.

Britaniya taciri ABŞ-dan pambıq idxlə etmək istədiğdə o, ödəməyə lazımlı olan dollar üçün öz bankına getmişdi. Biz şahid oluruq ki, bu dollar onun ABŞ-dakı filialından alda edilmişdi və bu filial öz növbəsində pulu Britaniya avtomobil şirkətinə ödəmək üçün £ əvvəzinə onları ödəyən idman avtomobilinin Amerika idxləndən almışdır. Fərəz edək ki, mövcud valyuta məzənnəsi 1,70 \$-dir və alqı-satqı cəldir ki, cyni dollar miqdarı tələb və təklif olunur.



Şekil 39.1 Valyuta kursunun müyyən edilməsi

Təsəvvür edək ki, indi vəziyyət dəyişir. ABŞ-dan olan pambıq idxlərinin həcmi artı, lakin idman avtomobilərinin ixracı dəyişməz qalır. Indi daha çox dollar tələb olunduğuundan bank chtiyatlarının təkəndiyini görür. Qisasi, dollara olan tələb təklifi üstünlüyib. Bank xarici valyuta bazarında sterlinqdən çox dollar olan bank və diler tapa bilər. Lakin onun keçirdiyi hal bütün bazar üçün tipikdir, yəni funta nisbətən dollara olan tələb artmışsa, bu zaman o öz dollar ehtiyatını yalnız əvəzində daha çox £ təklif etməkla bərpə edə bilər. Beləliklə, dolların dəyəri qalır, deyək ki, 1 funta 1,68 \$ (sonralar görəcəyiniz kimi, bu, əsas etibarilə ixrac dəyəri ilə idxlə dəyəri arasındakı balansın pozulması ilə əlaqadır olaraq, öznütünənzimləmə mexanizmini işə salacaq).

## 39.2 ARBITRAJ

Biz öz diqqətimizi dollar və funt arasındaki dəyişmə məzənnəsi üzərində cəmləşdirmişik. Lakin həmçinin funtla alınan markı, fransız frankı və s. arasında da dəyişməz məzənnə vərdid; və bütün bu məzənnələr bir-biri ilə bağlıdır. Öğər, məsələn, Amerika qiymətləri yüksəkdirse, amerikalılar daha ucuz Britaniya mallarını almaq istəyəcəklər, britaniyalılar isə daxili istehsal məhsullarına Amerika məhsullarından daha çox üstünlük verəcəklər. Azad valyuta bazarındakı sterlinq yüksək £-in dəyərini elə qaldıracaq ki, tədrisicən Britaniya mallarının qiymətləri "yüksek xərclə" amerikalı istehsalçılarının ləhəbarələşəcək. Bəzi iqtisadçılar, xüsusən prof. Gustav Cassel 1922-ci ildə bu mühəlizini dəha da genişləndirilmişdir. O, Alıcılıq qabiliyyətinin paritet nəzəriyyəsini irali stirmüşdür ki, xarici valyutanın digər valyuta ilə məzənnəsi əsasən bu iki valyutanın öz ölkələrində alıcılıq qabiliyyətindən asılıdır.

574

## 39.3 XARİCİ VALYUTA ÜÇÜN TƏLƏBİN VƏ TƏKLİFİN ASİLİ OLDUĞU AMILLƏR HANSILARDIR?

Görünə bilər ki, Britaniyada insanların dollara artmış tələbi dollar üçün təklif edilən sterlinqə olan təklifin artması ilə cəmi şeydir. Dollar üçün artmış tələb amerikalılar tərəfindən sterlinq üçün tələbin artması ilə, yəni *artmış dolların təklifi* ilə neytrallaşa bilər. Sadəlik xatirinə biz diqqətimizi amerikalıların sterlinqə olan tələbini artırın amillər üzərində cəmləşdirəcəyik. Bu amillər aşağıdakılardır:

- (a) Britaniyada olan *əmək* ixracını ödəmək üçün;
- (b) Görünməz maddələri ödəmək üçün, məsələn, Britaniyaya seyahət, Britaniyadakı qoşunlara dövlət xörəkləri və s.;
- (c) Britaniyada kapitalın hərəkətini qarşılamaq

## 39.4 XARİCİ VALYUTANIN TƏLƏB VƏ TƏKLİFİN TƏSİR EDƏN ƏSAS İQTİSADI AMILLƏR HANSILARDIR?

İndiyədək sadəcə xarici valyutanın tələb və ya təklif olunacağı maddələri göstərmək. Indi bu maddələrin hər birinin nə qədər böyük olacağım müyyən edən iqtisadi qüvvələri öyrənəcəyik. Bunlar aşağıdakılardır:

### (I) Nisbi qiymətlər

Həm görünən, həm də görünməz ticarətə təsir edən əsas amil xaricədə cəmi malların qiyməti ilə müqayisədə daxili istehsal vasitələrinin qiymətidir. Öğər, məsələn, Amerika qiymətləri yüksəkdirse, amerikalılar daha ucuz Britaniya mallarını almaq istəyəcəklər, britaniyalılar isə daxili istehsal məhsullarına Amerika məhsullarından daha çox üstünlük verəcəklər. Azad valyuta bazarındakı sterlinq yüksək £-in dəyərini elə qaldıracaq ki, tədrisicən Britaniya mallarının qiymətləri "yüksek xərclə" amerikalı istehsalçılarının ləhəbarələşəcək. Bəzi iqtisadçılar, xüsusən prof. Gustav Cassel 1922-ci ildə bu mühəlizini dəha da genişləndirmişdir. O, Alıcılıq qabiliyyətinin paritet nəzəriyyəsini irali stirmüşdür ki, xarici valyutanın digər valyuta ilə məzənnəsi əsasən bu iki valyutanın öz ölkələrində alıcılıq qabiliyyətindən asılıdır.

Məsələn, fərqli edək ki, yalnız bir mal növü vərdid – maşın və bu maşın Britaniyada 20 £, ABŞ-da isə 36 \$-a sahül; bu zaman mubadilə məzənnəsi 1 funta 1,80 \$ olacaq. Öğər indi Britaniyadakı qiymət 24 £-ə qalxırsa, dəyişmə məzənnəsi 1 funta 1,5 \$ olacaq. Beləliklə, əmək qiymətlər səviyyəsindəki artım nəticəsində valyutanın daxili alıcılıq

575

qabiliyyətinin düşməsi onun xarici valyuta dəyərinin azalması ilə nəticələnəcək və ya riyazi olaraq, sözügedən nəzəriyyə deyir ki:

$$\begin{array}{rcl} \text{£-in valyuta} & = & \text{ABŞ - da qiymət səviyyəsi} \\ \text{məzənnəsi} & & \\ (\text{məsələn, S-la}) & = & \text{Britaniyada qiymət səviyyəsi} \end{array}$$

Uzun müddədə bu nəzəriyyə müyyəyen dərcədə düzgündür. Əgər, misal üçün, ABŞ-a nisbətən Britaniyada qiymətlərin inflasiyası varsa, Britaniya ixracına tələb daha az, Amerika idxləti üçün isə daha yüksək olacaq. Nəticədə dollar baxımından £-in qiyməti düşür. Lakin xüsusen qısa müddədə alıcılıq qabiliyyətinin valyuta məzənnəsini idarə edən yeganə amil olduğunu demək çox yanlışdır. Nəzəriyyə aşağıdakı cəhətlərdən qüsurludur:

- (a) Bütün mallar beynəlxalq ticarətə daxil olmur. Çox zaman, məsələn, hind palaları yerli və şəxsi tələbatları təmsil edir. Digərləri, məsələn, evlər, qaz və elektrik enerjisi, saç düzümləri üzrə, fərdi və professional xidmətlərin digər ölkəyə daşınması asan deyil. Belə malların qiyməti ixracın qiymətləri dayışmosa də qalxa bilər. Tədricən ixrac sonayə sahələrini rəqəbat nəticəsində daha yüksək məvacib ödəməyə və s. məcbur edə bilər. Lakin bazarın hərəkətsizliyi və mükəmməl olmamasından bunun baş vermemiş çox uзun müddət çəka bilər. Ümumi qiymət səviyyəsinin statistik artumuna baxmayaraq, bu, valyuta məzənnələrinə təsir etməyəcək;
- (b) Birbaşa vergilər, dətasiyalar və daşıma xərəfləri kimi amillər ölkə daxilində malların qiymətini dayışdırə bilər, lakin bu, valyuta məzənnələrinə nəzəriyyənin söylədiyi şəkildə təsir etməyəcək. Fərzi edək ki, tələbi tamamilə qeyri-elastiki olmayan mühüm idxlərin üzərində 100 %-lik tarif qoyulub. Daxili bazaradakı qiymət artacaq, lakin ona dəha az xarici valyuta xərcləndiyindən valyuta məzənnəsi yaxşılaşacaq;
- (c) Valyuta məzənnəsinin dayışması daxili qiymət səviyyəsi ilə tamamilə əlaqəsi olmayan amillərdən irəli gələ bilər. Məsələn, milli gəlir artıraqda idxlərin ixracına nisbətən dəyəri artır. Nəticədə valyutamın xarici dəyəri düşəcək. Eynilə də ticarət şəraitindəki dayışma valyuta məzənnəsinə təsir edə bilər. Məsələn, fərzi edək ki, texnikamız inkişafı nəst təchizatını artırıbmışdır və beləliklə də onun dönya qiymətinin dəşəsməsinə getirmişdir. Əgər neftə tələb elastiki olmasa, Küveyt kimi ölkə dəha az xarici valyuta qazanar və onun öz valyutasının xarici valyuta bazarındaki dəyəri düşərdi;

(d) Nəzəriyyə xüsusen qısamüddəti dövr ərzində mütüm təsir olan (indibəti solisya bax) kapital yerdəyişmələrinin valyuta məzənnələri üzərindəki təsirini hesaba almır.

Bələliklə, alıcılıq qabiliyyətinin paritet nəzəriyyəsi valyuta məzənnələrinin növün müyyəyon etmasının tam izahı deyil. Lakin bu o demək deyil ki, nəzəriyyənin heç bir dəyari yoxdur. İdxal və ixrac ölkənin ödəniş balansının əsas maddələri olduğundan, o bizim diqqətimizi uzun müddətə valyuta məzənnələrinə on çox təsir edən – daxili qiymət səviyyəsinə nisbətən necə hərəkət etməsinə yönəldir. Əslindən valyuta məzənnəsi ilə spekulasiya məqsədləri üçün kapital yerdəyişmələri arasında çox yaxın əlaqə var, çünki ikinci ödənişlər balansındakı cari hesabdan irəli galən valyuta məzənnələrinin dayışmasına təkan verir.

#### *(2) Nisbi pul gəlirləri*

Ölkənin pul gəlirləri artıraqda onun idxləti tələbatı artır. Potensial ixrac da daxili bazara yönəlməyə mövlid edir.

#### *(3) Uzunmüddəti investisiya imkanları*

İnsanlar xarici ölkələrə kapital qoyuluşunu ya xarici dövlətlərin bonlarını (istiqrazları) ya ya oradı olan şirkətlərin səda aksivalarını almaqla edə bilər və ya Birleşmiş Krallıq şirkətlərinin xaricədə öz zavodlarını tikməklə, bu cür investisiya qorularına təsir edən on mühüm səbəbdən (başqa harada qazanc imkanı əldə edə bilinənək yəni necə müqayisə edildiyindən) asılıdır, lakin müvafiq ölkələrin valyuta siyaseti və siyasi risklər nəzərdə alınmalıdır.

#### *(4) Faiz dərəcəsi*

Qısamüddəti kapital bir ölkədən digərinə bu ölkələrdə təklif olunan faiz dərəcələrindən dayışıklılık baş verməsindən asılı olaraq hərəkət edir. Bələliklə, hökumət xarici kapitalı cəlb etmək və ya ərazalaşdırmaq məqsədilə özüne sərfli şəkildə faiz dərəcələri qoya bilər.

#### *(5) Valyuta məzənnəsinin göstərilən galəcək hərəkətləri*

Ölkədəki inflasiya onun valyutasına sahib olan əcnəbilər tərəfindən valyutamın həm də xarici dəyərinin düşəcəyi kimi qiymətləndirilə bilər. Bunun ardınca həmmən ehtimalın doğrulmasına yardım edən valyutanın satılması baş verir.

**(6) Dövlət xərci**

İndi öenəbilər üçün müəyyən valyutaların (məsələn, Amerika dolları və funt sterlinq) təklifini tomin edən əsas mənbələr hərbi xərcələr və xarici ölkələrə iqtisadi yardımdır.

**(7) Siyasi amillər və dövlət siyaseti**

Bunuların hər ikisi kapital yerdayışmalarına böyük təsir göstərə bilər.

Beşləkliklə, valyuta məzənnələrinin yalnız hər hansı bir amildən asılı olmadığı ehtimal oluna bilər. Əminliklə edilə biləcək yeganə ümumiyləşdirmə bu ola bilər ki, valyutanın dəyəri onun valyuta bazarındaki alış və ya satışına səbəb olan bütün qüvvələrdən asılıdır.

**FƏSLİN QISA MƏZMUNU**

- Valyuta vahidi tələb və xarici valyutanın təklifi əsasında müəyyənləşir.
- Ümumiyyətə, valyutaya tələbat ölkənin ixrac tələbatından asılıdır; valyutanın təklifi isə idxlə təklifi ilə müəyyənləşir.
- Kapitalın hərəkəti də vacibdir, ölkədəki faizi vətənə valyuta vahidinə təsir edir.
- Valyuta kursuna başqa faktorlar da, uzunmüddətli investisiyaların perspektivi, milli gəlirlərin səviyyəsi, spekülyasiya, hökumətin qənaəti də təsir edir.

**XÜLASƏ SUALLARI**

- Göstərə bilərsinizmi, valyutanın qiyməti azad bazarda, yoxsa “floatasiya” (üzən) vəziyyətində müəyyən olunur.
- Britaniya valyutasının qiymətinə nə təsir göstərir?
- Nə üçün valyutanın paritet alıcılıq qabiliyyəti həmişə gözlənilmir?

**Əlavə məlumatlar üçün tərəfdən Internet sahifəsinə baş çəkin**



## TƏDİYYƏ BALANSI NATARAZLIĞININ ARADAN QALDIRILMASI

**TƏDRİSİN MƏQSƏDLƏRİ**

Bu fəsilə tanışlıqdan sonra siz:

- Nə üçün ölkə üçün ödəniş balanslarının pozulmuş tarazlıq vəziyyətini təshih edilməsinin vacibliyini izah edə;
- Ödəniş balansında disbalansın düzəliş metodlarını təsvir edə;
- Xərcin azaldılması siyasetlərinin zorrlarını göstərə;
- Xərcin dəyişilməsi siyasetinin çətinliklərini göstərə biləcəksiniz.

**40.1 ALTERNATİV YANAŞMALAR****Dəqiq tədbirlər nə zaman zəruri hesab olunur?**

Ümumiyyətdə, tədiyyə balansı mütləq tarazlıqda olmalıdır. Xaricdəki ödənişlər üçün zəruri olan xarici valyuta hənsi sahədən isə əldə olunmalıdır (Əgər ixrac və başqa əmlakiyatlardan əldə olunan gəlir qeyri-qənaətboxşdurşa, tədiyyə balansı qızıl və sorbst döñəri valyuta ehtiyatlarından istifadə etmək və yaxud kredit almaq yolu ilə tarazlaşdırılmalıdır).

Qısa vaxt ərzində ehtiyat fondlarından çıxarılma qeyri-ciddi görünür bilər. Əgər bu, ekəkabr ayının 31-dək baş veribsə, adətən xammal məhsullarının idxlə mənbəyinin yüksək tariflərinin qüvvədə olması nəzərə alınaraq hesablar tərtib olunur. Beşləkliklə, bu xammal məhsullarından istehsal olunan mallar xaricə satıldıqdan sonra ehtiyat fondları artırılır (qızıl və sorbst döñəri valyuta ehtiyatlarının əsas vəzifəsi vasaitin müvəqqəti çatışmadığı zaman xarici borcları ödəmək üçün “qara gün”ə yigilan pulla təmin etməkdir. Hətta fiziki şəxslər gəlir və xərc arasında olan kəsiri aradan qaldırmaq üçün adətən ehtiyatda nağd pul saxlayırlar).

Alternativ qayda üzrə, imkişuf etməkdə olan ölkə üçün bir neçə il boyu ödənişin passiv balans şəkli etibarlı sayıla bilər. Kəsir isə ehtiyat

fondlarından istifadə etməkla deyil, kreditalma yolu ilə ödənilir. Kreditlər (borclar) asas tozibatın (kapital avadanlığının) alınması üçün istifadə olunur. Nəticədə bu avadanlığın köməyi ilə məhsulun ixracına imkan yaranır, bu da öz növbəsində öncə kreditin faizi qapananmış və nəhayət, borcun bütövlükə qaytarılması deməkdir. Bir daha demək lazımdır ki, tədiyyə balansında kasırın olması mənfi hal kimi qiymətləndirilməməlidir, bu, həmçinin bankdan kredit almağa nail olan hər hanşit bir firma üçün yaxşı əmlayıytardır.

Lakin illər boyu ölkənin tədiyyə balansında kasır olduğu bir şəraitde vəziyyət fərqlidir və bu meylin aradan götürülməsinin nümunənlüyü çox da inandırıcı deyil. Məxaric və medaxıl arasında olan bu natazəlığın sonra "fundamental mahiyyət" daşıdığı qeyd olunur. Səhvi yol verilərsə, ehtiyat fondları qüvvədən düşər. Başqa ölkələr də öz növbəsində bu ölkənin çatılışa düşdürüyə zaman borclarını nə vaxtsa qaytarmadıq idtidarında olmasına şübhə ilə yanaşaraq kredit verməkdən imtina edəcəklər.

### **Problemin geniş təhlili**

İlk yardım tədbiri olaraq salahiyətli orqanlar qısamüddətli kapitalın xaricdə dövriyyəsinin loqı edilməsi istiqamətində qısamüddətli faiz dərcələrini artırmalıdır. Bundan başqa, bu proses IMF (Beynəlxalq Valyuta Fondu) və digər mərkəzi banklardan alınan borclar sayısında möhkəməndirilə bilər. Bu, eyni zamanda valyutanın etibarının bərpasına yardım edə bilər. Son nəticədə, ixracın dəyəri artırıla və ya idxlən dəyəri azaldıla bilər.

Burada iki esas siyaseti qeyd etmək məqsədəyəgən olardı: (1) idxlən məhsullar üzrə xərcin azaldılması; (2) xərcicilərin Britaniyanın ixrac edilən məhsullarına çox pul xərcələmələri və britaniyalıların yerli məhsulların xeyrinə idxlən məhsullara az pul xərcələmələri məqsədilə xərcicilərin istiqamətinin dəyişdirilmesi. Qeyd edilən siyasetlərin hər ikisini eyni zamanda emal etmək mümkündür (hər birinə ayrıca diqqət veriləsə də), lakin onların hər birini ayrıca nəzərə almaqla məsələləri aydınlaşdırmaq daha asandır.

### **40.2. İDXAL EDİLƏN MƏHSULLAR ÜZRƏ XƏRCİN AZALDIRMASI: DEFLYASIYA**

#### **İxracat miqdarının artırılmasında çatılık**

Hökumət ixracaya yardım göstəren siyasetlər qəbul edə bilər. Bu yolla, Britaniya hökuməti İxrac Nazarətinin Təminatı Departamenti (Böyük Britaniyanın Sənaye və Ticarət nazirliyinin bir hissəsi – red.) vasitəsilə

ödənişlərə zəmanət verir və xaricdə bazarların inkişaf etdirilməsi imkanlarına dair məlumatları təmin edir. WTO şərtləri altında bərbər vergi güzəştərinin edilməsi qeyri-mümkin olsa da, dolayı vergilərdə təşəbbüsleri hərəkətli olaraq, məsələn, ixrac edilən məhsullar üzrə sıfır dərcəli ÖDV.

Bu kimi yollarla ixrac edilən məhsulların dəyərini artırmaq zaman tələb edir və problemin yalnız marjinal təsəffüdür. Əsas diqqət idxlən edilən məhsullar üzrənə xərcin azaldılmasına yönəldilməlidir. Buna həm fiziki nəzarət, həm də daxili gəlirin deflyasiyası ilə nail olmaq mümkündür.

#### **Fiziki nəzarət**

Fiziki nəzarət idxlə rüsumları, kvotaları və mübadilə nəzarəti ilə həyata keçirilə bilər.

#### **1. İdxal rüsumları və normaları**

İdxal edilən məhsulların qiymətinin artırılması məqsədilə tariflər təyin edilə bilər. Lakin tələb qeyri-elastikdir, idxlə edilən məhsullar üzrənə xərcin aşağı düşür. Bu səbəbdən, bəzən dəyər üzrə idxlə kvotası təyin edilir. Nəticədə, azad bazarnın üstünlükleri məhdudlaşdırıldığı halda, sənayenin sonorəliliyi xərici rəqəbədən müdafiə olunmaqla zədələnə bilər. Bundan başqa, digər ixrac ölkələri də müyyən haqq ödəyirlər.

#### **2. Mübadilə üzrənə nəzarət**


Mübadilə nəzarəti aşağıdakı məqsədlər üzrə irəli sürüla bilər:

- İdxal edilən məhsullara xərcələnən xərici valyuta məbləğinin məhdudlaşdırılması;
- "sabit" valyutaya malik ölkələrin hüquqlarının məhdudlaşdırılması (yəni, sadəcə, həmin dövlətlərə ixrac edilməklə qazanılması mümkün olmayan) və "dəyişkən" valyutaya malik ölkələrə üstünlük verilmesi (çünki bu dövlətlər məraqlı dövlətin ixrac ediyi məhsulları alırlar);
- Zəruri və ikinci dərcəli idxlə məhsullarının fərqləndirilmesi;
- Kapital ixracına (kapitalın bir ölkədən digərinə köçürülməsi – red.) nəzarət etmək.

Mübadilə üzərində nəzarət ölkədə valyutanın qiyməti həddən artıq artırılmış daha doğrusu, xarici valyuta bazarında tələb və təklifin esasında müəyyən edildiyi haldə mübadilə kursunun nəzərdə tutulan səviyyədən yüksək olması zamanı mühümü əhəmiyyət kəsb edir. Əslində xarici valyutalar bazar qiymətlərinən çox aşağı dayarlıdır. beləliklə onları tənzimləmək gərəkdir.

Valyuta kursunu yüksek seviyede saxlamağa çalışmak ölkədə idarə edilən məhsullar üzrə tələb və ixrac edilən məhsullar üzrə təklifin qeyri-elastik olduğunda olverişli hesab edilə bilər. Belə hallarda ödəniş balanslarının qiyməti valyutanın xarici dəyərinin azaldılması işarət almamalıdır.

Buna baxmayaraq, mübadilə üzərində nəzarət normalaşdırımdan irəli galın bir çox çatışmazlıqlardan oziyyət çıxır. Səriştəsiz yerli firmalar xarici raqabətdən qorunur. Qaydalara amal edilmir və beləliklə pul dövriyyəsində "qara bazarlar" meydana çıxır. Bundan başqa, bu, beynəlxalq ticarətdə qeyri-müşyyənlilik gətirib çıxara bilər. Qeyri-müşyyənlilik sabobi ilə firmalar sabit valyutalı əraziadə xammallarının satışını həyata keçirmələri üçün icazənin alınmasına avvalcədən planlaşdırıla bilmədiklərindən ölkədə adı bazarlar bağlanıla bilər. Həmçinin, fondların ölkədən konar dövriyyəsinin qarşısının alınmasına dair hər hansı bir cəhd edilərsə, bu, əcnəbilərin etibarına xələf götürə bilər. Nəhayət, insanlara sabit valyutalı ölkələrdən almaq qadağan edilirsa, deməli, onlar başqa bir yerdən daha bahalı və keyfiyyətə uyğun məhsullar əldə etməyə məcburdurlar.



**Şekil 40.1** Deflyasiya zamanı tədiyyə balansının tarazılığı

## **Verli galirin deflasyasi**

Gölir artıqca idxl edilen mahsulların hacmi de artır, idxl edilen mehsulların dayorının ixrac edilənlərə berabərloşdırılmasının yeganə yolu gəlirin azaldılmasıdır. Bu vəziyyət səkil 40.1-də təsvir edilib.

Hükümetin xarç ve vergi yürürlüğünün olmadığı, inşaat sektörünün müstəqil investisiyaya ve ixracatdan ibaret olduğu, çapalı çatışmazlığı ve galirla bağlı idxlətin esas yer tutduğu iqtisadiyyatı toxumın edək. Yarı cari galır səviyyəsində DF ödəniş balansları deficitis mövcuddur. İxracın qorunduğu gümən edərək, nəzərdə tutulan deficitis investisiyaya səviyyəsini  $I'$  ya, galır  $Y'$ -ya endirməklə kənarlaşdırılara bilər.

Adı çökilən deflyasiya siyaseti yerli qızımların qalxmasının qarşısını almağa çalışmalıdır. Daha vacibi isə, valyuta mübadila kursunu dayışmadan tənzimləməyə imkan verir (aşağı bax). Burada dayışan mübadila kursu ilə bağlı olan qeyri-müəyyənlilikin aradan qaldırılmışında ticarəti asanlaşdırma füstünəliyi vardır.

Lakin manfi cəhatləri da qeyd etmək gerekdir.

Yerli qıymatların aşağı meylli olduğundan, deflyasiya siyaseti işsizliğin yaradılması ile müvəffeqiyət elde edə bilər. Bu yol-a, şəkil 40.1-də Y-tan möşgulluq zamanı gəlirin saziyyəsi olsa, Y-ya işsizliğin artlığı göstəracakdır. Təribədə xərclər, xüsusiələr, əməkhaqqı dənələrə səndir ki, bu sebəbdən da yerli qıymatlar sabit hesab olunur.

Bir çox idxlə möhsullarının tələbində aşağı galit elastikliyi vardır, məsələn, əsas xəmirin və tərkib hissələri.

Britaniyada idxlə hacminin azaldırılması digər ölkələrin ixracının itkisini göstərir. Həmin dövlətlərin iqtisadiyyatına deflyasiya təsirləri onların idxala olan təsblətinin, bununla da Britaniyada ixracın azalmasına gotirib çıxara bilər. Qisasi, deflyasiya hətta deflyasiya gedən ölkə üçün mənşətin qeyri-müəyyən olduğu "qonşunu vi-an et" siyasetidir.

## Ojzul standart

Köhnə qızıl standart (*milli pul vahidlərinin qanunla müsəyyən edilmiş qızıl tərkibə malik olduğu və qızılı sarbəst mübadilə edildiyi qiymət sistemi* red.) əsasən ödəniş balansları çatışmazlığın təshih edilməsi məqsədini daşıyan deflyasiya mexanizmindir. Əsas valyutaların qızıl şərtlərində müsəyyən edilmiş dəyəri vardır. Mossolən, əgər Britaniyada balans ödənişləri desifiti olsa idi, xarici valyutaya tələb yaranacaqdı. Lakin sterlinq mübadilə kursu aşağı düşməyəcək, çünki tezliklə idxlə edilən məhsulları qızılı ödəmək daha ucuz başa gələcək.

Qızılların alıştı onu İngiltərə Bankından alan kommersiya bankları tərəfindən yazılış qəbəzlərə ədənilirdi. Bu, onların nağd pul ehtiyatını azaltdı və beləliklə kommersiya bankları verdikləri borcun miqdarını azaltmağa oldular. Eyni zamanda, ehtiyatlarını qorumaq məqsədilə İngiltərə Bankı öz bank faizlərini artırıldı. Digər faiz dərəcələri də buna müvafiq olaraq qalxdı.

Daha yüksək faiz dərəcələri xarici kapitalın cəlb edilməsinə səbəb oldu, bununla da qızıl ixracı dayandırıldı. Lakin investisiya qoyuluşunda maneələr yaradaraq onlar deflyasiya prosesini hərakata gətirdilər. Gəlirin azaldılması ilə xərcərin və bununla da yerli qiymətlərinə aşağı enməsi güman edildi. Əvvəldə qeyd etdiyi kimi, təcrübədə bu prosesin müraciətliyi səbüt edilmişdir. Nəticədə, ixracın genişləndirilməsi ilə deyil, gəlirlərin aşağı seviyyəyə endiyi üçün idxlən azaldılması ilə ədnəsi balanslarının tərəzliyi bərpa edildi. Nəhayət, işsizlik xərcərin azalmasına səbəb oldu və ixrac edilən məhsullar xarici məhsullara nisbatən ucuzaşırdıqdan, ticarət axını tamamilə dəyişdi.

Halbuki deflyasiya prosesi ciddi ziyanlara səbəb oldu. Bəla davam etməkdənə, BK və bir çox digər ölkələr 1930-cu illərdə qızıl standartdan imtina etdilər.

Qeyd etmək lazımdır ki, ERM (Avropa Birliyinin valyuta kursu mexanizmi – Avropa valyuta sistemi üzvlərinin müəyyən edilmiş diapazon çərçivəsində valyuta mübadilə kurslarının qorunmasına yardım edən sistem – red.) əsasında müəyyən edilmiş mərkəzi mübadilə kursu eyni vəziyyətə gətirib çıxardı.

#### **40.3 XƏRCİN YERDƏYİŞMƏSİ: VALYUTA KURSUNUN QİYMƏTDƏN DÜŞMƏSİ**

##### **Valyuta kursunun tənzimlənməsi ilə xərcin yerdəyışməsi**

Sabit mübadilə kursunun üstünlüyü ticarəti asanlaşdırması və kursu saxlamaq üçün valyutanın daxili dəyərinin qorunmasına ölkələrdə nizam-intizam təyin etməsindənədir. Ən böyük çatışmadlığı isə ölkənin tam məsəllülgü yaradı göstərməsi üçün daxili müstəqil pul-kredit siyasetinə əmlət ədə bilməməsindənədir.

Məsəllülgü üstünlük verilsə idi, siyaset aənobillerin Britaniyanın ixrac edilmiş məhsullarına daha çox, Britaniyanın isə idxlə edilən məhsullara daha az pul xərcləməsi ilə xərcin yerdəyışməsi formasını almış idi. Xərcin nezərdə tutulan yerdəyışməsinin müəyyən hissəsinin hökumət nəzarəti ilə həyata keçirildiyi halda, on effektiv metod idxlə

edilmiş və yerli istehsal məhsullarının nisbi qiymətlərinin deyişdirilməsidir.

Beynəlxalq ticarət məhsullarının qiymətləri (1) yerli istehsalçıların qiyməti və (2) valyuta kursundan töşkil olunmuşdur. Bu səbəbdən, Britaniyanın ixrac etdiyi məhsullar funt sterlinqin digər xarici valyutalara mübadilə etdiyi kursun azaldılması ilə dünya bazarlarında dəha çox rəqəbat qabiliyəti təsdiq olunur. Çünkü funt sterlinq əldə etmək üçün xarici valyutaların çox az hissəsindən imtina edilir. Aənobiller Britaniyanın ixrac etdiyi məhsulları dəha ucuz qiymətə ala bilərlər. Eynilə, Britaniyaya idxlə edilən məhsullar sterlinq şortlarında daha qiymətlərlər ki, bu da Britaniya əhalisini nisbatən ucuz yerli istehsal edilmiş məhsullara yönəldir. Müəyyən edilmişdir ki, birlikdə götürüldükde, həm ixrac, həm də idxlə edilmiş məhsullara olan tələbat daha elastikdir və Britaniyanın balans ödənişləri desisitində düzəlişlər ediləcəkdir.

Bu kimi islahədici tədbirlər azad əməliyyatlı xarici valyuta bazarlarında tələb və təklif olan təsirlərlə avtomatik olaraq baş verir. Bu səbəbdən, ABŞ-in Britaniyaya ixrac etdiyi məhsulların dəyəri Britaniyadan idxlə edilən məhsulların dəyərinə nisbatən çoxdurşa, dollara olan tələb artacaq və Britaniya idxlətçiləri onları ABŞ məhsullarına görə ödənişin həyata keçirilməsindən tələb edəcəklər. Nöticə etibarı ilə, valyuta kursu sterlinq əks istiqamətdə hərəkət edəcəkdir. Bu, Britaniyanın ABŞ-dan idxlə etdiyi məhsulların sterlinq qiymətini artıracaq, ABŞ-a ixrac edilən Britaniya məhsullarının dollar qiymətini isə aşağı salacaqdır. Göstərilən qiymət dəyişikliklərinə o, an tələb reaksiyası Britaniyanın ixrac və idxlə etdiyi məhsulların dəyərinin bərabərəşdirilməsi məqsədini daşıyır.

##### **Tədiyyə balansı natarazlığını aradan qaldıran vasitə kimi valyuta dəyərsizləşməsinin üstün və çatışmayan cəhətləri**

Valyuta dəyərsizləşməsinin üstünlüyü ondan ibarətdir ki, tədiyyə balansındaki natarazlıq deflyasiyaya yol vermadan aradan qaldırılır. Bunun əvəzinə ölkə özünlən daxili valyuta siyasetini yürüdə bilər - hətta infiyasiya vasitəsilə, əgər işsizliyin yaxın zamanda olacağı güman edilmişsə (Britaniyada mühərribədon sonrakı illərdə olduğu kimi, tədiyyə balansı kasıcı vərdi, bu, çatın baş verir).

Bundan əlavə, sərbəst qalxıb-ənen valyuta məzənnəsinə (valyutanın dəyəri "üzəndə") düzəliş birja məzənnəsi sünü şəkildə dəyişməz

qaldıqda tez-tez zoruri olan nəzarət olmadan əldə edilir (növbəti bölməyə bax).

Təsəssüf ki, sərbəst qalxıb-enən valyuta məzənnələrinin özləri də çatışmazlıqdan xali deyil. Birincisi, ixrac və idxlətətət o qədər qeyri-elastiki ola bilər ki, tədiyyə balansının natazalığı dəyərsizləşmə nəticəsində yaxşılaşmaq əvvəzindən daha da pisləşə bilər (növbəti bölməyə bax). Təklif də o qədər qeyri-elastiki ola bilər ki, ölkə öz valyutasının birja dəyərindən aşağı düşməsi nəticəsində əcəvənən ixracının gəmşənənəsindən faydalana bilməz (növbəti bölməyə bax). Lakin bir şeyi də xüsusi qeyd etmək lazımdır ki, real həyatda əvvəl-axır belə bir vəziyyətin baş vermemi mümkinündür.

İkinci və daha vacib oları ise budur ki, valyuta məzənnələrinin sərbəst olaraq qalxıb-enməsinə imkan yaratdıqda yalnız möhtəkirliya yol açılmır, eləcə də pul axını dəha mütləqindən və qəçiləşmə olur. Funt sterlinqin qiymətdən düşməsinə ümidi hasilən Britaniya malları idxlətətləri malların pulunu mümkin qədər longitüdno ələşir. Xarici malların Britaniya idxlətətləri isə öz ödənişlərini bacardıqca tez edirlər.

Çünkü, dəyərsizləşən valyuta məzənnəsi idxlətətlərin qiymətinin qaldırıvənən və bununla da xərclərin səbəb olduğu inflasiyaya nəzarəti çətinləşdirir.

Bunlardan başqa, yalnız ticarət deyil, hamçinin ölkələr arasında kapitalın ötürülməsi valyuta məzənnəsinə təsir edir və bu, xüsusiətən valyuta sahibinin gələcək dəyəri qiymətləndirməsinə uyğun olaraq yerləşdirilən valyutaya aididir. Gördiyümüz kimi, bu yerləşdirmə valyuta məzənnəsinin, gözlənilən kimi, ya qalxmasına, ya da enməsinə səbəb olur.

İxracçılar öz mallarının haqlarını alana qədər valyuta məzənnəsi o qədər dəyişmiş ola bilər ki, onun gözlənilən mənfaəti zərərə çevrilər. Belə şəraitdə o, başqa bir ölkədə ticarət etməməyi üstün tutacaq. Hamçinin "forward valyuta"ni təmin etmək üçün birjaçı ilə razılışma əldə edilir (yeni göstərilən vaxtda, razılışdırılmış qiymətdə əldə edilə bilər). Bununla belə, çəkilən əlavə xərclər nəticəsində ticarət sərfəli olmur.

#### **40.4 İDARƏ OLUNAN ÇEVİKLİK: "BAĞLI" MÜBADİLƏ KURSLARI İLƏ MÜDAXİLƏ**

##### **Çevik valyuta kursları və Valyutanı Tarazlaşdırma Fondu**

1931-ci ildə Britaniya qızıl standartlarından uzaqlaşdıqdan sonra çəvik birja kursları siyaseti yürütməyə başladı. Funt sterlinqin xarici dəyəri xarici valyuta bazarında tələb və təklif qüvvələrinin azad

əməliyyatları ilə müyyən edilməyə başladı. Nəticədə 1932-ci ilədək funt sterlinq üçün dolların məzənnəsi (4,86) köhnə nominal dəyərdən düşərək 3,17 oldu. Lakin sonradan funt sterlinq yenə də əvvəlki dəyərinə yüksəldi.

Bununla belə, hökumət birja kurslarında, xüsusən möhtəkirlilik məqsədilə köçürürlən qısamüddəli kapital axımı nəticəsində yaranan qeyri-sabitliyi aradan qaldırmak üçün Valyutanı Tarazlaşdırma Fondu təsis etdi.

Bu fond əsasən qiymət qanunlarının sədət tətbiqi ilə idarə olunurdu. Onun qızıl və xarici valyutalar fondu var idi (daha çox xəzinədərli vəksəllerinə zidd olaraq borc alınmış) və bu fond qısamüddəli kapitalın Londona gətirilməsi və ya oradan çıxarılmasına uyğun olaraq ya artır, ya da bazara təklif olunurdu. Kapitalın Londona axımı funt sterlinqə olan tələbatı artırır və onun qiymətinə qaldırır. Fond bu artımın qarşısını dollar dəyişmələrində funt sterlinq təklif etməklə ala bildi. Funt sterlinqin dəyəri dəyişmirdi. Lakin fond dollar təklifini artırır. Digər tərəfdən, kapitalın Londondan çıxarılması baş verdikdə, funt sterlinqə olan tələbatı azaltır və onun qiyməti də düşürdü. Bu halda fond funt sterlinq dəyişmələrində dollar təklif edirdi – başqa sözlə, b. l., funt sterlinqin dollara nisbatında ona olan tələbatı artırır. Funt sterlinqin dəyəri yeniden sabit qalırıdı, lakin bu zaman hesab özünün funt sterlinq ehtiyatını artırmaqla dollar ehtiyatını azaltmış olurdu. Bu funt sterlinqlər kiçik faiz məqdərinin ödənilməsini imkan yaratmaq üçün adəton xəzinədərli vəksəlləri şəklinde saxlanılırı.

Birjada qeyri-sabitliyi tənzimləyən belə bir fondun mövcudluğu haqqında bilişlərin olması funt sterlinqin qiyməti üzərində möhtəkirlilikin qarşısını almağa kömək etdi. Lakin fond öz imkanları daxilində dəyərin qaldırılmasına və ya endirilməsinə yol verə bilirdi.

##### **İdarə olunan çəviklik**

Sərbəst qalxıb-enən valyuta kurslarının başlıca nöqsanı ondan ibarətdir ki, onlar beynöxləq ticarəti sarsıdır. Bir çox ölkələr təsdiq edirlər ki, 1930-cu illərin avollarında ticarətin canlanmasına imkan verməyən səbəblərdən biri bu sistem olmuşdur. Həttə onlar daxili iğliri nizamlayan qızıl standartına birləşlik arxa çevirmişdilər.

*İdarə olunan çəviklik* məsələnin kompromis həlli idi. Tələb və təklifin üstünlük təşkil etməsi şərtlərinə uyğun olaraq valyuta kurslarının sərbəst şəkildə dəyişməsinə imkan vermek əvvəzində ölkələr uzun müddət öz valyutalarının birja dəyərini stabillaşdırmaq haqqında razılığa

gəldilər. Bu, Britaniya modelinə əsasən Valyutanı Tarazlaşdırma Fonduunun təsis edilməsi sayesində əldə edildi. Qızıl cəhiyatlarından və xarici valyuta birjasından (və bəzən birbaşa nozartından) onların valyutalarına tətəbdürda yaranan qisamüddətli dəyişmələri kompensasiya etmək üçün istifadə olunurdu. Belə bir rəsmi müdaxilə vasitəsilə valyuta kursu çox məhdud çərçivədə sənii şəkildə dəyişməz (sabit) saxlanılmışdı.

### **1944-cü il Bretton Woods razlaşmaası**

1944-cü ildə ABŞ-in Bretton Woods şəhərində müharibədən sonrakı dövrde dünyanın yenidən dirçəlməsi yollarını arayıb axtarmaq məqsədiylə konfrans çağırıldı. Konfrans beynölxalq pul əməliyyatları (əməali) kodeksini tərtib etdi, Beynölxalq Valyuta Fonduunun və Beynölxalq Yenidənqurma və İnkışaf Bankının (Dünya Bankı) əsasını qoyma. İdarə olunan əcəvliklə Beynölxalq Valyuta Fonduunun rəhbərliyi altında aşağıdakı qaydada işləyirdi:

(1) Hər bir üzv əlkə qızılı nisbotda öz valyutasının nominal dəyərini bəyan edir. Bununla da bütün valyutalar arasında valyuta kursunu sabitləşdirir. Beləliklə, funt sterlinq və dollar arasında birja kursu əvvəlcə 4,03 ABŞ dolları olmuşdur, lakin sonra bu, dolların xeyrinə dəyişdirilmişdir.

(2) Əlkələr kifayət qədər məhdud miqdarda (1971-ci ildə razılaşdırıldığı kimi, 2,25 faizdən yuxarı və ya aşağı) bəyan edilmiş dəyəriñə uyğun olaraq cari əməliyyatlarda öz valyutalarının azad dönərtiliyini davam etdirmək haqqında razılığa galırlar.

Bretton Woods sazişi 25 il davamlı olaraq yaxşı işlədi. Bundan əlavə, əsas ticarət əlkələri onlara həmişə əməl etək də, onun özündə tacəssüm etdirdiyi prinsiplərə az diqqət yetirilirdi.

Bretton Woods sazişinin əsas 2 zəif cəhoti var idi:

- (1) Valyuta tənzimləməsi zamanı kreditor dövlətlərdən (yenidən dəyişdirilmə ilə onlar çotunıkların bir qismini yüngülləşdirə bilirdi) daha çox debitor dövlətlər (onlar qiymətləri aşağı salmaq məcburiyyətində qalırlar) təzyiqə məruz qalırdı;
- (2) Bretton Woodsa aid Keynesin gətirdiyi dəllillərə baxmayaraq, inkışaf etməkdə olan dünya ticarətinə könük üçün vacib olan beynölxalq satışın gerçəkləşməsinə az yardım göstərilmişdi.

### **Beynölxalq Yenidənqurma və İnkışaf Bankı (Dünya Bankı)**

Beynölxalq Valyuta Fondu müvəqqəti tədiyyə balansı kəsirini ödemək üçün qisamüddətli kapital töbəq etdiyi halda, Dünya Bankı

yenidənqurma və inkışaf məsələləri üçün vollar, layihələr, elektrik stansiyaları, irriqasiya və s. üçün xüsusi inkışaf etməmiş ölkələrdə uzunmüddətli maliyyə vəsaitləri tömən edir.

Pul vəsaitləri aşağıdakı yollarla əldə edilir: (1) hər bir üzv əlkə öz təxminən milli gəlirlərinə uyğun şəkildə kvota, ya abuno yazılır; (2) istigrazların buraxılması ilə beynölxalq bazarda borç alınması kvota üzvləri tərəfindən kompensasiya edilir. Bundan əlavə, fərdi borcverməni həvəsliyəndirmək üçün 0,5-dən 1 faiza qədər kiçik mükafatlar verməklə borcun ödənilməsinə zəmanət verir.

İqtisadi cəhətdən səmərolü layihələri olan, lakin fərdi mənbələrdən olverişli aşağı faiz miqdarı ilə borc almaq imkanı olmayan ölkələr təxminən 4 ildən 25 ilədək müddətə bankdan borc ala bilər.

### **Devalvasiya**

Tədiyyə balansında daimi kəsirə üzlöşən zaman ölkə valyuta kursunu aşağı endirə bilər. Devalvasiya qiymətdəndənmişdən fərqli olaraq, hökumətin düşüntülmüş qərarı ilə əlkə valyutasının elan edilmiş qızıl dəyərində bərdəfəlik aşağı endirilməsidir. Bu o deməkdir ki, valyutanın valyuta dəyəri digər valyutalara nisbotda aşağı salınır. Deməli, devalvasiya da qiymətdəndənmişə kimi daxili qiymət səviyyəsini aşağı salmaqla deyil, digər valyutalara görə mübadilə kursunu endirməklə işləyir.

Fərzi edək ki, Birleşmiş Krallıq yalnız ABŞ ilə ticarət əməkleri saxlayır və onun tədiyyə balansında daimi kəsirler olur. Buna görə də əlkə funt sterlinq üçün qiyməti 2,40 \$-dan 2 \$-ə endiriməyi qərərə alır. Belə devalvasiyanın uğurlu olub-olmayacağı isə aşağıdakı sualların cavabından asılı olacaq.

### **(1) İxrac və idxlə mallarına tələbin elastikiyyi nədir?**

Devalvasiyanın təsiri Britaniya ixrac mallarını \$-a nisbatda Amerika alıcısı üçün ucuz, Amerikadan idxlə malları isə Britaniya alıcısı üçün £-ə nisbatda daha bahalı edəcək.

Əvvəllor ABŞ-da 2,40 \$-a satılan Britaniya malları indi yalnız 2 \$ dəyərində qiymətləndirilə bilər. Əgər tələbin elastikiyyi onun vahidindən böyük olsayıdı, qiymətlərin düşməsi Britaniya mallarına olan tələbi artırırdı, onda daşı çox dollar qazanıltıları. Uyğun olaraq, əvvəllər 2,40 dollar dəyərində qiymətləndirilən Amerika malları Britaniya alıcısı üçün 1 £ olur. Devalvasiyadan sonra qiymət 1,20 £-ə qalxacaq. Lakin bu o deməkdir ki, biz idxlə dənə çox dollar xərcləməyəcəyik? Cavab

belədir; xeyr. Tutaq ki, siz Fransada sayahətdosunuz və £-in kursu aşağı düşür. Sizin qidalanlığınız görək, döşərgə xərcləriniz və s. qiymətləri dayışır mı? Mümkün olan en pis vəziyyət idxl məllərinə olan tələbin tamamilə qeyri-elastiki olmasıdır; sonra idxl məllərinin cəmi kəmiyyətinə tələb artıraq və onlara eyni miqdarda dollar sərf olunacaq. Əks halda tələbin bir qədər azaldılmış baş verəcək (çünki £-ə nisbətdə qiymət qalxıb) və sonra dollar xərcləri azalacaq.

İdxal və ixrac məllərinə olan tələbin 2 elastikliyi bir yerde nəzərdən keçirilməlidir. Hətta idxl məllərinə tələb tamamilə qeyri-elastikidirse (onlara eyni miqdarda xarici vəluvut xərcləndiyi üçün) tədiyyə balansı pisləşməyəcək, bir şərtə ki, ixrac məllərinə artmış tələbatdan xarici vəluvut qazancı alda edilsin.

İdxal və ixrac məllərinə tələbin elastikliyi ilə bağlı Birleşmiş Krallıq üçün real dünyada hansı vəziyyət ettimələrdir? İdxal məllərinə olan tələb, çox güman ki, kifayət qədər qeyri-elastikidir. Britaniyanın idxl etdiyi asasən ikimət tələbat məlləri, orzaq məhsulları və xammaldır. Həqiqətən da, əger ölkənin ixracı genişlənsə, onun xammal tələbi artır. Bu, Britaniyanın cəhət-lələ və böyük xərclər sərf olunan xarici soyahətlərə tələbinin aşağı düşməsi və yeri məhsulların, soyahətlərin indi daha çox rəqəbatlı davamlı ola bilənisi ilə kompensasiya edilir.

Digər tərəfdən, çox güman ki, Britaniyada ixrac məllərinə olan tələb bütünlükdə elastikidir. O, yalnız maşın, elektrik cihazları və s. sahələrdə rəqətlərinə nisbəton qiymətləri aşağı salırdı. Həmçinin, devalvasiya nəticəsində aşağı düşmiş ixrac qiyməti avvalollar potensial ixrac məllərinin heqiqi ixrac məllərinə çevirirdi. Bundan əlavə, turizm kimi məsələlərdə çox güman ki, devalvasiyanın tam yekunu ixrac edilən məllərin qiymətinin aşağı salınacaq. İdxal edilmiş xammaldan hazırlanğı halda onların daxili qiyməti qalxacaq.

## (2) İxrac məllərinə olan təklifin elastikliyi nadir?

Üğurlu devalvasiyanın üzvləşdiyi en böyük manecələr dəha çox təkliflə bağlıdır. İxrac məllərinin qiymətinin aşağı düşməsi tələbin genişlənməsinə gətirib çıxaracaq, ancaq ixrac məllərinə olan təklif artırılmışsa, bu, mənşəlti olmayıcaq.

İki müümət suali cavablandırımaq lazımdır: (a) devalvasiyanı labüb edən ölkə daxilində qiymətlərin qalxmasının iddiası? Əgər belədirse, məhsuldarlıq artırımıcaq ixracı yalnız məlləri daxili bazarдан yayındırımaq arınmaq olar. Buna yalnız fiziki nəzarət — vergi qoyulması yolu ilə daxili qiymətlərin qaldırılması və ya deflyasiya

siyaseti yürütməklə gölirlərin azaldılması vasitəsilə nail olmaq olar. Buna görə də tam möşğulluq şəraitində devalvasiya bu tədbirlərdən biri və ya hamısı hesabına müşayiət olunmalıdır; (b) devalvasiya keçirən tiearət ittifaqlarının reaksiyası necə olacaq? Bilavasitə gölirlər, hər bənsi bir verginin əlavə edilməsində borabor idxl məllərinin dəyərinin artırması yaşayış dəyərini da qaldıracaq. Beləliklə, əməkhaqqı artımını tələb etmək meyilləri də yaranır. Bundan başqa əmək çox güclü mövqeyə malik olur, çünki devalvasiyaya uyğun olaraq ixrac tələb də çox yüksək səviyyəyə qalxır. Əgər həmkarlar ittifaqları öz mövqelərini işləyib hazırlayırlarsa, natiçədə qalxan əməkhaqqıları təzhihə Britaniyanın devalvasiya nəticəsində əldə etdiyi dəyər üstünlüyünü aradan qaldırır. Bu halda devalvasiya özünü sərsidə bilərdi, çünki ölkə ilkin mövqeyə idxləri ödəmək üçün kifayət etməyən ixrac vəziyyətindən qaydırırdı.

Lakin qeyd etmək lazımdır ki, Britaniya üçün ixrac məllərinə tələbin qeyri-elastiki olduğu yerdə təklifin qeyri-elastikliyi ziyanlı ola bilər. İxracı təmin edəcək daha yüksək qiymət xarici idxlçilər tərəfindən ödənəcək və Britaniyanın xarici vəluvut qazancını azalmayacaq.

## (3) İdxal məllərinə olan təklifin elastikliyi nadir?

Əgər xərclər Britaniya bazarından asılıdırsa və təkli “qeyri-elastikidirsə, onda onlar öz qiymətlərinin aşağı salmağa hazır ola bilərlər. Bu, idxlərin həmişə böyük həcmədə olmasına baxmayıraq, Britaniyanın xarici vəluvut məsrəflərini azaldıra bilər.

## (4) Britaniya və Amerika investorlarının xüsusiyyəti nədən ibarətdir?

Fazıl edək ki, Britaniya investorları Amerika kompaniyalarında dəha çox səhmdar kimi fəaliyyət göstərir. Gəlirlər dollarla əldə edir və bəsliliklə, devalvasiyadan sonra heç bir xarici vəluvut itkiyi olmayaçacıq.

Digər tərəfdən, əgər Birleşmiş Krallıqda Amerika investorları funt sterlinqə nisbətdə müəyyən edilmiş faizli sahmdar cəmiyyətinə daxildirsə, Amerika Britaniya devalvasiyası nəticəsində itkilərə məruz qalacaq. Çünki o, əvvəlki güzli qazancla müqayisədə dəha az dollar əldə edəcək.

## (5) Ölkələr devalvasiyaya birdəfəlik tədbir kimi yanaşacaq, yoxsa növbəti devalvasiyalardan ettiyət edəcək?

Britaniyanın həyata keçirdiyi devalvasiya xərclərin üçün saxlanılan funt sterlinq cihiyatlarının, eləcə də Londondakı funt sterlinq

balanslarının dəyərini azaldır. İlk növbədə bu, bank işinin mərkəzi kimi Londonun mövqeyinə xələl getirməkla funt sterlinq inamı alt-üst edə bilər. Bu zaman kommersiya faaliyyəti hərəkətən sonra da təsdiq olunur və görünməz qazanc itirilir. Bundan əlavə, devalvasiya yaranıa bilməcək inflasiyanı aradan qaldırmaq üçün müsbət tədbirlərlə müsayiyyət olunursa (əməkhaqqı siyaseti daxil olmaqla), xaricilər növbəti devalvasiyadan ehtiyat edərək öz kapitallarının Londondan çıxarılmamasını sərtləndirəcəklər. Bu, ehtiyatların daha çox tükənməsinə götürib çıxarmaqla yeni devalvasiyani qəçiləz hala göstərəcək.

Yuxarıda nəzərə çatdırılan dəllərlə göstərin ki, Britaniya kimi ölkə yalnız son vasitə kimi devalvasiyaya qayidacəq. Devalvasiya yalnız etimadın itməsinə deyil, eləcə da təcarət əlaqələrinin zoflanmasına, tədiyyə balansında kiçik nüfuzlu alda etmək üçün daha böyük miqdarda əlavə ixracə götürib çıxara bilər. Doğrudan da, devalvasiyannın tədiyyə balansında daha artıq pişəşməyə səbəb olacağı ehtimalı var. Bu haldə ölkə valyuta nəzarətinə müraciət etməlidir. Hətta bunun xarici valyuta bazarı mexanizmizi vasitəsilə baş vermasına baxmayaraq, qeyd etmək lazımdır ki, yuxarıdakı analizin böyük qismini funt sterlinqin qiymətdən düşməsinə aiddir. Belə ki, 1971-ci ildən funt sterlinq xarici valyuta bazارında amortizasiya nəticəsində başqa valyutalara nisbəton 44 faiz devalvasiya edilmişdir.

## 40.5 BEYNÖLXALQ LİKVİDLİK

Cibimizdəki və ya bankdakı pullar bizim gündəlik bazarlığımızı maliyyəlaşdırmaq üçün lazımlı olduğu kimi, beynölxalq bazarda ticarət edən insanların da beynölxalq ticarəti maliyyəlaşdırmaq üçün münasib formada ehtiyatları olur.

Həmişə münasib olan formadan biri qızıldır. Təcəssüf ki, qızılın topluluğu ticarətinin (daha böyük ehtiyatlara uyğun) genişlənməsi və qızılın qiyməti ehtiyat kimi saxlanılması arzusunu ilə uyğunlaşa biləcək sərətətən artırmır. Keçmişdə çatınlıklar başqa valyutalar – dollar və funt sterlinq ehtiyatı saxlamaqla aradan qaldırılıb. Bunları qızılın dəyişmək mümkün idir və ehtiyat valyuta kimi tanınır. Qızıl əvvəzində ehtiyat valyuta saxlanması ilə başqa üstünlükler var idi. Bu da ondan ibarətdir ki, faiz qeyolu ilə qazancı olda edildirdi, halbuki qızıl saxlanımasından heç bir galır olda edilmir.

Amma ehtiyat valyuta saxlamaq istəyi ehtiyat valyutanın az da olsa devalvasiya edilmək ehtimalı olana qədər davam edir. Dəmir tədiyyə

balansı kəsirleri maraq doğuran valyutaya inamı alt-üst edir və ehtiyat valyutadan ayrılmış meyli yaranır. 1972-1973-cü illərdə əvvəlcə funt sterlinq, daha sonra isə dollara münasibətdə məhz elə bu baş verdi.

Məsələn, beynölxalq satış qabiliyyətinin qılığı “10-lar qrupu”nın mərkəzi bankında və BVF-də pul tənzimləmələri vasitəsilə ehtiyatlar qənaat etməkla müyyən qədər aradan qaldırılıb. Lakin 1942-ci ilin iyun ayında, hətta bu tənzimləmələrin funt sterlinq əleyhinə möhtəkirlikdə kifayat etmədiyi və yeni ehtiyat formasının əhəmiyyətli olduğunu məlum oldu.

1967-ci ildə görünündü ki, guya yeni forma alda ediləcək. Sonra BVF-in üzvü olan ölkələr, nəhayət ki, SDR (xüsusi hesablaşma vahidi) yaradılması haqqında razılığa gəldilər. Əvvəlcə SDR məhdud miqdarda - 1970-ci ildə toqriban 3,5 milyard \$, sonrakı 2 ildə - 1971-1972-ci illərdə isə 3 milyard \$ həcmində yaradılmalı idi. Bu pullar BVF-a üzv olan ölkələrin kvota bazisine əsasən kredit verilməli idi və kreditor ölkələrə kəsirleri aradan qaldırmaq üçün istifadə edilə bilərdi. Dollar qızılı konversiya edilə bildiyindən “qızıl kağız” kimi tanınır.

SDR-in dəyəri likvid vasitələri təmin etmək üçün çox cüzi olsa da, mühüm bir prinsipinə asası qoyulmuşdu. Başqa sözlə, dünya ticarətinin maliyyəlaşdırılmak üçün beynölxalq kreditlər istifadə etməsi olardı. Ümid edildi ki, dəriniz o təyinə yardım kimi onları inkişaf etməmiş ölkələrə kredit verməklə SDR-in imkanlarını genişləndirmək mümkün olsun. Lakin qızılın dövrüyyə buraxılması haqqında danışqların tələskəp aparıldığı üzrə çıxıd. 1973-cü ildə dollar və funt sterlinq inamının itmisi azad bazarla qeyməti iki dəfə artmış qızıl axınına götürib çıxarıdı. Bundan əlavə, 1972-ci ildə heç bir SDR yaradılmadı. Buna görə də beynölxalq likvidlik problemi hətta günə qədər də öz həllini tapmamışdır.

### Beynölxalq Valyuta Fondu – IMF bu gün

BVF-nin aralıq (keçid – red.) maliyyəlaşdırma funkisiyi valyutasının sərbəst dövriyyəsinə imkan verən bir çox dövlətlərdə tənzizlərə uğramışdır. On azı aralıq maliyyəlaşdırma əsas dövlətlərdə beynölxalq olmaqla fondların izafə və ya çalışmasızlığı birləşdirdə bilən özəl kapital bazarları ilə alda edilə bilər. Daha kasib dövlətlərdə BVF-nin layihələrə razılığının bildirməsi onlara lazımı kapitalı alda edilməsinə kömək edir.

Digər tərəfdən isə, dünya iqtisadiyyatının qarşılıqlı əsillığının inkişafı fondun bütün dünyada iqtisadi siyasetlərin əlaqələndirilməsi üzrə roluun əhəmiyyətini artırılmışdır.

### FƏSLİN QISA MƏZMUNU

- Davamlı uzunmüddətli balans ədənişləri defisiti islahedici tədbirlərin görülməsini tələb edir, öks halda digər ölkələr müəyyən ölkənin valyuta və iqtisadiyyatına olan etibarlarını itirə bilərlər.
- Islahedici tədbirlər deflyasiya xarakteri daşıyan və iqtisadiyyatı longidən xərcin azaldılması və ya idxlən məhsulların dəyərini azaltmaqla ixrac edilən məhsulların dəyərinin artırılmasına çalışan xərcin yerdəyişməsi formasında həyata keçirilə bilər.
- Xərcin yerdəyişməsi siyasətinin müvəffəqiyyəti əsasən ixrac və idxlən məhsullara olan təlobin elastikliyindən asılıdır.

### XÜLASƏ SULLARI

- Öğər ədəniş balansları hər zaman müvazinətdə saxlanılırsa, o zaman cari passiv balansın olduğu yerdə nə üçün islahedici tədbirlərin görülməsi vacib hesab edilir?
- Ədəniş balansları probleminin həll edilməsinin təshihində xərcin azaldılması tədbirlərinin mənfi xüsusiyyətləri hansılardır?
- Ədəniş balansları probleminin həll edilməsinin təshihində xərcin yönəldilməsi tədbirlərinin mənfi xüsusiyyətləri hansılardır?
- Sürətli inkişaf edən beynəlxalq ticarət dövründə beynəlxalq ikitidlik necə əldə edilmişdir?

Əlavə məlumatlar üçün tərəfdən **Internet sahifəsinə** baş çəkin

## AVROPA BİRLİYİ

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsilə tamışlıqdan sonra siz:

- 1949-cu ildən bu günə kimi AB-nin inkişafını təsvir edə;
- AB təşkilatlarını göstərə;
- AB-nin iqtisadi məqsədlərini açıqlaya;
- AB-nin Ümumi Kənd Təsərrüfatı Siyasətini (*kənd təsərrüfatı qiyamətlərini razılıdırılmış səviyyədə saxlamaqla təsərrüfat galirlərinə təminat verən sistem – red.*) qiyamətləndirə;
- AB-da vahid valyutanın üstünlük və zərərlərini müəyyən edə biliəcəksiniz.

### 41.1 AVROPA BİRLİYİNİN KEÇDİYİ YOL

#### Mühərribələrin qoyduğu miras

XX əsrin birinci yarısında baş vermiş ikinci dünya müharibəsinin törətdiyi soyğunçuluq Qərbi Avropana dövlət xadimlərini inançlı ki, siyasi birlik namına millətçilik meylloruna son qoyulmalıdır. İl ideya ondan ibarət idi ki, dövlətlərin müəyyən bir federasiya forması yaradılmalıdır. Beləliklə, 1949-cu ildə Strasburgda osası qoyulmuş, Avropa Birliyi yaradıldı. Bu qurumun Avropa Parlamentinin əsasını qoyacağına ümidi edirdilər.

Lakin onun gerçək nailiyyətləri olan, müəyyən funksiyaları yerinə yetirən Avropa Şurasından daha məhsuldar olduğu aşkar oldu. 948-ci ildə Amerikaya yardım məqsədi ilə təsdiq olunan Avropa İqtisadi Əməkdaşlığı yaradıldı. 1961-ci ildə o, İqtisadi Əməkdaşlıq və İktisad Təşkilatı kimi yenidən təşkil olundu. Ticarətin liberallaşdırılması, dinc məqsədlər üçün nüvə enerjisinin inkişafı, şəhərdə məhsuldarlığın artırılması və inkişaf etməkdə olan ölkələrin yardımının düzgün məzəyən edilməsi məqsədləri daşıyan Şimali Atlantika Müqaviləsi Təşkilatı

(1949) və Qərbi Avropa İttifaqı (1954) vasitəsilə müdafiə sahəsində də amakdaşlıq oldu edilmişdi.

### **Britaniyanın AB-ye münasibəti**

İlk dəfə bu təşkilata üzvlük təklifi edildiyi zaman Britaniya onlara qoşulmadan imtina etmişdi. EEC-ə (European Economic Community – Avropa İqtisadi Birliyi) qoşulmaq təkcə Commonwealth-in (Birlik red.) əlaqələrini zəiflətmədi, həm də o, iqtisadiyyat və müdafiə üzrə müstəqil siyasetlərə amal etmək hüququndan imtina etməyə meylli idi. Əvvəzindən digər altı dövlətli birlikdə o, Azad Ticarət üzrə Avropa Birliyinə (European Free Trade Area (EFTA) qoşuldu.

Britaniyanın gözəldiyiminə əksinə olaraq, EEC möhkəmləndi, inkişaf etdikcə çətinliklər aradan qaldırıldı. Bundan başqa, EEC ölkələri ilə Britaniyanın ticarəti EFTA-ya nisbətən səratla irəlilədi, çünki onun məhsulları onların iqtisadiyyatına daha uyğun idi. Nəticə etibarı ilə, uzun çəkən danişqışlardan sonra, 1973-cü ildə BK EEC-ə qoşuldu. Birliyin digər üzvləri bunlardır: Fransa, Almaniya, İtaliya, Belçika, Niderland, Lüksemburq, Danimarka, İrlandiya, Yunanistan, İspaniya, Portuqaliya, Avstriya, Finlandiya və İsviç; Kipr, Çex Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya və Sloveniya 2004-cü ildə; Bolqarıstan və Rumınıya isə 2007-ci ildə bu birliyin qoşuldular; Xorvatiya, Makedoniya Respublikası və Türkiye həzirdə danişqışlar aparır.

## **41.2 AVROPA BİRLİYİ İNSTITUTLARI**

1957-ci il Roma Müqaviləsi AKPB və AVROATOM-un daxil olduğu AB-i yaratdı. Artıq göründüyü kimi, bu birliyin, əvvəllər müqavilədə öz əksini tapmamış Avropa xalqları arasında daha sıx ittifaqın əsasının qoyulması kimi siyasi məqsədi də var idi.

Lakin geniş siyasi məqsəd dəqiqliyədikcə ona nail olmaq üçün uzun zaman lazıim olduğunu başa düşdülər. Belə ki, tacirləbə yalnız spesifik iqtisadi sahələrdə amakdaşlıq yolu ilə əldə edilir.

Əsas məsələni şərtləndirən bu idi ki, Roma Müqaviləsi hər hansı bir üzv ölkədən dəha böyük bir "birlik" yaratılmışdı. Bundan əlavə, onun hökuməti və institutları vardı və bu, köhnə AKPB əsasında yaradılmışdı. Birleşmiş Krallıq AB-ə qoşulanda belə bir əsas principle razılışdırılmışdı ki, Britaniya institutlarının işində Fransa, İtaliya və Almaniya ilə hərəkət mövqeyə malik olsun. AB-də 4 əsas institut fəaliyyət göstərir:

### **(1) Komissiya**

AB-nin ən vacib orqan olub, 13 üzvə (2 nəfər BK-dan) 4 il fəaliyyət göstərir. Lakin bir dəfə seçilmiş komissiya üzvləri onların namizədliyini irəli sürmək ayrıca bit dövlətin nümayəndələri kimi deyil, birliliyin maraqları namənə müstəqil orqan olmaqla bir vahid kimi fəaliyyət göstərir. Komissiya Nazirlər Şurasına qəbul, siyasi təkliflər hazırlanmaq, birliliyin maraqlarının təmin olunmasına səraflı yaratmaq, milli baxışlarda barışığa nail olmaq və birliliyin qərarlarını yerinə yetirmək kimi məsuliyyətlər daşıyır.

### **(2) Nazirlər Şurası**

Hər bir üzv ölkə Nazirlər Kabinetinin üzvünü (adəton xarici işlər nazirini) Nazirlər Şurasına göndərir. Bu, ali qanunvericili orqanıdır. Onun vəzifəsi üzv dövlətlərin arzusu ilə komissiyanın siyasetini uyğunlaşdırmaqdandan ibarətdir. Beləliklə, komissiya birliliyin siyasetini işleyib hazırlasa da, onlar həyata keçirilməzdən əvvəl şura törfindən bayanılmalıdır. Təşkilatın ilk vaxtlarında üzvlərə əsas səsverme hüququnu vermekle onun qərarlarının majoritar əsasla qəbul olunmasına təmin etmək məqsədi güdüldürdü. Əslində bu gün çox zəruri milli maraqlara təsir edən çoxluq ilə bağlı qayda belədir ki, qərarlar yekdil o malıdır. Belə olarsa, hər bir üzv zəruri hesab etdiyi maraqlara təsir göstərəcək təkliflərə veto qoya bilər.

Bu vaxta qədər birlilik daxilində verilən qərarlar, demək olar ki, məqsədyönlü və uğurlu olub. Bu nəfiyyət şura və komissiya arasında təklifləri və kompromis planları mübadilə edən sistem vasitəsilə əldə edilib. Şura çıxılmaz vəziyyətdə qaldığı hallarda komissiya müqavimət göstərən ölkələrin bəzi və ya bütün tələblərini yerinə yetirmək məqsədilə təklifi tekrar nəzərdən keçirir.

### **(3) Ədalət Məhkəməsi**

Bu məhkəmə üzv dövlətlər arasında razılığa əsasən 6 il müddətinə təyin edilmiş 10 hakimdən ibarətdir. Onun vəzifəsi müqaviləni şərh etmək, üzv dövlətlərdən, şəxsi müəssisələrdən və ya institutların özündən şikayətlər olarsa, onlar haqqda qərar çıxarmaqdır. Onun qaydaları üzv ölkələrə, birlilik institutlarına və fördlərə şəmil edilir.

### **(4) Assambleya və ya Avropa Parlamenti**

Bu, 9 milli parlamentdən cəlb edilmiş 198 üzvdən (36 üzv BK-dan) ibarət orqandır. Namizədliyi verilmiş bu üzvlər milli tərkibinə görə

deyil, partiya mənsubiyətinə uyğun olaraq burada iştirak edir. Assambleya ilə məsləhətəşirlər və o, birliyin bütün əsas siyaset məsələlərini müzakirə edir, eləcə də birliyin bütçəsini yoxlayır və təsdiq edir. O, 2-3 ses çoxluğu ilə komissiyani buraxa bilər.

### (5) Xüsusi institutlar

Yuxarıda adı çəkilən 4 institutdan əlavə, müəyyən siyasetlərlə əlaqəsi olan xüsusi institutlar, məsələn, İqtisadi və Sosial Komissiya, Avropa İnvestisiya Bankı, Avropa Sosial Fondu, Avropa Valyuta Əməkdaşlığı Fondu və s. də vardır.

## 41.3 AB-NİN İQTİSADI VƏZİFƏLƏRİ

Göründüyü kimi, üzv ölkələrin siyasetlərinin integrasiyası AKPB, AVROATOM və AB-nin diqqət mərkəzində deyildi. Biz Ortaq bazar kimi istinad edilən sonuncuya xüsusi lükür verəcəyik. Bütünlükdə iqtisadi siyasetin integrasiyası 2 başlıca prinsipə asaslanır: (1) Gəmrük İttifaqı; (2) Ortaq bazarı yaratmaq üçün siyasetin müəyyən aspektlərinin uzlaşdırılması.

### (1) Gəmrük İttifaqı

Biz Azad Ticarət Zonası ilə Gəmrük İttifaqını bir-birindən fərqləndirməliyik. Birincisi, sadəcə olaraq, üzv ölkələr arasında tarif sədəflərini aradan götürür və eyni zamanda da hər bir üzv öz şəxsi rişum miqdarını başqalarına qəbul etdirməyə inkan verir. Gəmrük İttifaqı daha irəli gedib. Onun azad daxili ticarətə malik olmasına baxmayıaraq, eyni zamanda bütün üzv ölkələrin ümumi xarici tariflər qoymasına qərar verir.

Sonuncu AB ilə bağlı bir mövqədir. Doğrudur, integrasiya etmiş Ortaq bazar üçün Gəmrük İttifaqı vacibdir, belə ki, oks təqdirdə mallar bazara aşağı tarifli ölkələr vasitəsilə daxil oları və daha yüksək tarif ölçüləri olan təzvlərin bazarlarında yenidən satıla bilərdi.

### (2) Ortaq bazar

Məhiyyət etibarilə AB-nin Ortaq bazarı malların və istehsal vasitələrinin qiymət sistemini əməliyyatı vasitəsilə birləşdirmədən tamamilə azad şəkildə hərəkət etməsi deməkdir. Yalnız bu yolla geniş bazanın tam mənfiəti (bir qədər sonra görəcəyimiz) əldə edilə bilər.

Buna görə də bütünlükda məqsəd birlik daxilində də ayrıca bir ölkədə olduğu kimi, ticarəti azad etmək idi.

Lakin bu, çox geniş məqsəd olduğundan onun tamamilə uğurlu olması üçün dəfə edilməli müyyən çətunlikləri var. Üzv ölkələr öz fördi vergilərini, rıfah mənfaatlarını, inhişarla bağlı siyasetlərini, tədiyə balansındaki nətarazlılığı aradan qaldırmış metodlarını, tam məsələlər siyasetlərini və s. inkişaf etdirmişlər. Əgər belə müxtəlifliklərin qorunub saxlanması imkan verilsəydi, onlar qiymət sisteminin işləməsinə mane olmağa can atmadılar, çünki həm müxtəliflik həm birləşmiş təzvlərinə digərləri üzərində üstünlük qazandıracıdı. Bunu iki sade nümunə ilə aydınlaşdırıra bilərik. Tətq. ki, AB-də qoşulmaqla Britaniya binokllara olmayan alış vergiləri ilə müqayisədə soyuduculara alış vergilərini saxladı. Bu, Almaniyanın xeyrinə olaraq (binokl istehsalında nisbatən üstünlüyə malik ölkə kimi) İtaliya əleyhinə (radioqəbuledicilər istehsalında nisbatən üstünlüyə malik olan ölkə kimi) ticarətin imkanlarını artırırdı. Bunun nticəsində isə bəzi ölkələrin müqayisədə üstünlüyü hər çarşif profesional xidmətlərin ekspertizasına maruz qalır. Adətən bu, alıcıların olduğu yerde (məsələn, əmlak tikintisi ilə bağlı *New-know*) xidmətlər göstəriləmisi deməkdir. Ona görə də bazar daxilində (məsələn, mülkiyyət əməliyyatları üçün) əməzin mütəhəttikliyi olmalıdır. Beləliklə, bir çox ayrıca iqtisadiyyat sahələrinin birləşdirilməsi üçün *uyğunlaşdırma* prinsiplərinə xüsusi diqqət yetirilib. Belə ki, Britaniya bu bazara qoşulanda onur iqtisadi siyasetinin müəyyən aspektlərinin AB-nin ilk təzvlərinin mövqeyinə uyğunlaşdırılması üçün hazırlıq görülməli idi.

İndi biz Ortaq bazar siyasetinin ən vacib xirdalıqlarını qeyd edəcəyik.

Ortaq bazar siyasetinin məqsədləri bunlardır:

*(a) Ortaq xarici tariflər (OXI).* Bütün təzvlər üzv olmayan ölkələrdən iddialı edilən mallara cəmi miqdarda tariflər qoyacaq. 1974-cü il yanvarın 1-dən başlayaraq Britaniya üçün 4 il müddətinə nizamlandırmaya keçirilecek.

*(b) Vergilər sisteminin tənzimlənməsi.* Artıq molum olduğu kimi, ticarət sahəsində mövcud olan hər hansı "gizli" manələri aradan qaldırmış üçün vergi qoyması metodlarının standartlara uyğunlaşdırılması çox mühümdür. Bu, xüsusi ilə dəyiş verginin əsas ölçüsünün olması və eyni miqdarda bütün ölkələr tərəfindən qoymulacağı güman olunur. Galir vergisinin uyğunlaşdırılması ilə

- bağlı heç bir təklif mövcud deyildi. Lakin bir çox ölkələr görir vergisinin "pripliskə" sistemini qəbul edib.
- (c) *Ortaq regional siyaset*. Bir dövlət təzyiq altında olan sahələrin mövjud olmasına imkan verə bilmədiyi kimi. AB-nin də işsizliyin yüksək olduğu regionlara yardım edəcəyi gözlənilirdi. Şimali *Ireland* və Conubia İtaliya bəzə regionlardır. Lakin Regional İnkışaf Fondu yaradılardan bəri sənayenin inkişafı üçün müxtəlif metodların problemlərə təqqaşlaşması üçün çox az iş görülmüşdür.
- (d) *Ortaq nəqliyyat siyaseti*. Yük rüsumları, lisenziyalar, vergi qoyuluşu və emək şərtləri ilə bağlı məsələləri yoluна qoymaqla AB nəqliyyat idarələrinin bərabər şəraitdə rəqabət aparacağına təminat verilənəsinə nail ola bilər. Xüsusi yük rüsumlarından gizlədilən hər hansı mənşət yenidən bazar daxilində malların azad axınıni təhrif etməyə can atacaq.
- (e) *Vahid kənd təsərrüfatı siyaseti (CAP) – aşağı həx.*
- (f) *Ticarətdə mənəclərin uradın qaldırılması və ölkələr arasında kapital və insanların hərəkəti*.
- (g) *Rəqabətdə ümumi qaydalar*. Ticarətdə rəqabətin təhrifinin qarşısını almaq məqsədilə, qiymət sabitliyini, bazarların patent hüququnun payları qarşılaşmaq üçün ümumi qaydalar tətbiq edilməlidir.
- (h) *Vergi sisteminin əlaqələndirilməsi*. Qeyd edildiyi kimi, vergi qoyuluşunun standartlaşdırılması ticarətdə "gizli" baryerlərin aradan qaldırılmasında vacib hesab edilir. Bu, xüsusilə dolayı vergilərə addır. AB-də olavaş dayar vergisi (ÖDV) dolayı verginin əsas formasıdır və bütün üzv ölkələrin həmin vergini cyni dərəcədə tətbiq etmələri təklif edilir.
- (i) Galir vergisinin əlaqələndirilməsindən dair təkliflər yoxdur. yalnız bir çox ölkələr korporativ verginin "imputation" sistemini qəbul etmişlər.
- (j) *Valyuta kursunun sabitliyi*. Göründümüz kimi, valyuta kursunu dəyişməkla dövlətlər idxlə və ixrac edilən məhsulların qiymətini tənzimləye bilirlər. AB daxilində buna icazo verilsə idi, hər hansı bir üzv dövlətin valyutasının qiymətini aşağı salmaqla digərləri üzərində rəqabət üstünlüğünün elda edilməsinə imkan yaradırdı. Beləliklə, valyuta kursu mexanizmi (ERM) ilə ölkələr valyutalarını sabit kursda saxlamaq haqqda razılığa gəlmişlər. BK 1990-cı ilin oktyabr ayında ERM-ə qoşulmuşdur, lakin iki ildən sonra üzvlüyü müvəqqəti dayandırmaga məcbur olmuşdur. Əlbəttə, vahid avro

valyuta ərazisi daxilində bu kimi valyuta kursu dəyişiklikləri baş verə bilər.

- (k) *Sosial siyaset*. Bu, əsasən "Sosial fəsil"də nəzərdə tutulan məsəllələrin bəzi qaydalarına və iş şərtlərinə təminat vermək məqsədi daşıyır. Yenidən təlimə yardım Sosial fonddan verilir.

#### **41.4 AVROPA BİRLİYİNİN ÜZVÜ OLMAQDA BK-nın ÜSTÜNLÜYÜ**

Vahid bazarın yaradılması ilə ölkələrin üstünlüyü arta bilər.

Əvvələ, bununla ixtisaslaşma imkanı çıxılır. AB ABŞ əhaliindən daha çox olan 460 milyon insani bazarla təmin edir. Bu, istehsal hacminin çıxalması ilə, xüsusilə yüksək ilkin axtarış xərcləri tələb edən müraciət məmənətlərə (məsolən, kompüterlər, dərmanlar, nüvə reaktorları, səsdən iti sürəti təyyara və müasir silahlar) təzərən samarəliliyin artırılmasına imkan verir. Bəzə bir iqtişadiyyat AB firmalarına dünya bazarlarında daha effektiv rəqabət aparmaya imkan verir.

İkinciisi, daha geniş bazarlarda keşkin rəqabət samarəliliyi səbəb ola bilər. AB daxilində bacarıqsız firmaları mübahisəzə edən ticarət baryerləri mövcud deyildir. Sərbəst ticarət bazarın bütün hissələrində məhsul və xidmətlərin sərbəst rəqabət aparması və istehsal faktorlarının ölkə daxilində deyil, ölkələr arasında daha samorəliliyi istifadəsidir. Digər tərəfdən isə, qəbul etmək lazımdır ki, müdafiə borcu bazarın xaricindən rəqabəti azalda bilər.

Üçüncüüsü, daha sürəti artım istehsal həcminin çıxalması ilə samarəliliyin artırılması və AB ölkələri arasında rəqabət nəticəsində elda edile bilər. Eyni zamanda, artım planlarının genişləndirilməsi ilə AB-nin artım yaradması mümkündür.

Dördüncüüsü, burada mühiüm siyasi manşetlər görünür. Əvvəldə izah etdiyimiz kimi, Avropa əməkdaşlığının müdafiəçilərinin başheca məqsədi müəyyən mənada siyasi birlik məqsədinin daşıyırı Qərbi Avropa digər əsas qüvvələrlə, xüsusilə ABŞ ilə iş apardıqda əsas yüksək özü daşımaldır. Bundan başqa, müdafiə qüvvələrinin və strategiyamın təqqaşlaşması üzvlərin təhlükəsizliyini təmin edə bilər.

Bəsincisi, AB üzvü olduğu üçün sabit siyasi səbəbləri vardır, istehsal bazasının BK daxilində yerləşməsindən manşət götürməyə çalışın xarici ölkələrən (xüsusilə, ABŞ və Yaponiya) BK investisiya ala bilər.

Altıncı, AB-nin dinamik artımı daha zayıf inkişaf etmeyen regionlarına ve dünyadın inkişaf etmekteden olan ülkelerin yardım göstermesine imkan verir. BK artıq Regional İnkışaf Fondu, Sosyal Fondu ve Kənd Təsərrüfatına Nazarət və Zəmanət Fondu'nun əsas beneficiari olmuşdur.

#### Vahid kənd təsərrüfatı siyaseti (CAP) Birliyin fondlarında

AB-ya qoşulmadan övvəl Britaniya qida məhsullarını dünyada görünürməyən ucuz qiymətlərlə idxl edirdi. BK ferməri satışı azad bazar qiymətləri ilə həyata keçirərək tam uyğun hayat səviyyəsini təmin edə bilməzdı. Britaniya siyaseti fermər tərfindən qiymətin illik Hesabatda müəyyən edilmiş səviyyəyə qaldırılmasında kəfi hesab edilən *ödəniş çatışmazlıqlarının* (vergi qoşuluşundan maliyyələşdirilən) təmin edilməsindən ibarət idi. İstehlakçı qida məhsulu üzrə aşağı qiymət ödəyirdi, və dünən əlkənlərinin BK bazarlarına sərbəst giriş təmin edilmişdi. Vergi ödəyicisi fermərin müdafiəsinə görə ödəniş edirdi.

Lakin Birlik fəaliyyəti qənaətboxx hesab edilə bilməzdı, istehlakçılar satılan qida məhsulunun qiyməti müxtəlif orzularda fəqli olduqda mütləq qiymət bərabərəşdirilməli idi. Əgər bu proses istehsalçı əlkənlər arasında rəqabət yolu ilə aparılsa idi, bir çox kiçik fermərlər, xüsusilə Fransa və Almaniya fermərlərinin işi mahv edilə bilərdi. Bundan başqa, kənd təsərrüfatı məhsullarına olan tələbat qiymət baxımından qeyri-elastik olduğundan, hətta təklif şərtlərinin qisamüddəli dayışıklıklarında, məsələn, bel məhsul yüksəmi ilə fermərlərin gəlirlərinə ciddi təsir göstərə bilərdi. Hətta uzummüddəli fəaliyyətdə fermərlər tələbin qeyri-elastik olmasına iştirak gələn qida məhsulları üzrə qiymətlərin nisbətən cənəsi ilə əlaşdırırlar, lakin təklif şərtləri müəyyən müddət arzında texniki innovasiya nüticəsində mükəmməlləşdirilir.

CAP fermərlərin gəlirlərini: (a) müdaxilə qiyməti (*tələb məhsulu əldə etmək üçün AB-nin müdaxilə etdiyi qiymət - red.*); (b) birbaşa məhsul subsidiyalarının veriləsi; və (c) Birliyin xarici sərhədində müdafiə əhdəliklərinin yerinə yetiriləsi sayəsində idxl məhsullarının məhdudlaşdırılması ilə müdafiə edir.


Hər bir məhsul üzrə üç qiymət müəyyən edilib:

- fermərlər il orzində müvafiq gəlirlərə təmin edən *məqsədiqiymət* (*hər hansı məhsulin, maliyyə sənədinin və s. alqı-satqısı və ya əldə edilməsi üçün planlaşdırılan qiymət - red.*);

(ii) qiymətin məqsədli qiymətin 8 faizindən aşağı enməsinin qarşısını almaq üçün nəzərdə tutulan standartın istehsalının müxtəlif agentliklər tərfindən alınacağı *müdaxilə etdiyi qiyməti* (*tələb məhsulu əldə etmək üçün AB-nin müdaxilə etdiyi qiymət - red.*). Bu səbəbdən, fermər öz taxilim bazarda satmaq və ya "müdaxiləyə imkan vermək" arasında seçim edə bilər.

- ümumdünya qiymətinin məqsədli qiymətdən 10 faiz aşağı olduğu zaman idxl məhsullar üzərində rüsumların hesablanması üçün müəyyən edilmiş *astava qiyməti* (*hər hansı təsərrüfat əməliyyatlarının tənzimlənməsi məqsədilə müəyyən edilmiş qiymətin böhrənlə səviyyəsi - red.*)

Təcrübədə fermərlər istehsal etdikləri məhsullar üzrə bazar qiymətlərindən yuxarı zəmanəti qiymətin veriləsi sadəcə təkrar istehsala və etibatlılarının toplanmasına şərait yaradır. Beləliklə, şəkil 41.1-də bazar qiyməti  $OP_1$  olacaqdır. Hər halda, zəmanət verilən müdaxilə qiyməti  $OP_2$ , olarsa, tələbin xarakteristik ayrisi bu qiymətdə horizontal,  $D_1$  vəziyyətini alır,  $P_1$  qiymətində istehlakçılar  $OQ_1$ -i götürür, fermərlər isə  $OQ_2$ -i təmin edirlər. Bu səbəbdən, səlahiyyətli orqanlar tərəfindən  $Q_1Q_2 \times P_1$  dəyrindən alınan  $Q_1Q_2$ -nin artıq təklifi yaranır. Fermərin galının artması şəkildə kölgə ilə göstərilmişdir.



Sistem təkcə ehtiyatların səmərəsiz istifadəsini təmsil etmir, həm də daha böyük fermərlərə dəstək olması ədalətsizliyidir. CAP üzrə 2006-cı ildə AB bütçesinin demək olar ki yarısı qədər, yəni 50 milyard avro xərcənmişdir. Əsas beneficiarlar Fransa, İspaniya, Almaniya, İtaliya və Birleşmiş Krallıqdır, lakin subsidiyaların 80 faizi fermərlərin 20 faizinə gedir və belə siyaset BK-da təsərrüfat bütçəsinə həftəlik 9 £ əlavə edir.

Dünya bazarlarında "dumping" istehsalı inkişaf etməkdə olan ölkələrə zərər verir və ABŞ, Avstraliya və s. dövlətlərdə əks təsir göstərir.

Subsidiyalar və saxlama xərclərindən yaranan iqtisadi səmərəsizlikdən başqa, kənd təsərrüfatı məhsulları üzrə dünya ticarətinin adı modeli möhv edilir. Təkcə dünyadan bir çox istehsalçıları Avropanın mühüm bazarları itirmir, həm də AB qalıcılarının dünya bazarlarında demənpinqi qurulur. Bütün bunlar hətta inkişaf etməkdə olan ölkələr də daxil olmaqla, bütün ixracatçı ölkələrdən alınan qiymətləri möhv edir.

Canada, Avstraliya və Yeni Zelandiya tərəfindən dəstəklənən ABŞ kənd təsərrüfatı istehsalı üzrə qiymətlərin saxlanılmasında AB güzəştəri ilə şərti olaraq sənaye malları üzrə tarifləri azaldaraq AB-nin kənd təsərrüfatı istehsalını GAAIT Uruqvay Raundu ilə əlaqələndirmişdir. Bunun Britaniya nöqtəyi-nəzəri (aşağı bax) ilə bir arada olmasına baxmayaraq, kənd təsərrüfatı lebbisinin siyasi cəhətdən əhəmiyyəti olduğunu müəyyən etmək çox çətindir.

Süd istehsalının nəzərə çarpacaq dərəcədə azalması 1984-cü ildə istehsal kvotalarının təqdim edilməsi ilə baş vermişdir. Taxila nəzərən, fermərlərin əldə etdiyi real qiymətlərin azalması tekrar istehsalın həcmini azaltmadı. Nöticə etibarı ilə, 1993-cü ildə icbari "kənarlaşdırma" istehsalдан çıxarılmış taxil torpaqlarının 15 faizinin əldə edilməsi məqsədilə təqdim edilmişdi. Bundan başqa, müdaxilə qiymətləri görilə təzminatı verilən üçüncü fermərlər tərəfindən aşağı salılmışdı. Digər kənd təsərrüfatı fəaliyyətinə ayrılan subsidiyalar da azaldıltı.

#### Birləşmiş Bütçəsi üzərində nəzarət qənaətbəxş deyildir

Birləşmiş Bütçəsi inzibati xərclərin və xərc tələb edən siyasetlərin (məsələn, CAP və regional yardım) qarşılanmasında vacib hesab olunur. Dörd əsas mənbə qeyd edilir biler – idxlə edilmiş məhsullar üzrə vergi yığınları, qeyri-Birləşmiş Məhsulları üzrə idxlə rüsumları, 1,4 faizdək ƏDV dərəcəsi və hər bir üzvün ÜMM-i ilə əlaqədar və hər bir üzv

dövlətin iqtisadi sərvatına aid ödənişlər. Bu səbəbdən, ÜMM etibiyati Birlik sayısında hər bir ölkənin iqtisadi baxımdan ödəniş bacarığının əks etdirilməsinə tömənlik verir. Nəzərdə tutulan etibiyat AB ÜMM-nin cominim 1,7 faizindən artıq ola bilmez.

ÜMM etibiyatı başqa məqsədə təqdim edilmişdir. Xüsusiə kənd təsərrüfatı və regional maliyyələşdirmə zəminində AB bütçəsi davamlı olaraq qeyri-kafi hesab edilmişdir. Son illər ərzində ÜMM əsaslı etibiyat AB galirinin əsas mənbəyinə çevrildi – 1999-cu ildən AB xərinəsinə axan pulun 50 faizindən göstərirdi.

Daha sadə şərtlərdə, maliyyələşdirmə sistemi daha kasib üzvlərin az miqdarda ödəniş etməsi ilə Birliyin bütçəsinin sahmlarını ödəyərək daha varlı ölkələrə keçir. Aparıcı xəzinədarlar olan Almaniya, Niderland, İsveç və Avstriya daha kasib AB-nin üzv dövlətlərini maliyyələşdirməyə öz narazılıqlarını bildirmişlər. Məsələn, 1997-ci ildə AB iqtisadiyyatında Almanyanın payı 26 faiz olmuşdur, lakin digər iri AB ölkələrinə nisbətən AB bütçəsinə verdiyi haqq 28,2 faizdə qalmışdır.

Digər tərəfdən, digər ianəçi BK güzəşt kimi məlum olan istahedici tədbirlərlə əlavə ödənişinin əhəmiyyətli hissəsinin avxazının ödənilməsi ilə 1984-cü ildə müvəffəqiyət qazanılmışdır. Bununla belə, qeyd etmək lazımdır ki, hətta güzəştən sonra belə BK digər daha çox ödəniş qabiliyətinə malik ölkələrə müqayisədə əsas ianəçi olaraq qalır.

2004-cü ildəki artımından sonra yeni üzv dövlətlərin AB-ya verdikləri üzvlük haqqına gəldikdə, bu məsələ hazırlıq aparılan danışçıların gərgin mübahisə mövzusuna olacaqdır. Bu mərhələdə aydın olan yeganə məsələ namızadı ölkələrin iqtisadi inkişaf seviyəsi ilə mühakimə yürüdərək onların üzvlükdən sonra əsas beneficiari qərilmələrinin güman edilməsidir, yəni əldə etdiklərinə nisbətən AB bütçəsinə daha az ödəniş edəcəkləridir.

#### 41.5 AB ÜZVÜ KİMİ BÖYÜK BRİTANIYANIN ÜZLƏŞDİYİ PROBLEMLƏR

AB-dən kənarda qalmaqla Britaniya daha böyük bazarda olmanın mümkin üstünlüklerindən özünü məhrum etmiş olardı. O, Ortaq bazarın inkişaf yollarına da öz təsirini göstərə biləzdirdi. Amma üzv kimi heç olmazsa, onun fikirləri ilə hesablaşacaqdır.

Müdafiə sahəsində Britaniya Qərbi Avropa ilə sıx bağlıdır və son illərdə onun AB-dən kənarda qalmamasına baxmayaraq, xarici ticarətinin

istiqaməti bu istiqaməti idi. Onda nəyə görə Britaniyanın üzvlüyüne qarşı bə qadər müqavimət var idi? Biz asas çətinliyi qeyd edə bilsək.

OXT (SET) AB-in sənəatçılığı az olan istehsalçılarına qarşı ticarət ayri-seçkililiyi apardı.

Gömrük tərfindən qoyulmuş gömrük bağıları Ortaq bazara daxil olan şirkətlər xaricdə daha məhsuldar şirkətlərlə qiymət rəqabətini girməyə imkan verə bilər. Tutaq ki, məsələn, eyni mal həm ABŞ, həm də Almaniyada istehsal edildə bilər, lakin Amerika firması daha məhsuldar olduğundan, onun istehsal etdiyi maşın da 10 faiz ucuздur. Bəzələ olañ şəraitde Britaniya Birlişmiş Ştallardan mal idxl edərdi. Lakin AB-in üzvü kimi Britaniya OXT-ni deyak ki, 20 faiz mənimsəməklə Amerika qiymətlərinə qarşı diskriminasiya etməli olacaqdı. Bu, alman maşınlarını daha ucuздurardı və beləliklə, ticarət əlaqələri məhsuldarlıq aşağı olan istehsalçılarla doğru yönəldildi.

Bunun Britaniya üçün yaratdığı əsas problem qida məhsullarıdır, çünki bu məhsullar Britaniyaya gömrük haqqından azad daxil olub. Neticədə, məsələn, Yeni Zeləndiyannı süd məhsulları (xüsusi, yağı) Avropa istehsalçıları ilə rəqabət aparmaga qadir olub. Yeni Zeləndiyaya qarşı tarif tətbiq edilməsi süd məhsullarının ticarət modelini dəyişərdi.

#### 41.6 1993-CÜ İLİN VAHİD BAZARI

Avropa İqtisadi Birliyini təsis edən 1957-ci ilin Roma Sazısında üzy dövlətlərin məhsullarının sərbəst şəkildə mübadilə edildə biləcəyi. Lakin eyni zamanda tūnumu tarif əsasında digər dövlətlərin idxl etdiyi məhsullardan qorunacaq vahid bazar nəzərdən keçirilmişdir.

Üzy dövlətlər arasında tariflərin ziddiyət rəskil etməsinə baxmayaraq, məhsul və xidmətlərin sərbəst dövriyyəsinin digər məsələləri ortaya çıxmışdır: Bura daxildir:

- sərhəddə gecikmələr, məsələn, sənədlərin yoxlanılması, aksız vergisinin toplanması zamanı;
- nəqliyyata nəzarət, məsələn, lisenziyalar, milli təhlükəsizlik qaydaları, yüksəklikləri;
- milli məhsul standartları, milli ticarət markası və patent hüquqlarında fərqlər;
- dövlət alqı-satqışında məhdudiyyətlər;

- kapitalın dövriyyəsi və milli sərhədlər hüdudunda, məsələ, banklar, sigorta şirkətləri və s. tərəfindən təklif edilən maliyyə xidmətlərinə qoyulan məhdudiyyətlər üzərində nəzarət;
- qəbul edilmiş peşəkar və texniki ixtisaslarda fərqlər;
- sənaye və kənd tosərrüfatına verilən dövlət subsidiyaları;
- ÖDV, korporativ vergi, güzəşti və digər vergi güzəştlərinin dərəcələri;
- valyutamın dəyişdirilməsi zərurəti.

Müyyən edilmişdir ki, göstərilən məsələlərin aradan qaldırılması uzun zaman tələb edir, lakin hərəkətin sürətini olduğu kimi sexlamaq üçün müyyən edilmiş vaxt olmalıdır. Bu səbəbdən, Vahid Avropa haqqda Qanun (*Avropada iqtisadi integrasiyanı hüquqi cəhətdən təmin etməsidi* – red.) vahid bazarın 1993-cü ilin yanvar ayının 1-dən fəaliyyətə başlamasını təmin etmişdir. Nəzərdə tutulan Qanun: (a) bütün ölkələrdən zəruri üzəldürmə tədbirlərinin tamamlanması tövbə edir, və (b) bəzi üzvlərin narazılığı nticəsində irəliləyişin longidiləşməsinin qarşısını almaq üçün vahid bazar qanunvericiliyi üzrə müyyən çoxluq üzrə səsvermə metodunu təqdim etmişdir.

Göstərilən qeyri-tarif məsələlərin (məsələn, nəqliyyatın təhlükəsizlik qaydaları, məhsul standartları, qəbul edilən peşəkar standartlara nəzərdən) bir çoxunun öhdəsindən milli tələblərin əlaqələndirilməsi ilə gelmişdir. Məsələn, yeni ticarət forması olan Vahid İnzibati Sənəd AB sərhədləri boyu məhsulların ixracı, idxləri və tranzitini üzrə yüzlərə sonədi ovəz etmişdir. Alternativ olaraq, Komissiya milli məhdudiyyətlərin məsələn, alqı-satqış və kapitalın dövriyyəsinin təqdim etməsi haqqda dövlətləri inandıra bilər.

Mümkün halda Komissiya hər bir nəzarət forması ilə avtomatica iş aparmaqdansa tənzimlənmənin dayandırılması ilə nəzarətin aradan qaldırılmasına çalışmışdır. Yeri galmışkon, hər hansı dövlət məhsul üzərində digər dövlətləndə yüksək olan aksız vergisi təyin edərsə, bazar avtomatik olaraq həmin məhsul üzrə ticarəti bahalı ölkədən ucuz ölkəyə keçirəcəkdir ki, bu da rüsumlar üzərində tənzimləmə tələb etmir. Buna baxmayaraq, ördə dövlətin təcrübəsinə xas olan tənzimləmə apartla bilər.

#### Nəticələr

Vahid Bazar təkliflerinin imkanları artırıldı halda, sərt rəqabət etirazlara səbəb olur. Genişmiqyashi, aşağı xərəli istehsalçılar bazilərinin elə keçirildiyi və ya komissiya təyinindən uzaqlaşdırıldığı kiçik,

Lakin böyük xərcə sahib istehsalçılar sayesində mənfiat əldə edirlər. Hətta, kapital bazarı ilə sahmlorla maliyyələşdirme üzrə genişlənməyə ümidi edən iri Britaniya firmaları digərləri tərəfindən əla keçirilmə və birləşməyə qarşı zəif mövqeyə sahibdirlər.

Müəyyən regionlarda yenidən taşkınlı əziiyyətli iş hesab ədə bilərlər və AB onların inkişafına yardım məqsədilə regional, sosial və kənd təsərrüfatına nəzarət fondları vasitəsilə əlavə maliyyə imkanlarını təmin etməlidir.

Öz növbəsində Birlik vahidi xarici tarif "Avropa qalası strategiyası" adlandırılmalıdır – arxasında dayanan rəqəbatdən qorunmaq üçün özüna yaxınlaşmaq və ya alternativ olaraq, artının mənfiətini bölüşməyə imkan vermekle döyünnən digər ölkələri ilə liberal ticarət siyasetini qorumaq və inkişaf etdirməyə qarşı vermelidir.

BK-da Vahid Bazarnı shəhəriyyat yersiz qeyd edilməməlidir. BK-nin ixrac etdiyi məhsulların 60 faizi AB-ya gedir və eyni zamanda idxlə etdiyi məhsulların 60 faizi AB-dən gelir. Beləliklə, hökumət BK şirkətlərini Vahid Bazarnın məqsədlərindən xəbərdar etmək və onları çağırış və imkanların qarşılıqlılaşması üçün vaxtında hərəkətə başlamağa həvəslenirək "Avropa kommersiya fəaliyyəti üçün açıqdır" kampaniyasına başlamışdır.

Vahid Bazara qarşı mənselein aradan qaldırılmasında BK-nin kooperativ olmasına və hətta fədakarlıq göstərməsinə baxmayaq bir əsas məsələdə: vahid valyutaya qoşulmaqdə qətiyyətsizliyə görə konarda qəhr.

## 41.7 VAHİD VALYUTA

### Vahid valyutanın üstünlükleri

Dəyişilməyən valyuta kurslarından kənara çıxmayan valyuta kursu birliyi vahid bazarin əsas tələblərini nəzərə alır. Lakin onun əsas üç mənfi cəhəti vardır:

- Hər hansı bir üzv valyuta kursunu yenidən müəyyən edərək quruluşu dəyişə bilər;
- Nəzərdə tutulan devalvasiyaya qarşı riskə görə mükafat AB mərkəzi bankı tərəfindən daha yüksək faiz dərəcəsinin müəyyən edilməsi deməkdir; və
- Mühadilə edilən valyutalar hələ də xərclərə səbəb olur.

Vahid valyuta bütün bu mənfi xüsusiyyətləri aradan qaldırır. Eyni zamanda o, valyuta kursunun yenidən təşkilini üzrəndə istənilən qeyri-müəyyənliyi yox edir və bununla da, ticarət və investisiyaya həvəs oyatmalı və xarici valyuta riski üzrə mükafatın əldə edilməsində çətinlik çökən kiçik firmalara qarşı mənfi təsirləri uzlaşdırır. Daha vacib işə, vahid valyuta AB ticarəti daxilində fəaliyyət göstərən firmaların və AB daxilində soyahət ədən şəxslərin, məsələn, turistlərin xarici valyuta kursu xərclərini aradan qaldırır.

Bundan başqa, vahid valyutaya Mərkəzi Avropa Bankı (European Central Bank – ECB) nəzarət etməlidir. Siyaset dövlət tərəfindən nəzarət edilən mərkəzi bank tərəfindən seçmə üstünlüyinə məcilli olə bilmədiyindən aşağı soviyyəli inflasiyaya inanınan belə bir bank valyuta sabitliyinə zəmanət verə bilər. Əldə edilən aşağı soviyyəli "qeyri-müəyyənlik haqqı" inflasiyanın eyni soviyyəsinin əldə edilməsi üçün fərdi dövlət tərəfindən tələb edilən dərəcəyə nisbətən aşağı olan ECB faiz dərəcəsini göstərməlidir.

Eyni zamanda, yeni valyuta olan Avronun əhəmiyyətli valyuta kimi istifadə edilməsi mümkündür. Bu halda, digər xarici valyutalarda mübadilə risklərini azaltmalı və Avro sahibkarlarından ECB üçün gəlir yaratmalıdır.

Sonuncusu, vahid valyuta və pul-kredit siyaseti təzə tam cəvabdaşlıq daşıyan ECB vahid bazarnın birləşdirilməsinə yardım göstərməlidir, xüsusilə, sərhəddən konar danişqıllar bundan sonra valyuta qeyri-müəyyənliyi səbəbi ilə lağv edilə bilməz.

AB-də vahid valyutanın qəbul edilməsinin iştirakçı dövlətlərin iqtisadiyyatında gərginlik törətməyəcəyinə əmin olmaq üçün, aşağıda qeyd edilən müəyyən konvergent meyarlar müəyyən edilmişdir:

- Övvəlki iki il ərzində kiçik ərazilə valyuta kursları ilə qorunur valyuta kursunun dəyişməzliyi. Bu, hamı üçün eyni olan ölkənin valyutasının Avro şartlarında dəyərləndirildiyi göstəricini təmin etməlidir.
- İstehlak qiymətlərinin inflasiya göstəricisi ilə övvəlki ildə üç ən məkməmələ göstərici verən dövlətin orta qiymətinin 1,5 faizdən artıq olmayan qiymətin dəyişməzliyi.
- Hökumətin illik borcunun CDM-in 3 faizindən aşağı olması ilə hökumətin maliyyə sahibliyinin dayanğılığı.

(d) Hökumətin uzunmüddəti orta nominal faiz dərəcəsinin üç on mükəmmal göstərici verən dövlətin orta qiymətinin 2 faizindən artıq olmaması ilə *konvergensiya dayanıqlığı*.

Pul-kredit siyasetinin təşkil və tətbiqi öhdəliyi xarici valyutalarla mübadilə kurslarını müəyyən edəcək, etiriyatları idarə edəcək və bazar mündaxilə edəcək ECB-a veriliməlidir. Adı çəkilən bank vahid valyutanın verilməsi səlahiyyətinə malik yegana orqan hesab edilməlidir.

#### Vahid valyutadan yaranan mümkin çətinliklər

ERM-in (valyuta kursu mexanizmi) sabit valyuta kursu rejimində BK çox davam götirməyəcək. 1992-ci ilin 16 sentyabr tarixinədək, İtaliya lirasının devalvasiyasına səbəb oludan sonra xarici valyuta möhtəşirlərinin sterlinqə üz tutduqları zaman 1 £ - 2.95 DM (alman markı) valyuta kursu saxlanılmışdır. Satış həcmi hökumət üçün gözlənilməz oldu, həm də, İtaliyadan fərqli olaraq, BK 24 milyard £ yaxın xarici valyuta cəhitiyata malik idi. Qəbul edilən eks tödbirlər – minimal borc dərəcəsini 10 faizdən 12 və daha sonra 15 faizdək yüksəltmək, cəhitiyatlardan 15 milyard £ xorclamak və Bundesbank və Fransa Bankından 5 və 10 milyard £ arasında yardım almaq – səmərasızlıyını sübut etmişdir. Nöticə cübarı ilə, BK ERM-dəki üzvlüyü müvəqqəti dayandırıdıcı və xarici valyuta bazarlarında öz horabəriyini tapmasına imkan verdi (1992-ci ilin yanvarında 2,45 DM).

Etiraf etmək lazımdır ki, vahid valyuta AB üçün ümumilikdə müəyyən çətinliklər tərəfdə bilar.

Əvvələ, daxiletmənin ilk xərcləri vardır. Ticarət müləssisində bütün pul məşinləri dəyişilmişdir (məsələn, bankomatlar, pul kassaları, alış-veriş avtomatları);

BK-nın təkcə parakonda satış sektorunun xorclarının 3,5 milyard £ olması müəyyən edilmişdir. Bundan başqa, köhnə valyutadan avroya keçid zamanı kompüter proqramları yenidən hesablanmalıdır.

Fərdlər də, keçid dövrü bitdiyi üçün avroya uyğunlaşmalıdır. Əməkhaqları, məvaciblər, məlavinətlər, girovlar, pul aktivləri və s. avro ilə ifadə olunmalıdır. Bu, yaşlı insanlar üçün asan olmadığından, burada “psixoloji” xərc vardır.

İkincisi və on vacibi, daxili zərərlərdir ki, AB-nin struktur, sosial və regional fondlarının, müəyyən regionların, xüsusiətə əyalətdə olanların yardımı olmadan qısamüddəti yoxsuluq içində qala bilərlər. Lakin bu, əmək və kapitalın mobilizasiyası ilə ixtisaslaşmanın üstünlüklerinin müdafiəsi üzrə vahid bazar məqsədi daşınması anlamına gələ bilər.

Qeyri-elastik əməkhaqqı soviyyəsi və əməyin durğunluğu, işsizlik və kasibliq müəyyən regionlarda sadəcə subsidiyaların aşağı soviyyəli əməkhaqqı dərəcələrini qəbul etmək və ya daha inkişaf etmiş regionlara getmək ehtiyacının azalması səbəbi ilə davam edə bilər.

Yuxarıda qeyd edilənlərə əlavə olaraq, ECB tərəfindən toyin edilmiş müəyyən pul-kredit şərtləri ayrıca olaraq fərdi üzvlərə mənfi təsir göstərə bilər. BK tərəfindən böyük diqqət yetirilən və 42-ci fəsildə bahs edilən məhz bunlardır.

Vahid valyuta 1998-ci ilə reallığa çevrildi, AB-nin 11 üzü dövləti üyğunluq meyarını qarşılıqlı və avro zona I yanvar 1999-cu il tarixində rəsmi başlangıçla qüvvəyə minmişdir. Yunanistanın hazırlıq dərəcəsi 2000-ci ilə qıymətləndirilmiş və növbəti ilin yanvar ayının 1-də qəbul edilərək ümumi avro zona üzvlüyünü 12 üzv dövlət soviyyəsinə getirib çıxarmışdır: Avstriya, Belçika, Finlandiya, Fransa (CPF frankından istifadə edən Sakit Okean ərazisi istisna olmaqla), Almaniya, Yunanistan, İrlandiya, İtaliya, Lüksemburq, Niderland, Portuqaliya və İspaniya. Onların ümumi şəhərisinin sayı 307 milyon nəfərdən çoxdur.

Avrodan istifadə etməyən Avropa Birliyinin digər 13 ölkəsi aşağıdakılardır: Danimarka, İsveç, Birleşmiş Krallıq və Birliy; 1 may 2004-cü il tarixində qoşulmuş digər 10 dövlət, yəni, Kipr, Çex Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya və Sloveniya.

### **FÖSLİN QISA MƏZMUNU**

- AB üzv dövlətləri üçün ümumi bazar və gömrük birlüyüdür.
- AB-nin 460 milyon nəfərlik bazarı olduğu üçün, ixtisaslaşma və miqayış iqtisadiyyatın üstünlükleri əhəmiyyətli hesab edilir.
- AB daxilində ticarət manealərin olmaması rəqabətin və səmərəliliyin artmasına gətirib çıxara bilər.
- AB ilə bağlı problemlərə ümumi xarici tarif və vahid kənd təsərrüfatı siyasetinin böyük xərcləri səhəbi ilə ticarətin daha səmərəli təchizatçılardan kənar bölgüsü daxildir.
- Hazırda AB daxilində on iki ölkə vahid valyutadan, avrodan istifadə edir, lakin 1992-ci ildə ERM-i tərk etdikdən sonra BK vahid avro zonaya birləşməkdə qətiyyətsizlik göstərmişdir.

### **XÜLASƏ SUALLARI**

- Gömrük birlüyü nə deməkdir?
- AB-ye üzv olmaqdə BK-nin üstünlükleri hansılardır?
- Kənd təsərrüfatı istehsalı üzrə zamanlı qiymət təklifinin təsirləri hansılardır?
- AB daxilində vahid valyutanın üstünlükleri hansılardır?
- Nə üçün 1992-ci ildə BK ERM-i tərk etmişdir?

**Əlavə məlumatlar üçün tərəfdəşin Internet sahifəsinə baş çəkin**



## **GƏLƏCƏYƏ BAXIŞ**

## BK VƏ AVROPANIN CARI PROBLEMLƏRİ VƏ SİYASƏTLƏRİ

### TƏDRİSİN MƏQSƏDLƏRİ

Bu fəsillə tamşılıqdan sonra siz:

- BK-da inflasiyaya nəzarət etmək üçün monetarizm siyasetindən istifadəni təsvir edə;
- BK-da ödəniş balansları çətinliyini göstərə;
- Son 30 ilde BK-da sonayenin nece dəyişdirdiyini izah edə;
- Əhalinin sayının dəyişmasının iqtisadiyyatdakı əhəmiyyətini göstərə;
- BK və AB arasında əlaqələri qiymətləndirə biləcəksiniz.

Bu kitabda verilən nəzəri təhlil həkumətin stabilşəməsi siyasetinin tam məşğulluq, sabit qiymət səviyyəsi, sağlam ödəniş balansları və kəfi artım səviyyəsi – əsas məqsədlərinin müəyyən dərəcədə həqiqətə zidd olduğunu göstərir, birinin müvəffəqiyəti digərinə mənacə tədiridir. Məsələn, tam məşğulluq ümumi tələbin müvafiq səviyyədə olmasına tələb edir. Lakin ümumi tələb artarsa, idxlə edilən məhsullar üzrə xərc də artır və yerli istehsal edilmiş məhsullar ixracdan yerli bazarlara keçirilir. Beləliklə, ödəniş balansları væziyyəti az olverişli olur. Tam məşğulluq daha az səmərəli əməyin işə cəlb edildiyi, dar keçidim yarandığı və həmkarlar ittifaqının əməkhaqqı üzrə danışqlar aparmaqda daha səri mövqeyə malik olması anlamlına galır. Xərc baxımından, tam məşğulluq nail olduqda qiymət səviyyəsində artıma səbəb olan qüvvələr mövcuddur.

Əslində, həkumət bu səbəbdən müəyyən mənada dörd topu eyni zamanda havada saxlamağa cəhd göstərən Jonqlıyə rolunu oynayır. İstənilən anda, biri yuxarı doğru qalxır, ikincisi zirvəyə çatır,

üçüncüsü aşağı gelir və dördüncüsü isə yuxarı atılmaq üçün bir eldən digərinə keçirilir.

Buna baxmayaq, digər inkişaf etmiş iqtisadiyyatlar da eyni mövqedədirler və onların bir çoxu, xüsusilə Almaniya və Yaponiya bu məqsədlərə nail olmaq üçün Britaniya ilə müqayisədə daha müvəffəqiyətli olmuşlar. Səbəb nədir? Cavab səda olaraq BK-nın əsas təslibləri: ixracın qorunub saxlanılması üçün qiymət sabitliyi, artan əməkhaqqının qarşısını almaq üçün əməkhaqqı məhdudiyyətləri, məşğulluğun inkişaf etdirilməsi üçün sənayenin yenidən təşkil və ixracatda xərc roqabətinə əməl etməsindən ibarətdir. Hazırda biz nəzərdə tutulan zaif cəhətlərin müasir tarix zəminində təhlil edirik.

### 42.1 İNFLYASIYA: DƏYİŞƏN SİYASƏTLƏRİN ÖYRƏNİLMƏSİ

#### Monetarizm

1979-cu ildə Tatcher (Tetçer) hökuməti iqtisadiyyatın makro məqsədinin ustünlüyünü inflasiyanın nəzarətdə saxlanılmasına görürdü. AD tənzimlənməsi ilə "nizamlama" açıq monevarizmle əvəz edilmişdi.

Bu, dörd il qabaqədan: (a) pul təklifində artımı məhdudlaşdırmaq; (b) ÜDM-in faizi olaraq PSBR (indiki PSNCR) azaltmaq üzrə hədəfləri müəyyən edən ortamüddətli maliyyə strategiyası (MFS - medium-term financial strategy) ilə təmsil edilirdi. Hər il təyihələndirmədə köhnə təcrübə əsasında düzəltişlər edilirdi.

Lakin pul təklifini nəzarətdə saxlamaq üçün siza pul ölçüsü gərəkdir. M3, seçilmiş məcmunun aldadıcı olduğu sübut edilmişdir. M3-ün genişlənməsi faiz dərəcəsinin dəyişməsi ilə yoxlanılmışdı. Tərtibədə, M3-ün faiz baxımından elastik olması sübut edilməmişdir. Əslində, bir vaxtlar firmalar faiz dərəcələri qidalıqla deflyasiya sixintisini aradan qaldırmak üçün borcun möbləşməsini artırımlı olmuşlar, lakin kredit kartı alış-verişsi vərdişi artı gündən, daha yüksək faiz dərəcələri çox zaman borç üzərində böyük təsire malik idi. Bundan başqa, toynaq çox məhdud idi; məsələn, bura mənzil-tikinti kooperativlərinin depozitləri daxil edilmirdi. Üstəlik, 1979-cu ildə mübadilə nəzarətinin ləğv edilməsi və topdansatış

depozit bazarlarının inkişafı banklara yenidən borç almaq imkan verdi və M3 yarısı süreləndi.

Əslində, AD-yə nəzarət baxımından realliq "pul"un bilavasitə xərç qüvvəsinə malik iştirən aktivləri daxil etməsi və ya sahibkarı pul balansında xərclərini azaltmağa məcbur etməsindədir, çünki bu, təz bir zamanda nağd pula çevrilə bilər. Nəticə etibarı ilə, pul təklifini ifadə edəcək şəkildə qiymətləndirilə bilən məcmü yoxdur. Bu, Britaniya təcrübəsinin əsası idi və 1987-ci ilin martında maliyyə naziri M3 üzrə hədəflərin müəyyən edilməsini dayandıracaq, lakin MO-nu saxlayacağımı elan etdi.

Faktiki olaraq xırda pul və girot kağızlarından ibarət olan MO daha çox uyğun golir, o, "hədəf" deyil, əksinə "göstərici"dir. Sadəcə olaraq, tələb üzrə İngiltərə Bankında nağd pul hər zaman mümkin olduğundan ÜDM-də döyişiklikləri eks etdirir. MO və AD arasında M3 ilə olduğu kimi *tsadifli* olaqə yoxdur. Burda da, təsisat döyişiklikləri, məsalən, kredit karlılarından istifadənin çoxalması və anlaşımların avtomatik ötürülməsi öz təsirini göstərir.

#### PSBR-in (indiki PSNCR) azaldılması

PSNCR-in azaldılması vacib idi, çünki artan vergi qoyuluşu və ya azalan xərclər istisna edilsə, PSNCR pul təxəsisatı və ya borclu qarşılıqları bildərdi.

Əvvəlcə, golir üzrində hökumətin artıq xərci hökumətin İngiltərə Bankında işçiləri və ya podratçılarına öz depozitlərindən ödəniş etməsi ilə əldə edilir. Güman ki, nəzərdə tutulan olavo nağd pul sahmdar banklara doğru öz yolunu taparaq, onları avanslar daxil olmaqla, depozitlərin arturmağa imkan verir.

Lakin çap maşınınna bu yolla müraciət etmək məsələnin həmşəlik həll edilməsi deyildir. Hökumət PSNCR-i borcları ilə qarşılıqlamalıdır. Hətta bu halda, bunu ən asan metodla - xəzinə veksellərinin satılması - belə etdikdə çətinliklər ortaya çıxır. Xəzinə veksellərinin əsas sahibkarları sahmdar banklardır və onlar həmin vekssləri artan təklifin miqdərinin artmasına səbəb olduğunu zəman alırlar. Nəzərdə tutulan alqı-satçı birbaşa bankların likvid aktivlərinə olavo edilərkən, yuxarıda göstərilədiyi kimi onlara depozitlərini arturmağa imkan verir. Başqa sözlə, qisamüddətli borclar pul təklifində inflasiya artımına səbəb olur.

Nəticədə, hökumət uzunmüddətli borclara, orta və uzunmüddətli istiqrazların bazarda qeyri-bank sektoruna, müəssisələrə və fərdi

əliclərlərə satılmasına etibar etməlidir. Gösterilən fondların manabələrinin cari əmanətləri nəzərə almış səbəbi ilə, bu, inflasiya metodu hesab edilmir. Çətinlik oləvə istiqrazların aşağı qiymətlərə paylaşıdırılmasında - yəni, uzunmüddətli faiz dərəcələrinin artırılmasındadır. Bütün bunular investisiyaya təsir göstərərək, işsizliyi artırır və artım səviyyəsini ləngidir. Bu hamisə deyil. Gösterilən borc üzrə faiz ödənişləri PSNCR-ə olavo edilir. Bundan başqa, daha yüksək faiz dərəcələri xaricdən pul vəsaiti cəlb etdiyi üçün, pul təklifi artır.

Hədəfini vura bilməyan M3-dən fərqli olaraq, hökumət PSNCR-in azaldılmasında, hətta 1987-89-cu ildən illik qalığı əldə edilməsində dəba böyük müvəffəqiyyət qazanmışdır. Öz xərcləri üzərində ciddi nəzarət istisna olmaqla, genişlənən iqtisadiyyat və əzəlləşdirmənin davam etdirilməsi artan vergi golirləri ilə mənşət əldə etmişdir.

#### Tətcher monetarizminin digər aspektləri

Əməkhaqqı siyasəti tam olaraq MFTS-də ifadə edilinishdir: əməkhaqqının tənzimlənməsində fəal rol oynamaqdansa, hökumət şərtlərin razılışdırılmasında işçilərlə həmkarlar ittifaqının öhdəliyinə buraxılmışdır. Güman edilirdi ki, MFTS tərəfdarı olmaq ittifaqları əməkhaqqı tələblərinin gözlənilən inflasiya səviyyəsindən *daha aşağı* əsasda omasına inandıracaqdır. Heç bir inflasiyali əməkhaqqı artımları pul təklifindəki artımlarla maliyyələşdirilə bilməz. Ovozına firmaların mənşətləri azalacaq və işsizlik yaranacaq. "Qanlı" tətəllörün və nəticədə iqtisadiyyata zərbənin dəyməsinin qarşısını almaq üçün hökumət ittifaqların səlahiyyətlərini azaldan qanunvericilik təqdim etdi. Möhsul istehsalının mənşətə bağlı olmadığı özəl sektordakı əməkhaqqı nisbətən vəziyyət xeyli fərqli idi. Burada, hökumət faktiki olaraq əməkhaqqı siyasəti tətbiq etməli və onun özəl sektorun xərcərinin məhdudlaşdırılması strategiyası ittifaqın əməkhaqqı tələblərini yüngülləşdirməyə imkan verirdi.

Pul təklifinə nəzarət edilməsinə olavo olaraq, Tətcher hökuməti Friedman-in siyasi-iqtisadi fikirlərini nəzərə almağa başladı. O, hesab edir ki, bir çox qərib iqtisadiyyatında özəl sektorun artması riskin qəbul edilməsi razılığını və bununla da, sərvətin artılmasına bacarığını azaltmışdır. Bu fikir əzəlləşdirmə siyasetində öz yerini

almış, təklif tərəfindən icranın təkmilləşdirilməsində digər tədbirlərlə artırılmışdır.

### **ERM-i tərk etdikdən sonra inflasiya siyaseti**

ERM-i tərk etmək hökumət üçün təhqiqəcidi möglubiyyot sayılısa da, razılıqlılaşmış mübadilə kursunun qorunması üçün iqtisadi siyasetdə 180 dərəcəli döntüş iqtisadiyyatın stabillaşdırılması məqsədilə faiz dərəcələrini azaltmağa imkan verdi. 13 noyabr 1992-ci il tarixində bazis tarifi 7 faizdək azaldıldı – digər AB ölkələrinən daha aşağı soviyyəyə endi.

Bəla bir vəziyyət nəzirin qarşısına iki problemi qoydu: (1) iqtisadiyyat impuls verən tədbirlərin təbiəti və dərəcəsi; (2) sterlinq artıq alman markası ilə əlaqəli olmadığından indi inflasiyaya necə nəzarət etməli.

Onun strategiyası 1992-ci ilin Payız Hesabatında öz əksini tapmışdı. İqtisadi dirçəliş infrastruktur üzrə əlavə dövlət xərcləri, məsələn, yol programı, "Yubiley" və ev taməni və vergi qayuşunda müayyan ixtisarlarla birləşdə irali sürülməli idi, məsələn, maşınlar üzərində xərclərə görə 40 faizdək artırmış investisiya güzəti. Dövlət xərclərinin aşağı salmaq üçün dövlət sektorunu ödənişlərinin artması 1,5 faizdək mahdudlaşdırılmalı idi.

Inflasiyanın əsas hədəfi 1-4 faiz, uzun müddətdə isə 2 və ya daha az həddə olmaq idi. Buna nail olmaq üçün: (a) M0 üzrə hədəf illik artım soviyyəsi 0,4 faiz; (b) M4 üzrə 4-8 faizdə olmalıdır. Əlavə göstəricilər, məsələn, ev qiymətləri, valyuta kursunun dəyişməsi də nəzərə alınmalıdır, lakin hədəf seçilməməli idi.

Bundan başqa, faiz dərəcələrinin tənzimlənməsi gələcək inflasiya meyllərində asılı olmalı idi. Maliyyə naziri hər ay Ingiltərə Bankının rəhbəri ilə görüşlər keçirir və burada rəhbərin gələcək inflasiya meyllərinə dair fikirlərini dinləyirdi. Lakin son qərarın verilməsi yənə də onun solahiyətinə aid idi və iki dəfə bank rəhbərinin bazis tariflərini qaldırmağa dair tövsiyəsi redd edilmişdi. Bununla belə, hər yüksəcqəndən sonra aylıq hesabat təqdim edilirdi.

### **Inflasiya üzərində nəzarət müstəqil Ingiltərə Bankına keçir**

Yuxarıda qeyd edilən strategiya inflasiya soviyyəsinin 2,5 faiz ətrafında saxlanılmasına müvəffəq olmuşdur. Lakin bazis tariflərin qaldırılmasına dair qərarın qəbul edilməsinin nəzir tərəfindən taxiro

salınması hər zaman siyasi fikirlərin təsirinə məruz calacağı töhlükəsinə istisna etməmişdir.

Bələliklə, 1997-ci il 6 may tarixində yeni maliyyə naziri Gordon Brown (Qordon Braun) bundan sonra Ingiltərə Bankının hökumətin nəzərdə tutulan məqsədlərinə nail olmaq üçün bazis tariflərində hansı dəyişikliklərin ediləlməsinə dair dövlətdən asılı olmayacağını elan etdikdə inflasiya soviyyəsini 2,5 faiz ətrafında saxlamaya dair hökumətin qorarı kredit qəbiliyyəti qazandı.

Bank bazis normaları ilə bağlı qararlarını xüsusiilə bu məqsəd üçün seçilmiş pul-kredit siyaseti komitəsi vasitəsilə qəbul edir. Komitə hər ayın ilk bazar ertəsi günündən sonra çərşənbə günləri və yenidən qərarının elan edilməsindən sonra cümlə axşamının şəhəri görüşür. Lakin inflasiyaya nəzarət dəqiq bir elm deyildir. Eyni zamanda, qarşısındaki iki il ərzində inflasiya soviyyəsinin hansı dərəcədə olmasına dair fikrini formalasdırmaq üçün komitə pul təklifində dəyişikliklər, istehlak xərcləri, ev və aktivlərin ciyməti, PSNCR, valyuta kursunun dəyişməsi və s. misalında müxtəlif faktorları da nəzəro almalıdır. Adı çəkilən yüksəcqələrin protokolları altı həftə ərzində çap edilir. Qeyd etmək lazımdır ki, Ingiltərə Bankının qazandığı yeni müstəqillik inflasiyaya nəzarət etmək öhdəliyini pul-kredit siyasetinə həvələ edir və tələb-n idarə edilməsində hökumətin xəzinə siyasetindən istitadəsinə məhdudiyyət qoyur. Məsələn, güman edək ki, işsizliyi azaltmaq üçün büdcənə gözləniləndən vergiləri kasır. Digər məsələlərə bərabər, Ingiltərə Bankı galəcəkdə daha yüksək inflasiya dərəcəsinə səbəb ola biləcəyini hesab etməlidir və bu hələcə artan faiz dərəcələrinə reaksiya verməli olacaqdır.

### **42.2 TƏDİYYƏ BALANSI ÇƏTİNLİYİ**

#### **Mühəribədən sonrakı problemlər**

Iyirminci əsrə digər ölkələrin sənayeləşməsi və dünya bazı flarında rəqabət qoşulması nəticəsində Britaniya bəyənəlxalq ticarətdəki payını itiridi. Lakin müayyan müddətdən sonra on doqquzuncu əsr ərzində xarici investisiyalardan toplanan xalis galırla məhsulların idxlə və ixrac bazarında çatışmazlığı örtüldürdü.

İki dünya mühəribəsi Britaniyanın problemlərini dəha da ağırlaşdırıldı. Xarici investisiyalar azaldı və idxlənin ödənilməsində əlavə borclar

yarındı. Bundan başqa, sülh bağlandıqda, müharibənin təsirlərinə məruz qalmış Britaniya sonayesinin yenidən bərpası üçün zaman tələb edildirdi.

Sterlinqin xaricilər tərəfindən ehtiyat valyuta kimi istifadə olunmasına baxmayaq, məsələni daha da müraciətələşdirən balans ödənişləri çatınlıyi ilə sterlinqin "tehlükəsizlik ehtiyatı"nın təmin edilməsində torpdöd göstərildiydi zaman Britaniyanın qızıl və xarici valyuta ehtiyatı kiçik idi. Əvvəla, ehtiyatları və funtun dəyerini qorumaq üçün deffiyasiya tədbirləri – "dayan-ıraklı" siyaseti həyata keçirilməli idi.

Son nəticədə 1972-ci ildə funtun dəyerinin xarici valyuta bazarında, amma tənzimləmə omaliyyatları nəticəsində Valyuta Bərabərşədrici Hesab (Exchange Equalisation Account) tərəfindən müəyyən edilməsinə imkan yaradıldı.

### **Şimal dənizi neftinin təsiri**

Şimal dənizinin nefti vəziyyəti tamamilə dəyişdi. Şimal dənizində neft və qazın istismarına 1964-cü ildən başlanılmışdır. Dənizdə ilk tapıntı qaz olmuşdur, daha sonra tədqiqat böyük neft yataqlarını aşkar etmişdir. 1967-74-cü illər arasında 18 neft yatağı aşkar edilmiş və 1975-ci ildə sahildə ilk dəfə neft boru kəməri çəkilmüşdür. 1979-cu ildə BK neft hasilatında müştaqılı iddi və tədricən yahid ixracatçıya çevrildi. 1986-89-cu illərdə Şimal dənizi neftinin satışı qeyri-neft ticarətinin çatışmazlığını örtməsinə baxınaraq BK-nın cari hesabı ifa zi iddi. Qalıqlardan 1979-cu ildə 5 (xalis gəlir) milyard £-dən 1986-cı ildə 100 (xalis gəlir) milyard £-dək artan xarici aktivlərin toplanmasında istifadə edildirdi.

Buna baxmayaq, neft valyuta qismində funt sterlinqin peydə olması heç də asan başa gəlmədi, sterlinqin valyuta kursu neftin qiyməti ilə bağlı oldu və 1984-cü ildə bir barrel üzrə neftin qiyməti 30 dollara çatıdı və 1 funt sterling 2,5 dollara dəyişdirildi. Göstərilən amillar Britaniya ixracının roqabət aparmasına çatınlık tərəfdirdi və sonaye sahələri xüsusi olaraq fəaliyyətini möhdudlaşdırmaq zoruriyyətində qalmışdı. 1985-ci ildə sonaye məalləri üzrə ticarət qalıqdan çatışmazlığa doğru hərəkət etdi. Eynilə, 1986-ci ildə bir barrel üzrə neftin qiyməti 10 \$ düşdükdə, funtun valyuta kursu 1,50 \$ təşkil edirdi.

### **1990-92-ci illərdə tənəzzül**

1985-ci ildən sonra neft ixracının xalis dəyəri qismən bir barrel üzrə dünyada qiymətin 18 \$ düşməsi, qismən də BK istehsalının azalması ilə aşağı düşdü. Hələ 1985-88-ci illərdə iqtisadiyyatda artım səviyyəsi illik

4 faizə çatmışdı. İstehlak xorclarına səbəb olduğundan, bu, rəzərdə turulan dörd il ərzində idxlən məhsulların xalis dəyərinin 25 % artmasına götrib çıxardı. Üstəlik 1988-ci ildə xidmətlərdən əldə edilən xalis qazancın səviyyəsi aşağı düşdü (1993-cü ildək bərpa edilmədi). İqtisadi artımın sürəti inkişafının zoiflədilməsinin qarşısını alan tədbirlər hökumət tərəfindən tez bir zamanda aparılmışdı. 1989-cu ildə cari hesab deficitini ÜDM-in 4 faizinə bərabər olaraq 22 milyard £ təşkil edirdi. DTL-in (Sənaye və Ticarət Departamenti) məlumatlarına əsasən neft hasilatı 1999-cu ildə maksimal həddə çatdı. Qiymətli kağızlar göstərir ki, 2010-cu ildə hasilat maksimal həddən 50 faiz aşağı olacaq. Ingiltərə Bankına görə, Şimal dənizi neftinin məhsuldərək 2005-ci ilin ilk altı ayında 2004-cü ildə nisbatən 10 faiz aşağı olmuşdur. 2006-ci ildə Britaniyanın qaz ixracatçısına çeviriləcəyi gözlənilirdi.

ERM (Mübadilə Kursu Məxanizmi) daxilində 1 £ = 2,55 DM (alman markı) valyuta kursunu olduğu kimi saxlamaq üçün hökumət bazis tarifini qaldırılmışdı. Lakin 1988-1991-ci illər ərzində PSNCR ilə birlikdə 16 £, 22 £, 19 £ və 18 milyard £ məbləğində cari balans deficitini möhtəkirə sterlinqin yüksək qiymətləndiriliyinə inandırmışdır. Hətta 15 % bazis tarifi və ehtiyatlardan əldə edilən yardım xarici fundların azalmasının qarşısını ala bilməmişdi. Nəticədə, BK 1992-ci ilin sentyabr ayında ERM üzvliliyünü dayandırmış və 2,45 DM ətrafında müəyyən edilərkən £ xarici valyuta bazarına buraxılmışdı.

Əvvəller olduğu kimi, sabit valyuta kursunun qorunması istiqamətində aparan deffiyasiya tədbirləri illəsa uğramışdı. £-i qorumaq üçün faiz dərəcələrinin artırılması sadəcə iqtisadiyyatın zoifləməsi və işsizliyə götrib çıxardı.

### **Qiymətin düşməsi/devalvasiya probleminin həllinin zoifliyi**

Devalvasiya alternativ siyaset hesab edilsə də, müəyyən zoif xüsusiyyətləri vardır. Əvvəla, bu möhtəkirlik valyuta kursunun zoifləməsinə səbəb ola bilər. İkincisi, aşağı məyliklə dayandırılmışlaraq faiz dərəcələri qaldırılmalıdır. Üçüncüsü, qiymətin düşməsi/devalvasiyadan bütün ixracatçılar somorolılıyindən asılı olub-olmamayaq mənfiət qazanır. Əgər firmalar qiymətin goləcək dəüşəsinə/devalvasiyani hesablaya bilərlərse, bu zaman somorolilik uğrunda vuruş təsəbbüsü və bir vahid üzrə əməkhaqqı xərcləri azalacaqdır. Dördüncüsü, qiyəmətin düşməsi/devalvasiya nəticəsində ixracatın artan mənfiətləri təklifin qeyri-elastikiyi ilə toqquşur bilər. Hətta iqtisadiyyatda zoifləmə ixracın qiyməti baxımından elastik olmasına imkan versə də, qeyri-qiyəm

düşünçələri (*ing. non-price considerations*) – məsolən, layihənin keyfiyyəti, fırmanın daşınma tarifləri və satışdan sonrakı xidmətlər birinci dərəcəli əhəmiyyət kəsb edir. Beşinciisi, valyuta kursuna qısamüddəlli pulları dövriyyəyə buraxan möhtəkirlər tərəfindən təsir göstərilir.

İxrac bazasının genişləndiyi zaman rahat nəfəs alınaq üçün hansı tədbirlər həyata keçirilməlidir?

### 1990-92-ci illərin tənəzzülündən sonra bərpa

Sabit valyuta kursunun qorunması həyata keçirilmədən, faiz dərəcələri azalmış və artım tədricən geridə qalmışdır. Əvvəllər belə bir vəziyyət əməkhaqqının artırılmasının osası rolunu oynamışdı. Olbəttə, vəziyyətin yaxşılaşğa doğru dəyişməsi çox çətin idi. Əvvəla, inflasiyalı əməkhaqqı tələbləri irəli stürəlmədi. Bu, 1992-ci ilin sonunda 3 milyon nəfəri əhatə edən işsizlik səviyyəsinə aid edildi biler. Məşğulluğun təminatı işçilərin möqsədləri arasında üstünlük təşkil edirdi. Thatcher-in həmkarları ittifaqının solahiyətlərinə yiyəşlənməsi müümən faktor idi.

İkincisi, ilk avval vəziyyətin bərpasının istehlaka doğru olmasına baxmayaraq, birləşmədən əvvəl ixrac və investisiya hacını çoxalınlıdı. 1994-cü ildə BK-dən ixrac edilən məhsulların böcəni (neft istisna olmaqla) ölen illə müqayisədə 11 faiz yüksək olmuşdur və sanaye malları üzrə artım daha artıraq 13,5 faiz təşkil etmişdir. Ümumilikdə, məhsul və xidmətlərin netto-ixracı ilə 1994-cü ildə ÜDM-də 4,1 faiz artımın 1 faizi kimi hesablanmışdır.

Bütün bunlar £-in devalvasiyası noticasında ixrac qiymətlərinin aşağı düşməsinə səbəb olmuşdur. Təklif baxımından, Britaniyanın istehsal sənayesini daha da rəqəbatlı edən faktorlar var idi: 1981-82-ci illərin tənəzzülündən sonra müasir maşınqayırımıya tökrət, investisiya qeybuluşu; eləvə işçi qüvvəsinin itirilməsi; əməyin cəvikkiliyinin artması; dəha yaxşı idarəetmə və müasir metod və texnologiyalardan istifadə edilməsi.

Nəticədə, 1994-cü ildə cari hesab defisiti 2,5 milyard £-ə endi və iqtisadiyyatda artımın toxumınən 4 faiz təşkil etməsinə baxmayaraq, inflasiya səviyyəsi 3 faizdən aşağı oldu.

### BK ixracının təkmilləşdirilməsi

Son 30 ildə, BK-da tətəvəzələr ödəniş balanslarında qiymətlərin ciddi səviyyədə aşağı düşməsi ilə başlanılmışdı. Dayanıqlı və davamlı inkişafın qorunması üçün əvvəlcə BK-da ixracın təkmilləşdirilməsi gərəkdir.

Burada siyasetin osasən üç standartını müəyyən etmək olar: (1) iqtisadiyyatın genişlənməsi zamanı ixracın artımı istehlak xərclərinin artımından geri qalmır; (2) ixrac edilən məhsulların qiymətinin rəqəbat qabiliyətinin artırılması; və (3) BK istehsalında ixrac bazasının genişləndirilməsi.

### 1. İxracda nəticələşən artım

Iqtisadiyyat sürətlə inkişaf etdikdə, məsələn tənəzzüldən çıxıqdır, istehlaka aparan ilkin xərclərin artırılmaması əhəmiyyətdir. Çünkü, gəlirlər xarici məhsul və xidmətlər üzrə, məsolən, xaricə seyahət, xərclərin çoxalması noticasında artır. BK-nin ixrac mərvəyəti hərəkətə o dördəcə zəifdir ki, ciddi cari hesab defisiti qısa bir müddətde yaranıb bilər. Bu səbəbdən, 1987-88-ci illərdə iqtisadiyyatın genişlənməsi cari hesabda 1986-ci ilin balansından 1988-ci ildə 16,5 milyard £, 1989-cu ildə isə 22 milyard £ məbləğində defisitə səbəb olmuşdur. Bu, kreditlərin azaldılması üzrə maliyyə naziri Lawson-un əvvəlcədən vəcib tədbirlər görməkdə uğursuzluğudur.

### 2. İxracda rəqəbatın artırılması

BK ixracı sabit əməkhaqqı və məhsuldarlığın artırılması ilə xərclərin azalma firmalar tərəfindən qiymətlər üzrə rəqəbat səviyyəsində saxlanılmışdır. Buna necə nail olmaq olar və gölənək planlar hansıslardır? İstehlak xərcləri və inflasiya üzərində nəzarətin həyata keçirilməsindən hökumət vacib rol oynasa da, onas təsir sənayenin hər iki tərəfinin idarəetmə və əməyin göstərdiyi reaksiya olacaqdır.

1980-ci ildək istehsalçılar qiymətləri yuxarı qaldırmaqlı artan xərclərin əvəzinə ədmək qabiliyətində idilər. Thatcherin monetarizm siyaseti AD-ni azaltmaqla bunun qarşısını aldı. Əvvəzdə sahibkarlar mənfəati azaltması ilə qarşılaşdırılar, əməkhaqqı tələblərinə deha çox müqavimət göstərməli oldular və 1988-ci ildə Thatcher hökumətinin iqtisadiyyatı düzgün idarə etməsinə baxmayaraq, həmkarlar ittifaqının solahiyətlərinin azaldılmasında olan nailiyyətləri etiraf edilməlidir. Ona görə də, bu gün işsizlik və inflasiyanın aşağı düşən səviyyəsi həddən artıq əməkhaqqı tələblərini və işin saxlanması və əməkdaşlığı doğru olan ziddiyyəti uzaqlaşdırılmışdır.

Bundan başqa, 1980-82 və 1990-92-ci illərin tənəzzüllü çoxlu sayıda işçilərin işa götürülməsinə aradan qaldırılmışdır ki, bununla da, BK-nin istehsalında məhsuldarlığın illik 4 faiz artması digər AB ölkələri və

ABŞ-ı geride qoymuşdur. Bununla belə, irəlilikyin aşağı səviyyədən başlanıldığı üçün bunu xüsusü bir hal hesab etmək olar.

Hətta bu haldə, yeni faktorlar məhsuldarlığın sabit artımının davam ecedeyini təklif edir. Daha mükəmməl işçi-əmək münasibətləri artıq idarəcənin vaxt və enerjini istehsalat mühəbəsələrin həll edilməsindənə, uzunmüddətli strategiya üzərində diqqəti cəmləməsi və buna müvafiq olaraq istehsalın təşkil edilməsi deməkdir. Bundan başqa, işçi münasibətlərinə göstərilən irəliliky xüsusilə, ödəniş balansları böhranından yaranan defflyasiya siyasetinin aradan qaldırılması və infliyasiyanın aşağı səviyyədə saxlanılmasında BK-nın bacarığının olması nəticəsində aşağı faiz dərəcələri mümkün olduqda kapital və təlimə investisiyaların qoyulmasına həvəs oyatalmalıdır.

Biz Nissan, Toyota (Yaponiya), Ford (ABŞ) kimi xarici firmaların BK-da fabrik təsis etdiklərindən qoymuşları birbaşa investisiymanın manfəətini nəzərdən qaćırmamalıyıq. Onların birbaşa istehsal ixrac səviyyəsini artırır; dolayısıyla yerli firmaların onların idarəetmə və istehsal texnikalarının ardıcınca getmələrinə səbəb olur, məsələn, vahid ittifaq müqavilələri, keyfiyyətə daha çox nəzarət (çox zaman üstün tutulan tədərküçü ilə), təklif vəncərinin "öz vaxtında" komponent tədarük'lərinə nəzarət, idarəçi və emalıyyatçıların tolımı.

Həmçinin hökumət də öz növbəsində təlimə olan cəhəyi etiraf etmişdir. Məktəb səviyyəsində təhsil təkmilləşdirilir, işləməyə qayıdan gənclər və digər şəxslər isə öz vərdişlərini universitet və texniki kolleclərdə inkişaf etdirə bilərlər.

### **3. Britaniya sənayesinin yenidən təşkili**

Yuxarıda adı çökələn faktorlar adambaşına düşən əməkhaqqı xərçərinin azaldılmasında faydalı hesab edilsə də, ixrac höcmətinin gözlənilməyən ödəniş balansları vəziyyətinin dəyişdirilməsində tələb olunan səviyyədə aruma təsir göstərə bilməsi şübhəlidir. Britaniya sənayesinin manufaktura istiqamətində yenidən qurulması ilə istehsalın ixrac bazasının dəyişilməsinə nail ola bilmək haqda mübahisə edilir.

1960-ci illərədək Britaniyanın on doqquzuncu asırda uğurunun əsaslandığı sənayenin köhnə sahələri - kömür, polad, gəmiçiyir, toxuculuq, mühəndislik mühərribə nəticəsində yaranan çatışmazlığın aradan qaldırılmasına yardım göstərdi. Lakin digər ölkələrinin (məsələn, Yaponiya) tədricən inkişaf etdiyi haldə burada Çənçə Dünyanın yeni sənayeləşmiş dövlətləri (məsələn, Braziliya, Şimali Koreya və Tayvan)

meydانا çıxdı. Həmin dövlətlər yeni texniki üsullar tətbiq edilər və Britaniya bununla istehsalda olan üstünlüyünü itirdi.

1994-cü ildə Şimal donuzının neft və qazlı illik olaraq BK ödəniş balanslarında 1,3 milyard £ iana verdi, lakin bunu güman ki, qiymətdən düşən aktiv kimi nəzərdən keçirmək lazımdır. Bundan başqa, xidmətlərdən əldə edilən qazanclar artıq maksimal həddə çəta bilər. İstənilən haldə, istehsal höcmənin nisbaton xidmətlərin iki dəfə artıq olmasına baxmayaraq, ixrac məhsullarının dəyəri üçünəndən çox aşğıdır.

Burada aydın görünən xarici investisiyalardan əldə edilən xalis galirlərdir - faiz, mənfəət və dividendlər. 1985-ci ildən bəri fərdi birbaşa və portfel investisiyaların höcmənin artması nəticəsində galirlər 12 milyarddan artıq hesablanmışdır.

Bu, ixrac əhəmiyyətinə malik sənaye sahələrinin genişləndirilməsi və inkişaf etdirilməsi ilə təkmilləşdirilməli olan dəyərinə görə ixrac məhsullarının idxlə edilənlərin yalnız beşdən dördündü qarşılılığı ticarət balansıdır.

Britaniyada manufaktura sənayesində möşgulluq 1971-ci ildə 37 faizdən 1992-ci ildə 20 faiza və 2005-ci ildə 11 faiza enmişdir. Göstəritən nisbi azalmanın galır artıqça xidmətlərə keçid nəticəsində yaranan uzunmüddətli meyl olmasına baxmayaraq, tənəzzül digər inkişaf etmiş ölkələrə nisbaton daha çox id. Geniş mənada buna digər ölkələrlə rəqabət qabiliyyətinin itməsi ilə sənaye məhsullarının ixracının azalması səbəb olmuşdur. 1979-cu ildə istehsal BK-nın 6 milyard £ qalğıja sahib olduğuna baxmayaraq, 1983-cü ildə hamisə göstərici deficit kimi qiymətləndirildi və 2005-ci ildə BK ricarəatında malların deficit 65 milyard £ təşkil etmişdir. BK-da geniş miqyasda idxlə həyata keçirilmişdir. Britaniyada "tipik" dörd nəfərdən ibarət ailəyə ildə 4.400 £ dəyərində idxlə məhsul düşür. Idxlə edilmiş sənaye məhsullarının qiymət dünya iqtisadiyyatının liberallaşması və Braziliya, Rusiya, Hindistan və xüsusilə Çin kimi az xərclə ölkələrin meydana çıxması səbəbi ilə aşağı düşürdü. Aşağı qiymətlər idxlə məhsullarına olan meyilləri artırırdı və BK bir sira məhsul kateqoriyalarında idxlə edilən malların qiymətlərinə bərabər əvəzleyicilər istehsal edə bilmədi.

Sənaye məhsulları üzrə göstərilən mənfi balansın yüksəl nəsinin əsas səbəbi yerli bazarlarda xarici firmaların kök salmasıdır. Bu, təkcə geyim, ayaqqabı, çap və nəşr işlərinə toxuculuğa deyil, həm də, maşınçayırma, məlumatların işlənməsi avadanlığı, elektrik

avadanlığı, avtomobillər və kameralar kimi yüksək texnologiya sənayesinə də aid edilir. Manufaktura sənayesi təkcə idxlərin kök salması prosesini ləngitməməli, həm də yerli bazarların xarici firmalardan yenidən almınması işinə başlamalıdır.

Lakin ticarət deficitisi o qədər böyükdür ki, bağlandığı zaman ticarət məhsulları ÜDM-in daxili piyə kimi artmalıdır. Yəni, burada biz yenidən sənaye istehsalına, xüsusilə də, artan ixracda sonayc məhsullarına nəzər salmalıyıq.


Yaponiyanın nümayiş etdirdiyi kimi müvəffəqiyyətli ixrac bazası yenilikdən asılıdır – tələbin yüksək elastiqliyi malik olduğu yeni məhsullarda oks etdirilən yeni idcylər və təklif baxımından, yeni metodlar, birinci dərəcəli idarəetmə və firmada uzun müddət vəcindən çalışan işçilərlə müsbət əmək münasibətləri. Göstərilən yenilikləri investisiya və peşələr davam etdirməlidir.

Bu yolda BK Yaponiyaya yetişə bilərmi? Ovvoller innovasiya sahəsində firmalara yeni texnikalar və təşkilatın təkmilləşdirilməsi üzrə Luddit birlüyü parçalanması maneə olurdu. İndi üstünlük təşkil edən daha maarifləndirilmiş münasibət Yapon firmalarının AB daxilində istehsal bazası olaraq BK-nı seçməsi faktunda özünü göstərir. Əslində, Britaniya firmaları və istehsal metodlarına Yaponiya ilə sıx əlaqənin təsir göstərməsi ehtimal olunur. Bundan başqa, Britaniya üçün Vodafone (mobil telefonlar), Glaxo (dörmən preparatları), Morgan Crucible (karbon lifi və keramika), Pilkington (qoruyucu eynəklər) və BOC (sənaye qazları) kimi novator firmaların müdafiyyəsi edilməsi və müdafiəsi çox əhəmiyyətdir. Burada idxlə nüfuzu nəinki azaldıla bilər, hətta əvvəzinə ixrac genişləndirilməlidir.

### 42.3. BK-NIN YAŞLI ƏHALİSİ ÜÇÜN GƏLƏCƏK DÖVLƏT XƏRCLƏRİNƏ TƏZYİQ GÖSTƏRİLMƏSİ


#### Gələcək əhalinin sayı

2004-2031-ci illər ərzində BK əhalisinin 7.2 milyon nəfər artacağı ehtimal edilir (bax şəkil 42.1). Nəzərdə tutulan artım 0,42 faiz olan orta illik artım səviyyəsinə və ya 27 il ərzində 12 faiz bərabərdir. Əhalinin 2031-ci ilədək artacağı gözlənilir. Bu, təbii artım (ölümə nisbatən daha çox doğum) səbəbi ilədir və emigrantlara nisbatən daha çox imigrantların olacağı güman edilir (mühacirətin daxili axımı).



Şəkil 42.1 BK-də əhalinin sayıının doyişməsi, 1991-2031

Leyni zamanda, əhalinin 2031-ci ildən sonra da artacağı gözlənilir. Bununla belə, uzunmüddətli proyeksiya qeyri-müyyəyəndir. Gələcək doğum, həyatın davamlılığı və miqrasiyanın aşağı səviyyədə olmasına güman edərək, əsrin ortalarında BK əhalisinin sayı maksimal həddə çata bilər.



Şəkil 42.2 BK-də əhalinin sayı - yaş qrupları üzrə, 1971-2031

Digər ölkələrdə olduğu kimi, BK-da da yaşlı əhali vardır (bax şəkil 42.2). 65 yaşdan yuxarı olan əhalinin sayıının 2004-cü ildə 16

faizdən 2031-ci ilədək 23 faizə qalxması gözlənilir. Bu, hazırda həyatda olan əhalinin yaş strukturuna, xüsusilə, ikinci Dünya Müharibəsindən sonra və demografik partlayışda anadan olan əhalinin eksariyyətinə aiddir.

Neticədə, demografik nisbət aşağı düşür. 2004-cü ildə təqaüd yaşında olan hər bir adam başına işləyən əhalinin 3,33 %-i düşürdü. Göstərilən nisbətin 2031-ci ildə 2,62 faizə düşməsi ehtimal edilir. BK əhalisinin yaş strukturunu son 3 onillik orzında yaşılırlar təşkil edir və gələcək otuz il ərzində da bu yönədə davam edəcəyi güman edilir. Orta yaş həddi 1971-ci ildə 34,1-dən 2004-cü ildək 38,6-ya qalxmışdır və 2031-ci ildə 42,9-dək artacaq gözlənilir.

Yaşılı nəsil istehlak modelində və balans həkimindən yaşı və dəha az mütəhərrik olan işçi qüvvəsində və cavanlarla bağlı həyat qabiliyyətinin itməsində özünü göstərir. Bununla belə, hökumət bu gün təqaüdün göləcək xərclərini və yaşılı insanların sayıının artması ilə evlərin təmin edilməsini düşünür.

### Təqaüd problemi

2006-2007-ci illər üzrə dövlət tərəfindən müəyyən edilmiş sosial təminat üzrə müavinətlərin məbləği 151 milyard £ təşkil edir. Göstərilən məbləğin 38 faizi dövlət və golir üzrə müavinətlərinin ödənilməsinə sərl edilir. Bu sahədə hökumətin iki əsas problemi vardır.

Əvvəla, əsas təqaüd orta səviyyədir (2006-ci ildə həftəlik 84,25 £). Bu məbləğ hər il artaraq pərəkəndə qiymət indekslərinin qalxmasına imkan verir. Lakin bütün təqaüdüllər milli galirlər artımında yer almamasına imkan verə biləcəyindən bunu yüksək artım səviyyəsi ilə əlaqələndirmək daha ədalətli olardı. Təqaüd məbləği kifayət qədər olmadıqda, təqaüdə çıxmış adamların golir təqaüdü azalır.

İkinciisi, cari dövlət təqaüdü işləyənlər üzərində vergi qoyuluşu ilə milli sigorta təzminatlarından ödənilir. Əməkhaqqından vergilərin tutulması metodunun zəif cəhati BK-da yaşılı nəslin, 16-64 yaş qrupları arasında təzminatların sayı 65-dən yuxarı yaş qruplarında təqaüdü nisbətonu aşağı səviyyəyə enir. Bu səbəbdən, 1991-ci ildə hər bir təqaüdü üçün işçi qrupu üzrə adam başına dörd nəfər düşürdü, 2031-ci ildə isə bu göstərici 2,5 olacaqdır. Fyni zamanda, yadda saxlamaq lazımdır ki, bəzi işçi qruplarının işsiz qalması, xəstələnməsi və ya istefaya çıxması səbəbi ilə, yüksək dəha

da ağırlaşa bilər. Əsas təqaüdlərin tam şəkildə təmin ediləməsi və əməkhaqqından tutulan vergilər sxeminə amal etmədən təqaüdə çıxmış şəxslər əsasən golir təqaüdündən asılı qalacaqlar. Həm mühafizəkarlar partiyası, həm də hazırlı Əmək Partiyası Hökuməti məsələnin həllini məvəud əməkhaqqından vergi tutulması metodu ilə hərəkət həyata keçirilən, hərtərəfən metodu avaz edə bilən tam maliyyələşdirilən layihənin təqdim edilməsində görürərlər. Buna, insanların işə başladıqları vaxtdan etibarən əlavə sıqorta haqlarının tutulması ilə nail olmaq olar ki, bununla onlar şəxsi təqaüd fəndi yaradacaqlar. Burada əsas çox inliq, keçid dövründə cari sxem əsasında təqaüdlərin ödənilməsi üçün maliyyə vəsaitinin təsob edile bilməsidir. Eyni zamanda, həmin sxem vəzifəyə yeni keçmiş şəxslərən əlavə təzminatların ödənilməsini, fərdi layihələrdə verginin azaldılmasını, sosial sıqorta müaviniyatının aşağı salınmasını və PSNCR-də məhdud artımları nəzərə ala bilər. Lakin adı çəkilən sxem BK-nin xalis qənaət əmsalını artırıb və yeni investisiyaya əlavə qəzaqtalar daxil edilərsə, bu dəfə artım səviyyəsi yüksələcəkdir. Nəzərdə tutulan sxemin yeni iştirakçıların həftəlik 175 £ ilə təqaüdə çıxacaqları güman edildiyi halda (təqribən 2060-ci ildə), tam olaraq dövlət əmanətində illik 40 milyard £ qalacaqdır.

Qeyd etmək lazımdır ki, gələcək təqaüd deficitini BK-ya nisbəton Almaniya, Fransa və İtaliya üçün çox ciddi problemdir, çünki: (a) onlarda daha yuxarı yaşılı asılılıq nisbəti vardır; (b) onların dövlət təqaüdləri daha zəngindir; (c) BK-da şirkət və ya fərdi təqaüdlərə malik təqaüdüçü insanların nisbəti daha yüksəkdir (60 faiz) və bunlar 800 milyard £ artıq vəsaitə arxalanır. Göstərilənlər vahid vilyutaya qoşulduğdu AB-nin pul-kredit siyasetinin onun vəziyyətini necə sarsıcılığı problemini ortaya qoyur.

### Ahillar evinə olan tələb

Əhalinin çox hissəsinin 80 yaşa çatıqından, ahillar evlərinə və qayğı göstərilməsinə çox böyük cəhəticə olacaqdır. 85 yaşdan yuxarı insanların təxminən dörddə birinci yaşayış evlərində qulluq etmək lazımdır. Bu gün, 85 yaşdan yuxarı əhalinin sayı 650.000, 2051-ci ildək isə 2,8 milyon nəfər olması gözlənilir. Onlardan təxminən dörde biri, 700.000 yaşılı insanın qayğıya ehtiyacı olacaqdır.

Bütün bunların əvəzi necə ödəniləcək? Əhalinin təxminən 125.000 nəfəri onlara xidmət göstərilməsi üzrə şəxsən ödəniş

edərək, sigortadan əzaqdırlar. Uzun müddət xəstəxana yatağında yatan xəstelərə pulsuz xidmət göstərilir, lakin özəl xəstəxanalara köçürüldükdə, onlar artıq ödəniş etmək məcburiyyətində qalırlar.

#### **42.4 AB İLƏ BK-NİN ƏLAQƏSİ**

Hazırda, AB və BK arasında əlaqa gərgindir. BK vahid bazının təsis edilməsi üzrə gərkli işlərin həyata keçirilməsinə yardım göstərmış və bunu etməklə qonaqtı golmişdir ki, suverenliyin azalması və səs çoxluğu ilə aparılan seçkilərə AB üzvü olaraq güzəşti edilməlidir.

Lakin AB tərəfindən vahid bazın təsis edilməsinə dair təklifin irəli sürülməsi BK-nın soyuq münasibəti ilə yadda qalmışdır. BK üçün bu, AB bürokratlarının milli hökumətin salahiyətinə aid məsələlərə qarşıtlı olub-olmaması sualını ortaya qoymuşdur.

#### **Təşəbbüsün icra hakimiyətinin daha aşağı bölmələrinə verilməsi**

Bürokratik nəzarətin genişlənməsi üzərində BK-nın ehtiyat etdiyi məsələlərdən biri hökumətin funksiyasının on aşağı salahiyət seviyyəsində inkişaf etdirilməsini təsdiq edən təşəbbüsün icra hakimiyətinin daha aşağı bölmələrinə verilməsi principinə sadıq qalması ilə ifade edilmişdir. BK adı çəkilən principin məsələlərin milli seviyyədə həll edilə bilmədiyi halda cəmiyyət seviyyesində həll edilməli olmasını güman edir. Məsələn, ətraf mühitə nəzarəti, istixanalarla iş cəmiyyətin, milli parkların qorunması itə milli funksiya olmalıdır.

Məsələyə digər tərəfdən baxıldıqda, BK-nın fikirlərinə zidd olaraq, komissiya "ümumi maraqları" üstün tutmalı, məqsəd salahiyətin on aşağı iclimaiyyətdək möhdudlaşdırmaqdansa, salahiyət dairəsinin genişləndirilmesi olmalıdır. BK üçün məsələnin aydınlaşdırılması Brüssel bürokratlarının salahiyətlərindən istifadə etməklə milli hökumət tərəfindən icra edilən funksiya və hüquqların ləğv edilməsi haqqda fikrini eks etdirir.

1992-ci ilin noyabr ayında Avropa Birliyinin Edinburgda keçirilən toplantısında təşəbbüsün icra hakimiyətinin daha aşağı bölmələrinə verilməsi sadəcə bir şurə idi. Toplantıda yeni və mövcud qanunvericiliyin keçməli olduğu üç mərhələli sinəqdan

imtina edərək Britaniyanın fikri dəstəkləndi. Əvvəla, AB-nin fəaliyyət göstərmək hüququ vardır mı? Əger vardırsa, milli seviyyədə nəzərdə tutulan məqsədlərə nail olmaq qeyri-mümkündür? Əger beledirsə, hansı minimal qanunvericilik əsləbləri gərəklidir?

#### **Vahid valyutanın təklif edilməsinə dair BK-nın cavabı**

Vahid valyutanın üstünlüklerinin etiraf edilməsinə baxmayaq, BK bu plana qarşı çox etirazlı yanaşmışdır. Onun tənqidinin əsas mahiyyəti aşağıdakılardan əsasında cəmləşmişdir:

- (a) Mərkəzi Avropa Bankı (ECB) tərəfindən müəyyən edilmiş vahid faiz dərəcəsinin üzv dövlətlərə göstərdiyi təsirlə fəqli olmasından etimələ;
- (b) gözənlənilməyən zərbələrə qarşı ölkənin iqtisadiyyatının nizamlanması üçün olan mübadilə kursunun itməsi; və
- (c) güzəşt ediləcək suverenliyin mahiyyəti və dərəcəsi.

Onları aşağıdakı kimi izah etmək mümkündür:

#### **ECB-nin faiz dərəcələrinin dəyişməsində ölkələr arasında mütanasibliyin olmaması**

ECB-nin vahid faiz dərəcəsinin dəyişməsinin təsiri hər bir ölkədə müxtəlif ola bilər. Burada iki nümunə təsvir edilmişdir.

BK borclarının böyük nisbəti Almaniyanın sabit borc faizi ilə müqayisədə serbest dəyişən valyuta kursundadır. Bu səbəbdən, BK ECB-nin dərəcələrinin dəyişməsinə Almaniyyaya nisbəten daha həssasdır. Yəni, BK əynilə digər ölkələrlə birlikdə AB-nin pul-kredit siyasetinin noticəsində tənzimləmənin qeyri-mütanasib payını ala bilər.

Yenidən BK Almaniyyaya nisbəten ipoteka borcundan daha çox faydalanan ki, bu da bütün AB ölkələri üzərində müəyyən edilmiş vahid faiz dərəcəsinin müvafiq ola bilməməsi deməkdir.

#### **Valyuta kursunun qiymətdən düşməsi**

Qəbul etmək lazımdır ki, milli valyutanın mövcud olduğu yerde ölkədə valyuta kursunun qiymətdən düşməsi hər zaman mümkün kündür, bununla da digər üzlərin ixrac məhsulları üzərində

qiymət üstünlüyü vardır. Valyutanın qiymətdən düşməsinə nisbatən deflyasiyanın üstün siyaset hesab edildiyi zaman maddi vəziyyət nəzərə alma bilər.

Məhvədici iqtisadi hadisələrin baş verması hər zaman mümkündür. Lakin bilavasita təsir kursun qiymətdən düşməsi, ixracın artması ilə zaiflədirə bilər, məsalən, iqtisadi zərbədən törəyən ilkin işsizliyin bəzi növlərinin aradan qaldırılması. Bununla belə, vahid valyuta ilə qiymətlərinin aşağı düşmədiyi ölkədə real kurslara Avropa valyuta kursunda yenidən baxılmasının mənəkhaqqı daxil olmaqla qiymətlərin deflyasiyası ilə və uzun süren işsizlik müddətdən sonra baş verə bilər. Belə bir siyaset avvaller qəbul edilməmişdir.

Iqtisadi zərbənin eks-sədəsi bir çox ölkələrdə duyulsa da, bəzən zərbə müəyyən ölkəyə daha çox təsir göstərə bilər. BK üçün belə hal neftin qiymətinin düşməsi və ya ABŞ kimi əsas ticarət əməkdaşının ciddi iqtisadi çətinliklər yaşaması ola bilər.

1992-ci ildə möhtəkirliyə qarşı sabit ERM valyutaya kursunun saxlanılmasından BK-nın təcrübəsi məsələyə aydınlıq gətirir. Sterlingin dəyərinin saxlanması üçün faiz dərəcələrinin qaldırılması yaşanan iqtisadi böhrəni və işsizliyi dəbə da artırılmışdır.

Seçilmiş valyuta kursunu tömən edərək ayrıca milli valyutaların saxlanılması prosesi aparılmışdır. lakin milli hökumətin hiylələrinə hələ də sərbəstlik veriliirdi, məsalən, maliyyə bazarlarına nəzarət baxımdan.

Vahid valyuta, adətən, nəzərdə tutulan sərbəstliyi faktiki olaraq yox edir. Pul yaradılmasında hər bir element ECB (Mərkəzi Avropa Bankı) tərəfindən vaxt, forma və məbləğ baxımından yoxlanılır. İngiltərə Bankı misalında üzv dövlətlərin mərkəzi bankları Avropa Mərkəzi Banklar sistemini (ESCB) füz olmaqla yalnız məşvərəti rol daşıyacaqlar. Hətta onlar ECB siyasetinin qərarlarının tətbiq edilməsi üzrə cavabdehlik daşıyacaqlar. Eyni zamanda, bu, Avropa bank sistemlərinin və maliyyə bazarlarının daha oxşar olması deməkdir.

### **Hakimiyət hüququnun nüccarı**

Eyni zamanda, təcrübədə PSNCR bank sektorundan qarşılanarsa və pul təklifində artım baş verərsə pul-kredit nəzarəti xəzinə siyasetinə dek genişləndirilməlidir. Öslinda ölkənin PSNCR həcmi

üzrə məcburi qaydalar ola bilər və ÜDM-in 3 faizi müvəqqəti olaraq qəbul edilmişdir.

Qısaçı, milli hökumətlər makroiqtisadi nəzarətin milli parlament tənqidindən karən olan bürokratik təsisatlara təhvil verilməli olduğunu qəbul etməlidirlər.

ECB tərəfindən pul-kredit və maliyyə siyaseti üzərində adı çəkilən nəzarət adı səs çoxluğu ilə səsvermənin genişləndirilməsi nəzarətin ciddi itkisidir. BK üçün bunun konstitusiya-hüquqi nüccarı var idi, çünki bu xəzinənin əməkdaş Palatasının (House of Commons) qotu nəzarət sisteminiən əsaslanan birbaşa ali parlament hakimiyətinə gedib çıxırdı. Bu səbəbdən, tənqidçilər vahid valyutaya müqavimət göstərirler və hətta daha federal Avropanı EMU-ya doğru atılan addımlarda görürdülər.

BK hökumətinin vahid valyutaya (avro) üzlük siyaseti maliyyə nazirinin əməkdaş palatasına 1997-ci ilin oktyabr tarixi və yenidən 2003-cü ilin iyul ayında beş sinəgin tövkin edilməsinə dair verdiyi hesabatda olduğu kimi qalır.

Vahid valyutaya üzlük həqda BK-nın qərarının əsasını təyin edən faktor milli iqtisadi maraqdır və birləşməyə dair iqtisadi vəziyyət aydın və birmənalıdır. 2005-ci ildə nazir bütçədə maliyyə nazirliyi tərəfindən avronun yenidən qiymətləndirilməsinin təklif edilmədiyini elan etmişdir. Maliyyə nazirliyi vəziyyəti yenidən 2006-ci ilin bütçəsində nəzərdən keçirəcəkdir.

### **Beynəlxalq sinəq**

- *Konvergensiya.* Əmək fəaliyyəti və iqtisadi strukturlar nə dərəcədə bir-birinə uyğundur ki, hər bir kəs daimi əsasda avro faiz dərəcələri ilə rahat yaşaya bilsin?
- *Elastiklik.* Problem yaranarsa, onların aradan qaldırılması üçün kifayət qədər elastiklik mövcuddurmu?
- *Investisiya.* EMU-ya qoşulmaq Britaniyada investisiya üzərə uzunmüddətli qərarların verilməsində hansı şərtləri tömən edir?
- *Maliyyə xidmətləri.* EMU-ya daxil olmaq BK-nın maliyyə xidmətləri sonayışı, xüsusilə şəhərin topdansatış bazarları nın rəqabəti vəziyyətinə necə təsir göstərəcək?
- *Artım, dayanıqlıq və məşğulluq.* Qısaçı, EMU-ya daxil olmaq artımın, dayanıqlığın və məşğulluğun inkişafına təsir göstərəcəkdirmi?

### **Cari qiymatləndirmə**

2003-cü il 9 iyun tarixində beş sinağın qiymatləndirilməsi bir az da aydınlaşdır.

Ömumilikdə, maliyyə nazirliyinin qiymatləndirməsi 1997-ci ildən BK-nin beş iqtisadi sinağın şərtlərinin tömən edilməsinə doğru irəliliməsini göstərir. Lakin balansda, artan investisiyanın potensial mənfaatları nticəsində ticarət, maliyyə xidmətlərinə yardım, artım və möşgulluq aydınlaşmışdır və bu nəqtədə biz, dayanıqlı və ya davamlı konvergensiyanın və ya avro ərazi daxilində potensial çətinliklərin aradan qaldırılmasında elastikliyin olması haqqda nticəyə gələ bilmərik.

Bələ ki, birləşmiş daxil olmanın gecikdirilməsinin səbəb olduğu risk və xərclərə baxmayıraq, BK LMU-ya üzv qəbul edilməmişdir və daxil olmaq qərarı artıq milli iqtisadi maraq kəsh etmir.

### **Xülasə mülahizələri**

Hazırda siyasetçilər, iqtisadçılar, sahibkarlar və ya ictimaiyyət arasında BK-nin vahid valyutaya birləşib birləşməyinə dair yekdil qorar voxdur. Əvvəlcədən kənarda qələbə o, vahid valyuta mənfaatlarını itirir və ECB və digər mühüm struktur məsələlərdə təsirin güstərləməsi mümkündür. EEC təsis edilərkən cini sehvələr baş buraxılmışdır. Bundan başqa, birləşmiş daxil olmanın gecikdirilməsi iqtisadi siyasetdə galəcək mübahisələrdə sterlinin daxil edilib edilməməsinə dair fikirlərin üstünlük təşkil edə bilməsi deməkdir.

Diger tərəfdən, programın böyük təsira malik olması haqqda BK-nin birləşmiş daxil olmaq istəyənlərin konvergensiya xərcinin yüksək olmasına dair fikri səbüt edilmişdir. Qararların qəbul edilməsində dörd əsas məsələnin yuxarıda göstərilən müzakirədən tərədiyi görünə bilər:

1. Tələb edilən konvergensiya meyarı vahid valyutanın başlıca müvafiqiyəti olmuşdur və bir neçə üzv tərəfindən yalan nticəsində əldə edilmişdir, BK vahid valyuta hazırlıqlarının necə tətbiq edildiyini müşahidə etmək üçün müəyyən müddət kənarda müşahidəçi qismində dayana bilər.

2. Sterlingin avro ilə avaz edilməsi xərci və parçalanma faktı o qədər nəhəng və dəyişilməzdür ki, hər zaman qararları qəbul edilməsi zamanı nəzərə alınımalıdır.
3. BK hələ də AB və vahid bazarın üzvü olaraq qalır. Birləşmiş Üzv olan ölkələrin BK firmalarının zərərinə səbəb olan gizli mançalərin tərətməsi riskini nəzərə alaraq, bu problemin əhdəsindən nisbotən aşağı eməkhaqqı xərclərinin saxlanılması ilə gəlmək olar.
4. Həc də bütün AB üzvlərinin əvvəlcədən qoşula bilməməsi faktını nəzərə alaraq, birləşmiş qapıları gələcəkdə istənilən zaman BK-nin daxil olması üçün hələ də açıqdır.

BK-nın hazırkı Ömək Partiyası hökuməti birləşmiş qoşulmaga dair referendumun keçirilməsini müəyyən etmişdir. Lakin əhalinin belə bir mürəkkəb məsələ haqqda öz fikirlərini bildirməsi şübhə altındadır. Çünkü keçmişdə on çox bu məsələyə qarşı öz nəzərlərini bildirən şəxslər səsvermədə iştirak etdilər. Tamamilə yeni valyutanın qəbul edilməsinə dair nəzərdə tutulan təbliğat yaşılı insanların psixoloji baxımdan meylsizlikləri ilə bağlı olaraq birləşmiş daxil olmaq qararına əks təsir göstərə bilər.

## FƏSLİN QISA MƏZMUNU

- Son 30 il ərzində inftyasiya Birleşmiş Krallıqda hökm sürən iqtisadi problem olmuşdur.
- Eyni zamanda, BK-nın davam edən balans ödənişləri çətinliyi də ciddi problem hesab edilir.
- Son 30 ilde Britaniya iqtisadiyyatının strukturunu xidmətlərin çoxalması və sənayenin tənəzzülə uğraması ilə əhəmiyyətli dərəcədə dəyişmişdir.
- BK-da yaşlı əhalii strukturun mövcuddur və bu iyirmi birinci əsrin iqtisadi problemlərinin əsasını qoyur.
- BK avronun qəbul edilməsi üçün AB təzyiqinə cavab olaraq öz valyutasını hələ də qoruyub saxlayır.

## XÜLASƏ SUALLARI

- BK-da inftyasiyaya nəzarət məqsadılıq pul-kredit siyasetinin necə tətbiq edildiyini göstərin.
- Nə üçün BK-da balans ödənişləri problemi davamlıdır?
- Əsrin övvəllərində demografik döyişliklər nöticəsində iqtisadiyyatda hansı problemlər yaranı bilər?
- Öz valyutاسının qorunub saxlanılmasında BK hansı mənfoətləri əldə etmişdir?

Əlavə məlumatlar üçün tərəfdən Internet sahifəsinə baş çəkin

## İNDEKS

- 1973-cü ilin əzələli ticarət qanunu 222  
 1980-ci ilin Rəqəbat Qanunu 223
- açılış sahmlər comiyət 99-103**  
 adı sahrlar 123-4  
 aksept kontoru (aksept bankı): 368-10  
 aksept-ramburs kredit: 365  
 əksiz vergisi 523  
 aktiv balans, pul 352  
 səqəqatış tərib 428, 466  
     və pul təklifi 459, 467-68  
     döyişliklər 460-5  
     bökumun siyasetinin təsirləri 466  
 əshələr, xalis rəqəbat 111, 121-2, 157, 170  
 əhəmiyyətli qəbuliyyətli partet 575  
 Almaniya 596  
 alternativ dövər 24  
     atraf mühitlərin qorunması 279  
 Antiməhsul İdarəə: 378  
 entrepreneür 184  
 arbitraj 574  
 artan rəsif 458  
 artım bax iqtisadi artım  
 avans, banklar 386  
 Avro 680-1  
 Avrobond (avro istiqazə) bazarı 369  
 Avrope Atom Enerjisi Birliyi  
 (AVROATOM) 596-7  
 Avrope Azad Ticarət Zonası 598  
 Avrope Birliyi (AB) 596-610  
     Regional siyaset 507  
     BK uzvlüyü 634  
 Avrope Birliyi 596  
 Avrope İqtisadi Birliyi (AİB) 606  
 Avrope İqtisadi Əməkdaşlıq Təşkilatı 595  
 Avrope Komissiyası 597  
 Avrope Məhkəməsi 597  
 Avrope Mərkəzi Bankları Sistemi 631-2  
 Avrope Parlamenti 597
- Balanslar 614, 622-25**  
 balıq pu: 354-57  
     istifadə olunmayan pul məbləği 362  
 balıq ehtiyatının tükənməsi 254-55  
 balıq, ehtiyatların saxlanması 252-  
 balıqlıq hüquqları 254  
 batik depozitləri 355, 389  
 bank sistem: əhdəfiklər 382, 389, 396, 397  
 banklar  
     kliring bax kliring bankları 371, 375  
     xariç 59-66, 73, 401-408  
 Banklararası Sterling Bazarı 372  
 banknot emissiyası, İngiltere Bankı 392  
 banknotlar 392-3  
 banknotların buraxılması 392  
 bərisiq, emakhaqqı mübahisələri 311  
 Bərisiq, Mosibət və Arbitraj xidməti 311  
 barter 348-9.  
 Baş Nazırın Mətavimi (ODPM) 513  
 bazar böhrəni 39, 43  
 bazar iqtisadiyyatı 38

çetiyatların paylaşıdırılması 197-8  
hökumatin tuttadıxlısı 201  
nöşanlar 242, 246  
başarılı qymatları 407  
başarılı qymatları 57-63  
Belgika 596, 611  
benzin, qymatlar 78  
Beynalqal Telekomünükasiya Bürosu OFTTL 298  
Beynalqal tıxrat 55, 37-ci fasıl  
Beynalqal Valyu Fondu 580  
Beynalqal Yenidəvərmiş və İnkışaf Bankı (Dünya Bankı) 394  
binalar  
istifadə maqsadının dayışdırılması 140  
tarixi 137-40  
siyahiya daşlı edilmiş 140  
birbaşa vərgiler 524-6  
Birgə Sanaye Şuruları 310-1;  
Birləşmiş Krallıq  
AB-ya münasibət 596  
ədəniş balansları 616  
inflasiya 622  
vahid valyuta 629-33  
Birləşmiş Ştalar 606  
Birliklərin Yeni İşi 513  
bütünə qarar qubulletma, tələbni  
elastifikasiya 82, 131, 115-122, 165-178  
BK 605-608  
Borc ilzimi 110  
borclar 348  
borclar  
kliring bankları 26-ci fasıl  
hökumət 123  
Boulding, Kenneth 136  
Bölüşdürülmənin siyahıyalınması, 28-ci fasıl  
İstehsalın siyahıyalınması 28-ci fasıl  
bare 54-5, 134  
və Fənd Birjini 19, 38, 59  
hökumət 154  
qızamıddıllı 178  
Böyük Partlays 378  
British Gas 156  
börsərlər 20  
bütönu siyaset 464-5  
bürokrati 15  
**Cəmiyyətin Nizamnaması** 122  
Clyde (Klayd) 73

cobber 376-8  
Coğrafi dəngəciliq, əmək 307  
Commonwealth (Birlilik) 604-05  
çatışmazlıq 30-3  
Cənubul 132, 245  
Çin 177  
çırklänmə 253, 60

**daxil olma azadlığı 177-8**  
xalis rəcəbat 177  
daxil: iqtiyadıyyat, genismiqayış istehsal 120  
Dağlımada 611  
dənəsi, birgə işbirliyi 308-9  
dar pullar 356  
dayanacaq 69  
dayanıçlı inkişaf 44  
Debniməz 136  
Debreu oxu modeli 65  
Debreu, Gerard 65  
deflyasiya 581  
dempinq  
elciyiat 563  
depozit hesabı 355  
depozit sertifikatları, sarəbəs: dövriyyəh 369,  
372  
devalvasiya 589  
dezintegrasiya 126  
dəmiryol naqliyyatı, dayanıyan xərcəl 275  
dağıq xərcəl 157-60  
dempinq 553  
ticarət şəhər 548-53  
BK 622  
inflasiya nəticəsində 475-8  
deyari dövriyyəsi 477-8  
tələb 359  
tərkisli dərəcə 355-9  
mühəndis vəstisi 349-50  
kəmiyyət nəzarəyyi 486  
dayar, pul ölçü vəhlə kimi 352  
dayışan xərcəl 157  
direktorlular, şirkətlər 121-3  
dollar, Avrovalyuta bazarı 370-2  
dəstəsiyalar, həkumət 111  
dövlət ekspozitunun satışı 290  
dövlət bütçəsi 517  
Dövlət Omanlı Kassası 381  
Dövlət Fondu 392  
Dövlət sektoru  
cavahdəlik 283

genisləmə 622  
investisiya 428  
qarışaq iqtiyadıyyat 42  
tanırat 265, 281-20  
dövlət xərcəl 519-20  
şəhərin yaş strukturu 432, 626-29  
Gümüş tələbə fəsəfə 460  
gelirə fəsəfə 426  
dövlət muraqları, məhdud təcrübələr 221-3  
dövlət müəssisəsi: 281  
əmək 433  
ticarət fəaliyyəti 404  
dövlət mülliqiyəti 42  
inflasiyalar 207  
dövlət rayı, "yasıl" 232  
Dövlət Sektörünün Böc Altı Tələbi *hər*  
Dövlət Sektörünün Xal's Nağd Pul Tələbi  
Dövlət Sektörünün Xal's Nağd Pul Tələbi  
Dövlət Sığorta Fondu 370  
Dövlət Sığortası 521  
Dövlət Sığorta Fondu 393  
Dövlət-Özel Sektörələrin əməkdaşlığı 293  
dövrü işsəzlik 298-300  
dövrü kapital 105  
Dünya Bankı 588  
Dünya bazarları 50, 422

**əhtiyat 19-24, 105**  
əhtiyat, qymaländirmə 292  
əhtiyat aktivlər əməkli, banklar 391  
əhtiyat maqsədi, pulun saxlanılması 353  
əhtiyat valyutalar 609  
sterling 618-20  
əhtiyatlar  
paylaşdırılması 202  
bərpə edilməyən 252  
çatışmazlıq 36  
qeyri-harabər paylaşıdırılma 518  
sarfl 236  
əhtiyatların müvəqqəti paylaşıdırılması 44  
əhtiyatlıq paradoxu 449  
əhtiyatlıq paradoxsu 449-500  
emisziya evlen 112  
Empire Stores 106  
etliböldürülməmiş benzin 74  
evli qadın, işi 137  
eynətipli mağazalar, parakəndə satış yerləri  
135-6

**ədalətlilik (gəlinin bölüşdürülməsi) 517**  
əhalı  
yaş bölgüsü 627-8  
əmək təklifi 314-8  
əlçü və tərkib 49-55  
içiç 297-8  
əhalı, şəhərin: yaş strukturu 626-7  
Ələva Dayar Vergisi (ƏDV) 526-31, 600  
əlavə xərcəl, çıxlonma 260  
əmək 20-ci fasıl  
münəkkilik 144  
xərcəl 132-6  
tələb 187-91  
həlqə hər emayıñ həlqə  
tələbin elastifikasiya  
istehsal faktori 154  
dəsgünlük 298-300  
teklifi 312  
əmək müənəsibətləri 300-02  
mətbətiyələr 309-11  
əməkdaşlıq 123  
əməkhaqqı differensialları 312  
əməkhaqqı məhdudiyyəti 490, 615  
əməkhaqqı türfləri 303-4  
Əməkdaşlığı üzrə Şurular 310  
əməyin bölgüsü 117  
əməyin mobilizasiyası 299  
əsas kapital 98  
ətraf mühit 251  
artım xərcələri 493  
degradasiya 260-1  
xərcəi təsirlər 242-3  
Otraf Mülət Təşkilatı 262-3  
ətraf mühit çırıldırıcı şəxsin ödəniş etməsi  
prinsipi 265  
Otraf Nüfuzlu Mühafizə Təşkilatı 263  
əvəzəcicilər 82-3  
əvəzəmə nofisi  
tələbin elastifikasiylı 84  
qymatın düşməsi 84  
əvəzəmə, istehsal faktorları 315

**faiz 224-25**  
faiz təsəbbih 283-14  
inflasiya faktiki, əhdəliklər 39  
inflasiya 423-30  
əmək mühit 439-46  
sivəsər 462-70  
qazanıddallı 586-58

inflasyonu nöticasında 474-5  
faktör adımları, qiyomatlar 191-3  
faktör quezancan 43  
fayda  
    marjinal *baş* marjinal fayda  
    maksimumlaşdırma 78  
fardi avtomobil 268  
fardi borchalar, bankalar 390  
fardi faaliyyət, xarici təsirlər 244  
fardi xərclər 242  
fardi mənşət 243  
fardi maşqulğuş 300  
Fardi saluburlıq, tarixi binalar 253-4  
fardin xalis golri 112-16  
fərz edilən xərclər 155  
Finlandiya 596  
firmə  
    qorarları 102  
    məqsədlər 100-02  
    oligopoliya 237-9  
    optimal ölçü 174  
    xalis rəqəbat 161  
    küçük *baş* kiçik firmalar  
fiziki nazarat  
    xarici təsirlər 242-3  
    idaxi məhsulər 569  
    baliq ehtiyatlarının tükənməsi 254-55  
    dayanımcı 268-70  
Fond Birji Şurası 376  
Fond Birjası 374-5  
forvard qiyumi 63  
françayizing 135  
Fransa 596  
Friedman, Milton 486  
fraksiyon işsizlik 420  
füyçərs, füyçərlərin işi 53

**Gala Nazarlılığı** 45  
gediş həqqi, içtimai naqliyyat 267-72  
geniş pullar 356  
gəlir 98  
    gəlin dövər etməsi 426  
    xalis gəli 428  
    gəlin bölgüsündürüləməsi 202  
tarazlıq 444  
pul 348  
real *baş* real gəlirlər  
gəlir vergisi 523-4  
gəlir 400

gəlinin tələb elastifikasi 84  
gəlinin təsiri, qiyomatın düşməsi 77-82  
gəmənlik birliyi, AB 598  
gəmənlik xərcləri 550-53  
görünən bulans 570  
görünməyən xərçət 565  
Great Universal Stores 136  
Greek Party 263  
gəmisi 349

**hakimiyətin aşağı bölmələrə verilməsi**  
630-1  
hesablaşdırma cyvər, 304-07  
hamkarlar ittifaqı 192, 299-309  
    kollektiv dəntisinqər 309  
    qüvvə 614

Hindistan 327

hiper marketlər 136

hisssələr 427

Hong Kong 143

House of Fraser 136

hökumət adımları, xare 403

hökumət  
    bore telebələr 369-72  
    iqisadi funksiyalar 262  
    dəstəsi və sənədlər 111

hökumətin müdafiəsəs  
    xarici təsirlər 242-3  
    beynəlxalq ticarət 542-5  
    əmək bazarı, 297  
    bazar iqusadıyyatı 197

hökumətin siyaset  
    təsəbir idarəe etməsi 462-4  
    talaba təsiri 55  
    investisiyyata təsiri 435  
    məsələ təsiri 431  
    təklifi təsiri 49  
    tətbiqlər 97  
    tarixi binaların yorunması, 253-4  
    gəlinin bölgüsündürüləməsi 202  
    sonatının yerləşdirilməsi 144  
    şirkətlər 253-5  
    regional inkişaf 501-3

xalis gəlin, dayışıklıklar 434, 441  
xalis gəlin, dayışıklıklar 434, 441  
xalis gəlin, dayışıklıklar 434, 441  
xalis rəqəbat 87-90  
xalis rəqəbatlı bazar 51  
xalq təsərrüfatı 37  
xaminal 52

manbolar 142-44  
xarici banklar 371-75  
xarici investisiya 416  
xarici məbadilə 375, 550, 563-4  
xarici təsirlər 200-1  
xarici ticarət 452-4  
xarici valyula  
    ebituyatlar 393  
    təklif və tələb, 64, 589-92

xərclər  
    istehsaldan yaranan xərclər 155-58  
    istehsal, faktorları 192  
    artan 200  
    marjinal 159-60  
    inhişarçı 207-09  
    şirkətlər üzrə nəzarət 252-54  
    istehsal 120-3  
    naqliyyat 142-43  
    xare ayrıcları 155-56  
    xare və mənşəcən təhlili 246  
    xərclər yurdadırmış 584-5  
    xərclər, dövlət sektorundan göstərilən  
    xidmətlər 19-cu fasıl  
    Xəzinsə vəkəlləri 368-9  
    xidmətlər 97-8  
    ticarətdə 566

**İctimai mülkiyyət, tarixi bina** 258

ictimai naqliyyat 268-9  
idarəetmə iqisadiyyatı, genismiqayishi  
istehsal 125-6

ideal balans, pul 386

ikinci dərəcəli sənayelər 100

idaxalı 130  
    rütubət 580-1  
    kvotalar 580  
    məhdudiyyətlər 219  
    tətaruf şərtləri 542-4

idarəetmə  
    əppayır, bölgəsü 117  
    firmalar 97-103  
    küçük firmalar 105

iqisadiçi  
    məsləhətçi qismində 25-7  
    mübahisələr 24-28

iqisadi artım 493-7

iqisadi problem 19-22

iqisadi renta 331-3  
    kvazi renta 336

iqisadi saməralılık 197-99  
iqisadi sistem 36-7  
iqisadi tənzəzzülə uğrayan region 613-05  
    regional tonozlu 501-2  
iqisadiyyat, bir elm kimi 24  
ilk qiyadlı kağızlar bazarı 112-13  
İNDEX régiamının hesablanması 479-80  
İnlyasiya 308, 433, 460, 615  
İngilis Öməkdəsligi 513  
İngilitsə bankı 382, 389  
    funksiyalar 382  
    müstəqətlilik 619  
    kredit-pul nəzəreti 394, 490  
inhişar 208  
    dişkriminasiya 228-30  
Inhişar Birləşməli Komissiyası 212  
inhişarçı raqabət 206-7  
Inhişarçı və Məhdudiyyətində Təhdirlər  
Qanunu (1948) 220  
Inhişarçı və Şirkətlərin Birləşməsi haqqında  
Qanun (1965) 222  
innovasiya 344  
insanın davamı, ekonomiks elm kimi 20  
investisiyu 428-9  
investisiyya tərstəli 381  
investisiyanın marjinal saməralılığı 431-7  
inżibati anırtlik sistemi 25-6  
İrol integrasiyası 123  
İrlandiya Respublikası 596  
İspaniya 596  
istehlak  
    dayışıklıkları 441-42  
istehlak xərcləri, utüm 426-36  
istehlak mədəni 192  
istehlak üzrə marjinal məyli 431, 458  
istehlakçıların qonunması 219  
istehsal 98  
    xərclər 119-20  
    mükəmməl 129  
    geniş məqayisə 120  
    yerləşmə 141-3  
    milli gəlir 400-1  
    risklər 99  
    əhatə dairəsi 129  
istehsal bazarları 51-2  
istehsal faktorları 39-40, 98  
istehsal xərclərinin artırılması ilə yaraşan  
istehsal 483  
istehsal imkanlarının xarakteristikləri 23-4

istehsalçı kooperatifler 114  
istehsalçılar, seçilimsiz vergi 555  
istifadəçi ödəməşləri, dövlət sektorunun xidmətləri 285  
istifadaya yararlı məhsullar, xidmətlərin dayarı 402-03  
istikamə qazı 287  
istiqmətlər 54, 60, 175  
baazar 307-309  
qiymətlər 293-9  
İşveren 596, 605  
iş vaxtından artıq 299-302  
işçi qüvvəsi 297-8  
işçi qüvvəsi, keyfiyyət 420-5  
işdən çıxarılmışda müaviniin öndənilmesi 7-ci fəsil  
işəmzəd, omşakçıqlı 302-4  
işsiz 419  
işsizlik 420-3  
işsizliyə görə ödəniş 419, 465-72  
istehsal 493-5  
tanazzul 298  
maşğullug 615, 624, 633  
məhsuldarlıq 621

istehlakçılar  
məhsulun təsirləri 209-10  
tarazlıq sortları 63-4, 79-80  
baazarın veziyəti 82-84  
inhişarlı rəqəbat 232-33  
qiymət diskriminasiyası 211-213  
alıcı-satıcı qüvvəsi 461-63  
səcümə vergi 450-2  
İtalya 596  
ittifaqlar həzər hamkarlar ittifaqı

Jirobank 375  
John Lewis Ömərdənəqliyi 136

kağız pul 349  
Kanada 604  
kapital  
kapital yüksəmi 324-6  
istehsal faktoru 82-3, 102-07  
şəhərdar cəmiyyət 48, 50-5  
uzunmüddətli 47, 157  
şəhərdar cəmiyyət 55  
açıq şəhərdar cəmiyyət 55  
yüksek galır 149, 161.

məməbər, əzəl müəssisələr 73, 113, 156  
vençur 55  
bax osas kapital; likvid kapital,  
dövrü kapital  
kapital avadanlığı 495-6, 580  
artım 374  
istehsal 376, 389  
kapital bazarı 364, 608  
kapital döriyyəsi 567, 571  
kapital qazanclarına görə vergi 36-cı fəsil  
Kapital qazanclarına görə vergi 525  
kapital qoyuluşu, artım 99, 576  
kartellor 119  
Keynes, J.M.  
ümumi çələb 482  
tələbən idarə edilməsi 468-70  
investisiya səviyyəsi 430-40  
faiz dorocollarında 348-52  
pul saxlanmanın sababları 351-4  
Kenneth oxu 65  
kənd təsərrüfatı 496  
bölgündünya 130  
qiymət təklifi 332-3  
qiymətlər 462, 477  
istehsal 483, 493  
küçük firmalar 131  
Kənd Təsərrüfatı Ömərdənəqli: Surası 311  
Kənd Təsərrüfatına Nəzarət və Zəmanət Fonda 602  
Kənd Təsərrüfatına Nəzarət və Zəmanət Fonda 601  
küçük firmalar 122  
Kitabların minimal qiyməti haqqda razılılaşma 239-40  
klirinq bankları 55, 382-3  
aktivlər 156-8, 173  
İngiltere Bankının müşəntləri 393  
raqəbat 28-ci fəsil  
kollektiv məhsullar 281-2  
xərclər 60  
Komissiya,  
AB 597  
qiymətlər 48  
istehsal bazarları 49  
dünya bazarları 50  
kommersiya 365-68  
kommersiya bankları 365-69  
kommersiya bankları həzər klirinq bankları  
kommersiya işQSadiyyəti, genişləndiril

istehsal 123, 127  
koruməsiya krediti 368  
komunal xidmətlər 210, 229  
Kooperativ cəmiyyətlər 56, 70  
Kooperativ topdənəşən cəmiyyətlər 56  
korporativ vergi 525  
köləgə qiymətlər 448  
kredit  
kredit migdərin üzərində qoyulan nəzarət 395-96  
Kredit Zəmanəti Layihəsi 112  
Kredit-Pul Siyaseti Komisiyası 459  
ECB (Mərkəzi Avropa Bankı) 631  
kvazirəhəkəmət orqanları 283  
kvazirenta 330  
kvoralat  
balıqçılıq 251  
idxlə məhsulları 544, 562, 580  
qadınlar  
evli, işleyən 137  
işçi 297-300  
qanun qadağası, yenidənşəx 221  
şəhərdar cəmiyyət 111  
qarışır işQSadiyyət 43  
qazanc 301-02  
Qeydiyyat Bürosu 103, 111  
Qeyri-xalis rəqəbat 157-8  
qeyri-xalis bazar 50-1  
qəbələr 349, 584  
qənaat 355-7  
birzəs 443  
hökumət 440  
qəzər qəbul edən orqan, mərkəzi orqan 40  
qəsədən töredilmiş inflasiyar 207-09  
qəsədən töredilmiş inhişar 208  
qiymət 234-5  
qiymət alıcı 160-3  
qiymət mexanizm, funksiyası 38-40  
qiymət səviyyələri  
enən 460-1  
Keynes-in nəqeyti-nəzarəti 463  
ələmənin dəyişməsi 478-80  
qiymət sistemi 38-40  
qiymət təyinatı 160-2  
qiymət təzminatı, kənd təsərrüfatı 600  
qiymət aşığı düşməsi 404-07  
qiymətləndirme siyaseti 248  
qiymətlər

və marginal golr 237  
əvəzedicilər 82-4  
tələbədənəqliyik 49  
nəzarət 42-3  
diskriminasiya 228-30  
tələbənin eləstikliyi həzər tələbənin eləstikliyi əmildər 54-8  
faktor xidmətləri 192-3  
istehsal faktörleri 48  
istehsal itkinlərinə əlavələr ed. İməsi 242-3  
baazar 49  
baazarlat 246  
xüsusi raqəbatlı bazarlar 51  
dövlət sektorunun xidmətləri 281  
formular tənzimlənməsi 226  
yoldan istifadə 252-60  
qiyməti kağızlar 364-9  
səbətlək 600  
dəyər və 48  
qiyməti kağızlar 112  
Qiyməti Kağızlar 621  
Qiyməti Kağızlar Assosiasiyasının Təzminat Fonda 379  
Qiyməti Kağızlar və İstəvəsi İdarəsi 372-3  
qiyməti metal, pul kimti 349  
qızıl 592  
qızıl ehtiyatları 592-93  
qlobal ittisəfə 18-ci fəsil  
globallaşdırma 146  
qocalar evi 629  
qotuma 251-53  
qotuma, tətixi bina 253-4  
Qoşluq Mühafizəsi üzrə Kral Cənəyyəti 244  
Lancashire 142-5  
likvid aktivlər, banklar 386-88  
likvidlik 352-2  
xarclər 384  
beynəlxalq 582  
likvid kapital  
tələb 326-8  
bazarlar 357-9  
təkif 331-4  
Littlewoods Mail Order 136  
London 52-3  
Lorens ayları 518  
Lüksemburq 596, 611

M0 616  
M1 616-6  
M4 617  
makroiqtisadiyyat 44  
maliyyə hesabı (ödönç balansı) 566-7  
maliyyə xidmətləri 565  
maliyyə iqtisadiyyatı, genişmiqyaslı istehsal 120  
maliyyə siyaseti 464  
maliyyə təsiklətlər 375  
maliyyə, salımlar cəmiyyətlər 122-5  
marjinallar dayır 159  
marjinallar gəlir 165  
    inhişat 206-7  
marjinallar mahsul 149  
marjinallar məhsulcərliq nəzəriyyəsi 149  
market meyker 378-9  
marketeinq sinəgi 103  
Marshall, Alfred 25  
maşınçayırma, ixtisaslaşmış 104  
metarraq abidəsi 252-9  
məhdud məzuliyət 125-6  
məhdud təcrübələr 216  
Məhdud Ticarət Tacirəbəsi haqqda Qanun (1956) 222  
Məhdud Ticarət Tacirəbəsi tərof İsləm baxarı Məhkəmə 221  
Məhkəmə orqanı, AB 596  
Məhsullar  
    kollektiv məhsullar 282  
    icmuan məhsullar 281  
    sərbəst məhsullar 21  
    aşağı keyfiyyətli məhsullar 82-3  
    təmərrəd malları 83-4  
    dayar və qymat 48-9  
məhsul müxtəlifliyi 52-8  
məhsul, investisiya 426, 428  
məhsuldarlığın azalması qanunu 150-2  
məhsuldarlıq  
    artan 312  
    istehsal 620  
məhsulun faydalılıq həddi 79  
azalan 81  
məhsulun faydalılıq həddinin azaldılması qanunu 77-8  
məhsulun qalmış müddəti 51  
məhsulun yenidən sahə qymatının  
    yxıyanması 210

məqsədyonlu ümidiyor 469  
mənəvənlilik, maksimallaşdırma 82  
mənəsef 38, 341  
    mütəxəlif anlayışlar 400-1  
    maksimallaşdırma 101  
    normal və normadan artıq 11-ci fəsil  
    vergi qayıtları 414  
    atımkənli 90  
mənzil tikintisi  
    ənəzzən nübfəlizasiyası 516  
    yerli orqanlar 284  
    sahibkarlı evlər, milli renta 400-2  
    dövlət təmərrədi 281-2  
Mənzil Tikinti Kooperativinin Aktı 25-ci fəsil  
Markazi Avropanı Bankı 609-10  
markəvi banklar  
    AB-nin üzv dövlətləri 42-ci fəsil  
    bax İngiltərə Bankı 370  
məşgulluq  
    regional siyaset 501-03  
    məhvəstüm 453  
    BK 315  
Məşqeliqliq Qanunun Şərt və Müddəti (1959) 311  
mükroiqitəsadiyyat 43  
minqəsiyyət, bəhərəni orzular 503-6  
minqəsiyyət gəlir 169  
Milli Bank 467  
milli gəlir 400-02  
milli xərc 350-1  
milli mahsul 402-04  
Milli Təsəri 245  
milliləsmiş sənaye sahələri 283  
minimum amakhaqqı 420  
miras vergisi 527  
modelin işlənilib hazırlanması, iqtisadiyyat 29-30  
monetarizm 485  
mühətəkrir möqsəd, pulun saxlanılması 354-9  
mühətəkrirk. xarici valyuta 586, 593  
məvəslimi işsizlik 421  
mühəndislik nazariyi 581-2  
mühəndislik səmərəliyliyi 197-8  
mühəndislik vasitəsi, pul 49  
mühəndislər, əmək 299-301  
müdaxilə qymatları 602-9  
müddətsiz deposit 386  
müddətsiz depozit 386  
mülküllik hətqası 221-23

müəssisə 98-9  
müəssisə salımlarları 99  
müəyyən müddəti tarazlıq, təklifi  
elastikiyyəti 346-7  
Mühəndislərin sonra valyuta sistemi  
haqqında Bretton Woods razılığının 588  
müqayisəli xərclər qəməni 546-8  
mülkülli aviasiya 565  
müsətəqil, parakanda satış yerləri 134-5

**nadğ qiymət (spot) 53**  
nadğ pul 128-9  
    banklar 55, 350-55  
    ığın dayışdırılan qəbələr 26-ci fəsil  
Nazirlər Heyəti 596  
neftin qiyməti 620  
New Covent Garden 131  
New York 366-8  
naqliyyat  
    xərcər 141-2  
    mahsullar 49  
naqliyyatçı sırası, AB 600  
naqliyyatın sıxlığı 253-4  
naqliyyatın sıxlığı  
    sıxlıq və şirkərlərin 253  
    bax avtomobıl naqliyyatı  
nasılbaraları barəbarlik 44  
Nederland 596  
nisbi qymatlar 198-9  
normdan artıq mənfəat 148  
normativ iqtisadi nəzəriyyə 27

**oligopoliya 237-9**  
ortamadədli maliyyə strategiyası 615

ödəniş balansları 9, 439, 456, 507, 576  
ölçəm qiymətləri 478-80  
ölkələr, ticarətin ixtisaslaşması 544-7  
ötüm fuizi, əlləm fəzlinin düşməsi 626-30  
özlü sektor  
    investisiya 428-9  
    qərəsqi iqtisadiyyat 42-3

Özündərək Eşkilatları 380  
**Parlement, cavabdehlik 283**

patentlər 209-11  
Patentlər haqqda Qanun 219  
pay təsisi 381  
PAYE 527

peşəkar axıcılıq 306  
peşəkar birliklər 306-7  
Parakanda qiymətlərin indeksi 469  
Parakanda Satış haqqda Qanun (1964) 222  
parakondosans 130  
Phillips xərisi 484-88  
Pigou, A.C. 32  
pik saatı, naqliyyat 266  
planlaşdırma, inizibati amerlik sistemi 38-42  
poçtlu pul köçərinə blankı 355  
Portugaliya 596-611  
pozitiv iqtisadi nəzəriyyə 27-31  
proqresiv vergi 524-5  
proporsional vergi 529, 537  
prospektlər dövlətin qiymətli kağızlarının  
    emisiiyası, səhmlər 112-3  
protokolizm 559-60  
psixologiya 25  
pul 38  
pul bazarları 364  
    parallel 370  
pul əməkhaqqı, azalma 20-ci fəsil  
pul illüviası 488  
pul təklifi 354  
    va ümumi tələb 482-92  
    nazarat 61-5-6  
pul vəhidi, pul 348  
pulun komiyyat nəzəriyyəsi 486  
radioaktiv çöküntülər 279  
real əməkhaqqının düşməsi 488  
real galirlər 63-93  
    dayışıklıklar 49-50  
    urum 83-6  
real pul 24-ci fəsil  
regional inkişaf 515

### **Regional inkişaf Fondu 600**

Regional Selektiv Yardım 510  
reklam 101-114  
regressiv vergi 524, 532  
renta 330

    iqtisadi bax iqtisadi renta  
    torpaq 330-1

rağbat  
    iftas 39-40  
    müvəffaqiyyətsizlik 41-42  
    beynəlxalq ticarət 542-48  
    təbii inhişat 206-09  
    özellikləşmiş sənaye sahələri 289-92

İmhdudiyot 221-23  
 AB qaydaları 598-601  
 inflasyonu nüscəsində 475-77  
 bax qeyri-nükmənələr rəqabəti;  
 inhişarçı rəqabəti 207;  
 xalis rəqabət 161-3  
 məzəbat qabiliyətli bazarlar 206-07  
 Ricard, David, torpaq və cəmiyyət 331  
 rifil 413  
 ölçüm 26  
 riskli kapital 113  
 riskli sonnaya 111  
 Roma Səzişi 1937 606  
 Royal Mint (kral zərbxanası) 283  
**səbəthesabı ödəniş, aməkhaqqı** 304  
 sabit xərcər 155-6  
 dövlət xidmətləri 289  
 Sahibkarlıq zonası 512  
 sahibkarlıq, finanslar 106  
 saxlama, xərcər 132  
 Sainsbury 136  
 Samsung 51;  
 satış təskili, səhmlər 122, 126  
 satış üzrə köçürülmər 390  
 satış, maksimallaşdırma 101  
 seçiciliş vergi 531  
 yüksək bölgündürməsi 553  
 sabit sahibləri 99  
 Sahibdar Cəmiyyətin Memorandumu 108  
 sahmərlər 122-3  
 satış şurələsi 379  
 Sanaye Departamenti 126-7  
 sonnaya  
 - uzunmüddəti tarazlıq 174-5  
 sebəbast dövri depozit sertifikatı 369  
 sebəbast məhsullar 22  
 səsverme hüquqları, sahm sahibləri 109-10  
 sigorta şirkətləri, investisiya 373  
 sigorta, risklər 122  
 siyasetin məqsədləri, iqtisadiyyat 32-4  
 siyasi qarşalar 246-9  
 Smith, Adam 99  
 son vasaitin kreditoru, 370  
 sosial elmlər, iqtisadiyyat və 24-32  
 Sosial Fəndi 601  
 Sosial Fənd 598, 602  
 sosial xərcər 506  
 sosial mənfəət 243

sosial siyaset, AB 601  
 sosial cəhlükəsizlik 511  
 sosiologiya 32  
 Səyyar Məhərrəm 419-24, 585  
 sovdəşmə məqsədi, piñon saxlanılması 358  
 Spar 135  
 staqifasiya 456  
 standartlar, cırklənmə üzərində nəzarət 266  
 statistika, işsizlik 419-20  
 sterlinq, ehtiyat valutaya 618-20  
 Stockton-on-Tees 513  
 strateji məhsullar, istəsələ həvəs oyatmaq 554  
 struktur işsizliyi 423-5  
 subsidiyalar 245, 559  
 - kənd təsərrüfatı 600-4  
 - ictəmiət 268  
 subjektiv mühakimə, iqtisadiyyatda 27  
 super markalar 135  
 suverenlik 630-1  
 şəqülli integrasiya, fikrmalar 123-4  
 Səhər mərkəzləri, yenidən qurulması 146  
 Səhər və Kəndsalma Qanunu 245  
 Şəhərin İnkıncılı Komprasiyası 512  
 şəhərin regenerasiyası 513  
 sənaye sahələri  
 - tənzəzzüllü 503  
 - genoplantasiya 344  
 - emayın mobilizasiyası 301  
 - yenidən təskili 622-4  
 - nəməden artıq mənfəət 342  
 Şimal dəməz nefti 620-1  
 Şimal Atlantika Müqaviləsi Təşkilatı (NATO) 595  
 şirkətlər 97-8

**tam məsəllələr** 419, 459  
 - təsəbin idarə edilməsi və 462  
 tarazlıq qiymətləri 48-9  
 tarazlıqla olara məhsuldarlıq  
 - inhişarlar: 208-10  
 - xalis rəqabət 161-3  
**Tarif və Ticarət üzrə Ümumi Razlaşma (GATT)** 558-60  
 tariflər 220, 579-81  
 texniki biliq 415  
 texniki iqtisadiyyat, genismiqyash istehsal 125  
 texniki standartlar, idxləlat 547, 562

**tehnoloji dəyişikliklər** 496-9  
 Tesco 135  
 təz xərabələrin möhsullar 51  
 təbii cihətlər 495  
 təbii infrastruktur 252  
 təbii inhişar 225  
 tədqiqat və inkişaf 344, 514  
 təklif 49-53  
 - mütbəq qeyri-elastlik 89  
 - əmək 299  
 - pul 348  
 - vaxt dəyişkiliyi 157  
 təklifiñ elastikliyi 178-79  
 - vərginin təstünələk və zərərləri 527  
 - xəracat 580  
 - istehsal faktorları 304  
 - idxləlat 580  
 təkliflər 60-1  
 təklif iqtisadiyyat 470-1  
 təqadud fondları 281  
 təqadudlar, golbək çatışmazlığı 628-9  
 tələb  
 - tələbin dayışması 55-6  
 - tələbin çarpıcı elastikliyi 82-3  
 - elastiklik: hər tələbin elastikliyi  
 - istehsal faktorları 193-4  
 - qeyri-elastiklik 84-5  
 - əmək 187-89  
 - təkviq kapital 322-3  
 - təklifiñ cavaibləndirilməsi 71-2  
 - kiçik firmalar 124-5  
 - ticarətin ixtisasi/zərərləri 544  
 - mərjinal gəlirin təsərləri 213  
 - məstəsəs 57-8  
 - istehsal faktoru viddətlər: 192-3  
 - təbisanlar 207  
 - xalis rəqabət 161-3  
 tələbin elastikliyi 84-5  
 - yarpaq elastiklik 93-4  
 - inhişar diskitlənməsi 215  
 - vergilərin təsiri 527  
 - ixracat 580-1  
 - idxləlat 580  
 - gəlir 93  
 - əmək 299  
 - mərjinal gəlir 213-4  
 - qiyamatlondırma 83-88  
 - inhişarlar 209  
 tələbin idarə edilməsi 461-2

hökumətin siyusən 463-4  
 təslübün infflyasiyası 482-3  
 təməraq məalları 92  
 tənzəzzül 620-22  
 tənzimləmə, cırklənmə savyyətləri 153, 263  
 tənzimləməci organları, özlə sonnaya səhələri 309  
 təsviri iqtisadiyyat 28  
 təşkilatlararaq deponitlər 371  
 tətbiqi ekonomik 31  
 təzyiq gruppaları 244  
 Ticarət icazəsi 259  
 Ticarət mərkəzi 112, 125-6  
 Ticarət mərkəzi, çeşidlər 134-37  
 Ticarət mərkəzləri, şəhərdənənər 117  
 Ticarət nisənləri 209  
 Ticarət sərtləri 423, 547-9  
 Ticarət, beynəlxalq bax beynəlxalq Ticarət təkini icazəsi 132  
 tikanlı izdənnəməsləri 149 317, 320, 332, 532  
 1 okto, qiyaməti kağızlar bazarı 378  
 topdənəsatı 130-1  
 torpaq 98-110  
 - iqtisadi renta 333-39  
 transfer faktorları 404-5  
 tüləntü, cırklənmə 251  
 turizm 503

**ticarət məllər dəkum** 134  
 univerməqlər 136  
 urbanizasiya 506  
 Urugvay Raundu -84, 522

**Üçüncü dördüncü sənayelər** 100  
 üçüncü integrasiya 123-4  
 Ümumdünya Təbii Məhəfizə Fonu 257  
 Ümumdünya Ticarət Təşkilatı (WTO) 559-60  
 Ümumi bazar 601  
 Ümumi Daxili Möhsul 407  
 Ümumi Xarici Turif 598-9  
 Ümumi Kənd İssəməfati Siyasi 602-03  
 Ümumi Mili Möhsul 408  
 Ümumi Tarazlıq Nəzarəyyəsi 65

**vahid bazar** 601-6  
 Vahid Regenerasiya Büdcəsi 510-2  
 vahid sahibkarlıq 105-7  
 vahid səlyuta (AB) 608  
 BK-nın cavabı 620  
 vaxt müddəni 253

## *İndeks*

vaxt üstünlüyü 247  
vaxt, təklifiñ elastikiyyi 192  
valyuta kursu 550  
    qıymədən düşmə / devalvasiya 584-9  
    ERM 600-1  
    dayışan 588  
    müdaxilə 591-2  
Valyuta Kursu Məxanizmi 600-1  
valyuta nəzarəti, idxl üzərində nəzarət 545-7  
Valyuta Təzələşdiricisi Hesab 586-7  
valyuta, vahid valyuta 608-10  
var-dövlət  
    bölgüsdürmə 36  
    yenişən bölgüsdürmə 517, 528  
    pulun saxlanılması 353  
vekseller, bank aktivləri 365-6, 156-8, 175-6  
vergi qeyuluşu 282-5  
vergidən yayılma 529

Walras, Léon 65

Woodland Trust 244  
yanakı integrasiya, firmalar 123  
yarın iş günü qrafikli işçilər 297-300  
yaşayış minimumu, emokhuquq artımları 301  
yaşayış saviyəyi 408-10  
"yaşlı" enerji 251-2  
yeni salmların buraxılması 114  
yeni lüzvlər, qanuni qaduğa 209-10  
Yeni Zelandiya 604-6  
yeniliklər, sənədən yenləşməsinə təsiri 141  
yerləşmə, istehsal 135  
yerli orqanlar 284  
    borc alma 364-9  
    mənzil tikintisi 284-5  
    qonaqt 429  
Yunanıstan 596  
zövqlər  
    dayışan 50, 58, 60